

Т.М.ХУДАЗАРОВ

# САМОУЧИТЕЛЬ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА




Nizami



Huseyn Agha



Shamsaddin




Molla Fuzail



Leyla Aliyeva



Sabir



Guseyn bey Mammadov



Vagif

**Т.М.ХУДАЗАРОВ**

**САМОУЧИТЕЛЬ  
АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА**

**RUSLAR ÜÇÜN AZƏRBAYCAN DİLİ**

**Курс обучения разговорному  
азербайджанскому языку**

**«Муаллим» нешриййаты  
БАКУ – 2006**

**Все права сохраняются за автором. Полное или частичное репродуцирование (воспроизведение) любым способом и продажа данного учебного пособия без письменного согласия автора запрещается.**

Bütün hüquqlar müəllifdə saxlanılır. Onun yazılı şəkildə icazəsi olmadan həmin öyrətmə vəsaiti nə bütövlükdə, nə də hər-hansı şəkildə çap edilməsi, surətinin çıxarılması qəti şəkildə qadağan olunur.

**Редактор азербайджанского языка: Г.М.Худазарова**

**Рецензент: доктор педагогических наук, проф. М.Б.Мамедов**

**ХУДАЗАРОВ ТЕЛЬМАН МИРЗОЕВИЧ  
«САМОУЧИТЕЛЬ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА»  
«RUSLAR ÜÇÜN AZƏRBAYCAN DİLİ»  
Курс обучения разговорному азербайджанскому языку  
Баку, «Муаллим» нешрийаты, 2006, с. 356**

Данное пособие предлагает упрощённое изучение и овладение азербайджанским языком с помощью лексических моделей, снабжённых грамматическими пояснениями, изложенными на простом, легко воспринимаемом русском языке и оптимальными упражнениями для практического овладения языком, буквально, с первых уроков Курса.


X  $\frac{020526 - 2006}{9952 - 410}$

© Т.М.Худазаров, 2006

Подписано к печати 02.05.2006. Заказ № 26.

Формат 60×84<sup>1/16</sup>. 22,25 п.л.

Тираж 300. Цена договорная.



## ОБ АВТОРЕ

Худазаров Тельман Мирзоевич, азербайджанец, родился в г. Баку. Получил высшее лингвистическое образование в г. Минске (Беларусь), Москве (МГПИИ им. Мориса Торсза). Многие годы проработал преподавателем школ, вузов Минска, Москвы, Баку. В настоящее время живёт и работает в Баку. Женат, имеет четверых детей.

# СОДЕРЖАНИЕ

От автора .....	5
Предисловие.....	6
Краткий справочник грамматических терминов.....	9
УРОК 1. Буквы и звуки. Что это? – Это .....	12
УРОК 2. Буквы и звуки. Нет, это не .... – Это .....	14
УРОК 3. Буквы и звуки. Личные местоимения. Глагол 'Быть'.	
Суффиксы настоящего времени.	
КТО это? КТО он (она)?.....	17
УРОК 4. Притяжательные местоимения.....	22
УРОК 5. Знакомство. Приветствие. Текст.....	25
УРОК 6. Как тебя зовут? Текст .....	29
УРОК 7. Множественное число. Числительные 1 – 10.....	33
УРОК 8. У меня есть. У меня нет. AYSEL VƏ ELÇİN.....	37
УРОК 9. Какого цвета это...? Текст.....	41
УРОК 10. Какая (она, он, оно)? Или, либо...либо..., ни...ни..., Текст.....	45
УРОК 11. Родительный и Местный падежи. Где находится....?	51
УРОК 12. ...harada idi(lər)? - Где... был (были)? Текст.....	57
УРОК 13. Настоящее врем. (ir <sup>4</sup> ).....	62
УРОК 14. 1.Послелог – ilə (la, lə). Исходный падеж - - dan,dən.	
2. Повелительное наклонение. .....	68
УРОК 15. 1. Настоящее совершенное время – miş <sup>4</sup>	
2. Суффиксы существительных** – ci <sup>4</sup> MƏNİM GÜNÜM.....	77
УРОК 16. 1. Винительный падеж. 2. Специальные вопросы.	
MƏNİM AİLƏM. MƏNİM SÖYAHƏTLƏRİM .....	85
УРОК 17. 1.Прошедшее категорическое время - di <sup>4</sup> .	
2.Числительные. TURİSTLƏR.....	98
УРОК 18. 1.Будущее категорическое время(-acaq <sup>2</sup> ). 2. Суффиксы наречия (-ca <sup>2</sup> -); 3.Суффикс вопроса(-mi <sup>2</sup> -)	
MƏNİM DOSTLARIM.....	109
УРОК 19. 1. 1.Будущее Неопределенное время (-(-ar <sup>2</sup> -) 2. Неопределенная форма глагола (-maq, mək)	
KİTÄVXANADA.....	121
УРОК 20. 1.Простое прошедшее время (-ir <sup>4</sup> + di <sup>4</sup> -).	
2. Предпрошедшее время (-miş <sup>4</sup> + di <sup>4</sup> -)	
BİZİM BOŞ VAXTIMIZ .....	131
УРОК 21. 1.Повелительное наклонение	
2. Неопределенный суффикс -sa <sup>2</sup> - BAZARLIQ .....	142
УРОК 22. 1. Глагольная форма Арзу (Пожелания).	
2.Указательные местоимения Elə, bələ.	
3. Суффиксы -li <sup>4</sup> - (Откуда вы родом?)	
MƏNİM BRAZİLİYAYA EZAMİYYƏTİM.....	152

УРОК 23.	1. БЫВАЛО...(повторявшиеся действия в прошлом)	
2.	Суффиксы - <i>lı<sup>4</sup></i> -, <i>siz<sup>4</sup></i> -, в образовании прилагательных BİZ TƏZƏ MƏNZİLƏ KÖÇÜRÜK.....	165
УРОК 24.	1. Суффиксы обобщения существительных - <i>lıq</i> , <i>lik</i> -	
2.	Модальное слово «можно» (OLAR - МОЖНО).	
3.	Суффиксы обобщения глаголов - <i>ta</i> , <i>tə-</i> MƏNİM MÜALİCƏM.....	175
УРОК 25.	1. Суффиксы значения ДОЛЖЕН (- <i>malı</i> , <i>məli</i> -).	
2.	Глагольная форма - <i>malı</i> , <i>məli</i> - в функции определений.	
3.	Суффиксы - <i>anda<sup>2</sup></i> BİZİM GÖRÜŞÜMÜZ .....	187
УРОК 26.	1. Модальный глагол МОЧЬ (EDƏ BİLMƏK).	
2.- <i>kı<sup>4</sup></i> - как суффикс принадлежности; Усилильный – <i>Kı</i> . BİZİM FƏALİYYƏTİMİZ .....	199	
УРОК 27.	1. Условное наклонение. 2. Употребление глагольной формы - <i>acaq</i> , <i>əcək</i> – в роли определения BİZİM İSTİRAHƏTİMİZ .....	211
УРОК 28.	1. Причастие I (- <i>an<sup>2</sup></i> ) настоящего времени	
2.	Причастие II (- <i>miş<sup>4</sup></i> ) прошедшего времени (пассивное).	
3.	Причастие I + <i>kimi</i> BİZİM BAKI NƏYATIMIZ (продолжение следует) .....	224
УРОК 29.	1. Причастие прошедшего времени (активное) (- <i>dik<sup>4</sup></i> ). 2. Степени сравнения BİZİM BAKI NƏYATIMIZ .....	237
УРОК 30.	1. Деепричастие (- <i>(y)ib<sup>4</sup></i> ). 2. Понудительный залог (- <i>dir<sup>4</sup></i> ) ...MOL LANIN OV QUŞU.....	252
УРОК 31.	1. НУЖНО СДЕЛАТЬ (- <i>ası<sup>2</sup></i> ). 2. İMİŞ -Новествовательный; MİŞ - Оказывается PEYK ANTENASI.....	264
УРОК 32.	1. Страдательная конструкция (Мне сказали) 2. Страдательный залог. 3. Послелоги. YUXUMA İNANIRAM.....	277
УРОК 33.	1. Деепричастие (- <i>a<sup>2</sup>- bax-a-bax</i> ). 2. Отрицательные суффиксы - <i>madan<sup>2</sup></i> -(без, не сделав) MƏNİM SƏDAQƏTLİ DOSTUM.....	292
УРОК 34.	Союзные (соединительные) суффиксы -( <i>y)arkan<sup>2</sup>- -<i>dıqda<sup>4</sup></i>-, -(<i>y)inca<sup>4</sup>-, -<i>dıqca<sup>4</sup></i> DƏVƏCİ .....</i></i>	303
Другие словообразующие суффиксы и их значения .....		316
Материалы для чтения.....		319
Список устоявшихся выражений.....		329
Русско-азербайджанский словарь		
Азербайджанско-русский словарь.....		331

## От автора


Этот курс азербайджанского языка предназначается для людей, которым необходим, или они интересуются им в практических или познавательных целях в своей работе и в повседневной жизни. Этот курс позволяет изучающим пройти его за сравнительно короткое время и приобрести элементарные умения и навыки для общения с местными жителями, а также может послужить в дальнейшем основой для более углубленного изучения языка. Курс состоит из 34 глав (Уроков) и нацелен на обучение желающих практическому овладению языком.

Следует отметить, что азербайджанский язык принадлежит к агглютинативной группе языков и значительно отличается от русского языка в образовании грамматических временных форм и в структуре предложения. Суффиксы, префиксы и послелоги являются главными компонентами азербайджанского языка. Азербайджанская грамматика, хотя и не столь сложная как русская, лежит в пособии в упрощенной форме. Грамматический материал включает самые необходимые и наиболее популярные грамматические правила, дающие возможность изучающим общаться с местным населением в повседневных ситуациях. Правила объясняются упрощенно и на простом русском языке, чтобы по-возможности избежать грамматических терминов, которые вы, наверняка, уже забыли. Иногда учителю придется давать несколько подробные разъяснения грамматического материала. То же самое относится к произношению звуков, звукосочетаний, типичных для азербайджанского языка ударений и интонации.

Способ построения материала в пособии позволяет изучающим овладеть языком даже самостоятельно. Некоторые, наиболее трудные упражнения снабжены «ключами» в конце каждого Урока для само-проверки при самостоятельной работе. Те, кто живут в Азербайджане, имеют прекрасные возможности для консультаций с местными жителями.

Это пособие позволяет овладеть разговорным азербайджанским языком людям со средними способностями к языкам в течение года при прилежном его изучении. Оно апробировано в варианте для иностранцев, владеющих английским языком. Результаты свидетельствуют о практической ценности учебника, легкости и успешности его использования. Я буду очень благодарен всем тем, кто, пользуясь им в обучении, напишут мне о своем мнении, высажут свои замечания по любому аспекту изложенного материала. Все это можно будет учсть при переиздании пособия.

Баку, ул. Марданов гардашлары, 41/47, кв. 10  
E-mail: tazeri@rambler.ru



## ГИМН АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

*Музыка Узеира Гаджибекова  
Слова Ахмеда Джавада*

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladin şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadırız!  
Üçrəngli bayraqınlə məsud yaşa!

Minlərlə can qurban oldu!  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə  
Cümlə gənclər müştəqdir!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!

# АЗЕРБАЙДЖАНСКИЙ АЛФАВИТ

Буквы	Названия	Эквивалентные русские звуки	Примеры эквивалентных звуков
Aa	(а)	[а]	
Bb	(бе)	[б]	
Cc	(ссе)	[дж]	Джордж
Çç	(çç)	[ч]	
Dd	(де)	[д]	
Ee	(е)	[э]	мера, лес, Эмма
Әә	(ө)	-	Мята, бяка
Ff	(фе)	[ф]	
Gg	(ге)	-	гирия, ген
ѓ	(ѓе)	-	Звонкое «х»
Hh	(хе)	-	Резкий выдох
Xx	(хе)	[х]	
Ii	(и)	[ы]	
İi	(и)	[и]	
Jj	(же)	[ж]	
Kk - 1	(ка)	[к]	Каша, карта
Kk - 2	(ке)	-	Кира, кепка
Qq	(qe)	[г]	Гора, гул
Ll	(ел)	[л]	
Mm	(ем)	[м]	
Nn	(ен)	[н]	
Oo	(о)	[о]	
Öö	(ö)	-	Пёс, тёс, лён
Pp	(пе)	[п]	
Rr	(ер)	[р]	
Ss	(ес)	[с]	
Şş	(şç)	[ш]	
Tt	(те)	[т]	
Uu	(у)	[у]	
Üü	(ü)	-	Лютик, Люба
Vv	(ве)	[в]	
Yy	(ье)	[й]	
Zz	(зе)	[з]	

# УРОК 1

Буквы и звуки

Что это? – Это ...

**БУКВЫ:** Aa, Bb, Dd, Nn, Uu, Rr

Aa - [a] – русский – [a] – папа

Bb - [be] – русский [б] - баба

Dd - [d] – русский – [d] – даль

Nn - [en] – русский [н] – нож

Uu - [u] – русский – [у] – дуб

Rr - [er] – русский [р] – рука

**Упр. 1. Прочтайте буквосочетания, данные ниже.**

Ab - ba, ad - da, ar - ra, dan, bu, ada, un, bar, ud, dur, nar, nur, dar, a'ra, a'na, na, ru, a'bad, ara'ba, ba'ba, bu'run, da'na, na'dan, bud'dan, bun'dan, nar'dan, u'dan, unu'dur, da'ban, dad, du'ran, and, ara'dan.

**БУКВЫ:** Эө, Лl, Тt, Üü, Іі, Іl

Эө - [ə] - русский - [-] - -      Üü - [ü] - русский - [-] - -

Ll - [l] - русский - [л] - лук      Іі - [i] - русский - [и] - МИГ

Tt - [t] - русский - [т] - ток      Іl - [ɪ] - русский - [ы] - ты

Звук [ə] очень близок к звуку буквы «я» в словах мята, бяка

Звук [ü] очень узкий «у» и произносится с округленными слегка вытянутыми губами.

**Упр. 2. Прочтайте буквосочетания, данные ниже.**

lt, tin, a'íd, a'li, bal, dal, dab, don, dib, dil, din, o'da, ə'la, on, ər, il, i'lə, iri, iti, lil, nal, tob, tir, tut, tab, ü'tü, a'i'lə, a'lot, a'lin, a'lti, ar'di, ba'la, bal'ta, 'ba'ni, bə'la, 'bəli, bi'bor, bil'dir, bir, bir'dən, 'bura, da'ir, da'ri, do'lə, də'lı, də'no, dord, də'rə, də'ri, d'iri, o'dat, ə'dəb, ə'dəd, ə'lil, ol'li, i'brot, i'lan, la'tin, 'na'no, o'tir, in'di, irə'li, i'ri, la'lə, no'rə. Na'dir, na'rın, tar'la, təbi'i, to'bil, to'dbir, bü'tün, 'dünən, tünd, ta'but, to'lə, rüt'bə, bül'bül.

## Активный словарь

Что – нə

белка - də'lə

dir

Это – bu

лошадь – at c.n.

dir

Утюг – ü'tü c.n.

Да – bəli

↗

Рука – əl c.n.

топор - balta c.n.

есть

Труба – bo'ru c.n.

соловей – bül-bül c.n.

↗

Змия – i'lan c.n.

облако – bu'lud

dir

Собака – it c.n.

мак – la'lə c.n.

dir

Гранат – nar c.n.

## Мы учим новые слова

**Упр.3 Прочтите новые слова и их значения.**

**Упр.4. Переведите**

А) А) i'lan, bu, la'lə, at, bal'ta, bül'bül, ü'tü, ol, nar, 'bəli, bo'ru, no, it, bül'bül, də'lə, dir, bu'lud, bu, at, la'lə, dir, i'lan, ü'tü, nar, 'bəli, dür, ol, bal'ta, dur, bo'ru, də'lə,

нә, bül'bül, it, i'lan, bu'lud, it, la'lö, nar, at, bu, bu'lud, ü'tü, bül'bül, bal'ta, el, 'boli  
**Б)** топор, да, собака, соловей, облако, тюг, труба, мак, змея, гранат, рука, что, это, соловей, лошадь, да, белка, топор, утюг, облако, мак, собака, змея, труба, гранат, рука, утюг, лошадь, это, что, это, белка, рука, труба, змея, топор, да, мак, облако, соловей, что, собака, лошадь.

### Упр.5. Найдите эквиваленты слов.

что – <b>el</b>	белка – <b>balta</b>	облако - <b>nar</b>
это - <b>boru</b>	лошадь – <b>bül-bül</b>	змея – <b>lalə</b>
утюг – <b>nə</b>	да – <b>dələ</b>	гранат - <b>it</b>
рука – <b>bu</b>	топор – <b>at</b>	мак - <b>bulud</b>
труба – <b>ütü</b>	соловей – <b>bəli</b>	собака - <b>i'lan</b>

### Упр.6. Найдите недостающие азербайджанские значения.

Рука –	топор – <b>dələ</b>	облако – <b>nar</b>
Труба – <b>bu</b>	соловей –	змея – <b>lalə</b>
Что –	белка – <b>balta</b>	гранат –
Это – <b>el</b>	лошадь –	мак –
Утюг –	да – <b>bül-bül</b>	собака –

## ГРАММАТИКА

### Речевые модели

**Bu 'nədir?** – Bu, 'əldir.

**Bu 'əldir?** - 'Bəli, bu, 'əldir



**Что это? – Это рука.**

**Это рука? – Да, это рука.**

1. Суффикс **-dir<sup>4</sup>** является формой глагола\*\* ‘быть’ в третьем лице единственного числа **-есть-**. Он присоединяется к слову **нә** (что) в вопросах и к существительному\*\* (предмету), к которому относится вопрос в ответах.

**Bu nə-dir?** – **Bu, balta-dir.** (Это что? – Это (есть) топор. В русском языке ‘есть’ опускается.

### 2. Вопросы образуются при помощи интонации.

3. Изменение гласной в суффиксе зависит от последней корневой гласной слова, к которому он присоединяется. Это происходит из правил гармонии сочетания гласных. Так, после гласных **-a, -ı** (твердые гласные) следует суффикс **-dir:** **balta-dir;** после **-ə, -i** (мягкие гласные) – **dir:** **əl-dir;** после **-o, -u** (твердые) – **dır:** **bulud-dır;** после **-ö, -ü** (мягкие) – **dür :** **ütü-dür**

### Упр.7. Прочитайте и повторите

<b>Bu nodir?</b>	<b>Bu nədir?</b>
<b>Bu, nardır.</b>	<b>Bu, dələdir.</b>
<b>Bu nardır?</b>	<b>Bu dələdir?</b>
<b>Bəli,bu, nardır</b>	<b>Bəli,bu, dələdir</b>



### Упр.8. Переведите

Это соловей. Это гранат. Это белка. Это мак. Это лошадь. Это рука. Это змея. Это труба. Это утюг. Что это? Это собака? – Да это собака.



## Упр. 2. Прочтите следующие буквосочетания и слова

Ça, aç, ci iç, ço, oç, üç, çü, uç, çu, ec, çe, qeyd, xeyr, çay, elm, xır'da, ciy, çirk, yar, ke'çid, to'yuuq, uox, yu'xu, yat, çar, a'çar, sa'kin, sər, son, son, saç, six, məs'kən, ay, yay, dc'mək, seç'mə, saq'qal, saz, yo'zan, çan'ta, zay, üçlük, çicök, gəl, get, gün, gər'gin, xa'l'a, xal'ça, gir, gəz'mək, gi'las, çox, xaç, sel, çox'dan, çə'xir, qoç, bu'xar, xə'bər, 'xati'rə, xo'ruz, gor, gil, kos, çay'dan, çə'nix, ço'laq, sos, sa'nət, bcl, gop, go'pçu, mə'gor, çən'gəl, qıç, ci'raq, si'çan, cü'rük, Ni'gar, gu'man, sex, sax'ta, sir'kə, uc'maq.

## Активный словарь

Нет – <b>хеуг</b>	пальто – <b>pal'to</b>	не есть – <b>deyil</b>
Кольцо – <b>ü'zük</b>	стол – <b>stol</b>	газета – <b>qə'zet c.n.</b>
Стул – <b>stul</b>	письмо – <b>mək'tub</b>	орёл – <b>qar'tal c.n.</b>
Книга – <b>ki'tab c.n.</b>	но(а) – <b>bəs</b>	курица – <b>to'yuuq c.n.</b>
Яблоко – <b>al'ma c.n.</b>	груша – <b>ar'mud c.n.</b>	гусь – <b>qaz c.n.</b>

## Мы учим новые слова

Упр.3. Прочтите новые слова и их эквиваленты.

Упр.4. Переведите или найдите в словаре.

А) pal'to, ü'zük, qo'zet, qar'tal, bos, stol, mək'tub, al'ma, stul, ki'tab, xeyr, to'yuuq, qaz, pal'to, ar'mud, 'deyil, üzük, stol, qə'zet, stul, mək'tub, qar'tal, kit'ab, bəs, to'yuuq, al'ma, stul, xeyr, qo'zet, 'deyil, ar'mud, to'yuuq, qaz, ki'tab, pal'to, ar'mud, qaz, stol, ü'zük, al'ma, bəs, mək'tub, qar'tal, 'deyil, xeyr.

Б) яблоко, груша, гусь, книга, но(а), курица, стул, письмо, орёл, кольцо, стол, газета, нет, пальто, не есть, гусь, груша, курица, яблоко, но(а), книга, орёл, стул, письмо, газета, кольцо, стул, не есть, яблоко, гусь, нет, письмо, книга, стул, курица, груша, орёл, пальто, кольцо, газета, но(а), стол, нет.

Упр.5. Найдите эквиваленты слов.

Стул – <b>хеуг</b>	стол – <b>armud</b>	кольцо – <b>alma</b>
Книга – <b>palto</b>	орёл – <b>qaz</b>	курица – <b>bəs</b>
Яблоко – <b>deyil</b>	но(а) – <b>toyuq</b>	пальто – <b>stul</b>
Нет – <b>üzük</b>	нет – <b>stol</b>	груша – <b>qartal</b>
Не есть – <b>qəzət</b>	курица – <b>qartal</b>	орёл – <b>ü'zük</b>
Пальто – <b>stul</b>	груша – <b>məktub</b>	яблоко – <b>toyuq</b>
Газета – <b>kitab</b>	письмо – <b>bəs</b>	но(а) – <b>palto</b>
Кольцо – <b>alma</b>	гусь – <b>xeug</b>	стул – <b>armud</b>

Упр.6. Найдите недостающие значения данных слов.

Стул -	стол -	кольцо-
Книга -	орёл -	курица -
Яблоко- <b>deyil</b>	но(а)-	пальто-
Нет -	нет -	груша -
Не есть -	курица -	орёл-
Пальто -	груша- <b>məktub</b>	яблоко -
Газета -	письмо -	но(а)-
кольцо -	гусь -	стул –

## ГРАММАТИКА

### Речевая модель

- Bu 'nədir?
- Bu, 'stoldur.
- Bu 'stoldur?

Xeyr, bu, stol deyil,  
bu, 'stuldur.



- Что это?
- Это стол.
- Это стол?
- Нет, это не стол,  
это стул

### Упр.7. Чтение и понимание.

- |   |                                      |   |
|---|--------------------------------------|---|
| - Bu nodir?                               | - Что это?                           | - Bu nodir?                             |
| - Bu, kitabdır.                           | - Это книга.                         | - Bu, üzükdür.                          |
| - Bu kitabdır?                            | - Это книга?                         | - Bu üzükdür?                           |
| - Bəli, bu, kitabdır.                     | - Да, это книга.                     | - Bəli, bu, üzükdür.                    |
| - Bəs, bu qəzətdir?                       | - А это газета?                      | - Bəs, bu toyuqdur?                     |
| - Xeyr, bu, qəzet deyil,<br>bu, kitabdır. | - Нет, это не газета,,<br>это книга. | -Хeyr,bu, toyuq deyil<br>Bu, qartaldır. |



### Упр.8. Переведите на азербайджанский язык.\*

Нет, это не газета, это письмо. Нет, это не собака, это белка. Нет, это не стол, это стул. Нет, это не курица, это соловей. Нет, это не яблоко, это груша. Нет, это не змея, это труба

### Упр.9. Составьте диалоги, пользуясь активным словарем




Стол - стул



гусь - курица



груша - яблоко



Соловей - орёл



книга - письмо



### Ключи к упражнениям.

## Упр.8. Переведите на азербайджанский язык.

Xeyr, bu, qəzət deyil, bu, məktubdur. Xeyr, bu, it deyil, bu, dələdir. Xeyr, bu, stol deyil, bu, stuldur. Xeyr, bu, toyuq deyil, bu, bülbüldür. Xeyr, bu, alma deyil, bu, armuddur. Xeyr, bu ilan deyil, bu borudur

## УРОК 3

### Буквы и звуки

**Личные местоимения. Глагол\*\* ‘Быть’**

**Суффиксы настоящего времени.**

**КТО это? КТО он (она)?**

**БУКВЫ:** Čč, Hh, Ff, Cc

Čč - [če] - русский - [звонкий 'х'] - - Hh - [he] - русский - [-] - -

Ff - -[fe] - русский - [ф] - фото Cc - [ce] - русский - [дж] - Джон

Звук [če] является звонким вариантом гортанного звука [x]. Звук [h] износится как резкий короткий выдох или как беззвучный [x]

### Упр.1. Прочтите следующие звукосочетания и слова.

Ça, ğo, ğə, ğu, ğı, ğe, ha, he, hi, eh, ah, fi, fi. ca, ci, co. ci, cu, ac, oc, uc, ger, güd, gol, holl, hal, gir, ge'ri, gor, ba'ha, bəhs, ağ, sağ, çag, o'ğul, no'ğul, ma'ğaza, a'ğıl, a'ğac, bo'ğaz, cəhd, qı'fil, qo'ca, 'da'hi, do'so, dəfn, do'cəl, ə'gər, ə'lac, ən'cir, ərə'fə, gil, gi'llas, gi'rədə, gü'b'rə, gün, güc, gen, o'caq, ri'ca, i'gid, ki'fir, gec, ge'cə, o'cəl, za'if, zərf, i'fa, iflas, ix'rəc, i'ca'rə, icra, ne'cə, mərc, o'cəb, xorc, na'haq, sağ, çag, o'ğul, no'ğul, ma'ğaza, a'ğıl, i'ca'rə, icra, ne'cə, mərc, o'cəb, xərc.

**БУКВЫ:** Öö, Şş, Vv, Jj

Vv - [ve] - русский - [в] - вот Şş - [şç] - русский - [ш] -

Öö - [ö] - русский - [-] - лён Jj - [je] - русский - [ж] -

### Упр.2. Прочтите следующие звукосочетания и слова.

Ən, öl, öp, öt, göl, şən, söy'lə, göz, böh'ran, böh'tan, var, vaxt, 'va"hə, 'va'cib, ver, və, vo'zi, və'kil, və'rəq, vəsa'it, vəzi'sə, və'fa, qaz, qa'siq, daş, qə'song, quş, diş, di'si, dov'san, dövr, döv'lot, dörd, düş'mən, ev, eşq, oş'ya, ja'lə, ja'ket, müj'də, əjda'ha, qıjl'lı, zövq, zö'kom, iş, i'siq, yaş, ya'ğış, ki'si, kö'mək, kö'mür, kök, kö'tro, kö'rəp, göy, göl, gö'n, gö'rə, gö'rüş, löv'hə, möv'zu, mö'hür, möv'cud.

### Активный словарь

Также/тоже - da, də

студент - tələ'bə c.n..

кто - kim

инженер - mühən'dis

певец(ица) - müğən'ni

Я - mən

врач/доктор - hə'kim

вы- siz

он, она, оно- O

Здравствуйте. Привет - Sa'lam

гид - bələd'çi

ты - sən

Скажите, пожалуйста- Zəh'mət 'olmasa, 'deyin...

Кто это? - Bu 'kimdir?

Кто он?(чем занимается?) - O nə'cidir?

### Мы учим новые слова

### Упр.3. Прочтите новые слова и их эквиваленты.

#### Упр.4. Переведите

A)müğənni, tələbə, Bu kimdir?, da/də, mühəndis, mən, O nəçidir?, kim, siz, həkim, Salam, Zəhmət olmasa, deyin, müşənni, bələdçi, O, Bu kimdir?, sən, tələbə, mühəndis, siz, O nəçidir?, həkim, da/də, kim, Salam, mən, sən, O, siz, Zəhmət olmasa, deyin, O, Salam, bələdçi, müşənni, O nəçidir?, mühəndis, tələbə, Bu kimdir?, Zəhmət olmasa, deyin; sən, da/də, həkim, kim, mən, bələdçi.

B)привет, студент, Скажите, пожалуйста, кто, он/она/оно, доктор, Кто он?, гид, ты, инженер, Кто это?, кто, вы, певица, тоже/также, ты, Кто это?, инженер, кто, доктор, он/она/оно, Скажите, пожалуйста, гид, вы, Скажите, пожалуйста, Кто это?, тоже/также, врач, инженер, я, певица, Кто он?, Привет, гид, вы, он/она/оно, я, тоже/также, Кто он?, доктор, привет.

#### Упр.5. Найдите эквиваленты слов.

также – tələbə	ты – kim	я – mühəndis
привет – mühəndis	гид – müşənni	певица – mən
он/она/оно – O nəçidir?	Кто это? – həkim	студент – siz
студент – Salam	кто – bələdçi	инженер – O nəçidir?
Кто он? – da, də	врач – sən	вы – müşənni
инженер – O	певица – Bu kimdir?	Кто он? - tələbə

#### Упр.6. Найдите недостающие значения.

также/тоже –	ты – kim	Я – mühəndis
привет – mühəndis	гид –	певец –
он/она/оно –	Кто это? –	студент – siz
студент – Salam	кто – bələdçi	инженер –
Кто он? -	доктор – sən	вы – müşənni
инженер – O	певица –	Кто он? –

### **ГРАММАТИКА - 1**

#### Речевая модель

- 1.-Bu kim'dir? – Bu, Ka'maldır.
- Bu Kamaldır? - 'Bəli, bu, Kamaldır.
- Xeyr, bu, Kamal deyil,  
bu, Ma'meddir.

- Кто это? - Это Камал.
- Это Камал?- Да, это Камал.
- Нет, Это не Камал, это Мамед.



- Bu'kimdir? – Bu, Çə'lildir.
- O nə'cidir? - O, ho'kimdir.
- Bəs, Ka'mal hə'kimdir?
- Xeyr, Ka'mal hə'kim 'deyil,  
o, mühən'disdır

- Кто это? - Это Джалил.
- Кто он? – Он доктор.
- А Камал врач?
- Нет, Камал не врач,  
он инженер.

## Речевая практика

### Упр.7. Переведите.

- Bu kimdir? - Bu, Oqtaydır.
- Bu Oqtaydır? - Boli, bu, Oqtaydır.
- O nocidir? - O, hokimdir.
- Bos. Arzu da hokimdir?
- Xeyr, Arzu hokim deyil.
- Bos, o nocidir? - O, muggonnidir.

- Bu kimdir? - Bu, Kamaldır.
- Bu Kamaldır? - Boli, bu, Kamaldır.
- Xeyr, o, Kamal deyil.
- Bos, o kimdir? - O, Colildir.
- O nocidir? - O, bolodecidir.

### Упр.8. Фрагменты диалогов. Один читает, другой переводит.

- 1.Bu kimdir? - Bu, Colildir. - O nocidir? - O, hokimdir.
- 2.Bos, bu kimdir? - bu, Arzudur. - O nocidir? - O, bolodecidir.
- 3.Bu Colildir? - Boli, bu, Colildir. - O hokimdir? - Boli, o, hokimdir.
- 4.Bu Konyuldür? - Xeyr, bu, Arzudur. - O hokimdir? - Xeyr, o, hokim deyil, mühendisdir.
- 5.Bos, bu kimdir? - Bu, Olidir. - O da hokimdir? - Xeyr, o, toləbədir.

### Упр.9. Инсценируйте диалоги. Начнайте с:

Salam! Zəhmət olmasa, deyin, bu kimdir?



Leyla - toləbə



Bos, Arzu - toləbo?  
Xeyr - muggonni



Elçin - bolodçi?  
Xeyr - mühəndis

### Упр.10. Переведите диалоги.\*

-Скажите, пожалуйста, кто это?

- Это Камал. - Кто он?
  - Он инженер? - Он инженер?
  - Да, он инженер.
  - А это кто?
  - Это Эльман. - А кто он?
  - Он гид.
- Это Севда. - Это Севда?
  - Да, это Севда. - Кто она?
  - Она врач. - Она врач? Нет.
  - Она студентка

### Упр.11. Составьте такие же диалоги.



Arzu - доктор  
(певица)



Kamal - студент  
(гид)

Скажите, пожалуйста...



Elxan - инженер  
(студент)

## ГРАММАТИКА 2

Теперь вы познакомитесь с личными местоимениями и соответствующими им формами глагола **БЫТЬ** в настоящем времени **ЕСТЬ**. Они выступают суффиксами слов, к которым они относятся



Mən  
Я

Sən  
Ты

O  
он/она/оно

Biz  
Мы

Siz  
Вы

Onlar  
Они

Mən	kiməm	həkiməm	adamat	sağıciyam	(deyiləm)	(y)am <sup>2</sup>
Sən	kimsən	həkimsən	adamsan	sağıcisan	(deyilsən)	san <sup>2</sup>
O	kimdir	həkimdir	adamdır	sağıcidır	(deyil)	dir <sup>4</sup>
Biz	kimik	həkimik	adamıq	sağıciyıq	(deyilik, iq, ük, uq)	
Siz	kimsiz	həkimsiz	adamsız	sağıcisız	(deyils(i)z)	si(ni)z <sup>4</sup>
Onlar	kimdir	həkimdir	adamdır	sağıcidır	(deyillər)	dir <sup>4</sup>
			человек	доярка		(+ lar <sup>2</sup> )

**Примечание:** В 3-ем лице ед. и множ. числа в отрицании dir опускается

### Упр.12. Переведите.

Mən,o,Siz,onlar,sən,biz,	он,я,они, она, ты,оно	biz,она,tən,они,о,он,я,
Siz,onlar,mən,biz,o,sən	вы,мы,оно,они, он, я	она,мы,onlar,вы,biz,оно,
Biz,sən,o,mən,onlar,siz	они,она,я,мы,оно,вы,	я,siz,они,о,оно,sən,biz
O,mən,biz, onlar,siz,sən	мы,он,ты,они,оно,я,она	он,onlar,она,sən, biz

### Упр.13. Просклоняйте следующие предложения.

Mən həkiməm. Mən sağıciyam. Mən adamat.

### Упр.14. Припишите соответствующие суффиксы и переведите.\*

1.O, tələbə.... 2.siz həkim..., 3.mən müğənni..., 4.onlar bələdçi..., 5.sən mühəndis..., 6.biz adam..., 7.onlar həkim..., 8.biz tələbə..., 9.mən sağıci..., 10.o, adam..., 11.sən Kamal..., 12.siz bələdçi..., 13.onlar mühəndis..., 14.biz müğənni..., 15.mən bələdçi..., 16.o, sağıci....

### Упр.15. Вставьте соответствующие местоимения и переведите.\*

... tələbəson. 2. ... müğənnidir. 3. ... Arzuyam. 4. ... bələdçisiz. 5. ... mühəndisik. 6. ... İradədir. 7. ... həkimson. 8. ... müğənniyom. 9. ... tələbədir. 10. ... Kamilson. 11. ... bələdçiyik. 12. ... toləbosiz. 13. ... sağıciyam.

### Упр.16. Переведите.\*

1.Он - гид. 2.Она - студентка. 3.Они - инженеры. 4. Мы - певицы. 5.Ты - гид. 6.Это - яблоко. 7.Я - студент. 8.Это - письмо. 9.Они - доярки. 10.Мы - врачи. 11.Она - инженер. 12.Вы - доярки. 13.Он - Арап.

# Речевая практика

## Упр.17.Прочти и запомни.

Sən nəçisen? – Mən mühəndisəm  
Mən nəçiyəm? – Sən tələbəsən  
O, nəçidir? – O, müğənnidir.

Кто ты? – Я инженер.  
Кто я? - Ты студент  
Кто он/она? - Он/она - певец

Biz nəçiyik? – Siz həkimisiz.

Кто мы? - Вы врачи.

Siz nəçisiz? – Biz sağıcıyuq.

Кто вы? - Мы доярки

Onlar nəcidir? –Onlar müğənnidir(lər).

Кто они? - Они певцы

## Упр.18.Инсценируйте диалоги.\*

1.-Скажите, пожалуйста. Кто она? - Она...  
-Она доктор? - Нет, она не доктор

(врач, певица)  
(Она...)



2.-Скажите, пожалуйста.Кто вы? - Я...  
-Чем вы занимаетесь?

(Камал)  
(студент)



3.-Скажите, пожалуйста. Кто это? - Он ...  
- Чем он занимается? (Кто он) - Он ...

(Джаил) (гид)



4. – Скажите, пожалуйств. Кто они?  
Они ....

(инженеры)



## Упр.19.Воспроизведите диалоги.



Я певец



Мы студенты



Он гид

## Ключи к упражнениям

### Упр.10.Переведите

-Zəhmət olmasa, dəyin, bu, kimdir?

- |  |                                    |
|--|------------------------------------|
| -Bu, Kamaldır. - O nəcidir?  | -Bu, Sevdadır. - Bu, Sevdadır?     |
| O, mühəndisdir. - O mühəndisdir?                                       | - Bəli, bu, Sevdadır. - O nəcidir? |
| -Bəli, o, mühəndisdir. - Bəs, bu, kimdir? - O, həkimdir. - O həkimdir? |                                    |
| -Bu, Elmandır. - Bəs, o nəcidir?                                       | - O, həkim dəyil. O, tələbədir     |
| -O, bələdçi dir.   |                                    |

### Упр.14.Добавьте суффиксы.

- 1.dir. 2.siz. 3.yəm. 4.dir. 5.sən. 6.iq. 7.dir. 8.yik. 9.yam. 10.dir. 11.san. 12.siz.  
13.dir. 14.yik. 15.yəm. 16.dir.

## Упр.15. Вставьте личные местоимения.

1.Sən. 2.O. 3.Mən. 4.Siz. 5.Biz. 6.O. 7.Sən. 8.Mən. 9.O. 10.Sən. 11.Biz. 12.Siz.  
13.Mən.

## Упр.16. Переведите.

1.O,(муж.) bələdçidir. 2.O,(жен.) tələbədir. 3.Onlar mühəndisdir. 4.Biz müğənniyik. 5.Siz bələdçisiz. 6.Bu, (o,) almadır. 7.Mən tələbəyəm. 8.Bu, məktubdur. 9.Onlar sağıcıdır. 10.Biz həkimik. 12.Siz sağıcısız. 13.Bu, Anardır.

## Упр.18. Диалоги.

1.Zəhmət olmasa, deyin. O nəçidir? - O, müğənnidir.

    O həkimdir? - Xeyr, o, həkim deyil. - O, müğənnidir

2.Zəhmət olmasa, deyin. Siz kimsiz? - Mən Kamalam.

    Siz nəçisiz? - Mən tələbəyəm

3.Zəhmət olmasa, deyin. O kimdir? - O, Cəlildir.

    O nəçidir? - O, bələdçidir.

4.Zəhmət olmasa, deyin. Onlar nəçidir(lor) - Onlar mühəndisdir(lor).

## УРОК 4

### Притяжательные местоимения\*\*

#### Мы читаем по-азербайджански

Na'rın, tar'la, to'bii, te'bil, to'dbir, bü'tün, 'dünən, tünd, ta'but, irəlli, to'lə, rüt'bə, bülbü'l, qa'pi, nə'm, park, ka'kao, qu 'ran, kürd, kəl, ka'mal, ü'zük, ü'züm, züm-zü'mə, ə'col, zə'if, zərf, i'fa, if'las, ix'rac, i'ca'rə, icra, ne'co, mərc, ə'cəb, xərc, na'haq, gop, go'pçu, mə'gər, çon'gəl, qıç, çı'raq, si'çan, çü'rük, Ni'gar, gü'man, sex, sax'ta, ojda'ha, qıjılı, zövq, zö'kəm, iş, i'siq, yaş, ya'ğış, ki'si, kö'mək, kö'mür, kök, kö'grə, kör'pü, göy, göl, gön, gö'rə, gö'rüş, ləv'hə, möv'zu, mö'hür.

#### Активный словарь

Ho(a)- i'sə

дом - ev c.n.

коробка - qu'tu

имя- ad c.n.

чай - ki'min

ковёр - xal'ça

бумага - kağız

журнал - jur'nal

словарь - lü'ğət c.n.

машина- ma'shin c.n.

сумка - çan'ta

скатерть - süfrə

ручка- qə'ləm

открытка - açıqça

читатель - oxu'cu

ф/аппарат- foto\apa'rat

линейка - xətkeş

одеяло - yorğan

#### Мы учим новые слова

##### Упр.1. Прочтите слова и их эквиваленты.

##### Упр.2. Переведите.

A) xalça, kağız, ad, yorğan, süfrə, kimin, isə, f\aparat, açıqça, çanta, ev, qutu, ev, oxucu, qələm, alma, lügət, ad, kimin, süfrə, xalça, xətkeş, jurnal, kağız, maşın, çanta, isə, qələm, lügət, yorğan, qutu, açıqça, oxucu, f\aparat, kimin, lügət, maşın, ev, xalça, ad, xətkeş, iso, f\aparat, qələm, qutu, oxucu, çanta,  
 B) сумка, бумага, линейка, одеяло, фотоаппарат, открытка, журнал, но/a, машина, дом, коробка, имя, скатерть, чай, ковер, читатель, бумага, словарь, ручка, ф/аппарат, машина, сумка, машина, коробка, журнал, словарь,

ф/аппарат, дом, имя, словарь, скатерть, линейка открытка, но/а, ковёр, машина, бумага, читатель, ручка, чай, ф/аппарат, имя, журнал, коробка, открытка, одеяло, дом, ковёр, ручка, чай.

### Упр.3. Найдите эквиваленты слов.

дом - охиси  
линейка - yorğan  
словарь - kağız  
одеяло - açıqça  
читатель - xətkeş  
бумага - ev  
открытка - lügət

скатерть - ad  
журнал - çanta  
но/а - f/aparət  
ручка - süfrə  
имя - isə  
ф/аппарат - jurnal  
сумка - qələm

чай - qələm  
ковёр - ev  
коробка - oxisi  
словарь - kimin  
ручка - qutu  
дом - xalça  
читатель - lügət

### Упр.4. Найдите недостающие значения

дом -  
линейка -  
словарь - kağız  
одеяло -  
читатель - oxi  
бумага - ev

скатерть -  
журнал -  
но/а - f/aparət -  
ручка - süfrə  
имя - isə  
ф/аппарат - jurnal -

чай - qələm  
коробка - açıqça  
ковёр - oxisi  
словарь -  
открытка - qutu  
дом -

## ГРАММАТИКА

Этот Урок посвящается категории **принадлежности**. В азербайджанском языке существуют два пути его выражения. В этом случае мы берем его выражение в **предметах**, употребляемых с притяжательными местоимениями\*\*, и назовем это суффиксами **личной принадлежности**.

Mən - Mənim	kitabım	qələmim	ütüm	qutum	- im <sup>4-</sup>
Sən -Sənin	kitabin	qələmin	ütün	qutun	- in <sup>4-</sup>
O -Onun	kitabı	qələmi	ütüsü	qutusu	- i <sup>4-</sup>
Biz -Bizim	kitabımız	qələmimiz	ütümüz	qutumuz	- imiz <sup>4-</sup>
Siz - Sizin	kitabınız	qələminiz	ütünüz	qutunuz	-iniz <sup>4-</sup>
Onlar -Onların	kitabı	qələmi	ütüsü	qutusu	- i <sup>4-</sup>

**Примечание:** В 3-ем лице ед.числа ütü-s-ü -s- - соединительный звук, если слово оканчивается на гласную. В 1 и 2 лице ед.числа в этом случае гласная в суффиксе выпадает: ütü + üm (iin) = ütüm, ütün.

### Упр.5. Переведите словосочетания.

- Onun qutusu, sənin yorğanın, mənim fotoaparatom, onların xalçası, bizim almamız, sizin lügətiniz, onların flaparəti, mənim qələmim, onların kağızı, sizin jurnalınız, sənin çantən, onun evi, mənim süfrəm, sizin açıqcanız, bizim flapparatımız, onların qələmi, kimin çantası, bizim evimiz, sənin xalçan.
- моя линейка, его ковёр, их сумка, его ф/аппарат, ваша сумка, наша скатерть, её яблоко, её словарь, их ф/аппарат, моё одеяло, их ручка, наша бумага, ваш дом, мой ф/аппарат, его письмо, твоя машина, ее сумка, чей ковёр, чей ф/аппарат, чей словарь, чья открытка, чье яблоко, чё пальто, чья сумка.

**Упр.6.Прочтите и переведите диалоги в ролях. Обратите внимание на краткие ответы.**

- |                           |   |                           |
|---------------------------|---|---------------------------|
| 1.-Bu nədir?              | 2.-Bu nədir?                                    | 3.-Bu nədir?              |
| -Bu, azaqcadır.           | -Bu, evdir.                                     | -Bu, xalçadır.            |
| -Bu kimin azaqasıdır ?    | - Bu kimin evidir?                              | -Bu kimin xalçasıdır?     |
| -Bu, sənin azaqcaındır.   | -Bu, onun evidir.                               | -Bu, bizim xalçamızdır.   |
| -Bəs, bu kimin xətkeşidir | -Bəs, bu kimin maşınıdır?                       | -Bəs, o kimin paltosudur? |
| -O da sənin xətkeşindir   | -Bu, onun maşını deyil,<br>bu, mənim maşınımdır | -O, sizin paltonuzdur.    |

**4.-Bu sənin lügətindir?**

- Xeyr, bu, mənim lügətim deyil.
- Bəs, kimindir? (bu kimin lügətidir)
- Bu, onun lügətidir. (onundur)
- Bəs, o kitab onundur?
- Bəli, o kitab da onundur.  
(o da onun kitabıdır)

**5.-Bu kimin evidir?**

- Sizindir. (Bu, sizin evinizdir)
- Bəs, bu maşın kimindir?
- O da sizindir (sizin maşınınzıdır)
- Bəs, o kimin maşınıdır?
- O isə bizim maşınımızdır (bizimdir).
- Xeyr, o, sizin deyil, o da bizimdir.

**Упр.7.Переведите.\***

- |                         |                                |                          |
|-------------------------|--------------------------------|--------------------------|
| -Это - что?             | - Это - его яблоко?            | - Это - не моя линейка.  |
| -Это - ручка.           | - Нет,(это не его яблоко)      | - А чья (она)?           |
| -Чья эта ручка?         | (Нет, это не его яблоко).      | - Это - их линейка (Их). |
| -Это - ее ручка.        | - А чьё (это яблоко)?          | - Это – их линейка?      |
| (Эта ручка - ее).       | - Твоё. (Это - твоё яблоко).   | - Да, это их.            |
| -А чей этот журнал?     | - А чей этот ф/аппарат?        | - Нет, (это не их),      |
| -Мой. Это - мой журнал. | - Мой. (Этот ф/аппарат - мой). | это ваша.                |

**Упр.8.Посмотрите на картинки и составьте аналогичные диалоги.**



ручка  
Мой



сумка  
- твой



пальто  
- его/её



яблоко, груша  
- наш



машина  
- ваш



ф/аппарат  
- их

**Ключи к упражнениям.**

**Упр.7.Переведите.**

- |                           |                                |                            |
|---------------------------|--------------------------------|----------------------------|
| -Bu nədir                 | -Bu onun almasıdır?            | -Bu, mənim maşınım deyil.  |
| -Bu, qoləmdir.            | -Xeyr.(onun deyil)             | -Bəs, kimindir?            |
| -Bu kimin qoləmdir?       | -(Xeyr, bu, onun alması deyil) | -Bu, onların maşınıdır .   |
| -Bu, onun qoləmdir.       | -Bəs, bu kimin almasıdır?.     | (Onlarındır)               |
| (Bu qoləm onundur) ?      | -Sonındır (Bu, sənin almadır)  | -Bu, onların maşınıdır?)   |
| -Bəs, bu jurnal kimindir? | -Bəs, bu kimin f/аппаратdır?   | -Bəli, onlarındır          |
| -(Bu), Mənimdir. (Bu      | -Mənimdir.(Bu f/аппарат        | (-Xeyr,(Bu) onların deyil, |
| monim jurnalımdır)        | mənimdir)                      | sizindir.                  |

## УРОК 5

### Знакомство. Приветствие

'Gəlin ta'nış o'laq

Давайте познакомимся

Salamlaşma'lar – Приветствия

**Мы читаем по-азербайджански.**

ız, kə'ləm, mə'lək, 'bölkö, pir, pərt, kip'rik, 'gopdu, qo'pik, pen'dir, ar'pa, qulp, gün, gər'gin, xa'la, xal'ça, gir, goz'mək, gi'las, çox, xaç, sel, çox'dan, çax'ır, qoç, ağa, sağ, çäğ, o'ğul, no'ğul, ma'ğaza, a'ğıl, i'ca'rə, icra, ne'cə, mərc, o'cəb, xərc, Ön, ölü, öp, öt, göl, şən, söy'lə, göz, böh'ran, böh'lan, var, vaxt, 'va"hə, 'va'cib, o'col, zə'if, zərf, i'fa, i'flas, ix'rac, i'ca'rə, icra, ne'cə, mərc, o'cəb, xərc, na'haq.

### Активный словарь

Рад с вами познакомиться - Si'zinlə ta'nış olma'ğa şadəm

Познакомьтесь - Ta'nış ol(un)

Давайте познакомимся - 'Gəlin ta'nış o'laq

Как поживаете? - Ne'cəsən?, Nə təhərsən?

Как дела? - Nə var, nə yox?

- İş'lər ne'cədir

Доброе утро - Sabahı'n(ız) xc'yır –

Добрый вечер - Axşami'n(ız) xc'yır –

Добрый день - Günorta'n(ız) xc'yır –

Здравствуй(те). Привет - Salam

Будьте здоровы - Sala'mat 'qalın

Отлично - Çox gö'zəl (Ə'la)

Хорошо - Yaxşı'yam

Так себе - Ba'bat (Bə'lə də)

Спасибо. Досвидание. - Sağ ol

Пока - Hələ'lük

Увидимся - Görü'şərək

переводчик - Tərcümə'çi

### Мы учим новые слова и выражения

Упр.1.Прочтите эквиваленты приветствий и знакомства.

Упр.2.Переведите.

a) Salamat qalın, Sabahınız xeyir, Nə var, nə yox?, Gəlin tanış olaq, Çox gözəl (Ə'la), Görüşərək, Hələlik, Sizinlə tanış olmağa şadəm, Axşamınız xeyir, Necəson?, tərcüməçi, Babat (Bələ də), Yaxşıyam, Sağ ol, Tanış ol(un), İşlər necədir, Salamat qalın, Gəlin tanış olaq, Hələlik, Çox gözəl (Ə'la), Sabahınız xeyir, Necəson?, Yaxşıyam, Axşamınız xeyir, Görüşərək, Nə var, nə yox?, Babat (Bələ də), Sağ ol, Tanış olun, tərcüməçi, Sizinlə tanış olmağa şadəm, İşlər necədir, Sabahınız xeyir, Hələlik, Axşamınız xeyir, Görüşərək, Günortanız xeyir, Yaxşıyam, Salamat qalın, tərcüməçi, Babat (Bələ də), Çox gözəl (Ə'la), Necəson?, İşlər necədir, Sağ ol, Nə var, nə yox?, Sizinlə tanış olmağa şadəm.

б) спасибо, рад познакомиться с вами, добрый вечер, будьте здоровы, так себе, как поживаете?, переводчик, давайте познакомимся, как дела?, хорошо, как дела?, доброе утро, отлично, пока, добрый вечер, увидимся, спасибо, познакомься, добрый день, будьте здоровы, так себе, рад познакомиться с вами, переводчик, как дела?, хорошо, как поживаете?, доброе утро, отлично, давайте познакомимся, увидимся, как дела?, пока,

будьте здоровы, познакомьтесь, рад с вами познакомиться, добрый вечер, хорошо, как дела?, спасибо, отлично, переводчик, познакомьтесь, как поживаете, так себе, увидимся, давайте познакомимся, доброе утро.

### Упр.3. Найдите эквиваленты слов и выражений.

Спасибо. Досвидание-	Salamat qalın-	так себе -	Hələlik-
познакомьтесь	Gəlin tanış olaq -	увидимся -	Çox gözəl (Ə'la)
Как дела? -	Necəsən?	Доброе утро -	Yaxşıyam
Добрый вечер	Sağ ol	переводчик -	İşlər nccədir
Добрый день -	Tanış ol(un) -	Как дела? -	Sabahın(ız) xeyir
Будьте здоровы	Nə var, nə yox	Отлично	Babat (Bələ də)
Давайте познакомимся	-Axşamın(ız) xeyir	Хорошо -	Görüşərik
Как поживаете? -	Günortan(ız) xeyir	Пока -	Tərcüməçi

### Упр.4. Найдите недостающие эквиваленты.

Спасибо. Досвидание-		так себе -	Hələlik-
познакомьтесь -	Gəlin tanış olaq -	увидимся -	
Как дела? -		Доброе утро -	Yaxşıyam
Добрый вечер -	Sağ ol	переводчик -	
Добрый день -		Как дела? -	Sabahın(ız) xeyir
Будьте здоровы -	Nə var, nə yox	Отлично -	
Давайте познакомимся -		Хорошо -	Görüşərik
Как поживаете? -	Günortan(ız) xeyir	Пока -	

### Упр.5. Спрашивай и отвечай на азербайджанском языке.

- 1.Как дела? – Отлично (так себе). 2.Как поживаете? – Хорошо. Спасибо. (Отлично. Так себе.). 3.Доброе утро. – Доброе утро (Привет). 4.Как дела? – Отлично. Спасибо. (Так себе. Хорошо.) 5.Добрый вечер. – Добрый вечер (Привет). 6.Досвидание. – Досвидание.(Пока. Увидимся. Будьте здоровы.). 7.Пока. – Пока.(Увидимся). Досвидание.Будь(те) здоров(ы). 8.Будьте здоровы. – Досвидание. (Увидимся).

## ГРАММАТИКА

### Упр.6. Просклоняйте следующие предложения.

- 1.Mən tərcüməciyəm. Ви, mənim lügətimdir.
- 2.Mən hökiməm. Ви, mənim çəntəmdır.
- 3.Mən oxusçum. Ви, mənim kitabımdır.

## Речевая практика

### Упр.7. Чтение и понимание

-Salam! Gəlin tanış olaq.



Mənim adım Nadirdir.  
Sizin adınız nədir?

-Salam! Mənim adım-  
Elçindir.

Sizinle tanış olmağa şadam.

-Здравствуйте. Давайте познакомимся.

Меня зовут Надир.  
Как вас зовут?  
- Здравствуйте. Меня зовут Эльчин  
Рад с вами познакомиться.

-Mən də çox (очень) şadam  
 Zəhmət olmasa, deyin. Siz  
 nəçisiz?  
 -Mən bələdçiyməm. Bəs, siz?  
 -Mən mühəndisəm. Bu isə Anardır.  
 Tanış olun. O da bələdçidir.  
 -Sizinlə də tanış olmağa çox şadam.

- Я тоже очень рад.  
 - Скажите, пожалуйста,  
 Кто -вы?  
 - Я - гид. А вы?  
 - Я - инженер. А это -Анар.  
 Познакомьтесь. Он - тоже гид.  
 - И с вами очень рад познакомиться.

### Упр.8. Переведите.

A) 1-Salam. Gəlin tanış olaq. Mənim adım Teymurdur. Bəs, sizin?

2-Mənim adım Malikdir. Sizinlə tanış olmağa çox şadam.

1-Mən də çox şadam. Zəhmət olmasa, deyin, siz  
 nəçisiz?

2-Mən mühəndisəm, bəs, siz?

1-Mən də mühəndisəm. Bu, Orxandır. Tanış olun.

2-Çox şadam. Mən Malikəm. Orxan da  
 mühəndisdir?

1-Xeyr, Orxan mühəndis deyil. O, tələbədir.



B) 1-Siz Anarsız?

2-Bəli, mən Anarañ. Bəs, sizin adınız nödir?

1-Mənim adım Elçindir.

2-Sizinlə tanış olmağa çox şadam



### Упр.9. Переведите\*

1-Привет. Давайте познакомимся. Меня зовут Аслан.  
 А как вас зовут?

2-Меня зовут Ильгар. Рад с вами познакомиться  
 Кто - вы? (Чем вы занимаетесь?)

1-И я рад с вами познакомиться. Я - врач. А вы?

2-Я - инженер. А это кто ?

1-Это - Лала. Она - тоже инженер. Познакомьтесь.

2-И с вами тоже рад познакомиться..



### Упр.10. Составьте аналогичные диалоги.



1. Самир - врач    2.Ирада гид-переводчик  
 Арзу-учительница    Мамед - инженер

3.Камил - инженер  
 Ельчин – врач    Лейла – певица

# ПРИВЕТСТВИЯ

## Упр.11. Чтение и понимание

- 1.-Salam,Lalə!
- Salam, Rəna, necəson?
- Yaxşıyam, çox sağ ol.
- Son necəson?
- Mən də yaxşıyam.
- İşlər necədir?
- Çox gözəl. Sağ ol.
- Görüşərik.



- Привет, Лала!
- Привет, Рена. Как поживаешь?
- Хорошо, спасибо
- Как ты поживаешь?
- Тоже хорошо
- Как дела?
- Отлично! Досвидание.
- Увидимся

## Упр.12. Переведите.

- 1.-Salam, Naimiq. Nə var, nə yox?
- 2.-Salam, Oqtay. Yaxşıyam.
- Sən necəson?
- 1.-Çox gözəl. Bu, Orxandır. Tanış ol.
- 2.-Salam, Orxan. Cox şadam.
- Sən nəçisən?

**Sabahin(iz) xeyir!****Günortan(iz) xeyir****Axşamin(iz) xeyir**

- |                      |                             |                            |
|----------------------|-----------------------------|----------------------------|
| -Sabahın(iz) xeyir!  | -Günortan(iz) xeyir, Samir! | -Axşamın(iz) xeyir, Elxan! |
| - Sabahın(iz) xeyir! | -Günortan(iz) xeyir, Anar!  | -Axşamın(iz) xeyir, Elçin  |
| -İşlər necədir?      | -Samir, nə var, nə yox?     | -Necəson?                  |
| -Sağ ol, çox gözəl.  | -Sağ ol, yaxşıyam.          | -Belə də (Babat).          |
| -Hələlik.            | -Görüşərik.                 | -Sağ ol.                   |

## Текст

'Gəlin ta'nış o'laq. Bu, Ar'zudur. O, mühən'disdır. Bu, El'dardır. O, hə'kimdir. Bu, El'mandır. O, bələd'çidir. El'man tərcümə'cidir. Bu, tələ'bədir. O'nun a'dı A'kifdir. Bu, El'nurdur. O, müəllimdir. Mən tərcümə'ciyəm. Mə'nim a'dım Es'miradır. Bəs, sonın adın nədir? Sən nə'cisən?

## Ключи к упражнениям

### Упр.9.Переведите.

- 1.-Salam! Gəlin tanış olaq. Mənim adım Aslandır.
- Bəs, sizin adınız nədir?

- 2.-Mənim adım İlqardır. Sizinlə tanış olmağa çox şadam
- Siz nəcisiniz?

- 1.-Mən də sizinlə tanış olmağa çox şadam. Mən həkiməm. Bəs, siz?
- 2.-Mən mühəndisəm. Bəs, bu kimdir?
- 1.-Bu, Azaddır. O da mühəndisdir. Tanış olun.
- 3.-Sizinlə də tanış olmağa çox şadam.

## УРОК 6

### Как тебя зовут? МОЯ СЕМЬЯ

#### Мы читаем по-азербайджански.

bu'xar, xo'bər, 'xatı'rə, xo'tuz, gor, gil, kəs, çay'dan, çə'nix, çə'laq, səs, so'nət, bel, gop, go'pçu, mə'gər, çən'gəl, qıç, çi'raq, si'çan, çü'rük, Ni'gar, gu'man, sex, sax'ta, öñ, öł, öt, göl, şən, soy'lo, göz, bö'h'ran, bö'h'tan, var, vaxt, 'va"he, 'va'cib, ver, və, və'zi, və'kil, və'təq, vosa'it, vozi'sə, vo'sa, qaz, qa'sıq, daş, qə'səng, quş, diş, a'ğac, bo'ğaz, cəhd, qı'fil, qo'ca, 'da'hi, də'fə, dəfn, do'col, o'gor, ə'lac, ən'cir, əro'sə, gil, gil'las, gi'rdə, güb'ro, gün, güc, gen, o'caq, ri'ca, i'gid, ki'sir, gec, ge'co.

#### Активный словарь

Жена (женщина) - ar'vad c.n.	дом- ev c.n.	учитель- müöl'llim
извините- bağış'layın	сын- o'ğul c.n.	семья -ai'lə c.n..
домохозяйка- ev'dar qa'dın	отец- a'ta c.n.	сестра - ba'ci
танцовщица - rəqqə'sə	брать- qar'daş c.n.	муж- ətər
водитель такси- tak'si sürücü'sü	мать - a'na c.n.	дети -uşaq'lar c.n.
родители - validcyn'lər c.n.	дача, сад- bağ c.n.	и və
дочь, девушка, - qız c.n.	журналист - müxbir	танцор - rəggas

#### Мы учим новые слова

Упр.1. Прочтите слова и их эквиваленты.

Упр.2. Переведите.

A)bağış'layın, ba'ci, tak'si sürücü'sü, o'ğul, ər, qar'daş, rəqqə'sə, uşaq'lar, a'ta, ev, a'na, bağ, validey'nlor, ar'vad, müöl'llim, və, журна'list, bağış'layın, o'ğul, ai'lo, ba'ci, qız, ev'dar qa'dın, a'ta, qardaş, bağ, a'na, ər, tak'si sürücü'sü, müöl'llim, uşaq'lar, rəqqə'sə, ai'lo, ar'vad, valideyn'lər, qar'daş, ev, a'ta, o'ğul, bağış'layın, ev'dar qa'dın, ba'ci, rəqqə'sə, qız, a'na, bağ, uşaq'lar, ər, müöl'llim, tak'si sürücü'sü, valideyn'lər, ailə, arvad, və, evdar qadin, ev.

B)брат, дочь, девушка, сад, танцор, учитель, водитель такси, сестра, мать, ломохозяйка, отец, муж, и, жена, родители, журналист, дом, извините, сын, семья, домохозяйка, отец, сестра, дача, мать, сад, брат, муж, и, дочь, водитель такси, женщина, дом, учительница, сын, дети, семья, домохозяйка, извините, родители, сад, журналист, брат, извините, дача, дочь, сестра, девушка, и, мать, отец, водитель такси, семья, дом, жена, сын, учитель, родители, дача, дети, танцовщица, журналист, дочь.

Упр.3. Найдите эквиваленты слов.

дети- ana	учитель- arvad	извините - müxbir
дом- bağ	домохозяйка -oğul	танцор - ailə
мать- bacı	родители - evdar qadin	журналист - ata
дочь- sürücü	женщина - qardaş	муж - ətər
сестра - uşaqlar	и - müəllim	семья - bağış'layın
сад - qız	брать - valideyn'lər	отец - rəqqas
водитель - ev	сын - və	

## Упр.4. Найдите недостающие значения

дети- ana	учитель-	извините - təxbir
мать-	родители - evdar qadın	журналист -
дочь- sütgəç	женщина -	муж -
сад -	брат - validcynlər	отец -
водитель - ev	сын -	танцор - ailə
дом-	домохозяйка - oğul	семья - bağıslayım


## Упр.5. Переведите.\*

1.Это - моя жена (учительница, дача, дочь). 2.Это - твой брат (отец, муж, сестра)? 3. Мы - родители (студенты, дети, учитель). 4.Это - его семья (сын, водитель, переводчик). 5.Она- не учительница (танцовщица, моя учительница, моя жена). 6.Это - дача (инженер, дом, доктор, женщина). 7.Это не наш отец (мать, сестра, переводчик).

## ГРАММАТИКА Речевые модели

- Sə'nin a'din 'nədir?
- Mə'nim a'dim Əli'dir.
- O'nun a'dı 'nədir?
- Onun adı İradədir.
- Как тебя зовут?
- Меня зовут Али.
- Как её зовут?
- Её зовут Ирада.

## Упр.6. Чтение и понимание.



- Bu Sevindir?
- Bəli, bu, Sevindir.
- Bəs, bu kimdir?
- Bu, onun bacısıdır.
- Onun adı nədir?
- Onun adı Sevdadır.

- Bu Lalədir?
- Bəli, bu, Lalədir.
- Bəs, bu kimdir?
- Bu, onun qardaşıdır.
- Onun adı nədir?
- Onun adı İlqardır.

- Bu Rövşəndir?
- Bəli, bu, Rövşəndir.
- Bəs, bu kimdir?
- Bu, onun bacısıdır.
- Onun adı nədir?
- Onun adı Ominədir.

## Упр.7. Переведите.\*



- Это Эльчин?
- Да, это Эльчин.



- Это Эльчин?
- Да, это Эльчин.

- А это кто?
- Это его жена Амина
- А это кто?
- Это ее брат.
- Как его зовут?
- Его зовут Закир
- Чем он занимается?
- Он журналист.

- Это его жена Амина
- А это его брат Ялчын.
- А это кто?
- Это ее брат.
- Как его зовут?
- Его зовут Руфат.
- Чем он занимается?
- Он студент.

**Упр.8. Составьте короткий рассказ об Эльчине.**

### Mənim ailəm

(Моя семья)

Bu, mə'nim ai'ləmdir.



Bu, mə'nim valideynlə'rimdər:  
a'tam      vo      a'nam



Bu, 'bizik:      ər      vo      arvad



Bu, bi'zim uşaqları'mızdır:  
o'ğul      və      qız

### Речевая модель

- Sən'in ba'cın nəçidir?
- Mə'nim ba'cım hə'kimdir.

- Чем занимается твоя сестра?
- Моя сестра доктор.

**Ex.9. Translate**

- a) -Emin, sənin bacın nəçidir?  
 -Mənim bacım həkimdir.  
 -Sənin qardaşın nəçidir?  
 -O, mühəndisdir.  
 -Sona, sənin ərin nəçidir?  
 -Mənim ərim bələdçidir.

- b) - Чем занимается твой отец?  
 - Мой отец учитель.  
 - Чем занимается твоя мать??  
 - Моя мать домохозяйка.  
 - Чем занимается твоя жена?  
 - Она журналист.

## Упр.10. Составьте краткие диалоги.



Ata (ər)  
Müəllim

Ana (arvad)  
evdar qadın



oğul (toləbo)  
mühəndis



qardaş (hökim)  
bələdçi



bacı (rəqqasə)  
müxbir



## Упр.11.Прочтите и переведите текст.

Zohimət olmasa, tanış olun, bu, mənim ailəmdir. Bu, mənim orimdır. Onun adı Elmandır. O, mühəndisdir. Bu, bizim uşaqlarımızdır. Mənim oğlum həkimdir. Onun adı Elnurdur. Mənim qızım müəllimdir. Onun adı Aygündür. Mən evdar qadınam. Mənim adım Mehribandır. Bu, bizim evimizdir.

## Ключи к упражнениям:

### Уп.5.Переведите

1.Bu, mənim arvadımdır (müəllimimdir, bağımıdır, qızımdır). 2.Bu sənin qardaşındır? (atandır, ərindir, bacındır). 3.Biz valideynlərik (toləbəük, uşaqlıq, müəllimlik). 4.Bu, onun ailəsidir (oğlundur, sürücüsüdür, tərcüməçisidir). 5.O, müəllim deyil (rəqqasə, mənim müəllimim, mənim arvadım). 6.Bu, bağdır (mühəndisdir, evdir, hokimdir). 7.Bu, bizim atamız deyil (anamız, bacımız, tərcüməçimiz).

### Уп.7.Переведите.

- Bu Elçindir?
- Bəli, bu, Elçindir.
- Yaxşı, bəs, bu kimdir?
- Bu, onun arvadı Əminədir.
- Bəs, bu kimdir?
- Bu, onun qardaşıdır.
- Onun adı nədir?
- Onun adı Zakirdir
- O nəçidir?
- O, müxbirdir.

- Bu Elçindir?
- Boli, bu Elçindir.
- Bu, onun arvadı Əminədir.
- Bu isə onun(ero) qardaşı Yalçındır.
- Yaxşı, bəs, bu kimdir?
- Bu onun (eç) qardaşıdır.
- Onun adı nədir?
- Onun adı Rüfətdir.
- O nəçidir?
- O, toləbədir.

# УРОК 7

## Множественное число.

### Числительные\*\* 1 - 10

#### Мы читаем по-азербайджански.

Ağ, sağ, çağ, o'ğul, no'ğaza, a'ğıl, i'ca'rə, icra, ne'cə, mərc, ə'cəb, xərc, iz, kə'ləm, mə'lək, 'bolkə, pir, pər, kip'rık, qop'du, qə'pik, pen'dir, ar'pa, qulp, gün, gər'gin, xa'la, xal'ça, gir, goz'mək, gi'las, çox, xaç, scl, çox'dan, çə'xir, qoç, ön, öl, öp, öt, göl, şon, söy'lə, göz, böh'tan, böh'tan, var, vaxt, 'va"hə, 'va'cib, o'cəl, zə'if, zərf, i'fa, if'las, ix'rac, i'ca'rə, icra, ne'cə, mərc, o'cəb, xərc, na'haq.

#### Активный словарь

часы - sa'at	тарелка - boş'qab	вилка - çən'gəl
товарищ - yol'daş	тетрадь - dəf'tər	нож - bi'çaq c.n.
карандаш - karan'daş c.n.	туфли - ayaqqə'bı c.n.	ложка - qa'sıq
носки/чулки - co'rab	цветок - gül c.n.	чашка - fin'can
чайник - çayník	грязный - çirkli	чистый - tə'miz n.n.

#### Мы учим новые слова

Упр.1. Прочтите слова и их эквиваленты.

Упр.2. Переведите.

- а) sa'at, çirkli, yol'daş, , təmiz, boşqab, dəf'tər, karan'daş, qaşıq, ayaqqabı, corab, çəngəl, gül, biçaq, sa'at, yol'daş, dəf'tər, fincan, çirkli, çayník, boşqab, karan'daş, təmiz, corab, qaşıq, çəngəl, biçaq, gül, ayaqqabı, fincan, çirkli, boşqab, dəf'tər, yol'daş, karan'daş, sa'at, çayník çəngəl, gül, qaşıq, təmiz, biçaq, fincan, ayaqqabı, corab.,
- б) чистый, туфли, чашка, тарелка, товарищ, цветок, часы, чулки, ложка, тетрадь, чистый, нож, вилка, грязный, часы, тарелка, чистый, чайник, чашка, товарищ, туфли, цветок, вилка, ложка, грязный, носки, тетрадь, тарелка, чайник, часы, ложка, чистый, нож, цветок, товарищ, вилка, грязный, туфли, чашка, чулки, тетрадь, нож, тарелка, чайник.

Упр.3. Найдите эквиваленты слов.

цветок -fincan	чистый - karan'daş	товарищ - çirkli
чайник -dəftər	туфли - bıçaq	часы - boşqab
чашка - qaşıq	чулки - ayaqqabı	грязный - çəngəl
тетрадь - gül	карандаш - corab	тарелка - yol'daş
ложка - çayník	нож - təmiz	вилка -sa'at

Упр.4. Найдите недостающие эквиваленты.

ложка - çayník	нож -	вилка -sa'at
цветок -	чистый -	товарищ -
чашка -	чулки - ayaqqabı	грязный - çəngəl
тетрадь - gül	карандаш - corab	тарелка -
чайник -	туфли -	часы -

## Упр.5. Ответьте на вопросы.



Çaynik



gül



karandaş



saat



boşqab



qaşıq



fincan

Bu ki'min fincanıdır? - Bu mənim (ваш, ero) fincanımdır (часы, товарищ). Bu dəftər ki'mindir? - Bu dəftər onundur (грязная тарелка, чистая тетрадь, ложка). Bu so'nin corabındır?-Xeyr, bu corab mənim deyil (дом, карандаш, вилка, чистый чайник, цветок). Bəs, bu kimin çayniyidir (чистая тарелка, туфли, грязная чашка, цветок, нож, ложка, товарищ, карандаш)? – Ви o'npin (мой, ваш, наш, их) çayniyidir (.....).

## ГРАММАТИКА

В этом Уроке вы познакомитесь с образованием множественного числа и его употреблением. Оно образуется при помощи суффикса **-lar<sup>2</sup>** –. Множественное число могут иметь только существительные (предметы) и те глаголы (действия), которые выполняются людьми. Следует заметить, что в разговорном языке этот суффикс в глаголах часто опускается:

Kitab – kitablar, gələm – gələmlər, yoldaş – yoldaşlar, saat – caatlar

Указательные местоимения\*\* “Би, О” в роли определения употребляются в единственном числе с существительными в множественном числе.

Сравните:

Bunlar mənim kitablarımdır.  
(подлежащее) Это мои книги.

**И**  
Bu kitablar mənimdir  
(определение\*\*) Эти книги мои.

Mənim saatlarım ütülərim  
Sənin saatların ütülərin  
Onun saatları ütüləri

Bizim saatlarımız, ütülərimiz  
Sizin saatlarınız ütüləriniz  
Onların saatları ütüləri

## Речевые модели

Bun'lar ki'min kitabla'rındır?  
Bun'lar mə'nim kitabla'rimdır.  
Bun'lar ki'min çantalı'rındır?  
Bun'lar bi'zim çantaları'mızdır.



Упр.6. Прочтите диалоги. Запомните суффиксы множественного числа.

- |                      |               |                    |             |
|----------------------|---------------|--------------------|-------------|
| -Bu nədir?           | -Что это?     | -Bunlar nədir?     | -Что это?   |
| -Bu, qaşıqdır.       | -Это - ложка. | -Bunlar saatlardır | -Это -часы. |
| -Bunlar nədir?       | -Что это?     | -Onlar kimindir?   | -Чьи они?   |
| -Bunlar qaşıqlardır. | -Это - ложки. | -Sənindir          | -Твои..     |
| -Önlar kimindir?     | -Чьи они?     |                    |             |
| -Onlar bizimdir.     | -Они - наши.  |                    |             |



Bunlar nədir?

-Bunlar güllərdir.

-Bu güllər kimindir?

-Bunlar onun gülləridir.

Bunlar nədir?

Bunlar çəngəllərdir.

-Onlar kimindir?

-Onlar mənimdir.

Bunlar nədir?

-Bunlar ayaqqabılardır.

-Onlar kimindir?

-Sizindir.

#### Упр.7. Образуйте множественное число слов и переведите.

Biçaq, maşın, kitab, gül, yoldaş, qəsfədan, bulud, sincan, karandaş, məktub, üzük  
qaşıq, lalə, balta, saat, yoldaş, dəstər, hökim, boşqab, corab.

#### Упр.8..Составьте диалоги по картинкам



-Bunlar nədir?

-Bunlar .....

-Bunlar kimin....?

(Bu .... kimindir?)

-Bunlar mənim ....

-Bunlar sənin ...?

-Bəli, mənim ....

-Xeyr, bu sənin deyil,

Bunlar onun .... .

-Bunlar sənin ....?

-Xeyr, bunlar mənim ... deyil

(bu ... mənim deyil)

-Bəs kimindir?

-Bunlar onun .... .

(Bu .... onundur.)

-Bunlar onun .... deyil,

bunlar bizim .... .

-Bunlar nodir?.

-Bunlar ....

-Bunlar onun ...?

(Bu .... onundur?)

Bəli, onundur.

-Bəs, bunlar nədir?

-Bunlar iso .... .

-Bunlar da onun ...?

-Xeyr, bu .. onun deyil

#### Упр.9.Переведите.

Это чьи книги (тетради, часы, чашки, тарелки)?

Это мои книги (цветы, карандаши, кольца) – во всех лицах

Эти (.....) мои – во всех лицах.

Мои носки ( туфли, тарелки, ножи) чистые, а твои ....грязные.

#### Упр.10. Переведите \*



- Что это?

- Это -цветы.

-Чьи они?

-Они его.

(Эти цветы его)

-Нет, они не его..

(Нет, эти цветы не его.)

- А чьи? - Ваши, (Эти цветы - ваши).

- Эти люди ваши друзья?

- Нет. (Они не мои друзья.)

- А чьи (они друзья)?

- Их. (они их друзья.)

- Он их друзья?

- Да, они их друзья.



## Упр.11. Составьте диалоги



Мənim -хeyr, onun

Сənin? - Bəli. Bəs, bu...?

Onun? - Xeyr.... Bəs...

Bu....iso....

Числа: 1 - bir

4 - dörd

7 - yed'di

10 - on

2 - iki

5 - beş

8 - sək'kiz

3 - üç

6 - altı

9 - doq'quz

**Числительные не изменяются, указывая на количество предметов, а сами предметы употребляются в ед. числе: Пять ножей – beş bıçag**

**Упр.12. Назовите числа: 3, 7, 4, 9, 2, 6, 10, 5, 8, 1, 6, 3, 7, 9, 2, 8, 4 (два раза)**

**Упр.13. Переведите.\***

1. Это - два яблока и три груши. 2.Это - десять ложек и пять тарелок. 3.Это - пять вилок и шесть ножей. 4.Это - два чайника и семь грязных чашек. 5.Это - мои три товарища. 6.Эти семь карандашей - твои? 7.Эти два чулка не мои. 8.Это – его восемь чистых тарелок. 9.Чьи эти четыре тетради? – Мои.

## Ключи к упражнениям

**Упр.10. Переведите.**

-Bunlar nədir?

-Bu adamlar sizin yoldaşlarınızdır?

-Bunlar güllerdir .

-Xeyr.(Onlar mənim yoldaşlarım deyil(lər)

-Bunlar kimin gülləridir?

-Bəs, kimindir? (Onlar kimin yoldaşlarıdır?)

-Onlar onun gülləridir.

-Onların.(Onlar onların yoldaşlarıdır).

(Bu güller onundur)

-Onlar onların yoldaşlarıdır?

-Xeyr, onlar onun gülləri deyil.

-Bəli, onlar onların yoldaşlarıdır.

(Xeyr, bu güller onun deyil).

-Bəs, kimindir?

-Sizindir.(Bu güller sizindir.)

**Упр.13. Переведите.**

1.Bunlar - iki alma və üç armuddur. 2.Bunlar - on qasıq və on boşqabdır.

3.Bunlar- beş çəngəl və altı bıçaqdır. 4.Bunlar - iki çaynik və yeddi çirkili fincandır.

5.Bunlar - mənim üç yoldaşdımdır? 6.Bu yeddi karandaş sənindir? 7.Bu iki corab mənim deyil. 8.Bunlar onun səkkiz təmiz boşqabıdır ? 9.Bu dörd dəftər kimindir? - Mənimdir.

# УРОК 8

## У меня есть. У меня нет.

**Мы читаем по-азербайджански.**

və, və'zi, və'kil, və'rəq, vəsə'it, vəz'i'sə, vo'fa, qaz, qa'sıq, daş, qo'song, quş, diş,  
 a'gac, bo'gaz, əhd, qı'fil, qo'ca, 'da'hi, də'fə, dəfn, də'col, o'gor, ə'lac, on'cir,  
 ərə'sə, gil, gil'las, gi'rde, güb'rə, gün, güc, gen, o'caq, ri'ca, i'gid, ki'sir, gec, ge'cə.  
 'Məgər, çən'gal, qıç, ci'raq, si'can, çü'rük, Ni'gar, gu'man, sex, sa'xta, sir'kə.

### Активный словарь

у меня есть - mən'də var	конечно - əl'bəttə	кровать - çarpa'yı
билет - bi'lct	но/только - 'ancaq	полка - rəf
к несчастью - əfsus'lar ol'sun	деньги - pul	шкаф - şkaf
чемодан - çama'dan	нет - uox	озеро - göl
посуда - qab-qacaq	карта - xəri'tə	страна - öl'ke
познакомьтесь - tanış olun	сколько - neçə	лет - yaş

### Мы учим новые слова

**Упр.1. Прочтите слова и их эквиваленты.**

**Упр.2. Переведите.**

A) mən'də var, çama'dan, qab-qacaq, əl'bəttə, yaş, ölkə, çarpayı, xəritə, bi'lct, göl, 'ancaq, neçə, yox, rəf, əfsus'lar ol'sun, tanış ol, pul, şkaf, çama'dan, yox, göl, xəritə, ölkə, qab-qacaq, yaş, mən'də var, əl'bəttə, çarpayı, neçə, bi'lct, 'ancaq, rəf, əfsus'lar ol'sun, pul, tanış ol, şkaf, qab-qacaq, göl, şkaf, rəf, çarpa'yı, ölkə, yox, pul, 'ancaq, neçə, əl'bəttə, xəri'tə, yaş, çama'dan, əfsus'lar ol'sun, bi'lct, tanış ol, mən'də var.

B) иметь, но/только, деньги, познакомьтесь, посуда, сколько, конечно, нет, лет, страна, озеро, полка, билет, карта, кровать, у меня есть, к несчастью, билет, но/только, посуда, сколько, страна, познакомьтесь, кровать, лет, конечно, но/только, карта, полка, озеро, нет, у меня есть, к несчастью, деньги, билет, посуда, конечно, сколько, кровать, познакомьтесь, полка, нет, озеро, лет, к несчастью, карта.

**Упр.3. Найдите эквиваленты слов.**

К несчастью - çarpa'yı	шкаф - mən'də var	деньги - əl'bəttə
познакомьтесь - bi'lct	сколько - 'ancaq	лет - rəf
страна - əfsus'lar ol'sun	карта - şkaf	посуда - pul
кровать - göl	У меня есть - çama'dan	конечно - uox
билет - ölkə	но/только - xəri'tə	полка - qab-qacaq
озеро - tanış olun	чемодан - neçə -	нет - yaş

**Упр. 4. Найдите недостающие значения.**

познакомьтесь - bi'lct	сколько -	лет - rəf
озеро -	чемодан - neçə -	нет - yaş
страна - əfsus'lar ol'sun	карта - şkaf	посуда -
кровать -	У меня есть -	конечно -
билет - ölkə	но/только - xəri'tə	полка - qab-qacaq -
к несчастью -	шкаф - mən'də var	деньги - əl'bəttə

**Упр.5. Замените подчеркнутые слова словами, данными в скобках.**

- 1.Bu nədir?- Bu, mənim saatımdır (то – твой, их – билет, деньги, чемодан ).
- 2.Bu kimin bacısıdır? -Bu, mənim bacımdır, tanış ol (отец, мать, брат; – его).
- 3.Sənin neçə yaşı var? - Mənim on beş yaşı var (ему, - 2 – 10 лет).
- 4.Bizim neçə gülümüz var? - Bizim gülümüz yoxdur (у вас, у них, у нее – книги, тарелок, часов). 5.O nəqidir? - O, müəllimdir (переводчик, гид, доктор ).6.Bəs, bu kimin evidir? - Əfsuslar olsun, bu mənim evim deyil (деньги, чемодан, полка, посуда – конечно его, наш). Ancaq (тот – его, ваш, наш). 7.Bu, sənin xərİtəndir? - Xeyr, bu, mənim xərİtəm deyil (это – его(его карта), - (то – его, наш, ваш, их – деньги, билет, товарищ, озеро, страна).

## ГРАММАТИКА

### Речевая модель

Mən'də var.

У меня есть.

Mən'də yoxdur.

У меня нет

-Sən'də çanta var?

- У тебя есть сумка?

-Bəli, mən'də canta var.  
(Bəli,)var.

- Да, у меня есть сумка.  
Да.(есть)

-Xeyr, mən'də canta 'yoxdur. –  
(Xeyr,) yox'dur.

Нет, у меня нет сумки.  
Нет.



### Выучи и запомни

Mən'də ... var У меня есть ... Biz'də... var У нас есть....

Sən'də ... var У тебя есть... Siz'də... var У вас есть...

On'da ... var У него(нее) есть... Onlar'da ...var У них есть...

### Примечание:

1. Следует отметить, Mən'də kitab var = Mənim kitabım var. Хотя мы и ставим знак равенства между этими предложениями, они не полностью синонимичны. Оба предложения выражают принадлежность предмета, однако подразумевают несколько отличную определенность принадлежности предмета. Предложение Mənim kitabım var подразумевает действительную принадлежность предмета, т.е., упомянутый предмет действительно принадлежит мне. Тогда как Mən'də kitab var следует понимать, что у меня имеется книга, она может быть моей собственностью и нет. Я просто утверждаю, что она имеется в моем распоряжении. Поэтому мы не можем сказать так о своих родственниках: Məndo baçı (qardaş, ana, ata, ər ...) var. Они все принадлежат мне; У меня есть брат переводится Mənim qardaşım var. То же самое относится к таким предметам принадлежности, как квартира, дом, дача и другие существенные частные принадлежности.

2. Мы знаем слова **-da**, **də** как **также/тоже**. В этом значении они пишутся раздельно и безударны: 'Mən də müölliməm – Я тоже учитель. Тогда как в Mən'də alma var – У меня есть яблоко они выступают как суффиксы, обозначающие местонахождение предмета (**Местный падеж**, который вы узнаете позже), пишутся слитно и находятся под ударением.

#### Упр.6. Проспрягайте предложения по лицам.

Məndə bilet var. Məndo pul yoxdur.

#### Упр.7. Чтение и понимание.



часы карандаш посуда

карта

деньги

книжный  
шкаф

чашка

- Məndə çəngəl və qaşq var.

-Bəs, sizdə fincan var?

-Xeyr, məndə fincan yoxdur.

-Bəs, sizdə çaynik var?

-Bəli, məndo çaynik var.

-Sizdə saat var?

-Bəli, məndo saat var.

-Səndə karandaş var?

-Xeyr, məndə yoxdur,  
məndə ançaq xəritə var.

-Sizdə kitab şəkəfi var?

-Xeyr, məndo yoxdur.

-Bəs, sizdə qab-qacaq şəkəfi var?

-Bəli, var.

-Sizdə pul yoxdur? - Var.

-Sənin bacın var?

- Xeyr, mənim bacım yoxdur.

-Bəs, qardaşın?

-Xeyr, qardaşım da yoxdur.

Monim ancaq anam və atam var.

#### Упр.8. Прочитайте, обращая внимание на краткие вопросы и ответы.

##### Переведите.

-Zəhmət olmasa, deyin, sizin nəçə yaşıınız var?

-Mənim on doqquz yaşıım var.

-Bəs, onun?

- Onun on yaşı var.

-Sonin bağın var?

-Xeyr, yoxdur.

-Bəs, onun (var)?

-Var.

##### Упр.9. Переведите.\*

-Извините, у вас есть билет?

-Да, конечно, у меня есть билет.

-Скажите, пожалуйста, чей этот  
чемодан? Ваш?

- Да, это мой чемодан.

-Скажите, пожалуйста, у вас есть дача?

- Да. А у вас?

- Нет.



#### Упр.10. Составьте свои диалоги, пользуясь картинками в Упр.7.

## Упр.11. Прочтите и переведите.

Aysel və Elçin

Elcin -Aysel, zehmət olmasa, tanış ol, bu mənim valideynlərimdir.

Aysel -Cox xoşdur. Mənim adı Ayseldir.

Elcin - Bu, mənim anamdır. Onun adı Aynadır.

Ayna - Mənim adı Aynadır. Sizinlə tanış olmağa çox şadam,  
Aysel.

Elcin - Aysel, bu, mənim atamdır. Onun adı Raufdur.

Rauf - Mənim adı Raufdur. Sizinlə tanış olmağa çox şadam.  
Siz müğənnisiniz, Aysel?

Aysel - Boli, bəs, siz noçisiniz?

Rauf - Mon fohləyəm. Mənim arvadım Ayna isə həkimdir.

Aysel - Sizin oğlunuz Elçin bələdçi-torcumöçidir?

Rauf - Boli, bizim oğlumuz Elçin torcumöçidir,  
qızımız isə tələbədir.

Aysel - Sizin qızınız var?

Rauf - Boli, bizim qızımız var. Onun adı Aynurdur.  
O, təlobədir. Aysel, deyin, siz ordosiniz?

Aysel - Boli, mənim ərim Kamildir. O da həkimdir

Rauf - Çox xoşdur. Sizin uşaqlarınız var?

Aysel - Xeyr, bizim uşaqlarımız yoxdur.

Rauf - Aysel, sizin valideynləriniz noçıdır?

Aysel - Mənim anam evdar qadındır, atam isə  
mühəndisdir.

Rauf - Bəs, sizin bacınız var?

Aysel - Boli, mənim bacım var. Onun adı İradədir.

Rauf - Aysel, deyin, bəs, sizin qardaşınız var?

Aysel - Boli, mənim qardaşım da var. Onun adı Tərləndir.

Rauf - Çox xoşdur.

**Примечание:** Cox xoşdur – Очень приятно.

Siz ərdəsiniz? – Вы замужем?

Fehlə - рабочий



Ayna



Rauf



Ayna

Kamil



İradə və Torlan

## ЗАПОМНИТЕ:

Mənim ərim var. Mən ərdəyəm. – У меня есть муж. Я замужем..

Mənim ərim yoxdur. Mən ərdə deyiləm. – У меня нет мужа. Я не замужем.

Mənim arvadım var. Mən evliyəm. – У меня есть жена. Я женат.

Mənim arvadım yoxdur. Mən subayam. – У меня нет жены. Я холостяк.

## Упр.12. Заполните пропуски подходящими словами, данными ниже.

Həkim, müəllim, tələbə, sürücü, evdar qadın, Leyla, Aida, Kamal, Eliçen, Rauf.

Bu,bizim ölkəmiz Azərbaycandır. Bu, Bakıdır. Bu isə mənim ailəmdir. Bu,  
mənim anamdır. Onun adı .... O, .... Bu isə mənim atamdır. Onun adı .... O,

... Mənim bacım var. Onun adı ... . O ərdo deyil. Mənim yoldaşım var. Onun adı ... . O ... . O, evlidir. Onun arvadı ... . Onun adı ... . Mənim adım isə ... . Mənim arvadım yoxdur. Bəs, sənin adın nədir? Sən nəçisən? Sonin arvadın var? Onun adı nədir? O nəçidir?

### Ключи к упражнениям:

#### Упр.9. Переведите.

- Bağışlayın, sizdə bilet var?
- Bəli, əlbəttə. Məndə bilet var.
- Zəhmət olmasa, deyin, bu çamadan kimindir? Sizindir?
- Bəli, bu, mənim çamadanımdır.
- Zəhmət olmasa, deyin, sizin bağınız var?
- Bəli. Bəs, sizin?
- Xeyr, yoxdur.

## УРОК 9

### Какого цвета это...

#### Мы читаем по-азербайджански

ız, kə'ləm, mə'lök, 'bəlkə, pır, pərt, kip'rik, qop'du, qə'pik, pen'dir, ar'pa, qulp, gün, gər'gin, xa'lla, xal'ça, gir, gəz'mok, gi'las, çox, xac, sel, çox'dan, çə'xır, qoç, ağ, sağ, çag, o'ğul, no'ğul, ma'ğaza, a'ğıl, i'ca'rə, icra, ne'co, mərc, o'cəb, xərc, ön, öl, öp, öt, göl, şon, soy'le, göz, böh'ran, böh'tan, var, vaxt, 'va"hə, 'va'cib, ə'cəl, zo'if, zərf, i'fa, i'flas, ix'rac na'haq.

#### Активный словарь

любимый- sevim'li	голубой - ma'vi	плохой - pis n.h..
большой- bö'yük	чёрный - qa'ra	новый - tə'zə n.h..
какой/который- han'sı	зеленый - ya'şıl	хороший - yax'şı n.h..
как/какой- ne'cə	красный - qırmı'zi	старый - köh'nə
какого рода - nə cür	жёлтый - sa'p	маленький - bala'ca
интересный - maraq'lı	коричневый - qəhvə'yı	цвет - rəng
синий - göy	белый - aq	

#### Мы учим новые слова

#### Упр.1. Прочтите слова и их эквиваленты.

#### Упр.2. Переведите.

- A) köh'nə, qa'ra, ma'vi, pis, rəng, göy tə'zə, han'sı, sevim'li, ya'şıl, ne'cə, qırmı'zi, nə cür, sa'ri, bala'ca, yax'şı, maraq'lı, qəhvə'yı, böyük, ağ, sevim'li, ma'vi, pis, göy, rəng, qa'ra, tə'zə, han'sı, ya'şıl, yax'şı, ne'cə, qırmı'zi, köh'nə, qəhvə'yı, nə cür, sa'ri, bala'ca, maraq'lı, qəhvə'yı, böyük, ağ, sevim'li, ma'vi, pis, rəng, qa'ra, tə'zə, göy han'sı, ya'şıl, yax'şı, ne'cə, qırmı'zi, köh'nə, qəhvə'yı, nə cür, ağ, sa'ri, bala'ca, böyük, maraq'lı.
- Б) любимый, синий, плохой, большой, интересный, коричневый, чёрный,

какой/который, зеленый, хороший, как/какой, красный, старый, какого рода, желтый, маленький, цвет, белый, любимый, синий, плохой, большой, чёрный, новый, который, зеленый, какого рода, хороший, как/какой/, старый, красный, желтый, маленький, интересный, голубой, коричневый, цвет, белый, любимый, синий, плохой, большой, черный, новый, который, зеленый, хороший, как/какой, жёлтый, маленький, интересный, коричневый.

### Упр.3. Найдите эквиваленты слов.

большой- <i>pe'sə</i>	чёрный - <i>qırmı'zı</i>	новый - <i>yax'şı</i>
любимый- <i>bö'yük</i>	голубой - <i>ya'şıl</i>	плохой - <i>to'zə</i>
интересный - <i>pə cıg</i>	коричневый - <i>qa'ra</i>	цвет - <i>köh'nə</i>
какой/который- <i>göy</i>	зеленый - <i>ağ</i>	хороший - <i>bala'ca</i>
как/какой- <i>han'sı</i>	красный - <i>ma'vi</i>	старый - <i>pıs</i>
какого рода - <i>scvim'lı</i>	жёлтый - <i>qəhvə'yı</i>	маленький - <i>rəng</i>
синий - <i>maraq'lı</i>	белый - <i>sa'pı</i>	

### Упр.4. Найдите недостающие значения.

большой-	чёрный - <i>qırmı'zı</i>	новый – <i>yax'şı</i>
любимый- <i>bö'yük</i>	голубой -	плохой - <i>to'zə</i>
интересный -	коричневый - <i>qa'ra</i>	цвет -
какой/который- <i>göy</i>	зеленый	хороший -
как/какой-	красный - <i>ma'vi</i>	старый -
какого рода -	жёлтый -	маленький - <i>rəng</i>
синий - <i>maraq'lı</i>	белый - <i>sa'pı</i>	

### Упр.5. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Məndə qara çanta var (у тебя есть, у нас есть – зелёный, белый, коричневый – ручка, машина, коробка). 2. Bu qəhvəyi çamadan kimindir? (тот – жёлтый, синий, красный – книга, стол, письмо). 3. Bu maraqlı kitablar mənimdir (тот – плохой, хороший, новый). 4. Sizin yaxşı eviniz var (у них, у нас – большой, маленький – сад, машина).

### Упр.6. Переведите.

Məndə yaxşı mavi maşın var. Mənim qardaşım var. Onun da maşını var. Mənim yoldaşım da var. Onun atası sürücüdür. Onların böyük ağ evi var. Mənim qardaşım subaydır. Onun ailəsi yoxdur. Mənim yoldaşım evlidir. Onun arvadı müəllimidir. Onların balaca təmiz bağı və yaxşı balaca evi var. Ancaq onların dörd kitab rəsi və yaxşı qab-qacaq şəkfi var. Mən də evliyəm. Mənim adım Elmandır, onun isə adı Sevinçdir. Bizim uşaqlarımız var. Onların kitab və dəstərləri var. Mənim maşının yaxşıdır. Onların maşını isə yaxşı deyil.

### Упр.7. Переведите\*

У меня есть друг. Его зовут Мамед. Мамед – инженер. Он женат. Её зовут Самира. Она – врач. У них есть большой белый дом. К несчастью,

их дом старый и плохой. Но у них есть книжные полки и хороший большой сервант. У них есть дети. У них есть чёрная машина, но их машина тоже старая. Я тоже женат. Я гид -переводчик. У меня есть жена. Ее зовут Лейла. Она – учительница. У нас хороший большой белый дом и новая машина. У нас нет детей.

## ГРАММАТИКА

### Речевые модели

1.-Sizin sevimli rənginiz hansıdır?

-Mənim sevimli rəngim mavidir

-Какой ваш любимый цвет?

-Мой любимый цвет голубой.



2. -Bu hansı karandaşdır?

-Bu, qara karandaşdır.

Какой это карандаш?

-Это чёрный карандаш.

3.-Bu hansı ayaqqabılardır?

-Bu, qəhvəyi ayaqqabılardır.

-Bu qəhvəyi ayaqqabılardır?

-Bəli, qəhvəyidir

-Xeyr, bunlar qəhvəyi ayaqqabılar dəyil.

-Xeyr, qara(dır).



-Какие это туфли?

-Это – чёрные туфли.

-Это - коричневые туфли?

- Да, коричневые.

- Нет, это не коричневые туфли.

- Нет, (они) чёрные.

4.-Bu hansı rəngdir?


-Bu, yaşıl rəngdir.

- Это - какой цвет?

- Это – зелёный.

-А это?

- Это - чёрный



5.-Bu hansı rəng maşındır?

-Bu, qırmızı maşındır.



-Какого цвета эта машина?

-Bəs, bu?

-Это – красная машина.

-Bu, mavidir.

- А эта?

- Эта - голубая.



6.-Bu hansı sarı güldür?

-Bu, sarı güldür.

-Это - какой цветок?

-Это – жёлтый цветок.



-Bu yaşıl fincandır?

-Xeyr, aq-qırmızıdır.

-Это – зелёная чашка?

Нет, бело-красная.



## **Упр.8. Спрашивайте и отвечайте (положительно и отрицательно).**

- 1.Bu ağ röngdir? 2.Bu mavi güldür? 3.Bu qara maşındır? 4.Bu sarı corablardır?  
 5.Bu yaşıl paltodur? 6.Bu qırmızı fincandır? 7.Bu hansı röng şkafdır?(ağ). 8.Bu  
 hansı röng çamadandır?(qəhvəyi). 9.Bu hansı röng qab-qacaqdır?(mavi).



## **Упр.9.Переведите.\***

1.Какой твой любимый цвет? – Мой любимый цвет – коричневый. – А какой твой? – А мой любимый цвет – голубой. 2.Это - какой ковёр? – Это – красный ковёр. – Это – красный карандаш? – Да, это – красный. 3.Это-какая сумка? – Это – черная. – Это -чёрная сумка? – Нет, это не черная, это – голубая. 4. Это -какая машина? – Это -красная машина. – Это- красная? – Нет, это – зеленая. 5.Какого цвета -этот стул? – Это – зеленый стул? – Нет, это – коричневый. 6. Это -какой чемодан? – Это – коричневый чемодан. Нет, это не коричневый чемодан, это – сине-зеленый. 7.Какого цвета- это яблоко? – оно -красное.

## **Упр.10. Составьте собственные диалоги по картинкам Упр.8.**

(Bu hansı toyuqdur, arınuddur?      Bu hansı röng maşındır, çantadır?)

### **Текст**

Mənim böyük ailəm var. Mənim atam, anam, bacım və qardaşım var. Mən evliyəm və mənim bacım ərdədir. Onun evi və bağı var. Mənim balaça qardaşım subaydır. Onun evi yoxdur. Mənim böyük ağ evim var. Mənim təzə qara maşının var. Mənim sevimli rənglərim qara və qəhvəyidir.

Bəs, sizin ailəniz	Sizin bacınız var?	Bəs, sənin qardaşın var?
var?	Onun adı nədir?	Onun adı nədir?
Sizin atanız var?	O nəçidir?	O nəçidir?
Onun adı nədir?	O ərdədir?	O evlidir?
O nəçidir?	Onun maşını var?	Onun evi var?
	O hansı röng maşındır?	O hansı röng evdir?

## **Упр.11.Ответьте на вопросы и на основе ответов составьте рассказ.**

### **Ключи к упражнениям**

#### **Упр.7.**

Mənim yoldaşım var. Onun adı Mameddir. O, mühəndisdir. O, evlidir. Onun adı Samirədir. O, hokimdir. Onların böyük ağ evi var. Əfsuslar olsun, onların evi köhno və pisdir. Ancaq onların kitab rəfləri və yaxşı böyük qad-qacaq şkafı var. Onların uşaqları var. Onların qara maşını var, ancaq onların maşını da köhnədir. Mən bələdçi-tərcüməciyəm. Mənim arvadım var. Onun adı Leyladır. O,

müəllimdir. Bizim yaxşı büyük ev və təzə maşınımız var. Bizim uşaqlarımız yoxdur.

### Упр.9. Переведите.

1.Sizin sevimli rənginiz hansıdır (nədir)? - Mənim sevimli rəngim qəhvəyidir - Bəs, sənin hansıdır? - Mənim sevimli rəngim isə mavidir. 2.Bu hansı karandaşdır? - Bu, qırmızı karandaşdır. - Bu qırmızı karandaşdır? - Bəli, qırmızıdır. 3.Bu hansı çantadır? - Bu, qara çantadır. - Bu qara çantadır? - Xeyr, bu qara çanta deyil, bu yaşıldır. 4.Bu hansı maşındır? - O(Bu), qırmızı maşındır. - (O) Qırmızıdır? - Xeyr, o, yaşıldır. 5.Bu hansı rong stuldur? - Bu, yaşıl stuldur. - O yaşıl stuldur? - Xeyr, sarıdır. 6.Bu hansı çamadandır? - Bu, qəhvəyi çamadandır. - Xeyr, bu, qəhvəyi çamadan deyil, mavi-yaşıldır. 7.Bu hansı rong almadır? - Qırmızıdır.

## УРОК 10

Какая (она, он, оно)

Или, либо...либо..., ни...ни..

### Активный словарь



Cavan c.n.. qadın c.n. qoca c.n. kişi ağac c.n. gənc c.n. oğlan c.n. kök kişi  
молодая женщина старик дерево молодой-мальчик толстый мужч.

добрый - xeyirxah n.h.

магнитофон - maqnitofon

симпатичный - qəşəng n.h.

или - ya/yoxsa

строгий - tələbkar n.h..

друг - dost n.h.

худой - a'piq

тётя - xa'la / br'bı

высокий - hün'dür n.h.

### Мы учим новые слова

Ex.1. Прочтите слова и их эквиваленты.

Ex.2. Переведите.

a) kişi, qəşəng, xala/bibi,dost, ağac, hündür, qadın, kök, tələbkar, qoca, ya/yoxsa, ariq, oğlan, xeyirxah, maqnitofon, gənc/cavan, qəşəng, dost, xeyirxah, kişi, ya/yoxsa, qadın, ağac, tələbkar, oğlan, qoca, xala/bibi, hündür, maqnitofon, kök, gənc/cavan, ariq, xeyirxah, kişi, ya/yoxsa, tələbkar, dost, gənc/cavan, qəşəng, oğlan, qadın, maqnitofon

б) друг, толстый, магнитофон, женщина, дерево, друг, старый, добрый, худой, человек, или, строгий, мальчик, тётя, симпатичный, старый, добрый, молодой, человек, высокий, строгий, мальчик, или, толстый, магнитофон,

дерево, добрый, женщина, молодой, симпатичный, друг, мужчина, тётя, или, худой, строгий, мальчик, симпатичный магнитофон, дерево, молодой, высокий.

### Упр.3. Найдите эквиваленты слов.

любимый - <i>xeýirxah</i>	симпатичный - <i>kishi</i>	толстый - <i>qadın</i>
молодой - <i>maraqlı</i>	мальчик - <i>ancaq</i>	высокий - <i>qoca</i>
строгий - <i>maqnitofon</i>	как/какой - <i>oðlan</i>	дерево - <i>hündür</i>
или - <i>sevimli</i>	друг - <i>böyük</i>	старый - <i>xala/bibi</i>
добрый - <i>genc/cavan</i>	но/только - <i>qəsəng</i>	женщина - <i>aqiq</i>
интересный - <i>tələbkar</i>	мужчина - <i>dost</i>	тётя - <i>kök</i>
магнитофон - <i>yaþuoxsa</i>	большой - <i>pccə</i>	худой - <i>aðac</i>

### Упр.4. Найдите недостающие значения.

или - <i>kishi</i>	симпатичный -	толстый -
молодой -	но/только	высокий - <i>xala/bibi</i> -
любимый - <i>xeýirxah</i>	как/какой	дерево - <i>qoca</i>
строгий - <i>sevimli</i>	мальчик - <i>böyük</i>	старый - <i>hündür</i>
добрый -	друг - <i>ancaq</i>	женщина-
мужчина - <i>tələbkar</i>	как/какой <i>dost</i>	тётя -
интересный	большой	худой -

## ГРАММАТИКА

Nə cür (cv)	Nə cür (alma)	Nə cür (kitablar)
Какого рода (дом)	Какого рода (яблоко)	Какого рода (книги)
Necə (cv)	Necə (alma)	Necə (kitablar)

Вопросительное слово «НЕСӘ» является синонимом вопросительного слова «NƏ CÜR». Когда вы ставите вопрос к словам (прилагательные\*\*), характеризующие предметы «НЕСӘ» более популярно. Но оно может ставиться к словам (наречиям), характеризующим действия (глаголам) – КАК: «NƏ CÜR» может ставиться только к прилагательным. Поэтому мы можем спрашивать:

Necə (nə cür) ev? – *böyük*, *balaca*, *köhne*, *təzə*  
Necə (nə cür) kitab? – *maraqlı*, *təzə*, *balaca*  
Necə (nə cür) adam? – *yaxşı*, *pis*, *tələbkar*

### Упр.5. Прочтите модели и составьте аналогичные диалоги.

МОДЕЛЬ: -Bu necə kitabdır? – Bu, təzə kitabıdır (интересная, старая)

- Какого рода (какая) эта книга? – Это – новая книга  
-Bu necə evdir? – Bu, *böyük* evdir (красивый, новый, маленький)  
Какого рода (какой) этот дом? – Это – большой дом  
-Bu necə paltodur? – Bu, *təzə* paltodur (Хорошее, новое, чёрное)  
Какого рода (какое) это пальто? – Это новое пальто

**Упр.6. Составьте по картинкам короткие диалоги.**  
**МОДЕЛЬ:** Sənin çantan nəcədir? – Mənim çantam balacdır.  
Какая у тебя сумка? – Моя сумка - маленькая



**Упр.7. Заполните пропуски данными словами. Переведите\***

Mənim , yaxşı, təzə, böyük, mavi, sənin, kimin, qoca, xcyırxah qadın, hündür  
1. Bu ... kitabıdır? 2. Bu, ... karandaşındır. 3. Bu, ... paltondur. 4. Mənim ...  
dostum var. 5. Mənim ... kitabları var. 6. Onun ... çantası var. 7. Sənin ...  
maşının var. 8. Bu, kişi ... . 9. O, .... oğlandır. 10. Mənim xalam...

**Упр.8. Переведите. Поставьте вопросы: kimdir, kimin, nəqidir, nəcevədir.**

Bu, Anardır. O, yaxşı həkimdir. Onun işi maraqlıdır. Sənin xalan qoca və  
kök qadındır. Onun atası çox hündürdür. Bu arıq qadın mənim xalamdır. Bu,  
Seydadır. O, yaxşı mühəndisdir. Onların bala, köhnə, ancaq qəşəng evi var.  
Bizim bala, qəşəng maşımız var. Anar və Elçin qardaşlardır. Elçin yaxşı  
sürçüdüür. Onun böyük qara maşını var.

**Упр.9. Переведите.\***

**Скажите, пожалуйста:**

1. Какого рода человек Шафига? – Она – доктор. Она – строгая, но  
хорошенькая женщина. 2. Какого рода человек Рашид? – Рашид -учитель.  
Он – полный молодой человек. 3. Какого рода человек Эльчин? – Эльчин-  
студент. Он – добрый и красивый мальчик. 4. Какого рода человек Арзу? –  
Арзу -тоже студентка. Она -добрая и симпатичная девушка. 5. Какого рода  
человек твоя тётя? – Моя тётя Лейла – худая женщина, но она очень добрая.  
6. Какого рода человек твой брат? – Он- высокий и красивый юноша

**Упр.10. Составьте диалоги по картинкам.**



Aida – Omar  
Муж и жена



Anar  
врач



Samir, Oqtay  
инженеры



Şamil – Ayşe  
гиды



Sona  
студентка

# ГРАММАТИКА

1. В азербайджанском языке "уа" является союзом "или":

*Bu onun anası ya (da) xalasıdır. – Это его мать или тётя.*

Частица (da) добавляется для усиления сомнения.

2. Союз "уа" используется также как эквивалент «либо....либо»

*Bu (ya) onun dostu, ya da qardaşıdır. – Это – либо его друг, либо его брат.*

"да" добавляется только ко второму и последующему выбору, если имеется более двух вариантов выбора.

О доса kişi ya onun validcyni, ya onun müəllimi, ya da taksi sürücüsüdür. -

*Тот старик – либо его отец, либо его учитель, либо же водитель такси.*

3. В вопросах: а) при противопоставлении "или" выражается словом "уохса". б) при перечислении возможных вариантов используется уа (да).

a) *Bu gənc sizin oğlunuz, yoxsa toləbənizdir? (противопоставление)*

Этот юноша ваш сын или ваш студент?)

*Bu gənc sizin oğlunuz, dostunuz, yoxsa toləbənizdir?* (противопоставление)

Этот юноша – ваш сын, ваш друг или ваш студент?

b) *Sənin kitabın, (ya) dəstərin, ya da qələmin var? (перечисление)*

У тебя есть с собой книга, тетрадь или ручка?

4. В отрицательных предложениях ни....ни переводится: нə....нə (də):

*Bu toləbə nə yaxşı nə (də) pisdir. – Этот студент – ни плохой, ни хороший.*

## Упр.11. Чтение и понимание

1.Bu, ya mənim, ya da sənin qəzetindir. 2.Sənin atan balaca, yoxsa hündürdür? - Mənim atam nə balaca, no də hündürdür. 3.Onun çantası ya qara, ya yaşıl, ya da qəhvayıdır. 4.Bu qartal, yoxsa toyuqdur? - Bu, nə qartal nə də toyuqdur, bu, bülbüldür. 5.Bu sənin arvadın, yoxsa bacındır? - Bu, mənim bibimdir. 6.Sizin eviniz ağ, yoxsa sarıdır? - Bizim evimiz nə ağ, nə də sarıdır, o, bozdur. 7.Onun oğlu, yoxsa qızı var? - Onun oğlu da, qızı da var. 8.Səndə ya it, ya dələ, ya da bülbülbül var? 9.O, həkim, yoxsa müəllimdir? - O, nə həkim, nə də müəllimdir, o, rəqqasədir. 9.Bu kimin fəparatıdır? Sənin, yoxsa onun? - Bu, mənim fəparatım deyil, bu, atamındır.

## Упр.12. Ответьте на вопросы: кратко, полностью и отрицательно.

1.Bu təzə, yoxsa köhnə lügətdir? 7.Sizin maşınınzı mavi, yoxsa qaradır?

2.Bu yaxşı, yoxsa pis kitabdır? 8.Bu qadın sənin anan, yoxsa xalandır?

3.Bu böyük, yoxsa balaca evdir? 9.Onun bibisi cavan yoxsa, qocadır?

4.Bu yaxşı, yoxsa pis adamdır? 10.Bu ağac qoca, yoxsa pisdir?

5.Bu qara, yoxsa qəhvəi paltodur? 11.Sənin anan qoca, yoxsa cavandır?

6.Bu sizin, yoxsa onun maşınıdır? 12.Bu sənin xalan, yoxsa bibindir?

## Упр.13. Переведите\*

1.Ваша машина новая или старая? – Моя машина- старая, но она -хорошая.

2.Извините, вы – певец или танцов? – Я – ни певец, ни танцов. 3.Ваши часы -хорошие или плохие? – Мои часы -очень хорошие. 4.Ваши часы -новые или

старые? – Старые. 5. Эта молодая девушка – либо учельница, либо студентка. 6. Твой любимый цвет синий или зеленый? – Мой любимый цвет – красный. Я – коммунист. 7. Эта книга -интересная или нет? – Эта книга -не интересная. 8. Это – сумка, коробка или чемодан? – Там только маленькая коробка. 9. Она -учительница, гид или журналист? – Она – либо танцовщица, либо певица. 10. Это ваша, его или их машина? – Их.

#### Упр.14.Переведите.\*

Этот мужчина – мой отец, а эта женщина – моя мать. Мой отец – водитель такси. Его машина -маленькая и плохая. Моя мама – домохозяйка. А я – студент. У нас красивый дом. Моя сестра -маленькая и полная.

- Отец, чья машина новая: твоя машина

или их?


- Их машина новая и хорошая.

- А кто – тот мальчик?

- Он – мой друг.

-Их или наш дом большой?

-Наш дом большой.



#### Упр.15.Прочтите и переведите. Поставьте вопросы к предложениям.

#### Текст

Salam! Golin tanış olaq. Mənim adım Elnurdur. Mən mühəndisəm. Mənim atam və anam var. Onların böyük evi var. Mənim iki xalam və bir bibim var. Onlar ərdədirlər. Mənim xalalarım kökdür, bibim isə arıq qadındır. Onların da evləri yaxşıdır. Mən evliyəm. Mənim də evim var. Mənim böyük qızım var. Onun adı Leyladır. Mənim qızım bələdçi və tərcüməçidir. Mənim böyük oğlum da var. Bizim qəşəng təzə mavi maşınım var. Mənim dostum var. Onun adı Tahirdir. O, subaydır. Onun da evi pis deyil, yaxşıdır. Ancaq onun maşını yoxdur. Tahir müəllimdir. O, xeyirxah adamdır, ancaq tələbkar müəllimdir.

#### Ключи к упражнениям.

#### Упр.7.Вставьте недостающие слова

- 1.Kimin. 2.Mənim. 3.Sənin. 4.Yaxşı. 5.Təzə. 6.Mavi(böyük). 7.Təzə. 8.Qoca. 9.Hündür. 10.Xeyirxah (yaxşı,qoca).

#### Упр.9.Переведите.

Zəhmət olmasa, deyin:

- 1.Şəfiqə necə adamdır? - Şəfiqə həkimdir. O, tələbkar ancaq, qəşəng qadındır.  
2.Rəşid necə adamdır? - Rəşid müəllimdir. O, kök cavan kişidir. 3.Elçin necə adamdır? - Elçin tələbədir. O, xeyirxah və qəşəng oğlandı. 4.Arzu necə adamdır? - Arzu da tələbədir. O, xeyirxah qəşəng qızdır. 5.Sənin xalan necə

adamdır? - Mənim xalam Leyla ariq qadındır, ancaq o, çox xeyirxahdır. 6.Sənин  
qardaşın necə adamdır? - O, hündür və qoşong oğlandır.

### Упр.13.Переведите.

1.Sənin maşının təzə, yoxsa köhnədir? - Mənim maşının köhnə, ancaq yaxşıdır.  
2. Bağışlayın, siz müğənni, yoxsa rəqqasınız? - Mən nə müğənni, nə də rəqqasıyım. 3.Sizin saatınız yaxşı, yoxsa pisdir? - Mənim saatım çox yaxşıdır.  
4.Sizin saatınız təzə, yoxsa köhnədir? - Mənim saatım nə təzə, nə də köhnədir.  
5.Bu cavan qız ya müəllim, ya da tələbədir. 6.Sənin sevimli rəngin mavi, yoxsa yaşlıdır? - Mənim sevimli rəngim qırmızıdır. Mən kommunistəm. 7.Bu kitab maraqlıdır, yoxsa yox? - Bu kitab maraqlı deyil. 8.Bu çanta, qutu, yoxsa çamadandır? – Bu, nə çanta, nə qutu, nə də çamadandır. Orada ancaq balaca qutu var. 9.O, müəllim, bələdçi, yoxsa müxbirdir? – O, nə müəllim, nə bələdçi, nə də müxbirdir. – O, ya rəqqasə, ya da müğənnidir. 10.Bu, sizin, onun, yoxsa onların maşınıdır? – Onlarındır.

### Упр.14.Переведите.

Bu kişi mənim atamdır və bu qadın mənim anamdır. Mənim atam taksi sürücüsüdür. Onun maşını balaca və pisdir. Mənim anam evdar qadındır. Mən isə tələboyom. Bизим gözəl böyük evimiz var. Mənim bacım balacadır.

- Ata, kimin maşını təzədir: bizim, yoxsa onların?
- Onların maşını təzə və yaxşıdır.
- Bəs, o oğlan kimdir?
- O, monim dostumdur.
- Onların, yoxsa bizim evimiz böyükdür?
- Bizim evimiz böyükdür.

## УРОК 11

## **Родительный и Местный падежи. Где находится....?**

## Активный словарь



Pişik Кошка	kreslo кресло	divan диван	məhmanxana c.n. гостиница	gəmi c.n. корабль	otaq c.n. комната
где - 'harada		больница - xəstəxə'na		направо - sa'ğa	
здесь - 'burada		стена - divar c.n.		налево - so'la	
там - 'orada		близко(кий) - ya'xın n.n		после - 'sonra	
прямо(й) - düz n.n.		на - üstün'də		под - altın'da	
у/около - yanın'da		в/внутри - içiñ'də		далёкий - u'zaq	

**Примечание:**

**Yaxın(uzaq)** (прил.)-уахын(узақ) ölke · близкая(далняя) страна;  
**Yaxın(uzaq)** (наречие) - уахын(узақ) yaşamaq · жить близко(далеко).  
**yaxın'da(uzaqda)**(наречие)-близко (далеко).(в близком(далёком) месте)

## Мы учим новые слова

### Упр.1.Прочтите слова и их эквиваленты.

## Упр.2.Переведите.

A)'Sonra, 'orada, yanın'da, pi'sık, so'la, o'taq, üstün'də, divar, mehmanxa'na, ya'xin, iç'in'də, altın'da, go'mi, 'sonra, pi'sık, 'burada, altın'da, düz, xəstoxa'na, üstün'də, 'sonra, uzag, o'taq, 'harada, mehmanxa'na, 'burada, yanın'da, pi'sık, so'la, go'mi, 'orada, yaxın'da, teatr, düz, altın'da, iç'in'də, xəstoxa'na, divar, uzag, di'ven, üstün'də, pi'sık, 'sonra, go'mi, mehmanxa'na, yanın'da, düz, so'la, kres'lo, 'harada, 'burada, sa'ğa, altın'da, so'la, 'orada, 'sonra, uzagda, üstün'də, o'taq, yaxın, xəstoxa'na.

**Б)** близко, комната, на, после, там, налево, судно, под, театр, направо, здесь, где, далеко, прямо, налево, гостиница, у/около, корабль, после, кошка, на, стена, больница, в/внутри, под, после, прямо, у/около, там, налево, кошка, здесь, гостиница, где, комната, далеко, у/около, после, на, гостиница, прямо, стена, под, здесь, кошка, после, корабль, внутри, близко, гостиница, на, комната, налево, кошка, там, у/около, далеко, после, гостиница, в/внутри.

### Упр.3. Найдите эквиваленты слов.

больница	-	gə <sup>’</sup> mi	здесь	-	üstün'də	налево	-	o'taq
гостиница	-	'harada	корабль	-	altın'da	направо	-	'harada
корабль	-	pi'sik	после	-	için'də	комната	-	usaq
близкий	-	'orada	прямо	-	düz	у/около	-	so'la
где	-	mehmanxa'na	на	-	gə <sup>’</sup> mi	далёкий	-	yanın'da
там	-	xəstəxa'na	в/внутри	-	'burada	где	-	sa'ğa
кошка	-	yaxın	под	-	'sonra			

#### **Упр.4. Найдите недостающие значения.**

гостиница -	корабль -	направо -	'harada
больница - gə'mi	здесь -	налево -	o'taq
где -	на -	далёкий -	-
корабль - pi'sik	после -	комната -	-
близкий - 'orada	прямо -	у/около -	so'la
там -	в/внутри -	где -	-
кошка - yaxın	под -		

#### **Упр.5. Найдите соответствующие азербайджанские эквиваленты.**

Белая кошка -	qutunun içində	новый театр -	yaxşı xəstəxana
Старая гостиница -	ağ pişik	красная стена -	pişiyin yanında
Маленькая комната-düz borgu		хорошая больница -	qırmızı divar
Прямая труба - köhnə mehmanxana		старый корабль -	təzə teatr
в коробке -	balaca divan	около кошки -	köhnə gə'mi



#### Модель:

- Скажите, пожалуйста,  
где находится гостиница?
- Там
- Она – далеко?
- Нет. Близко
- Спасибо

- Скажите, пожалуйста,  
где находится Драм-театр?
- Драм-театр находится налево  
от сада
- Спасибо.

- Скажите, пожалуйста,  
где находится Университет?  
Налево. Университет там.  
Большое спасибо.

- Скажите, пожалуйста, новая  
больница находится далеко?  
Нет, близко  
Спасибо.

- Zəhmət olmasa, deyin,  
mehmanxana haradadır?
- Orada.
- O uzaqdadır?
- Xeyr. Yaxındadır
- Sağ ol.

- Zəhmət olmasa, deyin,  
Dram teatrı haradadır?
- Dram teatrı bağın solundadır.
- Sağ ol.

- Zəhmət olmasa, deyin, -  
Universitet haradadır?
- Soldadır. Universitet oradadır.
- Cox sağ ol.

- Zəhmət olmasa, deyin,  
təzə xəstəxana uzaqdadır?
- Xeyr, yaxındadır .
- Sağ ol.

## ГРАММАТИКА

В этом уроке мы познакомимся с падежами в азербайджанском языке. Падежные изменения имеют только существительные и местоимения. В Азерб. языке имеется 6 падежей. **-da<sup>2</sup>** – являются суффиксами Местного падежа, **(n)-in<sup>4</sup>** – являются суффиксами Родительного падежа.

### Родительный падеж

<u>kitabin rəngi</u>	(цвет <u>книги</u> )	<u>kitabda</u>	(в книге)
<u>aılə(n)in evi</u>	(дом <u>семьи</u> )	<u>muzeydə</u>	(в музее)
<u>atanın saatı</u>	(часы отца)	<u>bağda</u>	(в саду)
<u>sürəcü(n)ün adı</u>	(имя <u>водителя</u> )	<u>ütüdə</u>	(в утюге)

### Местный падеж

соединительная (n) добавляется, если слово оканчивается на гласную

Родительный падеж обозначает, что кто-то/что-то принадлежит кому-то/чему-то. Отвечает на вопросы - **kimin, nəyin, haranın**. При указании последовательного ряда принадлежности предметов, одного последующему, суффиксы личной принадлежности сохраняются?

(Onun) Bu otağı-in stol-**ı** - (Onun) bu otağı-in stol-**ı**-(n)-un rəng-i

Стол этой комнаты

цвет стола этой комнаты

Местный падеж указывает на наличие кого/чего-то у/в ком-то/чём-то и отвечает на вопросы – **kimdə, nədə, harada**.

Mən-də kitab var, küçə-də mağaza var

Отсюда идет и образование послелогов:

üst-ü-(n)-də, yan-ı-(n)-da, iç-i-(n)-də alt-ı-(n)-da

üst – поверхность yan - бок iç – пурто alt – низ

В отличии от русских предлогов в азерб. языке они стоят **после** слов, к которым они относятся.

Kitab stolun üstündə-dir - Книга на столе.

Stol divanın yanında-dir - Стол около дивана.

Çanta çamadanın içində-dir - Сумка в чемодане

Xalça stolun altında-dir - Ковёр под столом

Будет к месту коснуться здесь различий в выражении отсутствия чего/кого-либо словами **deyil** и **yoxdur** в их употреблении:

1.O, bələdçi**dir**? – Xeyr, o, bələdçi **deyil**. (и только **deyil**)

2.Səndə saat **var**? – Xeyr, məndə saat **yoxdur**. (и только **yoxdur**)

3.Elnur evdə**dir**? – Xeyr, Elnur evdə **yoxdur** (**deyil**).

Deyil = yoxdur с небольшим различием. Yoxdur – категоричное отрицание.

Deyil – подразумевает отсутствие в данный момент с возможной альтернативой его места пребывания и возможный вопрос: «Bəs haradadır?»

Yoxdur – наиболее популярно.

### Упр.6.Переведите.

A) gəminin adı, pişiyin rəngi, mühəndisin zavodu, hokimin otağı, tələbənin çantası, maşının sürücüsü, qrupun bələdçisi, kitabın adı, Elçinin qutusu.

Mənim atamın evi, sizin evinizin rəngi, onun atasının adı, Anarın anasının evi.  
Б) Цвет стены, чашка Мамеда, словарь переводчика, рука мальчика, пальто моего друга, деньги его семьи, деревья нашего сада, дача его тёти, цвет чашки Анара.

В) Otaqda, bağda, evdə, ölkədə, fincanda, ağacın üstündə, stolun altında.

Mənim çantamda, onun əlində, bizim evimizdə, hokimin otağında.

Г) В книге, в сумке, в тетради, в машине, в словаре, в машине Аслана, в моем шкафу, в чемодане моей сестры, на карте Азербайджана, в его чашке.

#### Упр.7. Составьте диалоги.\* Скажите, пожалуйста,

1.-Где моя (его, ваша, наша, их) сумка (часы, кольцо, письмо, газета, словарь, ручка, книга, деньги)? – Ваша (...) сумка здесь (там, дома; в, на, под, около – стол, стул, коробка, машина, комната - нет). 2. Где Керим

(Арзу, мой брат(сестра), дети)? – Он (она, они) дома (университет, гостиница, дача, больница, комната). 3. Где театр (университет, сад, больница)? – Налево от (направо от, около) сада (ваш дом, музей).

4..(картинки, данные ниже) Где находятся часы (корабль, чемодан, пальто)? – Часы находятся около (налево от, направо от) корабля.



#### Упр.8. Переведите.

-Sabahın xeyir, Elnur!

-Sabahın xeyir, Namiq!

-No var, nə yox?

-Yaxşıyam. Çok sağ ol. Sən necəsən?

-Sağ ol, mən də yaxşıyam. Sənin təzə evin var?

-Boli, Namiq. Mənim təzə evim var.

-O (sənin evin) haradadır?

-Uzaqdadır, Nizami rayonundadır.

-O, (Nizami) pis rayon deyil. Evin necədir?

-Pis deyil. O, böyük sarı evdir. Bir otaqda divarın yanında qəşəng yaşıl divan və iki kreslo var, təzə stol və altı stul var. Məndə televizor da var.

-Səndo maşın da var?

-Boli, maşın da var, ancaq o, köhnə maşındır.

-O hansı rəng maşındır?

-Yaşıldır. Mənim sevimli rəngim yaşıldır.

-Maşının haradadır?

-Evin yanında bizim böyük bağımız var. Orada mənim qarajım var.

-Çox şadam, Elnur. Sağ ol.

-Sağ ol, Namiq.



**Упр.9. Постройте диалоги, пользуясь ключевыми словами.**

**Приветствия....**

a) -Ev ...var?

-Beli....

-Haradadır?

-Yaxındadır....Nəsimi..

...necədir? -

O...ev...böyük...?

-Xeyr ...balaca, ağ....

b) - ....maşının var?

-Xeyr.... Ancaq ...qardaşımın

-Haradadır...?

-O...ev....yanında...

-Hansi rəng....?

-Xeyr,...o...da...

-Haradadır?



**Упр.10. Переведите. (Добивайтесь беглого перевода)\***

1. -Где Эльнур? – Эльнур в комнате. 2.-Где Севда? – она дома. 3.-Севда, где твой журнал? – Какой журнал? - Новый. – Мой новый журнал на столе.

4.-Севда, где твоя книга? – В сумке. – А где сумка? –Под столом. – А где стол? – Он – у стены. 5.Анар, где яблоко? – Какое яблоко? – Хорошее красное яблоко. – Оно на столе.

**Упр.11. Посмотрите на картинки и скажите: кто или что и где.**


**(Ставьте вопросы и отвечайте)**



письмо, газета, стол      стул, стол

яблоко, книга

Эльчин, машина



стулья – стол; деньги – его руки; они-комната-ТВ; певица-театр

## Ключи к упражнениям.

**Упр.7.Составьте диалоги. Zəhmət olmasa, deyin,**

1. Mənim (onun, sizin, bizim, onların) çantam (saat, üzük, məktub, qəzet, lügət, qələm, kitab, pul) haradadır? – Sizin (...) çantanız (...) buradadır (orada, evdə; içində, üstündə, altında, yanında – stol, stul, qutuda, maşında, otaqda, yoxdur). 2.Kərim (Arzu, mənim qardaşım(bacım), uşaqlar) haradadır? – O (o, onlar) evdədir (universitetdə, mehmanxanada, bağda, xəstəxanada, otaqda). 3.Teatr (universitet, bağ, xəstəxana) haradadır? – Bağın (sizin evinizin, muzeyin) solundadır (sağında, yanında). 4. (картички, данные ниже). Saat (gəmi, çamadan, palto) haradadır? – Saat gəminin yanındadır (solunda, sağında).

**Упр.10.Переведите. (Добивайтесь беглого перевода).**

1.-Elnur haradadır? - Elnur otaqdadır. 2.-Sevda haradadır? - Sevda evdədir. 3.-Sevda, sənin jurnalın haradadır? - Hansı jurnalım? - Təzə jurnalın. - Mənim təzə jurnalım stolun üstündədir. 4.-Sevda, sənin kitabın haradadır? - Çantadadır. Bəs, çanta(n) haradadır? - Stolun altındadır. - Bəs, stol haradadır? - O, divarın yanındadır. 5.-Anar, alma haradadır? - Hansı alma? - Yaxşı, qırmızı alma. - O, stolun üstündədir.

# УРОК 12

**...harada idi(lər)? - Где... был (были)?**

## Активный словарь



**mühazirə**  
лекция

**dərs c.n.**  
урок

**məktəb c.n.**  
школа

**tamaşa**  
представление

вечер(ом) - **ax'şam c.n.i..**  
вчера - **'dünən c.n..**  
днём - **gün'düz c.n.**  
много/очень - **çox**  
когда - **'nə vaxt \ 'haçan**  
утро(м) - **sə'hər c.n.-ii.**

сегодня - **'bu gün**  
библиотека - **kitabxə'na**  
сейчас - **indi**  
город - **şə'hər c.n.**  
улица - **küçə c.n.**

работа - **iş c.n.**  
вечеринка - **şənlik**  
ночь(ю)- **ge'cə** c.n.-ii  
место - **yer c.n.**  
двор - **ho'yət**

**Примечание:** 1. **səhər** - утро. Употребляется и как - утром

**axşam** - вечер. “---“---“---“ ---и как - вечером  
**gecə** - ночь . “---“---“---“ ---и как - ночью

2. **Çox** означает: 1. **Много (количество)** - **çox dərs** - çox iş много уроков, – много работы. (Соответственно и предметы употребляются в ед.числе).

3. Оно также означает степень какого-то качества - **очень**: **çox qosa**, (**hündür**) **очень старый** (высокий) . Однако словосочетание - **çox köhənə** **kitablar**- может быть переведено как **много** или **очень** старые книги. Чтобы показать количество к слову добавляется суффикс **-lu-**: **çoxluq köhənə kitab**- **много старых книг** и слово **-kitab-** употребляется в ед. числе.

## Введение и закрепление новых слов

**Упр.1. Прочтите слова и их эквиваленты.**

**Упр.2. Переведите**

**A)** şə'hər, çox, 'dünən, mühazi'rə, mək'təb, şənlik, yer, 'nə vaxt/\haçan, 'bu gün, kitabxə'na, gün'düz, dərs, ge'cə, iş, küçə, ax'şam, tama'sa, so'hər, şo'hər, 'bu gün, şənlik, kitabxə'na, çox, 'nə vaxt/\haçan, ge'cə, tama'sa,

**Б)** сегодня, лекция, место, много/очень, улица, вечер, город, представление, библиотека, ночь, школа, работа, вчера, когда, вечеринка, утро, урок, двор, ночь, днем, сегодня, очень/много, вечер, библиотека, школа, представление.

**A)** yer,mühazi'rə, 'dünən, mək'təb, küçə, ge'cə; gün'düz, iş, dərs, ax'şam, so'hər; şo'hər, gün'düz, tama'sa, çox, 'bu gün, 'nə vaxt/\haçan, küçə, mühazi'rə, yer, şənlik, ax'şam, iş, kitabxə'na, dərs, 'dünən, so'hər.

**Б)** днем, лекция, представление, вечеринка, город, улица, вчера, двор, работа, когда, урок, сегодня, ночь, утро, вечер, много, место, днем, библиотека, вчера, лекция, вечеринка, когда, город, утро, урок, двор, школа.

### Упр.3. Найдите эквиваленты слов.

вечер	-	gün'düz	вчера -	iş	город -	küçə
сейчас	-	çox	работа-	bu gün	лекция -	kitabxana
представление-не vaxt	-		школа -	dünən	двор -	şəhər
утро -	ax'şam		урок -	mək'təb	библиотека -	şənlik
днем -	tama'sa		ночью -	ucr	улица -	mühazirə
когда -	indi		сегодня -	gə'cə	вечеринка -	həyət
много/очень -	sə'hər		место -	dərs		

### Упр.4. Найдите недостающие значения.

сейчас		работа-	bu gün	лекция -	
утро -	ax'şam	урок -		библиотека -	
вечер -		вчера -	iş	город -	küçə
когда -	indi	сегодня -		вечеринка -	
представление-		школа -	dünən	двор -	
днем -	tama'sa	ночью -		улица -	mühazirə
много/очень -	sə'hər	место -	dərs		

### Упр.5. Замените подчеркнутые слова словами, данными в скобках.

1. Kamal haradadır? – O, dərəsədir (Эльнур – театр, двор, на работе; Севда – в музее, на уроке, в офисе, в городе; вы – в комнате, на улице, на лекции; они – в школе; дети – на представлении, дворе; студенты – на лекции). 2. Məktəb oradadır? – Хeyt, məktəb orada dəcyl, buradadır (больница, гостиница, кресло, кошка – не далеко, около метро, около нашего дома, около дивана, под столом). 3. Qardaşımın evi uzaqdadır. (мой сестры, твой, их, их друзей – машина, дача – около театра, библиотеки, около его дома). 4. Sən haradasan? – Mən cvdəyəm (вы, они – мы, они – на лекции, в библиотеке, на вечеринке). 5. Mən bu gün təatrdayam, bəs sən haradasan? – Mən isə bu gün məhmanxanadayam (вы, они, мы – вечером, утром, днем – в школе, на уроке, на представлении, во дворе, в библиотеке, в том месте – вы, они, мы – на лекции, в городе, на работе, с (около) моей матерью, друга).

### Упр.6. Скажите по-азербайджански.

Вчера (утром, вечером, днем). Около библиотеки (школы, нашего дома, сада) во дворе, на улице, в школе, на лекции, в городе в коробке, в чемодане, на вечеринке, на работе, на уроке, на ковре, на диване, в нашей семье, в той черной машине, во многих местах, под столом, в театре. Это у меня (него, них, нас, моей сестры, моего брата, моего отца, моих родителей).

## ГРАММАТИКА

İD + суффиксы личных местоимений = был, были

<u>Mən</u> orada <u>idim</u>	Я был там	<u>Biz</u> orada <u>idik</u>	Мы были там
<u>Sən</u> orada <u>idin</u>	Ты был там	<u>Siz</u> orada <u>idiniz</u>	Вы были там
<u>O</u> orada <u>idi</u>	Он (она, оно) был там	<u>Onlar</u> orada <u>idilər</u>	Они были там

-Dünən sən harada idin?

- Где ты был вчера?

-Dünən mən teatrda idim.

- Я был в театре вчера.

Слово **id** означает состояние в прошедшем времени, и это является его единственной функцией и употреблением. Неопределенная формой **БЫТЬ** является **OLMAQ**, на которой мы остановимся позже.

### Упр.7.Reading and comprehension.

- |                                |                             |
|--------------------------------|-----------------------------|
| -Sevda, sən dünən harada idin? | - Севда, где ты была вчера? |
| -Mən teatrda idim.             | Я была в театре.            |
| -Sən haçan teatrda idin?       | - Когда ты была в театре?   |
| -Dünən axşam.                  | -- Вчера вечером            |
| -Yerin nəcə, yaxşı idi?        | - Твое место было хорошее?  |
| -Çox yaxşı idi!                | - Очень хорошее!            |



Teatr

- |                                   |                             |
|-----------------------------------|-----------------------------|
| -Akif, bəs, sən gecə harada idin? | - Акиф, а где ты был ночью? |
| -Mən Azadin evində idim.          | Я был у Азада дома..        |
| Orada böyük şənlik var idi.       | Там была большая вечеринка. |

- |  |                              |
|--|------------------------------|
| -Sevda, Akif, siz harada idiniz?       | - Севда, Акиф, где вы были?  |
| -Biz muzeydə idik.                     | Мы были в музее..            |
| -Elçin, Arzu və Asif, harada idi(lər)? | - Где были Эльчин, Арзу Akif |
| -Onlar muzeydə idi(lər).               | Они были в музее..           |



Muzey

### Упр.8.Даните полные и краткие ответы.\*

Модель:

- |                               |  |
|-------------------------------|--|
| -Dünən sən teatrda idin?      | -Xeyr, dünən mən teatrda deyildim.                   |
| -Bəli, dünən mən teatrda idim | Xeyr (deyildim).=(yox idim)<br>(Bəli, teatrda idim). |

1.Он был в университете днем? 2.Вчера они были дома? 3.Эти книги были в сумке? 4.Твой брат вчера утром был на даче? 5.Его мать была в комнате? 6.Вы вчера вечером были на вечеринке?

### Упр.9.Заполните пропуски необходимыми личными местоимениями.\*

1.Aydın, .... gündüz teatrda, yoxsa evdə idin? - ....teatrda idim, sonra axşam evdə idim. Bəs, Kaimal axşam harada idi? - .... da evdə idi. 2. ....dünən gündüz muzeydə idi(lər)? - Bəli. 3....anan dünən sohər evdə idi, atan isə bağda. 4.Elinur bu gün sohər xəstəxanada anasının yanında idi, sonra ... məktəbdə dörsdə idi, axşam isə ... və .... dostları teatrda idi(lər).

### Упр.10.Допишите недостающие суффиксы.\*

1.O, dünən gündüz qardaşının evində id..., mən isə məktəbdə id... . 2.Siz bu gün sərgidə id...? - Xeyr, bu gün biz sərgidə deyil.... . Elçin bacısının yanında id..., mən isə gündüz bağda atamın yanında id... . 3.Son bu gün teatrda, yoxsatamaşa da id... ? - Mən teatrda deyil..., məndə bilet yox id.... , ancaq

Elnurun biletı var id.... . O, teatrda id..., mən isə tamaşaçı id.... . 4.Səhər anam atamın yanında bağda id... ,biz isə bağda deyil..., evdə id.... .

### Упр.11. Прочтите, переведите и запомните.

1.Elçin nə vaxt işdə idi? - O, dünən işdə idi, bu gün sohər isə universitetdə mühazirədə idi və indi evdədir. 2.Sevinc, sən dünən tamaşaçı, yoxsa evdə idin? - Dünən tamaşaçı və sonra yoldaşımın yanında idim. - Son haçan tamaşaçı idin? - Mən və mənim yoldaşım dünən gündüz tamaşaçı idik. 3.Sən universitetdə idin? - Bəli, mən dünən orada mühazirədə idim, mənim yoldaşlarım da orada idi(lər). İndi isə mən evdəyəm. Sən indi haradasan? - Mən dostumun evindəyəm. Onun evi bizim evimizin yanındadır.

### Упр.12. Ответьте на составленные вопросы.

Вопросы:

1. Zəhnət olmasa, deyin, siz (sən, o, onlar) dünən (bu gün, sohər, axşam, gündüz) harada idi(ni)z (idi)?

2 Bağışlayın, sən (siz, o, onlar) haçan (nə vaxt) sorgidə (....) idin?

### Упр.13. Вставьте недостающие слова.

A) səhər, axşam, gündüz

Dünən...mən teatrda idim. Dünən...mən məktəbdə idim. Dünən ...o, konsertdə idi. Dünən...siz muzeydə idi(ni)z.

B) bacım, validcynlər, Scvda, Anar, tələbələr

Bu gün sohər ... universitetdə idi. Səhər .... sorgidə idi(lər). Gündüz .... mühazirədə idi. Axşam ... teatrda idi(lər). Səhər .... evdə idi.

B) bu gün, sohər, gündüz, sərgidə, muzeydə, evdə, biz

....gündüz mən işdə idim. Dünən .... siz ... idi(ni)z. Bu gün ... o, ... idi. Bu gün gündüz mən ... idim. Dünən axşam ...konsertdə idik.

### Упр.14. Переведите.\*

-Доброе утро, Орхан!

-Доброе утро, Анар!

-Орхан, где ты был вчера?

-Вчера я был в цирке. А ты?

-А я вчера был дома.

-Добрый вечер, Камал!

-Добрый вечер, Эмин!

-Где ты был утром?

-Я был в новом музее.

-Твои дети сейчас на даче?

-Нет, они дома в Баку.

-Привет. Это ты, Чингиз? (sənsən, Çinqız)

-Да, это я. (tənəmə)

-Как поживаешь? Как дела??

-Так себе. Спасибо. Как поживаешь?

-Отлично. Спасибо. Чингиз, где твоя старая машина?



-Она здесь, около моей квартиры. А ты где?  
-Я в гостинице. У меня новый серый «мерседес».


### Упр.15. Составьте диалоги по картинкам.



Камал və Aйнур  
(harada -- küçədə  
(er və arvad)



Теймур - Elçin  
(yoldaşlar)  
(harada...bəs dünən...)



Mehmanxana  
(harada...bəs dünən...)



Nadir - maşın - yanında  
(harada idi... kimin  
maşın... o harada...)

#### Текст

Bu gün səhər biz evdə idik. Bizdə gəşəng böyük televizor var. Televizorda maraqlı film var idi. Axşam isə mən və Orxan teatrda idik. Bizim biletlərimiz var idi. Kamalın isə bilet yox idi. Bizim yerlərimiz yaxşı idi. Teatrda çox adam var idi. Teatr da çox maraqlı idi. Kamal onun dostları ilə axşam kinoda idi.

**Упр.16. Прочтите и переведите текст. Поставьте вопросы к тексту.  
Добивайтесь беглого чтения. Перескажите текст.**

### Ключи к упражнениям.

#### Упр.8. Переведите

1.O, dünən gündüz Universitetdə idil? 2.Onlar dünən evdə idilər? 3.Bu kitablar çantada idil? 4.Sənin qardaşın dünən səhər bağda idil? 5.Onun anası otaqda idil? 6.Siz dünən axşam şənlikdə idiniz?

#### Упр.9. Заполните пропуски необходимыми местоимениями.

1.Sən. Mən. O. 2.Onlar. 3.Sənin. 4.O. O və onun.

#### Упр.10. Допишите недостающие суффиксы.

1.idi . idim. 2.idiniz - deyildik. İdi. İdim. 3.idin - deyildim. idı. idı. idı. idim.  
4.idi. deyildik. idik.

#### Упр.14. Переведите.

1.-Sabahın xeyir, Orxan!  
-Sabahın xeyir, Anar!  
-Orxan, sən dünən harada idin?  
-Dünən mən teatrda idim. Bəs, sən?  
-Mən isə dünən evdə idim.

2. -Axşamin xeyir, Kamal!  
-Axşamin xeyir, Emin!  
-Sən səhər harada idin?  
-Mən təzə muzeydə idim.  
-Sənin uşaqların indi bağdadırlar?  
-Xeyr, onlar Bakıda, evdödirlər.

3. -Salam! Sənən, Çingiz?  
-Hə, mənəm.  
-Necəson? İşlər necədir?  
-Belə də. Çox sağ ol. Sən necəson?  
-Çox gözəl. Çox sağ ol. Çingiz,  
sənən köhnə maşının haradadır?

-Burada, evimin yanında.  
Bəs, sən haradasan?  
-Mən mehmanxanadayam.  
Mənim təzə boz Mersedes-  
sim var.

# УРОК 13

## Настоящее время. (*ir<sup>4</sup>*)

### Активный словарь



Автобус  
Av'tobus




самолет  
təyya'rə c.n.



поезд  
qa'tar



деревня  
kənd c.n.



море  
də'niz c.n.



Магазин  
Mağa'za c.n.



дорога  
yol c.n.



завод  
za'vod



турист  
turist c.n.

троллейбус - *tro'lleybus*

командировка - *'czami'yyət*

сходить(с автобуса) - *düs'mək*

садиться(в автобус) - *min'mək*

воздух/погода - *ha'va*

оставаться - *qal'maq*

паром - *bə'rə*

работать - *işlə'mək*

идти - *get'mək*

жить - *yaşa'maq*

сперва - *əvvəlcə*

приходить - *gəl'mək*

### Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

А) Əvvəlcə, min'mək, bərə, qalmaq, hava, yol, düşmək, 'czami'yyət, gəlmək, kənd, təyya'rə, yaşamaq, dəniz, mağaza, işlə'mək, qatar, işlə'mək, getmək, kənd, min'mək, gəlmək, təyya'rə, yaşamaq, düşmək, hava, bərə, qalmaq, a 'czami'yyət, mağaza, qatar, yol,

Б) идти, магазин, поезд, сперва, автобус, воздух/погода, деревня, паром, приходить, работать, море, дорога, садиться (на автобус), поезд, паром, сходить(с автобуса), жить, оставаться, команда, магазин, , приходить, идти, сперва, воздух/погода, сходить(с автобуса).

А) dəniz, əvvəlcə, gəlmək, işlə'mək, getmək, min'mək, turist, yaşamaq, qatar, əvvəlcə, dəniz, kənd, düşmək, təyya'rə, 'czami'yyət, bərə, getmək, qalmaq, hava, qatar, yol, mağaza, işlə'mək.

Б) дорога, работать, самолет, жить, море, оставаться, идти, магазин, приходить, дорога, поезд, сперва, команда, самолет, воздух/погода, оставаться, деревня, паром, работать, море, садиться (в автобус), жить

### Упр.3. Найдите эквиваленты слов.

приходит -	czamı'yuyət	деревня -	yaşamaq	поезд -	yol
командировка -	ha'va	сперва -	təyya'tə	море -	bə'rə
оставаться -	düş'mək	живь -	işlə'mək	дорога -	gəc'mək
садиться(в авт.) -	qal'maq	самолет -	mağaza	паром -	qa'tar
сходить (с авт.) -	gəl'mək	работать -	əv'vəlcə	идти -	dən'iz
воздух/погода -	min'mək	магазин -	kənd		

### Упр.4. Найдите недостающие значения.

приходить -		деревня -	yaşamaq	поезд -	yol
оставаться -		живь -		дорога --	gəc'mək
сходить (с авт.) -	gəl'mək	работать -	əv'vəlcə	идти -	
командировка -		сперва -		море -	
садиться(в авт.) -	qal'maq	самолет -	mağaza	паром -	
воздух/погода -	min'mək	магазин -			

### Упр.5. Замените подчеркнутые слова соответствующими словами в скобках. Выполняйте в форме кратких диалогов.

1. Sən dünən gündüz harada idin (он, они, ты, вы – утром, вечером)? - Mən dünən gündüz mağazada, axşam isə çyde idim (деревня, аэропорт, завод, на дороге, на работе, во дворе, на море, на пароме). 2. Bu nədir? - Bu, qatardır. - Xeyr, bu qatar dəyil, bu avtobusdur (троллейбус, автобус, море, деревня, завод, дорога, магазин, самолет, паром, корабль). 3. Bu hansi rəng avtobusdur? - Bu qırmızı avtobusdur (жёлтый, зеленый, голубой, белый, синий – поезд, троллейбус, паром, самолет). 4. Bu kimin avtobusdur? - Bu, turistlərin avtobusudur, - Xeyr, bu bizim avtobusumuzdur (самолет, паром, поезд – наш, их). 5. Sənin məşinin haradadır? - Mənim məşinim həyətdədir (его, ваш, их – деревня, завод, магазин, поезд – далеко, в районе, в деревне, в дороге).

### Упр.6. Найдите эквиваленты русских словосочетаний и наоборот.

Сойти около сада -	böyük zavod	красный автобус -	səhər işləmək
Работать на заводе -	balaca kənd	работать утром -	təzə yol
Интересная командировка -	yaşıl qatar	свежий воздух -	köhne bərə
Оставаться в деревне -	maraqlı czamıyyət	красивый самолет -	təmiz hava
Маленькая деревня -	kənddə qalmaq	сельский магазин -	qırmızı avtobus
Большой завод -	zavodda işləmək	новая дорога -	qoşəng təyyagə
Зеленый поезд -	bağın yanında düşmək	старый паром -	kənd mağazası

## ГРАММАТИКА

В этом Уроке мы перейдем непосредственно к словам-действиям (глаголам) и ко всем перипетиям, через которые они проходят, чтобы выразить время и виды действий. Итак, gəl-mək - приходить – является неопределенной формой глагола – mək, maq = “ть”. Суффиксы -(y)ır<sup>4</sup>- (ir, ir, ür, ur) – употребляются для выражения действия в настоящем времени. Суффиксы ставятся сразу после корня слова-действия + суффиксы личных местоимений.

мений\*\*, указывающих на лицо действующего лица.

Я работаю на заводе - Mən zavodda işlə-(y)ır-əm

### Спряжение глагола в настоящем времени

Mən evə gedirəm Я иду домой Biz evə gedirik Мы идем домой  
Sən evə gedirsən Ты идёшь домой Siz evə gedirs(in)iz Вы идёте домой

O evə gedir Он(она) идёт домой Onlar evə gedir(lər) Они идут домой  
Отвечает на вопрос – Nə ed-ir + суффиксы личных местоимений

Если слово оканчивается на гласную вставляется соединительный –у-  
Звук –t- чередуется со звуком –d- : get-mək - ged-ırgəm

Отрицательная форма во всех формах, временах и видах действия образуется при помощи суффикса –ma<sup>2</sup> – (ma, mə). В этом времени достаточно только –m-, поскольку суффиксы начинаются с гласной.

gəl-ır-əm - gəl -m-ır-əm, ışlə-yır-əm - ışlə-m-ır-əm. При этом ударение переходит с суффикса –ır- на последнюю гласную корня слова:

gəl'ırəm - ‘gəlmirəm

2.Мы также познакомимся со следующим Дательным падежом существительных\*\*. Он обозначает, что действие направлено к нему и образуется при помощи суффиксов – (y)a<sup>2</sup> -(a,a).

Mən gedirəm teatra (Moskvə(y)a).

Отвечает на вопросы: **KİMƏ, NƏYƏ, HARAYA** – КОМУ, ЧЕМУ, КУДА  
В разговорной речи **HARAYA** сокращается до **HARA**



Модель: Sən hara(ya) gedirsən? - Куда ты идёшь?

Mən Uiversitetə gedirəm  
Ə idu v universitet

Mən Sumqayıta gedirəm  
Ə edu v Sumqait

### Упр.7. Чтение и понимание.

-Kamal, son hara(ya) gcdirsən? -Куда ты идёшь, Камал?

-Mən evə gcdirəm, bəs, sən? -Я иду домой, а ты?

-Mən kitabxanaya gcdirəm -Я иду в библиотеку.



-Arzu, sən harada ışləyirsən? -Арзу, где ты работаешь?

-Mən mağazada ışləyirəm. -Я работаю в магазине.

-Sən haçan işə gəlirsən? -Когда ты приходишь на работу?

-Mən işə saat 9-da gəlirəm. - Я прихожу на работу в 9 часов.




-Salam, Zaur! Sən harada yaşayırsan?  
-Salam! O böyük evdə.  
-Bəs, sən harada avtobusa minirsən?  
-Baksovetdə.

-Salam, Rauf, sən zavoda gedirsin?  
-Bəli, mən zavoda gedirəm. Mənim orada ofisim var.

-Привет, Заур. Ты где живёшь?  
-Привет. В этом большом доме.  
- А где ты садишься на автобус?  
- У Баксовета.

- Здравствуй, Рауф. Ты идешь на завод?  
- Да, я иду на завод. У меня там свой офис.



#### Упр.8.Переведите предложения

1.Səhər uşaqlar məktəbə gedirlər və gündüz evo golırlar. 2.Bu fəhlələrin zavodu uzaqdadır. Onlar avtobuslara, trolleybuslara minirlər və zavodun yanında düşürlər. Onlar zavodda 8 saat işləyirlər və sonra evə golırlar. Onların arvadları və uşaqları evdə qalırlar. 3.Bizim kəndimizin yanında qatar yolu var. Adamlar minirlər, düşürlər və evlərindən gedirlər. 4.Biz dənizin yanında yaşayırıq. Buraya gəmilər gəlir. Yaxşı havada bizim valideynlərimiz də gəmiyə minirlər. Bu gəmi Bakıya gedir. Orada biz düşürük və bulvara gedirik. 5.Mənim atam Moskvada czamiyətdədir. O, orada işləyir. 6.Bakıda 2 böyük bərə var . Adamlar, maşınlar və qatarlar bu bərələrdə Krasnovodskaya, Oktauya gedirlər..

#### Упр.9.Составьте предложения и переведите на русский язык.

1.Mən(ты, мы, он/она, они) bu evdə yaşayıram (работаю). 2.O əvvəlcə (в командировку, в Москву, на море, в деревню) gedir və sonra (приходит домой, на работу, остаётся в гостинице, садится на поезд и едет в деревню). 3.Bərədə qatar (автобусы, машины, туристы) var? - Xeyr, yoxdur. Bərədə qatar (...) yoxdur.

#### Упр.10. Переведите.

-Bağışlayın, siz hara(ya) gedirsiniz?  
-Mən universitetə gedirəm.  
-Universitet uzaqdadır?  
-Xeyr, teatrin yanındadır.  
-Bəs, Tərlan haraya gedir?  
-O, xəstəxanaya anasının yanına gedir.  
-Bəs, xəstəxana haradadır?  
- Xəstəxana uzaqqadır, Nizami rayonundadır.

-Rauf, son saat 5-do harada idin?  
-Mən, cənab Vəliyev, gomido idim.  
-Bəs, sən indi evo gedirsin?  
-Xeyr, indi mən ofisə gedirəm. Mənim cox işim var. Sonra iso mən evə gedirəm.



## **Упр.11. Вставьте соответствующие суффиксы и переведите.\***

- Zərino, sən haçan iş... gəlir...?
- Saat 8-də. Mən düz ofis... golir... . Mənim çox iş... var.
- Bəs, sən dünən 5-də harada id...?
- Saat 5-də mən ofis... deyildim. Axşam saat 5-də mən ev... gedir... .
- Bəs, Vüqar iş... nə vaxt gəlir...?
- Vüqar da iş... səhər saat 8-də gəlir.... O gəlir və sonra zavod... gedir.  
O... qəşəng maşın... var.

## **Упр.12. Дайте отрицательные ответы.**

**Пример:** -Sən muzeyə gedirsən? – Xeyr, mən muzeyə getmirəm. Mən ...

1. Siz Moskvada yaşayırsınız? 2. O, zavodda işləyir? 3. Son atan ilə czamiyyətə gedirsin? 4. Biz bağın yanında düşürük? 5. Siz bu gün işləyirs(in)iz? 6. Onlar Parisdə yaşayırlar? 7. O, instituta piyada gedir? 8. Elman, son burada avtobusa minirsən? 9. Sən bağda qalırsan? 10. Sən toyuqaro ilə gedirsən?

## **Упр.13. Переведите на азербайджанский язык во всех лицах\***

Я живу в Баку. Я женат и имею четверых детей. Я иду на работу, а они остаются дома. Когда я иду на работу, я сажусь здесь на автобус и схожу у приморского парка. Затем я сажусь на троллейбус и еду прямо на завод. Там я схожу. Завод находится недалеко, и дорога – хорошая. Я прихожу в мой офис и работаю там. Я остаюсь на работе 9 часов. Около завода есть магазин. В 6 часов я иду домой. Сначала я иду в этот магазин, а затем иду и сажусь на троллейбус. Я прихожу домой в 7 часов. В воскресенье я еду в деревню. Наша деревня находится близко к Баку. Я сажусь на поезд и еду туда. Наша дача далеко, и дорога плохая.

## **Упр.14. Опишите, как вы добираетесь до работы. Используйте различный транспорт.**

### **Ключи к упражнениям**

#### **Упр.8. Переведите.**

1. Утром дети идут в школу и днем приходят домой. 2. Завод этих рабочих находится далеко. Они садятся на автобусы, троллейбусы и сходят около завода. Они на заводе работают 8 часов, а затем идут домой. Их жёны и дети остаются дома. 3. Около нашей деревни есть железная дорога. Люди, садятся, сходят и идут домой. 4. Мы живём около моря. Сюда приходят корабли. В хорошую погоду наши родители тоже садятся на корабль. Этот корабль идет в Баку. Там мы сходим и идём на бульвар. 5. Мой отец в командировке в Москве. Он там работает. 6. В Баку имеется 2 парома. На этих паромах люди, машины и поезда едут в Красноводск, Октау.

## **Упр.11. Вставьте соответствующие суффиксы и переведите.**

- Zərino, sən haçan işə gəlirsen?
- Saat 8-də. Mən düz ofisə gəlirəm. Mənim çox işim var.
- Bəs, sən dünən 5-də harada idin?
- Saat 5-də mən ofisde deyildim. Axşam saat 5-də mən evə gedirəm.
- Bəs, Vüqar işə nə vaxt gəlir?
- Vüqar da işə səhər saat 8-də gəlir. O gəlir və sonra zavoda gedir.

### **Упр.13.Переведите на азербайджанский язык во всех лицах.**

Mən Bakıda yaşayıram. Mən evliyim və mənim dörd uşağım var. Mən işə gedirəm, onlar isə evdə qalırlar. Haçan mən işə gedirəm, mən burada avtobusa minirəm və orada parkın yanında düşürəm. Sonra mən trolleybusa minirəm və düz zavoda gedirəm. Orada mən düşürəm. Zavod uzaqda deyil və yol yaxşıdır. Mən ofisimə gəlirəm və orada işləyirəm. Mən işdə 9 saat qalıram. Zavodun yanında mağaza var. Saat 6-da mən evo gedirəm. Mən əvvəlcə mağazaya gedirəm və sonra trolleybusa minirəm. Mən evo saat 7-də gəlirəm. Bazar günü mən kəndə gedirəm. Bizim kəndimiz Bakıya yaxındır. Mən qatara minirəm və oraya gedirəm. Bizim bağımız uzaqdır və yol çox pisdir.

## УРОК 14

**1.Послелог – ilə (la, lə). Исходный падеж -  
- dan,dən. Повелительное наклонение.**

### Активный словарь



Город

Şəhər

станция

stansiya

берег

sahil

путешествие

soyahət

путешествовать - səyə'hət ct'mək

ещё, пока еще - həvələ

про(пере)ходить - keç'mək с.п.

личный/собственный - şəx'si

иностранный(нец)- xal'ci

покупать/брать - al'maq с.п.

стоять - dayan'maq

достигать - çat'maq

обычно - adətən

пешком - piya'da

завтра - 'sabah

до/перед - qə'baq

делать - et'mək с.п

день - gün

другой - ay'ı

быть- ol'maq

вокзал - vağzal

**Примечание:** 1.'sabah - завтра, sabah səhər (axşam) – завтра утром(вечером)

2. Слово 'olmaq" имеет разное употребление. Как обычный глагол 'olmaq - быть' означает где-то обычно бывать (жить, часто посещать)

O indi Moskvada olur – Сейчас он в Москве (живёт, остается)

O tez-tez bu parkda olur – Он часто бывает в этом парке

3. 1) Слово 'qabaq' в значении 'до' употребляется как послелог времени как 'sonra'(после) и требует существительное в Исходном падеже : tamaşadan qabaq – до представления, tamaşadan sonra – после представления

В значении 'перед' – а) как послелог места 'yanında, üstündə, qabağında':

Stolun yanında – около стола, stolun qabağında – перед столом.

б) как существительное – evin qabağı – перед дома

### Введение и закрепление новых слов

**Упр.1.Прочитать слова и их эквиваленты**

**Упр.2.Переведите.**

A)səyahət etmək, keçmək, sabah, stansiya, piyada, adətən, xarici, qabaq, almaq, etmək, aynı, hələ, dayanmaq, hələ, soyahət, çatmaq, sahil, piyada, vağzal, aynı, adətən, şoxsi, olmaq, şəhər, gün, hələ, çatmaq, sahil, vağzal, səyahət,

B) вокзал, берег, переходит, стоять, достигать, проходить, еще, достигать, пока, другой, пешком, обычно, пешком, путешествовать, покупать, еще, собственный, брать, путешествие, личный, быть, город, день, завтра, вокзал, иностранный, до/перед, покупать, путешествовать, делать, пока, достигат

A) şoxsi, olmaq, şəhər, keçmək, dayanmaq, gün, sabah, piyada, soyahət etmək, xarici, qabaq, almaq, etmək, hələ, stansiya, etmək, hələ, vağzal, aynı, adətən,

səyahət, şəxsi, olmaq, şəhər, çatmaq, sahil, keçmək, piyada, gün, dayanmaq, səyahət etmək, sabah, almaq, stansiya, xarici, gəbag.

Б) иностранец, пешком, до/перед, берег, вокзал, стоять, другой, обычно, путешествие, собственный, быть, личный, город, день, путешествовать, покупать, делать, брать, ещё, достигать, завтра, пешком, станция, иностранный, до/перед, вокзал, берег, проходить, другой, обычно, стоять.

#### Упр.3. Найдите эквиваленты слов.

путешествие -	al'maq	станция -	piya'da	берег -	gün
путешествовать -	şəx'si	стоять -	'sabah	делать -	ay'tı
ещё, пока ещё -	xarı'ci	достигать -	qa'baq	день -	vağzal
про(пере)ходить -	səyahət	обычно -	stansiya	другой -	şəhər
личный/собственный -	'hələ	пешком -	dayan'maq	быть -	sahil
иностранный(нец)-	keç'mək	завтра -	çat'maq	вокзал -	e'l'mək
покупать/брать -	səya'hət ct'mək	до/перед -	'adətən	город -	ol'maq

#### Упр.4. Найдите недостающие значения.

путешествовать -	стоять -	'sabah	делать -	ay'tı
ещё, пока ещё -	достигать -	qa'baq	день -	vağzal
путешествие -	станция -	-	берег -	-
покупать/брать -	до/перед -	'adətən	город -	-
про(пере)ходить -	обычно -	stansiya	другой -	-
личный/собственный -	пешком -	-	быть -	sahil
иностранный(нец)-	завтра -	-	вокзал -	e'l'mək

#### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

Etmək	soyahət	ayrı	sahil	çatmaq
Stansiya	adətən	qabaq	sabah	piyada
Hələ	keçmək	şəhər	şəxsi	ol'maq
Dayanmaq	qabaq	keçmək	vağzal	ct'mək
Səyahət	sabah	hələ	xaçıci	gün

#### МОДЕЛЬ

-Vügar, sən ofisə necə çatırsan? - Вугар, как ты добираешься до офиса?



-Mənim maşınım var. Mən ofisə  
maşınıla gəlirəm.

-Bəs, müəllim dərsə necə gəlir?

-O, buraya metro ilə gəlir

-У меня есть машина. Я приезжаю в  
офис на машине (машиной)

- А как ваш учитель приходит на уроки?

-Он приезжает сюда на метро.

Суффиксы **-la**, **-lə** являются сокращённой формой послелога **-ilə**, обозначающего русский предлог Творительного падежа **-e-**. Сокращённая форма обычно присоединяется к а)существительным\*\* и к б)притяжательным местоимениям (мой, твой, наш). Полная форма пишется отдельно. Можно употреблять оба варианта. При присоединении гласная **-i-** после согласных выпадает, а после гласных переходит в **-y-**.

- a) Maşın ilə -maşınla, avtobus ilə -avtobusla, bacısı ilə – bacısıyla, Arzuyla.  
 b) Mən - mənimlə, o - onunla, biz - bizimlə – со мной, с ним, с нами

#### Упр.6. Покажите употребление послелога **-ilə** (lə,la). . Переведите.

- 1.Mən qardaşımla gəmiylə (самолёт..., поезд..., паром...) soyahət edirəm.
- 2.Sən kimlə məktəbə gedirson? - Mən dostlarımıla (сестрой друга..., с Эльманом) məktəbə gedirəm.
- 3.Sən kimlə evdə dörsərə edirson? - Ya anam..., ya da böyük qardaşım....
- 4.Dostum Kaimal, anası və atası.... yaşayır.
- 5.Siz teatrlarda olursuz? - Bəli. - Siz kim... teatra gedirsiz? - Dostlarım...
- 6.Adətən bu uşaqlar bizim küçə... məktəbə gedirlər.
7. Sən ayı şəhərlərə necə gedirsən? - Adətən mən vağzala gedirəm, vağzalda bilet alıram, qatara minirəm və qatar... Gəncəyə, Yevlaxa və ayı şəhərlərə gedirəm.
8. Osman, sən ailən... qalırsan (olursan)? 9.Tərlan sohər mənim... avobusa minir, axşam isə Sevinc...trolleybus... evə golir.

#### Упр.7. Придумайте и скажите краткие диалоги \*

- Эльман, ты едешь в Астару? - Да.  
 -Как ты едешь в Астару? - Моей собственной машиной.  
 -А туристы? - Они едут автобусом..



- Эльман, как ты идёшь на работу? Пешком?  
 -Нет. Сперва автобусом, а затем троллейбусом.

- Севда, завтра ты куда идешь? – Я иду к Лале.  
 -Ты туда с кем идёшь? – С моей подругой.

- Siz haradan gəlirsiniz? - Вы откуда идёте?  
 -Mən teatrдан gəlirəm. - Я иду из театра.  
 -Biz stansiyadan gəlirik. - Мы идем со станции.



- O haradan gəlir? - Откуда он идёт?  
 -O, məktəbdən gəlir. - Он идёт со школы.  
 -Onlar institutdan gəlir(lər). - Они идут из института.





**Как, (с) кем, чем** автобусом, поездом, машиной, ручкой, со мной, с ними, с ним, с Анаром, с моим мужем, с моей женой, с моими детьми, с иностранцем, самолетом, паромом.

### Упр.11.Ответьте на вопросы.

1) Son harada idin?

Mən teatrda idim. O, tamaşa... . Biz - sahil... . Onlar- ev.... Siz- soyahət....

2) Son haraya gedirson?

Mən mehmanxanaya gedirəm. O soyahət... . Biz sahil... . Onlar sorgi...

3) Son haradan gəlirsən?

Mən evdən gəlirəm. O, otaq... . Biz stansiya... . Onlar soyahət... . Siz məktəb... .

### Упр.12.Придумайте ответы.

1. Bu məktub haradandır? 2. Siz işdən piyada gəlirsiniz? 3. Siz haçan zavodda idiniz? 4. Sən səhər harada olursan? 5. Bu gün sən harada işləyirsin? 6. Elnur maşınla hara(ya) soyahət edir?

### Упр.13.Заполните пропуски соответствующими суффиксами падежей и личных местоимений.\*

1. Elman, vağzal hara... ? - Vağzal zavodun yanın.... . 2. Kamal hara... gəlir? - O gedir. - O hara... gedir? - O, ev... gedir. 3. Mən əvvəl institut ...gedir... sonra ora... tamaşa... gedir... 4. Sən hara... piyada gəlir... ? - Mən bu gün sənin yanına aypı yol... gəlir.... . 5. Bəs, onlar hara... düşür... ? - Onlar Metro stansiyasının qabağın... düşür... 6. Elçin indi hara... gol... ? - O indi böyük qardaşının evin... gəl... . 7. Siz czamiyyət... London... gedir... ? Bəli, biz əvvəlcə London... və sonra Paris... gedir... . İndi isə hələ bura... galır.... . 8. Buralar (окрестность)... avtobuslar harada dayanır? - Nizami Metrosunun yanın.... .

### Упр.14Переведите.\*

1. Где вы были и куда вы идёте? – Мы были в театре, и сейчас мы идем домой. 2. Где Эльнур? – Он на вокзале. Он отправляется (идёт) в путешествие. 3. Вы живете в Сочи? – Нет. Я был там в январе, а в феврале я был в Москве. Сейчас я еду заграницу (иностранный страну), а затем я еду в Баку.

4. Где вы сейчас работаете? – Я с моей женой работаем в театре. 5. Где вы живёте? – Мой дом недалеко отсюда. Обычно я иду прямо по этой улице, пересекаю две улицы, а потом иду направо. Мой дом там. 6. Как вы идёте (едете) на завод, автобусом или троллейбусом? – Обычно я иду пешком сначала к тому кафе. Там я сажусь на автобус и схожу около станции метро Низами. Затем я еду троллейбусом. Я добираюсь (достигаю) до завода в 8 ч.

### Упр.15.Прочтите, переведите и перескажите отрывки из текста..

Sabah Elxan və Sevda qatarla Kiycəvo gedirlər. Elman isə Kiycəvə maşınla gedir. Elxan vağzala gedir və Kiycəvo biletləri alır. Bu soyahətdən qabaq onlar əvvəlcə xəstəxanaya gedirlər. Elxanın atası hələ oradadır. Xəstəxanadan sonra o, evə anasının yanına gəlir. Anası:

- Elman, sən harada idin?

- Səhər, yoxsa axşam? Səhər mən xəstəxanada,



- atamın yanında idim, akşam Sevdanın anasının evində,  
indi isə Elmanın yanına gedirəm.
- Elxan, sən sabah nə edirsən?
  - Sabah mən Sevda ilə Kiyevə gedirəm.
  - Kiyev uzaq deyil. Siz necə gedirsiz və haçan oraya çatırsız?
  - Qatarla biz iki günə çatırıq. Qatarla soyahat etmək çox maraqlıdır. Elman da Kiyevə gedir. Ancaq o, onun şəxsi maşını ilə gedir.
  - Salam, Elman. Sən də Kiyevə gedirən?
  - Hə, mon də, atamın maşını ilə. Qatar nə vaxt gedir?
  - Səhər saat 8-do. Son indi nə edirən?
  - Mən indi atamın evinə gedirəm. Atamın maşını onun evinin yanındadır.
  - Sən Kiyevə kimlə gedirən?

- Qardaşımıla. O, indi şəhərdədir. 1-2 saatdan sonra gəlir.

- Çox gözəl. Mən indi Sevdanın yanına gedirəm.

- Kiyevdə, vağzalın yanında görüşərik. Sağ ol.

- Sağ ol. Görüşərik

Səhər Elxan Sevdayla vağzala gedir. Vağzal çox qəşəng və gözəl yerdədir.

Onlar övvəlcə Metroya, sonra avtobusa minirlər və vağzala çatırlar. Qatar hələ yoxdur. Bir saat vağzalda qahırlar. Bir saatdan sonra qatar gəlir və onlar qatara minirlər.

Yol çox maraqlıdır. Qatar qəşəng yerlərdən keçir. Stansiyalarda dayanır. Onlar düşürlər, stansiyaya gedirlər, qəzet, kitab alırlar oralarla tanış olurlar. İki gündən sonra qatar Kiyev çatır. Onlar mehmanxanada üç gün qahırlar. Elman da oraya gəlir. Onlar maraqlı yerlərə gedirlər və sonra Bakıya gəlirlər.

**Упр.16. Поставьте вопросы к подчёркнутым предложениям.**

**Упр.17. Расскажите, как вы проводите свой рабочий и выходной день (куда, откуда, когда, с кем, какие они, каким транспортом вы пользуетесь, дом, кафе, офис, квартиры друзей).**



Avtobus




teatr



şəhər



qatar



Kiyev

## ЧАСТЬ 2 Как пройти...?

В этой части мы вас познакомим с элементарными правилами обращений, с так называемым Повелительным наклонением.


Повелительное наклонение (просьбы, приказания, советы) в русском языке образуется путем отбрасывания -ть,ти- суффиксов неопределенной формы глагола\*\* и присоединения к основе слов суффиксов -и(й)- + те- для выражения множественного числа или вежливой формы: ид-ти – иди +те. В Азербайджанском языке же просто отбрасываются --тək-, -taq- неопределенной формы, а для выражения вежливой формы прибавляется -in<sup>4</sup>, (in-, -in-, -ün-, -un-). Таким образом:

gəl-mək - gəl + in, get-mək - ge(l) + (d)in, ol-maq - ol + un

В разговорной речи в единственном числе добавляется – ginənə: al-ginənə. Оно никакого значения не имеет. Разве только смягчает просьбу, совет.

-Bağışlayın, məhmanxana haradadır?

Извините, где гостиница?



-Məhmanxana burada yaxındadır.

-Гостиница здесь, близко.

-Əvvəl düz bu küçə ilə gedin, sonra  
sola - Сначала идите прямо по этой  
улице, потом налево.



### Уп.18. Переведите.

-Salam. Zəhmət olmasa, deyin, vağzal haradadır?



-Bağışlayın, siz xaricisiz?


-Bəli. Deyin, mon vağzala necə çatın?



-Vağzal buradan uzaq deyil. Əvvəlcə bu küçə ilə  
gedin. Bir küçəni keçirsiz, sonra sağa.

-Sağ ol.

-Salam. Zəhmət olmasa, deyin, təzə bazar haradadır?



-Təzə bazar uzaqdadır. Sizdə şəxsi maşın var?

-Xeyr, yoxdur. Oraya avtobus gedir?

-Bəli. Siz sola gedin. Orada avtobus dayanır.

Avtobusa minin. O duz bazara gedir.

-Sağ ol.

-Sürücü: Bağışlayın, siz xaricisiniz?

-Bəli. Mən Riqadanam. Bu gün burada qalıram,  
sabah axşam isə gedirəm.

-Siz indi haraya gedirsiz?

-Mən indi zavoda gedirəm. Orada xaricilər də işləyir,  
bizim və ayrı ölkələrdən. Onlar hələ burada qalırlar.

-Bu zavod sahilin yanındadır. Mənim xalam orada olur.

Bir saatdan sonra avtobus, adoton, oraya çatır. Ancaq avtobus zavoddan uzaq dayanır. Adamlar zavoda ya piyada, ya da bir şəxsi maşınla catırlar.  
...Hə!... Buradır. Siz düşün. Şəxsi maşınlar oradadır. Burada ayrı maşın yoxdur. Gedin bir maşına minin. Sağ ol.

-Sağ ol.

#### Упр.19. Переведите.\*

-Здравствуйте, скажите, пожалуйста, где находится музей?

- Идите прямо этой улицей, перейдите две улицы, а потом поверните направо.

-Спасибо.



-Извините, где находится метро ? Далеко?

-У вас есть машина??

-Нет.

-Метро – не далеко. Поверните налево, затем идите прямо два квартала по той улице и затем поверните направо.

-Спасибо..



-Скажите, пожалуйста, где большой супермаркет?

-Далеко. Сначала езжайте автобусом к станции метро, а затем на метро до станции Азизбеков.

-Спасибо.



#### Ключи к упражнениям

#### Упр.7.Переведите.

-Elman, sən Astaraya gedirson? - Bəli.

-Sən Astaraya necə gedirson? - Mənim şəxsi maşınımla

-Bəs, turistlər? - Onlar avtobusla gedirlər.

-Elman, sən işə necə gedirson? Piyada?

-Xeyr, övvəlcə mən avtobusla, sonra işə trolleybusla.

-Sevda, sən sabah haraya gedirson? - Mən Lalənin yanına gedirəm.

-Sən oraya kimlə gedirson? - Mənim dostumla.

#### Упр.13.Вставьте соответствующие суффиксы.

1.haradadır - yanındadır. 2.haradan -gedir. Haraya - evə. 3.instituta gedirəm, teatra tamaşaşa gedirəm. 4.haradan ...gəlirson? -yolla (yol ilə) gəlirəm. 5.harada düşürlər? - qabağında düşürlər. 6.haradan gəlir? - evindən. 7. czainiyyətə Londona gedirsiz? - Londona, Parisə gedirik. .Burada qalırıq.

8.Buralarda. yanında

#### Упр.14.Переведите.

1.Siz harada idi(ni)z və haraya gedirsiniz? - Biz teatrda idik və evə gedirkim.

2.Elnur haradadir? - O, vağzaldadır. O, səyahətə gedir. 3.Son Soçidə yaşayırsan?

- Xeyr. Mən orada yanvarda idim və Fevralda Moskvada idim. İndi mən xarici

ölkəyə gedirəm, sonra isə Bakıya gəlirəm. 4. Son indi harada işləyirsən? - Mən və arvadım teatrda işləyirik. 5. Sən harada yaşayırsan? - Mənim evim buradan uzaq deyil. Adətən mən bu küçə ilə düz gedirəm, iki küçə keçirəm, sonra sağa. Mənim evim oradadır. 6. Sən zavoda necə gedirsən, avtobusla, yoxsa trolleybusla? - Adətən, əvvəlcə mən o kafenin yanına piyada gedirəm. Orada mən avtobusa minirəm və Nizami Metrosunun yanında düşürəm. Sonra mən trolleybusla gedirəm. Mən zavoda saat 8-də çatıram

#### **Üpr.19. Переведите.**

-Salam. Zəhmət olmasa, deyin, muzey haradadır?  
-Bu küçə ilə düz gedin, iki küçəni keçin, sonra sağa.  
-Sağ ol.

-Bağışlayın, Metro haradadır? Uzaqdadır?  
-Sizin maşınınzı var?  
-Xeyr.  
-Metro uzaq deyil. Sola gedin, sonra o küçə ilə iki kvartal düz gedin və sonra sağa.  
-Sağ ol.

-Zəhmət olmasa, deyin, böyük supermarket haradadır?  
-O, uzaqdadır. Əvvəlcə avtobusla Metro stansiyasına gedin, sonra isə Metro ilə Əzizboyov stansiyasına.  
-Sağ ol.

# УРОК 15

**1.Настоящее совершенное время – *mış*<sup>4</sup>**  
**2.Суффиксы существительных\*\* – *çi*<sup>4</sup>**

## Активный словарь



Читать/петь  
oxumaq *n.*



говорить  
danişmaq




отдыхать  
istirahət etmək



пить  
içmək *n.*



есть/кушать  
yemək *n..*



Гора  
*dağ c.n.*



вид/пейзаж  
*mənzərə*



озеро  
*göl c.n*



чай/река  
*çay c.n*

слушать - *qu'laq as'maq*

аппетит- *iştə'ha*

ужин- *şam c.n*

велосипед - *velosiped c.n.*

еда - *yc'mək c.n*

дедушка - *ba'bə*

смотреть - *bax'maq a<sup>2</sup>*

гулять - *gəz'mək*

бабушка - *nə'nə*

купаться - *çim'mək*

сладкий - *şı'rın s.z.*

холм - *tə'rə*

писать - *yaz'maq n.*

знать - *bil'mək n*

сок - *şı'rə*

видеть - *gör'mək n*

актёр - *akt'yor c.n*

вода - *su c.n*

обедать-*na'har etmək*

вставать - *durmaq*

жаркий - *is'ti c.n*

Примечание: *gəzmək* - может употребляться как:

*gəzmək bağda, şəhərdə* гулять в саду, городе;

*gəzmək bağlı, şəhəri, mağazaları* – гулять по городу, саду, магазинам..

Durmaq - 1.вставать утром; 2.с места; 3.стоять где-то

## Введение и закрепление новых слов.

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

A) *görmək, mənzərə, şirin, tərə, içmək, iştəha, baba, nənə, çay, göl, dağ, çim'mək, isti, durmaq, su, danişmaq, istirahət etmək, qulaq asmaq, şı'rə, yemək, oxumaq, isti, bilmək, şam, çim'mək, velosiped, dağ, bilmək, durmaq, görmək, danişmaq,*

B) **кушать, писать, обедать, еда, читать/петь, сок, слушать, актёр, вид/пейзаж, холм, жаркий, аппетит, велосипед, , дедушка, смотреть, ужин, знать, вода, озеро, гулять, бабушка, сладкий, говорить, пить, чай/река, отдыхать, видеть.**

A) *baxmaq, yemək, çay, nahar etmək, istirahət etmək, oxumaq, nənə, içmək, yazmaq, gəzmək, şı'rə, baba, velosiped, iştəha, su, şam, aktyor, tərə, qulaq asmaq, yazmaq, şirin, aktyor, gəzmək, mənzərə, baxmaq, görmək, danişmaq,*

**Б)** еда, гулять, бабушка, сладкий, ледушка, кушать, сок, писать, обедать, ужин, знать, озеро, видеть, смотреть, вода, читать/петь, слушать, аппетит, купаться, холм, вид/пейзаж, жаркий, говорить, чай/река, отыхать, актёр, пить, вставать.

### Упр.3. Найдите эквиваленты слов.

велосипед - çim'mək	ледушка - bil'mok	еда - çay
писать - qu'laq as'maq	знать - gez'mok	сок - tə'rə
смотреть - vəlosi'pcd	гулять - iştə'ha	чай/река - şam
купаться - yaz'maq	сладкий - ba'ba.	холм - uc'mək
слушать - bax'maq	аппетит - şı'rin s.z	ужин - şı'gə

обедать - istirahət ctmək	вставать - nə'nə	жаркий - göl
читать/петь - tənəzərə	говорить - ustəök	пить - is'ti
вид/пейзаж - oxumaq	бабушка - akt'uyor	озеро - dağ
видеть - na'har ctmək	актёр - danişmaq	вода - içmək
отыхать - gör'mək	есть/кушать - dur'maq	гора - su

### Упр.4. Найдите недостающие значения.

велосипед - çim'mək	дедушка -	еда - çay
писать -	знать - gez'mək	сок - tə'rə
смотреть -	гулять -	чай/река -
купаться - yaz'maq	сладкий - ba'ba.	холм -
слушать -	аппетит - şı'rin s.z	ужин -

обедать -	вставать - po'nə	жаркий - göl
читать/петь -	говорить -	пить -
вид/пейзаж - oxumaq	бабушка -	озеро -
видеть -	актёр - danişmaq	вода - içmək
отыхать - gör'mək	есть/кушать -	гора - su

### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

(делать устно на занятиях без пометок)

oxumaq	görmək	baba	nəno	ustəök	su
qulaq asmaq	durmaq	dağ	isti	tənəzərə	şirə
baxmaq	gozmək	təpə	şam	çimək	içmək
na'har etmək	danişmaq	şirin	çay	yazmaq	aktyor
istirahət ctmək	bilmək	göl	iştəha	velosiped	görmək

### Правила словообразования

Как вы знаете, многие слова производятся от простых слов при помощи суффиксов, которые придают словам различные характеристики. Например: **шум – шумный – бесшумный**. В этом Уроке мы возьмем суффиксы **çı-çı-çı-çı-**, которые прибавляются к существительным для указания профессии человека:

mühazirə - mühazirəçi,	dəniz - dənizçi,	neft - neftçi,
лекция – лектор	море – моряк	нефть – нефтяник

То же значение придается суффиксами - *ici*<sup>3</sup> при присоединении к глаголам:

sür-mək - *sürçүй*,      охцтаq - *охц-си*,      almaq - *alıcı*.

водить – водитель      читать – читатель      покупать – покупатель

**Примечание:** Вполне естественно, что эти суффиксы прибавляются к существительным и глаголам только там, где это имеет смысл.

#### Упр.6. Образуйте производные от следующих слов.

Satmaq, etmək, musiqi, qəzet, gəmi, tamaşa, mühazirə, kənd, iş, mağaza, dəniz, təyyarə, oxumaq, velosiped, yazı, sürmək, kitabxana, çay, öyğətmək, gaçmaq.

#### Упр.7. Скажите, чем они занимаются.



танцовщица



лектор



доктор



актёр



студент



музыкант



водитель



продавщица



певица



учитель

1. Танцор – танцевать. 2. Лектор – читать лекцию. 3. Доктор – стоять. 4. Актёр – говорить на представлении. 5. Студент – писать лекцию. 6. Музыкант – работать. 7. Водитель – водить машину. 8. Продавец – продавать в магазине. 9. Певец – петь на представлении. 10. Учитель – учить детей.

#### Упр.8. Спрашивайте и отвечайте.

1. Son (он, мы, вы, они) nə edirson? – Mən məktub yazıram (читаю книгу, встаю утром, путешествую заграницу, знаю те горы, гуляю после обеда, купаюсь в реке, кушаю дома, обедаю со своей бабушкой, слушаю лекцию, разговариваю со своими друзьями, пью сок, смотрю на горы). 2. Mühəzirəçi nə edir? – Mühəzirəçi danışır (отдыхает, пьёт чай, знает хорошо зарубежные страны, смотрит в свою тетрадь, заходит в комнату, кушает много, путешествует, ужинает с его семьёй, много работает). 3. Aktyorlar nə edir(lər)? – Aktyorlar qulaq asır(lar) (работают в театре, гуляют в приморском парке, пьют и едят на вокзале). 4. Biz nə edirik? - dənizdə çımirik (идём пешком, пьём воду, пишем лекции, смотрим на реки и горы, отдыхаем у озера, смотрим на красивые пейзажи). 5. Sən harada idin? - Mən kənddə idim (в горах, около озера/реки, с моими родителями, в своей собственной машине, на пароме, перед твоим домом).

#### Упр.9. Впишите соответствующие личные местоимения. Переведите\*

1.... охуярам. 2.... gəlir. 3.... işləyirson. 4.... gozir(lər). 5.... yaşayıram. 6.... baxır. 7... yazıram. 8.... çımirsiniz. 9.... ucyıtom. 10... bilirik 11.... istirahət edir.

12... danışır(lar)? 13... durur. 14.... görürsünüz. 15....alırıq. 16....nahar edirsiniz. 17....qulaq asır.

#### Упр.10. Вставьте суффиксы времени и личных местоимений.\*


- 1.Siz işlə... . 2.Onlar oxtı... . 3.Biz istirahət ed... . 4.O yaz... . 5.Sən bil... .  
6.Uşaqlar şam ed... . 7.Kamal dur... . 8.Siz yc... . 9.Biz gəl... . 10.Onlar nahar ed... .  
11.O yaşa... . 12.Mən bax... . 13.Sən gəz ... . 14.Tələbələr qulaq as... .  
15.Mühəzirəçi danış... . 16.Biz dur... . 17.O çım... . 18.Mən gör... . 19.Onlar səyahət ed... . 20.Toğrul velosiped sür... .21.Sən qatara çat... .

#### Упр.11. Просклоняйте вопросы и ответы во всех лицах.




-Mən nə edirəm?

-Sən maşın sürürsən



-Sən harada yaşayırsan?

-Mən Bakıda yaşayıram.



-Sən sohər nə vaxt durursan?

-Mən saat 7-də dururam.

#### Упр.12. Переведите.\*

- Анар, что ты делаешь?

- Эльчин, что делают дети

- Я пишу письмо.

- Они читают.

- Кому ты пишешь это письмо?

- А что ты здесь делаешь?

- Я пишу моему другу.

- Я работаю здесь. Я – учитель.

- Где он живет?

- Когда они идут домой сегодня?

- В Москве.

- После этого урока.

## ГРАММАТИКА II

1. Этую часть Урока мы посвятим Прошедшему повествовательному времени очень близкого русскому **Совершенному виду глаголов** (**Что сделал.**), это действие имеет связь с настоящим моментом. Это время образуется при помощи суффиксов - *miş<sup>4</sup>* - (как всегда) в зависимости от последней гласной корня слова. Посмотрите на спряжение глаголов "*gəltək*, *baxtaq*, *oxitaq*, *göltək*", показывающих все варианты этого суффикса. Во 2-ом лице и очень часто в 3-ем лице это время может быть также образовано суффиксами - -(у) *ib<sup>4</sup>* - Оба варианта суффиксов ставятся сразу после корня слов. Это время употребляется с такими словами времени, как: *bu gün*, *sohər*, *gunduz*, *axşam*, *indi* (в смысле *только что*). Суффикс *'ib* - особенно предпочтителен в 3-ем лице ед.числе в разговорной речи и очень часто употребляется со словами времени *dünən*, *iki*, *üç*...*gün* *bundan qabaq*. В этом случае это время носит повествовательный характер и имеет определенное отношение к настоящему моменту. Во 2-ом лице ед. и множ. числа звук '*s*' в суффиксах - *miş<sup>4</sup>* - в разговорной речи выпадает (*gəlmışson* - *gəlmison*, *gəlmisiniz* - *gəlmisiniz*).

Mən	<u>gol-mış-əm</u>	bax- <u>mış-am</u>	oxu- <u>mış-am</u>	gör- <u>müş-əm</u>
Sən	<u>gol-mış-son</u>	bax- <u>mış-san</u>	oxu- <u>mış-san</u>	gör- <u>müş-son</u>
	<u>gol-ib-son</u>	bax- <u>ib-san</u>	oxu- <u>yub-san</u>	gör- <u>üb-son</u>
O	<u>gol-mış-dir</u>	bax- <u>mış-dir</u>	oxu- <u>mış-dur</u>	gör- <u>müş-dür</u>
	<u>gol-ib(dir)</u>	bax- <u>ib(dir)</u>	oxu- <u>yub(dur)</u>	gör- <u>üb(dür)</u>
Biz	<u>gol-mış-ik</u>	bax- <u>mış-iq</u>	oxu- <u>mış-uq</u>	gör- <u>müş-ük</u>
Siz	<u>gol-mış-sı(ni)z</u>	bax- <u>mış-sı(ni)z</u>	oxu- <u>mış-su(nu)z</u>	gör- <u>müş-sü(nü)z</u>
	<u>gol-ib-sı(ni)z</u>	bax- <u>ib-sı(ni)z</u>	oxu- <u>yub-su(nu)z</u>	gör- <u>üb-sü(nü)z</u>
Onlar	<u>gol-mış-lor</u>	bax- <u>mış-lar</u>	oxu- <u>mış-lar</u>	gör- <u>müş-lor</u>
	<u>gol-ib-lor</u>	bax- <u>ib-lar</u>	oxu- <u>yub-lar</u>	gör- <u>üb-lor</u>

я, ты, он, она, оно, мы, вы, они  
пришёл(шли) посмотрел(и) прочитал(и) увидел(и)

2. Как вы помните, отрицательная форма образуется суффиксами -ma, mə-.

Bil-mışom bil-ma-mışom, bax-mışsan bax-ma-mışsan

(bax-ıbsan-bax-ma-yıbsan), oxu-müssunuz - oxu-ma-mıssınız (oxu-ma-yıbsınız), danış-mışiq danış-ma-mışiq, goz-mışdır - goz-ma-mışdır (goz-ib goz-mə-yib).

**Упр.13. Ответьте на вопросы. Переведите. Исчерпайте весь выбор подстановки, данный в скобках).**

1. Sən bu gün nə etmişsin? – Mən bu gün musiqiyə qulaq asmişam (ехать на велосипеде, посмотреть новый фильм, погулять с детьми в парке, прочитать книгу, поработать в офисе, пойти в больницу пешком, написать письмо, отдохнуть на даче, сесть на лошадь). 2. Bəs Əli səhər nə etmişdir(edib)? – O, evdə kompyuterdə işləmişdir (işləyib) (уехать в командировку, искупаться в море, успеть сесть(достигнуть) на поезд ...). Siz axşam nə etmişsi(ni)z? – Biz televizorda futbola baxmışıq (.....).


**Упр.14. Впишите соответствующие личные местоимения и переведите.\***

1.... qazet oxumuşdur. 2....Londonda yaşamışıq. 3. ....haranı gozmişsin? - ... Kiyevi gozmişəm. 4. .... müəllimlə danışmamışlar. 5....bu gün nahar etməmişəm. 6....harada istirahət etmişsiniz (edibsiniz)? - ...Romada istirahət etmişəm. 7.... səhər radioya qulaq asmamışdır (asmayıb). 8....axşam parkda olmuşuq, istirahət etmişik. 9.... evdə televizora baxmışlar (baxıblar). 10 ...zavodda işləmişəm. 11.... bu mənzərəni görübünüz? - Xeyr, ....görənməmişik. 12.Bu gün ... alma yeyib. 13.... göldə, çayda, donızdə çimmişəm və dağları gozmişəm.

**Упр.15. Добавьте соответствующие суффиксы времени и местоимений.\***

1.O, kinoya get.... .... . 2. Sən axşam nə yaz.... .... ? - Mən axşam məktub yaz.... .... . 3. Biz səhər radioya qulaq as.... .... və sonra nahar et.... .... . 4. Mən naharda alma ye.... .... , indi isə armud ye.... .... . 5. Siz Parisdə ol.... .... ? – Xeyr, biz Parisdə ol.... .... . 6. Onlar Londonda yaşa... (lar) ? - Bəli, yaşa.... ....(lar), ancaq parklarda goz.... .... (lor). 7. Siz bu adamla danış.... ....? - Bəli, biz bu adamla danış.... .... və dörslörimizi et.... .... .

## Упр.16. Проспрягайте короткие диалоги во всех лицах.



Sən gündüz nə etmişsin? Sən kimlə anna yemişsin? Mən kimlə danışmışam?  
Mən maşın sürmüşəm. Mən bacımla yemişəm Sən işçinlə dənişmişsan.

## Упр.17. Используйте соответствующее время: эквиваленты Простого настоящего или Совершенного времени.\*

1.Sən bu gün nə edirsin? - Mən bu gün bağda istirahət ed... .... 2.Siz dünən harada idi....? Biz kitabxanada id... . 3.Biz bazara get... .... Bazardan sonra iştahə ilə nahar et.... 4.O, səhər zavodda işlə... ..., indi isə uşaqlarla parkda gə.... . 5.O indi harada...? - O, czamiyyətdə... . - O orada nə ed...? - Mən bilm.... O, telefonla danış... o, səhər dur..., ye..., çayları, dağları göz..., axşam şam ed..., sonra ged..., yaxın göldə çim... və oradan gözəl mənzərəyə bax... . 6. Sən səhər teatrda ol... .... ? - Xeyr, teatrda yox, mən kinoya get... .... 7.Mən bu gün səhər kafedə ol... .... , gündüz evdə nahar et... .... və indi dostlarımla restoranda ye... ....

## Упр.18. Переведите в форме коротких диалогов.\*

1.Где вы были вчера? – Я был на даче. 2.Кому он написал письмо? – Своему другу, в Америку. – Знает ли он его работу хорошо? – Да, знает. 3.Ты сегодня ел? – Да, ел. – Где ты обедал? – В университете. 4.Куда ты сейчас идёшь? – Я иду к моей бабушке. - Как ты туда идёшь? – В моей машине. – У тебя есть машина? – Да, есть. – Какого цвета твоя машина? – Чёрная. 5.Где ты был в Азербайджане? - Я был во многих местах. Я путешествовал в наших горах. Я увидел наши красивые реки, озёра. Мои дедушка и бабушка живут в деревне в Гёйчайском районе. Обычно я еду туда и остаюсь там 5-7 дней. Я там хорошо отдыхаю.

## Упр.19.Прочтите и переведите текст. Подготовьте беглое чтение.

### MƏNİM GÜNÜM

Mənim adım Kamaldır. Mən evliyəm. Mənim arvadımın adı Züleyxadır. Bizim iki uşağımız var: bir oğlan və bir qız. Böyüyü oğlandı. Onun 10 yaşı, qızın isə 8 yaşı



Mənim ailəm



səhər




yeyirəm



işə gedirəm

var. Zulcuxa, adotən, səhər saat 7-də durur, mən isə saat 7.30-da. Uşaqlar

gündüz oxuyurlar, saat birdə məktəbo gedirlər. Səhər mən arvadımla yeyirəm, sonra işə gedirəm. Mənim iş yerim bizim evimizdən uzaqdır. Avtobus evimizin yanında dayanır. Mən avtobusa minirəm və Neftçilər Metrosuna gedirəm. Oradan mən metro ilə Sahil stansiyasına çatıram. Burada mən düşürəm və Metrodan piyada bizim



**metro**



**məktəbə**



**işləyirəm**



**nahar**

ofisimizə gedirəm. Mən işə saat 9-da çatıram. Ofisin otaqlarının birində mənim stolum var. Mənim kompyuterim stolun solundadır. Mənim çox işim kompyuterlə olur.

Saat birdə bizim nahar vaxtımızdır. Ofisin yanında bir kafə var. Mən orada nahar edirəm, sonra ofiso gölirom. Bizim boş vaxtimız olur və mən iş yoldaşlarım ilə danışıram, televizora baxıram, qəzet oxuyuram, çay, ya da qəhvə içirəm. İşə



**boş vaxt**



**evə gəlirəm**



**şam edirik**

məktublar golir. Mən onları oxuyuram və ayrı məktublar yazıram. Saat 6-da mən işdən evə gedirəm. Bir saata mən evə çatıram. Bu vaxt uşaqlar da məktəbdən gəlirlər. Biz şam edirik. Şamdan sonra uşaqlar dörsörünü edirlər. Mən işə istirahət edirəm. Mən kitab oxuyuram, ya da Züleyxa ilə danışıram və televizora baxıram.

#### **Упр.20. Перескажите данные части текста:**

1. Утро. 2. Мой путь на работу. 3. Моя работа в офисе. 4. Вечер.

#### **Упр.21. Расскажите о своем рабочем дне.**

#### **Ключи к упражнениям.**

#### **Упр.9. Вставьте соответствующие личные местоимения.**

1.Mən. 2.O. 3.Sən. 4.Onlar. 5.Mən. 6.O. 7.Mən. 8.Siz. 9.Mən. 10.Biz. 11.O. 12.Onlar. 13.O. 14.Siz. 15.Biz. 16.Siz. 17.O.

#### **Упр.10. Впишите соответствующие суффиксы времени и личных местоимений.**

1.Siz işləyirsiz. 2.Onlar oxuyur. 3.Biz istirahət edirik. 4.O yazır. 5.Sən bilirsin, 6.Uşaqlar şam edir. 7.Kamal durur. 8.Siz yeyirsiniz. 9.Biz gəlirik. 10.Onlar nahar edirlər. 11.O yaşayır. 12.Mən baxıram. 13.Sən gozirson. 14.Toləbələr qulaq asır.

15.Mühaziroç danışır. 16.Biz dururuq. 17. O çimir. 18.Mən görürəm. 19.Onlar soyahot edirlər. 20.Toğrul velosiped sürür. 21.Son qatara çatırsan.

### Үпр.12.Переведите.

- |                            |                                       |
|----------------------------|---------------------------------------|
| -Anar, sən nə edirsən?     | -Elçin, bu uşaqlar nə edirlər?        |
| -Mən məktub yazıram.       | -Onlar oxuyurlar                      |
| -Sən kimə məktub yazırsan? | -Bəs, son burada nə edirsən?          |
| -Mən dostuma yazıram.      | -Mən burada işləyirəm. Mən müəlliməm. |
| -O harada yaşayır?         | -Onlar bu gün haçan evə gedirlər?     |
| -Moskvada.                 | -Bu dörsədən sonra.                   |

### Үпр.14.Употребите соответствующие личные местоимения. Переведите.

- 1.O. 2.Biz. 3.Sən.- Mən. 4.Onlar. 5.Mən. 6.Siz.- Mən. 7.O. 8.Biz. 9.Onlar. 10.Mən. 11.Siz.- Biz. 12.O. 13.Mən.

### Үпр.15.Добавьте соответствующие суффиксы времени и личных местоимений.

1. O, kinoya getmişdir . 2. Son axşam nə yazmışsan ? - Mən axşam məktub yazmışam. 3. Biz səhər radioya qulaq asmışıq və sonra nahar etmişik . 4. Mən naharda alma yemişəm , indi isə armud yeyirəm . 5. Siz Parisdə olmuşsunuz ? - Xeyr, biz Parisdə olmamışıq . 6. Onlar Londonda yaşayıblar? – Bəli, yaşayıblar, ancaq parklarda gozmayıblor. 7. Siz bu adamla danışmışsınız? – Bəli, biz bu adamla danışmışıq və dörsələrimizi etmişik.

### Үпр.17.Употребите соответствующее время: настоящее или совершенное время.

- 1.Sən bu gün nə edirsən? - Mən bu gün bağda istirahət edirəm . 2.Siz dünən harada idiniz? Biz kitabxanada idik. 3.Biz bazara getmişik. Bazardan sonra iştahı ilə nahar etmişik. 4.O, səhər zavodda işləyib(isləmişdir), indi isə uşaqlarla parkda gəzir. 5.O indi haradadır? - O, ezməyyətdədir. O orada nə edir? Mən bilmirəm. O, telefonla danışmışdır(danışıb), o, səhər durur, yeyir, çayları, dağları gəzir, axşam şam edir, sonra gedir, yaxın göldə çimir və oradan gözəl mənzərəyə baxır. 6. Sən səhər teatrda olmuşsan? - Xeyr, teatrda yox, mən kinoya getmişəm. 7.Mən bu gün səhər kafedə olmuşüm, gündüz evdə nahar etmişəm və indi dostlarımla restoranda yeyirəm.

### Үпр.18.Переведите..

- 1.Sən dünən harada idin? - Mən bağda idim. 2.O kimə məktub yazıb (yazmışdır)? - Onun dostuna, Amerikaya. - O, onun işini yaxşı bilir? - Bəli, bilir. 3.Sən bu gün yemişsen? - Bəli yemişəm. - Sən harada yemişsen? - Universitetdə. 4.Sən indi haraya gedirsin? - Mən nənəmin yanına gedirəm. - Sən oraya necə gedirsən? - Mənim maşınınmda (maşınınla). - Səndə maşın var? - Bəli, var. Sənin maşınının rəngi necədir? - Qara. 5.Sən Azərbaycanda harada olmuşsan? - Mən çox yerlərdə olmuşəm. Mən bizim dağlara soyahot etmişəm. Mən bizim gözəl çayları, gölləri görmüşəm. Mənim babam və nənəm kənddə, Göyçay rayonunda yaşayırlar. Adoton, mən oraya gedirəm və 5-7 gün qalıram. Mən orada yaxşı istirahət edirəm.

# УРОК 16

## Винительный падеж. Специальные вопросы.

### Активный словарь



весна  
*Yaz c.n.*

лето  
*yay c.n.*

осень  
*pa'yız c.n.*

зима  
*qış c.n.*

бухта  
*liman c.n.*

лес  
*meşə c.n.*

Выходить/лезть - <i>çix'maq</i>	касса- <i>kas'sa c.n.</i>	сказать - <i>de'mək n.</i>
заказывать - <i>sifa'riş et'mək n.</i>	менять - <i>dəyiş'mək n..</i>	картина - <i>şə'kil c.n.</i>
быть знакомым с - <i>tani'maq n</i>	очередь - <i>növ'bə</i>	время года - <i>fə'sil</i>
до - <i>dək(can)</i>	удобный - <i>ra'hat n.h.</i>	вместо - <i>yər'i'nə</i>
возвращаться - <i>qayıt'maq</i>	иногда - <i>hərdən 'bir</i>	верх - <i>uxa'tı c.n.h.</i>
часто - <i>'tcz-tcz</i>	воздух/погода - <i>ha'va</i>	что(союз) - <i>ki</i>
встретиться - <i>rastlaş'maq (ilə)</i>	спешить - <i>toləs'mək</i>	голодный - <i>ac c.n.h.</i>
хотеть - <i>istə'mək n.</i>	собирать - <i>yığ'maq n.</i>	низ - <i>aşa'ğı c.n.h.</i>
	рано утром - <i>səhər tezdən</i>	

### Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

а) *de'mək, yay, çix'maq, ac, istə'mək, neçə, sifa'riş et'mək, şəkil, meşə, dəyiş'mək, növ'bə, ki, tani'maq, kas'sa, qış, dək(can), fəsil, yeri'nə, ra'hat, yaz, qayıt'maq, hərdən 'bir, yuxa'tı, 'tcz-tcz, payız, ha'va, toləs'mək, rastlaş'maq, ac,*

б) сказать, лезть/выходить, зима, сколько, лес, очередь, быть знакомым, весна, что, картина, низ, до, лето, вместо, осень, удобный, иногда, хотеть, возвращаться, верх, голодный, часто, воздух/погода, лезть/выходить.

а) *istə'mək, yığ'maq, aşa'ğı, li'man, şəkil, dəyiş'mək, növ'bə, ki, tani'maq, yay, yuxa'tı, 'tcz-tcz, ha'va, toləs'mək, qış, fəsil, rastlaş'maq, neçə, sifa'riş et'mək, yaz, meşə, aşa'ğı, li'man, ra'hat, qayıt'maq, hərdən 'bir, payız, de'mək, çix'maq, kas'sa, dək(can), yeri'nə, yığ'maq.*

б) спешить, зима, встретить, голодный, хотеть, собирать, низ, менять, весна, очередь, быть знакомым, возвращаться, иногда, верх, лес, что, хотеть, лето, до, картина, вместо, осень, удобный, сказать, выходить/лезть, книга, часто, менять, воздух/погода, собирать, спешить, встретить, удобный, сказать.

### Упр. 3. Найдите эквиваленты слов.

заказывать -	tani'maq	менять - şe'kil	зима - dc'mək
выходить/лезть -	qayı't'maq	картина - ra'hat	сказать - yay
быть знакомым -	çix'maq	очередь - uxa'hı	лето - yaz
иногда -	sifa'tış ct'mək	удобный - növ'bə	до - qış
возвращаться -	hərdən 'bir	верх - dəyiş'mək	весна - dək(can)

встретить - ha'va

спешить - səhər tczdən

рано утром - yıg'maq

собирать - rastlaş'maq

воздух/погода - tələsmək

время года - tcz-tcz

голодный - fə'sıl

вместо - istə'mək

хотеть - ac

часто - ucer'i'nə

бухта - aşa'ğı

осень - liman

лес - ki

низ - məşə

что(союз) - pa'yız

### Упр.4. Найдите недостающие значения.

заказывать -		менять - şe'kil	зима - dc'mək
выходить/лезть -	qayı't'maq	картина -	сказать - yay
быть знакомым -	çix'maq	очередь -	лето -
иногда -		удобный -	до -
возвращаться -		верх - dəyiş'mək	весна - dək(can)

встретить - ha'va

спешить -

рано утром - yıg'maq

собирать -

воздух/погода

время года -

голодный -

вместо - istə'mək

хотеть - ac

часто - ucer'i'nə

бухта - aşa'ğı

осень - liman

лес - ki

низ -

что(союз) -

### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

rahat	qış	sifariş etmək	liman	demək	növbə
yay	şəkil	rastlaşmaq	qayıtməq	dəyişmək	ki
ac	payız	hərdən bir	çixmaq	tanımaq	tez-tez
hava	yaz	yığmaq	istəmək	məşə	aşağı
kassa	fəsil	tələsmək	ucerino	uxarı	dək/can

Теперь, когда вы несколько зазубрили слова, есть необходимость в выделении нескольких слов из-за особенностей их употребления, это: суффиксы *dək/can* – до, и слова *ucerino* – вместо, *uxarı* -верх, *aşağı* - низ

Суффиксы *dək / can<sup>2</sup>*, слово - *qədər-* и местоимение - *kimi-* переводятся как **ДО** как во времени, так и в расстоянии. Они сочетаются со словами в Дательном падеже -(y)a<sup>2</sup> - и означают направленность (к какому времени, к какому месту). Они синонимичны, но со временем преимущественно *dək / can<sup>2</sup>* - saat 5-dək (сән) - **ДО** 5 часов, в расстоянии – обычно - *qədər-* teatra, bağa *qədər* – **ДО** театра, сада. *qədər,kimi* – пишутся отдельно.

Siz autobusdan indi düşün və Metroyadək (Metroyucan, qədər,kimi) gedin. O, yaxındır. - Вы сейчас сойдите с автобуса и пройдите до метро. Оно близко.

## Упр.6.Переведите (дайте все варианты).

До метро (офиса, москвы дачи, университета, магазина)

До 3-х часов (1...12, утра, завтра). С 2 до 5.

**YERİNƏ – вместо.** Оно образуется от слова -yer-место и, естественно, может склоняться: mənim yer-im-ə, sənin yer-in-ə, onun yer-i(n)-ə, bizim yer-imiz-ə, sizin yer-iniz-ə, onların yer-i(n)-ə, adamların yer-i(n)-ə - Дательный падеж, К (кого, чего –Родительный падеж) **его** - (чему) **месту** – onun yerin-ə. Mən onun yerinə teatra gətmişəm. – *Вместо него я пошел в театр*  
Mən avtobusun yerinə Metro ilə evə çatmışam. – *Я добрался домой на метро вместо автобуса* Mən bunu sənin (onun, onların, sizin) yerinə etmişəm.

Я сделал это вместо тебя (него, них, вас)

Mən sirkə getməmişəm. Onun yerinə mən tamaşaaya baxmışam. –

Я не пошёл в цирк. Вместо него (этого) я посмотрел концерт.

## Упр.7.Переведите.\*

1.Вы сделайте это вместо того. 2. Я увидел Мамеда вместо Эльчина. 3. Ты садись в автобус вместо троллейбуса. 4. Я пошёл к метро вместо вокзала.

5.Кто это сделал вместо меня? 6.Напиши это письмо вместо меня. 7. Вместо груши я купил яблоки. 8. Я не сел на автобус. Вместо этого я пошёл пешком.

1.Yuxarı, aşağı – верх, низ (как существительные). Dağın yuxarısı, ya aşağısı. – Верх или низ горы. Ofis yuxarıdadır, mağaza isə aşağıdadır – Офис находится наверху, а магазин – внизу.

2.Они могут также употребляться как определения (верхний, нижний).

Yuxarı (aşağı) rəf, otaq, yer **Верхняя (нижняя) полка, комната, место**

3. Они могут употребляться и как наречия - **куда**

Elçin bu dağın yuxarısında işləyir. Sohər o, yuxarı gedir(çıxır), axşam isə aşağı gəlir(düşür). – Эльчин работает на верху этой горы. Утром он взбирается наверх, а вечером спускается вниз.

## Упр. 8.Переведите.\*

1.Это дерево старое. Не лезь наверх, спускайся вниз. 2.Моя квартира наверху этой улицы. 3.Эта гора очень высокая. Я был на его верху.

4.Пожалуйста, купи мне книгу в нижнем магазине этой улицы. 5. Я побеждал в верхнем ресторане этой гостиницы. 6..Где книги? – Я видел их внизу, на нижней полке.

## ГРАММАТИКА

В этом Уроке вы познакомитесь с Винительным падежом существительных. Вы уже встречались с его суффиксами **-i<sup>4</sup>-** и слышали, что употребление этих суффиксов зависит от определенности предмета. Слова-действия, которые требуют этот падеж называются Переходными, т.е., их действие

прямо или переходит на предмет или лицо и отвечает на вопрос - **nəyi**, **kimi**, **haranı** (кто, что, какое место)

### Определенный

Mən kitabı oxumuşam.

Я прочитал (этую) книгу

### Неопределенный

O kitab oxuyur

Я читаю книгу (**какую-то**)

1.Личные местоимения (**mən-i**, **sən-i**) и собственные имена (Anar-ı, Leylan-ı) в Винительном падеже всегда принимают эти суффиксы, потому что они обозначают определенных людей.

Mən səni görürəm

Sən məni görürən

Mən Muradı tanıyıram

2.существительные после указательных местоимений **-bu**, **o-**, **ЭТО**, **ТО** также принимают эти суффиксы

Mən bu küçəni keçirəm

Murad o dərsi bilir

3.существительные после притяжательных местоимений (**mənim**, **sənin**,...)

Sən mənim kitablarım-ı götürmüssən

**Упр.9.** Эти вам известные уже слова-действия являются Переходными. Составьте словосочетания с предметами в Винительном падеже с указанием определенности и неопределенности и объясните оба варианта.

**Например:** dərs oxumaq - dərs-i oxumaq - читать урок – читать этот урок

Maşın sürmək - maşın-ı sürmək, pul dəyişmək - pul-u dəyişmək

Etmək, keçmək, almaq, oxumaq, sürmək, görmək, içmək, yemək, bilmək, yazmaq, demək, istəmək, tanımaq, uğrışmaq, dəyişmək.(Некоторые из них употребляются в основном с определенными предметами).

**Упр.10.Переведите.\***

1. Я сейчас делаю мои уроки. 2. Ты видел меня утром. Я собираю цветы в нашем саду. 3. Он хочет мою тетрадь. Я хочу новую тетрадь. 4. Они еще не выпили сок. 5. Обычно она в этом магазине покупает яблоки и груши. Но сегодня она купила эти чашки. 6. Смените ваше старое пальто. Купите новое пальто. Зима приближается. 7. Не пей холодную воду. Не пей эту воду. 8. Я видел эту картину. В музее обычно мы видим много картин.

**Упр.11.Переведите.**

1. Gündüz baba aşağı otaqda qalır, nənə iso yuxarı otaqda istirahət edir. 2. Mən qatarda yuxarı yeri sıfariş etmişəm. Ancaq mənim yerimə Moskvaya Aslan getmişdir. O iso aşağı yeri istəyir. İndi mən yerləri dəyişmişəm və o, aşağıdadır. 3. Moskvayadək o, aşağı yerdə qalıb. Moskvadan Bakıya iso qoca kişi onunla yerlərini dəyişib və Aslan yuxarıda olub, kişi iso aşağıda. 4. Mən babamın yerinə danışmışam. 5. Hava yaxşı idi və biz məşvəyədək piyada getmişik. 6. Yayda onlar yuxarı dağlara çıxırlar, qışda iso onun yerinə məşələrdən gəzirlər. 7. Yay fəslində o, təz-tez dənizə gedir və axşam saat 8-əcən qalır. 8. Mən deyirəm ki, avtobusun yerinə Metro ilə getmək rahatdır.

Падежи	Вопросы	Суффиксы	Склонение
Именительный	kim, nə, hara (кто, что)	in <sup>4</sup>	adam - судно
Родительный	kimin, nəyin, haranın (кого, чего)	gəmī(n)in	adamin - судна
Дательный	kimə, nəyə, haraya (кому, чему)	(y)ə, (y)a (n)i <sup>4</sup>	adama - судну
Винительный	kimi, nəyi, haram (кого, что)	gəmī(y)ə gəmī(n)i	adami - судию
Местный	kimdə, nədə, harada (где)	də, da	adamda - на судне
Исходный	kimdən, nədən, haradan (от кого, чего)	gəmīdən	adamdan - от судна
	откуда	gəmīdən	на судне у человека
	откуда	gəmīdən	от человека
Bu	ailə	ütü	kitab
-Bu	ailə(n)in	ütü(n)ün	məktubın
Bu	ailə(y)ə	ütü(y)ə	məktuba
Bu	ailə(n)i	ütü(n)i	məktubı
Bu	ailəðə	ütüðə	məktubda
Bu	ailəðən	ütüðən	məktubdan
			kitab
			kitabin
			kitaba
			kitabi
			kitabda
			kitabdan
			kitab
			Это – семья, утюг, письмо, книга
			Этой(этого) семья, утюга, письма, книги
			Этой(этому) семье, утюгу, письму, книге
			Эту(это) семью, утюг, письмо, книгу
			В этой(этом) семье, утюге, письме, книге
			От/из этой (этого) семьи, утюга, письма, книги

### Склонение указательных местоимений "Bu", "O"

Именительный	Bu	О
Родительный	Bu(n)in	O(n)in
Дательный	Bu(n)a	O(n)a
Винительный	Bu(n)u	O(n)u
Местный	Bu(n)da	O(n)da
	(n)	(n)
	соедини-	соедини-
	тельная	тельная
	в этом	в том

## Упр.12. Замените подчёркнутые части словами, данными в скобках.

1. Mən qatara (он, вы, они – автобус, самолет, корабль, театр, вечернее представление, комната в гостинице). bilet sisariş etmişəm 2. Mənim növbəm sizdən (ваша, его, наша – этот актёр, бабушка, иностранец, моряк) sonradır /qabaqdır/. 3. Bizim yolumuz Metroyadək (can, qədər) (вокзал, базар, лес, нижняя улица, аэропорт) piyadadır. 4. Mənim sevimli fəslim yaydır (его, их – весна, зима, осень). 5. Onun kreslosu rahatdır (мой, твоё – диван, комната, стул, дом, кровать, место). 6. Mən indi cəvə qayıtmışam (она, ты, они – станция, город – достигать смотреть, видеть – заказать билеты, узнать место, собрать цветы, обменять деньги, пообедать, встретиться со своим другом). 7. Sən tcz-tcz Universitetə tələsirsən (она, они – иногда – работать, показывать, на станцию, в аэропорт – не достигать, менять дорогу – встречаться с друзьями, кушать вместо него). 8. Mağaza yuxarı yoldadır (вокзал, автобусная станция, , гостиница – вниз этой дорогой). 9. Sən kimin ucqınə xəgicə ilə rastlaşmaq istəyirsən? - Atamın ucqınə (она, они – с туристами, с путешественником, с учителем, – говорить, кушать, гулять по городу). 10. Ata, mən acam (мать, дедушка, мистер Мамедов – дети, туристы, ваши рабочие).

## ГРАММАТИКА СПЕЦИАЛЬНЫЕ ВОПРОСЫ

Как вы уже знаете, вопросы в азербайджанском языке образуются посредством вопросительных слов и интонации. При этом вопросительные слова также склоняются. Основы вопросительных слов следующие: KİM (кто), NƏ (что), HARA (где-место), NECƏ (как, какого рода), HAÇAN \ NƏ VAXT (когда), HANSI (который), NEÇƏ // NƏ QƏDƏR (сколько), NİYƏ / NƏ ÜÇÜN (почему)

Давайте теперь научимся как ставить всевозможные вопросы к предложению, и вы увидите, каким пыткам подвергают их суффиксы личных местоимений, падежей и глаголов.

Mənim atam səhər tczdən avtobusla işə çıxı.

Мой отец рано утром автобусом едет на работу.

- |  |   |              |
|--|---|--------------|
| 1. Kimin atası səhər tczdən avtobusla işə çıxır?   | - | Mənim.       |
| Чей отец едет рано утром автобусом на работу?      | - | Мой          |
| 2. Kim səhər tczdən avtobusla işə çıxır?           | - | Mənim atam.  |
| Кто рано утром едет автобусом на работу?           | - | Мой отец     |
| 3. Mənim atam səhər tczdən haraya avtobusla çıxır? | - | İşə.         |
| Куда мой отец рано утром едет автобусом?           | - | На работу    |
| 4. Mənim atam hacan (nə vaxt) avtobusla işə çıxır. | - | Səhər tezdon |
| Когда мой отец едет автобусом на работу?           | - | Рано утром   |
| 5. Mənim atam səhər tczdən ncə (nə ilə) işə çıxır? | - | Avtobusla.   |
| Как (чем) мой отец рано утром едет на работу?      | - | Автобусом    |

6. Mənim atam səhər təzdən avtobusla nə cdir? - İşə çıxır.  
Что делает мой отец рано утром автобусом? Едет

Как видите вопросительные слова располагаются в вопросе в том же месте что и слово, к которому поставлен вопрос в предложении и обычно принимает его суффиксы. Запомните: вопросы относящиеся к подлежащему (действующему лицу или предмету) **кто** и **что** требуют в словах-действиях суффиксов 3-его лица ед. числа ( как и в русском языке).

Дети смотрят телевизор. - Кто смотрит телевизор?

### Упр.13.Переведите вопросительные слова (2-3 раза, чтобы запомнить).

A) Kim, haraya, nə, kimin, neçə/nə qodər, haradan, nə vaxt, hara, necə, hansı, haçan, nə vaxt, haraya, kimin, nə, niyo/nə üçün, haradan, hansı, neçə/nə qodər, kim, hansı, neçə, haraya, kimin, haçan, nə etmək, nə, haradan, hansı, nə vaxt, haraya, hansı, niyo/nə üçün, kim, necə, neçə/nə qodər, nə, haçan, kimin, haradan.

б) где, куда, кто, когда, сколько, что, чей, который, как, куда, откуда, почему, кто, во сколько, как, когда, чей-чья-чьё, сколько, что, как, куда, кто, где, откуда, когда, как, который, где, куда, почему, что, кто, чей-чья-чьё, сколько, откуда, почему, который, когда, откуда, где, как, что, какой, откуда

### Упр.14.Поставьте вопросы, данные в скобках. Переведите и осознайте.

1.Tərlan o soyahotçını tanıyır (kim, hansı, kimi, nə etmək). 2.Biz dağlarda olmuşuq (kim, harada). 3.Siz axşam saat 10-dək gölün yanında qalmışsız (kim, harada,nə qodər). 4.Biz teatrdan saat 8-də qayıtmışıq (kim, haradan, nə vaxt, nə etmək). 5.Hərdən bir Kamal Metroyacan piyada gedir (kim, haçan, haraya, necə). 6. Onun otağı yuxarıdadır (kimin, nə, harada). 7. Mən xalamla səhər tez-tez təstləşirəm(kim, kimlə, haçan, necə, nə etmək). 8.Hərdən bir müəllim uşaqların dəftərlərini yığır (kim, haçan, nəyi, nə etmək). 9. Moskva qatarı Bakıya səhər tezdən çatır (hansı, nə, haraya, nə vaxt, nə etmək). 10.Sən bu aktyorları tanıyırsan (kim, hansı, kimi, nə etmək). 11.O, sonin yerinə biletləri sıfariş edib. Mən burada deyildim. (kim, kimin yerinə, nəyi, nə edib).12.Bu otaq çox rahatdır (hansı, nə, nə qodər, necə).

### МОДЕЛЬ:

-Anar, sən nə cdirsən?  
-Mən işləyirəm.  
Bəs, Kamal da işləyir?  
Xeyr, Kamal işləmir.  
O, istirahət cdır.




-Что ты делаешь, Анар?  
-Я работаю.-  
-А Камал тоже работает?-  
-Нет, Камал не работает.  
-Он отдыхает.

### Упр.15.Составьте диалоги на базе данных картинок.

(Подсказки) -(Anar) to change the text, to look at the new material, to do an exercise. -(Kamal) doesn't know.

**Упр.16. Поставьте вопросы и дайте ответы по картинкам. Проявите творчество. Опишите, что происходит на картинках.**



**Упр.17. Переведите. Инсценируте диалоги (можно делать изменения).**

E-Allo! Sənsən, Lalə?

L-Bəli, mənəm, Elçin. Necəsən?

E-Yaxşıyam. Çox sağ ol. Son necəsən?

L-Mən də yaxşıyam. Çox sağ ol.

E-Sən haradasan, universitetdəsən?

L-Xeyr, mən bu gün oraya getməmişəm, evdəyəm.

E-Axşam nə edirsin. Mənim teatra iki biletim var. Mənimlə gedirsin?

L-İndi mən vəzələ sabaha bilet sıfariş edirəm.

E-Nə üçün?

L-İndi yay vaxtıdır və mən kəndə getmək, anamı görmək istəyirəm. Son bilmirsin orada kassa neçəyədək işləyir? Mən

tələsirom.

E-Saat 8-dək. İndi saat neçədir?

L-İndi saat dördür. Vaxtım çoxdur. Son haradasan, haraya gedirsin?

E-Mən şohərdayom, teatr kassasından qayıdırəm. Sizin qrupunuza təzə müəllim golib. Son onu tanıyrısan?

L-Xeyr, mən onu görməmişəm. Demək istəyirsin ki, bizim müəllimimizi dəyişiblər? Nə üçün?

E-Bilmirəm. Rafik-müəllimin yerinə golib. Rafik-müəllim çox yaxşı idi. O, fizikanı çox yaxşı bilir.

L-Yaxşı, Elçin. Mən teatra getmək istəyirəm. Biz harada və no vaxt rastlaşırıq?

E-Əla, Lalə. Son tez sıfarişi et və saat 7-də Dram Teatrın qabağında ol.

L-Yaxşı. Hələlik.

**Упр.18. Составьте предложения из данных слов.\***

- Olmasa, tanış, Anar, zəhmət, ol. Dostlarimdır, bu, mənim.

- Gözəl, çox. Nədir, adınız, bağışlayın, sizin?

- Adım, Sevindir, mənim. Mənim, bu, ərimdir. Orxandır, adı, onun.


- Harada, Orxan, işləyirsiniz, siz?

- Universitetdə, işləyirom, mən. Siz, Sevinc, bəs?

- İsləmirəm, indi, mən. Evdar, mən, qadınam.

- Siz, işləyirsiniz, Anar, bəs, harada?

- Hökiməm, mən. İsləyirom, mən, xəstoxanada, və, arvadım. müəllimdir, mənim.



## Ур.19.Переведите.\*

- Привет. Это ты, Лала?  
- Да, это я. Кто говорит?  
- Это я, Мамед. Что ты сейчас делаешь?  
- Я отдыхаю после уроков. Откуда ты говоришь?  
- Я сейчас в библиотеке. Слушай, Лала, Тахир идет сюда и мы идем к нему домой. Наши друзья тоже приходят туда. У него уютная (удобная) комната с комфортабельными креслами, интересные картины. Иногда он собирает нас там. Обычно мы беседуем, смотрим телевизор, хорошо отдыхаем там. Ты тоже идешь?



- Кто такой Тахир? Я знаю его (знаком с ним)?



- Да. Он студент из группы Лейлы.



- Какой он человек? Где он живёт?

- Он высокий и красивый парень. Он живёт на вашей улице. Выйди иди по улице вверх, перейди две улицы. Он живёт в большом доме.



- Сколько вы там останетесь?

- 2-3 часа.

- К сожалению, у меня много работы. Я встретила Лейлу около парка. Она хочет делать уроки со мной. Она пришла и сейчас мы делаем уроки. Сначала она читает, а я пишу, потом я читаю, а она пишет. Вчера мы были в театре. А сегодня мы работаем.



- Какого рода было это представление?

- Представление было очень интересное.

- В каком театре вы были?

- Мы были в драмтеатре. Он недалеко от вашего дома, ты знаешь.

- Да, знаю. Он близок к нему. Ну, хорошо, извини меня, Тахир идет. Увидимся, Лала.

- До свидания, Мамед.

## Упр.20. Прочитайте и переведите текст.

### МƏNİM AİLƏM. MƏNİM SƏYAHƏTLƏRİM.



Övvəlcə golin mənimlə tanış olun. Mənim adım Andreydir. Mən evliyəm və mənim balaca ailəm var. Mənim arvadımın adı Veradır. Mən müxbirəm. Mən jurnalda işləyirəm. O, da müxbirdir. O, iso Leninqrad jurnallında işləyir. Bizi qəşəng evdə yaşayırıq. Evin qabağında gözəl bağımız var. Qaraj evin aşağısındadır. Bizim 2 uşağımız var: bir qız, bir oğlan. Bizim oğlumuzun adı Aslandır. Onun 9 yaşı var.



O, moktobdə oxuyur. Mənim qızımın adı Nailədir. O, çox qoşəng qızdır. Onun 6 yaşı var. Onların babası və nənəsi şəhərdə qalırlar.

Yay fəslində, ya da qışda yaxşı havada biz tez-tez soyahətə çıxırıq. Yaxın yerlərə mən ailəmle bizişinimizdə gedirəm. Burada çoxlu qoşəng yerlər var. Biz səhər tezdən dururuq və səhər yeməyimizi yeyirik. Sonra qaşiq, çəngəl boşqab, nahar yeməyini və flapparati maşına yiğiriq, sonra maşına minirik və rahat səyahətə çıxırıq. Hərdən bir yolda, qoşəng yerlərdə dayanırıq, maşından çıxırıq və oralarda gözirik. Biz toləsmirik, axşamaca vaxtimız çoxdur. Təpələro çıxırıq, oradan gözəl mənzorolrə baxırıq, oranın adamları ilə rastlaşıraq, danışırıq. İki-üç saatdan sonra biz meşədə, çayın, ya da gölün yanında dayanırıq. Uşaqlar bu vaxt ac olurlar, yemək istəyirlər. Biz bir qoşəng ağacın altında yeməyimizi yeyirik, sonra oralarda gözirik, mənzorələrə baxırıq, ya çayda, ya da göldə çimirik, istirahət edirik. Biz iki - üç saat da soyahət edirik və sonra evə qayıdırıq.



Uzaq yerlərə hərdən bir ya yaz fəslində, ya da yayda soyahətə gedirəm. Mən ya ailəmə, ya da arvadımla çıxıram. Uşaqlar babaనın evində qalırlar. Uzaq soyahətlərə qatarla, gomiylo, hava ilə, ya da avtobusla gedirəm.

Adətən mən on gün qabaq biletləri sisariş edirəm. Mən vağzala, döñiz vağzalına, ya da hava limanına gedirəm və kassada növbəyə dayanıram(dururam). Ya da telefonla sisariş edirəm. Ancaq tez-tez oraya telefonla çatmırıam. No iso, mən avtobus, ya da taksi ilə hava limanına gedirəm. Kassaya gəlirəm və deyirom ki, mon iki bilet sisariş etmişəm. Onlardan biletlori alıram, baqaj iso onlarda qalır. Sonra radio deyir ki, toyyaro gəlib. Biz toyyarəyə minirik və səyahətə çıxırıq.

### Үпр.21. Ответьте на вопросы к тексту.

I - 1.Bohram nəçidir və harada işləyir? 2.O evlidir? Onun ailəsi böyükdür? 3.Onun arvadının adı nədir və o nəçidir? 4.Onun neçə uşağı var? 5.Onların evi necədir? 6.Onun oğlunun adı nədir və onun neçə yaşı var? 8.Qnun qızının adı nədir və o nə cdir?

II - 1.Onlar hansı fəsillordə soyahət edirlər? 2.Yaxın yerlərə onlar necə soyahət edirlər? 3.Səhər tezdən onlar nə və haraya yiğirlər? 4.Onlar necə soyahətə çıxırlar? 5.Onlar yolda nə üçün dayanırlar? 6.Onlar kimlə rastlaşırlar?

III - 1.Hansı fəsillordə onlar uzaq soyahətlərə çıxırlar? 2.O, kimlə soyahətə gedir? 3.Onlar necə soyahətə gedirlər? 4.Bəhram neçə gün qabaq biletləri sisariş edir? 4.O haraya gəlir və növbəyə dayanır (durur)? 5.O, ayrı yolla biletləri necə sisariş edir? 6.O, biletləri necə alır? 7.Onların baqajı harada qalır? 8.Hava limanında radio onlara nə deyir? 9.Sonra onlar nə edirlər?

## Упр.22. Составьте рассказ по картинкам.



Анар



Аслан и Ирада



Арзу



Наша машина



Мы едим завтрак



Мы обедаем



Обед



Мы идём путешествовать


## 2.Их приготовления к путешествию.



В дороге



Дети голодны



Мы обедаем



Мы гуляем в лесу



Приехали



Я эти места знаю



У реки



## 3.Педалёкие путешествия



Заказываю



Сдаю багаж



В аэропорту



В самолете

## 4.Дальние путешествия.

Упр.23.Расскажите о ваших путешествиях.

### Ключи к упражнениям

#### Упр.7.Переведите.

- 1.Son onun yerinə bunu et (elə). 2.Mən Elçinin yerinə Mamedı görmüşəm. 3.Sən trolleybusun yerinə avtobusa min. 4.Mən vağzalın yerinə Metro stansiyasına

getmişəm. 5.Kim bunu mənim yerimə edib? 6.Məktubu mənim yerimə sən yaz.  
7. Mən deyirom ki, czamiiyyətə qışın yerinə yayda getmək yaxşıdır.

### Үпр.8.Переведите.

1.Bu ağac yaşlıdır. Çıxma, yuxarı, düş aşağı. 2. Mənim evim bu küçənin yuxarısındadır. 3.Bu dağ çox hündürdür. Mən onun yuxarısında olmuşam. 4.Zəhmət olmasa, mənə aşağı mağazadan bir kitab al. 5.Mən mehmanxananın yuxarı restoranında nahar etmişəm. 6. Kitablar haradadır? - Mən onları aşağıda, aşağı rəfdə görmüşəm.

### Үпр.10.Переведите.

1.Mən indi döslərimi edirom. 2.Sən məni səhor görmüşsən. Mən bağda gül yiğiram. 3.O, mənim döslərimi istoyir. Mən təzə dəftər istoyırom. 4.Onlar həlo şirəni içməyiblər. 5.Adətən, o, bu mağazadan alma və armud alır. Bu gün isə o, bu fincanları alıb. 6.Sən köhno paltonu döyiş. Təzə palto al. Qış golit. 7.Soyuq su içmə. Bu suyu içmə. 8.Mən bu şəkli görmüşəm. Muzeydə biz, adəton, çox şəkil görürük.

### Үпр.18.Постройте предложения.

-Zəhmət olmasa, Anar, tanış ol. Bunlar mənim dostlarumdır.  
-Çox gözəl. Bağışlayın, sizin adınız nədir?  
-Mənim adım Sevinçdir. Bu mənim ərimdir. Onun adı Orxandır.  
-Orxan, siz harada işləyirsınız?  
-Mən Universitetdə işləyirəm. Bəs, siz, Sevinc?  
-Mən indi işləmirəm. Mən evdar qadınam.  
-Anar, bəs, siz harada işləyirsiniz?  
-Mən həkiməm. Mən xostəxanada işləyirəm və mənim arvadım müəllimdir.

### Үпр.19.Переведите.

-Salam! Sənsən, Lala?  
-Bəli, mənəm. Kim danışır?  
-Mənəm, Mamed(dir). Sən indi nə edirson?  
-Mən döslərdən sonra istirahət edirom. Sən haradan danışırsan  
Mən indi kitabxanaxadayam. Qulaq as, Lala. Saat 6-da Tahir buraya golir və biz onun evinə gedirik. Bizim dostlarınız da oraya gəlirlər. Onun rahat otağı rahat kresləri, maraqlı şəkilləri var. Hərdən bir o, bizi oraya yiğir. Adətən, orada biz danışırıq, televizora baxırıq, yaxşı istirahət edirik. Sən də golırsın?  
-Tahir kimdir? Mən onu tanıyıram?  
-Bəli. O, tələbədir, Leylanın qrupundan.  
-O, necə adamdır? O, harada yaşayır?  
-O, hündür və qəşəng oğlandır. O, sizin küçənizdə yaşayır. Çix və küçə ilə yuxarı gol, iki küçə keç (qınən). O, böyük evdə yaşayır.

-Siz orada nə qədər qalırsız (olursuz)?

-2-3 saat.

-Öfsuslar olsun, mənim çox işim var. Mən parkın yanında Leyla ilə rastlaşmışsam. O, bizim döslərimizi mənimlə etmək istoyır. O, indi golib və biz döslərimizi

edirik. Övvəlcə o, oxuyur, mon işə yazıram və sonra mən oxuyuram, o yazır

Dünen biz teatrda idik. Bu gün işə (biz) işləyirik.

-Tamaşa necə idi?

-Tamaşa çox maraqlı idi.

-Siz hansı teatrda idiniz?

-Biz Dram Teatrında idik. O, sonin evindən uzaq deyil, sən bilirsən.

-Bəli, bilirom. O, ona yaxındır. Yaxşı, bağışla məni, Tahir gəlir. Görüşörök, Lala.

-Sağ ol, Mamed.

**Прошедшее категорическое время - di<sup>4</sup>.**  
**Числительные.**

**ГРАММАТИКА**

В этом уроке мы берем Прошедшее категорическое время. Мы уже познакомились с ним в 12 Уроке – форма --id-, означающая – был-, и ее изменение по лицам.

Однако общим правилом образования Прошедшего категорического времени является четырехвариантный суффикс -di<sup>4</sup>- . Азербайджанская грамматика, квалифицируя это время как категорическое, предполагает одноразовое действие, которое, как факт, имело место и завершилось в прошлом. Различие между действиями -mış<sup>4</sup>- и -di<sup>4</sup>- по характеру ситуативное. -mış-группа суффиксов подразумевает некоторую неопределенность во времени совершении действия, что после него ожидается какое-то другое действие как результат (цель, следствие) и имеет какое-то отношение к настоящему моменту. Оно носит повествовательный характер. Кроме того, -mış- группа обозначает действие, которое произошло раньше действия, выраженного суффиксами -di-группы. **Например:**

**Mən ona demişəm** – Я сказал ему (время действия в неопределенном прошлом. Но *On* уже знает и что-то предпримет)  
**Mən ona de-di-m.** – Я сказал ему (время действия ближе к настоящему моменту. И это просто информация о совершившемся действии в прошлом).

Если указывается время прошлого действия, в разговорной речи обе формы могут употребляться в зависимости от его категоричности или неопределенности. Их перевод на русский язык Совершенным видом глаголов (*сделал*) усложняет их дифференциацию в употреблении. При рассказе в данный момент о прошлых событиях и, естественно, имеющих отношение к этому моменту, следует пользоваться -mış- группой суффиксов.

Спряжение глаголов(слов-действий) с суффиксами di-также изменяется по лицам. Буквы-звуки -i-, -ı-, -ü-, -u- выпадают.

<b>Mən evə get-di-m</b>	<b>Я пошёл домой</b>	<b>Biz evə get-di-k</b>	<b>Мы пошли домой</b>
<b>Sən evə get-di-n</b>	<b>Ты пошёл домой</b>	<b>Siz evə get-di-niz</b>	<b>Вы пошли домой</b>
<b>O evə get-di</b>	<b>Он/она пошел домой</b>	<b>Onlar evə get-di-(lər)</b>	<b>Они пошли домой</b>

Отрицательная форма образуется теми же суффиксами -ma, mə - сразу после корня глагола: **Mən gör-‘düm- təm ‘gör- mə-dim, sən yc-‘din sən ‘yc- mə-din.** Запомните, что ударение всегда переходит с суффикса на последнюю гласную корня глагола: **daniş’dim - da’nışmadım.**

**Упр. 1. Образуйте Прошедшую форму глаголов. Первые четыре глагола – во всех лица. 2) Дайте отрицательную форму всех слов. Обратите внимание на ударения.**

Baxmaq, yazmaq, işləmək, danişmaq, yaşamaq, oxumaq, durmaq, demək, qulaq asımaq, getmək, gəlmək, gozmək, bilmək, catmaq, göltürmək, yatmaq, unutmaq.

**МОДЕЛЬ:**

-Siz dünən nə etdiniz?



- Что вы вчера сделали?

-Biz alma-armud aldiq.

- Мы купили яблоки, груши

**Упр.2. Чтение и понимание.**

Mən dünən qəzət (məktub, jurnal) oxudum. – Вчера я прочитал газету (письмо, журнал).

O, səhər televizora (filmə) baxdı. - Он посмотрел телевизор (фильм).

Biz axşam sənənlə (atanla) danışdıq. - Вечером мы поговорили с тобой (с твоим отцом).

Onlar dünən saat 3-də nahar etdilər - Вчера в три часа они пообедали.

Siz dünən işə piyada getdiniz? - Вы вчера на работу пешком пошли?

**Упр.3. Ответьте на вопросы, обращая внимание на вид действия.**

**Переведите.\***      **Пример.**

Sən indi nə cdırsən? - İndi mən məktub yazıram

1.O dünən nə etdi? - (пойти в лес)

2.Siz gündüz nə cdırsız? - (купаться в море)

3.Biz səhər nə etmişik? - (прогуляться с собакой))

4.Ohlar soyahotdən sonra nə etdilər? - (отдохнуть в гостинице)

5.Elnur, dünən axşam mən səni harada gördüm? - (увидеть меня на улице).

6.İradə səhər haraya gedir? (идти в университет)

7.Sən hansı mühaziroya qulaq asmışsan? - (не пойти в университет).

8.Uşaqlar axşam nə etdi(lər)? - (посмотреть телевизор).

9.Siz üç gün bundan qabaq nə etdiniz? -(взобраться на верх горы).

10.Fəhlələr zavodda nə cdırlor? - (работать).

**Активный словарь**



stadiion  
стадион

təqs c.n.  
танец

saray c.n.  
дворец

ay c.n.  
месяц/ луна

meydan  
площадь

учить/узнавать - öyğən'mək n.  
танцевать - təqs etmək  
кино-театр - kino-(teatr)

обучать - öyrgət'mək n.  
трудный - çə'tin n.n.  
ничего - 'heç nə

каждый - her  
язык - dıl  
русский - rus

республика - *res'publika c.n.*  
экскурсия - *eks'kursiya*  
сходить/спускаться- *düş'mək*  
для(последог) - *ü'cün*  
потому что - *ona görə 'ki*  
этаж - *mərtə'bə*

поэтому - *ona görə*  
лёгкий - *a'san* *n.n*  
класть - *qoymaç* *n.*  
никогда - *'heç vaxt*  
вместе - *'bir yerde*

время - *vaxt*  
куружок- *dər'nək*  
история - *ta'rix* *c.n.*  
центр - *mər'kəz*  
вещь - *şey*

## Введение и закрепление новых слов

**Упр.4.Прочтите слова и их эквиваленты.**

**Упр.5.Переведите.**

А) öygotmək, öygotmək, dil, rəqs, rəqs etmək, çətin, bir yerde, rus, asan, vaxt, ay, düşmək, ekskursiya, respublika, kino-(teatr), stadion, saray, tarix, meydan, mərkəz, ona görə, ona görə ki, şey, üçün, qoymaç, hər, mərtəbə, heç nə,

Б) вместе, русский, учить, узнавать, обучать, язык, танец, для, потому что, класть, каждый, лёгкий, время, месяц, сходить, луна, спускаться, этаж, ничего, никогда, кружок, дворец, история, площадь, центр, поэтому, вешь

А) heç vaxt, dərnək, bir yerde, rus, asan, vaxt, rəqs, stadion, saray, tarix, meydan, mərkəz, ona görə, öygotmək, öygotmək, dil, ay, düşmək, ekskursiya, rəqs etmək, çətin, respublika, hər, mərtəbə, heç nə, kino-(teatr), heç vaxt, şey,

Б) обучать, учить, язык, узнавать, танец, танцевать, трудный, вместе, русский, лёгкий, время, месяц, сходить, луна, дворец, спускаться, история, площадь, центр, поэтому, вешь, для, потому что, класть, каждый, этаж, ничего, кружок, никогда, танцевать, трудный, история, месяц, спускаться.

**Упр.6.Найдите эквиваленты слов.**

учить - *dərnək*  
танцевать - *ona görə*  
ничего - *öygotmək*  
потому - *'heç nə*  
куружок- *rəqs* *etmək*

обучать - *a'san*  
трудный - *saray*.  
этаж - *öygotmək*  
дворец - *mərtə'bə*  
лёгкий - *çətin*

каждый - *rus*  
язык - *ay*  
русский - *rəqs*  
луна - *hər*  
танец – *dil*

сходить - *öygotmək*  
для(последог) - *meydan*  
потому что - *ü'cün*  
площадь - *düş'mək*  
узнавать - *ona görə 'ki*

класть - *'bir yerde*  
никогда - *o'na görə*  
вместе - *'heç vaxt*  
спускаться - *qoymaç*  
поэтому - *düş'mək*

история - *mər'kəz*  
центр - *ay*  
вешь - *ta'rix*  
месяц - *vaxt*  
время - *şey*

**Упр.7.Найдите недостающие значения.**

танцевать - *ona görə*  
ничего -  
куружок-  
учить - *dərnək*  
потому - *'heç nə*

трудный -  
этаж - *öygotmək*  
лёгкий - *çətin*  
обучать -  
дворец -

язык - *ay*  
русский - *rəqs*  
танец –  
каждый -  
луна - *hər*

узнавать - ona görə 'ki  
потому что - ü'çün  
сходить -  
для(послелог) -  
площадь -

поэтому -  
вместе -  
класть -  
никогда - o'na görə  
спускаться - qoy'maq

время -  
вещь - ta'rix  
история -  
центр - ay  
месяц - vaxt

#### Упр.8. Расположите слова согласно русскому алфавиту их значений

öyrənmək	öygətmək	dil	stadion	saray	şcy
rəqs etmək	kino-(teatr)	çotin	ona görə	rəqs	üçün
bir yerdə	respublika	rus	mərtəbə	heç nə	asan
düşmək	ona görə ki	vaxt	heç vaxt	qoymaq	ay
çəskursiya	meydan	tarix	mərkəz	dərnək	hər

#### Упр.9. Переведите ответы, обращая внимание на употребление времен.\*

- 1.Sən haraya çəskursiyaya getmişən? Sən oraya nə üçün getdin? - Я пошёл на экскурсию в музей Истории. Я увидел много интересных вещей. 2.Sən bu gun "Azərbaycan" kino-teatrında olmuşsan? Sən orada hansı filmə baxdın? - Нет. Я ничего не посмотрел. 3.Sən aşağı mərtəbəyə düşmüşsən? Sən oraya niyə düşmüşsən? - Да, я спустился вниз. Я встретил своего отца. 4.Sən meydanda olmuşsan? Mitinq nəcə keçdi? Да, я был. Он прошёл очень хорошо 5.Sən ingilis dilini öyrənmişən? Xeyri nə oldu.(Какова была польза)? - Да, выучил. Я поехал заграницу 6.Sən xalçanı doyişmisən? Onlar sənə nə qədər verdilər? - Да, я купил другой. Я отдал 100 долларов. 7.Sən kimlə danişmişsan? O nə dedi? - С твоим братом .Он ничего не сказал.

#### Упр.10. Раскройте скобки и переведите предложения.


- 1.Bizim institutda xarici (языки) (кружок) var. Toləborlər orada ingilis, fransız, (русский) və aypı (языки) (учим). Dərslərdən sonra bizim (время) var və mən

Lalə ilə (вместе) ingilis  
(язык) (учим). Bizi bir  
xarici müəllim  
(обучает). Əvvəlcə biz  
(танец) (кружок) getdik.  
İki-üç (месяца) orada



qaldıq . 5-6 xarici (танец) (выучили), çox yaxşı da (в республиканском дворце) (станцевали). Sonra bildik ki, aşağı (этаж) bu (кружок) də var. (Поэтому) biz (из кружка танцев) çıxdıq və oraya getdik.

2.Bir gün yayda biz xarici ölkəyə səyahət etdik. Bu ölkənin bir necə qəşəng şəhərləri və ayrı yərləri var. Qəşəng şəhərlərdən biri Parisdir. Biz bu şəhərlərin



(центры) ilə tanış olduq, (площади) gördük, (исторический) muzeylerinə (на экскурсию) gəldik, (на стадионах) da olduq, (никогда) bir yerdə qalmırıldıq. (Потому что), 7 gün (время) var idi. (Каждый) gün səhər çıxıp və axşama qədər ya (в кино-театр), ya da şəhər (дворец) gedirik. Bizim bir neçə turistlərimiz onların (язык) bilir. Ancaq mənəm (для) onların (язык) çox (трудный). (Каждый) gün mən məhmanxanada aşağı (спускаться) səhər yeməyini ustımk (для) və (каждый) gün bir qadınla rastlaşram. Biz tanış olduq. O, deyir ki, onların (язык) çox (лёгкий). Onun nöy (лёгкий)? Bilmirəm. Mən (ничего) (выучил).

## ГРАММАТИКА II

Давайте немного отвлечёмся от путаницы времен и займёмся ЧИСЛАМИ, более лёгкими грамматическими правилами.

- 1) Мы уже знаем простые числа от 1 до 10. Числа между 11→ 19 образуются прибавлением чисел к 10 “on”: 11 – on bir, 12 – on iki и т.д.
- 2). 20 - iyirmi, 30 - otuz, 40 - qırıq, 50 - əlli, 60 - altmış, 70 - yetmiş, 80 - səksən, 90 - doxsan, 100 - yüz, 200 - ikiyüz, 300 - üçyüz, и т.д., 1000 – min
- 3) Как и в русском языке имеются количественные (1,4,7,...) и порядковые числа (3-ий, 8-ой, 12-тый...). Как и прилагательные (лёгкий, белый, красивый) порядковые числа не изменяются по лицам и падежам при существительных: bir adama (одному человеку), yeddi adamdan (от семи человек), gözəl qızı (красивой девушке) и т.д.
- 4) Порядковые числа образуются с помощью четырёхвариантного -inci<sup>4</sup>; üç - üçüncü (3 – 3-ий), beş -beşinci (5 – 5-ый), otuz - otuzuncu (30 – 30-ый)
- 5) Порядковые составные числа образуются путем прибавления этого суффикса к последней цифре числа: 1945-тый - 1945-inci (min doqquzyüz qırıq beşinci).
- 6) Однако числа (и прилагательные) изменяются по лицам и падежам, когда они заменяют предмет, к которому они относятся: beşinci adama - beşinciye (пятому человеку – пятому).
- 7) Предметы, определяемые числами, употребляются в единственном числе.
- 8) Числа отвечают на следующие вопросы:  
Neçə // nə qədər - Сколько?; Neçə dənə - Сколько штук?; Neçə nəfər - Сколько человек?; Neçə dəfə - Сколько раз?; Hansı / nəçənci - который?

### Анализ для понимания

- Atamın altı oğlu var. Böyüyün otuz iki yaşı var. Altıncısının isə on iki yaşı var.  
У моего отца шесть сыновей. Старшему 32 года. Шестому 12 лет
1. altı oğlu – altı не изменяется, хотя 'oğlu' находится в форме личной принадлежности
  2. Böyüyün – прилагательное в функции существительного в Родит.падеже.
  3. Altı-nci-si-(n)-in- порядковое число в форме личной принадлежности в Родительном падеже.

## Грамматические упражнения

### Упр.11.Переведите.

1. Я живу на пятом этаже. В саду было много цветов. Я выбрал один красивый и отдал его второй дочери.  
2. 9, 15, 23, 45, 49, 62, 84, 207, 648 -9-ый, 22-ой, 63-ий, 95-ый, 157-ой  
3. Bizim küçədə üç(dənə) mağaza var. Mən anamla mənə möktəb şəyleri almaq üçün gətdim. Əvvəlcə böyüyünə getdik. Orada hər şey var idi. Biz on dəstər, 5-6 karandaş, iki qələm və bir dənə qoşong çanta aldıq. Mən hər şeyi çantaya qoymadım. Sonra mənə palto aldıq. Mən anama dedim ki mən qarasını istəyirəm. Bu mağazada qara paltolar var idi, ancəd onlar mənə böyük idi. Küçənin aşağısında bir balaca mağazada paltonu gördük və aldıq.

4. Bizim məktəbimizin birinci mərtəbəsində altı otaq var. Axşam o otaqlarda ayrı-ayrı dərnəklər işləyir. Birinci otaq rəqs dərnəyi üçün, ikinci - ingilis dili dərnəyi üçün, üçüncü isə dram dərnəyi üçündür. Respublika sarayında da bu və ayrı dərnəklər var. Orada dörd dərnək üçünə mərtəbədə, üçü isə dördüncü mərtəbədədir. Oraya çox uşaqlar və dərnəklərdə rəqs, xarici (rus, ingilis,



fransız) dillərini, musiqini və ayı şəyləri öyrənir. Mənim dərnəyim yuxarı mərtəbədədir. Mən balaca bacımla bir yerdə oraya həstədə 2 dəfə gedirik. Bizi çox yaxşı müəllimlər öyrədirler.

### Упр. 12. Переведите.\*

В центре города есть два больших магазина. Вчера я собрал своих детей и пошёл в эти магазины. В первом я купил туфли для моего маленького сына и дочери. Затем мы вышли и поспешили во второй магазин. В этом магазине мы посмотрели на 4-5 пальто, поменяли их, поговорили с продавцом, но ничего не купили, потому что они были очень маленькими, очень большими, или другого цвета, а мы хотели чёрное. Во втором магазине мы увидели хорошее чёрное пальто, но оно было мало, и я ничего не купил для моего старшего сына. Мы час погуляли в центре, я купил сок для них и два килограмма яблок и вернулся домой. Я купил два килограмма хлеба (çötək). Вечером мы поужинали и посмотрели телевизор.



### **Упр.13.Составьте вопросы и ответы.\***

1.Сколько вам лет (ему, этой девушке, женщине, мужчине)? – Мне (7, 9, 10, 14, 20, 25, 36, 42, 58, 61, 73) лет. 2.На каком этаже вы (он, они, мы) живёте? – Я живу на втором (4-ом, 10-ом, 9-ом, 3-ем, 16-ом) этаже. 3.Сколько билетов ты заказал? – Я заказал 2 (3, 12, 20) билета на поезд и 1 (5, 8) билет на самолёт. 4.Сколько километров прошел вчера этот автобус? – Он проехал 80 (60, 30, 45, 90, 120, 150) километров, 5.Сколько туфлей ты (они) поменял? – 2 (3). 6.Сколько карандашей ты купил? – 5 (10, 15, 30) штук. 7.Сколько людей было в автобусе? – 10 (20, 30, 40) человек. 8.Сколько раз вы танцевали в представлениях? – Я танцевал 5 (3, 7, 11, 16, 28, 33) раз в представлениях. 9.Ты – гид. Сколько раз ты брал туристов на экскурсию? – Это – 20-ый (30-ый, 38-ой, 53-ий, 60-ый) раз. 10.Сколько килограммов яблок ты вчера купил? – 1 (2, 3, 4, 5) килограмм..

Теперь мы познакомимся с днями недели. Это говорится двояко.

- 1.Числами их порядка с Понедельника - *birinci gün* ... и до Субботы.
- 2.Их специфическими названиями. Сделайте Упр.14. Выучите и запомните.  
Примечание: неделя- *həftə*, каждый день/в день - *gündə*, каждый день - *hər gün*, гол – *il*

1,2,3..раза в гол, мессиц, неделю, день - *İldə, ayda, həftədə, gündə* 1,2,3..dəfə

### **Упр.14.Спрашивайте и отвечайте: Sən (я, он, мы, вы, они) (дни недели) nə etdin?\***

Bazar günü –	<b>Воскресенье</b>	... отыхаю, учу русский язык в кружке
Bazar çrtəsi –	<b>Понедельник</b>	... танцую во Дворце, обучаю студентов
Çərşənbə axşamı -	<b>Вторник</b>	... смотрю телевизор, слушаю радио
Çərşənbə (günü)	<b>Среда</b>	... иду в центр, отыхаю
Cümə axşamı	<b>Четверг</b>	... иду в кино, пою на концерте
Cümə (günü) –	<b>Пятница</b>	... беседую с друзьями, гуляю в парке
Şənbə (günü) -	<b>Суббота</b>	... убираю квартиру, встаю рано

### **Упр.15.Переведите и запомните.**

1.İldə 365 gün var. 2.İldə 12 ay var. 3.Ayda 30 ya 31 gün var. 4.Fevral ayında 28 gün var. 5.Dörd ildən bir Fevral ayında 29 gün olur. 6.Ayda 4 həftə var. 7.Həftədə 7 gün var. 8.Uşaqlar həftədə 6 gün mökləbə gedirlər. 9.Onların gündə 5-6 dərsi var. 10.Anar həftədə iki gün (dəfə) dərnəyə gedir. 11.Fohlələr ayda iki dəfə puł alırlar). 12.Mən işləmirəm, ona görə pul almırıam.13.Atam gündə (*hər gün*) işdən saat 6-da golir. 14.Biz gündə(в день) 3 dəfə yeyirik. 15.İşçilər işdə gündə 1 saat istirahət edirlər.

### **Упр.16.Замените подчеркнутые слова словами, данными в скобках.\***

1.Sənin maşının var? (магазин, время, место, - нет) Bəli (yoх)..... 2.Sizin çəkursiyiniz bu gün (завтра, дни недели) harayadır? Bu gün bizim çəkursiyamız stadionadır (в республиканский дворец, на площадь, к центру, Исторический музей). 3.Onlar bu dili (танец) harada öytənir(lər)? – В школе

(университете, на площади, театре, республиканском дворце) – *полный ответ*. – *Kim onları*(тебя, его) *öyrədir?* – *Mən* (мы, они, он/она, вы) *öyrədirəm*. 4.*Sən* (он/она, они, мы) *hansı gün dərnəyə gedirsin* (танцуешь во Дворце, идешь в командировку/на экскурсию, обмениваешь деньги, учишь русский, отдашь в лесу)? *Mən Bazar və Cümə günləri dərnəyə gedirəm* (каждый день, дни недели, после обеда). 5.*Rus* (азербайджанский) *dili, yoxsa Azəri dili çətindir?* -*Hər dil çətindir.* *Ona görə dildə hər şeyi* *öygənəmək asan dəcəlidir.* 6.*Şənbə günü son*(она, они) *nə aldin* (что учили, с кем ты был, с кем ты разговаривал)?- *Heç nə* (новый танец, с моим братом).

### **Упр.17. Найдите предложения, к которым подходят данные слова.\***

- 1.*bir yerde.*
- 2.*günü.*
- 3.*mərkəzinə.*
- 4.*bilctləri.*
- 5.*tarixi.*
- 6.*düşdük.*
- 7.*mərtəbəyə.*
- 8.*ona görə ki.*



1.Cümə ... axşam mən dərnəyimin uşaqları ilə teatra getdim. 2.Mən səhər teatr cassasına gəldim və ... aldım. 3.Axşam uşaqları yığdım və biz....teatra getdik. 4.Biz teatra vaxtından qabaq goldik. 5.Orada uşaqlar şökillərə baxdılar, teatrin ....ilə tanış oldular.



6.Sonra biz yuxarı ....getdik. 7.Bizim yerlərimiz orada idi. 8.Yerlərimiz çox rahat idi, ..., onlar qabaqda idi. 9.Tamaşa çox maraqlı keçdi. 10.Uşaqlar Azərbaycanın tarixini tamaşa şöklində gördülər. 11.Antrakt vaxtı biz aşağı..... 12.Orada teatrin aktyorları ilə rastlaştıq, tamaşaçılar onlarla danışındılar. Biz də onlara qulaq asdıq. 13.Teatrdan sonra biz şəhərin ....getdik. 14.Uşaqlar bir saat gəzdilər və sonra evlərinə qayıtdılar.

### **Упр.18. Найдите эквиваленты предложений. Выучите.**

- |                                  |  |
|----------------------------------|--|
| Эти деньги для тебя.             | <i>Mon sarayda rəqs edirəm.</i>        |
| Он/она спустился на первый этаж. | <i>Bu xarici Azəri dilini öyronib.</i> |
| Никогда не возвращайся с пути.   | <i>Sən çantaya heçnə qoymadın.</i>     |
| Я танцую во дворце.              | <i>Bizim ofisimiz mərkəzdədir.</i>     |
| Этот иностранец выучил азерб.яз. | <i>Ona görə mən buraya gəldim..</i>    |
| Это – не лёгкая работа.          | <i>O birinci mərtəbəyə düşdü.</i>      |
| Наш офис в центре.               | <i>Bu pül sənin üçündür.</i>           |
| Здесь все есть.                  | <i>Yoldan heç vaxt qayıtmır.</i>       |
| Ты ничего не положила в сумку.   | <i>Burada hər şey var.</i>             |
| Поэтому я пришёл сюда.           | <i>Bu asan iş deyil.</i>               |

### **Упр.19. Переведите диалог.\***

- Привет, Руфат! Как поживаешь?
- Привет, Надир! Хорошо. Спасибо. А ты?
- Я тоже хорошо. Спасибо. Ты откуда идёшь?
- Я иду из института. А ты?
- Я не был сегодня в институте. Я пошёл в библиотеку.




- Ты прочитал урок по истории? У меня нет книги.
- У меня тоже нет. Я прочитал его в биб-ке и хорошо выучил.
- Я не прочитал этот урок и сейчас ничего не знаю.
- Ты тоже иди в библиотеку. Послушай, ты видел Лалу?
- Да. Ваша группа была на нижнем этаже
- Что она сказала?
- Она сказала, что хотела видеть тебя, потому что ты не был в драмкружке тоже.
- У меня сейчас нет времени. Но я хожу туда каждую пятницу. Она же туда в пятницу не приходит. Ладно, извини меня. Я спешу сейчас домой. Я голоден, и у меня там много работы. Хорошо, что я встретил тебя. До свидания!
- До свидания. Увидимся.



## Упр.20. Прочитайте и переведите текст.

### TURİSTLƏR

Yayda çox turist Bakıya gəlir. Bu vaxt hava isti olur və onlar hər yerdə ekskursiyaya gedirlər. Mənim adım Əlidir. Mən bolədçi-tərcüməçiyəm və onlarla bizim şəhərinizin maraqlı yerlərinə gedirəm. Bu dəfə biz əvvəlcə tarix muzeyinə getdik. Onlar şökillərə baxdılardı, mən isə onları Azərbaycanın tarixi ilə tanış etdim.



Sonra biz yuxarı Şəhidlər Xiyabanına (Аллея Шехидов) çıxdıq. Onlar şəhidlərin adlarını, yaşlarını oxudular, gördülər ki, şəhidlər çox cavan idilər. Oradan biz düşdük və içəri Şəhərə getdik. Orada küçələri gözsdik. Onlar köhnə və tozə evlərə baxdılardı. Sonra onlar yemək və istirahət etmək üçün mehmanxanaya getdilər.

Onlar mərkəzi yaxşı tanımışlar. Axşam onlar tez-tez şəhərə çıxıblar, şəhərin mərkəzində gəziblər, kino-teatrlara gediblər. Ona görə şəhər biz əvvəlcə



Respublika stadionuna getdik. Orada bir saat qaldıq, futbola baxdıq.

Stadiondan sonra biz mehmanxananın avtobusu ilə Azadlıq (Свобода) meydanına gəldik. Meydan bizim dənizkənarı (приморский) parkın yanındadır. Bir-iki saat parkda gözsdik, donizo, gəmilərə baxdıq və sonra Respublika sarayına getdik. Orada böyük tamaşa var idi. Müğənnilərə qulaq asdıq. Rəqs qrupları çox qəşəng rəqs etdilər.

İki gün səhərdən axşamacan turistlər Bakının hər bir maraqlı yerini gördülər. Onlar mənə dedilər ki, onlar iki günə heç vaxt bu qədər şey görməyiblər, onlar Bakıda çox maraqlı istirahət ediblər.

### Упр.21.Переведите или найдите предложения в тексте.

1.В это время погода жаркая, и они идут на экскурсию во все места. 2.Этот раз мы сначала пошли в Исторический музей. 3.Оттуда мы спустились в Старый город. 4.Потом они пошли в гостиницу поесть и отдохнуть. 5.Они знали центр очень хорошо. 6.Поэтому утром мы сначала пошли на Республиканский стадион. 7.Там было большое представление. 8.Танцевальные группы чудесно танцевали. 9.Они сказали, что они никогда не видели так много вещей за два дня.

### Упр.23.Ответьте на следующие вопросы.

1.Haçan Bakıya çox turist golir? 2.Olı nəçidir? 3.O nə edir? 4.Onlar bu dəfə əvvəlcə haraya getdilər? 5.Əli turistləri nə ilə tanış etdi? 6.Turistlər Şəhidlər Xiyabanında nə etdilər? 7.Onlar İçəri Şəhərdə növə baxdılara? 8.Turistlər tez-tez axşam haraya çıxırdılar? 9.Səhər onlar əvvəlcə haraya getdilər? 10.Onlar necə Azadlıq meydanına gəldilər? 11.Meydan nöyin yanındadır? 12.Onlar dənizkənarı parkda nə etdilər? 13.Onlar harada böyük tamaşa baxdılara? 14.Onlar kimə qulaq asdlar? 15.Rəqs qrupları necə rəqs etdilər?

Упр.24.Читайте текст небольшими абзацами и пересказывайте сначала на русском, а затем на азербайджанском.

### Упр.25.Вспомните о своих экскурсиях и расскажите.

#### Ключи к упражнениям.

### Упр.3.Ответьте на вопросы.

1.O, dünən məşyərə gəldi 2.Biz gündüz donızdə çimirik 3.Biz səhər itlə gozmişik. 4.Onlar mehmanxanada istirahət etdilər. 5.Son məni küçədə gördün. 6.İradə səhər Universitetə gedir. 7.Mən Universitetə getməmişəm. 8.Uşaqlar axşam televizora baxdılara. 9.Biz üç gün bundan qabaq dağın yuxarısına çıxmışıq. 10.Fəhlələr zavodda işləyirlər.

### Упр.9.Переведите ответы.

1.Mən Tarix muzeyinə ekskursiyaya getmişəm. Mən çoxlu maraqlı şey görmüşəm. 2.Xeyr, mən olmamışam. Mən heç növə baxmadım. 3.Bəli, aşağı düşmüşəm. Mən atanla rastlaşdım. 4.Bəli, olmuşam. O, çox yaxşı keçdi. 5.Bəli, mən onu öyrənmişəm. Mən xarici kompaniyaya getdim. 6.Bəli, mən ayrı xalça almışam. Mən \$100 verdim. 7.Sənin qardaşınla. O, heç nə demədi

### Упр.12.Переведите.

Şəhərin mərkəzində iki böyük mağaza var. Dünən mən uşaqlarımı yiğdim və bu mağazalara gəldim. Birincisindən mən balaca oğlum və qızım üçün ayaqqabı(ları) aldım. Sonra biz çıxdıq və ikinci mağazaya tələsədik. Bu mağazada biz 4-5 paltoya baxdıq, onları dəyişdik, satıcı ilə danışdıq, ancaq heç nə almadiq, ona görə ki, onlar ya balaca, ya böyük, ya da ayrı röngdə idi, biz isə qarasını istədik. İkinci mağazada biz yaxşı qara palto gördük, ancaq o, balaca idi və mən böyük oğluma heç nə almadım. Biz bir saat mərkəzi gözdik, mən onlar üçün şirin

su və evə iki kilo alma aldım və evə qayıtdıq. Mən iki kilo çörök aldım. Axşam biz yeməyimizi yedik və televizora baxdıq.

### Упр.13. Спрашивайте и отвечайте

- 1.Sən nəçər yaşın var (onun, bu qızın, qadının, kişinin)? - Mənim 12 yaşım var.
- 2.Sən hansı mərtəbədə yaşayırsan? - Mən ikinci mərtəbədə yaşayıram. 3.Sən nəçər (dono) bilet sisariş etmişsin? - Mən 2 bilet qatara və 1 bilet (dənə) təyyarəyə sisariş etmişəm. 4.Dünən avtobus nəçər kilometr keçdi? - O, sokson kilometr keçdi. 5.Sən nəçər ayaqqabı döyişmişsin? - 2. 6.Sən nəçər karandaş aldın? - 5 dənə. 7. Avtobusda nəçər adam var idi? - 10 nəfər. 8.Sən nəçər dəfə tamaşalarda rəqs etmişsin? - Mən tamaşalarda 5 dəfə rəqs etmişəm. 9.Bu nəçənci dəfədir ki, sən turistlərlə ekskursiyalara gedirsin? - Bu 20-ci dəfədir. 11.Sən dünən nə qədər alma almışsan? - 1 kilo.

### Упр.14. Спрашиваем и отвечаем.

Базар	гүнү	- Воскресенье	istirahət etdim, dərnəydə rus dilini öyrəndim
Базар	көтөсі	- Понедельник	sarayda rəqs etdim, tələbələri öyrətdim
Çərşənbə	axşamı	- Вторник	.... televizora baxdım, radioya qulaq asdım
Çərşənbə	(günü)	- Среда...	mərkəzə getdim, istirahət etdim
Cümə	axşamı	- Четверг ....	kinoya getdim, tamaşaşa oxudum
Cümə	(günü)	- Пятница ....	dostlarımıla danişdım, parkda gəzdim
Şənbə	(günü)	- Суббота ....	evimi təmizlədim, səhər tezən durdum

### Упр.17. Найдите предложения, к которым подходят данные слова.

- 1-2.Günü. 2-4.Biletləri. 3-1.Bir yerdə. 5-5.Tarixi. 6-7.Mərtəbəyə. 8-8.Ona görə ki. 11-6.Düşdük. 13-3.Mərkəzinə.

### Упр.19. Переведите диалог.

-Salam, Rüfət! Necəson?

-Salam, Nadir! Yaxşıyam.Çox sağ ol. Son necəson?

-Mən də yaxşıyam.Sağ ol. Son haradan golırsən?

-Mən institutdan golırom. Bəs, sən?

-Mən bu gün institutda olmamışam. Mən kitabxanaya getdim. İndi oradan golırom

-Sən tarix dörsini oxumuşsan? Məndə o kitab yoxdur.

-Məndə də yoxdur. Kitabxanada oxudum və dörsi yaxşı öyrəndim

-Mən bu dörsi oxumadım. İndi də heç nə bilmirəm

-Son də kitabxanaya get. Bura bax, sən Laləni görmüşsən?

-Hə. Sizin qrupunuz aşağı mərtəbədə idi.

-O, nə dedi?

-Dedi ki, sənə görmək istoyir, ona göro ki, sən teatr dörneyində də deyildin.

-Mənim indi vaxtim yoxdur. Ancaq mən hər Cümə günü oraya gedirəm. O, isə Cümə günü oraya gəlmir. Yaxşı, bağışla, mən indi evə tolosirəm. Acam, işim də orada çoxdur. Yaxşıdır ki, səninlə rastlaşmışam. Sağ ol!

-Sağ ol. Görüşərik.

## УРОК 18

**Будущее категорическое время(-асаң<sup>2</sup>-).  
Суффиксы наречия (-саң<sup>2</sup>-); Суффикс вопроса(-ми<sup>2</sup>-)**

### Активный словарь



спать  
yatmaq



окно  
ponçorə c.n.



ждать  
gözləmək n.



дверь  
qapı c.n.



любить  
sevmək n.

в какой-то мере -bir qədər  
быть правым -düz olmaq  
понимать -başa düşmək n.  
правиться -xoşa gəlmək\*  
пожалуйста -buyurun  
спрашивать -soruşmaq  
соглашаться -razi olmaq  
опаздывать -gəcikmək  
с удовольствием -təmnuniyyətlə

наконец -nəhayət  
открывать -açmaq n.  
о (послелог) -haqqında  
необходимый -lazım  
предложение -cümə  
закрывать -bağlamaq n.  
совсем (отриц.)-heç\*  
забывать -unutmaq n.

часть -hisə  
поздний-gec n.n.  
ответ -cavab c.n.  
давать -vermək.  
пустой -bos  
брать -götürmək n.  
вопрос -sual c.n.  
мало -az\*

### Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

A)bır qədər, götürmək, ponçorə, düz olmaq, gec, qapı, başa düşmək , lazım, haqqında, unutmaq, sevmək, az, buyurun, xoşa gəlmək ,bos, təmnuniyyətlə, bağlamaq, nəhayət, razi olmaq, yatmaq, heç, gözləmək, açmaq, vermək, cavab, gecikmək , cümlə, sual, soruşmaq, hissə.

**Б)** в каком-то отношении, брать, окно, быть правым, поздний, дверь, понимать, о, забывать, любить, мало, пожалуйста, нравиться, пустой, с удовольствием, закрывать, наконец, соглашаться, необходимый, о, спать, совсем(вовсе), ждать, открывать, давать, опаздывать, ответ, предложение,

A) qapı, başa düşmək , xoşa gəlmək ,bos, təmnuniyyətlə, açmaq, vermək, cavab, sual, soruşmaq, hissə, ponçorə, düz olmaq, gec, sevmək, az, buyurun, yatmaq, heç, gözləmək, gecikmək , cümlə, bir qədər, götürmək, ponçorə, haqqında, unutmaq, bağlamaq, nəhayət, razi olmaq.

**Б)** вопрос, спрашивать, часть, поздний, дверь, понимать, пожалуйста, пустой, нравиться, вовсе(совсем), ждать, открывать, вопрос, спрашивать, часть, брать, окно, быть правым, забывать, мало, любить, наконец,

соглашаться, спать, опаздывать, ответ, предложение, в каком-то отношении, необходимый, о, с удовольствием, закрывать, давать.

### Упр.3. Найдите эквиваленты слов.

в какой-то мере - *buyurun*  
быть правым - *xoşa gəlmək*  
понимать - *bır qədər*.  
нравиться - *başa düşmək*  
пожалуйста - *düz olmaq*

наконец - *açmaq*  
открывать - *lazım*  
о (послелог) - *nəhayət*  
необходимый - *cümle*.  
предложение - *haqqında*

часть - *vermək*.  
поздний - *hissə*.  
ответ - *boş*  
давать - *gəc*  
пустой - *cavab*

спрашивать - *razi olmaq*  
соглашаться - *gözləmək*  
опаздывать - *soruşmaq*  
ждать - *məmnuniyyətlə*  
с удовольствием - *gəcikmək*

закрывать - *rəncərə*  
совсем (отриц.) - *unutmaq*  
забывать - *- scvmək*  
окно - *bağlamaq*  
любить - *heç*

брать - *yatmaq*  
вопрос - *az*  
мало - *sual*  
спать - *qarşı*  
дверь - *götürmək*

### Упр.4. Найдите недостающие значения.

быть правым -  
нравиться - *başa düşmək*  
пожалуйста -  
понимать - *bır qədər*.  
в какой-то мере -

открывать - *lazım*  
необходимый - .  
предложение - *haqqında*  
о (послелог) -  
наконец - *açmaq*

поздний - *hissə*.  
давать - *gəc*  
пустой -  
ответ -  
часть -

соглашаться - *gözləmək*  
опаздывать -  
с удоволь. -  
спрашивать - *razi olmaq*  
ждать - *məmnuniyyətlə*

совсем (отриц.) - *unutmaq*  
забывать - *- scvmək*  
любить -  
закрывать -  
окно -

вопрос -  
мало - *sual*  
дверь -  
брать -  
спать - *qarşı*

### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

<i>xoşa gəlmək</i>	<i>az</i>	<i>sual</i>	<i>scvmək</i>	<i>götürmək</i>	<i>bağlamaq</i>
<i>gözləmək</i>	<i>heç</i>	<i>gəc</i>	<i>yatmaq</i>	<i>rəncərə</i>	<i>nəhayət</i>
<i>başa düşmək</i>	<i>cavab</i>	<i>lazım</i>	<i>açmaq</i>	<i>haqqında</i>	<i>unutmaq</i>
<i>razi olmaq</i>	<i>hissə</i>	<i>qarşı</i>	<i>vermək</i>	<i>soruşmaq</i>	<i>buuyurun</i>
<i>məmnuniyyətlə</i>	<i>cümle</i>	<i>boş</i>	<i>düz olmaq</i>	<i>bır qədər</i>	<i>gəcikmək</i>

#### Примечание 1:

1. Кроме *heç nə, heç vaxt* слово *heç* при употреблении со словами – действиями (глаголами) означает абсолютно, совсем(вовсе) в отрицательных предложениях, а также –когда-либо- в вопросах.

*Sən heç başa düşmürsən* - Ты совсем не понимаешь.

*Bu gecəni heç yaimamışam* - Я совсем (вообще) не спал эту ночь.

*Sən heç orada olmuşsan?* Ты когда-нибудь там был?

2. Az мало(неопредел. кол-во) в выражении -*bır az* означает немного.

В форме *azı* (Личной принадлежности)означает – по крайней мере.

*Mənə bır az su ver* - Дайте мне немного воды..

*Orada azı 5 nəfər adam var idi* - Там было, по крайней мере, пять человек.


## Упр.6. Проведите короткие диалоги, используя весь выбор в скобках.

1. Mən düzəm mən düz deyiləm. (Проспирягать)
2. Mən (O, onlar, siz) düz de'yirəm? - Xeyr (Bəli), sən (o, onlar, biz) düz 'de(m)i)rsən (bilmək, danışmaq, yazmaq, rəqs etmək, öyrənmək, öyrətmək, başa düşmək)
3. Sən (onlar, o, siz) bu şəhəri necə tanıyırsan. - Mən bu şəhəri (heç) tanımırıam.
  - 1.(adami, küçəni, dərsi, dili, işi, respublikani, suali, cavabi)
  - 2.(yaxşı, çox yaxşı, çox gözəl, bir qədər, az, heç, bir az)
  - 3.(bilmək, başa düşmək, öyrənmək)

**Примечание 2:** Xoşa gəlmək. Хорош переводится как приятный, благоприятный, добрый, хороший, приветливый и т.д. Это слово употребляется и как существительное (приятное чувство) и изменяется по падежам и лицам. Так, можно сказать: Bu qapı monim xoş-um-a gəlir – Эта дверь доставляет мне радость (дословно), т.е., Эта дверь мне нравится. Поскольку 'gəlmək' приходить – куда (кому, чему – требует Дат. Падеж), то и говорим: Bu cavab mənim (xoşuma, sənin (onun) xoşuna, bizim xoşumuzu) gəlir – Этот ответ мне(...) нравится. При этом предмет оценки как и в русском языке является действующим предметом (подлежащим). Bu alma (teater, adam) mənim xoşuma gəlir – Это яблоко(...) мне нравится. Но есть и переходный глагол "xoşlamaq"- Mən bu almani xoşlayıram. Однако «xoşa gəlmək» более популярно, особенно в разговорной речи.

## Упр.7. Чтение и понимание.

- |                                  |                          |
|----------------------------------|--------------------------|
| - Sirk sizin xoşunuza gəlir?     | - Вам цирк нравится?     |
| - Bəli, sirk monim xoşuma gəlir. | - Да, цирк мне нравится. |
| Mən sirki cox sevirəm.           | Я очень люблю цирк       |
- 
- |                                   |                           |
|-----------------------------------|---------------------------|
| - Xcyr, sirk monim xoşuma golmir. | - Нет, цирк мне нравится. |
| Mən sirki sevmirəm.               | Я не люблю цирк.          |
- 
- |                                |                          |
|--------------------------------|--------------------------|
| -Siz mənim filmimə baxmısınız? | - Вы смотрели мой фильм? |
| -Bəli, baxmışam.               | Да, посмотрел.           |
| -Film sizin xoşunuza gəldi?    | - Вам понравился фильм?  |
| -Bəli, çox.                    | Да, очень.               |
| -Sağ ol. Çox şadam.            | Спасибо. Я очень рад     |
- 
- |                                |                          |
|--------------------------------|--------------------------|
| -Siz mənim kitabımı oxmusunuz? | -Вы прочитали мою книгу? |
| -Bəli, oxumuşam.               | Да, прочитал.            |
| -Kitab sizin xoşunuza gəldi?   | - Вам понравилась книга? |
| -Xeyr, çox yox.                | Нет, не очень.           |



## Упр. 8. Составьте краткие диалоги (вопросы и ответы).

Deyin, sizin nə xoşunuza gəlir (gəlmir)? или Siz nöyi sevirsiniz (sevmirsiniz)?  
Возразите: Xeyr, sən düz deyilson (demirson, danışmirsan).

### Упр. 9. Замените подчеркнутые слова словами, данными в скобках.

1. Bağışlayın(скажите, пожалуйста), mənə(ему, нам) teatra gətmək üçün iki bilet lazımdır (открыть(закрыть) дверь (окно), прочитать это предложение, дать 5 тетрадей, познакомиться с той частью города) - Buyurun (с удовольствием). 2.O gün biz (он, они, вы) şənliyə (театр, концерт, Республиканский Дворец, лекция) gecikdik və heç kim qapını açmadı. 3.Mən (он, мы, вы) nə qədər soruşdum, sən cavab vermedi. Yatırın? - Xeyr. Mən sizinlə razi dəyildim (не понял вопрос, мне не понравился ваш вопрос). 4.Sən (он, они) nə bilsən onun (обо мне, том человеке – фильме, отвete) haqqında? - Heç nə. Ancaq mon onu sevirəm (жду, хочу). 5.Qutunu aç, bax qutuda (чемодан, комната) nə var? - Heç nə. Boşdur. - Götür monim (его, Анара, твоей тёти) şeylərimi oraya qoy və bağla. - (с удовольствием). 6. Nəhayət, sən (он, они) gəldin, gecikmedin. Bilctini(деньги) ver və teatrin bu(та, другая) hissəsinə keç. - (с удовольствием). 7. Tckstı(книгу, лекцию) oxumaq lazımdır. Sonra ona sualları verin. Heç nə unutmayın. Aşağı(в верхней) hissədə suallar var. Onlara düz cavab verin.

Упр.10. Откройте скобки и переведите предложения. Прочитайте еще раз и перескажите текст, используя новые слова.

Dünən mən örimlə bir yerdə şəhərə (вышли). Mən şəhəri (в какой-то мере) tanııram və örimi də şəhərlə tanış etmək istədim. O, Azərbaycan dilini (знает немного), ancaq (ничего) (не понимает). O, çox şey öyrənib, ancaq tez (забывает). O, deyir ki, bu dil çox (трудный). Mən onunla (согласна). O, (быть правым). Azərbaycan dili (трудный), ancaq monim çox (нравится). Mən onu (с удовольствием) öyrənirəm.

Biz getdik, içəri Şəhəri(nемного) gözük. İçəri Şəhərdən (вышли) və şəhərin mərkəzinə, "Fəvvərələr" (Фонтанов) meydanına gəldik. Orada mağazaları gözük, 3-4 şey ev üçün aldıq. Sonra taksi (взяли) və örimin



dostunun yanına getdik. Onun dostu ilə bir yerdə kafeyə gəsdük. Biz kafedə



nahar etdik. Azadın dostu dedi ki, o, Bakıya tozə gəlib və şəhəri (совсем) tanımır. Biz ona dedik ki, Bakı çox qışəng şəhədir, bizim (нравится). Biz ona Bakının maraqlı yerləri ( о) danişdik. Bir saat kafedə qaldıq. Yeməyimizi yedik, onlar çox pivə içdilər. Bir az sonra biz kafedən (вышли). Əfsuslar olsun, mən evo yolu (забыла). Biz polisdən Azərbaycanca (спросил) Nizami Metro stansiyası

haradadır. Övvəlcə o, mənim (вопрос) (не понял). Sonra dedi ki, uzaqqadır. Bir az (подождали), taksi gəldi. Taksi ilə evo çatdıq. (Наконец) biz(дверь) (открыли), otağa keçdik və (дверь) (закрыли). Azad dedi ki, o (спать) istəyir. Mən (не давать ответа). Otaqlarda çox isti idi. Mən (окно) (открыла) havanı dəyişmək üçün, zənbildən şeyləri (взяла), şəkər qoymum və getdim yatdım.

## ГРАММАТИКА

Сегодня мы перейдем к Будущему времени. Оно образуется суффиксами (y)-asaq-, -əcək- - (y)asaq – alacaq, oxuyaçaq , (y)əcək – gedəcək, işləyəcək. Перед гласными суффиксов личных местоимений "q" и "k", чередуются с "ğ" и "y" соответственно: yazasaq – yazacağ-am, işləyəcək – işləyəcəy-əm.

Прочтите модель и обратите внимание на образование правописания суффиксов будущего времени

### МОДЕЛЬ:

-Sən sabah nə edəcəksən?



- Что ты завтра будешь делать?

-Mən televizora baxacağam.



- Я буду смотреть телевизор.

-Sən oxuyacaqsan.



- Ты будешь петь.

-O, telefonla danışacaq.



- Он будет говорить по телефону.

-Biz istirahət edəcəyik.



- Мы будем отдыхать.

-Siz teatra gedəcəksiniz.



Вы пойдёте в театр.

-Onlar gəmiylə gəzəcək(lər).

Они будут кататься на лодке

Упр.11. Прочтите и переведите следующие диалоги.

- Arif, sən axşam nə edəcəksən?
- Axşam mən kitab oxuyacağam. Məndə maraqlı kitab var.
- Bəs, sən nə edəcəksən, Leyla?
- Mən ingilis dilini öyrənəcəyəm, sonra təzə filmə baxacağam, axşam isə sona rəqs öyrəndəcəyəm.
- Bəs, bizim turistlər nə edəcəklər?



-İndi onlar, Kiyevə və Moskvaya bilet sıfariş edirlər. Orada onların dostları yaşayır(lar). Sonra onlar da təzə filmə baxacaqlar. Axşam isə diskotekada rəqs edəcəklər.

-Düz demirson. Onlar diskotekalara getmirlər. Onlar restoranlarda istirahət edirlər, rəqs edirlər.



-Neco? Mən düz demirəm? Qocalar restorana gedir(lər). Cavanlar isə dəniz sahilinə gedirlər və hər gün axşam diskotekadadırlar.



-Yaxşı,bəs, Elşən nə edəcək?

-Səhər Elşən Universitetdə mühazirə oxuyacaq, sonra ispan dilini öyrənəcək, axşam isə istirahət edəcək.

-Çox yaxşı. Biz bir yerdə istirahət edəcəyik.

### Mənim vaxtim yoxdur

- Sən nə vaxt nahar edəcəksən?
- Mən nahar etməyəcəyəm. Mənim indi vaxtim yoxdur.
- Son haçan mənimlə razı olacaqsan?
- Heç vaxt. Sənə heç qulaq asmaq da istəmirəm.
- Əlbəttə, sən bu gün mühazirəyə gecikəcəksən?
- Bəli. Ona görə ki, mənim vaxtim ya yoxdur, ya da azdır.
- Sənin vaxtin yoxdur? Bəs, sən sohər, günorta və axşam nə edirsən?
- Mən sohər, günorta, axşam azərbaycan dilini öyrənirom.

**Уп.12. Просклоняйте эти словосочетания в прошешем и будущем временах. Двое: один спрашивает – другой отвечает – полные ответы.**

**Модель:** Mən məktub yazdım?

Sən məktub yazdın?

O məktub yazdı?

Biz məktub yazdık?

Siz məktub yazdı(m)ız?

Onlar məktub yazdı(lar)?

Mən məktub yazacağam?

Sən məktub yazacaqsan?

O məktub yazacaq?

Biz məktub yazacağıq?

Siz məktub yazacaqs(in)ız?

Onlar məktub yazacaqlar)?

Ждать письмо, опоздать на московский поезд, открыть дверь, любить путешествовать, давать ответ, закрывать пустую коробку, слушать радио.

### Упр.13. Выполните упражнение в форме диалога: Sən (mən, o, biz, siz, onlar) (дни недели) нə edəcəksən?\*

Bazar günü Воскресенье, - ... отдыхать, написать письмо

Bazar ərtəsi Понедельник, ... - учить азерб.яз., читать интересную книгу

Çərşənbə axşamı - Вторник, .... -смотреть телевизор, слушать радио

Çərşənbə (günü) - Среда ... - ехать в Москву, ждать тебя

Cümlə axşamı - Четверг .... - читать эту часть, петь на представлении

Cümə (günü) - Пятница ... - открывать новый магазин, забыть ответ

Şənbə (günü) - Суббота ... - поздно прийти домой, узнать о нём

### Упр.14. Допишите соответствующие суффиксы.

1.Mən bu gün teatr haqqında danış...am, sabah isə biz muzeylər haqqında gulaq as....aq. 2.Sən bazar günü məni harada gözlö...son? - Bağda. - Bəs, indi sən nə ed....son? İndi mon işə ged....əm. 3.Anar o çərşənbə günü axşam həkimlə daniş.... və bizo dedi ki, anası holo 5 gün də xəstoxanada qal.... . 4.Onlar dünən gecəyədək televizora bax....(lar). Sonra yat...lar. 5.Sabah siz mehmanxanada qal...siniz və orada nahar ed....siniz. 6.O, indi yat....? O, təzə mühəziriyə qulaq asm.... .

### Упр.15. Закончите диалоги аналогично первому.

1.-Aslan, sən ingilis dilini öyrənirsən?

-Xeyr, mən ingilis dilini öyrənmirəm. Mən rəqs edirəm.

-Aslan, sən ingilis dilini öyrənəcəksən?

-Xeyr, mən ingilis dilini öyrənmeyəcəyəm. Mən rəqs edəcəyəm.

1.-Sən kitab oxuyursan? 2.-Sən aşağı düşürsən? 3.-Sən məni gözləyirsən?

-Xeyr, .... -Xeyr, .... -Xeyr, ....

4.Sən futbola baxırsan? 5.Sən şəhərə çıxırsan? 6.Sən bu suali soruştursan?

-Xeyr, .... -Xeyr.... Xeyr....

Bəs, sən nə edəcəksən?

Возможные действия: istirahət etmək, yatmaq, cümlələrə sual vermek

### Упр.16. Ответьте на вопросы.

1.Siz Londona nə vaxt gedəcəksiniz? 2.Anar nə vaxt rus dilini oyrənəcək?

3.Rauf nə vaxt sorgidə işləyəcək? 4.Biz nə vaxt istirahət edəcəyik? 5.Aysel nə vaxt teatra gedəcək?

### Упр.17. Найдите предложения, к которым подходят данные слова.\*

1.haqqında, 2.qapını, 3. pencerədən, 4.acdı, boşdur. 5.götürdüm, 6.xoşuna gəlmir. 7. başa düşmədim, cavabımı . 8.gec, 9.{çox yaxşı, bir qədər, bir az, çox az, heç}, 10.nəhayət, gecikdilər, 11.lazımdır, 12.raziyam, 13.cümlep, sual.

1.Sən bu uşaqları tanıırsan? - Belə də. Arıfı... ... tanıyıram, Elçini - ... ..., Kamalı - ... ..., Səmədi - ... ..., Oqtayı isə ... tanımırıam. 2.Sən məni başa düşdün? - Bəli, və səninlə ... . 3. ... aç, bax orada kimdir. 4. ... , onlar gəldilər. Sən onlardan soruştı ki, onlar niyo ... . 5. O vaxt o, ... baxırdı və soni gördü.

6.Polis çamadəni ..., gördü ki, içi ...., bağladı. 7.Sirk sənin ... ..., mən isə onu sevirəm. 8.Mən sənin sualını ... ..., sən də mənim .... . 9.O, məşhurdur. Onun ... çox danışırlar. 10. Mən onu gözlöyirəm. O, tənəə... . 11.Sən orada 10 dənə ... yazacaqsan və sonra onlara .... verəcəksən. 12.Bu qatar çox ... bu stansiyadan keçir. 13.Mən bu kitabı sənin üçün evdən ...

### Упр.18. Переведите.\*

1.-Что ты сейчас делаешь? – Сейчас я читаю газету. –А что ты будешь делать завтра? – Я буду спать. – Но где Самир? Что он сейчас делает? – Он здесь. Он слушает радио и ждёт тебя. 2.Не забудь, Анар, в пятницу я еду в Тбилиси, и ты возмёшь туристов на экскурсию. Согласен? – С удовольствием. – Но сначала я соберу свои вещи и потом пойду к матери. Она хочет немного отдохнуть на нашей даче. Как ты поедешь в Тбилиси: поездом или автобусом? – Поездом. 3.Я живу близко к станции метро «Низами». Мне необходимо видеть тебя.. Приходи в 3 часа. Я буду ждать тебя. Не опаздывай. На нашей улице много больших домов и магазинов. Наш дом рядом с театром Аздрамы. Это – двух-этажный дом. 4.В субботу утром мы пойдем на базар. Он находится недалеко. А вечером мы будем смотреть новую пьесу (драму) об истории Азербайджана в театре.

### ГРАММАТИКА

1.Суффиксы **-са, сə-** означают согласно кому/чему-то. Sən rusca danışırsanım? Ты умеешь говорить (согласно русскому языку), т.е., «Ты говоришь по-русски?»

Или: Məncə bu düz deyil – По-моему, это - не правильно (не верно).

2.Суффиксы **-mı, mı-** являются вопросительными и добавляются в конце слова-действия (глагола) почти как вопросительный знак. В разговорной речи они употребляются редко. Это – вежливая и наиболее корректная форма вопроса. А также в косвенной речи как русское **- ли -**

Siz bu gün istirahət edəcəksinizmi? O bu gün dərsini bilmə?

### МОДЕЛЬ 2

-Siz rusca danışırsızmı? -Вы говорите по-русски?

-Xeyr, mən rusca danışırıam. -Нет, я не говорю по-русски.

-Bəli, danışırıam. - Да, говорю.

### Выучите и запомните

azərbaycan dili - азербайджанский язык      английский язык – ingilis dili

azərbaycanca -- по-азербайджански      ingiliscə - по-английски

azərbaycanlı - азербайджанец      ingilis(ingiltərəli) - англичанин

fransız dili -- французский язык

ispan dili - испанский язык

fransızca -- по-французски

ispanca - по-испански

fransız(fransali) - француз

ispan(ispanyəli) - испанец

alman dili – немецкий язык  
almanca – по-немецки  
alman(almaniyalı) – немец

italyan dili – итальянский язык  
italyanca - по-итальянски  
italyan (italiyalı)- итальянец

### Упр.19 Прочтите и переведите диалоги

-Sevda, siz rusca danışırsızmı?  
-Bəli, mən rusca danışıram.

-Sevda, siz fransızca danışırsızmı?  
-Xeyr, mən fransızca danışmiram.

-Arif, sən ispanca danışırsanı?

-Mən bir az ispanca danışıram, ancaq mənim dostum Diyeqo ispanca çox yaxşı danışır. O, ispandır.

-Bos, sən ingiliscə danışısan?

-Bəli, danışıram.

-Sən ingiliscə və rusca necə danışırsan?

-Mən rusca çox yaxşı, ancaq ingiliscə bir az danışıram.

### Упр.20. Вставьте суффиксы и переведите.

-Siz ingilis... danışır...?

-Bəli, mən bir az ingilis... danışır..., yaxşı oxuyur..., bir az yazır....

-Siz azərbaycanlı...?

-Bəli, mən azərbaycanlı... Bos, siz?

-Biz ingilis... Bu gün Londondan golmiş....

-Bos, siz azərbaycan... danışırsınız mı?

-Bəli, bir az danışır... və başa düşür... . Ancaq biz azərbaycan... oxumur... və yazmır... . Bizim dostumuz var. C Madriddöndür. O, azərbaycan... və ingilis... çox yaxşı danışır. Bir az fransız. başa düşür.

-Ana, sən ingilis... danışırsanı?

-Xeyr, danışmir....

-Bos, ata fransız... danışıtmı?

-O, yaxşı başa düş... və fransız... bir az danış....

-Bos, sən və atam alman... danışır... mı?

-Bəli, biz bir az alman... danışır....

-Siz azərbaycan... danışırsınız mı?

-Bəli, əlbottə, biz azərbaycanlı... . Biz azərbaycan... yaxşı danışır....

-Bos, mən?

-Son də azərbaycanlı... . Sən də azərbaycan... yaxşı danışır....

### Упр.21. Переведите.\*

-Скажите, пожалуйста. Чем занимается ваш друг?

-Мой друг – переводчик. Он говорит по-английски очень хорошо.

-А твой друг говорит по-испански?

-Да, он понимает и немного говорит

-Вы говорите по-английски очень хорошо. Вы кто?

-Я тоже переводчик.



## Упр.22. Найдите эквиваленты предложений.

Я немного говорю по-английски.

Mon soninlə raziyam (razi dcyləm)

Ты меня неправильно понял.

Bağışla, mən unutmuşam (unutdum)

Простите, я забыл.

Mən bu işi sevirəm

Я с вами согласен (не согласен).

Hər suala cavab lazımdır

Не опаздывай! Я не буду ждать.

Mon ingiliscə bir az danışıram

На каждый вопрос нужен ответ.

Sən məni düz başa düşmədin

Я люблю эту работу.

Gccikmə. Mən gözləməyəcəyəm

Я спросил об этом человеке  
У меня сейчас время (не)свободное  
Я знаю мало об этой работе  
Это предложение неправильное  
Машины закрыли дорогу  
Не забудь меня  
Кто взял книгу?

Bu cümlə düz dcylil  
Maşınlar yolu bağlayıblar  
Məni unutma!  
Mon bu adam haqqında soruşdum  
Kim kitabı götürüb?  
İndi vaxtim boşdur (yoxdur)  
Mən bu işi az bilirom

## Упр.23. Прочтите и переведите тест.

### МОНИМ ДОСТЛАРИМ



Tahir

Monim adıñ Tahirdir. Mən çox adam tanıyıram: bir yerdə məktəbdə, institutda oxumuşuq, bir yerdə işləmişik,, ezməyiətdə, istirahət cyloriündə tanış olmuşuq,  
bir evdə, həyətdə yaşamışiq. Ancaq Sabir mənim çox yaxın dostumdur. Mən onunla



Sabir

institutda bir qrupda oxumuşam. Biz çox vaxt bir yerdə olmuşuq. O, bir az hündür və qəşəng oğlan idi. İndi o da evlidir, bir oğlu var, böyük zavodda işləyir.

İnstiutdan sonra o, Gəncəyə getdi, mon isə Bakıda qaldım. İş ondadır ki, onlar Sabirdən soruştular:"Sən Gəncəyə getmək istəyirsən, orada tozə zavoda yaxşı mühəndis lazımdır?" Sabir dedi ki, o razıdır və beş il o zavodda işlədi. O, tez-tez Bakıya gəlib-gedirdi. Onun ailisi Bakıda idi. Nə isə, beş ildən sonra o, Bakıya qayıtdı. Burada o, böyük zavoda getdi. İndi də orada işləyir.



Bu gün onun ad günüdür. O da mənim ad günümü bilir. Bu günlər nə o, nə də mən heç vaxt unudmuruq. Mənim arvadım və iki uşağım var. Arvadım hokimdir, xəstəxanada işləyir Uşaqlarım isə məktəbdə oxuyurlar. Oğlumun 8 yaşı

var, qızımın isə 5 . Sabırın oğlunun 7 yaşı var. Uşaqlar bir-birini tanıyırlar. Onlar bir məktəbdə oxuyurlar, ikisi də roqs dərnəyinə gedirlər.

Mən ailəmi yiğdim, evi bağladım və küçəyə çıxdım. Dostumun evi uzaq deyil. Hava bir qədər yaxşı deyildir, mən də arvad-uşaqlarla piyada getmək istəmədim. Biz taksi götürdüük. Rahat mindik, getdik. Bir az keçdi, maşın dayandı. Soruşdum:"Nə olub?" Sürücü cavab verdi: "Polis yolu bağlayıb və indi açacaq". Ancaq bir qədər vaxt keçdi və ondan sonra polis yolu açıldı. Nəhayət, biz dostumun evinə çatdıq, ancaq bir az gecikdik. Sabır soruşdu:"Nə üçün gec golmişsiz?" Atam ona hər şeyi danişdi. Şənlik çox yaxşı keçdi. Bizim çox xoşumuza gəldi.

**Примечание:** İş ondadır ki,... - дело в том, что;

Nə isə... - ладно..., в общем..., так..., ну...,

Bir-birinə - друг-другу

#### Упр.24. Переведите предложения и найдите в тексте для сверки.

1.Ни он, ни я никогда не забудем те дни. 2.Мы провели очень много времени вместе. 3.Он часто посещал Баку. 4.Я знаком с многими людьми. 5.Он тоже знает мой день рождения. 6.Погода была не такая хорошая. 7.Прошло немного, и машина остановилась. 8. Но Сабир - мой близкий друг. 9. Здесь он пошел на большой завод. 10.Наконец, мы добрались (достигли) до дома моего друга, но немного опоздали. 11.Они учатся в одной школе и оба посещают танцевальный кружок. 12.Вечер прошёл очень хорошо.

#### Упр.25. Ответьте на вопросы или найдите ответы в тексте для сверки.

1.Tahir haradan çox adam tanır? 2.Onun yaxın dostu kimdir? 3.Tahir Sabırı haradan tanır? 4.Sabır necə oğlandı? 5.İndi o, harada işləyir? 6.Nə üçün Sabır Gəncəyə getdi? 7.O, nə qədər Gəncədə işlədi? 8.Hansı günləri onlar heç vaxt unutmırlar? 9.Tahirin arvadı nəcədir və harada işləyir? 10.Onun neçə uşağı var və onların neçə yaşı var? 11.Uşaqlar hansı məktəblərdə oxuyurlar? 12.Onlar hansı dərnəyə gedirlər? 13.Nə üçün Tahir dostunun evinə piyada getmək istəmədi? 14.Onlar dostun evinə necə gəldilər? 15.Maşın nə üçün dayandı? 16.Şənlik necə keçdi?

#### Упр.26. Прочтите каждый абзац, переведите и перескажите сначала на русском, затем на азербайджанском.

#### Упр.27. Передайте вкратце содержание текста.

#### Упр.28. Перескажите текст согласно плану:

1.Sabır Tahirin yaxın dostudur. 2.Sabır Gəncəyə gedir.

3.Tahirin ailisi. Dostların uşaqları. 4.Tahir ailisi ilə dostunun evinə gedir.

#### Ключи к упражнениям:

#### Упр.13. Спрашивайте и отвечайте в форме диалога.

Bazar günü o, istirahət edəcək (mən məktub yazacağam).

Bazar ertəsi biz Azəri dilini öyrənəcəyik (o, maraqlı kitab oxuyacaq).

Çərşənbə axşamı siz televizora baxacaqsız (biz radioya qulaq asacağıq).

Çərşənbə günü siz Moskvaya gedəcəksiz (onlar səni gözləyəcəklər).

Cümə axşamı mən bu hissəni öyrənəcəyəm (tamaşa da oxuyacağam).

Cümə günü tozə mağaza açacağam (cümlölərə sual verəcəyim).  
Şənbə günü evə gec gələcəyəm (onun haqqında öyrənəcəyim).

### **Упр.17. Найдите предложения, к которым подходят данные слова.**

1-9.haqqında, 2-3.qapını, 3-5. pəncərədən, 4-6.açı, boşdur, 5-13.götürdüm,  
6-7.xoşuna gəlmir, 7-8. başa düşmədim, cavabımı . 8-12.gec, 9-1.(çox yaxşı, bir  
qədər, bir az, çox az, heç}, 10-4.nəhayət, gecikdilər, 11-10.lazımdır, 12-  
2.raziyam, 13-11.cümlö,.sual.

### **Упр.18. Переведите.**

Sən indi nə edirsin? - Mən indi qəzet oxuyuram. Bəs, sabah səhər sən nə  
edəcəksən? - Mən yatacağam. - Bəs, Samir haradadır? O indi nə edir? - O,  
buradadır. O, radioya qulaq asır və səni gözləyir. 2.Anar, unutma, cümlə günü  
mən Tiflisə gedəcəyəm, sən isə turistləri ekskursiyaya götürürcəksən. Razısan? -  
Məmənnuniyyətlə.- Ancaq, əvvəlcə mən şeylərimi yiğacağam və sonra anamın  
yanına gedəcəyəm. O, bağda bir az istirahət etmək istəyir. - Sən necə Tiflisə  
gedirsin: qatarla, yoxsa avtobusla? - Avtobusla. 3.Mən Nizami Metro  
stansiyasına yaxın yaşayırıam. Mənə səni görmək lazımdır. Saat 3-də gol. Mən  
səni gözləyəcəyəm. Gecikmə. Bizim küçəmizdə çoxlu böyük ev və mağazalar  
var. Bizim evimiz Azəri Drama Teatrın yanındadır. Son görəcəksən. O, iki-  
mərtəbəli evdir. 4.Şənbə günü səhər biz bazara gedəcəyik. O, uzaq deyil. Axşam  
isə biz teatrda Azərbaycanın tarixi haqqında tozə tamaşaaya baxacayıq.

### **Упр.21. Переведите.**

- Zohmət olmasa, deyin: "Sizin yoldaşınız (dostunuz) nəqidir?"
- Mənim dostum tərcüməcidir. O, ingilicə çox yaxşı danışır.
- Bəs, sizin dostunuz ispanca danışır?
- Bəlli, o, başa düşür və bir az danışır.
- Siz ingiliscə çox yaxşı danışırsınız. Siz nəçisiz?
- Mən də tərcüməçiyəm.

# УРОК 19

**1. Будущее Неопределенное время (-(-аг<sup>2</sup>-)-)**

**2. Неопределенная форма глагола (-maq, төк).**

## Активный словарь




Сидеть  
Oturmaq



лежать  
uzanmaq



играть  
oynamaq



здание  
bi'na



читальный зал  
o'xu za'lı

радоваться - *sevinmək*

рассказ - *həckayə*

роман - *roman*

различный - *müxtəlif*

сказка - *nağıl*

все - *hami*

хранить - *saxlamaq n.*

спорт - *idman c.n.*

стих - *şer*

возвращать - *qaytarmaq n.*

как (союз) - *kimi*

короткий - *qısa n.h..*

заканчивать - *qurtarmaq n.*

слышать - *cəitmək n.*

вскоре - *tezliklə*

(при)готовить - *hazırlamaq n.*

голос/шум - *səs c.n.*

игра - *oyun*

литература - *ədəbiyyat*

однако - *lakin*

длинный - *uzun c.n*

начинать - *başlamaq a<sup>2</sup>*

песня - *mahnı c.n*

другой - *o biri*

**Выражения:** во всяком случае - *hər halda*

Мне кажется, что... - *Mənə elə gəlirk ki,...*

**Примечание:** 1. Слово "lap" синонимично слову "çox" (очень) только, когда употребляется с прилагательными (красивый, плохой, большой). Оно означает **высокую степень** качества, а с предметами оно характеризует количество предмета.

Например: *Ağac lap=(çox) hündürdür.*

*Ağac lap çox hündürdür.*

Это дерево **очень** высокое. Это дерево **очень**, **очень** высокое  
Meydanda *lap çox adam* var idi. – На площади было **очень** много людей.

2. *Kimi* - как (союз сравнения). Он употребляется следующим образом:  
*Sən (o,biz) başlayırsan* (*danişırsan*, *oxuyırsan*, *hazırlayırsan*) *mənə kimi*, *onun kimi*, *bizim kimi*, *but onlar kimi*; *Kamal kimi*, *o biri adam kimi* - Ты (он, они) начинаешь (говорим, поём, готовим) как я (**мой**), как он (**его**), как мы (**наш**), ИО как **они**; как Камал, как другой **человек** (В скобках дословный перевод, чтобы запомнить как это происходит в азерб. языке)

## Введение и закрепление новых слов

**Упр.1. Прочтите слова и их эквиваленты.**

**Упр.2. Переведите.**

А) Oturmaq, həckayə, müxtəlif, hamı, mənə elə golirk ki, nağıl, saxlamaq, şer, başlamaq, səs, qaytarmaq, sevinmək, hər halda, hazırlamaq, tezliklə, qurtarmaq, cəitmək, oyun, lakin, oynamaq, mənə elə golirk ki, uzanmaq, uzun, mahni, o biri, lap, qısa, bina, ədəbiyyat, idman.

**Б)** сидеть, рассказ, различный, все, сказка, хранить, стих, начинать, возвращать, радоваться, мне кажется, что, (при)готовить, вскоре, кончать, слышать, игра, очень, играть, голос, во всяком случае, лежать, длинный, шум, однако, песня, другой, короткий, мне кажется, что, здание, длинный,

A)oxu zalı, kimi, şer, başlamaq, sos, cşitmək, oyun, lakin, hamı, nağıl, saxlamaq, hazırlamaq, tezliklə, hər halda, qurtarmaq, bina, ədəbiyyat, idman, həckayə, müxtəlif, qaytarmaq, sevinmək, oturmaq, o biri, lap, qisa, uzanmaq, uzun, mahni, hər halda, oynamamaq, mənə elo golirk ki, oxu zalı, kimi.

**Б)** чит.зал, как(союз), хранить, стих, начинать, игра, очень, играть, здание, литература, спорт, все, сказка, во всяком случае, вскоре, кончать, слышать, песня, другой, шум, короткий, мне кажется, что, сидеть, рассказ, различный, возвращать, во всяком случае, (при)готовить, радоваться.

#### Упр.3. Найдите эквиваленты слов.

сидеть - saxlamaq	лежать - nağıl	играть - hamı
радоваться - qaytarmaq	рассказ - uzanmaq	роман - qısa
различный - oturmaq	сказка - kimi	все - roman
хранить - sevinmək	спорт - həckayə	стих - oynamamaq
возвращать - müxtəlif	как(союз) - idman	короткий - şer

заканчивать - ədəbiyyat -	слышать - bı'na	вскоре - uzun
готовить - qurtarmaq	шум - lakin	игра - səs
литература - o'xu za'lı	однако - cşitmək	длинный - tezliklə
начинать - hazırlamaq	песня - səs	другой - oyun
чит. зал - başlamaq	здание - mahni	голос - o biri

#### Упр.4. Найдите недостающие значения.

сидеть - saxlamaq	лежать -	играть - hamı
радоваться -	рассказ - uzanmaq	роман - qısa
различный -	сказка - kimi	все -
хранить -	спорт - həckayə	стих -
возвращать - müxtəlif	как(союз) -	короткий -

заканчивать -	слышать - bı'na	вскоре - uzun
готовить -	шум - lakin	игра - səs
литература -	однако - cşitmək	длинный -
начинать - hazırlamaq	песня -	другой -
чит. зал - başlamaq	здание -	голос - o biri

#### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

oturmaq	tezliklə	həckayə	roman	uzun	o biri
müxtəlif	uzanmaq	ədəbiyyat	hamı	nağıl	qısa
saxlamaq	hazırlamaq	cşitmək	lakin	kimi	şer
qaytarmaq	sevinmək	oynamamaq	mahni	bina	lap
qurtarmaq	başlamaq	oxu zalı	idman	oyun	səs

**Упр.6. Замените подчеркнутые слова словами, данными в скобках.**

1. Mən müxtəlif xaricı ədəbiyyat kitablarını saxlayıram (он, мы, вы – азербайджанская, английская – журналы – возвращаю в библиотеку). 2. O, dərsde şer danişacaq (я, ты – на концерте, на представлении – рассказ, сказка, песня – читать, готовить, петь). 3. Biz televizorda idman oyunlarınpna baxacağıq (они, вы – азербайджанские, русские песни, стихи – будем слушать). 4. Vu heckaya lap uzundur (ваши, его – здание, спортивный дворец, стих, песня – в какой-то мере, немного – короткий, высокий, большой, хороший). 5. Nər halda, mən Azərbaycan ədəbiyyatını lap(çox) yaxşı bilirəm (вы, мы, они – русскую, английскую – язык – немного, очень плохо, совсем не – читать, учить). 6. Lakin sən onun kimi yaxşı oynamırsan (он, они, мы – как я, они, мой друг, другой человек, Эльчин, все – плохо, очень хорошо – говорить, петь). 7. Sən heç şer yazmışsan (он, они – рассказ, роман, песню, сказку, книгу – приготовить, начинать, возвращать, кончать)? - Xeyr (Bəli), mən ... . 8. Eşidirsən? Küçədən səs gəlir. O, nədir? - Oradan maşın keçdi (автобус – люди веселятся, там митинг, дети играют футбол). 9. Mənə clə gəlir ki, mən Azəri dilini bızım müəllimimiz kimi tezliklə öytənəcəyəm (английский, французский – долго (много) буду сидеть в библиотеке, скоро обрадуюсь).

**Упр.7. Откройте скобки и переведите предложения.**

Mən (спортивные игры) çox sevirdim. (Однако) oyunların (из всех) mənim tennis (очень) çox xoşuma golir. Mən televizorun qabağında rahat (сидеть) və tennis (игру) baxıram. Mon tez-tez tennis meydanlarına da gedirdim.



Boş vaxtımın (другая) hissəsini mən kitab oxuyuram. Mənim böyük şöxsü kitabxanam var, babamdan qalıb. (Мне кажется, что), onun üçün kitab oxuumaq, onları yığmaq çox maraqlı iş idi. Məndə indi çoxlu xarici və Azərbaycan (романы), (длинный, короткий) (рассказы, стихи) var. Mənim dostlarım (услышали) ki, yaxşı kitabxanam var.

İçində (различные) xaric (из литературы) maraqlı kitablar var. (Во всяком случае), mənim kitabxanam (как) dostlarimdə yoxdur. Ona görə onlar məndən tez-tez (различные) kitablar götürürler. (Однако) heç kim onları çox (не держит/хранит), tez (заканчивают) və vaxtında (возвращают). Mənim balaca qardaşım hələ indi (сказки) oxumağa (начал).

Yazda səhərlər biz balkonda (сидим) və dərslərimizi (готовим). Maqnitosondan müğənnilərin şirin (голоса) gelir, qəşəng (песни) cəsidirik. Gündüz isə maşınların (от шума) otağa keçirik. Mən kresləda rahat (сидеть), o, isə divanda (лежит) və biz kitablarımızı oxuyuruq.

## ГРАММАТИКА I

**1. Суффиксы -(у) ar, ər-образуют Будущее Неопределенное время в противовес к Будущему Категорическому, образуемому суффиксами -(у)açaq, (у)əçək.**

**2.** Отрицательная форма образуется с помощью тех же суффиксов-та, -тə-. Поскольку суффиксы этого времени начинаются с гласных(а, ə), то они опускаются в отрицательных суффиксах, оставляя только -т-.

**3.** Обратите внимание, что во **2-ом** и **3-ем** лицах единственного и множественного числа в отрицательных предложениях вместо ar – ər употребляются суффиксы az- əz .

### Утвердительная форма

Mən	ged-ər-əm	yaz-ar-am	Biz	ged-ər-ik	yaz-ar-ıq
Sən	ged-ər-sən	yaz-ar-san	Siz	ged-ər-s(in)iz	yaz-ar-s(in)iz
O	ged-ər	yaz-ar	Onlar	ged-ər-lor	yaz-ar-lar

### Отрицательная форма

Mən	get-m-ər-əm	yaz-m-ar-am	Biz	get-m-ər-ik	yaz-m-ar-ıq
Sən	get-m-əz-sən	yaz-m-əz-san	Siz	get-m-əz-s(in)iz	yaz-m-əz-s(in)iz
O	get-m-əz	yaz-m-əz	Onlar	get-m-əz-lor	yaz-m-əz-lar

**4.** Неопределенность выходит из неуверенности, будет ли иметь место это действие в будущем или нет. Отсюда -асаq,əcək- и выражают уверенность в будущем действии, и время названо «Категорическим».

**ПРИМЕРЫ:** 1.Elçin bu gün kitabxanada olar və kitabı götürər.

Эльчин (возможно) будет в библиотеке сегодня и возьмет книгу.

2.Elçin bu gün kitabxanada olacaq və kitabı götürəcək.

Эльчин, паверияка, будет в библиотеке и возьмет книгу.

### Упр.8. Проспрягайте предложения в утвердительной и отрицательной формах.

1.Mən şəri sabah hazırlayaram. 2.Biz bu oyunu şənbə günü oynayarıq.

### Упр.9. Дайте отрицательную форму предложений. Переводите оба.

1.Tezliklə siz bu mahnını radioda cəidərsiz. 2.Sən ona kitabı ver, o, sənə bir neçə gündən sonra qaytarar. 3.Biz orada müxtəlif oyunlar oynayarıq və çox sevinərik. 4.Mənə elə golır ki, o, mənim kimi hündür olar. 5.O, ingiltərədo onların ədəbiyyatını oxuyar, sonra bizə danişar. Ya biz başa düşərik ya da o, bizi başa salar. 6.Siz mühəzirəni başlayarsız, qurtararsız və sonra suallara cavab verorsınız. 7.Kitabxana o binadıdır. Ramiz oraya gedər, kitabxananın oxu zalında oturur və bizi gözləyir. 8.Biz gecəni kənddə qalarıq. Son çarpayıda uzanarsan, mən isə divanda. 9.Bu məktəbdə onlar müxtəlif xərici dilləri öyrənərlər.

### Упр.10. Найдите предложения, к которым подходят данные слова.\*

1.Hazırlayıblar. 2.qısa həkayə. 3.şərləri. 4.idman. 5.uzun. 6.qurtarıb. 7.mahnını. cəitmək. 8.qaytarıram 9.oxu zalında. 10.oynayırlar. 11.binasından. 12.tezliklə, lap. 13.hamı.

1.Mənim B.Vaqab-zadənin .... xoşuma gelir. 2.Bu roman .... deyil, lakin çox maraqlıdır. 3.Mən bu .... radioda o qədər cəitmışəm ki, indi heç xoşuma gelmir, .... do istəmirəm. 4.Bizim uşaqlar voleybolu çox yaxşı.... . 5.Bu dəfə komndamızı yaxşı .... və onlar şəhərdə birinci yerdə çıxıblar. 6.Atam mənim adgünüümə qəşəng velosiped alacaq. Mən idmani çox sevirom və .... cəmiyyətlinə(общество) gedərəm. 7.Mən velosipedi yaxşı sürürəm. Cəmiyyətdə bir az öyrənərəm və .... orada .... yaxşı velosipedçi olaram. 8. .... çoxlu adam

var. 9.Oxu zalında....oxuyur, yazır. 10.Mən hamı kimi oxu zalında otururam və bir ... oxuyuram. 11.Sonra görürəm ki, bir nəşər durur və kitabxanaçının yanına keçir. Mənə cələ gəlir ki, o, işini .... , indi də kitabları qaytarır. 12.Tezliklə hamı kitabxananın .... çıxır. 13.Saat 8-zə yaxın mən hamı kimi kitabımı götürürəm və onu qaytarmaq üçün kitabxanaçının yanında növbəyə dururam. Tezliklə mənim növbəm çatır və mən kitabı.... .

### Упр.11.Переведите диалог.\*



-Привет, Камал. Как жизнь?  
-Здравствуй, Тофик.  
Отлично. А у тебя?  
- Тоже отлично. Куда ты  
идешь?  
- В книжный магазин. Амина



говорит, там есть новые книги. Я закончил роман «На дальних берегах» и сейчас хочу вернуть его в библиотеку. Ты читал его?

-Нет, но я видел фильм о «Михайло». Очень интересный фильм.

Сейчас я читаю сборник рассказов. Рассказы - не большие. Дело в том, что наш учитель литературы сказал, что нам необходимо познакомиться с книгами этого писателя. Он будет спрашивать о нём на уроках. Ладно, как твой младший брат, Самир?

-Отлично. Спасибо. Я купил книжку сказок. Он был очень рад. В ней много картинок. Извини, Тофик, я спешу в магазин. Они его закроют, и я не хочу

опаздывать, потому что через час я пойду во  
Дворец ручных игр на тренировку. Мы  
будем играть в Университетских играх.  
Тебе нравится спорт? Приходи во Дворец  
следующее воскресенье я буду там

- Мне очень нравится спорт. Я играю в  
теннис. Мы тоже будем в этих Играх.



Ладно, не хочу отнимать у тебя время. Увидимся.

-До свидания.

## ГРАММАТИКА II

У азербайджанского языка есть такая грамматическая особенность, как изменение неопределенной формы слов-действий(глаголов) (писать, ходить) по падежам (вещь, вещи, вещью). В этой роли эта форма глагола в русском языке имеет общее с предметами, понятиями, образованными от слов-действий. (взять – **взятие**, рисовать-**рисование**). Обозначая предметную сущность, эта форма отглагольного существительного может **употребляться** с 1)послелогами (icün,sonra), может 2) определяться притяжательными местоимениями (sonin, mənim), 3) предметами в родительном падеже, указывающим на принадлежность (Камалын, столун, театрин), а также 4) характеризоваться прилагательными (böyük, asan).

1. *gəlmək* *gəlməyin* *gəlməyə* *gəlməyi* *gəlməkdə* *gəlməkdən*.

a) Nə? b) Nəyin? c) Nəyə? d) Nəyi? e) Nədə? f) Nədən?

2. *gəlməyim* *gəlməyin* *gəlməsi* *gəlməyimiz* *gəlməyiniz* *gəlməkləri*

Mənim Sənin Onun Bizim Sizin Onların

Именительный падеж совпадает с самой неопределенной формой.

Независимо от падежной формы этой роли глагола, управляемое им дополнение (предмет) сохраняет свою падежную форму:

Mən şökillər-ə *baxmağ-ı* sevirm - Я люблю смотреть картин.

(Анализ: sevirm (nə-yi (что?) – Винительный падеж) *baxmağ-ı*; *baxmağı* (nə-yə (направление – к чему – Дательный падеж) şökillər-ə. Поскольку взаимоотношение слов следует от сказуемого (глагола\*\*), поскольку азербайджанские предложения анализируются с конца.

**Примеры употребления неопределенной формы глагола в падежах:**

a) *İşdən sonra istirahət etmək lazımdır.* - После работы нужно отдыхать..

b) *İndi kinoyə baxmağıñ vaxtı deyił.* – Сейчас не время смотреть кино.

c) *Dili öytənməyə cox vaxt lazımdır.* – Учение языка требует много времени.

d) *Ata onun qızının oxumasını sevir.* – Отец любит пение его дочери.

e) *Onun oxumasında cox sohv var.* – В его чтении много ошибок.

f) *Yeməkdən sonra o, yatdı.* – После еды он лёг спать.

## Упр.12. Чтение и понимание

-Aygün, sən nəyi sevirsən?

-Лайгюн, что ты любишь?

-Mən teatrı, musiqiyə qulaq asmağı sevirem.

-Я люблю театр, слушать музыку.

-Bəs, sən nəyi sevirsən, Aslan?

-А что ты любишь,?

-Mən futbola baxmağı və kitab oxumağı sevirem.

-Я люблю смотреть футбол и чтение книг.

-Aslan, sən tennis oynamaqdan sonra nə etməyi sevirsən?

-Аслан, что ты любишь делать после игры в теннис?

-Tennis oynamaqdan sonra mən yatmağı sevirem.

-После игры в теннис я люблю спать.

-Bəs, Aygün?

-А Лайгюн?

-O, dərs hazırlamağı sevir.

-Она любит готовить уроки..

## Упр.13. Прочтите текст, переведите и перескажите.

Dünen Samir sirkə getdi. Sirkə çox məmənliyətlə baxdı. Sonra o, dostları ilə küçədə rastlaşdı və onlara sirk haqqında danışdı. Onlar razı oldular ki, sirk yaxşı tamaşadır. Axşam onlar konserṭo getdilər. Orada onlar müğənnilərin təzə mahnılarına, aktyorların maraqlı qısa hekayələrinə qulaq asdlar. Konserṭ onların çox xoşlarına göldi.

Samir konserṭo baxmağı çox sevir. Axşam konsertdən sonra o çox yaxşı yatır.



## Упр.14. Спрашивайте и отвечайте, пользуясь картинками.

«Sən nə ctməyi sevirsin?»



отдыхать



кататься на велосипеде



смотреть скачки



играть теннис



смотреть телевизор



кушать в кафе



спать



учить детей



пить вино



читать книги

## Упр.15. Ответьте на вопросы.

1. Anar, sən dünən nə ctməyi unutdun? - Mən dünən bazara gətməyi, bir kilo alma almayı (посмотреть комедию, приготовить свои уроки, выучить три стиха для концерта, пойти в читальный зал, написать в библиотеке рассказ, закрыть окно, открыть магазин, поспать днем). 2. Mənim nə ctməyim sənin xoşuna golmir? - Sənin vaxtında kitabı qaytarılmamışın mənim heç xoşuma gelmir (брать мои книги, долго ждать письмо, опаздывать на уроки, забывать своих друзей). 3. Sən haraya gedirsən? - Dostlarımı görməyə (смотреть представление и веселиться, петь песню, идти в читальный зал и начать читать новый роман, купить новое пальто, послушать лекцию, дать рабочим их деньги, слушать тебя по радио, спросить их где они были 2 дня тому назад, посмотреть на новое здание, лечь на диван и спать).

## Упр.16. Найдите эквиваленты предложений. Выучите их.

Он сядет около нас

Sən niyə sevinirsin? Nə club?

Я тебя (ничего) не слышу

O, nə səsdir, küçədən gəlir?

Где ты ляжешь?

Bizim ofisimiz bu binadadır

Во всяком случае, это самый короткий путь

O, bizim yanımızda oturar.

Почему ты радуешься? Что случилось?

Mən səni(heç nə) eşitmirəm

Что это за шум с улицы идет?

Sən harada uzanacaqsan?

Наш офис в этом здании

Hər halda, bu lap qısa yoldur.

Закончи этот роман, верни его Рауфу.

Oyun saat 3-də başlayır

Ты говоришь прямо как дитя

Lakin, sən hamını görmədin

Игра начинается в три часа

O biri nağıl bunu kimi uzun deyil

Однако, ты не увидел всех

Mən müxtəlif oyunları oynayıram.

Другая сказка не длинная, как эта

Romanı qurtar, qaytar Bəhrama.

Я играю различные игры

Lap uşaq kimi danişırsan.

## Упр.17. Прочтите и переведите рассказ.

### Kitabxanada

Bizim ailəmizdə həmimiz kitab oxumağı sevirik. Mən və mənim arvadım roman oxumağı sevirik, mənim oğlumun və balaca qızımın isə həkayələri və şərləri



oxumaq xoşlarına golir. Ona görə ki, onlar qıсадır. Onları oxumaq üçün çox vaxt lazımdır. Bizim isə uzun romanlar xoşumuza golir.

Kitabxana bizim evimizə ləp yaxındır. O, iki-mərtəbəli binadır. Orada 3-4 otaq birinci və o qədər do ikinci mərtəbədə var. Oxu zalları yuxarıdadır. Orada divarların üstündə çoxlu kitab röfləri var. O röflərə onlar lügətləri, xarici və Azəri jurnal və qəzetləri qoyurlar. Oxular müxtəlif kitablar sisariş edirlər və bir az gözləyirlər. Tezliklə kitablar golir. Kitabxanaçı onları oxucular üçün hazırlayıb və sonra onlara verir.



Onlar kitabları götürür, stolların birinin arxasında oturur və oxuyurlar.

Aşağıda isə bir böyük otaq var. O biri balaca otaqlar işçilərin ofis otaqlarıdır. Bu böyük otaqdə kitabxanaçı üçün bir-iki yan-yana stol və stul durur. O, orada oturur və oxuculara kitab verir. Onun arxasında çoxlu kitab şəfi və divarın üstündə kitab röfi var. Şəfafların içino və röflərin üstüne xarici və Azərbaycan ədəbiyyatını yığıblar.

Kitabxanaya çox uşaq da golir. Lakin onlar kitabları şəkillərlə sevirler.



Kitabxanaçı onlara belə kitablar verir. Onlar çox sevinirlər. Uşaqlar da böyüklər kimi kitabları oxumaq üçün evə götürürler. Lakin bir aydan çox saxlamırlar. Kitabı qaytarmaq lazımdır.

Kitabxana işini sohor saat 9-da başlayır və axşam saat 7-də qurtarır. Onun işçiləri bizi yaxşı tanıyırlar. Biz oraya tez-tez golirik. Boş vaxtimizda biz adəton, evdə ya televizora baxırıq, ya da kitab oxuyuruq. Televizorda idman oyunlarına baxırıq, mahnılara qulaq asırıq, uşaqlarla uşaq oyunlarını oynayıraq. Axşam onlar bizdən qabaq gedir, çarpaylarında uzanır və bizi gözləyirlər. Ya arvadım, ya da

mən uşaqların yanında oturur və ya hekayə, ya da nağıl oxuyuruq. Onlar qulaq asır və tezliklə yatırlar.

### **Упр.18. Переведите и найдите предложения в тексте для сверки.**

1.Их чтение не занимает много времени. 2.Там 3-4 комнаты на первом этаже и столько же на втором этаже. 3.Читатели заказывают различные книги и немного ждут. 4.Она сидит там и выдает читателям книги. 5. В библиотеку приходят также много детей. 6.Однако, вы не можете держать(хранить) книги более одного месяца. 7.Читальные залы находятся наверху. 8.Люди из библиотеки хорошо знакомы с нами. 9.Вскоре книги прибывают. 10.Вечером они идут раньше нас в кровати, ложатся и ждут нас. 11.Там на стенах много книжных полок.

### **Упр.19. Ответьте на вопросы к тексту.**

1.Bu ailədə kim kitab oxumağı sevir? 2.Niyə hekayələri və şerləri oxumaq uşaqların xoşuna gəlir? 3.Valideynlərin nə xoşlarına gəlir? 4.Kitabxana necə binadır? 5. O binada neçə mərtəbə var? 6.Oxu zalları haradadır? Onlar o rəflərə nə qoyurlar? 7.Oxocular oxu zalında kitablari necə alırlar? 8.Onlar kitablari oxumaq üçün haraya gedirlər? 9. Aşağıda nə var? 10.Bu otaqda kitabxanaçı üçün nə var? 11.Kitabxanaçının arxasında nə var? 12.Şkafların içinde nə var? 13.Hansı kitablari uşaqlar sevirlər? 14.Uşaqlar kitablari haraya götürürler? 14.Kitablari nə qədər saxlamaq olar? 15.Kitabxana gündə necə işləyir? 16.No üçün kitabxananın işçiləri bu ailəni yaxşı tanıyırlar? 17.Boş vaxtda bu ailə nə edir? 18.Teləvizorda onlar nəyə baxır, qulaq asırlar? 19.Uşaqlar nə vaxt çarpaylarında uzanırlar? 20.Valideynlər nə üçün onların yanına gedirlər.

### **Упр.20. Исправьте ошибочные утверждения. Начинайте с: *Bağışlayın, ancaq bu bir az (bir qədər, ləp, çox) düz dəyiil.***

1.Bizim ailəmizdə kitab oxumuq heç kimin xoşuna gəlmir. 2.Uşaqlar gecə-gündüz romanlar oxuyurlar. 3.Kitabxana onların evindən çox uzaqdır və həftədə 2 saat işləyir. 4.Orada bir dənə oxu zalı var və o, o biri binadadır. 5.Otaqlar boşdur. Orada bir dənə kitab şafı var, onun içində isə 5-6 köhnə kitab var. 6.Oraya az adam golir, uşaqlar heç golmir. 7.Adamlar kitablari götürür və heç vaxt qaytarırlar. Ona görə orada 3-4 dənə köhnə kitab qalıb. 8.Aşağı mərtəbədə bir dənə böyük otaq var. Burada bir nöfər polis oturub. 9.Kitabxanada ancaq Azərbaycan ədəbiyyatı var. 10.Oraya ancaq anamız gedir. Kitabxananın işçiləri onu tanıyırlar. 11.Ata kitablari telefonla sıfariş edir, ana isə gedir, onları götürür. 12.Uşaqlar kitablari çarpayıda oxuyurlar.

### **Упр.21. Прочитайте каждый абзац еще раз и перескажите сначала на русском, а затем на азербайджанском.**

### **Упр.22. Расскажите о своем опыте посещения библиотеки.**

#### **Ключи к упражнениям:**

#### **Упр.10. Найдите предложения, к которым подходят данные слова.**

1-5.Hazırlayıblar. 2-10.qısa hekayə.3-1.Şerləri. 4-6.Idman. 5-2.Uzun. 6-11.qurtarır. 7-3.Mahnını. Eşitmək. 8-13.Qaytarıram 9-8.Oxu zalında. 10-4.Oynayırlar. 11-12.binasından. 12-7.Tezliklə, ləp. 13-9.Hamı.


### **Упр.11. Переведите.**

- Salam, Kamil. Necəsən?
- Salam, Tofiq. Çox gözəl. Bəs, sən?
- Mən də əla. Son haraya gedirsən?
- Kitab mağazasına. Orada təzə kitablar var, Əminə deyir. Mən "Uzaq sahillərdə" romanını qurtarmışam, indi isə mən onu kitabxanaya qaytarmaq istəyirəm. Son onu oxumuşsan?
- Xeyr, ancaq mən "Mixaylo" haqqında filmi görmüşəm. Çox maraqlıdır. Mən indi hekayələr kitabını oxuyuram. Hekayələr uzun deyil. İş ondadır ki, bizim ədəbiyyat müəllimimiz dedi ki, bizə bu yazıçının kitabları ilə tanış olmaq lazımdır. O, dərslərdə onun haqqında soruşacaq. Yaxşı, sonin balaca qardaşın Samir necədir?
- Ola. Çox sağ ol. Mən onun üçün nağıllar kitabını almışam. O, sevindi. Onun içində çoxlu şəkil var. Bağışla, Tofiq, mən mağazaya tələsirom. Onlar onu bağlayırlar, mən isə gecikmək istəmirəm, ona görə ki, bir saatdan sonra mən Olyounları Sarayına məşqə gedəcəyəm. Biz Universitet oyunlarında oynayacaqıq. Son idmanı sevirəm? O biri Bazar günü Saraya gol. Mən orada olacağam. Onlar Oyunları başlayırlar.
- Mən idmanı çox sevirom. Mən tennis oynayıram. Biz də bu Oyunlarda olacaqıq. Yaxşı, sənin vaxtını almaq istəmirəm. Tezliklə görüşərik.
- Sağ ol.

# УРОК 20

**Простое прошедшее время (-ir<sup>4</sup> + di<sup>4</sup>-).  
Предпрошедшее время (-miş<sup>4</sup> + di<sup>4</sup>-)**

## Активный словарь



Скачки      приморский парк  
Cıdır c.n.    dənizkənarı park

бежать  
qaçmaq

соревнование      сердиться  
yarış c.n.            hırsılnımək

жена - <b>heyat</b> c.n. yoldaşı	быстро - <b>sürətlə</b>	вкусный - <b>dadlı</b>
выход/исполнение- <b>çıxış</b> c.n.	болеть - <b>ağrımaq</b>	польза - <b>xeyir</b> c.n.
возбуждаться - <b>heyacanlanmaq</b>	верить - <b>inanmaq</b> a <sup>2</sup>	дурак - <b>axmaq</b> c.n.
в общем - <b>ümumiyyətlə</b>	потому что - <b>çünki</b>	уже - <b>artıq</b>
обманывать - <b>yalan danışmaq</b>	побеждать - <b>udmaq</b> n.	всегда - <b>həmişə</b>
привлекать - <b>cəlb etmək</b> n.	вины/грех - <b>günah</b>	нога - <b>ayaq</b> c.n.
участвовать - <b>iştirak etmək</b>	поймать - <b>tutmaq</b> n.	самый, наи... - <b>ən</b>
медленный - <b>yavaş</b> n.n.	может быть - <b>bəlkə</b>	звать - <b>çağırməq</b> n.
таким образом - <b>bələliklə</b>		

**Примечание:** **çıxış** - 1. выход. 2. исполнение. - **çıxış etmək** - исполнять  
**tutmaq** - 1. поймать/ловить. 2. держать. - **1.balıq tutmaq** ловить рыбу  
**2.əlindən tutmaq** - держать за руку

## Введение и закрепление новых слов

**Упр.1. Прочтите слова и их эквиваленты.**

**Упр.2. Переведите.**

A) **həyat yoldaşı**, **sürətlə**, **qaçmaq**, **cıdır**, **ağrımaq**, **yarış**, **çünki**, **artıq**, **axmaq**, **ən**, **heyacanlanmaq**, **inanmaq**, **iştirak etmək**, **ümumiyyətlə**, **yalan danışmaq**, **çıxış**, **həmişə**, **cəlb etmək**, **günah**, **ayaq**, **bələliklə**, **tutmaq**, **on**, **dənizkənarı park**, **yarış**, **udmaq**, **dadlı**, **çağırməq**, **bəlkə**, **xeyir**, **hırsılnımək**, **yavaş**, **axmaq**, **çünki**, **artıq**,

B) жена, быстрый, бежать, скачки, болеть, соревнование, возбуждаться, верить, участвовать, медленно, в общем, потому что, уже, обманывать, всегда, звать, выход, привлекать, исполнять, вина, нога, таким образом, грех, ловить, самый, держать, приморский парк, побеждать, вкусный, звать, может быть, польза, сердиться, дурак, возбуждаться, верить.

A) **yalan danışmaq**, **çıxış**, **həmişə**, **cəlb etmək**, **günah**, **ayaq**, **qaçmaq**, **cıdır**, **tutmaq**, **ağrımaq**, **inanmaq**, **iştirak etmək**, **ümumiyyətlə**, **bələliklə**, **heyat yoldaşı**, **dadlı sürətlə**, **dənizkənarı park**, **udmaq**, **çağırməq**, **bəlkə**, **xeyir**, **yavaş**,

B) участвовать, всегда, привлекать, вина, медленно, скачки, соревнование, грех, уже, обманывать, выход, может быть, польза, исполнять, быстрый

жена, бежать, в общем, болеть, потому что, приморский парк, побеждать, вкусный, сердиться, дурак, нога, таким образом, поймать, самый/наи... .

### Упр.3. Найдите эквиваленты слов

жена - ütümüyyətlə	быстро - udmaq	вкусный – dadlı
выход/исполнение- çıxış	болеть - çünki	польза - artıq
возбуждаться - həyat yoldaşı	верить – süretlə	дурак - həmişə
в общем - yalan danışmaq	потому что - inanmaq	уже – axtaq
обманывать - həyacanlanmaq	побеждать - ağrımaq.	всегда - xçуй.

привлекать - bcləliklə	вины/грех - yavaş	нога - çaginiqataq .
участвовать – dənizkonar; park	поймать - bəlkə.	самый, наи... - cıdir.
сердиться - iştirak etmək	может быть - günah	звать - qaçmaq.
таким образом - hirslenmək.	медленный - yaps	скачки - ayaq
примор. парк – cəlb etmək	соревнование - tutmaq	бежать – ən

### Упр.4. Найдите недостающие значения.

в общем -	потому что -	уже – axtaq
жена - ütümüyyətlə	быстро -	вкусный – dadlı
возбуждаться -	верить – süretlə	дурак -
обманывать - həyacanlanmaq	побеждать -	всегда - .
выход/исполнени-	болеть - çünki	польза - artıq

таким образом -	медленный - yaris	скакки - ayaq
привлекать -	вины/грех - yavaş	нога - .
участвовать - dənizkə, park	поймать - bəlkə.	самый, наи... -
примор. парк – cəlb etmək	соревнование -	бежать –
сердиться - iştirak etmək	может быть -	звать – qaçmaq

### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений..

hoyat yoldaşı	süretlə	qaçmaq	günah	bcləliklə
iştirak etmək	ağrımaq	yaris	cıdir	tutmaq
həyacanlanmaq	inanmaq	çünki	udmaq	çixış
ütümüyyətlə	çaginiqataq	artıq	dadlı	ayaq
yalan danışmaq	cəlb etmək	həmişə	bəlkə	axtaq

### Упр.6. Замените подчеркнутые слова словами, данными в скобках.

- 1.Bcləliklə, mən inanıram ki, bu mənim həyat yoldaşımın günahıdır (он, мы, они – моя, ваша, жены его друга). 2.Samirin yalan danışmaq xoşuna gəlmir, o hirslenir (я, мы – не побеждать в соревнованиях, быть больным, быть белым, боль в ноге, работать медленно, гулять в приморском парке).
- 3.Cıdir uşaqlan həmişə cəlb cdır (спортивные игры, спортивные соревнования, быстро бежать, приморский парк, в общем красивые места, побеждать в играх, занимать первое место – людей, мальчиков, мсня, их).
- 4.Mənim ayağım ağtayıg, ona götə mən cdır meydanına yavaş gedirəm (его – рука, голова (ба), - приморский парк – не принимать участие в соревновании). 5.O hirslenir ki, mən çixış etməmişəm (Они, ты – он, они – смотреть

скачки, болит нога, не победить в скачках, ты всегда обманываешь, возбуждаешься на скачках, его жена зовёт, что я не победил, что та девушка привлекает его). 6. *Bəlkə, son mənə inanmırısan ki, bu işin xeyli yoxdur?* (он – им – в магазине есть яблоки, кто-то обманывает, еда была вкусная, это чья-то вина, кто-то – дурак, нет пользы в этих книгах). 7. *Bu mənim günahım deyil ki, o, sizi vaxtında çağırımayıb* (другого выхода нет, он не выступал, он не знает лошадей, он всегда сердится и волнуется, он не хочет принимать участие в соревнованиях, ты играешь медленно).

## ГРАММАТИКА I

Знакомые нам суффиксы **-ıñ<sup>4</sup>** настоящего времени в сочетании с суффиксами **-di<sup>4</sup>** образуют Простое прошедшее время. Его спряжение:

Mən	hirslənirdim	höyacanlanırdım	çağırırdım	inanırdım	udurdum
Sən	hirslənirdin	höyacanlanırdın	çağırırdın	inanırdın	udurdun
O	hirlənirdi	höyacanlanırdı	çağırırdı	inanırdı	udurdu
Biz	hirslənirdik	höyacanlanırdıq	çağırırdıq	inanırdıq	udurduq
Siz	hirslənirdiz	höyacanlanırdız	çağırırdız	inanırdız	udurduz
Onlar	hirslənirdi(lor)	höyacanlanırdılar	çağırırdılar	inanırdılar	udurdular
	сердиться	возбуждаться	звать	верить	побеждать

### ПРИМЕРЫ:

O vaxt mənim on yaşım var idi və mən məktəbdə oxuyur-dum.

В то время мне было десять лет, и я учился в школе.

Dünən mən səni Elçinlə mağazada gördüm. Siz nə alır-dız?

Вчера я тебя с Эльчином видел в магазине. Что вы покупали?

### Упр.7. Поставьте слова-действия в форму Простого прошедшего времени.

Mon - çıxış etmək, o - başlamaq, biz - eşitmək, siz - uzanmaq, sən - oturmaq, onlar - hazırlamaq, o - çıxməq, ayaq - ağrımaq, dörs - qurtarmaq, biz - qaçmaq, siz - hirslənmək, mən - tutmaq, oyun - cəlb etmək, o - höyacanlanmaq.

### Упр.8. Переведите.

1. Mənim əlim ağriyirdi, həkimin yanına getdim. 2. Hər səhər o, yemək alırdı, çantasına qoyurdu və işə gedirdi. 3. Sən məni çağırırdın, bilişəm. Ancaq mən səni eşitmədim, çünkü müəllimlə danışırdım. 4. O, mənə homişə inanırdı. Ona görə məndən heç nə soruşturmdu. 5. Biz baxırdıq ki, atlar necə sürətlə qaçırdı. 6. Biz səyahətə getməyə hazır idik. Mən şəyəri yiğirdim, o, isə yeməkləri hazırlayırdı. 7. O, konsertdə təzə mahni ilə çox yaxşı çıxış edirdi.

### Упр.9. Откройте скобки и переведите предложения.\* Обратите внимание на употребление времен.



-Salam, Mehdi. Soni dünən küçədə (увидел).

Sən haraya (шёл)?

-Salam, Vüqar. Həkimdən (возвращался).

Mənim ayağım (болела). O (посмотрел), dərmən (выписал). Ümumiyyətlə, getməyimin xeyri olmadı.



-Çox pis. Mənim də olim (болит). Dünən basketbol (играл). Biz oyunu ovvolcə (побеждали). Ansaq (не победили). Oyunda uşaqlar çox (волновались) və yaxşı (не играли). Mən çox (сердился). Biz bu yarışda 6-cı yeri (заняли). Mən həkimin yanına getmək (не захотел). Xeyri yoxdur.

-Düz (говоришь). Mən artıq (видел). Mən axmağam ki, onlara (верю).

Yaxşı. Nələlik. Sabah institutda (поговорим).

-Görüşərik.

**Упр.10. Переведите диалог. Добивайтесь беглости в его переводе и воспроизведении.\***

- Привет, Анар! Как поживаешь? Уже много лет, как я тебя не видел.

- Привет, Эмин! Ты – прав. Я – здоров. Спасибо. А ты?

А - Прекрасно, Спасибо. Где ты сейчас? Что делаешь?

Э – Я здесь в Баку. Несколько лет я жил в России. Сейчас я вернулся и живу здесь. Я – женат и имею двоих детей. Я работаю на заводе инженером. В общем, все хорошо.

А – Это хорошо. Я еще не женился.

Э – Не ври. Тебе уже 38 лет. Как Рена? Вы были близкими друзьями. Мне кажется, ты любил её.

А – Те времена уже прошли. Мы любили друг друга, это правда. Но после института она вернулась в Гянджу и, таким образом, все кончилось. Сейчас я работаю в офисе, и у меня много свободного времени. У меня много друзей. Мы часто ходим на ипподром и смотрим скачки. Я всегда волнуюсь и, веришь?, смотрю на них с удовольствием. Одна лошадь привлекла моё внимание, и мне нравится, как быстро она скачет (бежит) на скачках.

Э – А как твоя игра в шахматы? Ты хорошо играл и принимал участие в соревнованиях.

А – Я и сейчас играю и принимаю участие в соревнованиях. Месяц назад я принимал участие в Республиканских соревнованиях, но играл плохо. Это – моя вина, что я занял только 3-е место.

Шахматист из Шеки победил в соревнованиях.

Э – Не сердись. Следующий раз ты выиграешь. Извини, я шёл в больницу, моя жена работает там. Вот мой номер телефона. Звони (zəng et) мне и приходи ко мне домой. Мы побеседуем.



## ГРАММАТИКА II

2. Суффиксы *-di<sup>4</sup>*- также в сочетании с суффиксами *-mış<sup>4</sup>*- образуют Предпрошедшее или давнопрошедшее время, т.е., действие, которое отстоит дальше во времени, чем упомянутые или подразумеваемые действия. Их наличие не обязательно. Просто самой формой глагола показывается, что речь идёт о прошлых событиях. Часто со словами прошлого времени (чера, сколько-то дней, лет назад, в такое-то время в прошлом).

## С П Р Я Ж Е Н И Е :

(+ суффиксы личных местоимений, где гласная “и” также выпадает)

<b>Mən</b>	oynamışdım	çəitmişdım	tutmuşdım	düşmüştüm
<b>Sən</b>	oynamışdin	çəitmişdin	tutmuşdun	düşmüşdün
<b>O</b>	oynamışdı	çəitmişdi	tutmuşdu	düşmüşdü
<b>Biz</b>	oynamışdıq	çəitmişdik	tutmuşduq	düşmüşdük
<b>Siz</b>	oynamışdzı	çəitmişdız	tutmuşduz	düşmüşdüz
<b>Onlar</b>	oynamışdılalar	çəitmişdilər	tutmuşdular	düşmüşdülər

**(к о г д а - т о)**

играл      слышал      поймал      сошёл

**ПРИМЕРЫ:** Lale mənə dedi ki, Vüqar gel-miş-di və soni soruş-muş-du.

Лала мне сказала, что Вугар приходил и спрашивал обо мне.

Кесən həftə mən uşaqlarımı məktəb üçün kitablar almışdım.

На прошлой неделе я своим детям купил учебники.

**Упр.11. Переведите глаголы и поставьте их в давно прошедшее время.**

**Модель:** Он – хранить/держать - o saxlamışdı.

Вы – привлекать, мы – ловить/поймать, они – побеждать, я – звать, он/она – возбуждаться/волноваться, ты – обманывать, они – сердиться, вы – исполнять, я – играть, он/она – слышать, они – приготовить, мы – радоваться/веселиться, вы – кончать.

**Упр.12. Чтение и понимание.**

1.Anar dünən mənə dedi ki, onlar tamaşanı hazırlamağa bir həftə bundan qabaq başlamışdilar. 2.Mən İngiltərəyə onlarla getmədim, çünki mən İngilis dilini öyrənməmişdim. 3.Sevda çox həyacanlanırdı, ona görə ki, o, atasını bu vaxtadək görməmişdi. 4.Mənim günahım odur ki, mən o vaxt yarışlarda iştirak etməmişdim. 5.Mən bilmirdim ki, o, mənə yalan danışmışdı. 6.Mən ona heç nə demədim, çünki o, çox hirslenmişdi. 7.O bilmirdi ki, oyun saat neçədə başlamışdı və gecikdi. 8. Mən işi ni hölo qurtarmamışdım ki, dostlarım məni çağırıdılar. Onlar cıdırə gedirdilər.

**Упр.13. Откройте скобки и переведите текст. (Перескажите его).**

Yay idi. Həftənin axırında mən (жена) ilə valideynlərimizi görmək üçün kondo getmişdik.

Atamın (ноги) (болели), (потому что) o, (уже) çox qoca idi. Bizim kəndimiz dənizin yanındadır və orada qəşəng balaca (приморский парк) var. Orada



axşamlar yaxşı istirahət edirdik. O dəfə Bazar günü orada kond oyunları və at (соревнования) keçirdi.

Qardaşımın uşaqları (уже) böyük idilor və bu (соревнования) (принимали участие). Qardaşım dedi ki, Bazar ertəsi səhər təzdən onun maşını ilə Bakıya

Аспект действия	Простое способ образования суффиксы/примеры	И Р О С Т О Е		Повествовательное способ образования суффиксы/примеры
	Категорическое суффиксы/примеры	Повествовательное суффиксы/примеры		
<b>Настоящее время</b>	(у) <i>ir<sup>4</sup></i> 1.O, her gün işe автобусla gedir <i>Он каждый день на работе едет автобусом</i> 2.iрада indi тақтуб уадып. <i>Продала сейчас машину.</i>			
<b>Прошедшее время</b>	известовательное (составное) (у) <i>ir<sup>4</sup>+di<sup>4</sup></i> О vaxt o Bakıda yaşıyırdı В то время он жил в Баку	(одноразовое действие) <i>di<sup>4</sup></i> Man ona taqtub yazdım <i>Я написал ему письмо.</i> (как свершившийся факт в неполётом прошлом)	(действие в неопределенном прошлом, как результат наличествует в настоящем) <i>miş<sup>4</sup></i> (у) <i>ib<sup>4</sup></i> – во 2-м, 3-м лицах (одинаково употребляются) Man bu şəkli görmüşəm. <i>Я видел эту картину.</i>	(действие в неопределенном прошлом, (раньше других действий), (составное) <i>miş<sup>4</sup>+di<sup>4</sup></i> Man gəlmisdim, burada idim, ancak siz görmedim <i>Я пришел, был здесь, но вас не увидел.</i>
<b>Будущее время</b>	(у) <i>acaq (ğ) asek</i> (у) Men sabah tamaşaya gedəcəyəm <i>Завтра я пойду на представление</i> (обязательно)	(неопределенное) (у) <i>ar<sup>2</sup></i> az, əz – 2-е, 3-е лицо - отр. Sabah axşam man sizə gələrəm. <i>Я завтра приду к вам.</i> (возможно, и не придет)		

gedərik. Yoldaşım (рассердился) ki, o işə gecikir. " Niyo (обманываешь)? Sənин işin saat 10-da başlayır.- mən dedim.- Biz isə bir az (быстро) gedərik və saat 9-da (уже) Bakıda olacaqıq. (Таким образом), biz qaldıq.

Qardaşımın gözəl atı var idi, bizi çox (привлекла). O, böyük oğlunu (позвал) və atı ona verdi. O, (взволновался)və çox sevindi ki, (в состязаниях) atı o sürocək. Biz (верили)

ki, Ramız birinci olacaq. Orada cıdır meydanı yoxdur. At yarışı kəndin yanında boş yerdə keçirdi.Bazar günü axşam hamı (уже) oraya golmişdi və kəndin uşaqları müxtəlif oyunlara başlamışdılar. Nəhayət (скакчи) başladı. Biz çox (волновались).Bizim atımız böyük (скоростью скакал) və birinci yeri (занял). O biri adamlar (сердились) ki, onların atları (соревнование) (не выиграли).

#### Уп.14. Опишите действия на картинках, пользуясь всеми временами.

##### МОДЕЛЬ:

- 1.Bu qız indi velosiped sürür.
- 2.O hər gün sohər velosiped sürür.
- 3.Lalə sohər velosiped sürüb və indi istirahət edir. O, velosiped sürməyi sevir.
- 4.Dünən mən bazardan golirdim və Laləni bağda gördüm. O, velosiped sürdü.
- 5.O dünən nə etdi? – Lalə dünən velosiped sürdü.
- 6.O dünən bir saat velosiped sürdü və evə gəldi.
- 7.Lalə sabah da velosiped sürəcək.
- 8.O, bir az bağda velosiped sürər, sonra gedər, uşaqlar üçün alıma alar.



oturmaq



almaq



danişmaq



oxumaq



sürmək



yazmaq



gözəlmək



yatmaq



vermek



qaçmaq



işlemek



öyrətmək



istirahət etmək



yemək

## Упр.15. Найдите предложения, к которым подходят данные слова.\*

- 1.demişdim. 2.günah. 3.uduram. 4.tutdum, çağırıldım. 5.xeyti, ağıpuyıg.  
 6.hirslenmə. 7.çixış. 8.yalan demişdin. 9.cəlb etdi. 10.axmaqlar.
- 1.Sən ona... .... . Rəşid ona kitablari qaytarmadı. 2.O, mənə inanmadı, ancaq o  
 gördü ki; mən düz.... . 3.Ön çox mənim at yarışları xoşuma gəlir. Mən həmişə  
 pul ... . 4.Hökimin yanına getməyin ... yoxdur: dərman yazır, pul gedir, ancaq  
 ayağım necə ağrıydı indi də ... . 5.Mən bilmirdim ki, cıdır meydanından necə  
 çıxmış. Oranın işçisi mənə ... yolunu dedi. 6.O qacmaq istoyirdi, mən onun  
 əlindən ... və polisi ... . 7.Məni maşının sürətlə getməyi ... .... . Mən  
 dayandım, yolu keçmədim. 8. .... asan yaşayırlar. Həc kim heç vaxt heç no  
 onlardan soruşmur. 9. .... ! Xeyri yoxdur. Sənin oğlun heç kimə qulaq asmır. 10.  
 .... məndədir ki, sənə inanıram və heç vaxt udmuram.

## Упр.16. Откройте скобки и переведите текст. Перескажите текст.



gənclər çox (волновались), ancaq çox uaxşı (пели).  
 Onlardan bir neçəsi bizi (привлекли внимание). Aylıq  
 Hümbətová isə bizim ikimizin do xoşumuza golmişdi.



Üç ay bundan qabaq Elçin və Sona, onun həyat  
 yoldaşı, konsertə (пошли). Konsert dənizkanarı  
 parkda, əl-oyunları sarayında (был). Konsertdə  
 bizim müğənnilərimiz (пели). Hər müğənni on  
 yaxşı mahnisi ilə (выступал). Hər ildə bir dəfə  
 Bakıda bu yarışlar (проходят). Təbiidir ki,



Biz ona təmənnüyyotla (слушали) O, birinci yerə ( заняла)  
 və yarışı (победила). O biri müğənnilərin günahı, bəlkə, o (было) ki, onlar Aylıqün  
 birinci yer tutmağını (не ожидали) və çox köhnə mahnları (спели). Elçin də. (верил) ki, o (победит). Sona isə çox  
 (обрадовался), çünki Aylıqün onun sevimli müğənnisi (была). Onu tamaşaçılar ikinci dəfə (вызывали), ancaq o  
 (не вышла), çünki hər müğənni bir mahni (пела).

Tamaşadan sonra biz dənizkənarı parkda bir az (погуляли).. Hava əla (была).  
 Radio isə düz (говорило), (сказало) ki, axşam yağış(dождь) (будет) ..(В  
 общем), biz o gün çox uaxşı (отдохнули).

**Примечание:** · Təbiidir ki,... - Естественно, что...

## Упр.17. Найдите эквиваленты предложений. Выучите.

Мне нравятся скачки

Sen niyə hirslenirsən?

Не обманывай.

Mənim əlim ağıpuyıg?

Эти соревнования меня привлекают

Bəlkə, o başa düşməyib?

Может, он не понял?

Mən sənə inanmiram.

Где Анар. Позови его..

Cıdır mənim xoşuma gəlir

Почему ты сердишься?

Yalan danışma!

У меня рука болит

Bu yarışlar məni cəlb edir.

Я тебе не верю

Anar haradadır? Çağır onu.

Где выход?

Bəlkə, o yalan danışır?

Это моя вина, что...

Dadlı yemek (nahar)

Может, он обманывает?

Artıq mən sənə demişəm

Я участвую в этих соревнованиях

Bunu etmə. Xçyri yoxdur

Здесь легко выиграть деньги.

Çıxış yolu haradadır?

Я уже тебе сказал

Burada pul udmaq asandır

Вкусная еда (обед)

Mən bu yarışlarda iştirak edirəm

Не делай этого. Бесполезно.

Günah məndə dcyil (ki...)

## РЕЧЕВАЯ ПРАКТИКА


Упр.18. Прочтите и переведите эпизод.

### Bizim boş vaxtimız

Bazar günü idi. Bizim işimiz yox idi, vaxtimız boş idi. Ancaq biz səhər tezden durduq. Mənim həyat yoldaşım sohər yeməyini hazırlamışdı və stolun üstüne qoymuşdu. Şənbə günü axşam biz istirahət etmək haqqında çox danışmışdıq. Yoldaşım demişdi: "Körəm, mən eşitmışom ki, burada yaxşı cıdır meydani var. Hər Bazar günü orada maraqlı yarışlar keçir. Mənim cıdır çox



xoşuma golir. Bu mənim üçün on sevimli tamaşadır. Mən atları çox sevirdəm, onların sürotlə qaçmağı məni cəlb edir. Sabah böyük cıdır olacaq və mən ona baxmaq istəyirəm." - "Mən də cədiri və atları,- Körəm dedi,- çox sevirdəm və cıdırə məmnuniyyətlə baxaram." Beləliklə, biz sohər yeməyini yedik, maşına mindik və cıdır meydanına sürdük. Maşını yoldaşım sürürdü. O da maşını yaxşı sürür. Tezliklə biz meydana çatdıq. Bilet aldıq və yer(lor)imizdə, oturduq.



Meydana çox adam golmişdi. Bizim oraya gəlməyimiz ləp vaxtında olmuşdu. Çünkü təzə atları yarışa bir az bundan qabaq hazırlamışdır. Bir at bizim çox xoşumuza gəlmışdi. Bu atın adı Bağır idi. Çox gözəl at idi. Biz bu ağa pul qoyduq. O, cıdrıda birinci yeri tutdu və biz udduq. Cıdır çox maraqlı keçmişdi, qəşəng-qəşəng atları gördük... Fikirloşdım ki, biz buraya tez-tez gələrik.

Cıdirdan sonra biz kafeyə getdik. Biz çox ac idik, çünkü cıdır iki saatdan çox vaxt tutmuşdu. Kafedə bir saat oturduq, dadlı yeməkləri yedik, müsiqiyə qulaq asdıq, bir az istirahət etdik. Saat dörd idi və bizim hələ çox vaxtimız var idi. Yeməkdən sonra maşını Nəsimi bazarına sürdük. O cıdır meydanına on yaxinidir. Hava isti idi və biz bazaarda çox gözduk. Bazaarda çox şey var idi. Biz bir az alma-armud, bir dənə toyuq aldıq. Bazarın çıxışında bir mağazadan çay aldıq və evə qayıtdıq. Fikirləşmişdik ki, bunları evdə qoyarıq və bir az istirahət edərik, çünkü bizim bazaarda gozməkdən ayaqlarımız ağrıyırı. Sonra axşam ya teatرا, ya da dənizkənarı parka gözməyə gedərik.

#### **Упр.19.Переведите предложения и найдите в тексте для сверки.**

1.Она заняла первое место в соревнованиях, и мы выиграли ставки (деньги). .2.Моя жена вела машину. 3.В субботу вечером мы много говорили об отдыхе. 4.Завтра там будут большие скачки, и я хочу посмотреть на них. 5.У выхода из базара мы купили чай в магазине и вернулись домой. 6.Мы пошли и купили билеты и сели на свои места. 7.Мы были очень голодные. 8.Было четыре часа, и у нас было еще много времени. 9.Погода была жаркая, и мы много гуляли по базару. 10.Это мое самое любимое шоу.11.Потом вечером мы пойдем либо в театр, либо в приморский парк погулять. 12.Наш приход туда был очень своевременным.

#### **Упр.20.Ответьте на вопросы.**

1.Siz nə üçün Bazar günü səhər tezden durmuşduz? 2.Kim səhər yeməyini hazırlamışdı? 3.Siz Şənbə günü axşam nəyin haqqında danışmışdır? 4.Şəfəq cıdır haqqında nə dedi? 5.Kərim onunla razı oldumu? O nə dedi? 6.Səhər yeməyindən sonra onlar haraya getdilər və necə getdilər? 6.Maşını kim süründü? 7.Cıdır meydanında nə qədər adam var idi? 8.Onlar yarışlara çatdilarmı? 9.Onları yarışlarda nə cəlb etmişdi? 10.Onlar necə pul uddular? 11.Cıdirdan sonra onlar haraya getdilər? 12.Onlar niyo Nəsimi bazarına sürdülər? 13.Onlar bazarı çox gəzdilərmi? Nə aldilar? 14.Onlar bazardan sonra nə etməyi fikirləşdilər?

#### **Упр.21.Найдите части о::**

1.Nəsimi bazarı. 2.Biz atları çox sevirik. 3. Atın adı Bağırdır 4. Biz cıdır meydanına gedirik.. 5. Bazardan sonra. 6.Bazar günün səhəri.

#### **Упр.22.Расположите пункты плана в порядке повествования в тексте. Прочтите текст по частям согласно плану и перескажите сначала на русском, а затем на азербайджанском.**

#### **Упр.23.Расскажите о своем посещении скачек (когда, как случилось).**

#### **Ключи к упражнениям.**

#### **Упр.10.Переведите.**

-Salam, Anar! Necəson? Artıq neçə ildir ki, mən səni görmürəm

-Salam, Emin! Düz deyirsən. Mən çox yaxşıyam. Çox sağ ol. Bəs, sən?

A - Öla. Sağ ol. Sən indi haradasan? Haraya gedirsən?

E - Mən buradayam, Bakıdayam. Bir neçə il mən Rusiyada yaşayirdim. İndi

qayıtmışam və burada yaşayıram. Evliyəm, arvad və iki uşağım var. Mən  
indi mühəndis kimi zavodda işləyirom. Ümumiyyətlə, hər şey yaxşıdır.  
Bəs, sənin işlərin necədir?

A - Yaxşıdır. Mən hələ evli deyiləm.

E - Yalan danişma. Sənin artıq 38 yaşın var. Rəna necədir? Siz yaxın dost  
idiz. Mənə cələ golir ki, sən onu sevirdin.

A - O vaxtlar artıq keçib. Biz bir-birimizi sevirdik, düzdür. Ancaq institutdan  
sonra o, Gəncəyə qayıtdı və beləliklə, hər şey qurtardı. İndi mən ofisdə  
işləyirom və mənim çox boş vaxtım var. Mənim çox dostüm var. Biz tez-  
tez cıdır meydanına gedirik və cıdırə baxırıq. Mən həmişə höyacanlanıram  
və, inanırsan, böyük məmən nüyyətlə onlara baxıram. Bir at məni cəlb edib  
və mənə onun cıdırda necə sürətlə qaçmağı xoşuma gəlir.

E - Bəs, sənin şahmat oynamağın necədir? Sən yaxşı oynayırdın və yarışlarda  
iştirak edirdin.

A - Mən indi də oynayıram və yarışlarda iştirak edirəm. Bir ay bundan qabaq  
mən Respublika yarışlarında iştirak edirdim, ancaq pis oynayırdım. Mənim  
günahimdir ki, mən ancaq 3-cü yeri tutdum. Bir Şəkili şahmat oyunçusu  
yarışları udzu.

E - Hərslənəmə. O biri dəfə udarsan. Bağışla, mən xəstoxanaya gedirdim,  
arvadım orada işləyir. Budur mənim telefonum. Zəng et mənə və gol  
evimə, danişarıq.

#### **Үпр.15. Найдите предложения, к которым подходят данные слова.**

1-2.demişdim. 2-10.günah. 3-3.uduram. 4-6.tutdum, çağırırdım.

5-4.xeyri, ağrıyır. 6-9.hərslənəmə. 7- 5..çıxış. 8-1.yalan demişdin. 9-7.cəlb etdi  
10-8.axmaqlar.

# УРОК 21

**1.Повелительное наклонение**

**2.Неопределенный суффикс -sa<sup>2</sup>-**

## Активный словарь



Газ.плита    холод-ник  
Qaz peçi    soyuducu *c.n.*

убирать/чистить  
temizlemek *n.*

продавец  
satıcı

продукты  
orzaq *c.n.*



Картофель  
Kartof *c.n.*

хлеб  
çörek *c.n.*

сыр  
pendir *c.n.*

мясо  
ət *c.n.*

фрукты  
meyvə *c.n.*



Овощи  
Tərəvəz *c.n.*

блюдо(еда)  
xörək *c.n.*

взвешивать  
çəkmək *t.*

баранина - qo'yun əti

другой - baş'qa

мука - un *c.n.*

выбирать - seçmək *n.*

говядина - mal ə'ti

сахар - qənd *c.n.*

уставать - yorulmaq

кусок - ti'ke

прошлый - ke'çən

обижать/ранить - incitmək *n.*

злень - gøyərti *c.n.*

масло – yağ *c.n.*

приближаться - yaxınlaşmaq

праздник - bayram *c.n.*

наступающий - gə'lən

быть сытым - tox olmaq

резать - kəsmək *t.*

почём - neçə'yədir

**Примечание:** yerbə'yer etmək - положить по местам;

tikə - кусок - как мера, не изменяется: bir tikə çögəyər - куску хлеба; iki tikə pendirin - двух кусков сыра.

## Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

A)çəkinək, başqa, xörək, mal əti, qoyun əti, seçmək, tikə, satıcı, pendir, yağ, qənd, tox olmaq, un, yaxınlaşmaq, yerbəyer etmək, neçəyədir, çörek, kartof, keçən, soyuducu, tərəvəz, gələn, bayram, qaz peçi, gøyərti, orzaq, temizləmək, meyvə, ət, kəsmək, incitmək, satıcı, pendir, yorulmaq, yağ, çörek, kartof,

**Б)** сыр, почём, хлеб, зелень, продукты, быть сытым, убирать/чистить, говядина, баранина, обижать, уставать, праздник, ранить, приближаться, разместить по местам, овощи, следующий/наступающий, газовая плита, взвешивать, другой, блюдо/еда, масло, сахар, прошлый, холодильник.

**A)** keçən, ərzaq, təmizləmək, meyvə, tox olmaq, qoynı əti, seçmək, tikə, yerbəyer etmək, neçəyədir, gələn, qaz peçi, göyərti, çökəmək, bayram, başqa, xörək, mal əti, qənd, un, yaxınlaşmaq, soyuducu, tərəvəz, ət, yorulmaq, kəsmək.

**B)** Взвешивать, другой, блюдо/еда, быть сытым, говядина, выбирать, баранина, кусок, продавец, праздник, сыр, масло, уставать, сахар, мука, приближаться, положить по местам, почём, хлеб, картофель, прошлый, холодильник, овощи, следующий/наступающий, газовая плита, зелень, продукты, убирать/чистить, фрукты, резать, ранить, кусок, продавец.

#### Упр.3. Найдите эквиваленты слов.

холодильник - <i>gə'lən</i>	газ.плита - <i>teyvə</i>	продавец - <i>ət</i>
убирать/чистить - <i>kartof</i>	продукты - <i>qaz peçi</i>	сыр - <i>saticı</i>
картофель - <i>soyuducu</i>	фрукты - <i>xötək</i>	мясо - <i>tərəvəz</i>
наступающий - <i>çəkmək</i>	выбирать - <i>ərzaq</i>	овощи - <i>ti'kə</i>
взвешивать – <i>təmizləmək</i>	блюдо(еда) - <i>scəmək</i>	кусок - <i>pendir</i>

баранина - <i>incitmək</i>	говядина - <i>bay'ram</i>	мука - <i>qənd</i>
уставать - <i>yaxınlaşmaq</i>	прошлый - <i>göyər'ti</i>	другой - <i>çörgək</i>
обижать/ранить - <i>tox olmaq</i>	зелень - <i>mal ə'ti</i>	масло - <i>baş'qa</i>
приближаться - <i>qo'yun əti</i>	праздник - <i>kəsmək</i>	сахар - <i>yağ</i>
быть сытым - <i>yorulmaq</i>	резать - <i>kc'çən</i>	хлеб - <i>un</i>

#### Упр.4. Найдите недостающие значения.

убирать/чистить -	продукты - <i>qaz peçi</i>	сыр - <i>saticı</i>
наступающий -	выбирать -	овощи - <i>ti'kə</i>
холодильник - <i>gə'lən</i>	газ.плита -	продавец -
взвешивать – <i>təmizləmək</i>	блюдо(еда) - <i>scəmək</i>	кусок -
картофель -	фрукты - <i>xötək</i>	мясо -

уставать - <i>yaxınlaşmaq</i>	прошлый - <i>göyər'ti</i>	другой -
обижать/ранить -	зелень - <i>mal ə'ti</i>	масло
баранина - <i>incitmək</i>	говядина - <i>bay'ram</i>	мука -
быть сытым -	резать -	хлеб - <i>un</i>
приближаться -	праздник -	сахар - <i>yağ</i>

#### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

ət	başqa	torəvəz	yaxınlaşmaq	çökəmək	xörək
qənd	ərzaq	mal əti	göyərti	yorulmaq	çörgək
ti'kə	saticı	pendir	soyuducu	incitmək	meyvə
yağ	kartof	scəmək	təmizləmək	qoyun əti	gələn
un	kəsmək	qaz peçi	tox olmaq	bayram	keçən

## **Упр.6.Замените полчекнутые слова словами, данными в скобках.**

1.Zəhmət olmasa, mənə 1 kilo ət cökən (сму, нам, им – 2-5 – сахар, мука, хлеб, масло, сыр – дать, покупать). 2.Sizdə mal əti var? (у них, у неё – баранина, свежие фрукты, овощи). 3.Sən haçan bu kartofu təmizləyəcəksən (он, вы, они, мы – положить по местам продукты, фрукты и овощи, поставить газовую плиту в другое место, нарезать хлеб (сыр, мясо), приготовить еду, почистить зелень, картошку)? 4.Sən soyuducu, yoxsa qaz pcçini almağı scçitsən (он, ты, они – купить продукты или фрукты и овощи, купить говядину или баранину, оставаться дома на праздник или пойти в ресторан, на этой или на следующей неделе приготовить вкусное блюдо)? 5.Bağışlayın, qənd(говядина, баранина, мясо, мука, картофель, масло, сыр) nəçəyədir? 6.Mən əlimi kəsmişəm, məni incidir (она). 7.İncitmə məni, mən sənə nə ctmişəm? (его, их – это не его/их вина, он/они очень много работали на прошлой неделе). 8.Sizə (ей, им, вам) nə (сколько мяса, муки, масла, картофеля, сахара, сыра) lazımdır? – Mənə palto(туфли, утюг, холодильник) lazımdır. 9.Kəçən həftə (месяц, год, воскресенье) sən harada idin (он, они – с кем пил, разговаривал, гулял)? 10.Mən qızı yaxınlaşdım vo dədim ki, o, monim xoşuma gəlir (он, Эльчин, мой друг. продавец – я ее подожду, я хочу немного...).

## **Упр.7.Откройте скобки и переведите предложения.**

1.(Продавец) 3 kilo kartof (взвесил) və bizi verdi. 2.Biz bu mağazadan (другой) mağazaya getdik. 3.(Продавец) soruşdu ki, bizi (сколько) (мяса) istəyirik. 4.Mən (каждое) səhər çayımı iki böyük (кусочка) (сахара) qoyuram. 5.Biz (всегда) bu mağazadan (говядину) və (баранину) alırıq. 6. Mən sənə üç dəfə dedim ki, get bazara (мясо) al. Sən deyirsən ki, evi (убрала) və (устала) 7.Qoy qəsfədanı (газовую плиту) üstüno, (масло и сыр в холодильник), (почисти картошку и зелень), (купи два килограмма хлеба, сахар и чай). Mən axşam gəlöcəyəm və (еду) hazırlayacağım.. 8.Anam (нарезала хлеб, сыр) və hər uşağın boşqabına 2 (куска хлеба и два куска сыра) qoymu. 9.Monim bacılarım Holland (сыр) sevirər. 9.Atam soruşdu: 1 kilo un (почём)? 10.(Пришли) Şənbə günü biz mağazaya (продукты) almağa getdik.11.Sənin tərəvəz supun, (уборока комнат, обижашь твоего маленького брата) mənim xoşuma golmir. 12.Atam bazardan qayıtdı və (продукты) anama verdi. O isə (продукты) (разместила по местам) etdi və göyörtini təmizləməyə başladı. 13.Sən əlini necə (порезал)? Səni (больно)? İndi hökimi çığırınaq lazımdır.

## **Упр.8.Найдите предложения, к которым подходят данные слова.\***

1.tikə. 2.scçəcəksən. 3.bayramdır, scçirdim. 4.ət-2. 5.təmizləyirəm. 6.pendiri. 7.kəçən həftə. 8.yerbəyer, xörgüy, toxam. 9.incidir. 10.qənd və un. 11.yağ-çörək. 12.qoyun əti. 13.çəkdi.

1.Bu Holland .... mənim xoşuma golir. 2. Bu mağazada ...yaxşı deyil. Başqa mağazada ....həmişə təzə olur. 3.Satıcı kartofu ..., düz 2 kilo. 4.... ... biz bağı istirahət etməyə getmişdik və bu Bazar günü qayıtdıq. 5.Gələn həftə mənim növbəm çatır. Otaqları mən.... .. 6.Saat 3-də mən bazardan qayıtdım, ərzağı və meyvələri .... etdim, .... hazırladım, yedim və indi..... 7.Mal əti, yoxsa .... ..

sənин xoşuna gəlir? 8.Sən nə qədər meyvələri .... ? Satıcı artıq mağazanı bağlayır. 9.Sizə nə qədər .... və ... lazımdır? 10.Ana, mənə bir ... çörək ver, mən lap acam 11.Ana, Elçin məni həmişə... . Sən iso ona heç nə demirsən. 12.Adətən, mən səhər iczədən dururam və bir tıkə ... - - - bir fincan çayla yeyirəm. 13.Anar, sabah ... və mən sənин üçün tozo palto almışam. Sən həmişə deyirdin ki, sən köhnə paltoda gözirən. Mən iso sonə yaxşısını ....

### Упр.9. Найдите эквиваленты словосочетаний. Выучите.

другой магазин	<b>tezə torəvəz</b>	кушать барапину	<b>nəçəyədir?</b>
взвешивать мясо	<b>soyuducuya qoymaq</b>	2 кило сахара	<b>pendir seçmək</b>
белая мука	<b>ət çökəmək</b>	выбирать сыр	<b>bir tıkə yağ</b>
на прошлой неделе	<b>ağ un</b>	кусок масла	<b>nə qədər</b>
разместить вещи	<b>başqa mağaza</b>	готовить еду	<b>mal əti almaq</b>
класть в холод-ник	<b>adama yaxınlaşmaq</b>	покупать говяд.	<b>qoyun əti ustəmək</b>
свежие овощи	<b>keçən həstə</b>	резать хлеб	<b>iki kilo qənd</b>
бакалейный магазин	<b>otağı temizləmək</b>	почём это?	<b>adami incitmək</b>
убирать комнату	<b>yerbəyər etmək</b>	Обидеть человека	<b>xörək hazırlamaq</b>
приблизиться к чел.	<b>ərzaq mağazası</b>	сколько	<b>çörəyi kəsmək</b>

### Упр.10. Придумайте ситуации, пользуясь этими словосочетаниями.

## ГРАММАТИКА

Повелительное наклонение – это приказы, просьбы, советы в общении.. Если в русском языке они связаны только со 2-м лицом ед. и множ. числа, то в азерб. языке они адресуются во всех лицах. Вы уже знакомы с его употреблением во 2-м лице:

Zəhmət olmasa, dc(yin)- Скажи(те), пожалуйста.

(dc – (у) – in)

### Суффиксы повелительного наклонения, соответствующие личным местоимениям

Mon ged-im	Пусть, я пойду	Biz ged-ək	Пусть, мы пойдём
(Sən) get -	(Ты) иди	(Siz) ged-in	(Вы) идите
O get-sin	Пусть, он/она пойдёт	Onlar get-sin(lət)	Пусть, они пойдут

Аналогичное русскому Пусть (Давай) имеется и в азерб. языке Qoy (gəl). Слово Qoy с другими лицами может быть и опущенным. В переводе оно является повелительной формой слова-действия qoymaq , которое имеет два значения: положить и разрешать.

Слово -gəl- часто употребляется вместо слова -qoymaq- в 1-м и 2-м лицах един. и множ. числа:

Gəl (qoy) mən atanla danışım · Пусть (дай) я с твоим отцом поговорю.

Gəl son atamlı danış - · (Ты) поговори с моим отцом, пожалуйста.

Gəl (qoy) biz atanla danışaq- · Давай(те) мы поговорим с твоим отцом.

Gəlin siz atamlı danışın · Давай(те), вы поговорите с моим отцом.

2. В азербайджанском языке Повелительное наклонение широко употребляется в случаях, когда в русском языке употребляют неопределенную форму глагола \*\*, чтобы выразить приказ или просьбу. В этом случае слова 'qoy' и 'gəl' обычно опускаются.

Oqtay mənə dedi ki, (mən) avtobusla ofisə gedim.

Октаи сказал мне поехать в офис автобусом

### Упр.11. Чтение и понимание.

1.Kərim, gəl bağa gedək və orada istirahət edək.

2.Qoy Kamal bu stolu köhnə evimizə aparsın.

3.Sevil, gol sən bu gün evdə qal.

Mən saat 2-də goləcəyəm. Gedək dənizkənarı parka.

4.Sevil, toləs ki, biz tamaşaşa çataq

5.Sara, qoy Lala Məhmanla danışın və öyrənsin stol haradadıər

1.Керим, давай поедем на лачу и там отдохнем

2.Пусть Камал отнесет этот стол на старую квартиру

3.Севиль, ты оставайся сегодня дома. Я приду в 2 часа. Давай пойдём в приморский парк.

4.Севиль, поторопись, чтобы успеть на представление.

5. Сара, пусть Лала с Мехманом поговорит и узнает, где стол

### Упр.12.Прострягайте предложения в Повелительном наклонении..

#### МОДЕЛЬ:

Gəl mən radioya qulaq asım

(Gəl sən) radioya qulaq as

Qoy o, radioya qulaq assın

Gəl biz radioya qulaq asaq

Gəlin siz radioya qulaq asın

Qoy onlar radioya qulaq assın(lar)

Давай, я послушаю радио

Давай, ты послушай радио

Пусть, он послушает радио

Давайте, мы послушаем радио

Давайте, вы послушайте радио

Пусть, они послушают радио.

1.Gəl mən çörayı kəsim, sən bax. 2.Gəl mən bu şəti oxuyum, sən qulaq as.

3.Gəl mən ərzaqi yerbəyer edim. 4.Gəl mən meyvə-tərəvəzi seçim.

### Упр.13.Переведите диалог.

Sona - Lala, Anara de, mən bazara getmişəm.

Lala - O hacan golır?

Sona - Saat 5.30-da. Qoy o, saat 6-dək evdə qalsın. O vaxtadək mən gələrəm. Anara de evdə nahar etsin.

Hələlik. Unutma. Mən gedirəm.

Lala Salam, Anar. Sona dedi: "Sən evdə qal və nahar et".

Sona saat 5-də goləcək. Nahardan sonra sənin vaxtın olacaq.

Sən böyük otaqda istirahət et və televizora bax.

Anar Çox sağ ol, Lala. Ancaq nahardan sonra mənim vaxtim yoxdur. Mənim işim var. Qoy Sona Azneşt meydanına golsin. Mən onu saat 6-dək orada gözləyəcəyəm. Ona de ki, tələssin.

Lala - Yaxşı. Ancaq mən indi evə gedirəm. Siz ona mesaj yazın.



#### Упр.14.Переведите.\*

Мурад - Привет, Рена. Что ты сейчас делаешь?

Рена -- Я с собачками. Они играются. Где ты?

Мурад - Я сейчас иду домой. Будь дома. У меня свободное время. Давай, пойдём в ресторан и пообедаем. Скажи Лейле, пусть пойдет домой и придёт на следующей неделе

Рена - Лейлы нет дома. Она сказала мне оставаться дома и ждать твоего звонка. Мурал, зайди в магазин и купи немного продуктов. Нам нужно много продуктов, овощи, фрукты и зелень. Завтра, ты знаешь, наш (milli) Национальный праздник. Пусть Лейла купит немного продуктов, а мы, давай, пойдём на базар.

Мурад - Ладно (хорошо). Оставайся дома.



#### ГРАММАТИКА II

1. Неопределенность предметов, лиц и мест выражается посредством вопросительных слов **kim**, **nə**, **hara** + **iso**. Они пишутся раздельно. Но "i" перед согласными обычно выпадает, превращая сочетание в одно слово.

**Kimsə** (iso) - **кто-то**, **nəsə** (iso) - **что-то**, **harasa** (isə) - **где-то**.

Sən i kimso incidib? - Тебя **кто-то** обидел?

Bax, Sevil, çantamda nəsə var - Посмотри, Севиль, в сумке **что-то** есть.

Elçin harasa gedib, bilmirəm - Эльчин **куда-то** ушёл, не знаю.

2. Неопределенность также выражается числом **bır** :

**Bir kəs** - **кто-то**; **bır şey** - **что-то**; **bır yer** - **где-то**.

Sən zavodda bir kəs(kimso) yaxınlaşdırıb?

Ты на заводе **к кому-нибудь** подошёл?

Sən bir şey (nəsə) almışanı? - Ты **что-нибудь** купил?

Mən bir yerə getmək istəyirəm. - Я хочу пойти в **одно место**.

3. С их отрицательной формой вы уже встречались в предыдущих Уроках. Это:  
**heç kim** - **никто**, **heç nə** - **ничто**, **heç hara** - **никуда**

Они имеют такие синонимичные словосочетания, как:

**heç kəs** - **никто**, **heç bir şey** - **ничто**, **heç yer(yan)** - **нигде**.

O oraya birinci dəfə getmişdi. O orada heç kimi (kəsi) tanımırdu. Ona görə o heç nə (heç şey) öyronmodi və oradan heç hara (yərə, yana) getmodi.

Он **туда** **попал в первые**. Он там **никого** не **знал**. Поэтому он **ничего** не **узнал** и **оттуда** **никуда** не **пошёл**.

4. Как вы заметили в примерах все эти выражения неопределенности склоняются как существительные. Ниже дается склонение основных из них:

<b>Kimsə</b>	<b>кто-то</b>	<b>noso</b>	<b>что-то</b>	<b>harasa</b>	<b>где-то/куда-то</b>
<b>Kiminsə</b>	<b>кого-то</b>	<b>nøyinsə</b>	<b>чего-то</b>	<b>haraninsa</b>	<b>этого где-то</b>
<b>Kiməso</b>	<b>кому-то</b>	<b>nøyəsə</b>	<b>чему-то</b>	<b>harayasa</b>	<b>куда-то</b>
<b>Kimi(y)so</b>	<b>кого-то</b>	<b>nøyiso</b>	<b>что-то</b>	<b>haranisa</b>	<b>это где-то</b>
<b>Kimdəsə</b>	<b>у кого-то</b>	<b>nədəsə</b>	<b>в чём-то</b>	<b>haradasa</b>	<b>в этом где-то</b>
<b>Kimdənsə</b>	<b>от кого-то</b>	<b>nədənsə</b>	<b>от(из) чего-то</b>	<b>haradansa</b>	<b>от этого где-то</b>

**Примечание:** В азербайджанском языке *hara* означает **неопределенное место** и склоняется как существительное.

5. Суффиксы **-sa,sə-** могут переходить от вопросительного слова к словам-действиям (глаголам), придавая значение напрасно повторяющегося действия:

*Kimi gördüməsə, kimdən soruştımsa mən heç nə öygənmədim.*

*Кого бы я не видел, кого бы не спросил, я ничего не узнал.*

*Naraya gedirəməsə, nəyi gotırırməsə, onun xoşuna gəlmir*

*Куда я не хожу, чего не принесу – ему не нравится.*

## МОДЕЛЬ:

(bir↓ şey)

-İradə, sən noso seçmişsən?

- Ирада, ты что-нибудь выбрала?

-Hələ, heç nə.

- Пока ничего.

-Gəl, buna baxaq.

- Давай посмотрим на это.



-Pul kimdəsə var?

- Есть кто-то у кого есть деньги ?

-Heç kimdə. Ancaq Anarda.

- Ни у кого. Только у Анара.

-Anar səndə nə var?

- Что у тебя есть?

-Heç nə!

- Ничего!



-Otaqda kimsə var?

- В комнате кто-нибудь есть?

-Xeyr. Hələ heç kim (kəs)

- Нет. Пока никто не пришёл.

gəlməyib.



-Bu kiminsə yeridir?

- Это чьё-то место?

-Bəli. Oğlan harasa gedib, indi  
gölər

- Да. Парень куда-то ушёл,  
сейчас придёт.

-Mən Kamalı harada görögəm?

- Где я увижу Камала?

-Heç harada. Mənə dünən kimso  
yaxınlaşdı və dedi ki,                   ко мне подошёл и сказал,  
o harayasa xaricə gedib.           что он уехал куда-то заграницу



## Упр.15.Переведите падежные формы неопределенных слов.\*

А) 1.В где-то, 2.кому-то, 3.от (из) чего-то, 4.чей-то, 5.куда-то, 6.никому, 7.вничём, 8.в чём-то, 9.От кого-то, 10.не откуда, 11.ничему, 12.ничего не купить, 13.откуда-то, 14.ничего, 15.где-то, 16.чему-то.

б) 1.Kimdənsə, 2.nöyinsə, 3.heç nədə, 4.haradasa, 5.kiminə, 6.nöyişə, 7.heç kimdən, 8.harayasa, 9.nədəsə, 10.heç yero, 11.kimisə, 12.heç nədən, 13.haradansa, 14.heç kimin, 15.haranınsa, 16.kiməsə, 17.heç şeyin(nəyin).

## Упр.16.Переведите диалоги.

1.Bu kimdir? - Kimsə. Mən onu tanımırəm.- Bəs, mən onu tez-tez burada görürom. Mənə cəl golir ki, o, mənə haradasa rast golmişdi. Mən dostumla danışirdim, o yaxınlaşdı və noyiso bizdən sorşdu.- Bəlkə də. - Hə,hə, O, qaz peçi və soyuducu almaq istəyirdi. Biz ona dedik ki, o mağaza haradasa yaxındadır.

2.Son şeyləri yerböyer etdin? - Bir şey var ki, yerböyer edim? - Atan nəsə alib. Bax, nədir. Sabah bayramdır. Ana bayram xörəyi hazırlayacaq. - Kartof, göyərti və bir az ot. Onlardan başqa nə olacaq. Nə olur olsun, ancaq mən kartof yeməkdən yorulmuşam. Haraya gedirəm, mənim qabağıma kartof, çörək, ağ pendir və göyərti qoyular. - Nəsə mən səni başa düşmürom, sən nə istəyirsin. - Həc nə! Sabah bayramdır, yox? Mən də dadlı xörək istəyirəm. - Ata bazardan golib. İndi sən mağazaya get, ərzaq al. Ana dedi ki, ərzağı seçsin, görsün təzədir, ya yox. Son satıcıni tanıyırsan, yox? Ona de ki, unu, yağı, pendiri, qəndi düz çəksin. Ata artıq meyvə-tərəvəzi alib. Mən iso otaqları təmizləyərəm, hər yer təmiz olsun.

## Упр.17.Переведите краткие вопросы и ответы. Заучивайте путём вопросов и ответов друг другу.\*

1.Что это? – Ничего. Это билет на скачки. Ты сказал мне купить его для тебя. 2.Куда он идёт? – никуда. Это – не твоё дело. 3.Кто-то спрашивал тебя.-Ты спросил у этого 'кто-то' его имя? 4.Ты что-нибудь сделал? – Ничего. Я жду человека. – Тогда отдай это 'ничего' тому человеку. Это твой начальник. 5.В магазине кто-нибудь был? – Никто, кроме меня. 6.Ты сказал кому-нибудь об этом плане?- Нет, никому. 7.Где Анар? – Где-то здесь. – Скажи ему нарезать немного хлеба и сыра.

## Упр.18.Прочтите и переведите текст.

### BAZARLIQ

1.Bizim ailəmizdə anam və atam həstədə iki-üç dəfə bazara gedirlər və ailəmizə yemək üçün hər şey alırlar. Adəton, onlar Çərşənbə və Bazar günü Təzə bazara gedirlər. Bazar bizim evimizdən uzaq deyil və 271 avtobusla onlar düz bazara çatırlar. Evdə ərzaq qurtarmışdı və keçən Bazar günü onlar bazara getmişdilər. Onlar həmişə ovvəl mağazaları görirlər. Dünən onlar oradan ot, yağı, pendir, qənd, un və başqa orzaqları aldılar. Anam satıcıya yaxınlaşdı və soruşdu:

Anam: Bağışlayın, ot neçəyədir?(Otın kilosu neçəyədir?)

Satıcı: Hansı ot?(Hansi otin?) Mal oti(nin) yoxsa qoyun oti(nin)?



Anam: Mal oti(nin). Mono 2 kilo mal oti lazımdır.

Satıcı: Mal otiñin kilosu 9 minodır. Seçin.

Hansı tiko sizin xoşunuza gəlir?

Anam: Zəhmət olmasa, bu tikəni çökin.

Satıcı: Bu lap təzə ottdır. Burada bir kilodan coxdur. Qaşın?

Atam dedi: Qoyun qalsın. Nə qodər verəcəyəm?

Satıcı: 21 min 400 manat.

Anam: Budur. Götürün.

Satıcı: Çox sağ olun. Həmişə gəlin.

Sonra onlar başqa mağazaya getdilər və yağ, pendir aldılar. Onlar ərzaqları aldılar və evə qayıtlılar. Ərzaqları yerböyer etdilər və nahar etməyə oturdular.

**Упр.19. Сыграйте сцену: канун праздника; мать даёт задания членам семьи для праздничного застолья; отец делает покупки на базаре; сын делает покупки в магазине, дочь убирает комнаты.**

**Мать:** Омар, ты иди на базар и купи.....

**Анар.** ты возьми корзину и или в продуктовый магазин.

**Хумар,** ты убери комнаты, я уберу самую большую.


**Отец:** - Извините, сколько стоит зелень, картофель, яблоки? Мне нужно (2-3) килограмма ...: сколько всего?

**Продавец:** Они 1(2-5) манат (копееек – җərikdir). Вы хотите...?

**Анар:** Извините, я хочу немного продуктов.

Пожалуйста, взвесьте мне килограмм (2-3) сахара, масла, муки, сыра, три штуки хлеба. Сколько всего?

**Продавец:** Пожалуйста. Вы хотите чай, сок, немного минеральной воды;



- Хумар; ты сначала почисти окна, а двери оставь мне.

- Хорошо

- Потом убери комнаты, пожалуйств, поставь стол на место и расставь стулья.

- Я не забуду.

- Ладно, они скоро придут. Пожалуйста, возьми все и положи по местам. Мы будем работать вместе.



### Ключи к упражнениям

**Упр.8. Найдите предложения...**

1-10.tiko. 2-8.seçocokşən. 3-13.bayramdır, seçirdim. 4-2.ot-2.

5-5.təmizləyirəm. 6-1.pendiri. 7-4.keçən həftə. 8-6.yerböyer, xörəyi, toxam.

9-11.incidir. 10-9.qond vo un. 11-12.yağ-çörök. 12-7.qoyun öti.

13-3.çokdi.

#### Упр.14.Переведите диалоги.

Murad - Salam, Rena. Son indi no edirson?

Rena - Men itlərləyəm. Onlar oynayırlar. Son haradasan?

Murad - Men indi evo golırom. Evdə ol. Menim boş vaxtım var. Gol, gedək restorana və orada nahar edək.

Leylaya de, evo getsin və golon həstə golsin.

Rena - Leyla burada yoxdur (deyil). O, mənə dedi ki, evdə olum və sonın zongını gözləyim. Murad, mağazaya get və bir az orzaq al. Bizi çoxlu ərzaq şəyleri, tərəvəz, meyvə və gəyərti lazımdır. Sabah bizim milli bayramımızdır, son bilirsən. Qoy, Leyla bir az ərzaq alsın, biz isə bazara gedək.

Murad - Yaxşı. Evdə ol.

#### Упр.15.Переведите налажные формы слов неопределенности.

a) 1.Haradasa, 2.kiməsə. 3.nədənsə. 4.kiminsə. 5.harayasa. 6.heç kimə. 7.heç nədə. 8.nədəsə. 9.kimdənsə. 10. Heç haradan (yandan). 11.heç nəyə. 12.heç nə(yi) almamaq. 13.haradansa. 14.heç nəyin. 15.kimdəsə. 16.nəyəsə.

b) 1. От кого-то, 2.чего-то, 3.ни в чём. 4.где-то. 5.ней-то. 6. вижу что-то. 7.ни от кого. 8.куда-то. 9.в чём-то. 10.никуда. 11. кого-то. 12.ни от чего, 13.откуда-то. 14.ничей. 15. принадлежащее какому-то mestu. 16.кому-то. 17.принадлежащее ничему.


#### Упр.17.Переведите вопросы и ответы.

1.Bu nədir? - Heç nə. Bu cıdırə biletidir. Son dedin ki, sonin üçün alım. 2.O haraya gedir? - Heç yana(haraya). Sonin işin deyil. 3.Kimsə soni soruşdur. - Son o kimsədən adını soruştun? 4.Sən nəsə (bir şey) etmişsin? - Heç nə. Mən adam gözləyirəm. Onda bu 'heç nəyi' o adama ver. O, bizim bossumuzdur. 5.Mağazada kimsə var id? - Məndən başqa heç kim. 6.Sən bu plan haqqında kimsə danışmışsan? - Xeyr, heç kimə. 7.Anar haradadır? - Haradasa buradadır. - Ona de ki, bir az çörök və pendir kəssin.

## УРОК 22

- 1.Глагольная форма Арзу(Пожелания).**  
**2.Указательные местоимения Elə, bələ.**  
**3.Суффиксы -li<sup>4</sup>- (Откуда вы родом?)**

### Активный словарь



Одежда  
paltar c.n.



рубашка  
köynök



брюки  
şalvar



пучок  
dəstə




трава  
ot c.n.



капуста  
Kələm c.n.



рыба  
balıq c.n.



морковь  
kök c.n.



лук  
soğan c.n.

Готовить/варить - <i>bışırıtmək</i> n.	директор - <i>mü'dir</i>	свой/сам - <i>öz</i>
думать- <i>sıkırılışmək</i> n.	опять/снова - 'yəsnə	продавать - <i>satmaq</i> n.
уносить/уводить - <i>aşqıtaq</i> n.	некоторые - 'bozı	мягкий - <i>yum'şaq</i>
твёрдый/крепкий - <i>bərk</i>	бояться - <i>qorxmaq</i>	лёгкий- <i>yün'gül</i>
показывать - <i>göstirmək</i> n.	принести - <i>gətirmək</i> n.	тяжёлый - <i>a'ğır</i>
беспокоиться- <i>nara'hat olmaq</i>	тратить - <i>xərcləmək</i> n.	корзина - <i>zən'bıl</i>
посыпать - <i>göndərmək</i> n.	дорогой (о цене)- <i>ba'ha</i>	дешёвый - <i>u'cuz</i>
разводить костёр - <i>osaq(od) qalamaq</i>	мне бы хотелось.... - <i>mən istordim ki...</i>	

**Примечание:** Употребление слова -*öz*-

1. **ÖZ** как объект означает **САМ** и может изменяться по падежам и лицам.

Mən özüm Son özün. Q, özü - Я сам, Ты сам, Он сам, Они сами по лицам

Оно склоняется в сочетании с притяжательными местоимениями

Mənim özümün(özümə, özümde, özümən) – **самого(самому, в самом, от самого)- по падежам**

Onlar özləri şərləri yazdlar və müəllimin özünə göstərdilər.

**Они сами написали стихи и показали их учителю самому.**

2. **ÖZ** как прилагательное означает **собственный** и не склоняется.

Onun öz maşını var - У него есть (своя) **собственная машина**

**Выражения:** *Eybi yoxdur* – **ничего** (не имеет значения).

-Mən məktubu göndərəməmişəm. - *Eybi yoxdur.* - Я не послал письмо. – **Ничего.**

Yaxşısı (odur ki)... - Хорошо то, что.... Yaxşısı, mən onun atası ilə danışım (Pisi) (плохо) **Хорошо, если я поговорю с его отцом**

Baxmayaraq ki,... - **несмотря на....**

*O, evi satdı, baxmayaraq ki, heç kim razi deyildi.*

**Он продал дом, несм отря на то, что никто не был согласен .**

## Введение и закрепление новых слов.

**Упр.1. Прочтите слова и их эквиваленты.**

**Упр.2. Переведите.**

a) *bışirmək*, *köynək*, *müdir*, *paltar*, *yenə*, *satmaq*, *aparmaq*, *bozi*, *şalvar*, *yüngül*, *bərk*, *yumşaq*, *göstərmək*, *mən istordim ki*, *balıq*, *ocaq(od)* *qalamaq*, *ağır*, *narahat olmaq*, *zənbil*, *xərcələmək*, *baha*, *göndərmək*, *dəsto*, *qorxmaq*, *öz*, *ucuz*, *götürmək*, *ot*, *kök*, *fikirləşmək*, *soğan*, *kələm*, *bozi*, *şalvar*, *yüngül*, *zənbil*.

б) варить, рубашка, директор, одежда, опять, продавать, уносить/уводить, снова, некоторые, брюки, лёгкий, мягкий, разводить костёр, показывать, рыба, тяжёлый, беспокоиться(ся), корзина, мне бы хотелось, тратить, посыпать, пучок, дорогой, бояться, сам/свой, дешевый, приносить, трава, морковь, думать, лук, капуста, продавать.

а) *xərcələmək*, *baha*, *bışirmək*, *köynək*, *müdir*, *ocaq(od)* *qalamaq*, *bərk*, *yumşaq*, *göstərmək*, *göndərmək*, *mən istordim ki*, *dəsto*, *qorxmaq*, *kök*, *fikirləşmək*, *soğan*, *paltar*, *yenə*, *satmaq*, *aparmaq*, *balıq*, *ağır*, *narahat olmaq*, *öz*, *ucuz*, *götürmək*, *ot*.

б) уносить/уводить, некоторые, тяжёлый, беспокоиться, корзина, тратить, посыпать, пучок, одежда, опять, мягкий, снова, показывать, мне бы хотелось, рыба, дешёвый, разводить костёр, приносить, трава, варить, рубашка, директор, брюки, лёгкий, крепкий/твёрдый, морковь, думать, лук, капуста, дорогой, бояться, сам/свой.

**Упр.3. Найдите эквиваленты слов.**

показывать – <i>fikirləşmək</i>	рубашка - <i>zən'bil</i>	брюки - <i>kök</i>
твёрдый/крепкий - <i>ba'ha</i>	корзина - <i>mü'dir</i>	морковь - <i>öz</i>
дорогой (о цене)- <i>bışirmək</i>	продавать- <i>köynək</i>	лук- <i>şalvar</i>
готовить/варить - <i>bərk</i>	директор - <i>'uspə</i>	свой/сам - <i>balıq</i>
думать- <i>göstərmək</i>	опять/снова - <i>satmaq</i>	рыба - <i>soğan</i>

уносить/уводить - <i>götürmək</i>	некоторые - <i>a'ğı</i>	мягкий - <i>paltar</i>
бояться - <i>nara'hat olmaq</i>	лёгкий - <i>'bəzi</i>	одежда - <i>ot</i>
приносить - <i>göndərmək</i>	тяжёлый - <i>koləm</i>	пучок - <i>yumşaq</i>
беспокоиться- <i>aparmaq</i>	тратить - <i>yün'gül</i>	трава - <i>u'cuz</i>
посыпать - <i>qorxmaq</i>	капуста - <i>xərcələmək</i>	дешёвый - <i>dəstə</i>

**Упр.4. Найдите недостающие значения.**

показывать – <i>fikirləşmək</i>	рубашка -	брюки - <i>kök</i>
твёрдый/крепкий -	корзина -	морковь - <i>öz</i>
дорогой (о цене)-	продавать- <i>köynək</i>	лук-
готовить/варить - <i>bərk</i>	директор - <i>'uspə</i>	свой/сам -
думать- <i>göstərmək</i>	опять/снова -	рыба -

уносить/уводить -	некоторые - a'ğır	мягкий - <i>paltar</i>
бояться -	лёгкий -	одежда - <i>ot</i>
приносить -	тяжёлый - <i>kələm</i>	пучок -
беспокоиться- aրaмaq	тратить -	трава -
посыпать - qoхtmaq	капуста -xərgləmək	дешёвый -

**Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.**

xərcəmək	bışirmək	köynək	müdir	icuz	ot
fikirləşmək	qorxmaq	pałtar	zənbil	yenə	öz
göndərmək	aپaмaq	satmaq	soğan	şal'var	bozi
narahat olmaq	gotirmək	yüngül	dəsto	bərk	kök
göstərmək	yumşaq	kələm	baliq	baha	ağır

**Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.**

1. Mən bışitməyi (фрукты и овощи, рыбу, дорогую одежду, лук и морковь в супе) scvırəm. 2. Bu kələm şorbası(лук и морковь, эти белые туфли, рыбный суп. лёгкая одежда, эта белая рубашка, эти брюки) xoşuma gəlir. 3. Elçin yenə atasına məktub (корзину фруктов и овощей, букет цветов, две капусты, две большие рыбы, рубашку, брюки, туфли) göndərdi. 4. Sevda bazardan 2 kilo et (корзину фруктов и овощей, две капусты и зелень, букет цветов, свежую рыбу, лук, морковь, что-то, ничего, рубашку, брюки, туфли) gotirdi. 5. Vaxmayaraq ki, mən özümə heç nə almamışam, o, özünə bahalı palto (некоторые вещи, ничего, дешёвые брюки, туфли, голубую рубашку, одежду, красивую ручку) alıb. 6. Sən bu şeyləri haraya (тяжёлые чемоданы, мягкий хлеб, новую рубашку, букет цветов, много пучков зелени) aparırsan? 7. Sən bu gün nə bışirmisen? - Mən heç nə bışirməmişəm (мясной суп, рыбный суп, овощной суп; что-то, но не покажу тебе; дорогую еду, я пошлю и ты увидишь). 8. Narahat olma! O, heç kimdən qoхtmır (не растратит опять деньги, он думает, прежде чем что-то делать, погода не очень холодная).

**Упр.7. Откройте скобки и переведите предложения. Расскажите о своих походах за покупками.**

Bir gün mən anamla şəhərə getdim. Anam dedi: "Gəl biz əvvəl bazara gedək, bir az meyvə və tərəvəz alaq. Sonra hər şeyi evdə yerbəyer edək və mağazaları gəzək." "Mən də belə (думаю)" - mən dedim. Biz avtobusa mindik və Təzə



bazara gəldik. Mən (взял корзину) və biz meyvə-tərəvəz almağa başladıq. Anam meyvəni və tərəvəzi alırdı mən isə (в корзину) qoyurdum. Biz (капусту) və bir neçə (пучков) göyürtü də alıq. Anam bacıma dedi ki, bu gün (сварить

борщ) və axşam bizo ət supu versin. Biz hər şeyi aldıq. (корзина) çok (тяжёлая) idi. Anam (тяжёлые) şeyləri (несла), mən isə (лёгкие). Biz evə şeyləri taksi ilə (принесли). Evdə anam (корзину) açdı. Anam hər şeyi (из корзины) götürdü və stolun üstüne qoydu. Çok pul (потратили). Anam atama şeyləri (показала). Atamın xoşuna gəlmədi, (несмотря на то,) ki, biz (рыба) başqa hər şey almışdıq. Atam qardaşımı mağazaya (послал) ki, (рыбу) alısm. Biz iso (некоторые) şeyləri soyuducuya qoysuq və göyörtini temizləməyo başladıq.



Sonra biz mağazaları gozməyo getdik. Mənə qış (одежда), qardaşımı isə yay (рубашку) lazım idi. Atam çok (забеспокоился) ki, biz çok pul (растратили). Ancaq anam dedi ki, o qoy (не боится). Anam (сама) hər şeyi yaxşı (думает), atam qoy (не беспокится). Bizim evimizin yanında büyük (одежда) mağazası var. Biz satıcıları tanıydıq. Beləliklə, biz oradan bir qədər (дешёвую) qardaşımı (рубашку), (брюки), mənə iso bir qəşəng qış paltosunu aldıq. Biz evo çatmışdıq ki, Anar da haradansa əlində (рыба) goldı.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

- 1.paltar. 2.xərcləmişdim, baha. 3.göstərirler. 4.zənbili, bərk və ağır. 5.yenə. 6.yüngül, göndərmişdi. 7.balıq. 8.müdiridir. 9.narahat olmayım. 10.bişirmək. 11.yumşaq. 12.qorxdum. 13.yaxşısı.

1.Mənim dayım böyük mağazanın .... 2.Mağazanın bir hissəsində onlar .... satırlar, o biri hissəsində isə orzaq, meyvə və torovoz satırlar. 3.Mağazada çoxlu satıcı işləyir. Hər gün çox adam nəsə almağa, baxmağa golit-gedir. Saticılar onlara müxtəlis paltarları .... 4.Bu gün mən dostumla ... buraya gəldim. 5.Mən .... yay paltarı və başqa şeylər lazım idi. Dostumu anası nəsə orzaqdan almağa .... 6.Kimsə onlara xaricdən gəlməmişdi və anası nəsə dadlı ... istəyirdi. 7.Paltar hissəsində mən özümə iki köynök, şalvar və ... ayaqqabı aldım. 8.Istəyirdim bir dənə də şalvar alım, ancaq ... ki, ayrı şeylərə pulum çatmaz. 9.... , mən bir şalvar alım,- fikirləşdim. Golən ay özümə ayrı şalvar alaram. 10.Dostum da dedi ki, ... ..., golən dəfə alaram. Sonra biz keçdiq orzaq hissəsinə. 11.Pulun çoxunu mən artıq ... , baxmayaraq ki, şeylər ... deyildi, bir qədər ucuz idi. İndi isə mən baxırdım ki, dostum nə alacaq. 12.O, ... acı və bir-bir içino ərzaqları yiğirdi: ovvəlce ... və... (kolom, kartof, kök, alma), sonra isə yüngül, yumşaq şeyləri (yağ, pendir, göyörti). Beləliklə, nə lazım idi hər şeyi aldıq və mağazadan çıxdıq. 13.Yolda, başqa balaca balıq mağazasından o, .... aldı və ağır zənbillərlə evo qayıtdıq.

#### ГРАММАТИКА I

Перейдём к некоторым тонкостям языка. В азерб. языке имеется также глагольная форма «АРЗУ» (Нежелания, совета), которая образуется при помощи суффикса - ə, а - + суффиксы Личных местоимений:

## Я (хочу) хотел бы, чтобы ты отнёс ..., Мне(тебе) следует...

	Лицо	Утвердительная	Отрицательная
Mən	Mən	Gedəm satam	Getməyəm satmayam
Istəyirəm	Sən	Gedəsen salasan	Getməyəsən satmayasan
Я (хочу)	O	Gedə sata	Getməyə satmaya
GƏRƏK- следует	Biz	Gedək sataq	Getməyək satmayaq
	Siz	Gedəsiz satasız	Getməyəsiz satmayasız
	Onlar	Gedələr satalar	Getməyələr satmayalar

Вы пользуетесь этой формой, когда вы хотите выразить свое желание, мечту о каком-то действии, состоянии.

*Mən arzu cdırəm ki, oğlum teatrda yaxşı oupaya.*

Я желаю (мечтаю), чтобы сын хорошо выступил (играл) бы в театре.

*Müdir istəyir ki, hanım opip təqazasına golo(lər) və ərzaqları ala(lar).*

Директор желает, чтобы все приходили и покупали бы в его магазине.

Желаемое действие обычно относят к настоящему или будущему. В азерб.языке это действие, отнесенное от настоящего или прошлого момента по форме образования не изменяется.

*Anam istəyir ki, tənən təcəvoni xalama aparam.*

Мать хочет, чтобы я отнес эти фрукты моей тёте.

*Anam istəyirdi ki, tənən təcəvəni xalama aparam*

Мать хотела, чтобы я отнес эти фрукты моей тёте.

В этом случае форма Повелительного наклонения также может употребляться. Различие лишь в выражаемом чувстве: требование или пожелание. GƏRƏK означает желание, совет, нужность. Соответственно в 1-м и 3-ем лицах часто употребляется также Повелительная форма.

Bu il mən gərək özümtə təzə palto alam (im). - Эквивалент **lazım**.

В этом году я хочу (желаю, мечтаю, мне нужно) купить новое пальто.

Нереальное желание относит действие к прошлому или настоящему.

В азерб.языке это определяется по контексту, но выражается одной формой:

- a,ə - + (y)di<sup>2</sup> + суффиксы личных местоимений. Очень часто нереальное желание вводится словом **-KAŞ** – Вот если бы... или Жаль, что...

	Лицо	Утвердительная	Отрицательная
GƏRƏK-	Mən	Alaydim goləydim	Alma(y)aydim golmə(y)əydim
	Sən	Alaydin goləydin	Alma(y)aydın golmə(y)əydin
	O	Alaydı goləydi	Alma(y)aydı golmə(y)əydi
KAŞ	Biz	Alaydıq goləydik	Alma(y)aydıq golmə(y)əydik
	Siz	Alaydır goləydz	Alma(y)aydır golmə(y)əydz
	Onlar	Alaydilar goləydlər	Alam(a)yaydilar golmə(y)əydlər

Kaş mənim dostlarımdı indi burada olaydılara - Вот если б мои друзья сейчас были здесь, или Жаль, что моих друзей сейчас здесь нет.

Kaş sən o kitabı o vaxt satmayaydım - Вот если б ты тогда не продал книгу, или Жаль, что ты тогда продал книгу.

## **Упр.9.Поставьте эти слова-действия в АРЗУ-форму.**

**Модель:** mən - göstərmək. - Mən göstərəm, göstərəydim.

Sən - göndərmək, biz - fikirləşmək, onlar - satmaq, siz - aparamaq, o - qorxmaq, mən - seçmək, onlar - təmizləmək, o - kosmək, biz - incitmək, sən - yaxınlaşmaq, siz - göstərmək, onlar - olmaq, mən - colb etmək, o - inanmaq.

## **Упр.10.Допишите необходимые суффиксы АРЗУ-формы. Переведите.**

- 1.Kaş bu mağaza evimizin yanında ol... .
- 2.O çok istəyirdi ki, anası narahat olma... .
- 3.Ata deyir ki, sən görək mağazaya ged... və 1 kilo soğan al... .
- 4.Kaş mən o məktubu göndərmə... .
- 5.Mən arzu editəm ki, dayım bir zənbil meyvə götür... .
- 6.Mən istəyirəm ki, atam mənə tozə şalvar al... .
- 7.Biz istərdik ki, bizim öz mağazamız ol.... .
- 8.Mən görək bork və ağır torovəzləri altdan qoy.... .
- 9.Kaş mən ətin yerinə balıq al... .
- 10.Sən istərdin ki, sən də mağaza müdürü ol... .

## **Упр.11.Чтение и понимание.**


### **MƏNİM ARZULARIM**

Mən uzaq dağlarda yaşayırəm. Bizim kəndimiz dağın ləp yuxarısındadır, çox qoşəng yerdir. Mən artıq hər yeri gəzmişəm: dağları, yaşıl meşələri, çayları, gölləri. Mənim böyük arzum odur ki, şəhərdən bir adam gələ, onunla tanış olam. Bir gün səhər tezədən duram, çay-çörək yeməkdən sonra bir az yemək götürəm və onunla dağlara çıxməm. O, buraları tanımir və mən istərdim ki, onu mənim sevimli yerimə aparam. O yer qoşəng gölün sahilindədir. O gölə dağlardan balaca çaylar axır. Orada mənim balaca qayığım var. O qayıqda gölə çıxaq və bir-iki balıq tutmaq. Sonra mən istərdim ki, oradan müxtəlis rongdə güllər yığaqlı, ocaq qalayaqlı, tozə balıq bişirək, yeyək, yumşaq otun üstünlərə uzanaq. Sonra o, özü gedə və göldən içmək üçün təmiz suyu götürə. Mənim arzularım, mənim arzularım!. Kaş bir adam goləydi və mən onunla bir yerdə bu qoşəng yerləri gəzəydim!



## **Упр.12.Переведите.\***

Начинался учебный год. Я с мамой пошли в Центральный универмаг. Я хотел, чтобы мы пошли туда. Это не далеко. Я хотел, чтобы мы купили всё. Мы купили летние и зимние туфли, длинные брюки, две рубашки и различные вещи. Мы также купили несколько тетрадей. Мать хотела написать письмо и послать его её брату. Затем мы пришли домой. Отец рассердился и спросил, почему мы так поздно пришли. Мать показала ему все. Отец посмотрел на них и сказал: "Мне кажется, что вы растратили много денег". Мать не ответила, но потом сказала ему дать ей его рубашку: она была грязная. Он сказал, что он знает, что она грязная и



отдал ей рубашку. Мать сказала отцу, чтобы он дал ей немного денег:  
“Опять?!”, он сказал. – “Не беспокойся!” ответила мать. Отец сказал ей взять их из его ручной-сумки. Мать открыла сумку, однако, там ничего не было. “Ничего – сказала она – возьми свою сумку и этот список и положи их на свою твёрдую голову. Пусть она подумает. Твой учебный год уже начался”.

## ГРАММАТИКА II

1. Ва вы часто услышите такие слова, как - *clə* и *bclə* -. Они широко используются в разговорной речи, и во многих случаях они синонимичны. Они используются перед а) прилагательными (хороший, плохой, длинный и т.д.) и наречиями (быстро, редко и т.д.), б) существительными (предметы), глаголами (говорить, идти, видеть и т.д.).

а) с прилагательными и наречиями они обозначают – **такой-** степень качества: *İndi binalar (b)clə hündürdür* - Сейчас здания такие высокие  
*Bclə təz gətir!*! - Не иди так быстро!

б) с существительными они означают - **такой, такого рода** – и могут склоняться при замене предмета, который они характеризуют:

*Bclə adamlardan monə danişma. Xoşuma gölmir. Bcləsinə hələ görəməmişəm.*  
Не говори мне о таких людях. Мне не нравится. Я такого ещё не видел.

в) с глаголами они означают – **так, таким образом:**

*Oy hər şey bclə qalsın.* - Пусть всё так останется.






Устоявшиеся выражения:

*Bclə halda* - в таком случае, если это так. *Bclə-bclə adamlar* (işlər, yerlər) – (описательное) такие, такие-то люди (дела, места). *Elə-bclə* – просто так = бесцельно. *Bunla bclə* – вместе с тем, несмотря на это. *Elə bil ki* - как будто.

2. Другое небольшое грамматическое правило касается суффиксов *-li<sup>4</sup>* С именами местностей они означают откуда родом человек:

<i>Bakılı,</i>	<i>Azərbaycanlı,</i>	<i>Moskvalı.</i>	<i>Amerikalı,</i>	<i>Fransalı</i>
Бакинец	азербайджанец	москвич	американец	француз

Упр.13. Чтение и понимание.

- |   |  |                           |   |
|---|--|---------------------------|---|
| <i>Bclə yumşaq divan mənim</i>                    | - Мне нравится <b>такой</b><br>хорошум гелир.      | <i>Mnən qızılı qızılı</i> |  |
| <i>-Sən buralarda nə cdırsən?</i>                 | - Что ты делаешь в этих местах?                    | <i>Elə bəzən</i>          |  |
| <i>-Həç nə. Elə-bclə.</i>                         | Ничего. <b>Просто так.</b>                         | <i>Elə bəzən</i>          |  |
| <i>-Bclə danişma. O, sənin müdirindir.</i>        | - <b>Так</b> не разговаривай. Он – твой шеф.       | <i>Elə bəzən</i>          |  |
| <i>-Mən bclə paltar almırıam. Onlar çox -</i>     | Я <b>такую</b> одежду не покупаю. Она              | <i>Elə bəzən</i>          |  |
| <i>bahadır. Mən Amerikalı dcyləm.</i>             | слишком дорогая. Я – не американец.                | <i>Elə bəzən</i>          |  |
| <i>Bclə köhnə zənbili sən haradan gətirmisən?</i> | - Откуда ты принёс<br><b>такую</b> старую корзину? | <i>Elə bəzən</i>          |  |

-Sen nəcə bişirirsən ki, sənin xörəklərin (b)clə dadlıdır?  
-Mən xörəklərimi clə-clə bişirmirəm Mən fikirləşirəm ki,

nə qədər kələm, soğan, kartof qoymaq, nə qədər bişirmək və nə vaxt qurtarmaq lazımdır.

#### Упр.14.Переведите диалоги.

1.-Mamed, sən o paltonu satdın? Bəs, təzəsinə necə alacaqsan?

-Xeyr. Kim belə köhnə palto alar? Paltodan başqa mən görək köynök, şalvar alam(alım). Fikirləşirəm, fikirləşirəm ki, başqa şey nə satıñ. Hər şey köhnə, hər şey ucuz.

-Atana yaz, qoy o, sənə bir az pul göndərsin. Kənddə pul nöyə lazımdır?

-Nə!?! Atama? O özü bir köynök, bir şalvarda gözir. Belə halda o, mənə nə göndərər? Qorxuram, o, mənə yaza, məndən pul istəyo.

2.-Ana, sən zənbilə o qədər meyvə-torovəz yiğmişən ki, indi o, lap ağırdır.  
Ver, mən onu aparıñ.

-Sən belə ağır zənbili aparmaq üçün hələ balacasan. Biz maşın tutarıq.

-Hər halda, mənə ver, mən onu maşınacañ aparıñ.

3.-Elnur, sən qız-yoldaşın üçün bir dəsto gül al. İnan mənə, o, çox sevinəcək.

-Mən də fikirləşirəm ki, yaxşısı, elə bir dəsto gül ona aparam. Güllər onun çox xoşuna gəlir. Ancaq hər dəfə ona bir dəsto gül götirmək üçün məndə pul yoxdur.

-Ağınq! Sənə kim deyir bir dəstə? O, bir gülə də sevinər. Narahat olma. Hər halda iş güllərdə deyil. O, soni sevir?

-Deyir ki, sevir.

-Hə? Onda heç gül də aparma. Ona de ki, yaxşısı sən bu pulu elə-hələ xərcləməyoson, sizin toyunuz üçün yiğasan.



-Как ты готовишь,  
что твои блюда  
такие вкусные.  
- Я не готовлю свои  
блюда просто так.

Я думаю, сколько надо капусты, лука и картошки положить, сколько времени варить и когда заканчивать

#### Упр.15.Переведите.\*


1.-Здравствуйте. Извините, вы здешний?

-Здравствуйте. Да. Что вам нужно? Пожалуйте.

-Мне хотелось бы увидеть Республиканский Дворец. Если не трудно, вы покажите его мне?

-Боюсь, что нет. У меня сейчас есть дело. Возьмите такси. Водитель с удовольствием покажет его вам.

2.-Айнур, ты видела директора? Я принесла эту коробку для него. Его шеф (босс) послал её.



-Мне не хочется тебя обманывать, но мне кажется, что его сейчас нет в его офисе. Я видела, что капитан

“Андоги” взял его куда-то в своей машине.

-А что мне делать в таком случае. Шеф хотел, чтобы я быстро это сделал.

-Ты лучшие положи коробку на его стол. Я думаю, что никто тебе ничего не скажет, потому что это не твоя вина, что его нет здесь.

-Боюсь, что босс рассердится.



3.-Привет, Фарид. Рад тебя видеть. Где ты сейчас работаешь?

-Привет, Рамиз. Я тоже рад тебя видеть. Сейчас я работаю в магазине.

-Что ты там продаёшь? Теперь так много магазинов.

-Мы продаём одежду. Сам я опять продаю сорочки, брюки и нальто. Ты знаешь, что я хорошо знаю эту работу, не так ли?

-Где этот магазин? Он далеко от твоего дома?

-Нет, не так далеко. Ты хорошо знаешь это место. Он на улице Низами.

-Да, знаю. И там большой продуктовый магазин под вашим магазином, нет? Во всяком случае, Я хочу купить немного фруктов и овощей. Я думаю, ты знаешь, продают ли они капусиу, лук, морковь и фрукты сегодня.

-Да, продают.

-Я знаю, что они продают. Я просто так тебя спросил. Я сейчас иду туда. Мне нужно купить много вещей. Я взял две большие корзины для твёрдых и мягких продуктов.

-Не будут ли они для тебя тяжелыми?

- Я не буду носить их долго. Я возьму такси, чтобы проскать вверх по дороге и сойду у рыбного магазина. Отец хочет рыбный суп.



#### Упр.16. Найдите эквиваленты предложений. Заучите. Составьте диалоги или придумайте ситуации на их основе.

Давай, купим туфли в этом магазине. O, məktubu hələ göndərtməyib.

Что сегодня мама готовит?

Bu çox yüngül işdir.

Пусть Анар несёт эту тяжёлую корзину . Gəl, bu mağazadan ayaqqabı alaq.

Это – очень лёгкая работа.

Qorxuram ki, müdir düz deyil.

Он ещё не послал письмо.

Ana bu gün nə bişirir?

Не беспокойся. Он жив здоров.

Qoy, Anar bu ağır zənbili aparsın.

Боюсь, что директор не прав.

Narahat olma. O, sağı-salamatdır.

Принеси мягкое кресло.	Bu mənəm öz evimdir.
Некоторые боссы не знают своей работы.	Biz otun üstündə nahar ctdik.
Положи рыбу в корзину.	Pulunu cle-bclə xərcləmə.
Купи букет свежих цветов.	Bu nə ucuz, nə do bahadır.
Это – мой собственный дом.	Balığı zənbilə qoy.
Мы обедали на траве.	Yumşaq kreslonu götürir.
Не трати свои деньги просто так.	Bir dosto göyərti al.
Это не дорого и не дёшево.	Bəzi müdirlər oz işlərini bilmirlər.

#### **Упр.17.Переведите, пользуясь предложениями Упр.16.\***

- Мама, давай, пойдем в магазин для одежды и купим брюки для меня.
- Сначала принеси мне мягкое кресло. Мне нужно подумать. Боюсь, отец прав. У тебя уже есть новые брюки, и я не хочу тратить деньги попусту.
- Некоторые отцы не знают, что они говорят.
- Не беспокойся! Твой отец жив и здоров. Он знает, что он говорит. Лучше мы пойдём на базар.
- Но отец ещё не прислал денег.
- Ничего. У меня есть немного. Отец сказал купить несколько пучков зелени и овощей. Вставай, мой сын, давай пойдём.
- (На базаре) - Положи рыбу в корзину. Не держи ее в руках, дурак.
- Мама, но корзина уже тяжёлая. Давай, я понесу.

#### **Упр.18.Прочтите и переведите рассказ.**

#### **MƏNİM BRAZİLİYAYA EZAMİYYƏTİM**

Mənim belə bir arzum var idi. Mən istoyirdim ki, Braziliyaya soyahət edəm, o ölkəni görəm, oranın adamları ilə tanış olam. Mən televizorda çox görmüşdüm ki, orada bayramlar necə maraqlı keçir!

Elə bil ki, Allah məni eşitdi. Bizi Sumqayıt zavodumuz bir qrup adəmi, mən də onlarla bir yerdə, Braziliyaya, kauçuk zavodunun işi ilə tanış olmaq üçün göndərdi. Biz oraya hava ilə getdik. Mənimlə bir yerdə bir Şökili gedirdi. Biz




dost idik. Biz birinci döfə idi ki, təyyarə ilə soyahət edirdik. O da, mən də o qədər təyyarə soyahətləri haqqında belə pis xəbərlər (новости) eşitmışdım ki, çox qorxurduq və çox narahat idik. Bununla belə, biz təyyarəyə mindik və getdik.

Mən özümlə yola bir az yemək götürmüştüm, çünkü havada uzun vaxt qalacağıq. Ancaq lazımlı olmadı, ona görə ki təyyarədə sohər və nahar

yeməklərini verdilər. Yeməklər ola idi. Kreslolar rahat, elə bil ki, sən öz evində xörəkləri yeyirsin.

Nəhayət, sağ-salamat\* goldik, oraya catdıq. Onlar bizi mehmanxanaya belə bir qəşəng, yumşaq avtobuşla götürdilər ki, gol görəsən\*. Hava limanı şohordən bir qədər uzaq idi. Avtobusun pəncərəsindən qəşəng tropik mənzəroni gördüm. Yoldan sonra biz bir gün istirahət etdik.

Rio-de-janeyro çox böyük şohördür. Onlar bizi avtobusla apardılar və şoherin qəşəng yerlərini göstərdilər. O ölkə elə isti yerdədir ki, biz ağ köynəkdə və yüngül şalvarda gezirdik. Biz hər gün onların zavoduna, elə bil ki, ekskursiyaya gedirdik və axşama yaxın mehmanxanaya qayıdındıq. Bununla belə şohori



gəzməyə bizim çox vaxtimız var idi.

Bir gün işdən sonra biz onların bazarına getdik. Onların da bazarı bizim bazarlarımız kimidir, çoxlu məcyə və tərovəz var idi. Orada (b)elə məcyə var idi ki, bizdə Azərbaycanda yoxdur, baxmayaraq ki, Lənkəran və Astara yerlərinin havası bir qədər onların havası kimidir. Belə istidə, onlar çox yüngül paltarda gözirlər. Mən orada pulumun hamısını xörclədim və Bakıya çoxlu suvenir gotirdim.

**Примечание:** sağ-salamat - благополучно

Gol görəsən - Ты только видел бы!

#### Упр.19.Переведите предложения и найдите их в тексте для сверки.

1.Несмотря на это, у нас было много времени гулять по городу. 2.У меня была такая мечта. 3.Я растратил все мои деньги там и привёз много сувениров в Баку. 4.Мы ездили туда автобусом. 5.Наконец, мы благополучно добрались туда. 6.Это было впервые, что мы путешествовали самолётом. 7.Однажды после работы мы пошли на рынок. 8.Еда была отличная. 9.После путешествия у нас был один день отдыха. 10.Я много раз видел по телевизору, как они проводят свои праздники там. 11.В такой жаре они ходят повсюду в очень лёгкой одежде.

#### Упр.20.Ответьте на вопросы к тексту.

- 1.Mənim arzum nə idi? 2.Mən televizorda nə görüdüdüm? 3.Necə oldu ki, mən Braziliyaya gəldim? 4.Biz oraya necə getdik? 5.Mən Braziliyaya kimlə gedirdim? 6.Biz niyə təyyarə ilə getməkdən qorxurdुq? 7.Biz toygarəyo mindik? 8. Mən evdən yola nə götürdüm? 9.Nə üçün mənə təyyarədə öz yeməyim lazımlı? 10.Yeməklər necə idi? 11.Biz oraya necə çatdıq? 12.Biz nə cür avtobusda mehmanxanaya getdik? 13.Avtobusun pəncərəsindən mən nə gördüm? 14.Rio-de-janeyro necə şohördür? 15.Onlar bizi hara apardılar? 16.O ölkə necədir və biz nədə göründik? 17.Biz oranın zavodu ilə necə tanış olurduq?

18.Bizim boş vaxtimız var idimi? 19.Bir gün biz haraya getdik? 20.Onların bazarı necədir? 21.Onlar necə paltarda gəzirlər? 22.Mən Bakıya nə götirdim?

**Упр.21.Исправьте ошибочные утверждения. Начинайте с: Bağışlayın, ancaq bu (heç, bir qədər) düz deyil; mənco belə deyil; mənə, əksinə (наоборот)**

1.Mən heç vaxt arzulamamışam ki, xarici ölkələrə gedəm. 2.Məni məktəbdən tək Moskvaya göndərdilər ki, müəllimlər konqresində iştirak edim. 3.Mən toyyarolorlə çox getmişəm və məmənniyyətlə soyahatlər etmişəm. 4.Təyyarəyə həmişə yemək götürmək lazımdır, yoxsa ac qalacaqsan. 5. Rio-de-jancyroda onlar bizi hava ləmanından düz zavoda apardılar, zavodu göstərdilər və həmin (тем же) təyyarə ilə Bakıya qaytardılar. 6.Rio-de-jancyro balaca şohordır. Bir maraqlı şey yoxdur, ancaq bir zavod var idi. 7. Ora heç isti deyil, paltoda gözirdik.

**Упр.22.Прочтите текст по абзацам, а затем перескажите сначала на русском, а затем на азербайджанском.**

**Упр.23.Перескажите текст в кратце и подробно.**

**Упр.24.Расскажите группе о своем визите в зарубежную страну.**

### **Ключи к упражнениям**

**Упр.8.Найдите предложения, к которым подходят данные слова.**

1-2.Paltar. 2-11.Xərcəlmisdim, baha. 3-3.Göstəriirlər. 4-12.Zənbili, bərk və ağır. 5-4.Yeno. 6-5.Yüngül, göndərmişdi. 7-13.Balıq. 8-1.Müdiridir. 9-10.Narahat olmayım. 10-6.Bişirmək. 11-7.Yumşaq. 12-8.Qorxdum. 13-9.Yaxşısı.

**Упр.12.Переведите.**

Biz Morkozi Univermağa getdik. Mən istəyirdim ki, biz oraya gedək. O, uzaq deyil. Mən istəyirdim ki, biz hor şeyi alaq. Biz qış ayaqqabılıarı və sandal, uzun şalvar, iki köynök və müxtəlif şəyələr aldıq. Biz bir-iki dəftər də aldıq. Anam istəyirdi ki, məktub yaza və qardaşına göndərə. Sonra biz evə gəldik. Atam hirsənləmişdi və soruşdu ki, biz niyə belə gecikmişik. Anam ona hər şeyi göstərdi. Atam onlara baxdı və dedi: "Mənə elə golir ki, siz çox pul xərcəlməmişsiz". Anam savab vermodı və sonra dedi ki, o öz köynöyini versin: o, çirkli idi. O dedi ki, o özü biliirdi ki, o, çirklidir və köynəyi ona verdi. Anam atama dedi ki, ona bir az pul versin. "Yeno!?!?" - o dedi. - "Narahat olma! - anam savab verdi. Atam ona dedi ki, pulu onun ol-çantasından götürsün. Anam çantamı açdı, lakin, orada heç nə yox idi. "Eybi yoxdur"- o, dedi. - Götlür öz çantamı və bu siyahını və onları bərk başına qoy. Qoy, o sikişlössin. Sonın dörs-ilin artıq başlayıb.

**Упр.15.Переведите диалоги.**

1. -Salam! Bağışlayın, siz buralısız?

-Salam! Bəli, sizə nə lazımdır? Buyurun.

-Mən istərdim ki, sizin Respublika sarayınızı görməm. Siz göstərərsiz?

-Qorxuram ki, yox. Mənim indi işim var. Siz taksi götürün. Onun sürücüsü onu sizə məmənniyyətlə göstərər.

2.-Elman, son müdürü görmüsən. Mən ona bir qutu gotırmışəm. Onun rəisi

göndörüb.

- Yalan danışmaq istmirəm, ancaq mənə elő gəlir ki, o, ofisində deyil(yoxdur). Mən gördüm ki, "Andoqa"nın kapitanı onu maşınında harayasa apardı.
- Bəs, belə halda mən nə edim? Rəis istoyirdi ki, mən bunu tez edəm (edim).
- Yaxşısı, son qutunu onun stoluna qoy(asan). Fikirləşirəm ki, heç kim sənə heç nə (bir şey) deməz, çünki (bu) sənin günahın deyil ki, o burada yoxdur.
- Qorxuram ki, rəis hirsənəcək.

3.-Salam, Forid. Səni görməyo şadam. Sən indi harada işləyirsən?

- Salam, Ramiz. Mən də səni görməyo şadam. İndi mən mağazada işləyirom.

-Orada nə satırsan? İndi (b)ələ çox mağaza var.

-Biz paltar satırıq. Mən özüm yenə köynək, şalvar və palto satıram. Son bilişən ki, mən belə işi yaxşı bilirəm, yox?

-O mağaza haradadır? Evindən uzaqdır?

-Yox, üzəq deyil. Son o yeri yaxşı tanıyırsan. Nizami küçəsindədir.

-Ho. Orada da, sizin mağazanızın altında böyük ərzaq mağazası var, yox? Hər halda, mən bir az meyvə və tərəvoz almaq istoyırom. Fikirləşirəm, sən bilişən ki, onlar kələm, soğan, kök, gøyortı və meyvə satırlarını bu gün.

-Hə, satırlar.

-Mən bilirəm ki, onlar satırlar. Mən elő-bələ səndən soruşdum. Mən indi oraya gedirəm. Mənə çox şey almaq lazımdır. Mən iki zənbil yumşaq və bərk şeylər üçün götürmüşəm.

-Onlar səninin üçün ağır olmaz?

-Mən onları çox aparmayacağım ki. Mən taksi götürürəm ki, yolun yuxarısına aparsın və balıq mağazasının yanında düşərəm. Atam balıq şorbası istoyır.

#### Ünр.17. Нереведите.

-Ana, gəl, paltar mağazasına gedək və mono şalvar alaq.

-Əvvəlcə, o yumşaq kreslonu mənə götür. Fikirləşmək lazımdır. Qorxuram ki, ata düz deyir. Səndə artıq təzə şalvar var və mən bizim pulumuzu elő-bələ xərclemək istəmirəm.

-Bəzi atalar bilmirlər nə deyirlər.

-Narahat olma. Sonin atan sağ-salamatdır. O, bilir nə danışır. Yaxşısı, gəl, biz bazarə gedək.

-Bəs, ata hələ pulu göndərməyib.

-İybi yoxdur. Məndə bir az var. Ata dedi ki, bir neçə dəsto gøyortı və tərəvəz alım (alam). Dur, oğlum, gedək.

-(Bazarda) Balığı zənbilə qoy. Onu əlində saxlama, axmaq.

-Ana, bəs, zənbil artıq ağırdır. Gəl, mən onu aparırm.

# УРОК 23

**1.БЫВАЛО....(повторяющиеся действия в прошлом)**  
**2.Суффиксы -li<sup>4</sup>-, siz<sup>4</sup>-, в образовании прилагательных**

## Активный словарь



Qonaq otağı

Гостиная

yataq otağı

спальня

mətbəx c.n.

кухня

bufet

буфет

əlüzüyən

умывальник



Tavan

Потолок

döşəmə c.n.

пол

çanaq

мойка

güzgü c.n.

зеркало

pərdə

занавес

işiq c.n.

свет



künc c.n.

угол

dəhliz c.n.

коридор

yumaq n.

стирать

təmir etmək n.

ремонтировать

astmaq n.

вешать

зажигать - yandırmaq n.

также - homçinin

переселяться - köçtmək

включать -yandırmaq n.

середина - orta c.n.

растя/увеличив. - artımaq

помогать - kömək etmək

шумный - səs-küülü

беседа - səhbət

тот же/ тот самый -həmin

помнить - xatırlamaq n.

квартира - mənzil c.n.

выключать - söndürmək n.

условия - şərait

весь/целый - bütün

одним словом - bir sözlə

использовать - istifadə etmək

**Примечание:** слова -homin, bütün-, как и - hər - всегда употребляются с предметами, которые они характеризуют.

bütün otaqlar - **все комнаты**, bütün mənzil - **вся/целая квартира**,

həmin şərait - **те же** условия, homin şəhərdə - **в том же** городе

Hər tində на каждом углу, hər mətbəxdə - **в каждой кухне**  
 Однако слово -hər- имеет также форму -hə'tə - **каждый**. Последнее употребляется отдельно и может изменяться по падежам и лицам (с местоимениями и предметами во множественном числе, поскольку обозначает – **каждый** из нас (vas, них) - bizim hərəmiz (onların, sizin) - Onlar mağazaya getdilər. Hərəsi müxtəlif rəngdə köynök aldı. Bizi iso satıcı hərəmizə ancaq ağ köynök göstərdi. Bütün mağazanı gəzdik. Heç nə almadiq.

## **Введение и закрепление новых слов**

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

**A)**tin /künc, işiq, bir sözlə, yandırmaq, orta, artmaq, döşəmə, səs-küylü, söhbət, mənzil, asmaq, yumaq, xatırlamaq, əlüzyuyan, güzgү, dəhliz, istifadə etmək, tavan, mətbəx, təmir etmək, pərdə, həmin, köçmək, qonaq otağı, bəstə, kəmək etmək, yataq otağı, çanaq, şərait, səndürmək, bütün, həmçinin, artmaq, döşəmə,

**Б)** одним словом, угол, свет, включать, середина, рasti/увеличиваться, пол, шумный, использовать, беседа, квартира, вешать, помнить, мыть/стирать, умывальник, зеркало, коридор, использовать, потолок, кухня, мойка, ремонтировать, тот же/самый, занавес, переселяться, гостиная, помогать, зажигать, спальня, также, условия, выключать

**A)**səs-küylü, söhbət, istifadə etmək, tavan, mətbəx, işiq, yandırmaq, orta, yumaq, köçmək, əlüzyuyan, güzgү, dəhliz, həmçinin, xatırlamaq, kəmək etmək, yataq otağı, bütün, həmin, bir sözlə, tin /künc, mənzil, asmaq, pərdə, qonaq otağı, mətbəx, səndürmək, təmir etmək, çanaq, şərait.

**Б)**весь/целый, пол, шумный, беседа, мойка, потолок, кухня, включать, середина, рasti/увеличиваться, зеркало, коридор, помогать, угол, спальня, помнить, переселяться, тот же/самый, также, одним словом, свет, вешать, мыть/стирать, умывальник, гостиная, условия, выключать, весь/целый, включать, квартира, зажигать.

**Упр.3.Найдите эквиваленты слов.**

ремонтировать - **bir sözlə**

умывальник **xatırlamaq** -

помогать - **səndürmək**

помнить - **təmir etmək**

выключать - **kəmək etmək**

одним словом – **əlüzyuyan**

qostinaə - **köçmək**

переселяться - **artmaq**

растi/увеличиваться **yumaq**

использовать- **qonaq otağı**.

мыть/стирать - **istifadə etmək**

**Упр.4.Найдите недостающие значения.**

умывальник **xatırlamaq** -

помогать - **səndürmək**

помнить - **əlüzyuyan**

выключать -

одним словом -

также - **yandırmaq**

середина - **şərait**

включать - **yataq otağı**

квартира- **orta**.

условия - **həmçinin**

спальня - **mənzil**

зажигать - **səs-küylü**

шумный - **pərdə**

весь/целый - **dəhliz**

занавес - **bütün**

коридор - **yandırmaq**

пол – **söhbət**

потолок - **döşəmə**

беседа- **güzgү**

тот же- **tavan**

зеркало - **həmin**

кухня - **çanaq**

вешать - **işiq**

мойка - **asmaq**

свет - **künc**

угол - **mətbəx**

потолок -

беседа-

тот же- **tavan**

зеркало - **həmin**

пол -

qostinaø - köçmək

переселяться -

растя/увеличиваться yumaq

использовать-

мыть/стирать - istifadə etmək

ремонтировать -

зажигать -

шумный -

весь/целый -

занавес - bütün

коридор - həmçinin

также - yandırmaq

кухня - çanaq

вешать - işiq

мойка -

свет -

угол - mətbəx

пол -

#### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

sos-küylü yataq otağı tin /künc söhbət döşəmə yumaq

kömək etmək söndürmək asmaq dəhliz çanaq tavan

ölüzyuyan bir sözlər artmaq şərait işiq bütün

qonaq otağı təmir etmək güzgü mətbəx orta mənzil

istifadə etmək yandırmaq həmçinin köçmək bufet pordə

#### Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Atam bu gün təzə palṭar şəfəsi alıb (мы, мать, мой брат(тётя) для своей квартиры – большое зеркало, белые занавеси, загородный буфет). 2. Bizim mənzildə ən işıqlı otaq qonaq otağıdır (в моей, сестры – самая большая(маленькая, шумная) – спальня, кухня). 3. Biz böyük stolu qonaq otağının ortasına qoymuşuq (диван и кресла, шкаф, буфет, телевизор – спальня – у правой(левой, передней)стенки, на то же место, около окна, в угол). 4. Bizim mətbəximizdə qaz peçindən başqa təzə heç nə yoxdur (в вашей – гостиная(диван), спальня(шкаф), кухня(холодильник, мойка)- старый).

5. Məməd, zəhmət olmasa, tualetin işığını söndür (газовую плиту, магнитофон, свет в спальне(коридоре, гостиной) - зажги). 6. Mənim dostum xaricə köçüb (его, брата, сестры – другой город, 10-этажный дом ). 7. Mənim baçım anama bütün cv işlərində kömək edir (отец, моя жена, мой друг – мне, отцу – на работе). 8. Məndə həmçinin ofisdə işləmək üçün yaxşı şərait var (у меня, них – отремонтировать всю квартиру, поменять умывальник, повесить новые занавеси, сменить цвет пола(потолка), использовать офисную машину, постирать одежду, поговорить с полругой, увеличить свою семью – не имею условий ).

#### Упр.7. Откройте скобки и переведите текст.

Zaurun o vaxt 35 yaşı var idi. O, ayrı şəhərə (переехал). Əvvəlcə o, mehmanxanada yaşadı. Özünüz bilirsiniz ki, orada yaşamaq üçün hər cür (условия) var. Onun da (также) iki otağı var idi: (гостиная и спальня), və balaca (умывальник с зеркалом) ilə vanna otağı. Otaqların (пол) parketdən,




(потолок), divarları qar (шер) kimi ağ idi. Hər otağın qəşəng (занавеси) ilə rəncərəsi var idi. Özü otaqlarda heç nə etmirdi. Onları oranın işçiləri təmizləyirdilər. (Кухня) də lazım deyildi. Zaur aşağı düşündü və həmin

restoranda həmişə yeməklərini yeyirdi.

O öz evini satmışdı və onun yaxşı pulu var idi. Bir sözlə, kral (король) kimi yaşayırırdı. Bununla belə o özü başa düşürdü ki, belə çox yaşamaq olmayaq. Gündüz o, iş üçün şəhəri gəzirdi, axşam isə otaqların (выключать свет) və dostunun yanına gedirdi. Dostu yaxında, (той же) küçənin (на углу) yaşayırırdı. Onunla uzun (беседа) edirdi. Dostu haradasa (ремонтный) zavodunda işləyirdi, Zauru da çağırırdı ki, o da o zavoda golsin

Nəhayət, dostu ona (помог) və Zaur həmin zavodda işləməyə başladı. Dostu tək yaşayırırdı və beləliklə, Zaur onun evinə (переселился). İndi isə o,



dostu ilə bir yerdə (кухня) (пользовались), özü qab-qacağı (мойка), öz paltarını balaca vanna otağında (стирал) Bir az vaxt keçdi və Zaurun pulu (увеличиваясь) başlıdı. Zaurun (помощь) ilə onlar evi (отремонтировали), musiqi mərkəzi aldılar və (в углу гостиной) qoydular. İki ildən sonra Zaur həmin şəhərdə özüňə (квартиру) aldı.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

1. Tində. 2. pərdələri yumağa. 3. buseti, ortaya. 4. yandırma. 5. mənzilimi, təmir edəm. 6. istifadə cdırsən. 7. çanaqdan, əlüzyuyandan. 8. səhbətə. 9. artmir. 10. mətbəxdə, döşəməsini. 8. qonaq - yataq.

1. Mən .... 5-6 il bundan qabaq təmir etmişdim. İndi mən istəyirom ki, onu yenə... . 2. Sən bu soyuducudan artıq no qədər ... ? Sən (b)elə gölmir ki, özüňə təzəsini almaq lazımdır? 3. Qoy, Malik ... bir şey bişirsin, biz isə döhlizin ... təmir edək. 4. Gəl, ... sağ divarın yanına qoyaq, stolu isə stullarla ... . 5. Mən bu uzun ... qulaq asmaqdan elə yoruldum ki, yatmaq istədim. 6. Paltarı yumaqdan sonra mən ... . başlayacağam. 7. .... peci, ev çox istidir. 8. Sən bu gün harada yatırsan, ..., yoxsa ... otağında? 9. Gecə-gündüz işləyirom, ancaq pulum .... 10. Nə ..., nə də ... su keçmir, onları təmizləmək lazımdır. 11. ... iki adamı görürsən? - Hə. Onlar kimdir? - Onlar evləri gözirlər, su pulu yiğirlər. Qapını açmayasan. - Su gəlir ki, onlara pul verəm?

## ГРАММАТИКА I

Теперь, давайте, познакомимся с некоторыми подробностями временных форм в азербайджанском языке. Мы начнём с путей выражения событий, имевших место в далёком прошлом, и которые соответствуют русскому «БЫВАЛО...». В азерб. языке это выражается с помощью суффиксов неопределенного будущего времени - ar, ər + di,di + суффиксы личных местоимений. Таким образом:

<b>Мен</b>	<b>алардым</b>	<b>я бывало покупал</b>	<b>бишірөдім</b>	<b>я бывало готовила</b>
<b>Сен</b>	<b>алардин</b>	" " " "	<b>бишірөдин</b>	" " " "
<b>О</b>	<b>аларди</b>	" " " "	<b>бишірөди</b>	" " " "
<b>Биз</b>	<b>алардіq</b>	" " " "	<b>бишірөrdik</b>	" " " "
<b>Сиз</b>	<b>алардіz</b>	" " " "	<b>бишірөrdiz</b>	" " " "
<b>Онлар</b>	<b>алардіlar</b>	" " " "	<b>бишірөrdilər</b>	" " " "

### Упр.9.Переведите.


-Salam, Elnur, necosən?



-Ba! Səlim, son-sən? Salam! Həç tanımadım soni, bağışla. Yaxşıyam, çox sağ ol. Son necosən? Neçə ildir ki, səni görmürom. Haradasan? Nə edirson?

S -Mən də yaxşıyam, sağ ol. Mən həmin evdə yaşayıram, həmin zavodda işləyirəm. Sən bizim həyətdən köcdün. O vaxtdan sənin haqqında həç nə eşitməmişəm. Sən nə edirson?

E-Sən bilirsin ki, mənim balaca qardaşım var idi. Ev ona qalırdı. Ona görə mən evdən çıxdım. Zavodda altı ildən sonra mənim növbəm çatmışdı, mən tozə mənzil aldım. Elə həmin ildə mən evləndim. İnanmazsan,




Mən evə bir stol, 3-4 sül vo öz çarpayımı götürmişəm. Məndə heç paltar şəkər da yox idi, paltarlarımı çamadanda saxlayırdım. O, hər şeyi götürdi. Yaxşı, niyo burada dayanmışıq? Burada yaxında çayxana var. Gedək orada oturaq, keçən günlərimizi xatırlayaq.

S -Nə deyirəm ki, razıyam, gedək. Mən elə-bələ buralarda gözirdim. Bir-iki şey evə almaq lazındır. Sonra alaram. Mən də məmənuniyyətlə, o vaxtları xatırlayaram. Cavan idik... şənliliklər,... qızlar. Xatırlayıram ki, hərdən bir məktəbə getməzdik, bütün şəhəri gəzərdik. O vaxt şəhər belə böyük deyildi. Yer qalmamışdı ki, biz görməyək.

E -Xatırlayırsan, biz həyət uşaqları ilə bir yerdə elektrik qatarla çımorlıyə gedərdik, yol pulunu da heç vaxt verməzdik?

S -Hə, hə. Çimorlikdə gəzərdik, qızlara baxardıq, onlarla

suda oynayardıq. Xatırlayırsan, mən bir qızla tamış oldum? Sonra hər Bazar günü onların evinə gedərdim, orada onunla bir yerdə televizora baxardıq. İradənin valideynləri çox xeyirxah adamlar idilər. Sözün düzü, İradə mənim çox xoşuma golmuşdı. Ancaq onlar ayrı



şöhərə köçdülər. Biz bir-birimizə məktub yazardıq, o öz həyatından yazardı. Mən də hərdən bir cavab məktubu yazardım. Sonra necəso hər şey qurtardı. Yaxşı, şadım ki, səni gördüm. Al, bu mənim telefonumdur. Hərdən bir zəng(звони) et. Görüşərik, söhbət edərik. Hələlik.  
E - Bu da mənim telefonum. Sən də zəng et. Hələlik.

#### Упр.10. Переведите.\*

- Эсмира? Привет! Я слышала, ты вышла замуж. Где ты теперь живёшь?
- Привет, Айнур. Да. Я уже замужем 12 лет. Смотри, сколько лет прошло, с тех пор как я видела тебя в последний раз. Ты знаешь моего мужа. Он учился в параллельной группе. Ты помнишь Имрана?
- Я помню, как мы бывали шумно ходили в университетскую столовую и обедали там. Но я никогда не видела, чтобы вы гуляли где-либо вместе или беседовали в университете. Как всё это случилось?
- После университета мы встретились на заводе, хорошо узнали друг друга. Я познакомила его с моими родителями. Год прошёл, и мы поженились. У него своя квартира около станции метро Нариманова. Я переехала туда.
- Как квартира? Хорошая?
- Она мне нравится. Там все удобства: большая гостиная, уютная спальня. Наша кухня довольно большая. Из двух балконов один смотрит на улицу, а другой от кухни – во двор. Комнаты светлые. Мы пользуемся нашей спальней как нашим кабинетом. Ты знаешь, мы оба – инженеры, не так ли? Но улица немного шумная
- Ты привнесла туда все вещи, да?
- Не всё. Там уже был шкаф и большой ковёр на полу, холодильник в кухне, кровать в спальне. Но мои вещи были новые. После ремонта квартиры мы продали старые вещи и поставили новые.
- Мне кажется, ты попала в хорошее место.
- Да. Я желаю тебе лучшего. Заходи к нам. Вот мой адрес.
- Я зайду. Пока.

### ГРАММАТИКА

Второе грамматическое правило – это суффиксы, образующие прилагательные от существительных с положительным *H<sup>4</sup>* и отрицательным *siz<sup>4</sup>* значением. Последний может с этим значением присоединяться к личным местоимениям. Например:

Xeyir – польза → Xeyirli – полезный, xeyirsiz – бесполезный.

Dad – вкус → dadlı – вкусный, dad-siz – безвкусный

Ey – дом → evli – имеющий дом (также – женатый), evsiz – бездомный.

Pul – деньги → pullu с деньгами, pulsuz – безденежный

Mən – mənsiz – без меня, sən – sənsiz – без тебя, onlar – onlarsız – без них

Lı – означает наличие этого предмета, качества, признака(с, Твор.пад)

Siz – означает отсутствие этого предмета, качества, признака (без/бес)

## **Упр.11.Образуйте прилагательные с положительным и отрицательным значением и переведите.**

Bulud, kitab, alma, stol, it, bolədçi, qozet, maşin, həkim, lügət, qolom, çanta, valideyn, müəllim, oğul, maraq, dad, rəng, səs-küy, işiq, güzgү, otaq, balıq, köynök, zənbil, pərdə, çanaq, mətbəx, kartof, yağı, ot, ot, su, bağ, günah, park.

## **Упр.12.Переведите.\***

Человек без друга, мальчик с билетом, автобус с туристами, день без отыха, город с заводами, представление с танцами, своевременная беседа, люди с историей, комната с телевизором, район с дворцом, представление с балетом, мясной суп, хлеб с маслом, магазин без продавца, светлая комната, интересная программа путешествия, брюки без ремня (пояса).

## **Упр.13.Перефразируйте, пользуясь этими суффиксами.**

**МОДЕЛЬ:** *Bu mənzilin pəncərələri azdır - Bu az pəncərəli mənzildir.*

1.Bu şəhərdə çox park var. 2.Bu evin bağı yoxdur. 3.Bu pəncərənin qəşəng pərdəsi var. 4.Anar Lonkarandandır. 5.Bu otağın işığı yoxdur. 6.Bu mənzilin 3 otağı var. 7.Bu küçədə səs-küy olmur. 8.Bu tavanın rəngi ağdır. 9.Bu evdə hər cür şorait var. 10.Döhlizdə güzgү yoxdur. 11.Bu binanı tömür ediblər.

## **Упр.14.Переведите диалоги. Воспроизведите с изменениями.**

-Sən in mənzilin balkonludur?

-Xeyr. Mən birinci mərtəbədə yaşayıram. Mənim mənzilim verandalıdır.

-Bəs, sən in otaqların pəncərəlidir?

-Əlbəttə. Pəncərəsiz otaq olur?

-Olur, olur.

-Mən hələ görməmişəm. Mənim otaqlarım pəncərəli, qapılı, divarlı, tavanlı və döşəməlidir. Bəlkə, sən bunlarsız da mənzil görmüşən?

-Mən bir köhnə mənzil almışam. Hər şey yaxşıdır. Ancaq mətbəx çanaqsızdır.

-Bəs, səndən qabaq onlar necə qab-qacaq yuyurdular?

-Həmin sualı mən də onlara verdim. Onlar dedilər ki, vanna otağında yuyucu машında.

-Doğrudan!? Sən də indi yuyucudan istifadə edirsin?

-Xeyr. Səs-küydən dayanmaq olmur. Yox, mən mətbəxi tömür edəcəyəm və oraya təzə canaq qoyacağam. Qoy, indi çanaqlı mətbəx olsun.

## **Упр.15.Прочтите и переведите текст.**

### **BİZ TƏZƏ MƏNZİLƏ KÖÇÜRÜK**

Bizim köhnə mənzilimiz dörd-mərtəbəli evin üçüncü mərtəbəsində idi. O bina şəhərin mərkəzindədir. Bizim mənzilimizdə yaşamaq üçün hər şorait var idi. Mənzildə iki otaq, mətbəx, vanna-otağı, tualet - bir sözlə - hər şey var idi. Hər otağın balkonu da var idi. Balkonlar səs-küylü küçəyə çıxırdılar.

Mən orada qırıq ildən çox yaşamışdım. Orada mən məktəbə getməyə başlamışdım. Uşaq idim. Anam məni məktəbə aparardı və məktəbdən gotirordı. Mən dörslürimi çox sevirdim. Nahar etməkdən sonra mən tez kitab-döşənlərimi götürordim və dörslürimi ederdim. Şənbə və Bazar günləri mən həyətimizin

uşaqları ilə ya futbol, ya da başqa oyunlar oynayardım. O vaxtlar keçib. İndi mən artıq işləyirəm. Mənim arvadım və dörd uşağı var.

Bizim ailəmiz artıq artmışdı və bizə bir az böyük mənzil lazımdı. Ona görə biz o mənzili satdıq və onun yerinə üç-otaqlı mənzil aldıq. Bizim təzə mənzilimiz köhnəsindən uzaq deyil. Köçməkdən qabaq təzə mənzili təmir etdik.



Mənzil beşinci mərtəbədədir. Elə bu mənzildə də hər şərait var. Vanna otağında vanna və olüzyuyan var. Burada həyat yoldaşım paltar yuyur, qızlar ona kömək edirlər. Dəhlizin divarında böyük güzgü və paltarasan asılmışq. Bizim yataq otağımız köhnə yataq otağımız kimi böyükdür. Bu yataq otağımız da balkonluudur. Burada da balkon səs-küylü küçəyə çıxır. Donuzkənarı park bu evo lap yaxındır və biz balkondan dənizi, parkı, şəhəri görürük: qəşəng mənzərodir. Axşamlar yayda balkonda otururuq, çay içirik, söhbət edirik, Bakının gözəl axşam mənzərosinoso baxırıq.



Bizim o biri balkonumuz da var. O, çox böyükdür və həyətə baxır. Balkon pəncərələrlə bağlıdır və onun öz tavanı var. Pəncərələrin üstünə xanumum qəşəng pordeler asıb. Biz bu balkondan mətbəx kimi istifadə edirik. Künclə qaz peçi, sonra çanaq, mətəbox şkaşı və soyuducunu qoymuşuq. Hər sehər yoldaşım əvvəl işıqları, sonra qaz peçini yandırır və bizim üçün sohər yeməyini hazırlayıv. Axşam isə mən gec yatmağa gedirəm və qaz peçini, bütün işıqları söndürürəm. Mətəboximizdə həmçinin balaca stol və üç stul var. Adotən, gündüz biz burada yeyirik. Axşamlar isə hamımız evdəyik və axşam yeməyini qonaq otağında yeyirik.

Bizim qonaq otağımız böyükdür. Burada iki qapı var. Birisindən biz mətəbox balkonuna, o birisindən isə yataq otağına keçirik. Sağ divarın yanında divan, iki kreslo və jurnal stolunu qoymuşuq. Sol divarın yanında paltar şkaşı və pəncərənin yanında balaca stolun üstündə televizor var. Qabaq divarın yanında uzun bufet var. Burada biz qab-qacaq, kitablar və çoxlu ayrı şeylər saxlayırıq. Qonaq otağında sağ divarda bir böyük xalça asılmışq, o birisini isə döşəməye sərmişik. Ortada böyük stol altı stul ilə dayanıb. Qızların hamisi yataq otağında yatır. Kitab şkaftında hor qızın öz rofi var. Onlar bütün məktob şeylərini orada saxlayırlar. Orada onların paltar şkaşı da var. Ancaq dərslərini onlar, adotən, qonaq otağında edirlər.

Bizim üçüncü otağımız balacadır. Orada mən yoldaşımıla qalıram. Mən həmçinin, o otaqdan iş otağı kimi istifadə edirəm. Orada bizim çarpayımızdan başqa böyük yazı stolu və onun üstündə kompüter var.



Divarda mən üç kitab röfi asmişəm. Bir sözlə, biziñ təzə mənzilimiz çox böyük, rahat və işıqlıdır.

**Упр.16. Переведите предложения и найдите их в тексте для сверки.**

1. Я повесил три книжные полки на стенку. 2. Поэтому мы продали эту квартиру и вместо нее купили трехкомнатную квартиру. 3. Перед переселением мы отремонтировали новую квартиру. 4. Здесь моя жена стирает одежду, а дочери помогают ей. 5. Я бывало любил свои уроки. 6. Наша спальня такая же большая, как наша старая спальня. 7. Моя жена и я остаёмся там. 8. Мы используем этот балкон как кухню. 9. Здесь тоже балкон смотрит на шумную улицу. 10. А вечером я выключаю плиту и все огни. 11. Там были две комнаты, кухня, балкон, ванна, туалет – одним словом – там было всё. 12. Но они обычно делают свои уроки в гостиной. 13. Обычно днём мы кушаем здесь. 14. Через одну из них мы переходим на кухонный балкон, а через другую – в спальню. 15. Перед передней стеной стоит длинный буфет. 16. У меня жена и четверо детей. 17. В середине стол с шестью стульями.

**Упр.17. Ответьте на вопросы к тексту.**

1. Bizim köhnə mənzilimiz harada idi? 2. Orada yaşamaq üçün hər cür şərait var id? 3. Mənzildə nə var id? 4. Balkonlar haraya çıxırdı? 5. Mən orada neçə il yaşamışam? 6. KİM məni məktəbə aparardı? 7. Mən haçan dərslərimi edərdim? 8. Hənsi oyunları uşaqlar həyətdə oynayardılar? 9. Mənim ailəmdə kim var? 10. Nə üçün biz təzə mənzili aldıq? 11. Köçməkdən qabaq biz nə etdik? 12. Bizim təzə mənzilimiz necodır? 13. Axşamlar biz balkonda nə edirik? 14. Bizim o biri balkonumuz haraya baxır? 15. Biz balkondan necə istifadə edirik? 16. Mətbəxdo nə var? 17. Hər səhor mənim yoldaşım nə edir? Bəs, axşam? 18. Biz yeməklərimizi harada yeyirik? 19. Bizim qonaq otağımızda nə var? 20. Biz uzun busətdə nə saxlayırıq? 21. Biz xalçalarla nə etdik? 22. Qızlar öz məktəb şəylərini harada saxlayırlar? 23. Qızlar, adətən, dörsərini harada edirlər? 24. Bizim üçüncü otağımızda nə var? 25. Mən ondan necə istifadə edirəm?

**Упр.18. Исправьте ошибочные утверждения. Начинайте с: *Bağışlayın, ancaq bu (heç, bir qədər) düz dəyiş; məncə bclə dəyiş; mon bclə fikirləşmirəm, eksinə (наоборот).***

1. Biz kənddə yaşayırdıq, şəhər nədir, bilmirdik. 2. Bizim köhnə evimizdə yaşamaq üçün heç bir şərait yox idi. 3. Biz köhnə evimizə Moskvadan köçmüdü. 4. Atam anamla yaşamaq istəmədi. Ona görə o, təzə mənzil aldı. 5. Bizim təzə mənzilimiz birinci mərtəbədədir və bizim böyük verandamız var. 6. Qonaq otağı balacadir. Orada ancaq bir divan və televizor qoymuşuq. 7. Biz evdə heç xörək yemirik, restoranda yeyirik. 8. Təzə evdə hər qızın öz kitab və paltar şəkisi var. 9. Atam qonaq otağından iş otağı kimi istifadə edir. 10. O, buraya hər gün fəhlələri götürir və bütün günü səs-küylə işləyirlər.

**Упр.19. Перефразируйте предложения, указанные учителем.**

**Упр.20. Прочитайте текст по абзацам и перескажите каждый из них сначала на русском, а затем на азербайджанском.**

**Не говорите слово в слово, но пользуйтесь активным словарем урока.**  
**Упр.21. Опишите квартиру 1) свою, 2) которую снимаете, 3) расскажите о своем переселении на новую квартиру.**

**Ключи к упражнениям:**

**Упр.8. Найдте предложения, к которым подходят данные слова.**

- 1-11. Tində. 2-6. pərdələri yumağa. 3-4. busetü, ortaya. 4-7. yandırma.  
5-1. mənzilimi, təmir edəm. 6-2. istifadə edirəm. 7-10. cənaqdan, olızyuyandan. 8-5. səhbət. 9-9. artırmı. 10-3. mətbəxdə, döşəməsini.

**Упр.10. Переведите.**

- Esmira? Salam! Eşitmışım ki, sən ərə getmison. İndi harada yaşayırsan?  
-Salam, Aynur.Bəli. Mən artıq on iki ildir ki, ərdəyəm. Gör, nə vaxtdandır ki mən səni görmürəm. Sən ərimi tamıyırsan. Universitetdə o, paralel qrupda oxuyurdu. İmrani xatırlayırsan?  
-Əlbəttə. Xatırlayıram necə biz səs-küylə Universitetin yeməkxanasına gedərdik, orada nahar edərdik. Ancaq mən heç vaxt görməmişdim ki, siz bir yerdə harayasa gedərdiniz və ya universitetdə söşbət edərdiniz. Bu, hər şey necə oldu?  
-Universitetdən sonra biz zavodda rastlaşmışıq, bir-birimizi yaxşı tanımışıq.  
Mən onu valideynlərimlə tanış etdim. Bir il keçdi və biz evləndik. Onun Nərimanov Metro stansiyasının yanında öz mənzili var idi. Mən oraya köcdüm.  
-Mənzil necədir? Yaxşıdır?  
-Mənim xoşuma golur. Mənzildə hər cür şorait var: böyük qonaq-otağı, rahat bir yataq otağı. Mətbəximiz də bir qədər böyükdür. İki balkondan biri küçəyə, o biri isə mətbəxdən həyətə baxır. Otaqlar işıqlıdır. Yataq otağından biz iş otağı kimi də istifadə edirik. Son bilirsən ki, o da, mən də mühəndisik. Ancaq küçə bir az səs-küylüdür.  
-Şeyləri sən evə götürmisen, yox?  
-Hamisini yox. Orada artıq paltar şkası, döşəmədə böyük xalca, mətbəxdə soyu ducu, yataq otağında bir çarpayı artıq var idi. Lakin, mənim şeylərim təzə idi. Mənzilin təmirindən sonra biz köhnə şeyləri satdıq, təzələrini qoymuşuk.  
-Görürləm son yaxşı yero düşmüisen.  
-Bəli. Sənə də bundan da yaxşı ola (olsun), arzulayıram. Gəl bizo. Budur mənzilin ünvani (адрес).  
-Gələrəm. Hələlik.

**Упр.12. Переведите.**

Dostsuz adam, biletli oğlan, turistli avtobus, istirahətli gün, zavodlu şəhər, rəqsli tamaşa, vaxtı səhbət, tarixli adamlar, televizorlu otaq, sarayı rayon, baletli tamaşa, ötli yemək, yağlı çörək, satıcısız mağaza, işıqlı otaq, maraqlı səyahət proqramı, qayıssız şalvar.

- 1.Суффиксы обобщения существительных -lıq, lik-
- 2.Модальное слово «можно» (OLAR - МОЖНО).
- 3.Суффиксы обобщения глаголов -ta, mə-

## ГРАММАТИКА I

Поскольку суффиксы - аг, əг- передают определенное сомнение в будущем действии, постольку слово (глагол\*\*) "olmaq"(быть) в форме "olar"(будет) стало модальным и выражает *возможность и разрешение в вопросах*.

1.При выражении *возможности* "olar" эквивалентно русскому слову *мочь* и стоит в конце вопроса. Действия выражаются неопределенной формой (ть, чь, ти - maq, mək) в сочетании с вопросительными словами: *nesə, haçan, harada, ...*

2.При выражении *разрешения*"Olar" эквивалентно русскому *можно* и стоит в начале вопроса, если имеется действующее лицо. В этом случае действия употребляются в глагольной форме Arzu (Пожелания). В разговорной речи, однако, в 1-ом и 3-ем лице употребляют Повелительную форму. Естественно, что в этом значении "Olma" означает *запрещение*.

3.Если просьба носит безличный характер, "Olar" употребляется как в функции *возможности*, потому что вопрос по значению можно отнести к обоим функциям.

**Сравните:**

Bağışlayın, olar mən burada oturam (oturum)?- ясное *разрешение*

Изви пите, можно я здесь сяду?

Bağışlayın, burada oturmaq olar? - Не ясно: *Разрешение или возможность*

Извините, здесь сесть можно?

### МОДЕЛЬ:

**Как пройти....? (возможность)**

- |   |   |
|---|---|
| -Zəhmət olmasa, dəyin, Universitetə <u>nesə</u> getmək olar?            | - Скажите, пожалуйста, как можно пройти к университету?                                 |
| -Metro ilə. Uzaqdadır.  | - На метро. Это далеко.   |
| -Sağ ol.  | -Спасибо.   |
| -Anar, bilmirsen, xəstəxanaya <u>haçan</u> getmək olar? Xalam oradadır. | - Анар, ты знаешь, когда можно пойти в больницу? Моя тётя там. По-моему, после 5 часов. |
| -Mənco, saat 5-dən sonra.   |   |
| -Aslan, sən bilmirsin bu saatı harada təmir etmək olar?                 | - Аслан, ты не знаешь, где я могу починить часы?  |
| -Mən bilmirəm. Get Maisdən soruş. O, bılır.                             | - Я не знаю. Пойди спроси у Майса. Он знает.  |

## Разрешение

- Olar mən evdə qalam, (qalım) sən isə mağazaya gedəsən və hər şeyi alasan? - Можно я останусь дома, а ты пойдёшь в магазин и всё купишь?
- Əlbəttə olar. Sən xostəsən. Sən küçəyə çıxməq olmaz. - Конечно, можно. Ты болен. Тебе нельзя выходить на улицу.
- Bağışlayın, olar mən burada maşını saxlayam(saxlayım)? - Извините, можно я здешь оставлю (припаркую) машину?
- Olar. (Xeyr. Olmaz.) - Да, можно. (Нет. Нельзя)

-Cənab Mədətov, olar işçilər bu gün evə tez gedələr(getsinlər)? Sabah bayramdır

-Olar.

- Господин Мадатов, можно работники уйти сегодня раньше? Завтра праздник.

- Можно.

## Двойственная функция

Cənab Mədətov, saat 8 qatarı ilə Moskavaya getmək olar?


Господин Мадатов, можно поехать в Москву 8-часовым поездом?

Bağışlayın, Mədətova indi zəng etmək (позвонить) olar?

Извините, можно Мадатову сейчас позвонить?

## Упр.1.Чтение и понимание. Переведите.

- Zöhmət olmasa, dəyin, «Azərbaycan» mehmanxanasına necə getmək olar?
- Siz Metroya qədər trolleybusla gedin, sonra Metro ilə «Sahil» stansiyasına və nəhayət, oradan ya avtobusla, ya da piyada gedərsiz.
- Mən şəhəri görmək istərdim.
- Taksi götürün.
- Taksi! Taksi! Salam! Siz boşsunuz?
- Bəli. Buyurun. Sizə haraya lazımdır?
- Mən «Azərbaycan» mehmanxanasına.
- Yaxşı, gəlin, oturun. Siz turistsiniz?
- Bəli.



Nizami muzuyu



Dənizkənarı park



"Azərbaycan" mehmanxanası

- Siz haralısız?
- Parisliyəm. Zöhmət olmasa, olar siz bir az uzun yol ilə gedəsiz?
- Niyə olmaz? Buyurun.
- Mən bir az şəhərinizi gəzmək istəyirəm. Olar?.
- Buyurun, buyurun. Bura şəhərin mərkəzidir. Bu Nizami muzeyidir. Bu da Dənizkənarı parkıdır.
- Çox qoşongdur. Ayri yerləri görmək olar?
- Bağışlayın, bu gün, yox, mənim növbəm qurtarıb. Məni maşının o biri sürücüsü

Gənclikdə gözləyir. Budur "Azərbaycan" mexmanxanası. Sağ olun.

-Çox sağ ol.

## Упр.2.Переведите.\*

- Извините, как я могу добраться до Оперного театра?

- Это далеко отсюда. У вас есть машина?
- Нет. Какой общественный транспорт ходит туда?
- Сначала вы едете автобусом до станции метро «Ганджлик», затем на метро достанции «Сахил». Оперный театр не далеко оттуда. Вы идите налево. Идите прямо по проспекту Бюль-Бюль. Перейдите две улицы. Потом направо Это – старое, но очень красивое здание. Наша Центральная библиотека имени М.Ф.Ахундова находится около Оперного театра. Простите, вы откуда?

- Я из Лондона. Я был в Москве, и сейчас я здесь.

Я – инженер. Я работаю на заводе в Лондоне. Я был в Оперном театре в Москве. Моя дочь учится танцевать, и она будет танцевать в нашем Оперном театре. У меня есть свободное время. Я не спешу.

- Вы погуляйте по городу. У нас много красивых зданий.

- Спасибо. Мне нужно.


## Упр.3.Составьте аналогичные диалоги.



базар



больница



театр

## Упр.4.Составьте диалоги, пользуясь подсказками, данными в скобках.\*

1.Bu kitabı haradan almaq olar? - Mərkəzi kitab mağazasından almaq (olar).  
(посмотреть футбол,увидеть - (центральном стадионе, Республикан-  
ковры, отдохнуть, пообедать) ском музее, Гёй-Гёле, ресторане)

2.Zəhmət olmasa, deyin, vağzala nccə getmək olar? - Avtobusla, sürücüdən soruşun harada düşmək lazımdır

(Азерб.драмтеатр, площадь фонтана,-,- ( Такси, автобус, пешком – Это близко  
нов центральный банк, цирк) У вас есть машина? Спросите шоферя)

3.Bağışlayın, olar biz burada oturaq? - Olar.(Хсур, бу уег boş deyil.

Можно мы здесь сядем? Можно (Нет, это место не свободное)  
(сменить место, вернуть книгу, пойти на экскурсию, открыть окно(дверь),  
смотреть телевизор, начать игру сейчас, взять журнал, зажечь свет)

## Активный словарь



голова  
baş c.n.



глаз  
göz c.n.



нога  
ayaq c.n.



нос  
burun c.n.



лицо  
üz



тело  
bədən c.n.



сердце  
ürok c.n.



зуб  
diş c.n.



ухо  
qulaq c.n..



шея- горло  
boyun-boğaz c.n.



лекарство  
dərman c.n.

выздоровливать - **sağalmaq**

головная боль - **baş ağrısı**

принимать - **qəbul etmək n.**

поликлиника - **poliklinika**

иметь температуру - **qızdırımaq**

скорая помощь - **təcili yardım**

заболеть - **xəstələnmək**

спина/талия- **bel c.n.**

зубная боль - **diş ağrısı**

большой - **xəstə c.n.**

лечение - **müalicə c.n.**

сердце/душа - **can c.n.**

греть - **qızdırmaq n.**

обследовать - **yoxlamaq**

рука- **qol**

боль - **ağrı**

аптека - **aptək**

тесь - **axmaq**

рана - **yara**

желудок - **mədə**

кровь - **qan**

**Примечание:** Слово **müalicə** в сочетании с другими действиями получает различные значения : **müalicə etmək** -лечить, **müalicə olunmaq** - лечиться , **müalicə almaq / müalicədən keçmək** - проходить курс лечения

### Введение и закрепление новых слов

**Упр.5.Прочтите слова и их эквиваленты.**

**Упр.6.Переведите.**

a) **burun, üz, müalicə, aptek , qol, baş ağrısı, diş ağrısı, ağrı, qəbul etmək, can, poliklinika, xəstə, sağalmaq, axmaq, bel, qızdırmaq, yara, ürok, diş, dərman, təcili yardım, yoxlamaq, mədə, xəstələnmək, qulaq, qan, baş, göz, ayaq, diş, bədən, ürok, diş, boyun, boğaz, diş ağrısı, ağrı, qəbul etmək, xəstələnmək,**

b) **нос, лицо, лечение, аптека, греть, рука, головная боль, зубная боль, боль, принимать, поликлиника, больной выздоровливать, тесь, спина/талия, сердце/душа, рана, скорая помощь, глаз, нога, обследовать, желудок, заболеть, ухо, кровь, температурить, нога, голова, тело, сердце, горло, лекарство, шея,**

**a)qızdırmaq, can, yara, aptek , qol, baş ağrısı, sağalmaq, axmaq, bel, qulaq, qan, qulaq, qan, baş, göz, ayaq, burun, üz, müalicə, poliklinika, xəstə, dərman, boyun, boğaz, bədən, ürok, bədən.**

б) сердце/душа, рана, скорая помощь, аптека, головная боль, течь, спина/талия, глаз, кровь, температурить, лечиться, нос, лицо, шея, лечить, тело, лечение, сердце, горло, поликлиника, больной, греть, выздоравливать, голова, лекарство, заболеть, обследовать, рука, желудок, принимать, рана.

#### Упр.7. Найдите эквиваленты слов.

лечение - <i>sağalmaq</i>	сердце – <i>boğaz</i>	зуб – <i>qol</i>
проверять – <i>diş ağtısı</i>	тело – <i>boyun</i>	ухо – <i>diş</i>
головная боль – <i>müalicə</i>	горло – <i>mədə</i>	рана – <i>göz</i>
лекарство – <i>yoxlamaq</i>	шея – <i>qızdırmaq</i>	глаз – <i>qulaq</i>
выздоравливать – <i>dərman</i>	греть – <i>ürək</i>	рука – <i>baş</i>
зубная боль – <i>baş ağrısı</i>	желудок – <i>bödən</i>	голова – <i>yara</i>

обследовать - <i>qızdırmaq</i>	боль - <i>axmaq</i>	нога - <i>yara</i>
принимать - <i>yoxlamaq</i>	больной - <i>can</i>	аптека - <i>üz</i>
поликлиника - <i>xəstələnmək</i>	течь - <i>xəstə</i>	лицо – <i>ayaq</i>
температурить - <i>poliklinika</i>	душа - <i>bel</i>	рана - <i>bel</i>
скорая помощь - <i>qəbul etmək</i>	кровь - <i>ağrı</i>	нос - <i>aptək</i>
заболеть - <i>təcili yardım</i>	талия - <i>qan</i>	спина - <i>burun</i>

#### Упр.8. Найдите недостающие значения.

лечение - <i>sağalmaq</i>	сердце -	зуб - <i>qol</i>
проверять -	тело – <i>boyun</i>	ухо -
зубная боль - <i>baş ağrısı</i>	желудок -	голова –
головная боль -	горло - <i>mədə</i>	рана -
лекарство - <i>yoxlamaq</i>	шея -	глаз – <i>qulaq</i>
выздоравливать -	греть - <i>ürək</i>	рука – <i>baş</i>

обследовать -	боль <i>axmaq</i>	нога - <i>yara</i>
принимать -	больной -	аптека -
поликлиника - <i>xəstələnmək</i>	течь - <i>xəstə</i>	лицо –
температурить -	душа - <i>bel</i>	рана -
скорая помощь - <i>qəbul etmək</i>	кровь -	нос - <i>aptək</i>
заболеть - <i>təcili yardım</i>	талия -	спина – <i>burun</i>

#### Упр.9. Расположите слова согласно русскому алфавиту их значений.

<i>qəbul etmək</i>	<i>poliklinika</i>	<i>dərman</i>	<i>xəstə</i>	<i>ayaq</i>	<i>baş</i>
<i>sağalmaq</i>	<i>baş ağrısı</i>	<i>axmaq</i>	<i>burun</i>	<i>ürək</i>	<i>bel</i>
<i>qızdırmaq</i>	<i>diş ağrısı</i>	<i>bödən</i>	<i>aptək</i>	<i>yara</i>	<i>can</i>
<i>təcili yardım</i>	<i>yoxlamaq</i>	<i>boyun</i>	<i>mədə</i>	<i>ağrı</i>	<i>göz</i>
<i>xəstələnmək</i>	<i>müalicə</i>	<i>boğaz</i>	<i>qulaq</i>	<i>diş</i>	<i>qan</i>
					<i>üz</i>
					<i>qol</i>

#### Упр.10. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Ана, мənim dünəndən başım (нога, ухо, горло, зуб, сердце) ağlıyıq. Mən nə edim? 2. Ана, uşağın burunu axıq, qızdırır (ребёнок заболел). Həkimini çağırmaq lazımdır (скорую помощь, ему надо дать лекарство, купить лекарство в

аптеке, лечить его, обследовать его в поликлинике). 3. Elçin, durmusan? Get ol-üzünü, boynunu yu (ноги (зубы), Твоя любимая тётя идёт; ты идёшь в школу; мы будем принимать доктора; доктор идёт лечить твоего младшего брата). 4. Bilmirəm mənə nə olub: burnumdan qan axır (всё мое тело болит, у меня сильная боль в спине; мои глаза очень красные; я сильно порезал руку, и из раны течёт кровь, у меня голова болит вместе с зубом). 5. Doctor, zəhmət olmasa, mənim mədəmi yoxlayın. Nə ucıyım, bir saatdan sonra qaytarıram. Yeno ucıyım, bir az vaxt kecir - qaytarıram. Bütün günü bələ. (ухи – я плохо слышу; горло – почему оно болит?; зубы – почему они жёлтые?; голова – я не понимаю людей; тело – оно хорошее для игры в теннис?; эта рана – какое лечение нужно для нее?; сердце – я быстро устаю; ноги – сначала левая нога болела, а теперь – правая).

#### Упр.11. Откройте скобки и переведите рассказ.

Bir gün məni bərk (зубная боль) tutmuşdu. Hər nə edirdimən, kömək etmirdi. (В поликлинику) getdim. Orada müxtəlis həkimlər (принимали больных). Diş həkiminin otağı uzun və geniş döhlizin o biri başında idi. (В поликлинике) çoxlu adam var idi. Hərə öz həkiminin otağının yanında stullarda oturmuşdu və öz növbəsini gözləyirdi. Həkimlər onları növbə ilə (принимали). Onların çoxu qoca adamlar idilər. Kimin əli, (нога, голова, желудок, спина, горло, ухо) (болела) - hamısı səssiz oturmuşdu və onların (с их лица) görmək olurdu ki, nəsə sıkırlışdırıldılar. Nəhayət, diş həkiminin otağına catdim. Orada üç-dörd (больных) var idi. Bir qadın əli ilə (её сердце) tutmuşdu. Dedi ki, (от зубной боли) onu (сердце) də parahat etdi. Mən də oturdum. Nəhayət, mənim



növbəm çatdı.

Mən qapını açdım və soruştum: "Olar?" Həkim cavab vermədi, nəsə yazırı. Mən keçdim otağa. Bir az sonra o, mənə baxdı və kresləda yer göstərdi. Əvvəlcə, o, (зубы) (проверил), sonra (лечение) başlıdı. Mən qorxurdum ki, həkim məni çox incidər. Ancaq bər az (кровь) çıxdı və (зубная боль) keçdi. (Лечение) çox vaxt almındı. O, mənə (лекарство) yazdı və dedi ki, mənə iki saatdan sonra yemək olar. Mən rahat (аптеку) getdim.

#### Упр.12. Найдите предложения, к которым подходят данные слова.\*

1. axır. 2. sağalırlar. 3. xəstələndim. 4. aptek, dərman. 5. mədəm. 6. gözləri. 3. müalicədən keçirlər. 8. qəbul cdır, yoxlamaq. 9. yara. 10. müalicədən. 11. bədənin. 12. burnundan.

1. Onun .... yaxşı görnür. 2. Mən ... və bir ay xəstəxanada qaldım. 3. Xəstəxanada adamlar ... .... 4. ... sonra adamlar, adətən, sağalırlar, bir höstə evdə istirahət edirlər və sonra işə gedirlər. 5. Son yeno xəstələnmisən, .... qan



axır, qızdırırsan. 6.Bu gün hokim saat 12-dən 3-dək ... . Sən üroyini .... lazımdır. 7.Bilmirəm niyə, ancaq bu şironi içməkdən sonra mənim .... ağrıyır. 8.Sonin idman üçün qoşong ... var. 9.Bizim kondimizin yanından çay.... Onun sahilində, meşonin içinde böyük xəstəxana var. 10.Xəstəxananın yanında onun ... var. O aptekdə hər cür ... var. 11.Bu xəstəxanada xəstələr tez .... 12.Mən xörək bışirdim və əlimi yandırdım. Bu ... indi də həlo keçməyib.

### Упр.13.Переведите диалоги.

- Ana-can, olar mən həyətə düşüm, uşaqlarla oynayım?
- Yox, mənim canım. Hava hələ isti deyil, xəstələnərsən.
- Ana, mən isti paltarda gedərom. Olar?
- Demədim olmaz? Sənin hələ burnun axır və dünən özün deyirdin ki, başın ağrıyır. Olmaz!
- Yaxşı, onda televizora baxmaq olar? Sən onu söndürmüüsən.
- Olar. Yandır onu.

\* \* \* \*

- Doktor, olar?
- Olar, olar, qızım, gəl. Səni nə incidir?
- Görmürsüz? Üzümə balaca-balaca yaralar çıxıb. Ruslar onlara 'priçik' deyirlər. Onlar ağrı vermirlər, ancaq kimin xoşuna gələr ki, üzündə o qədər 'priçik' olsun?
- Düz deyirsən, cavan qızsan. Nəço yaşın var?
- On altı.
- Qorxma, qızım. Nəço çıxıblar, elə də gedəcəklər. Ancaq qanını bir az dəyişmək lazımdır. Ala, burada günləri və haraya getmək lazımdır yazmışam. Gedərsən oraya. Oranın işçiləri səni müalicə edərlər ki, üzün təmiz olsun, qoşəng qız olasan. Sağ ol.

### Упр.14.Переведите диалоги на азербайджанский язык.\*

- Севиль, ты ходила в аптеку?
- Да, но у них не было этого лекарства. Продавщица показала другое. Вместо него можно использовать это» - она сказала. Оно было дорогое, и я не знала, мне можно купить это лекарство, или нет.
- Всё моё тело болит, и в спине сильная боль.
- Дорогая мама, можно я тебе помогу?

#### На приёме у доктора

(Рабочий открывает дверь) - Можно?

- Можно. Что вас беспокоит?
- У меня болит голова, насморк (течёт нос) и немногого температурю.
- Подойдите. Я проверю ваше сердце и кровь. Где вы работаете? (доктор думает, сколько денег больной ему даст).
- На заводе. Я – рабочий (Я не дам ему больше одного 'ширвана')
- Рабочий? Это хорошо (плохо). Какие условия у вас на рабочем месте?
- Не плохие. Работать можно.



- Так, ваше сердце и кровь хорошие. Я выпишу вам два лекарства.  
Принимайте их 3 раза в день перед едой. Через 3 дня вы будете здоровы.
- Доктор, (он съёт 'ширван' в его большой карман(cib) но я ем два раза в день. Когда мне можно принимать это лекарство в третий раз?
- Когда хочешь. Чья очередь сейчас? Войдите!

## ГРАММАТИКА II

Здесь мы хотим познакомить вас с суффиксами -lıq, lik, luq, lük. Их основной функцией является обобщение значения слов, с которыми сочетаются. Однако, в зависимости от значения слова, они придают различные оттенки в обобщении их значения. Поэтому для русских они представляют некоторую трудность в употреблении и понимании.

Наилучшим выходом здесь может стать знание некоторых слов с этими суффиксами, а затем постепенно вы сможете приобрести чувство их творческого употребления.

1Они образуют существительные (кто, что) от других существительных и других слов и означают:

a) большое количество чего-то;

qumluq - большое песочное место, məşəlik лесное место, güllük - ;

b) обобщение качества;

dostluq - дружба, xəstəlik - болезнь, arvadlıq - женственность

v) вещь с предназначением для чего-то;

qolluq - рукав; başlıq головной убор, şalvarlıq - кусок материи для брюк

г) профессию, какую-то деятельность, должность, отрасль промыш.

vətəndaşlıq - гражданство, təmirlik - ремонт. работы, ustalıq - мастерство

2.Слова с этими суффиксами могут быть образованы практически от любых слов, кроме слов-действий (глаголов). Значение обобщения у последних образуется при помощи суффиксов -ma, mə-c ударением на них в слове, чтобы отличить их от суффиксов отрицания, в словах с которыми ударение падает на последнюю корневую гласную.

Например:

Отрицание: 'yazma - не пиши

'yuma - не стирай

Boya'ma, hesabla'ma, ayır'ma, -gözle'mə, bağışla'ma,

Обобщение : yaz"ma - писание

yu'ma - стирка

ü'z'mə

Крашение подсчёты отделение ожидание прощание плавание

Gü'slova, stav suhestvite'lgnimi, sledu'qt pravilam ix izmenenii.

Упр.15. Образуйте новые слова из данных. Найдите значения образованных слов.\*

Ot, qulaq, qol, uzun, müəllim, həkim, həmişə, evdar, yaxın, təmiz, düz, işiq, pərdə..

Длина, докторство, травяное место, просвет, чистота, домоводство, близость материала для занавеси, учительство, научник, правота, навсегда, рукав.

### **Упр.16. Догадайтесь значения следующих слов.\***

Almalıq, bələdçilik, ağırlıq, hələqçılıq, çirklik, paltoluq, yüngüllük, yaxşılıq, səs-küylük, pulsuzluq, gözlük, yumşaqlıq.

### **Упр.17. Образуйте обобщенное значение данных глаголов\*\*. Произнесите варианты обобщения и отрицания. Переведите.**

Evlənmək, yoxlamaq, xatırlamaq, satmaq, yaxınlaşmaq, oxumaq, qaçmaq, hazırlamaq, fikirləşmək, bişirmək, açmaq, bağlamaq, xəstələnmək, artmaq.

### **Упр.18. Найдите эквиваленты предложений.**

У меня голова болит	Adətən, təcili yardım gecikir.
Меня лечит зубной врач.	Mənim dostum xəstələnib.
Доктор не принимает пациентов.	Mənim başım ağıtpırmır.
Наконец, мои уши поправились.	Sənin qəşəng bədənin var.
Скор. пом. обычно опаздывает	Məni diş həkimi müalicə edir.
Мой друг заболел.	Nəhayət, mənim qulaqlarım sağaldı.
У тебя стройное тело.	Həkim xəstələri qəbul etmir.

Это лекарство можно купить здесь	Mən istəyirəm ürəyimi yoxlayam.
Аптека близко.	Onun gözəl gözləri var.
Эта река течёт в море.	Mən uzunboyun(lu) qızları sevirem.
Я хочу проверить своё сердце.	Bəlimin ağrısı moni narahat edir
У нее красивые глаза.	Bu dörməni burada almaq olar.
Я люблю длинношеих девушек	Aptek yaxındır.
Меня беспокоит боль в спине	Bu çay dənizə axır.

### **Упр.19. Прочтите и переведите диалог.**

#### **MƏNİM MÜALİCƏM**

-Salam, Elmar. Canın-başın necədir?

-Salam, Əhməd. Yaxşıdır. Sən necəsən?

-Belə də.

-Nə olub ki? Baxıram sono, xəstə kimison.

-Elə də var. Xəstəyəm. İki gündür ki, xəstəxanadan çıxmışam.

-Sənə nə olmuşdu ki?

-Bədənimə iki-üç yara çıxmışdı. Həç özüm də bilmirəm nədən. Poliklinikaya getdim ki, həkim məni yoxlasın, desin ki, bu nə xəstəlikdir, nə edim.

-Həkim nə dedi?

-Həç nə. Başına oyun açdı\*: həkimdən həkimə göndərirdi. Şəhərdo həkim qalmadı, kimo mən yaralarımı göstərmodim. Həç kim də konkret bir şey demir. Hamisi dərman yazır: bunu belə iç, bunu belə qəbul et, birini gündə bir dəfə, o birisini gündə beş dəfə. Dərmanlar da baha-baha. Nə pulum var idi, hamısını dərmanlara xörcləmişdim. Mən dərmanlardan başqa bir şey yemirdim ki.

İştaham heç yox idi. İşə də getmək olmurdu. İnan ki, bütün günüm, həkimlərin otaqlarında keçirdi. Yaralar isə keçmirdi ki, keçmirdi.



Nəhayət, bir ay bundan qabaq mən ləp pis oldum. Anam təcili yardımı çağırıldı. Onlar da məni xəstəxanaya apardılar. Həkimlər mənim hər yerimi, hətta (dənə) qulaqlarımı da yoxladılar.

Dedilər ki, bəlkə, ata-anadan gəlir(?). Onları da yoxlamaq lazımdır. Dedim: "Yox, yox!!! Evdə pul qalmayıb". Beləliklə, onlar məni bir ay müalicə etdilər. Dərmanları almaq və həkimlərə "hörmət" eləmək üçün evdən nə qədər şey satdıq. Mən o xəstəxanadan çıxmamışam ki, mən qaçmışam.

-Allah sənə kömək etsin!\* Yaxşı, bəs, yaraların sağaldı? O qədər pul xorcləmişən!

-O yaralar keçdi. Dünən gecə isə ağrıdan durdum. Bütün bədənim ağrıydı. Işığın yandırdım, getdim güzgüdə hər yerimə baxdım. Gördüm nə!??

Dəlinə (na zalı) həmin yaralardan üç dənəsi çıxıb. İndi də nə oturmaq, nə də normal yatmaq olur.

-Yenə poliklinikaya gedəcəksən? Özün görürsən ki, xeyri yoxdur. Yaxşısı, son



həkimin yanına get və müxtəlif otlarla müalicə al. Mən belə həkimlərin bir neçəsini tanıyıram. Onlara inanmaq olar. Bir-iki il bundan qabaq nəsə mənim mədəm ağrımağa başladı. Bir-iki həftədən sonra məni bir ağrı tutdu ki, dayanmaq olmurdu. Çarpayıda qaldım. Anam təcili yardımı çağırıldı. Onlar göldilər, orama-burama baxdılar, istədilər ki, məni xəstəxanaya aparsınlar.



Anam qoymadı.

-Necə belə?

-Anam o həkimləri tanıyırdı. Təcili yardımın həkimi mənə bir dərman verdi ki, hələlik ağrı dayansın, və getdi. Anam o həkimlərin birisino zəng etdi ki, gəlsin məni yoxlaşın.

-Nəsə mən onlara inanmırıam.

-Dayan, dayan. Çox pisdir ki, inanmırıam. Bu həkim mənim qanımı yoxladı, bir-iki sual verdi: nə yeyirəm, nə içirəm və sonra dərman yazdı. Onların öz aptekləri var. Anam o dərmanlardan aldı. On gün onları qəbul etdim. Ağrılar keçdi-getdi. İndi də sağ-salamatam. Mədəm məni heç narahat etmir.

-Doğrudan?

-Allah haqqı!

-Onda mənə onun telefonunu ver. Bəlkə, mənə də kömək etdi.

**Примечание:** Başında oyun açdı - замучил

Allah sənə kömək etsin! - Да поможет тебе Бог!

Allah haqqı! – Клянусь Богом!

**Упр.20.Расскажите о своём визите к доктору.**

## Ключи к упражнениям

### **Упр.2.Переведите на азерб. язык.**

- Bağışlayın, Opera Teatrına necə getmok olar?
- E-e-e...o, buradan uzaqdır. Sizdə maşın var?
- Xeyr. Hansı transport oraya gedir?
- Əvvəlcə, avtobusla "Gənclik" Metro stansiyasınacan gedin, sonra Metro ilə "Sahil" stansiyasına qədər. Opera Teatrı oradan uzaq deyil. Siz sola gedin. Bülbül prospekti ilə düz gedin. 2 küçə keçin, sonra sağa. O, köhnə ancaq gözəl binadır. Bizim M.F.Axundov adına Mərkəzi Kitabxanamız Opera Tenatrinin yanındadır. Bağışlayın, siz halalısınız?
- Mən Londondanam. Mən Moskvada olmuşam, indi isə buradayam.
- Siz harada işləyirsiniz? Siz nəcisiniz?
- Mən mühəndisəm. Mən Londonda böyük zavodda işləyirəm. Mən Moskvada Opera Teatrında olmuşam. Mənim qızım rəqs öyrənir və o, bizim Opera Teatrimizdə rəqs edəcək. Mənim boş vaxtım var. Mən tələsmirom.
- Siz şəhəri gəzin. Bizim çoxlu qoşəng evlərimiz var.
- Sağ ol. Mənə lazımdır.

### **Упр.4.Инсценируйте диалоги, пользуясь подсказками в скобках.**

1. Futbola harada baxmaq olar? - Mərkəzi stadionda.  
Bu xalçaları harada görmək olar? - Respublika muzeyində  
Burada harada istirahət etmək olar? - Göy-Göldə.  
İndi (burada) harada nahar etmək olar? - Restoranda (kafedə).
2. Zəhmət olmasa, Azəri Dram Teatrına - O, buradan uzaqdır. Ya taksi, ya da necə getmək olar? - avtobus ilə.  
Zəhmət olmasa, deyin, "Fövvarolor" - Siz elə oradan gəlirsiniz. Görmədiniz?  
Meydanına necə getmək olar? - Fövvarolor işləmər. Suyu dəyişirlər.  
Zəhmət olmasa, deyin, Mərkəzi - Uzaq deyil. Bu küçə ilə düz gedin.  
Banka necə getmək olar. - O, çox-mərtəbəli binadan sonradır.  
Zəhmət olmasa, deyin, Sirkə - Avtobus ilə "Təzə Bazara"can gedin.  
necə getmək olar? - Sirk onun yaxınlığındadır

3. Bağışlayın, yerimi dəyişmək olar? ... kitabı qaytarmaq olar? ...buradan ekskursiyaya getmək olar? ... qapını(pencərəni) açmaq olar? ...televizora indi baxmaq olar? ...oyunu indi başlamaq olar? ... jurnalı götürmək olar?

### **Упр.12.Найдите предложения, к которым подходят данные слова.**

- 1-9. axır. 2-11. sağalırlar. 3-2. xostoləndim. 4-10. aptek, dorman. 5-7. mədəm. 6-1. gözləri. 7-3. müalicədən keçirlər. 8-6. qobul edir, yoxlamaq. 9-12. yara. 10-4. müalicədən. 11-8. bədənin. 12-5. burnundan.

### **Упр.14.Переведите.**

- Sevil, son aptekə getdin?
- Hə, ancaq orada o dorman yox idi. Satıcı mənə ayırsını göstərdi. "onun yerinə bundan istifadə etmək olar", -o, dedi. O, baha idi və mən bilmirdim ki, mənə o dərmanı almaq olar, yoxsa yox.

-Bütün bədənim ağrıyır, belimdə də bərk ağrı var.

-Ana-can, olar mən sənə kömək edəm?

### Həkimin qəbulunda

-(*Bir fəhlə qapını açır*) Olar?

-Olar. Sizi nə narahat edir?

-Mənim başım ağrıyır, burnum axır və bir az qızdırıram.

-Gəlin, mən sizin ürəyinizi və qanınızı yoxlayıım. Harada işləyirsiniz? (*O, fikirləşir nə qədər pul ondan almaq olar*).

-Zavodda. Mən fəhlöyəm. (*Ona bir "şirvandan" çox vəttəyəcəyəm*).

-Fəhlə? Bu yaxşıdır (*"pisdir"*). Sizin iş yerinizdə şərait necədir?

-Pis deyil. İşləmək olar. Ancaq mən indi mözuniyyətə çıxmışam.

-Yaxşı, sizin ürəyiniz və qanınız yaxşıdır. Mən sizə bir-iki dərman yazaram. siz onları gündə 3 dəfə yeməkdən qabaq qəbul edin. 3günə sağalarsınız.

-(*O, "şirvanı" həkimin böyük cibinə qoyur*). Doktor, bəs mən gündə ancaq ik dəfə yeyirəm. Mənə nə vaxt bu dərmanı 3-cü dəfə qəbul etmək olar?

-Haçan istəyərsiniz. Kimin novbəsidir, gəlmək olar.

### Упр.15. Образуйте новые слова из данных. Найдите эквиваленты слов.

Otluq - травяное место, qulaqlıq - наушник, qolluq - рукав, uzunluq - длина, müəllimlik - учительство, düzlük - правота, işiqqliq - просвет, pərdəlik - материал на занавеси, həkimlik - докторство, həmişəlik - навсегда, evdarlıq - домоводство, , yaxınlıq - близость, təmizlik - чистота.


### Упр.16. Догадайтесь значения следующих слов.

Almajq - яблоневый сад, bələdçilik - профессия гида, ağırlıq - тяжесть, balıqcılıq - рыболовство, çirklik - грязнота , paltoluq - материал на пальто, yüngüllük - лёгкость, pərdəlik - материал на занавес, yaxılıq - доброта, səs-küylük - шумность, pulsuzluq - безденежье, gözlük - очко для глаза, yumşaqlıq - мягкость.

1.Суффиксы значения ДОЛЖЕН(-malı, məli-).

2.Глагольная форма-malı, məli- в функции определений. 3.Суффиксы -anda, onde-

## Активный словарь

a'bi'do  
памятникçimor'lik  
прижgü'ne vermek t.  
загоратьmoscid  
мечетьso'ma  
небоya'giş c.n.  
дождьevlənmək  
женитьсяkə'bin kəsditmək  
венчатьсянаслаждаться-hozz almaq *dan*<sup>2</sup> находить - tap'taq *p.*ветер - kük'lok *s.p.*объяснять - ba'sa sal'maq *p.* родственник-qo'hum *s.p.*климат - iq'lim *s.p.*просить - xa'hiş etmək *n.*чувствовать-hiss etmək *n.*новость - xə'bər *c.n.*

идти (о дож.снеге) yağmaq

проводить - keçitmək *n.*холод.- so'yuz *c.n.*

отпуск - məzuni'yüet

скучать - danxmaq *dan*<sup>2</sup>свадьба - toy *s.p.*

знаменитый - məş'hur

один/одинокий - tək

древний - qə'dim.

друг-друга- bir-biri'miz

теперь когда-in'di ki

уголок- gu'sə

культура - mədəni'yüet *c.n.*

возможность - im'kan

период - müd'dət

медовый месяц-bal a'yı

**Примечание:** 1.Darixmaq имеет два значения: 1) скучать и 2) скучать почём-то/ком-то Для различения вы исходите из вопросов: 1) по ўçün(почему, из-за чего); 2) kimin /nəyin ўçün (по ком/чём).

1) Mən hec nə etmirəm. Mən darixitam. – Я ничего не делаю. Я скучаю.

2) Mən sonin (Bakı, qardaşım) ўçün darixitam. - Я скучаю по тебе (Баку, брату)

2.Evlənmək и 2)kəbin kəsditmək: жениться. Первое - в ЗАГСе, Второе – в церкви (мечети)

## Введение и закрепление новых слов.

Упр.1.Прочтите слова и их эквиваленты.

Упр.2.Переведите.

a) dağıxmaq, tapmaq, külək, başa salmaq, həzz almaq, iqlim, xa'hiş etmək, hiss etmək, ya'ğış, yağımaq, abidə, so'yuq, məzuniyyət, toy, in'di ki, səma, evlənmək, məşhur, tək, keçitmək, qədim, çımorlik, günə vermək, qohum, məscid, kəbin kəsditmək, bal ayı, xə'bər, bir-birimiz, müddət, guşə, iqlim, in'di ki, mədəniyyət, imkan, hiss etmək, toy.

b) скучать, находить, ветер, объяснять, наслаждаться, климат, просить, холод, чувствовать, дождь, идти(о дожде, снеге), памятник, холод, отпуск, свадьба, теперь когда, жениться, знаменитый, один/одинокий, проводить, древний, пляж, купаться, родственник, медовый месяц, новость, друг-друга, период, уголок, культура, возможность, небо, свадьба, теперь когда, жениться, отпуск.

b) evlənmək, qohum, məscid, kəbin kəsditmək, guşə, mədəniyyət, imkan, mədəniyyət, imkan, külək başa salmaq, yağımaq, həzz almaq, abido, so'yuq, məzuniyyət, qədim, çımorlik, günə vermək, xə'bər, bir-birimiz, müddət, tək, dağıxmaq, tapmaq, ya'ğış, məşhur, bal ayı, keçitmək, qədim, hiss etmək, iqlim, xa'hiş etmək, səma, toy, in'di ki.

б) свадьба, теперь когда, древний, пляж, купаться, новость, друг-друга, период, уголок, культура, возможность, небо, ветер, объяснять, наслаждаться, дождь, идти(о дожде, снеге), памятник, холод, знаменитый, один/одинокий, проводить, родственник, мечеть, жениться, медовый месяц, скучать.

### Упр.3. Найдите эквиваленты слов.

наслаждаться - məzuniyyət	находить - keçitmək	ветер - toy
объяснять - xa'hiş etmək	родственник - tək	климат - külək
просить - həzz almaq	чувствовать - tap'maq	новость - sə'ma
идти (о дож.снеге) - məş'hur	проводить - danxmaq	холод. - iq'lim
отпуск - yağmaq	скучать - hiss etmək	свадьба - xə'bər
знаменитый - başa salmaq	один/одинокий - qo'hum	небо - so'yuq

друг-друга - modəniyyət	теперь когда - qə'dim	уголок - çımorlik
культура - günə vermək	возможность - in'di ki	период - məscid
венчаться - evlənmək	медовый месяц - abi'də	пляж - müd'dət
жениться - bir-biri'miz	памятник - im'kan	дождь - guşə
загорать - kəbin kəsditmək	древний - bal a'yı	мечеть - yağış

### Упр.4. Найдите недостающие значения.

объяснять -	родственник - tək	климат -
просить - həzz almaq	чувствовать - tap'maq	новость
наслаждаться - məzuniyyət	находить - keçitmək	ветер -
отпуск -	скучать -	свадьба - xə'bər
идти (о дож.снеге) - məş'hur	проводить -	холод. - iq'lim
знаменитый -	один/одинокий -	небо - so'yuq

друг-друга - mədəni'yyət	теперь когда - qə'dim	уголок -
культура -	возможность -	период -
венчаться - cvlənmək	медовый месяц - abi'də	пляж -
жениться -	памятник -	дождь - gu'sə
загорать -	древний - bal a'yı	мечеть - yağış

#### Упр. 5. Расположите слова согласно русскому алфавиту их значений.



kəbin kəsdirmək	günə vermek	tapmaq	məscid	külək	tək
başa salmaq	bir-birimiz	yağmaq	indi ki	qədim	ıqlım
xa'hiş etmək	hiss etmək	çimərlilik	qohum	yağış	guşə
həzz almaq	cvlənmək	məşhur	bal ayı	soyuq	abidə
məzuniyyət	mədəniyyət	darıxmaq	keçirmək	müddət	xə'bər
			imkan	səma	toy

#### Упр.6. Замените подчеркнутые слова словами, данными в скобках.

1. Mən cvdə tok oturmaqdan danxıram (от ничего не делания). 2.O, hər gün tclevizora baxmaqdan həzz alırdı (от просмотра этого интересного фильма, от одинокого гуляния в приморском парке, от купли новой одежды для себя). 3.Hərdən bir onlar xahiş edirdilər ki, işi təz qurtarsınlar (я, мы – отвезти их на пляж, быстро дать им еду, пойти на новое представление). 4.Özümü günə vermek və qaralmaq mənim xoşuma gəlmir (проводи медовый месяц дома, климат Баку, сидеть долгое время одному дома). 5.Mənim toylarda iştirak etmək (часто находить деньги, быть в отпуске, смотреть на знаменитые древние памятники и мечети, купаться на пляже, иметь длинный медовый месяц) xoşuma gəlir . 6.Bundan başqa, mən təz-təz mədəniyyət sarayına gedirəm (увидеть моих родственников, объяснять детям уроки, беру своих родственников в красивые уголки нашей страны, скучаю по родным). 7.Mən hiss edirəm ki, sabah yağış yağasaq (будет холодно(жарко), будет сильный ветер, небо будет облачным, будет Анара свадьба). 8.Mənim yaxın qohumum bir il bundan qabaq cvlənmişdi (провёл свой медовый месяц в Индии, обвенчался в знаменитой мечети, провёл свою свадьбу в большом ресторане). 9.Məni başa sal, niyə mən heç nə hiss etmirəm (что необходимо для женитьбы, стать знаменитым), сколько стоит сделать свадьбу)

#### Упр.7. Откройте скобки и переведите предложения..

Lalo, (не скучай)! Üç həftədən sonra mən (отпуск) çıxıram və biz başqa yerdə ((погоду, пляжи) (будем наслаждаться). Oranın (климат) o'ladir. Hərdən bir



(идёт дождь), ancaq çox qısa (период) olur. (Ветры) bərk deyil. İsti havada yüngül (ветер) yaxşıdır. Sən (одну) qoymayaçağam. Oraları gəzərik. Düzdür, orada sən (мечетей) görməsən, onların öz (знаменитые древние памятники) var. Biz oranın

(культурой) ilə tanış olarıq. – No yaxşı! Biz orada (позагораем), yaxşı qaralarıq..  
Bundan başqa, onların yeməklərindən (будем наслаждаться). Mən o yeməkləri



Bundan başqa, onların yeməklərindən (will enjoy). Mən o yeməkləri bişirməyi öyrənərəm. Biz, nəhayət, öz (медовый месяц) keçirərik. Yay vaxtında, adətən, (свадьбы) çox olur. Bolko, görərik ki, onlar necə (женятся), (играют свадьбы). Sən öz yay paltarın götürərsən.- Çox gözəl, Qəmbər! Mənim (пляжной) paltarımdan başqa yaxşı şeyim yoxdur. Mənim üçün təzə paltar almayı səndən (прошу). Mən (чувствую) ki, Lalo, son bizim (отпуск) pulumuzu burada xərcəleyəcəkson. Sonra oraya getməyə pulu haradan (найдём)? Orada (родственников)-qardaş yoxdur.- Sən belə fikirləşirsin? Onda son məni (объясни), orada biz köhnə paltarda (памятники) necə baxacaqıq?- Onlara paltarsız da baxmaq olar. İş onda deyil. Biz səyahəlimizdən (наслаждаться) gedirik. Biz (с памятниками) (женитесь) getmirik ki! O ölkənin qəşəng (уголки) görməyə gedirik. Özün də bilirsin ki, pulsuz bir şey götmək (возможность) olmayacaq.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

- 1.xəbər. 2. yağış yağıb. 3.xahiş ctdim, qohumumu. 4.imkan. 5.tək. 6.güno verirlər. 7.məzuniyyətim, cimərliliklərino. 8.müddətdən, bal ayını. 9.Külək, səma. 10.bir-birimizi. 11.məşhur. 12.qədim,abidələrini. 13keçirmək. 14.tapmiram. 15.guşələrini.

1.Mənim ... mayın 10-da qurtarır, mən isə heç Abşeronun ... getmədim.  
2.Adamlar cimərliliklərdo voleybol oynayır, cimir və özlərini ... .... 3.Bizim on ... abidəmiz içəri Şəhərdir. 4.Burada ... binalar, məscidlər və mədəniyyətimizin ayrı ... görmək olar. 5.Bu ay tez-tez ... ... və mon hiss edirəm ki, bu Bazar günü do yağış olacaq. 6.Mən aptekdən dörmənləri aldım, evə gotirdim. İndi isə onları .... 7.Nəsə biz ... yaxşı başa düşmüürük. 8.Onlar bu uzun ... sonra, nəhayət, kəbin kəsdirocəklər. Bos ... ... harada keçirocəklər? 9.İndi ki, son ... qalınışan, son nə edəcəksən? 10.Darixma! Leylədan yaxşı ... gölər. 11. .... dayandı, ... temizdir. İndi dənizə çıxməq olar. 12.Mən hələ Azərbaycanın başqa ... görməmişəm. 13. Mən polisdən ... ... ki, mənim yaxın ... tapsınlar. O, evdən çıxıb və artıq üzün müddətdir ki, qayıtmır. 14.Ata, son mənim toyumu ... üçün yer tapdır? 15.Qorxuram ki, bu ... da əldən gedəcək. O Şadlıq Evini bir ay bundan qabaq sisfariş etmək lazımlı idi.

#### Упр.9. Придумайте ситуации, используя данные группы слов.

1. Qış, hava, dərinləşmə, tok, çıxməq, tez-tez, yağış, yağmaq.
2. Yay, cimərlilik, güno vermək, öz, hərdən bir, hava, isti.
3. Turistlər, keçən həftə, şəhər, maraqlı yerlər, abidələr, baxmaq, məscid, qədim.
4. Mədəniyyət sarayı, tamaşa, sərgi, həzz almaq, bundan başqa, opera teatrı, getmək.
5. Sevmək, Hicran, qohumlar, müddət, gəzmək, kəbin kəsdirovəm, toy etmək.

## Упр.10. Найдите эквивалентные предложения. Заучивать как словарь.

1. Объясни, как мне это сделать.  
Моя сестра обожает готовить.  
Он попросил уйти раньше.  
Иногда летом идёт дождь.  
Теперь, когда ты здесь, объясни мне.  
С. Вургун – знаменитый поэт.  
Небо сегодня ясное (облачное).

Bacım xörək bişirməkdən həzz alır.  
S. Vurğun məşhur şairdir.  
İndi ki, sən buradasan, məni başa sal.  
Məni başa sal, bunu nəccə cdim.  
Səma təmizdir (buludludür) bu gün.  
O, xahiş etdi ki, təz gətsin.  
Yayda hərdənbir yağış yağır.

2. Я в отпуск иду зимой.  
Мне этот климат не подходит.  
Зима – самый холодный сезон.  
Скажи еще раз, какой он?  
Мне нравятся свадьбы.  
Этот город знаменит памятниками.  
Ты когда женился?

Toylar mənim xoşuma gəlir.  
Qiş ən soyuq fəsildir.  
Bir də dc, o nccədir?  
Son haçan evlənmişsən?  
Mən qışda mözuniyyətə çıxıram  
Bu şəhər abidələri ilə məşhurdur.  
Bu iqlim mənə düşmür.

## ГРАММАТИКА I

Теперь, давайте познакомимся с путями выражения **МОДАЛЬНОСТИ** в азербайджанском языке. **МОДАЛЬНОСТЬ** – отношение говорящего к действиям. Сегодня мы возьмём выражение **ДОЛЖЕНСТВОВАНИЯ**.

Оно выражается при помощи суффиксов - **MALI**, **MƏLİ**, стоящих после корня слова-действия (глагола) плюс либо 1) Личные суффиксы - **Mən get-məli-(y)əm** – либо глаул-связка **olmaq** (быть) с Личными суффиксами - **Mən get-məli oluram**.

### Настоящее время

1. **Mən get-məli-yəm** = Я должен идти.  
2. **Mən get-məli ol-ur-am** = Мне придется идти  

Mən	göndər-məli-(y)əm	(oluram)	Я должен (мне придется) идти
Sən	tap-mali-san	(olursan)	Ты должен (тебе придется) идти
O	başla-mali-dir	(olur)	Он должен (ему придется) идти

Biz	göndər-məli-(y)ik	(oluruq)	Мы должны (нам придется) идти
Siz	tap-mali-siz	(olursunuz)	Вы должны (вам придется) идти
Onlar	başla-mali-dirlər	(olurlar)	Они должны (им придется) идти

Отрицательная форма образуется все теми же суффиксами -**ma**, **mə**-поставленными перед суффиксами **долженствования** –**malı**, **məli** – во всех временах: **get-mə'lı-(y)əm** - '**get-mə-məli-(y)əm**'. Причем ударение переносится на последнюю корневую гласную.

## Прошедшее время

Прошедшее время образуется с помощью этих же суффиксов -məlɪ, məlі- и глагола-связки İDÌ-(был), спрягающейся по лицам, или прошедшей формы olmaq с Личными суффиксами.

Mən get-məlɪ idim = Я должен был идти. (совершение действия неопределенно)

Mən get-məlɪ ol-du-m = Мне пришлось идти.(действие было совершено)

Mən göndər_məlɪ	idim	(oldum)	tap_məlɪ	idim	(oldum)
Sən göndər_mədɪ	idin	(oldun)	tap_məlɪ	idin	(oldun)
O göndər_məlɪ	idi	(oldu)	tap_məlɪ	idi	(oldu)
Biz göndər_məlɪ	idik	(olduq)	tap_məlɪ	idik	(olduq)
Siz göndər_məlɪ	idiz	(oldunuz)	tap_məlɪ	idiz	(oldunuz)
Onlar göndər_məlɪ	idilər	(oldular)	tap_məlɪ	idilər	(oldular)

## Будущее время

Будущее время также образуется при помощи суффиксов -məlɪ, məlі- и глагола-связки OLMAQ в будущем времени с Личными суффиксами.

Mən get-məlɪ ol-acəg-am = Мне придётся идти (Категорическое будущее).

Mən göndər_məlɪ	olacağam	tap_məlɪ	olacağam	Mне придётся послать
Sən göndər_məlɪ	olacaqsan	tap_məlɪ	olacaqsan	Тебе придётся послать
O göndər_məlɪ	olacaq	tap_məlɪ	olacaq	Ему придется послать
Biz göndər_məlɪ	olacağıq	tap_məlɪ	olacağıq	Нам придётся послать
Siz göndər_məlɪ	olacaqsız	tap_məlɪ	olacaqsız	Вам придётся послать
Onlar göndər_məlɪ	olacaqlar	tap_məlɪ	olacaqlar	Им придётся послать

**Примечание:** OLARAM – Я должен буду идти. (Будущее неопределенное)

OLACAGAM – Мне придётся пойти. (Будущее категорическое)

2.Глаголы в форме долженствования-MALI, MƏLİ- без глаголов-связок -İDÌ и OLMAQ употребляются в роли определений (какой, который). В этой роли они характеризуют предмет как – **который должен испытать известное действие в будущем:**

Cənab Mədətov, qəbul olağında ancaq iki qəbul etməli adam qalıb.

Мистер Мадатов, в приёмной осталось только два человека, **которые должны быть приняты**

Müalicə etməli xəstəlik - болезнь, которую надо лечить

Almalı dəfəmanlar - лекарства, которые нужно купить

Təmir etməli ev - дом, подлежащий ремонту

**Упр.11.Образуйте утвердительную и отрицательную формы должнаствования следующих глаголов. 1.пропрягать; 2.указать время и лицо:**


## **Б – будущее, II – прошедшее**

1.Çıxmaq, kecirmək, qayıtmaq, almaq.

2.O,-satmaq, onlar (B) - seçmək, biz(P)- bişirmək, son(P)- kömək etmək, siz -başa düşmək, mən(B)-fikirləşmək, o,(P)-tomizləmək, onlar - qaçmaq, sən(B)-kəbin kəsdirmək, mən - saxlamaq, siz(P)-bağlamaq, biz(P)-başa salmaq.

### **Упр.12. Переведите, обращая внимание на временные формы.**

- Anar, bu gün İtaliyadan bir qrup turist gəlməlidir. Onlar şəhəri gəzmək istəyocoklər. Son bələdçisən, özün bilməlisən ki, onlara nə göstərməlisən. Son dünən alman turistləri ilə şəhərə çıxmış idin, ancaq bizdən xahiş etdin ki, soni göndərməyək. Ona görə ki, sən özünü pis hiss edirdin. Elman və Zakir başqa qrupları gözləməlidirlər və onları Respublika Sarayına böyük tamaşaşa aparmalıdır. - Yaxşı, mən apararam, ancaq mənə bit dənə balaca avtobus lazımdır. Mən onları bizim göstərməli məşhur yerlərimizə aparmalıyam və sonra «Primorsk» çimərliyinə getməliyik. Bu gün səma töməzdir, külək bərk deyil, hava da istidir. Onlar çimərliyə getmək istəyocoklər.



- Oldu. Vaqifə deyərsən ki, sən bizim balaca avtobusumuzu götürəməlisən və turistlərlə getməlisən.- O avtobus pisdir, yaxşı işləmir. Ayrısını tapınaq olmaz?

- Mən mavi avtobusu demərim, sənə o biri avtobusu vənnəlidir.

### **Упр.13. Переведите.\***

1.Он должен идти в университет, а я должен быть на работе. 2. Сона, ты не должна сегодня идти в школу. Ты должна сказать своей матери, что чувствуешь себя плохо и должна показаться (увидеть) доктору. 3.Вчера нам пришлось ждать Анара в саду, но у него не было времени, потому что он должен был привести свою дочь со школы. 4.Зимой они должны посыпать своих детей в лагерь (düşərgə). Они должны будут купить тёплую одежду для детей, которые должны поехать в лагерь. И нам придётся помочь им, потому что у них нет денег. Вагиф, тебе придётся пойти на автобусную станцию. Ты должен узнать, когда автобус должен будет поехать в лагерь. Кроме того, ты должен узнать, сколько денег мы должны заплатить за билеты.

## **ГРАММАТИКА II**

Следующим пунктом, с которым вы познакомитесь в этом уроке, - это как вводятся придаточные временные предложения в сложных предложений. Для этого азербайджанский язык использует суффиксы - *yəndə*, *anda-*, которые ставятся после корня глагола\*\*. **Например:**

Mən evdən çıx-anda hava çox yaxşı idi.

*Когда я выходил из дома, погода была очень хорошая.*

O soni bağda dostunla söhbət ed-ende görüb.

Он видел тебя, когда ты беседовал со своим другом в саду.

Эти суффиксы употребляются независимо от того, в настоящем, прошедшем или будущем времени стоит основное действие предложения.

Biz Romada olan'da çox məşhur qədim abidələrə baxdıq.

Когда мы были в Риме, мы посмотрели на знаменитые древние памятники

Müəllim danışan'da tələbələr ona qulaq asırlar.

Когда учитель говорит, студенты слушают его.

Mən onu görən'de o, qohumları ilə toyu gedəcək

Когда я увижу его, он с родственниками будет идти на свадьбу

Отрицательная форма образуется с помощью все тех же суффиксов -та, тə- перед -anda, əndə-, и ударение переносится на последнюю корневую гласную

Mən onu teatra a'parmayanda, o darıxır.

Когда я его не беру в театр, он скучает

**Упр.14.Образуйте *когда*-формы следующих словосочетаний. Составьте свои предложения с ними.**



Ataya demək, məscidə getmək, pis hiss etmək, toyda olmaq, donızdə çıxmək, uşaqları başa salmaq, yağış yağğımaq, evdə darıxmaq, abidələrə baxmaq, müdirdən xahiş etmək, qatar gözləmək, soyuq olmaq.

**Упр.15.Переведите.**

1.Dünən biz çımrılıyə gedəndə özümüz ilə balaca uşaqları götürmədik, çünkü, hava çox isti idi. BİZİM öz maşınımız yoxdur və biz qatarla getməli idik. MƏN atamla bazara getməli idim. ORADAN özümüzə aparımlı meyvə və tərəvəzi, mağazadan isə ərzağı almalı idik. ANAM iso böyük bacımla çımrılık üçün şçylərimizi hazırlamalı idilər. ATAMLA MƏN övvəlcə bazara getdik. ANAM BİZƏ nə almalyıq demişdi. ATAM bir şey alanda mən başqa meyvələrə, tərəvəzə baxırdım.Bazar işimizi qurtaranda BİZ mağazaları gəzməyə başladıq.



Nəhayət, hər şeyi aldıq və evə qayıtdıq. Onlar da öz etməli işlərini qurtarmışdır. Saat dörde yaxın biz evdən çıxdıq və stansiyaya gətdik. Bir saatdan sonra biz çımrılıyə çatdıq. Əfsuslar olsun ki, biz çımrılıyə çatanda, səmanı qara buludlar



bağladı və yağış yağmağa başladı. Hava soyuq oldu. Biz evə qayitmalı olduq. Heç qatardan da çıxmış olmadıq. Homin qatar elə oradan şəhərə qayıdır. İndi ki, qayitmalı olduq, biz özümüzə yaxşı yerləri seçdik və rahat oturduq. Qayıdanda biz evdə nə hazırlamışdıq hər şeyi yedik, evdə də tox çatdıq. Qohumlarımıza isə dedik ki, biz qatarla gətməkdən həzz almağa getmişdik.

#### Упр.16.Переведите на азербайджанский язык.\*

1.Когда я пришёл домой, ты убирала квартиру. 2.Когда мы идём на пляж, мы купаемся и играем волейбол. 3.Когда туристы гуляют по городу, они знакомятся с нашими древними памятниками и нашей культурой. 4.Когда жарко, они едут на наши Апшеронские пляжи, а когда холодно, мы по воскресеньям скучаем. 5.Когда ты вернёшься с отпуска, тебе придется опять начинать свою работу. 6.Когда температура падает, вам после работы приходится спешить домой. Что ты будешь делать, когда он завтра придёт? – Когда он прилет домой, он меня не найдет. Я буду в отпуске. – Твой отпуск начинается на следующей неделе. Что мне сказать ему, когда он спросит, где ты? – Когда он спросит, не говори ему ничего. Пусть он сам подумает. 8.Где ты будешь устраивать свою свадьбу, когда женишься?

#### Упр.17.Прочтите и переведите рассказ.

### BİZİM GÖRÜŞÜMÜZ

Mən və mənim həyat yoldaşım müxbirik. Mənim adım Andreydir, yoldaşımın adı isə Veradır. Biz cavaniq və xarici ölkələri görmək və onların maraqlı guşələri ilə tanış olmayı çox istəyirik. Biz rusuq. Mən Moskva jurnalında işləyirəm, Vera isə Peterburq qəzetiində. İndi biz ikimiz də Bakıya gəlmişik və



burada işləyirik.

Sözün düzü, biz Moskvada iki il bundan qabaq rastlaşmışdıq, dost olmuşduk. Sonra mən, başqa ölkəyə getməli oldum, Vera isə Peterburq'a qayıdı. Biz bir müddət bir-birimizi görmürük, ancaq heç vaxt unutmurduq: ya faksla məktub göndərirdik, ya da telefonla danışındıq. Biz bir-birimiz üçün çox dərinirdi və imkan olanda görüşürük. Bir sözlə, biz bir-birimizi sevmişdik. Həyatımız elə

gotirdi ki, biz Bakıda bir yerde işləməli olduğum. Qısa müddətdən sonra biz evləndik.

Yay vaxtı idi. Biz bir-aylıq məzuniyyət götürdük və Moskvaya getdik. Orada biz köbin kəsdirdik və toy etdik. Bizim valideyinlərimiz və bütün qohumlarımız, dostlarımız və tanışlarımız toyda iştirak etdilər. Toy cox şən keçdi. Beləliklə, Vera mənim həyat yoldaşım oldu. Toydan sonra biz bal ayımızı keçirmək üçün Xorvatiyaya getdik.



Ovvotca biz bu ölkənin baxmali şəhərlərini gozdik. Hərəsində bir-iki gün qaldıq və ən möşhur yerləri gördük. Sonra biz donizkənarı Split şəhərinə getdik. Çox gözəl yerdir. Oranın iqlimi, demək olar, Azərbaycanın iqlimi kimidir. Orada da qış olmur. Ancaq yaz - iki ay, yay - altı ay və payız (on soyuq vaxt) - dörd ay (noyabr, dekabr, yanvar və fevral) olur. Ən isti ay - iyuldur. Lakin hava həmişə belə olmur. Bundan başqa, bu şəhərin əla çimərlikləri var. Mən Vera ilə tez-tez oraya gedirdik, çimirdik, özümüzü güno verirdik, bədənlərimiz qoşong qəhvəyi rəngi almışdı. Oraları yaxşı gozdik. Qoşong istirahət etməli yerdir. Xorvatiyadan biz Bakıya qayıtdıq. Həmin havanı burada gördük, cəl bil ki, buradan heç çıxmamışdım.

İndi ki, biz ər-arvad旧夫婿 olduq, biz başqa mənzilo köcdük. Yenə işə başladıq. Otaqların birindən biz ofis kimi istifadə edirik. Hələ evlənməkdən qabaq mən Vera ilə fikirləşmişdik ki, indi ki, biz burada uzun müddət qalacaqıq, biz Azərbaycan dilini öyrənməliyik. Biz bir müəllim tapdıq. Bizim müəllimimiz



yaşılı kişidir. Biz ondan çox razıyıq. O, bizi yaxşı öyrədir və biz artıq bir az Azərbaycanca danışmağa başlamışıq. Hər halda, mən mağazaya gedəndə adamlarla, satıcılarla Azərbaycan dilində danışram, baxmayaraq ki, onlar rus dilini bilirlər. Düzdür, bu dil lap ayrı cürdür, və bir qədər çotındır. Mən Vera ilə lap tələbələr kimi kitab-dəstər almışıq və dərslərimizi edirik.

#### Упр.18.Переведите предложения и найдите их в тексте для сверки.

- 1.Теперь мы оба приехали в Баку и работаем здесь. 2.Мы молоды и очень хотим увидеть зарубежные страны. 3.Потом я уехал в другую страну, а Вера вернулась в Перербург. 4.Мы очень скучали по дург-другу и, когда

появлялась возможность, мы встречались. 6.Через небольшое время мы поженились. 6.Свадьба прошла весело. 7.Мы оставались пару дней в каждом из них и увидели самые знаменитые места. 8.Климат там, можно сказать, такой же как в Азербайджане. 9.Однако погода не всегда такая. 10.Такую же погоду мы увидели здесь, как будто вообще отсюда не выезжали. 11.Мы нашли учителя. 12.Мы пользовались одной из комнат как нашим офисом. 13.Мы довольны им. 14.Правда, этот язык совсем иной и в какой-то мере трудный.

#### Упр.19.Ответьте на вопросы к тексту.

1.Andrey və Vera nəcidiirlər? 2.Onların arzusu nödir? 3.Onlar haralıdırlar? 4.Onlar harada işləyirlər? 5.Onlar harada tanış olmuşdular? 6.Onlar həmişə bir yerdə olublar? 7.Niyə onlar bir-birini unutmurdu? 8.Həyat onları haraya götirdi? 9.Onlar harada evləndilər? 10.Toyları necə keçdi? 11.Onlar bal ayını harada keccirdilər? 12.Onlar Xorvatiyani necə gozdilər? 13.Oranın iqlimi necodır? 14.Onlar vaxtlarını tez-tez harada keçirildilər? 15.Xorvatiyadan onlar haraya getdilər? 16.Bakıda onlar nə etdilər? 17.Onlar hələ evlənməkdən qabaq nə fikirləşmişdilər? 18.Onların müəllimi necə adamdır? 19.Onlar artıq indi Azərbaycanca danişmağı nə qədər bilirlər?

#### Упр.20.Исправьте ошибочные утверждения. Начинайте с: “Bağışlayın məni, ancaq siz (bir qədər, heç) düz demirsiz (bu düz dəyil). Mən cə...”

1.Oğlanın adı Mao Tze Dundur və o, Səbino ilə Pekində rastlaşmışdı. 2.Səbini heç yanda işləmirdi. O, isə bir zavodun müdürü idi. 3.Onlar elə tozo tanış olmuşdular ki, Andrey Çindən (Китай) Avstraliyaya qaçıdı. 4.Onlar bir-birini görmürdülər və bir gün Andrey Peterburqa gəldi və Verani İngiltərəyə apardı. 5.Valideynləri onların evlənməyinə razi deyildilər. Ancaq onlar bir-birini sevirdilər və Moskvada toyu etdilər. 6.Onların bal ayı heç olmadı: pul yox, heç nə yox idi, ancaq Bakıya qayıtdılar və təzə monzilo köçdülər. Andrey getdi bir zavodda mühəndis kimi işlədi, Vera isə səhərdən axşamadək pəncərədən baxırdı, onu gözləyirdi. 7.Onların ikisi də rus dilini bilirlər. Burada da heç kim rus dilini bilmir. Beləliklə, Azərbaycan dilini öyrənmək lazımdı.

#### Упр.21.Расскажите об их любви и жизни, следяя этому плану.

- 1.Andrey və Vera (kimdirler, nəcidiirlər, necə tanış olublar)
2. Andrey və Vera evlənlər.
- 3.Onların bal ayı.
4. Andrey və Vera Azərbaycan dilini öyrənirlər.

#### Упр.22.Прочтите диалоги. Инсценируйте их.

- Kamil, sabah cümə günüdür. Gəl, bu həftə bir yero gedək. Azərbaycanın qoşong yerləri var. Eşitmışım, Quba, Lənkəran, Şəki və ayrı yerlər Azərbaycanın gözəl guşələridir.
- Mən razıyam, ancaq bu günlərdə hava necə olacaq?
- Mənə hava yaxşı olmalıdır. Bakıda indi hava istidir. Mən fikirləşirəm ki, oralar bir az sörin\* olar. Soma təmizdir, bir-iki dono ağı bulud var. Külək əsmir\*, yağışa düşmərik. Yaxşı istirahət edərik.
- Nə deyirəm, gəl gedək

-Tahir, kükçədən golırsın, hava necədir? Pəncərədən görürəm ki, yağış yağır. Bərk yağır?

- Hə, Xumar, səhərdən yağır, dayanır. Yaxşıdır ki, külək yoxdur, ancaq hava bir az soyuqdur. Bu gün evdə oturməli olacağlı

Словарь: **sərin** - прохладный    **əsmok** - дуть

### **Ключи к упражнениям:**

#### **Упр.8.Найдите предложения, к которым подходят данные слова.**

- 1-10.xəbər. 2-5. yağış yağıb. 3-13.xahiş etdim, qohumumu. 4-15.imkan. 5-9.tək.  
6-2.güne verirlər. 7-1.məzuniyyətim, çıxışlıklarını. 8-8.müddətdən, bal ayını.  
9-11.Külək,səma. 10-7.bir-birimizi. 11-3.məşhur. 12-4.qədim,abidələrini. 13-  
14.keçirmək. 14-6.tapmirəm. 15-12.guşələrini.

#### **Упр.13.Переведите на азербайджанский язык.**

1.O, indi Universitetə getməlidir, mən isə işdə olmalıyam. 2.Sona, son bu gün məktəbə getməmələison. Son anana demələison ki, özünü pis hiss edirən və hökimi görməlisən. 3.Dünən biz onu bağda gözləməli idik, ancaq Anarın vaxtı yox idi, çünki o, öz uğşığını məktəbdən götürməli idi. 4.Qışda onlar öz uğşalarını düşərgəyə göndərməlidirlər. Onlar uğşalar üçün isti paltar almırla olacaqlar. Biz isə onlara kömək etməliyik, çünki onların pulu yoxdur. Vaqif, son avtobus stansiyasına getməli olacaqsan. Son öyrənmələison ki, avtobus nə vaxt düşərgəyə getməli olacaq. Bundan başqa, son öyrənmələison ki, biz biletlər üçün nə qədər pul verməliyik.

#### **Упр.16.Переведите.**

1.Mən goləndə siz mənzili təmizləyirdiniz. 2.Çimərliyə gedəndə biz özümüzü günde veririk və voleybol oynayıraq. 3.Turistlər şəhəri gəzəndə, onlar bizim qədim abidələrimizlə və mədəniyyətimizlə tanış olurlar. 4.Lap isti olanda onlar Abşeronun çıxışlıklarını gedirlər, soyuq olanda isə onlar Bazar günləri dərinləşir. 5.Son məzuniyyətindən qayıdanda, yənə öz işini başlamalı olacaqsan. 6.Temperatur düşəndə, biz işdən sonra evo toləsməli olacaqıq. 7.Son nə edəcəksən, o, sabah goləndə? - O goləndə, məni tapmayacaq. Mən məzuniyyətdə olacağam. - Sonin məzuniyyətin golən həftə başlayır. Mən ona nə deməliyəm ki, o, məndən soruşanda, sən haradasan? - O soruşanda, sən heç nə demə. Qoy, o, özu fikirloşsin. 8.Sən evlənəndə, toyunu harada keçirəcəksən?

# УРОК 26

## 1.Модальный глагол МОЧЬ (EDƏ BİLMƏK).

2.- kI<sup>4</sup>- как суффикс принадлежности;

Усилиательный – Kİ.

### Активный словарь

наблюдать - müşahidə etmək	n.	обыкновенный - 'a'di	даже - 'hətta
вынимать/добывать - çıxarmaq	n.	забавный - məzə'lı	народ - xalq c.n.
правительство - hökü'mət	c.n.	поручение - tapşırıq	местный - yer'lı
гостеприимный - qonaqpərvər		в общем,... - 'Nə isə...	горе/забота - dərd
фирма/компания - şirkət		бедность - kasibçılıq	богатый - var'lı c.n.
обеспечивать - tə'min etmək	n.	конец - axır/son-	нация - mil'lət
развлечениис - əyləncə		иностранец - əcnəbi	бедный - ka'sib c.n.
плав. бассейн - üz'mə hovuzu		настоящий - indikı	мир - dün'ya c.n.
деятельность - fəaliyyət		профессия - peşə c.n.	услуга-xid'mət c.n.
строить/шить - tikmək	n.	опасность - təhlükə	время - zaman
отличаться - fərqlənmək	dan <sup>2</sup>	удаляться - uzaqlaşmaq	событие - hadisə

### Выражения:

Gö'rəsən · Интересно,....	sö'zün dü'zü - по правде говоря
heç 'olmasa	по крайней мере, хотя бы. 'bir də dc – скажи ещё раз (повтори)
a'dət-ənənə'lər – обычай и традиции	

### Введение и закрепление новых слов

Упр.1.Прочтите слова и их эквиваленты.

Упр.2.Переведите.

а) müşahidə etmək, höftə, hadisə, tikmək, çıxarmaq, xalq, hökumət, tapşırıq, nə isə..., qonaqpərvər, millət, dərd, kasibçılıq, şirkət, varlı, təmin etmək, yerli, axır/son, əyləncə, dünya, kasib, üzmə hovuzu, xidmot, indiki, məzəli, təhlükə, adı, fəaliyyət, peşə, fərqlənmək, uzaqlaşmaq, əcnəbi, zaman.

б) наблюдать, событие, строить/шить, вынимать/добывать, даже, профессия, правительство, конец, по правде говоря, поручение, в общем, скажи ещё раз, гостеприимный, нация, услуги, горе/забота, бедность, компания, местный, настоящий, обеспечивать, мир, развлечение, бедный, плав.бассейн, конец, удаляться, забавный, хотя бы, опасность, народ, обычай и традиции, время

а) tapşırıq, şirkət, varlı, təmin etmək, üzmə hovuzu, xidmot, indiki, uzaqlaşmaq, əcnəbi, zaman, hadisə, tikmək, çıxarmaq, millət, dərd, kasibçılıq, əyləncə, dünya, kasib, fəaliyyət, peşə, fərqlənmək, müşahidə etmək, höftə, qonaqpərvər, yerli, nə isə..., axır/son, mözoli, təhlükə, adı, xalq, hökumət,

б) народ, правительство, конец, компания, богатый, местный, плав.бассейн, услуги, удаляться, отличать(ся), иностранец, время, настоящий, событие, строить/шить, даже, по крайней мере, вынимать/добывать, хотя бы, нация,

горе, бедность, мир, бедный, обыкновенный, деятельность, Интересно... профессия, наблюдать, поручение, в общем, гостеприимный, опасность.

### Упр.3. Найдите эквиваленты слов (туда и обратно).

наблюдать - qonaqrər'vər.  
вынимать/добывать - şır'kət  
правительство - to'min ctmək  
гостеприимный - çıxarmaq  
фирма/компания- höku'mət  
обеспечивать - müşahi'də ctmək.

обыкновенный- məzə'lı даже - dərd  
забавный - 'Nə isə... народ - xalq  
поручение - kasıbçı'lıq местный - 'hətta  
в общем,... - 'a'dı горе - mil'lət  
бедность - ax'ır/son богатый - yer'lı  
конец - tapşı'rıq нация - var'lı

развлечение - fəali'yyot

иностранец- indi'ki

бедный - dün'ya

плав. бассейн - tıkmək

настоящий - təhlü'kə

мир - xid'mət

деятельность - fərqlənmək

профессия - əcnəbi

услуги- hadi'sə

строить/шить - eylən'cə.

опасность - uzaqlaşmaq

время - ka'sıb

отличаться – üz'mə hovu'zu

удаляться - pc'şo

событие - zaman

### Упр.4. Найдите недостающие значения.

вынимать/добывать - şır'kət

забавный - 'Nə isə...

народ - xalq

правительство -

поручение -

местный -

фирма/компания-

бедность - ax'ır/son

богатый - yer'lı

обеспечивать - müşahi'də ctmək.

конец -

национа -

гостеприимный - çıxarmaq

в общем,... -- 'a'dı

горе -

наблюдать -

обыкновенный-

даже - dərd

строить/шить - .

опасность - uzaqlaşmaq

время - ka'sıb

развлечение -

иностранец- indi'ki

бедный - dün'ya

деятельность -

профессия -

услуги -

отличаться – üz'mə hovu'zu

удаляться -

событие -

плав. бассейн - tıkmək

настоящий - təhlü'kə

мир -

### Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

tomin ctmək əcnəbi höku'mət xidmət xalq indi'ki pc'şo

üzmə hovuzu tıkmək çıxarmaq təhlü'kə məzəli adı hətta

qonaqrərvər eyləncə tapşı'rıq dün'ya millət dərd varlı

uzaqlaşmaq görəsən kasıbçı'lıq şirkət axır/son məzəli millət

fərqlənmək fəali'yyot heç olmasa ka'sıb zaman hadisə' nə iso

### Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1.O, səndən mənim haqqında soruşanda, sən nə cavab verdin? (я, вы, они – у них, тебя, него – о них, нас, нём – в каком зале он(мы, они) был, в какой компании вы(...) работали, думали ли вы(...) о бедных людях). 2.Sözün düzü,onlar bələ işi pulsuz ctmirlər (я не знаю такого человека, у которого нет забот; в настоящее время простые(обыкновенные) люди не вышли из бедности, я сам построил дом, наша страна первая добывает нефть в море, только богатые ходят в центры развлечений, ты ничего не делаешь бесплатно). 3.Sən bizim şirkətdən uzaqlaşma (от ответа, забот бедных людей,

теперешних условий, профессиональной деятельности, государственной работы, предоставления нам услуг, строительства плавательного бассейна). 4.Bir də dc, mən cəitmirəm (он, мы, они – я не понимаю, какое у тебя горе, вы местный или иностранец?, в какой компании вы работаете?, из какой вы страны?, ваша работа опасная?) 5.Bu gün (неделя, месяц, год) bizim sonuncu/axıncı günümüzdür sonra biz size xidmət etməyəcəyik (мы не будем работать в этой компании, закончатся наши заботы, директор уволит (снимет) с работы).

#### Упр.7. Откройте скобки и переведите предложения. (Перескажите)

Keçən il yayda mən ərimlə məzuniyyətimizi (проводить) üçün Tailandda getmişdik. O zaman xaricə getmək çox çətin idi. Təbiidir ki, mən oraları hələ görməmişdim. Cox şey mənim üçün təzə idi. Tailandın (народ) çox (гостеприимный). Biz bu (страны) şəhərlərini gəzdik, hər baxınlı(yуголок) gördük, (местными) adamlarla tanış olduq. Onlar çox (забавные) adamlarıdır və həmişə (иностранцам) turistlərə kömək edirlər. Biz mehmanxanaşarda qalırdıq. Ona görə bizim üçün onların maraqlı yerlərini, (развлечения) mərkəzlərini, tarixi abidələrini görmək (легко) idi. Mehmanxananın (услуг) bürosunun (служащие) turistlərin gəzməyini (обеспечивали). Orada da (богатые) adamlar özlərinə qəşəng evlər (строят). Evlərin yanında (плавательные бассейны) olur. Biz oraya təzə göləndə onlar öz (национальные праздники) (отмечают [проводят]). Bütün (нация) küçülərə çıxmışdı. Biz tez-icəz (простые [обыкновенные]) adamlarla səhəbat edirdik. Onlar bizə öz (народа) (заботы) (о) danişirdilər. (Даже) bizə öz evlərini də göstərirdilər. Nə isə, biz böyük məmənuniyyətlə oramı gəzdik və üç həftədən sonra qayıtdıq.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.

- A) 1.dördi, kecirəndə. 2.sirkətində. 3.yerlilərdən. 4.adı. 5.xidmət cdır. 6.zalı. 7.bahə. 8.sirkət, işçisi. 9.çıxarıq, xidmət cdır. 10. müşahidə etmək. 11.zamanda, dünya.
- 1.Mənim qardaşım doniz ... işləyir. 2. ....böyük deyil, 10-12 ... var. 3.Orada ....başqa 3-4 ocnəbi işləyir. 4.Bu şirkətin İdman sarayında olmağının bir .... var ki, orada tamaşa .... işə asan getmək olmur. 5.İndiki ... bu Sarayda tez-tez ... yarışları kecir. 6.Oyunları ... .... üçün buraya çoxlu ocnəbi idmançılar gəlir. 7.Sarayın böyük ... var. 8.Biletlər .... deyil. 9.O tamaşaların çoxu həftənin ... günlərində olur. 10.Bizim şirkətlərimiz böyük nəst şirkətinə .... . 11.Bu böyük şirkət dənizdə nəst ... və bizim gəmilər onlara ....
- B) 1.eçnebiler, varlı. 2.sozün düzü, məzeli. 3.əyləncə. 4.əxıncıda. 5.zalları, üzmə hovuzları. 6.müşahidə etdik. 7.pulsuzdur. 8.bayramlarını. 9.yerli, qonaqpərvərdiirlər. 10. zamanlarda.

1.Bakıda bir dənə qoşəng ... morkozi var. 2.Orada cürbəcur idman ... , iki ... var. 3.Oraya .... və yerli ... adamlar golit. 4.Əcnəbilər üçün bu xidmətlər ... . 5. ... adamlarla tanış olmuşam, çox ... . 6.Mən onları hərdən bir höftənin ... görürəm. 7.Bu xalqın ... bir yerdə keçiririk. 8. ... ..., mənim onların bir-ikisindən xoşum gəlir, çox ... adamlardır. 9.İndiki ... yaşamaq çox çotındır. 10.Dünən biz cıdır məydanında qoşong yarışları ... ....

B) 1.fəaliyyətimiz. 2. kasıbılığı. 3. təhlükəsi. 4. tapşırıqlarını. 5.dünyada.  
6.İndiki. 7. hadisədir, kasabı. 8.sərqlənmir 9. sonunda.10. görosən.

### 11. zamandan.

1.Mənim mənzilim sənin mənzilindən heç ... : həmin otaqlar, həmin şorait. 2.Bizim müxbir ... çox maraqlıdır. 3.Maraqlı olmaqdən başqa müxbirliyin ... do var. 4. Mənim ... işim, bir qədər təhlükəlidir. Mən bərk xəstələnə bilərəm. 5. .... çox olkə var. Bir həyat müddətində hamsını görmək olmur. 6.Bayram şən ... . Adamların ... da, varlısı da sevinirlər. 7.Bu ayın ... şirkətimiz hamimizi pul ilə tomin edəcək. 8.Zaman ... sərqlənir. 9. ... sabah məni nə gözlöyir? 10.Mən evdən çıxanda bütün anamın ... unuduram. 11.Allah ... heç kimə göstərməsin.

### Упр.9.Придумайте ситуации, пользуясь группами ниже данных слов.

1.Şirkət, yerlilər, əcnəbilər, işləmək, Azərbaycan xalqı, xidmət etmək, dəniz, neft çıxarmaq.  
2.Bayram, bir yerdə, oylonco morkozi, tamaşa, getmək, həzz almaq, keçirmək.  
3.Höftənin sonu, pis hiss etmək, dost, soruşmaq, dərd, ağrımaq, cavab vermək.  
4.mağaza, baha, satıcı, xidmət etmək, paltar, gozmək, tapmaq, adı, asan, kasib.  
5.Mehmanxana, xidmət etmək, bolərdə, haqqında, tomin etmək, işçi, göstərmək.  
6.Tamaşa, müşahidə etmək, kasib, varlı, arxa, qabaq, yer, oturmaq, gəlmək.

### Упр.10. Найдите эквиваленты предложений. Выучите.

В нашей компании работают иностранцы Təhlükəli hadisələrdən qorxma

Мы построили центр развлечений Sözün düzü, bilmirəm.

Не отдаляйся от своих друзей Mən məzəli hadisələrdən danışdım

Люди должны быть гостеприимными Bizim şirkətdə əcnəbilər işləyirlər.

Новтори, я не услышал Birdə dc, cəitmədim.

Не бойся опасных событий Bu xidmetlər pulsuzdur.

Эти услуги бесплатные Dostlarından uzaqlaşma.

По правде говоря, я не знаю Adamlar qonaqpərvər olmalıdır.

Я рассказал о забавных событиях Biz əyləncə mərkəzini tikmişik.

Наша страна добывает нефть в море Biz öz adət-ənənəlimizi bilməliyik.

Праздник будет в конце недели Onlar tamaşanı böyük zalda keçirdilər.

Это даже маленький ребёнок знает Görəsən, onun fəaliyyəti nədir?

Они провели концерт в большом зале Mən adı yerli adamam.

Кто обеспечивает вашу деятельность? Sənin dərdin nədir?

Мы должны знать свои обычаи и традиции Hətta balaca uşaq da bunu bilir.

Интересно, чем он занимается? Ölkəmiz dənizdə neft çıxarıır.

Какая у тебя беда? Kim sizin fəaliyyətinizi təmin edir?

Я обычновенный местный человек. Bayram bu höftənin axırında olacaq.

## ГРАММАТИКА

В этом уроке мы продолжим знакомство с путями выражения **МОДАЛЬНОСТИ** в азербайджанском языке и обратимся к умственным и физическим способностям и возможностям выполнения действий: **МОЧЬ, БЫТЬ В СОСТОЯНИИ.** Это выражается с помощью слова **BİLMƏK** (знать). Эта модальность образуется с помощью суффиксов -(у)a<sup>2</sup>, присоединяемых к основе смыслового глагола (действие, к которому вы выражаете своё отношение), сочетаясь с **BİLMƏK**, который с соответствующими суффиксами **указывает на время и лицо действия:**

Mən azərbaycanca daniş-a bil-ir-əm. Я могу говорить по-азербайджански.  
Mən bu gün qapını aç-a bil(mə)-mış -əm. Я сегодня (не)смог открыть дверь.

Как видите **-bilmək-** стоит после смыслового глагола, а не перед ним как в русском языке. Внимательно изучите таблицы, данные ниже.

### Настоящее простое время (*ır<sup>4</sup>*) – МОГУ

Mən rusca <u>danişə</u> bil-ir-əm	Я могу говорить по-русски
Sən rusca <u>danişə</u> bil-ir-sən	Ты можешь говорить по-русски
O rusca <u>danişə</u> bil-ir	Он (она) может говорить по-русски
Biz rusca <u>danişə</u> bil-ir-ik	Мы можем говорить по-русски
Siz rusca <u>danişə</u> bil-ir-si(ni)z	Вы можете говорить по-русски
Onlar rusca <u>danişə</u> bil-ir-(lor)	Они могут говорить по-русски

Поскольку Личные суффиксы во всех временных формах одинаковы, поэтому в последующих таблицах достаточно проиллюстрировать образование этой модальности только, скажем, в I-ом лице:

### Прошедшее неопределенное время (*mış<sup>4</sup>*)

Mən ona kömək ed-e bil-mış-əm - Я смог помочь ему

### Прошедшее категорическое время (*di<sup>4</sup>*)

Mən ona şəhəri göstər-e bilmə-di-m - Я не смог показать ему город

### Прошедшее простое пересказательное время (*ır<sup>4</sup>+di<sup>4</sup>*)

O zaman mən özüm dərslərimi edə bil-ir-di-m - В то время я сам мог делать  
свои уроки

### Давниопрошедшее повествовательное время (*mış<sup>4</sup>+di<sup>4</sup>*)

Mən kitabı çətinliklə tapa bil-mışdi-m - Я с трудом смог найти книгу.  
(А он ее опять потерял)

### Категорическое будущее время (*əcək<sup>2</sup>*)

Mən məktubu sabah göndərə bil-əcəy-əm - Я завтра смогу послать письмо

### Неопределенное будущее время (*ər<sup>2</sup>*)

Mən onlara şəhəri göstər-e bil-ər-əm - Я смогу показать им город завтра.  
(я думаю)

Как видите, смысловой глагол не изменяется. Только слово **biilmək** указывает на все аспекты действия. Отрицательная форма **-ma, mə-** также ставится в этом слове после корня: edə bil-mək - edə bil-mə-mək

**Упр.11.Поставьте предложения во все приведённые в таблице времена, вдумайтесь в их значения и объясните их ситуативно.**

1.Bizim ölkemiz dənizdə nəst çıxara bilir. 2.O özü ev tıkə bilir. 3.Siz həftənin sonunda çimərliyə gedə bilərsiniz. 4.Ancaq varlılar villa ala bilir. 5.Sən cavab tapa bilirsin.

**Упр.12.Ответьте на вопросы и объясните: "Потому что..."**

1.Sən almanca danışa bilirsən? 2.Siz tarix dərsi vero biliirdiniz? 3.O özünə təzə köynək ala bilməşdi? 4.O, uşaqları kinoya apara bildi? 5. Onlar sizin ailənizi təmin edə biləcəklər? 6.Mən haçan gölə bilərəm? 7.Sən səhər tezdən oyana bilirsən? 8.O, bizim üçün bozbaş bişirə bilər? 9.Siz bu ağır daşı yoldan necə götürü bildiz? 10.Biz gəzmək üçün hansı şəhərləri seçə bilərik? 11.Biz onların dördüncü kömək edə bilərik? 12.O, müxbir fəaliyyətini göstərə bilmişdi? 13.Sən hökumət işini bilməşdin?

**Упр.13.Задайте вопросы и ответьте на них, следуя модели.**

**МОДЕЛЬ:** Qapını açmaq – bilmisən? – Bəli(Xeyr) ....

Sən qapını aça bilmisin? – Bəli, mən qapını aça bilmışəm  
Xeyr, mən qapını aça bilməmişəm.

1.Məktubu göndərmək – biləb? – Bəli(Xeyr).... 2.Paltar tikmək(to sew) – bilirsınız? – Bəli(xeyr).... . 3.Bayram keçirmək – biliblər? – Bəli(Xeyr).... . 4.Tez qaçmaq – bilirsin? – Bəli(Xeyr).... . 5.Bozbaş bişirmək – bildik? – Bəli(Xeyr).... . 6.Beyzbol oynamamaq – bilirdin? – Bəli(Xeyr) .... . 7.Uşaqları başa salmaq – bilməşdin? – Bəli(Xeyr) .... . 8.İş tapmaq – bilər? – Bəli(Xeyr).... 9.Çimərliyə getmək – biləcəklər? – Bəli(Xeyr).... . 10.Ev yiğişdirməq – bilərik? – Bəli(xeyr) .... . 11.Sevinc müxbirlikdə fərqlənmək - bildi? - Bəli(Xeyr). 12.Onlar cıdır müşahidə etmək - bilməşlər?

**Упр.14.Прочтите, переведите и инсценируйте аналогичные диалоги.**

-Tərlan, sən tək özün tez evi tiko bilərsən? - Xeyr, tez tiko bilmərəm.

-Bəs, nə qədər adam evi tez tıkə bilər?. - Həç olmasa üç adam.

-Anar, sən şer yaza bilirsən? - Xeyr, mən həckaya yaza bilirom.

-Onda sən roman da yaza bilərsən, yox? - Onu dəyə bilmərəm.

(kimin üçünso iş tapmaq, tennis oynamamaq, maşın sürmək, otağı temizləmək, qoyun kəsmək, soyuducunu temir etmək, məktub göndərmək, paltar yumtaq)

**Упр.15. Переведите.\***

1.Когда ты сможешь прийти? – Я не знаю. (Я уверен) Я не смогу прийти завтра. 2.Смогла ли выставка показать туристам самые интересные места нашей страны? – Да, смогла. Теперь туристы сами могут поехать и увидеть их. 3.Смогут ли они взять туристов в эти места? – Конечно. У них есть автобусы в их Бюро услуг. Они могут брать туристов туда. 4.Они умеют играть бейзбол? – Боюсь, что нет. Они не умеют играть даже волейбол. 5.Я смог увидеть наших знаменитых певцов на концерте. 6.Кто может ходить в Центр развлечений? – Только иностранцы и богатые местные люди. 7.Смогли он найти всё в этом маленьком магазине? – Конечно, нет. Он не смог

найти там даже кусочка хлеба. 8.Простите, вы иностранец? – Да. – Вы можете говорить по-азербайджански? – Нет, не могу. Я могу говорить по-русски. Когда я приехал сюда, местные люди сказали, что русские жили здесь очень долгое время, и местные люди смогли научиться русскому языку. 9.Сможете ли вы наблюдать события в Ираке сейчас? – Да, смогу. Но я бедный человек и не могу поехать туда.

## ГРАММАТИКА II

Второе грамматическое правило в этом уроке касается этого вездесущего **-ki-**. Мы уже знаем его употребление как союз «что» прилаточных предложений: Mən gördüm ki, o, yaxşı qaça bilir – Я увидел, что он может хорошо бегать.

Но суффиксы **-ki**, **ki**, **kü**, **ku** – выполняют такие функции, как:

1.Присоединяясь к притяжательным местоимениям (*təmət*, опин), а также к существительным\*\* в Родительном падеже (*in<sup>4</sup>*) заменяют их предметы принадлежности. Слова, таким образом, становясь предметным понятием, могут изменяться по падежам и числам:

Sənin şirkətin burada, mənimki isə Moskvadadir

*Твоя фирма здесь, а моя (фирма) – в Москве.*

Sevil, sənin çantan balacadir, ərzağı Anarın-**ki-na** qoy.

*Севиль, твоя сумка маленькая, положи продукты в Анара (сумку)*

2.Присоединяясь к словам в Местном падеже после суффиксов (*da,də*), причём в двухвариантном плане (**ki**, **ki**), образуют определение\*\*, указывающее на место нахождения (принадлежности) указанного им предмета:

Otaqda-ki şəkillər mənimdir.

*Картины, которые находятся в комнате, мои*

Как определения (большой, мягкий) эти **ki<sup>2</sup>**-производные также могут выступать вместо характеризуемых ими слов и соответственно изменяться по падежам и числам:

Hər mehmanxanada Xidmət Bürosu var. Mən bu mehmanxanada-**ki-na** getdim və xahiş etdim **ki**, onlar bizim qrupumuzu Qobustandakı şəkilləri göstərsinlər, çünkü Qobustandakı~~llar~~ bütün dünyada məşhurdurlar.

В каждой гостинице имеется Бюро услуг. Я пошёл в то, что в этой гостинице, и попросил, чтобы они показали нашей группе рисунки, которые находятся в Гобустане, потому что (рисунки), что в Гобустане, (или Гобустанские) знамениты во всём мире.

3.В оджновариантной форме только **-ki-** употребляется как **усилительная частица**. Например: в случае выбора либо...либо. Ни...ни

Namiq indi ya universitədə, ya da **ki** kitabxananadır.

Намик сейчас либо в университете, либо же в библиотеке

О, **nə** məndən, **nə** səndən, **nə də** **ki** başqa bir adamdan soruşmadı.

Он не спросил ни у меня, ни у тебя, ни (даже)у какого-то другого человека.

В этой функции она употребляется как частицы «же, даже» в русском языке

Sən ki bilirdin, o, töhlükə altındadır.

Ты же знал, что он в опасности

### Упр.16. Чтение и понимание.

- 1.-Anar, bizim çantalarımız haradadır? -Анар, где наши сумки?  
-Mənimki buradadır.Bəs, səninki? -Моя здесь? А твоя?  
-Onda mənimki də burada olmalıdır. - Тогда моя тоже должна  
быть здесь.  
  
-Хеүр, Анар. Биз Әйләңсө Мərkəzindən goləndə səninkini Elçin götürmişdү.
- Нет, Анар. Эльчин взял твою, когда когда мы возвращались из Центра развлечений

2.Şəkidəki Xan Sarayı çok məşhur abidədir.Bundan başqa ölkəmizdəki qədim abidələrin tarixi çok maraqlıdır.

‘Хан Сарайы’, который находится в Шеки, является известным памятником. Кроме того, история древних памятников в нашей стране очень интересная.  


Bakıda kılara baxmaq çok asandır  
Başqa yerdəkiləri görmək üçün  
bir qədər vaxt və avtobus lazımdır.

Легко посмотреть на те, что в Баку. Чтобы посмотреть на те, которые в других местах, нужно некоторое время и автобус  
Твоё же задание не такое трудное. Что тебя так беспокоит?

Sənin tapşırığın ki belə çətin deyil.  
Səni no belə narahat edir?

### Упр.17. Переведите.\*

Моя рубашка здесь. – Твоя – в чемодане.  
(рубашка) Моего брата – грязная.

Эльчина (рубашка) – в коробке.  
(рубашку) её брата.

Я не могу найти (рубашку) моего отца.

Она продала

Он положил свою в коробку.

### Упр.18. Прочтите, переведите и перескажите.



Mənim ad günüm yaxınlaşırıdı. Mən də onu necə keçirməyi fikirloşırdım. Mən istəmirdim ki, ad günümü kasib adam kimi keçirəm. Andrey da mənimlə bir yerdə bizim ailə bayramımızı yaxşı keçirmək istəyirdi. Bizim 3-4 əcnəbi və 3-4 yerli dostlarımız var. Onlar da bizimlə olmalı idilər. Andrey dedi: “Gəl, biz bu bayramı “Balıqçılar Köprüsündə” keçirək. Restoranın yanındaki açıq yerdə otura bilərik. Yer çoxdur, hava təmizdir, axşam ora sakitdir. Bayramımızdan həzz alarıq.” O yer mənim də xoşuma gəlir. Oradakı adamlar da çox yaxşıdır, bizi tanıyırlar və bizo ə’la xidmət edə bilərlər. Sözün düzü, mən özüm də oranı fikirloşırdım.

Nə isə. O gün gəldi və biz oraya getdik. Restorandaki adamlar bilirdilər ki, biz golmoliyik və hər şeyi övvəlcədən hazırlamışdılar. "Andrey, sənin dostların gəlib, mənimkilər isə hələ gəlməyiblər." – Darixma, Vera, indi



görlərlər. – Öylənce Mərkəzindəki dostlara mən demişdim gölsinlər. - Onda darixma onlar gölöckəklər." Yarım saat keçməmişdi və biz təzə başlamışdıq ki, dostlارımızın hamısı gəldi.

**İntervü** Biz yedik, içdik, çox danişdıq, güldük. Biz onlara bizim müxbir fəaliyyətimiz, maraqlı hadisələr haqqında danişdıq.




**Kusar**

Andrey onun Kusar ezamiyyətindən danişdi. O, rayonun hökumət adamlarından intervü götürdü və sonra onlara təzə il bayramını kecirdi. O, çox məzəli adamlar, gülməli hadisələr haqqında danişdi. Mən də onlara öz fəaliyyətimdən danişdim.

**Упр.19. Прочтите и переведите текст.**

### BİZİM FƏALİYYƏTİMİZ

Siz artıq bilirsiniz ki, mən və mənim həyat yoldaşım müxbirik. Bu çox maraqlı peşədir. Ancaq həyat hərəkətindən bir cəhətdən gotırır ki, müxbir təhlükəli yerlərə düşür. Onun həyatı tohlükə altında olur. Bununla belə, bu peşə adamlara dünyani yaxşı gəzməyə, müxtolif ölkələri görməyə, yerli xalqların mədəniyyəti, adət-ənənələri ile tanış olmağa imkan verir. Bir xarici ölkədə uzun müddət qalandı,



müxbirlərə onların dilini öyrənməyə və ədəbiyyatı ilə tanış olmağa da imkan verir.

Mənim də, Veranın da, hələ məktəbdə oxuyanda, arzumuz müxbir olmaq idi. Elə bizim işimiz rastlaşmağımıza imkan verdi. Biz tanış olduq, bir-birimizi sevdik və evləndik. Artıq neçə ildir ki, mən Moskva jurnalında fəaliyyət göstərirəm və bu müddətdə bir neçə ölkədə olmuşam. Həmin sözü mən Vera haqqında da deyə bilorom. Dünyanın bir hissəsində, müxtolif ölkələrinə maraqlı hadisələr yer tutanda, bizi baş ofislerimiz tapşırıqlarla oraya göndərir.



Biz orada hökumət və başqa adamlardan intervü götürürük, yerli adı adamlarla söhbət edirk. Biz xalqın dərđlərini də öyrənirik və sensasiyalı hadisələri müşahidə edirik.

Biz cavaniq, bizim müxbir fəaliyyətimiz hələ başlayır. Ancaq demək istəyirom ki, xalqlar bir-birilərindən çox fərqlənmirlər. Hər ölkədə azi varlı, çoxu kasibdir.


Baxmayaraq ki, kasıblar butun ölkənin həyatını təmin edirlər, onlar **kasıbçılıqdan** çıxa bilmirlər. Varlılar isə özlərinə qoşəng üzmə-hovzlu evlər tikirlər. Onlar əyləncə mərkəzlərindən, gecə barlarından, restoran yeməklərindən də həzz alırlat. Həmin kasıblar isə onlara xidmət edirlər. Bütün **şirkətlər** varlıların əlindədir. Hami da bilsə ki, həyat belə olub, belə də olacaq, onun axırı yoxdur.

Biz buradakı işimizə görə tez-tez Tiflisə, Ankaraya, hətta Yerevana da gedirik. Onlara baxanda, demək olar ki, Bakıda işlər o qədər də pis deyil. Burada, **heç olmasa**, neft var. Neft çıxarmaqla və onu satmaqla millət indiki çətin zamanlarda yaşaya bilər. Ancaq biz baxırıq və başa düşə bilmirik: belə varlı ölkə



olasan, milləti isə kasıbçılıqda yaşaya.

Nə isə. Mən Vera ilə indi burada, Bakıda fəaliyyət göstərirom, buradakı hadisələri müşahidə edirik. Bizim ofislərimizin tapşırıqları ayrı olur. Ona görə hərdən bir Vera Türkiyəyə gedir, mən isə Bakıdayam. Ya da mən Tiflisə gedirom, yoldaşım isə ya Bakıdadır, ya da Azərbaycanın bir kəndinə gedir. Elə də olur ki, bizim tapşırıqlarımız bir olur. Biz harasa bir yerdə gedirik. Bizim maşinimiz var. Mən də, o da maşın sürə bilirik. Bir yerdə gedəndə yaxşı olur. Yolda qoşəng mənzərələri müşahidə edirik. Orada-burada yemək üçün dayanırıq, yerli adamlarla səhbət edirik. Onlar çox mözəli və qonaqpərvərdirlər.



Sonra evimiz qayıdırıq və çox işləyirik. Bizim iş stollarımız ayrıdır. Hərəmizin öz kompüteri var. Biz intervüularımız, səhbətlərimiz və Qafqaz hadisələr haqqında yazırıq. Sonra telefonla bu materialları öz ofislərimizə göndəririk.

#### Упр.20. Переведите предложения и найдите их в тексте для сверки.

- Ещё когда мы учились в школе, моя и Верина мечта была стать журналистами.
- Это очень интересная профессия.
- Именно наша работа дала нам возможность встретиться.
- Уже несколько лет, как я работаю в московском журнале, и в течение этого времени я посетил несколько стран.
- Однако я хочу сказать, что народы не очень отличаются друг от друга.
- Тогда как богатые строят прекрасные дома с плавательными бассейнами.
- Благодаря нашей работе, мы часто ездим в Тбилиси, Анкару и даже

Ереван. 8.Быть такой богатой страной, а нация живёт в бедности. 9.Задания наших офисов разные. 10.Оба я и она умеем водить машину. 11.Они очень забавные и гостеприимные. 12.Наши рабочие столы разные. 13.Добывая и продавая её, нация смогла жить в такое трудное время.

### Упр.21.Ответьте на вопросы к тексту.

1.Siz artıq noyi bilirsiniz? 2.Bu peşə adamlara nə etmək imkanı verir? 3.Mənim Vera ilə arzumuz nə idi? 4.Həyat hərdən bir müxbirlərə nə gotırır? 5.Bu işimiz bizi hansı imkanı verdi? 6.Mən harada fəaliyyət göstərirəm? 7.Bizi baş ofisimizlərdən haraya göndərirəm? 8.Biz orada nə edirik? 9.Xalqlar haqqında nə demək olar? 10.Ölkənin həyatını kim təmin edir? 11.Kim qəşəng evlər tikir, bahalı şəylərdən həzz alır? 12.Hamı noyi bilir? 13.Biz işimizə görə haralara gedirik? 14.O ölkələrə baxanda, Bakıda işlər necədir? 15.Bizim millətimizə yaşamaq üçün nə imkan verir? 16.Biz indi harada fəaliyyət göstəririk? 17.No üçün bizdən birimiz harasa gedir, o birisi isə Bakıda qalır? 18.Biz bir yerdə gedəndə, bizim səyahətimiz necə olur? 19.Səyahət zamanı biz nə edirik? 20.Evdə biz necə işləyirik? 21.Biz nə edirik?

### Упр.22.Исправьте ошибочные утверждения. Начинайте с: “Bağıslayıñ meni, ançaq siz (bir qədər, heç) düz demirsiniz (bu düz deyil). Mənse...”

1.Müxbirlük peşəsinin dərdi çoxdur. Kim istəyir, bizi çağırır: gol, bizim haqqımızda yaz. Onların əlindən bir ayrı şəhərə, ölkəyə çıxmaq olmur. 2.Biz bir ölkədə uzun müddət qalandı, darixırıq. 3.Mən bu peşəmə görə Vera ilə rastlaşmışsam. İndi mənim bütün qohumlarım məndən inciyiblər, çünkü bir-iki qohum qız subay qalıb. 4.Bütün xalqlar bir-birilərindən fərqlənmirlər. Ona görə müxbirlər ançaq öz ölkəlorini görürler və onun hayatı haqqında yazırlar. 5.Varlılar azdır, kasıblar isə çoxdur. Ona görə kasıblar varlıları saxlayırlar: onlara qəşəng evlər alırlar, həyatdan həzz almaq üçün imkan verirlər. 6.Mən Vera ilə bir yerə gedəndə darixiram. 7.Evdə bizim bir dənə yemək stolumuz və bir dənə kompüter var. Ona görə biz novbə ilə işləyirik.

### Упр.23.Выступите по следующим темам:

1.Bakı aypı ölkələrdən nə ilə fərqlənir? 2.Andrey və Veranın peşə fəaliyyəti. 3.Andrey və Veranın Bakıdakı fəaliyyəti. 4.Müxbirlük peşəsi. 5.Ümumiyyətlə xalqlar necədir?

### Упр.24.Расскажите о своей профессиональной деятельности.

#### Ключи к упражнениям:

##### Упр.8.Найдите предложения, к которым подходят данные слова.

A) 1-4. dərdi, keçirəndə. 2-1.şirkətində. 3-3.yerlilərdən. 4-9.adı. 5-10.xidmət edir. 6-7.zalı. 7-8.baha. 8-2.şirkət, işçisi. 9-11.çıxarırlar, xidmət edir. 10-6. müşahidə etmək. 11-5.zamanda, dünya.

B) 1-3.eçnəbilər,varlı. 2-8.Sözün düzü, məzəli.3-1.oyləncə. 4-6.axırında. 5-2.zalları,üzmə hovuzları. 6-10.müşahidə etdik. 7-4.pulsuzdur. 8-7.bayramlarını. 9-5.yerli, qonaqpərvərdirlər. 10-9. Zamanlarda.

C) 1-2. fəaliyyətimiz. 2-11. Kasıbçılığı. 3-3. töhlükəsi. 4-10. Tapşırıqlarını. 5-5. dünyada. 6-4. İndiki. 7-6. Hadisədir, kasibi. 8-1.fərqlənmir 9-7. Sonunda.

**Упр.15.Переведите.**

1.Son haçan gələ bilərsən? - Bilmirəm. Mən sabah gələ bilməyəcəyəm. 2. Sərgi turistlərə ölkəmizin ən maraqlı yerlərini göstərə bildimi? - Bəli, bildi. İndi turistlər özlori gedə və onları görə bilərlər. 3.Onlar turistləri bu yerlərə apara bilecəklərmi? - Əlbəttə. Onların Xidmot Bürosunda avtobusları var. Onlar turistləri oraya apara bilərlər. 4.Onlar beczbol oynaya bilirlərmi? - Qorxuram ki, yox. Onlar hətta voleybol oynaya bilmirlər. 5.Mən konsertdə məşhur müğənniləri görə bilmışəm. 6.Kim bu Oylonca Mərkəzinə gedə bilər? - Ancaq əcnəbilər və yerli varlı adamlar gedə bilər. 7.O, hər şeyi balaca mağazada tapa bildimi? - Əlbəttə, yox. O, orada hətta bir tək çörək də tapa bilmədi. 8.Bağışlayın, siz əcnəbisiniz? - Bəli. - Siz Azərbaycanca danışa bilirsınız mı? - Xeyr. Mən rusca danışa bilirom. Mən buraya goləndə yerli adamlar mənə dedilə ki, ruslar burada uzun müddət yaşamış və yerlilər Rus dilini öyrənə bilmışdır. 9.Siz İraqdakı hadisələri indi müşahidə edə bilərsinizmi? - Bəli. Ancaq mən kasıb adamam və oraya gedə bilmirəm.


**Упр.17.Переведите.**

Mənim köynöym buradadır. - Səninki çəmadandadır.- Mənim qardaşıminkı çirklidir. Elçininki qutudadır. O öz qardaşınıninkini satdı. Mən ataminkını tapa bilmirəm. O özünkülərini (onunkularını) qutuya qoydu.

# УРОК 27

**1.Условное наклонение. 2.Употребление глагольной формы –асақ, әсек – в роли определения.,**

## Активный словарь



Смеяться  
gölmek

церковь  
kilsə c.n.

подниматься  
qalxmaq

долина  
vadi

плавать  
üzmek

быть занятым - <i>məş'ğul olmaq</i>	религиозный - <i>'dī'nī</i>	свободный- <i>a'zad</i>
продолжать - <i>da'vam etmək n.</i>	команда - <i>ko'manda c.n</i>	плохой - <i>xa'tab</i>
побеждать - <i>qa'lib gölmək</i>	проиграть - <i>uduzmaq n.</i>	досуг - <i>asu'də</i>
предпочитать - <i>üs'tün tutmaq n.</i>	современный - <i>mü'sir</i>	вокруг - <i>ə'traf c.n</i>
посещать - <i>baş çəkmək</i>	случайно - <i>tə'sadüfən</i>	в течение - <i>ərzin'də</i>
перемония/обряд - <i>məra'sim</i>	плавание - <i>üzgüçü'lük c.n</i>	особенно - <i>xü'susən</i>
долгожитель - <i>uzun ömürlü</i>	пригород - <i>qəsə'bə c.n</i>	анекдот - <i>lət'i'fə</i>
решать - <i>qəra'ra gəlmək</i>	стараться - <i>çalışmaq</i>	сторона - <i>tə'rəf</i>
действительно- <i>doğru'dan</i>		

**Выражения:** *no/kim üçünsə əldən getmək* - очень любить кого/что-либо.

*hər şeydən qabaq/əvvəl* – прежде всего

*tek-təkino* - сам один,

*bu yaxında* - недавно (в прошлом), скоро (в будущем)

*Ağxayın ol!* - Будь уверен!

**Примечание:** *Məşğul olmaq*. *Məşğul* - означает занятый. В зависимости от контекста оно может означать также заниматься чем-то

*Mən məşğulam* - Я занят.

*Mən işimlə məşğulam* - Я занята/занята своим делом(работой).

*Mən idman ilə məşğulam* - Я занимаюсь спортом.

*İşdən azad etmək (olmaq)* - увольнять (уволиться) с работы

## Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

A)asudə, azad, məşğul olmaq, komanda, davam etmək, çalışmaq, uduzmaq, qalib gölmək, üzgüçülük, üstün tutmaq, müasir, kilsə, baş çəkmək, dini, mərasim, vadi, ərzində, uzun ömürlü, doğrudan, təsadüfən, qosəbə, qalxmaq, xarab, qərara gəlmək, tərəf, üzmək, ətraf, lətifə, gülmək, xüsusən, davam etmək, əldən getmək

**Б)** быть занятым, досуг, свободный, продолжать, команда, долина, проигрывать, побеждать, религиозный, предпочитать, современный, посещать, плавание, в течение, долгожитель, церемония, действительно, подниматься, случайно, пригород, решать, особенно, сторона, плавать, вокруг, анекдот, смеяться, стараться, плохой, долина, проигрывать.

**A)** çalışmaq, uduzmaq, kilsə, baş çəkmək, dini, qəsəbə, qalxmaq, xarab, gülmək, vadi, xüsüsən, məşğul olmaq, komanda, üzgüçülük, üstün tutmaq, müasir, uzun ömürlü, doğrudan, təsadüfən, ətraf, lətisə, üzmək, asudə, azad, qalib gəlmək, mərasim, əldən getmək, ərzində, qərara gəlmək, tərəf.

**Б)** побеждать, плавание, в течение, долгожитель, решать, особенно, сторона, смеяться, стараться, плохой, свободный, продолжать, команда, пригород, современный, церковь, посещать, подниматься, случайно, плавать, вокруг, анекдот, заниматься, досуг, религиозный, предпочитать, обряд, свободный.

### Упр.3. Найдите эквиваленты слов.

быть занятым - üs'tün tutmaq	религиозный - múa'sır	свободный- xa'rəb
продолжать - məş'ğul olmaq	команда - tək-tokino	плохой – ə'traf
побеждать - baş çəkmək	проиграть - ko'manda	досуг - a'zad
предпочитать - qalib gelmək	сам один - 'di'nı	вокруг - əgzin'də
посещать - da'vam ctmək	современный - uduzmaq	в течение - asu'də

церемония/обряд - tə'sadüfən  
случайно - qora'ra gəlmək  
решать - doğru'dan  
действительно- məra'sım  
долгожитель - qalxmaq  
подниматься - uzun ömürlü

плавание - çalışmaq  
пригород - xü'susən  
стараться – arxayın ol  
буль уверен - qəsə'bə  
смеяться - üzgüçü'lük  
особенно – gülmək

долина - tə'rəf  
анекдот - vadi  
сторона - üzmək  
церковь - ləti'fə  
плавать - kilsə

### Упр.4. Найдите недостающие значения.

быть занятым - üs'tün tutmaq	религиозный -	свободный- xa'rəb
продолжать -	команда -	плохой – ə'traf
побеждать - baş çəkmək	проиграть - ko'manda	досуг -
предпочитать -	сам один - 'di'nı	вокруг -
посещать -	современный - uduzmaq	в течение -

церемония/обряд -  
случайно -  
решать - doğru'dan  
действительно-  
долгожитель - qalxmaq  
подниматься - uzun ömürlü

плавание - çalışmaq  
пригород - xü'susən  
стараться – arxayın ol  
буль уверен -  
смеяться -  
особенно –

долина - tə'rəf  
анекдот -  
сторона -  
церковь -  
плавать - kilsə

## **Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.**


asudə	qalxmaq	məşğul olmaq	uzun ömürlü	mərasim	qosəbə
xarab	komanda	davam etmək	çalışmaq	təsadüfən	tərəf
lətisə	uduzmaq	qalib gəlmək	üzgüçülük	gülmək	vadi
azad	doğrudan	üstün tutmaq	üzmək	müasir	kilsə
ətraf	xüsəsən	qərara gəlmək	baş çökəmək	orzində	dini

## **Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.**

1. Mən üzgüçülük üçün əldən gedirəm (он, мой брат – наблюдать религиозный обряд, жить в долине у реки, взбираться на горы, разводить ночью костёр, проводить досуг в горах). 2. Hər şeydən qabaq (**əvvəl**) biz kilsədə dini mərasimi müşahidə etməliyik (они, вы, я – познакомиться с современными анекдотами, решить как провести свое свободное время). 3. Tək-təkinə mən bu işi davam edə bilmərəm (он. ты – проиграю игру, не найду долгожителей, смогу сделать это в течение месяца, прилечься ходить по пригородам и собирать анекдоты). 4. Bu uaxında bizim rəqibi komandamız şəhər oyunlarında qalib göləcək (ваш, их – футбол, баскетбол, теннис – проиграть, поехать заграницу играть, участвовать в международных соревнованиях). 5. Asudo vaxtimda mən, adətən, qoňumlarımı baş çəkirəm (занят английским, предпочитаю играть на стадионе, занимаюсь спортом, продолжаю писать свою книгу, хожу в церковь наблюдать религиозные церемонии, слушаю современную музыку). 6. Sən, təsadüfən, bilmirsən ki, xüsəsən harada uzun ömürlü adamları tapmaq olar (какие-нибудь магазины вокруг, наших современных постов, как перебраться на другую сторону реки, что они решили делать, что они предпочитают, когда он освободится от работы)?

## **Упр.7. Откройте скобки и переведите предложения. Расскажите о своём опыте.**

(В современное) zamanda futbol çox populyar olub. Mən futbol ilə (заниматься) başlayanda mənim 15 yaşım var idi. Bizim həyətimizdəki uşaqlar (особенно) futbol ilə (занимались). Mən bizim (пригорода) (в команде) oynayırdım. Yaxşı oynamamığımı görə məni şəhər komandasına götürdülər. O vaxıdan mən çox (стараюсь) və hər müddət (в течение) çox arṭmışam. 18 yaşımdan mən (различных) şəhərlərdə, (даже) xarici ölkələrdə də oynamışam.



Bu oyun və (плавание) üçün mən (очень люблю) və onları hər şeydən (предпочитаю). Oyunlardan (свободный) olanda və hər (досуг) vaxtimda mən (плавательный бассейн) (посещать). (плавание) mənim üçün istirahətdir. Ancaq (прежде всего) mən futbol oynamayı sevirəm. (Несмотря на то, что) ki,

monim indi otuz yaşam var, mən futbol ilə (занятие) (продолжу). Mən belə bir (решил) ki, 40 yaşmadək oynayacağam. (В нашей команде) məni sevirlər və (команда) hər oyununda (принимаю участие). Düzdür, oyunların hamisində (победить) olmur. Hətta (недавно) bələ də olub ki, biz böyük hesabla/счётом/da (проиграли). Bizim (команда) (мировых) yarışlarında da oynayıb və biz yarışların açılış/открытие/ (в церемонии) iştirak etmişik.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

- A) 1. qalxmağı, xarab. 2. baş çekəndə, təsadüfən. 3. tək-təkinə. 4. kilsəyə. 5.ətrafında, qərara gəldik.6. dini, mərasimləri. 7.gülmə. 8. vadilərə.

1.Mən xalamın evinə ... ... dostumla ... rastlaşdım. 2.Mənim dostum dini adamdır və hər həftə ... baş çəkir. 3. ... adamlar, adəton bayramlarda kilsələrdə, məscidlərdə müxtəlis ... müşahidə edirlər. 4.Mən toyyaro ilə Bakıya göləndə pəncərədən məşəli dağlara, ... baxıram. 5.Xüsuson, təyyarənin .... və düşməyi adamları ... /edir. 6.Gülməli lətifəni danışanda .... 7.Maşının xarab olanda sən no edirsin? - Onu təmir edirom. - ... ? - Bəs, necə? Arxayın ol! Soni çağırıram. 8.Biz stolun ... oturduq, danışdıq və ... ... ki, czamiyyətə gələn həftə çıxaq.

B) 1. xarabdır. 2. üzə bilmirlər 3.tərəfindədir. 4. təsadüfən. 5. davam edirdi.

6. məşğuldur.7. Lətifələr. 8. qəsəbədə. 9. qalib gelə - uduzdu. 10. azadam.

1.Bizim kəndimiz gəlün məşəli .... . 2.Yağış gecə və gündüz ... .... 3.Bu kitabda çoxlu gülməli ... var. 4.Onlar çayda ... .... Su tez axır, adamı aparır. 5.Son şaxmat yarışında ... ... bildin? - Xeyr. Mən iki adama ... və 3-cü yeri tutdum. 6.Cənab Mədətov qəbul edir? - Xeyr. O, ... . 7.Mamed, mən indi ..., kinoya gedə bilerik. 8.Bu ot ..., onu alma. Gedək ayrı yerdən alaq. 9.Sən, ..., bilmirsən Anar indi haradadır? 10.Bu ... hər kəsin bağlı var.

B)1. müasir.2.əldən gedirəm. 3. xüsusən. 4. doğrudan. 5. ərzində. 6. çalışdım.

7. asudə. 8. od qalamaq.9. tərəfindəsən, üstün tuturam.

1.Mən şirin şeylər üçün ... .... 2.İhan mənə, o, ... 5 xarici dil bilir. 3.O, ancaq iki gün czamiyyətdə oldu və bu qısa vaxt .... hor şeyi etdi. 4. .... vaxtını elə-bələ xərcləmə, xeyirli işlə möşğul ol. 5.Sən kimin ... : mənim, yoxsa onların? - Arxayın ol! Əlbəttə, sənin. Mən səni onlardan ... .... 6.Nə qədər ..., müdürü tapa bilmədim. 7.Mən asudə vaxtimi ... dağlarda keçirmək üçün əldən gedirəm. 8.Nəsə, mənim ... ədəbiyyat o qədər də xoşuma gəlmir. 9.Burada belə küləkdə ... ... olmaz, çünkü məşəni yandıra bilerik.

#### Упр.9. Придумайте ситуации, пользуясь данными группами слов

1.Asudə, baş çökəmək, dostumun evi, vaxt, əyləncə mərkəzi, axşam, qorara gəlmək, keçirəmək, tamaşa, gülməli, əldən getmək.

2.Komanda, üzgüçü, yarış, iştirak etmək, çalışmaq, yer tutmaq, qalib gəlmək, bu yaxında, şəhər.

3.Kilsə, dini, adamlar, bayram, mərasim, müşahidə etmək, iştirak etmək, ətrafdakı.

4.Kitabxana, ədəbiyyat, müasir, işdən azad, möşğul olmaq, roman, lotifə, yazmaq, oxumaq.

## Упр.10. Найдите эквивалентные предложения. Выучите их.

Надо прийти к какому-то решению  
На досуге я пишу стихи  
Всё имеет две стороны  
Они познакомились случайно  
Я продолжил свою работу

Mən işimi davam etdim  
Hər şeyin iki tərəfi var  
Onlar təsadüfən tanış olublar  
Bir qərara gəlmək lazımdır  
Asudə vaxtimda mən şer yazıram

Мы выиграли эту игру  
Деревня находится в долине  
Эта дорога плохая  
Что ты предпочитаешь?  
Я очень люблю его голос

Bu kənd vadidədir  
Mən onun səsi üçün əldən gcdirəm  
Sən nəyi üstün tutursan?  
Bu yol xarabdır  
Bu oyunda biz qalib gəldik

## Упр.11. Переведите.\*

- Vera, чем ты будешь заниматься завтра?
- Завтра мусульманский праздник. В церкви будут проводиться религиозные церемонии. Согласно моему заданию, я должна посмотреть, как эти обряды будут проводиться в этом году. Ты сам знаешь, что настоящие времена в Азербайджане не хорошее. Я пойду в мечеть Тезе Пир и останусь там, пока церемонии не закончатся.
- Ладно, эти церемонии могут продолжаться долгое время. Ты устанешь от наблюдения за церемонией и проголодашься. Возьми что-нибудь с собой покушать.
- Будь уверен! Я возьму что-нибудь. А что ты думаешь? Куда ты идёшь?
- На стадион. Ты же знаешь, что недавно наша команда проиграла игру грузинам. Но они выиграли с большим трудом. Через месяц мы опять будем играть против них. В этот раз мы постараемся победить их.
- Ты там долго останешься? Видишь ли, здесь близко находится Центр развлечений. Его недавно построили, и в нём есть современные плавательные бассейны. А ты знаешь, что я очень люблю плавание. Если мы сможем закончить все эти дела до 4-5 часов, у нас будет свободное время, не так ли?
- Думаю, что да.
- Тогда, давай проведем свой досуг там, а?
- Отлично.



## ГРАММАТИКА I

Условное значение высказываний отличается большим разнообразием как в азербайджанском, так и в русском языках. Постольку здесь даются самые обычные часто употребляемые формы его выражения. Главным здесь

выступает реальность или нереальность действия.

В азербайджанском языке условность выражается суффиксами **-sa<sup>2</sup>**, соответствующее русскому **–если (бы)**, + личные суффиксы в условном предложении. В главном же - - асаq, əsək –суффиксы категорического, или **--ar<sup>2</sup>** – суффиксы неопределенного будущего, причём при отрицании в 3-ем лице един. и множ. числа **-az<sup>2</sup>**

## 1. Настоящее – к будущему (РЕАЛЬНОЕ)

a) *Sən gəlsən, biz təatra gcdəcəyik* (реальное действие)

Если ты придёшь, мы пойдём в театр

b) *Sən golsən, biz təatra gedərik* (сомнительное, но реальное)

Если ты придёшь, мы, возможно, пойдём в кино

В русском языке такого грамматического различия нет. Эта нереальность выражается лексически –**вероятно, возможно, наверное и т.д.**

В обоих случаях действие в **условном** предложении отнесено в будущее. Главное предложение в этих случаях может быть выражено также и повелительной или формой Пожелания:

*Sən nahar üçün evə gəlsən, birləşən az çörək al(arsan).*

Если ты на обед придёшь домой, купи немного хлеба.

## 2. Настоящее и прошлое (НЕРЕАЛЬНОЕ)

В условном предложении оно образуется при помощи **-sa<sup>2</sup>- + -ydi<sup>2</sup> + Личные суффиксы**. В главном же – суффиксы **Неопределенного будущего -ar<sup>2</sup>(az<sup>2</sup>)** во всех лицах + суффиксы **Категорического прошлого-dı<sup>2</sup>- + Личные суффиксы**.

c) *Sən indi (dünən) gələseydin, biz təatra gedərdik* (нереальное в настоящем).

Если бы ты сейчас (вчера) пришёл, мы бы пошли в театр. и непрошлом)

*Sən galməsəydin, biz teatra getməzdik.*

Если бы ты не пришёл, мы в театр не пошли бы

Образование нреального условия и в азерб. и русском языках имеет одну форму и отнесённость во времени указывается лексически.

Нередко условное предложение начинается со слова –‘**əgər**’ (если) для усиления выражения условия.

### Чтение и понимание

- |   |   |  |
|---|---|--|
| Biz bu oyunu uduzmasaq, biz birinci yeri tutacağıq.               | - | Если мы эту игру не проиграем, мы зайдём первое место.               |
| (Əgər) O, rəqbi ilə məşğul olsa, çox qabağa gedəcək               | - | Если он будет заниматься регби, он далеко продвинется.               |
| (Əgər) Onlar bu dağın başına qalxsalar, qəşəng mənzərəni görərlər | - | Если они залезут на эту гору, они, вероятно, увидят красивый пейзаж. |
| (Əgər) Sən çox çalışsan, romanı bu il qurtararsan                 | - | Если ты постараешься, то, наверное, закончишь роман в этом году      |
| Görsən, onlar dünən Anarın cvinə baş çəksəydilər, onu tapardılar? | - | Интересно, если бы они навестили Апара вчера, они бы его нашли?      |
| (Əgər)Mən işimi dünən davam etsəydim, onu bu gün qurtarardım      | - | Если бы я вчера продолжил свою работу, я бы ее сегодня закончил.     |

## **Упр.12.Образуйте три формы выражения условности (в разных лицах).**

**ПРИМЕР:** görəmək – demək: görsəm – deyəcəyəm, deyərəm;  
görsəydim – deyərdim

1.məşğul olmamag – davam etmək. 2.bilmək – baş çəkmək; 3.üstün tutmaq – uduz mamaq; 4.oynamaq – qalib gəlmək; 5.bilmək – qərara gəlmək; 6.getmək – müşahidə etmək; 7.sınmaq – təmir etmək; 8.oxumaq – başa salmaq

## **Упр.13.Переведите**

1.Mən kilsəyə səhər baş çəksəm, mərasimi müşahidə edə biləcəyim. Görəson, bu mərasim üzün vaxt tutsa, mən prezident sarayına intervü üçün çatacağam? 2.Arخayın ol! O, birinci yer tutmasa, qayidanda ona heç kim salam verməyəcək. 3.Əgər mən evlənsəm, mənim boyuk ailəm olacaq. 4.Görəson, atamın pulu çox olsaydı, o, mənə bir qəşəng maşın alardı? 5.O, üzgüçülükə möşğul olsaydı, indi xarici ölkələrə yarışlarda iştirak edərdi. 6.Sən bu vaxt orzində evlənən, atan sənin üçün hər şey edəcək ki, sən onun kimi varlı olasan. 7.Əgər qardaşım səndən mənim haqqında soruşa, sən cavab vermə. 8.Sən məktəbi yaxşı qurtarsan, Universitetdə oxumaq üçün sənin doğrudan da ola imkanın olar. 9.Siz validecynlərinizə məktub göndərsəniz, onlar biliçəklər ki, siz haradasınız. 10. Görəson, mən bu şalvari isti su ilo yusam, onun rəngi qəçəcaq?

## **Упр.14.Дайте другие два типа условных предложений. Переведите.**

1.Sən düz danışsan, dostların sənə inanacaqlar. 2.Həkim xəstəyə tez-tez baş çəksə, xəstə tez sağalacaq. 3.Sən bir-iki toyuq alsan, biz yaxşı nahar edəcəyik. 4.Anar, sən çox tənbələnən. Sən tez evlənən, canım səndən qurtaracaq. 5.Biz məzuniyyətimizi necə keçirməyi fikirləssək, yaxşı istirahət edəcəyik.

## **Упр.15.Составьте предложения, пользуясь подсказками в скобках.**

**Переводите каждое составленное предложение.**

1.Yağış yağsa, mən (o,biz...) çımrılıyə getməyəcəyəm (işi evdə etmək, dəri xamaq, istirahət edə bilməmək, dərd artmaq, yollar xarab olmaq, ev təhlükə altında olmaq, toyu bağda keçirə bilməmək, usaqlar xəstələnmək, mənzili təmir etməmək, tozə evə köçmək, boğaz ağrımaq, paltarı asa bilməmək).

2.Mən(o, biz, onlar) sənin(onun, sizin, onların, mənim) yerində olsam, bu dağın başına qalxaram (idmanla möşğul olmaq, ad günü keçirmək, dini mərasimi müşahidə etmək, işi üstün tutmaq, qəsəbədən köçmək, evlənmək, soyahətə getmək, bal ayı Rio-de-Janeyroda keçirmək, Azərbaycanın bütün gözəl guşələrini görmək, kasib adamlara kömək etmək, dünyani gəzmək).

3.Mən (sən, o, biz....) o vaxt məzuniyyətə çıxsaydım, Goy-Gölün sahilində istirahət edərdim (müalicədən keçmək, ürok yoxlamaq, xarici şəhərləri gəzmək, çımorılıklərdən həzz almaq, məşhür adamlarla tanış olmaq, qohumları tapmaq, dünyani axırına getmək, təzə basketbol komandasını yığmaq, bütün tamaşalara baxmaq, kitab yazmağı davam etmək, yaxın qohumlara baş çökəmək, üzgüçülükə möşğul olmaq, məscidlərə (kilsələrə) dini mərasimləri müşahidə etmək, Əyləncə Mərkəzindən çıxmamaq, ölkəmizin qodim tarixini öyrənmək).

## **Упр.16.Переведите.\***

1.Если вы не забыли свой билет, вы вовремя доберетесь до Лондона. 2.Если

ты увидишь того самого человека, скажи мне, где он , и мы скажем ему что делать. 3. Если ты скажешь мне, кто он, я скажу тебе, где он сейчас живёт. 4. Если менеджер не заболел, он бы принял всех вас. 5. Если бы я остался один, я бы заскучал. 6. Интересно, если бы я случайно встретил, что бы я ему сказал? 7. Если бы мой отец не чувствовал себя плохо, он бы работал в саду. 8. Если вы приготовили всё хорошо, вы смогли бы хорошо ответить на вопросы, 9. Если бы они объяснили мне, где я смог бы его найти, я бы пошёл прямо к нему. 10. Интересно, где мы будем отдыхать, если следующим летом будет жарко. 11. Если бы ты рассказал мне пару смешных анекдотов, я бы посмеялся и получил удовольствие. 12. Если он меня обидит, я больше говорить с ним не буду. 13. Если бы этот знаменитый доктор принял меня, я был бы так доволен. 14. Если бы я жил около своего офиса, я бы не ездил туда на метро.

## ГРАММАТИКА II

В отличие от русского языка, в котором имеются причастия\*\* только настоящего и прошедшего времени, в азербайджанском языке имеется еще и причастие будущего времени.

Форма этого причастия образуется с помощью суффиксов категорического будущего времени - *asaq*, *əsək-*.

*Qatar sabah saat 12-də gedəcək.* - Поезд уйдёт завтра в 12 часов.

Эта отглагольная форма без суффиксов, указывающих на лицо и число действия, может характеризовать предметы, отвечать на вопросы прилагательного\*\***КАКОЙ, КОТОРЫЙ** и означать действие, которое (обязательно) будет иметь место. Эта форма переводится на русский язык языке определительным придаточным предложением. В этой функции это отглагольное прилагательное обычно употребляется с предметом, которое оно характеризует, и дифференцируется суффиксами личной принадлежности, согласуясь с (А) притяжательными местоимениями (*sənin*, *bizim*). Последние часто опускаются.

Как и прилагательное оно может выступать заменителем характеризуемого слова и, в своей предметной роли может (Б) склоняться по падежам и изменяться по числам:

A. Bu şirkət (*onun*) çıxaracaq-ı nefti, *göroşən*, *haraya göndərəcək*?

Интересно, куда эта компания пошлёт нефть, которую она будет добывать?

**ИЛИ**

B. Bu şirkət neft çıxarı. *Göroşən*, o, çıxaracaq-ı *ni haraya göndərəcək*?

Эта компания добывает нефть. Интересно, куда она будет отправлять эту, что будет добывать?

A. Mən alacağ-im pendirdən bir kilosunu sənə verəcəyəm.

Я от сыра, который куплю, килограм отдаю тебе.

**ИЛИ**

B. Mən pendir alacağam. *Alacağ*-im-dan bir kilosunu sənə verəcəyəm.

Более того, ряд таким образованных слов потеряли свою функциональную роль и вошли в язык как независимые слова, сохранив базовое значение:  
**GƏLƏCƏK** (придет) - **БУДУЩЕЕ** (Uşaqların goləcəyi - Будущее детей)  
**OTURACAQ** (сидет) – **СТУЛ, СКАМЬЯ** (Mənim otracağım – мой стул).  
**DAYANACAQ** (будет стоять) - **ОСТАНОВКА** - (Avtobus dayanacağı – автобусная остановка)

#### Упр.17. Чтение и понимание

1.Bizim baxacağımız tamaşada xarici müğonnilər də iştirak edəcəklər.

2.Müdir Mahirin də bu işlə məşgül olacağı haqqında bilir

3.Bizim üzgүçüllük komandamızın bu mərasimdə iştirak edəcəyinə həc kim inanır.

4.Onun açıcağı muzeydə maraqlı şçylər olacaq.

5.Köçəcək ailələr hələlik menmanxanada qalacaqlar.

- Иностранные певцы также будут участвовать в концерте, который мы посмотрим

- Менеджер знает о том, что Махир будет занят в этой работе тоже.

- Никто не верит, что наша команда будет участвовать в этой церемонии.

- В музее, который он откроет, будут интересные вещи.

- Семьи, которые будут переселяться, временно останутся в гостинице.

#### Упр.18. Переведите.\*

1.Kamalın məşgül olacağı dərnək başqa binaya köçüb. 2.Bu oyunlarda bizim qalib gələcəyimiz bu yarış qrupunda qalacağımıza imkan verəcək. 3.İşlər belə getəcə, biz beş ildən sonra da kasıbılıqdan çıxacağımıza inana bilmərik. 4.Mənim müşahidə edəcəyim mərasim məscidin özündə olacaq. 5.Soyahət belə qısa olsa, mən görmək istəyəcəyim yerləri görməyəcəyim. 6.Biz bu şənliyi axşam keçirəcəyimiz üçün böyük ocaq qaladıq. 7.Mən keçirəcəyim ad günü şənliyimi bazar günü edəcəyəm. 8.Mən indi asudo vaxtında istirahət edəcəyim yer haqqında fikirləşirəm. 9.Yazacağım lətifələr bizim müasir həyatımız haqqında olacaq. 10.Zəhmət olmasa, avtobusu yolun çıxacağında (çıxacağ yerində) saxlaya bilərsiz? 11.Mən bu adəmə kömək edəcəyəm. Kömək edəcəyimin mənzili lap xarabdır.

#### Упр.19. Прочтите и переведите текст.

#### Bizim istirahətimiz

Biz işdən sonra, adətən öz sevimli işlərinizlə məşgül oluruz. Mən hələ Moskvada yaşayanda monim rəqbi oyunu çox xoşuma gəlmışdı. Mən oranın idman comiyyətində rəqbi komandasında oynayırdım. Burada da mən bu idmanın fəaliyyətini davam etdim. Həftədə 2-3 dəfə mən stadiona gedirəm. Əfsuslar



olsun, burada rəqbi oyunu (b)clə populyar deyil. Mən də çalışıram ki, nə bilirəm yerli uşaqlara öyrədəm. Bir il olar ki, mən burada rəqbi oynayıram. Biz artıq bir neçə dəfədir ki, Tiflisin komandası ilə oynamışıq. Ancaq hələ ki, uduzuruq. Onlar rəqbiylə artıq neçə ildir məşğuldurlar. Buna baxmayaraq, axırıncı dəfə onlar bizə böyük çətinliklə qalib gəldilər.

Vera isə üzgülüyü üstün tutur. O, dənizdə, çayda, üzmək üçün əldən gedir. Burada Əyləncə Mərkəzində üzmə hovuzları var. O da hərdən bir işindən yorulanda Mərkəzə gedir və üzməkdən həzz alır. Biz çımorliyə gedəndə mən onu dənizdən çıxara bilmirəm ki! Vallah! Mən onunla bir yerdə olmasam, o çımorlıkdən heç qayıtmaz da.



Bu yaxında ofisimin tapşırığı ilə mən Tiflisə getməli oldum. Mən Tiflisdə üç gün qalmalı oldum. Mən nə lazımdı idim hər şciyi öyrəndim və ofisimə o xəbərləri göndərdim. Bu müddətdən yaxşı istifadə etmişdim. Hər şcdən qabaq mən Tiflisin özü ilə yaxşı tanış oldum. Buradakı qədim və müasir binalara baxdım, onun tarixi hissələrini gördüm. Hətta bir gün işimdən sonra onların məşhur kilsələrinə də baş çəkdim. Orada onların dini mərasimini müşahidə etdim.

Vera isə həmin vaxt ərzində Azərbaycanın bir uzaq kəndinə getmişdi. O, ofisinin tapşırığına görə uzun ömürlü adamlar haqqında material yığırdı.

Bələliklə, mən Tiflisə gedəndə o da oraya getdi və doğrudan da bir neçə uzun ömürlü adamlı tanış oldu. Onların biri Qızıl-xanım Quliyeva oldu. Onun 131 yaşı var. Çox məzəli qadındır. Veranın onunla uzun səhəbtəri oldu. Sonra bir kişi ilə tanış oldu. Onun da 125 yaşı var. O, Veranı öz böyük ailəsi ilə tanış etdi. Nə isə. Üç gündən sonra biz evə qayıtdıq. Vera materialı hazırladı və ofisinə göndərdi.



Təsadüfon bizim bir neçə boş günlümüz oldu və biz öz işlerimizlə məşğul ola bilmişdik. Adətən biz işdən bir qədər azad olanda Bakının yaxın rayonlarına səyahət edirik. Dənizkenarı qəsəbələrdə, onların çımorliklərində biz artıq olmuşuq. Hətta "Bəş barmaq" dağına da qalxmışıq. O da düzdür ki, biz tək-təkinə işimizə görə Azərbaycanın bir neçə yerində olmuşduk. Lakin bu dəfə biz Azərbaycanın başqa şəhərlərini, qəşəng guşələrini bir yerdə görməyə qərəra gəldik. Vera axşamdan lazım olacaq şəyleri yiğdi. Mən isə maşnimizi yoxladım ki, yolda xarab olmasın.

Səhər təzdən dardıq, sehər yeməyimizi yedik və maşına mindik. Əvvəlcə biz Quba rayonundakı "Uzun Məşə" istirahət guşəsinə gətdik. O yerin gözəl mənzərələrindən həzz aldıq. Axşama tərəf biz oradakı turistlərlə od qaladıq,

odun ətrafında oturduq. Onların çoxu müxtəlif millətlər adamları idi, belə ki, onlarla tanış oldum. Onlar və biz özümüz müxtəlif lətifələri danışdıq, güldük, populyar mahnıları oxuduq və gecəni orada qaldıq.

Oradan biz Qusara getdik. Qusarlap dağlardadır, çox qəşəng yerdədir.



Ümumiyyətə, Azərbaycanda şəhərlərin çoxu dağlar arasında vadilərdədir. Belə yerlər də çox qəşəng olur: dağlar, çaylar, meşəli dağlar arasında göllər, vadilərdə də çayların sahilində şəhərlər, böyük və balaca kəndlər. Mən, xüsusən dağların başından mənzəroları müşahidə edirdim. İndi bunu tez-tez xatırlayıram. Ağ buludlar məndən aşağıda idilər. Çox gözəl mənzərədir!

**Примечание: Vallah! – Ей-богу! Клянусь богом!**

**Упр.20.Переведите предложения, а затем найдите их в тексте для сверки.**

1.Мне пришлось остаться в Тбилиси три дня. 2.Они уже несколько лет занимались регби. 3.Когда я еще жил в Москве, я очень любил регби. 4.Вера подготовила свой материал и послала в свой офис. 5.Она очень любит плавать в реке и в море. 6.Когда мы идем на пляж, я не могу вытащить ее из моря. 7.Мы наслаждались красивыми видами того места. 8.Прежде всего я хорошо познакомился с самим Тбилиси. 9.Там я наблюдал их религиозные обряды. 10.К сожалению, регби не так популярен здесь. 11.Согласно ее заданию, она собирала материалы о долгожителях. 12.Вообще-то большинство городов в Азербайджане находятся среди гор в долинах. 13.Она была очень забавная женщина. 14.Мы даже взобрались на гору "Бешбармак". 15.Вечером уже Вера собрала все вещи, которые будут нам нужны.

**Упр.21.Ответьте на вопросы к тексту.**

1.Onun harada rəqbi oyunu xoşuna gəlməşdi? 2.O, harada idman fəaliyyətini davam etdi? 3.Burada rəqbi oyunu populyardır? 4.Onlar hansı komandaya həmişə uduzurlar? 5.Axırıncı döşə onlar necə oynadılar? 6.Vera nöyi üstün tutur? 7.O, burada ərada üzməkdən həzz alır? 8.Andrey çımorlıkdə Vera ilə olmasa nə olar? 9.Bu yaxında Andrey əraya getdi? 10.O, neçə gün orada qalmalı oldu? 11.Andrey necə bu vaxtdan istifadə etdi? 12.O, kilsədə nöyi müşahidə etdi? 13.Vera həmin vaxt əraya getmişdi? 14.Onun ofisinin tapşırığı nə idi? 15.Vera uzun ömürlü adamları tapa bildimi? Onlar kim idi? 16.Onların neçə yaşı var idi? 17.Necə oldu ki, onlar öz işləri ilə məşğul ola bildilər? 18.Onlar ərəlarda artıq olublar? 19. Onlar Azərbaycanın ayrı yerlərində olublar mı? 20.Onlar jindi hansı qərarə gəldilər? 21.Onlar necə soyahətə hazırlasdılar? 22.Əvvəlcə onlar əraya getdilər? 23.Onlar kimlərlə rastlaşdırılar və vaxtı necə keçirdilər?

# УРОК 28

**1.Причастие I (-ap<sup>2</sup>-) настоящего времени**

**2Причастие II (-miş<sup>4</sup>-) прошедшего времени  
(пассивное). 3.Причастие I + kimi**

## Активный словарь



одевать  
gçymək n.



звонить  
zəng ctmok



встречать  
qarşılıamaq n.



делать  
düzəltmək n.



остров  
a'da



ссориться  
küsmək



половина  
yarı(lar)



курорт  
kurort c.n..



раздеваться  
soyunmaq

рассказывать – söyləmək n.

поранить - zədələmək n

отправляться - yo'la duşmək

напоминать - ya'da salmaq n.

помнить-yad'da saxlamaq n.

забывать - yad'dan çıxmaq n

вспоминать - yada düşmək n

нетерпеливо - səbirsiz'liklə

в основном - ə'sasən

достаточно - kifa'yət

мириться - barışmaq

искать - axtarmaq n

случай/состояние - hal

готовиться – hazırlasmaq

задача/дело - məsə'lə

портить-korlamaq n

вдруг - bir'dən

восток - Şərq c.n.

простой - sa'də

терять - itirmək n

хватит - bəsti

важный - va'cib

входить - girmək

память - yad'daş

### Virajenə:

O baxır ki,... Смотря ..., Gto zavisit... Ola bilməz! – Не может быть!

Yerि gə'l'miškən – между прочим, кстати

Dayan - Постой

Mənim bəxtimdən – Волею судьбы

Ele bi'lirsən... - Ты думаешь,...

Sö'züm on'da 'deyil Дело не в этом

Deməli – значит, стало быть...

### Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

A)birişmaq, küsmək, ə'sasən, zədələmək, yaddaş, yarı, şərq, zəng ctmək, sadə, ya'da salmaq, bəsti, axtar'maq, itirmək, yad'da saxlamaq, a'da, yad'dan çıxmaq, söyləmək, vacib, yada düşmək, yeri gəlmışkən, məsolو, girmək, səbirsiz'liklə, soyunmaq, bir'dən, hazırlasmaq, qarşılıamaq, deməli, gçymək, planlaşdırmaq, dayan, yo'la duşmək, hal, düzəltmək, korlamaq, kifayət, a'da, yad'dan çıxmaq,

B) восток, звонить, простой, напоминать, искать, терять, помнить, постой, остров, забывать, рассказывать, важный, вспоминать, половина,

задача/дело входить, мириться, ссориться, в основном, поранить, память, половина, восток, нетерпеливо, раздеваться, вдруг, готовиться, встречать, надевать, постой, планировать, отправляться, кстати, случай/состояние, сделать, испортить, достаточно, хватит, память, не может быть, смотря, простой.

**A)**məsolə, girmək, səbirsizliklə, geymək, planlaşdırmaq, yo'la düşmək, yada düşmək, o'sasən, axtar'maq, itirmək, yad'da saxlamaq, deməli, zədələmək, sadə, yarı, küsmək, məsolə, bir'dən, ola bilməz!, qarşılıamaq, düzəltmək, korlamaq, kifayət, şərq, ya'da salmaq, yaddaş, söyləmək, zəng etmək, yeri gəlmışkən, hazırlanmaq, soyunmaq, hal, dayan, yeri gəlmışkən, o, baxır ki..., qarşılıamaq.

**B)** терять, помнить, вспоминать, задача/дело, входить, надевать, в основном, планировать, отправляться, ссориться, поранить, постой, стало быть, восток, простой, напоминать, искать, забывать, рассказывать, важный, раздеваться, не может быть, значит, раздеваться, вдруг, готовиться, задача/дело, сделать, случай/дело, испортить, достаточно, мириться, звонить, встречать, хватит.

### Упр.3. Найдите эквиваленты слов.

звонить - <i>kıfa'yot</i>	надевать - <i>ə'sason</i>	половина - <i>Şərq</i>
раздеваться - <i>yo'la düşmək</i>	сделать - <i>geymək</i>	значит - <i>sa'də</i>
встречать - <i>zəng etmək</i>	ссориться - <i>barışmaq</i>	остров - <i>yarı</i>
рассказывать - <i>qarşılıamaq</i>	в основном - <i>küsmək</i>	вдруг - <i>dəməli</i>
достаточно - <i>soyunmaq</i>	поранить - <i>düzəltmək</i>	восток - <i>bir'dən</i>
отправляться - <i>söyləmək</i>	мириться - <i>zədələmək</i>	простой - <i>a'da</i>
напоминать - <i>yada düşmək</i> .	искать - <i>o baxır ki</i>	терять - <i>va'cib</i>
помнить- <i>səbirsizliklə</i>	случай/состояние - <i>dayan</i>	портить - <i>girmək</i>
забывать - <i>yad'da saxlamaq</i>	готовиться -- <i>məsə'lə</i>	важный - <i>bəsti</i>
вспоминать - <i>yad'dan çıxmaq</i>	задача/дело - <i>hal</i>	входить - <i>itirmək</i>
нетерпеливо - <i>clə bi'lirsən</i>	постой - <i>axtarmaq</i>	память - <i>korlamaq</i>
ты думаешь - <i>ya'da salmaq</i>	смотря - <i>hazırlaşmaq</i>	хватит - <i>yad'daş</i>

### Упр.4. Найдите недостающие значения.

звонить - <i>kıfa'yət / bəsti</i>	надевать -	половина - <i>Şərq</i>
раздеваться -	сделать - <i>geymək</i>	значит - <i>sa'də</i>
встречать - <i>zəng etmək</i>	ссориться -	остров - <i>yarı</i>
рассказывать -	в основном - <i>küsmək</i>	вдруг - <i>dəməli</i>
достаточно - <i>soyunmaq</i>	поранить -	восток - <i>bir'dən</i>
отправляться -	мириться - <i>zədələmək</i>	простой - <i>a'da</i>
напоминать - <i>yada düşmək</i> .	искать -	терять -
помнить- <i>səbirsizliklə</i>	случай/состояние -	портить- <i>girmək</i>
забывать - <i>yad'da saxlamaq</i>	готовиться -	важный - <i>yad'daş</i>
вспоминать -	задача/дело - <i>hal</i>	входить - <i>itirmək</i>
нетерпеливо -	постой - <i>axtarmaq</i>	память -
ты думаешь -	смотря - <i>hazırlaşmaq</i>	хватит -

## Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.

hazırlaşmaq	hal	kısayot	itirmək	korlamaq	yola düşmək
səbirsizliklə	ada	əsasən	küsmək	bərişmaq	söyləmək
planlaşdırmaq	yarı	yaddaş	dayan	axtarmaq	ola bilməz
zədələmək	vacib	şorq	birdən	məsolə	soyunmaq
yada salmaq	sadə	girmək	geymək	zəng etmək	düzəltmək

## Упр.6. Откройте скобки и переведите предложения. Перескажите.

Dostumun istirahət haqqında danışmağı (вдруг) mənim (напомнил) ki, biz necə istirahət etmişdik. Mən də ona (рассказал) ki, o il mən belə bir qərara golmuşdım ki, məzuniyyətimin iki həftəsini «Göy Göl»ün (куроцк) keçirək. O dəfə biz (восточный) ölkələrinə getmək istəmədi. "Göy Göldən" sonra isə on gün Volqa çayını gəmi ilə gəzək. Biletləri sisariş etməkdən qabaq mən evə zəng etdim ki, arvadım bilsin. Ancaq o, nəsə razı olmadı. Evdə o, mənə dedi ki, beş gün də gəmi ilə gəzmək (достаточным) olar. Mən hırslıdım və axırda biz (поскорились). Ancaq (дело) belə qala bilməzdə. İki gündən sonra biz (помирились). Mən razı oldum. Mənim (помни) ki, məzuniyyətimiz iyunun 1-dən başlayırdı. Günləri elə-bələ (не теряя) üçün biz «Göy Göl» soyahətimizə üç gün qabaq (готовиться) başladıq. On (важным делом) biletləri vaxtında almaq idi. Ona görə



biz bilet sisariş etdik. Sonra paltalarımızı çamadama yiğdiq. İndi ki, biz gölö gedirdik, arvadım mənim (напомнила) ki, baliqçılıq üçün (приготовиться) lazımdır.

Nohayət, biz (отправились). O birisi günün səhəri biz Gonçoyə çatdıq. Oradan «Göy Göl»ə iki saatlıq yoldur. Biz bilirdik ki, Gonçə qodim şəhərdir. Bir gün orada qaldıq ki, onun maraqlı tarixi yerlərinə baxaq. Səhər isə çıxdıq. Saat birin (половина)ında biz artıq orada idik. (Волею судьбы), biz mehmanxanada otaq götürə bildik. (Кстати), (ты думаешь) ki, asandır? Xeyr. Oraya o qədər adam gəlir!

O iki həftəni o'la keçirdik. Səhər gölö çıxardıq, suda üzərdik, oynayardıq, həzz alardıq. Bir gün sudan çıxanda yoldaşım əlini (поранила), iki-üç gün onu incitdi və sonra keçdi. Mehmanxananın işçiləri çox (простые) və xeyirxah adamlarıdır. Bizi çox yaxşı (встретили). Ancaq nəsə mən heç görmədəm ki, göldə qadınlar (раздевались), çımsınlər. Hər halda, o qəşəng göl mənim heç (не забуду)..



**Упр.7. Замените подчёркнутые слова словами, данными в скобках.**

1. Sən yadında saxlamalısan ki, şərq dillorini öyrənmək asan deyil (жизнь, планировать работу завода, сделать пол, понять эту задачу, планировать такую работу, поступить (войти) в университет). 2. Sənin yadındadır ki, sən no söyleməlisiñ (ты поранил свою голову, не хотел помириться со мной, что ты одевал 10 лет тому назад, мы нетерпеливо ждали твоей помощи)? 3. Эсасын, onlar bu səyahəti planlaşdırıblar (он, мы – встретили тех иностранцев, сделал половину работы, старался закончить это важное дело, испортил эту работу, приготовился провести эту церемонию). 4. Sən clə bilirsən ki, kitabı mən itirmişəm (у меня плохая память, это такая важная(простая) вещь, эти услуги достаточны, я испортил представление, эту одежду нельзя одевать, они поздно начали, я буду встречать их один)? 5. Sən bu yaxında kurorta getsən, bu vacib məsolə ilə kim möşğul olacaq? (ты должен приготовиться сейчас, кто будет искать работу для меня, позвони мне в половину одиннадцатого, не забудь запланировать нашу работу на этот период, мы будем нетерпеливо ждать тебя, сначала узнаем о состоянии вашей работы). 6. Yer golmışkən, son hansı kurortda istirahət edəcəksən? (кто испортил машину, что ты будешь делать, если он вдруг придет, этот хлеб достаточен для десяти человек, кто будет встречать менеджера из заграницы, позвони мне, я буду на острове). 7. O baxır ki, sən haçan onu yadına salacaqsan (как важно это дело).

**Упр.8. Найдите предложения, к которым подходят данные слова.\***

- A) 1. Dayan. 2. zədələmison. 3. məsələdə. 4. barışaq. 5. adada. 6. yadıma saldı. 7. girməyə. 8. itirsen. 9. həzirlaşasan. 10. qarşılayacaq. 11. sobirsizliklə.

1. Sən niyə belə gedirsin? Sənə no olub? Ayağını .... ? 2. Məndən küsmüsən? Nəyə görə? Gol, .... . 3. Nəsə bu uşaq mənim uşaqlığımı ... .... . 4. Sən haradasan? Soni ... gözlöyirəm. Sən mənə çox lazımsan. 5. Sən qalib golmək istəyirsinə, gərək yaxşı .... . 6. .... , tələsmə. Qulaq as, no deyirəm. 7. Turistləri acropordta kim ... ? 8. Bu ... mənim günahım yoxdur. 9. Sən pulu ..., biz ac qalacağıq. 10. Su hələ soyuq idi. Ona görə mən suya .... qorxdum. 11. Bu balaca ... heç kim yaşamır.

- B) 1. Gey. 2. axtarsam. 3. zöng etsən..4. korlayırsan. 5. soyun. 6. yarısını. 7. Sadə. 8. yadimdən çıxdı 9. kiafyətdir. 10. yola düşdülər. 11. halından.

1. Elə bilişən ki, mən onu ..., taparam? 2. Sən hər şeyi .... və mən onları düzəldirdəm. 3. Saat artıq 12-dir. Get, oğlum, ... yat. 4. O, çox ... adamdır. Onunla danışmaq xoşuma gəlir. 5. Bu qədər meyvə uşaqlar üçün .... . 6. Yadda saxla ki, bu məsolənin indiki ... danışmaq vacibdir. 7. Bu şalvar xoşuna gəlir? .... onu baxım sənə necədir. 8. Kəs çörəyin ... ona ver. 9. Səhər yeməyindən sonra onlar maşına mindilər və ... .... . 10. Sən mənə axşam ... .... , biz səhər görüşərik. 11. Bağıشا, mənim lap ... .... sənə zöng edəm.

**Упр.9. Прочтите и переведите этот диалог. Инспенируйте его.**

-Deməli, sən xaricə soyahət etmişsin? Söylə, Orxan, görün sən necə getdin-goldin. Sən şərqi getmişdin?

-Hə, şərqi, İndoneziyanın Yava adasına, Cakarta şəhərinə. Ancaq mən oraya


kurorta getməmişdim ki. Məni cəzamiyyətə konfransda iştirak etməyə göndərmişdilər.

-Doğrudan? Hə, hə. Yadıma düşür. Son bir neçə gün qabaq nəsə konfrans haqqında söyləyirdin. Konfrans neçə keçdi? Son çıxış etdin. Sən niçə qarşılıdlar?

-Bir az dayan da! Söyləyim, qulaq as. Orada qırxdan çox millətdən adamlar iştirak edirdi. Hər millətin öz dördləri var. Orada əsasən ancaq ümumi vacib məsələlərdən danışırdılar. Mən zala girəndə, vallah, mən heç gözləmirdim ki, orada o qədər adam olacaq.

-Sən bu konfransa hazırlaşmışdır? Çıxış etdin?

-Bəli. Mən bizim xalqımız, onun ındiki hali haqqında danışdım. Mənim



bəxtimdən konfransı elə planlaşdırılmışdır ki, hər millətə kifayət vaxt ərzində imkan verirdilər danışın.

-Konfrans neçə gün davam etdi?

-Üç gün. Gündə beş saat, günün yarısını. İki saat işləyirdik, sonra bir saat istirahət edirdik. Bundan başqa, iş günü qurtaranda bizi yaxşı yemək verirdilər və sonra bizi şəhərin maraqlı yerlərini göstərirdilər. Ancaq oranın iqlimi çox istidir və mənim halım hərdən bir xarab olurdu.

#### Упр.10. Найдите эквиваленты предложений (туда и пазад). Заучите их.

Что ты планируешь?

Soyun və bu paltarı gey.

Мы отправились утром.

Yadıma salsañ, gelərom.

Где ты поранил свою руку?

Yadımdan çıxıb sənə zəng edim.

Если ты напомнишь мне, я приду.

Sən nəyi planlaşdırırsan.

Я забыл позвонить тебе.

Şəhər biz yola düşdük.

Разденься и одень эту одежду.

Sən harada əlini zədələmisən?

Этого достаточно для тебя.

Gel, barışaq.

Теперь, когда ты здесь, расскажи все.

Bu sizin üçün kifayətdir.

Ты просто испортил представление.

Bu çox vacib məsələdir.

Это - очень важная задача.

Sən kim(i)neyi) axtarırsan?

Давай помиримся.

Sən sadəcə tamaşanı korladın.

?Кого (что) ты ищешь?

İndi ki, buradasan hər şeyi söyle.

#### Упр.11. Придумайте ситуации на базе данных групп слов.

1.Yada düşmək, planlaşdırmaq, məsəlo, birdən, vacib, zəng etmək, korlamaq, məşğul olmaq, axtarmaq.

2.Çimorlik, paltar, geymək, hazırlanmaq, soyunmaq, hal, kurort, yaddan çıxməq.

3.Konfrans, yada salmaq, vacib, itirmək, moru'zo(доклад), zəng etmək,

## ГРАММАТИКА I

В этом УРОКЕ вы узнаете как образуются Причастия настоящего времени (бегущий мальчик, смеющиеся дети, сидящая девочка и т.д.). Они образуются постановкой суффиксов -(у) **an,ən-** к корню глаголов\*\*:  
oturan adam = сидящий мужчина, işlə(y)ən adamlar = работающие люди

Как и прилагательные они не изменяются по падежам и числам:

*golən qatarları* - прибывающих поездов,

*oturan adama* - сидящему человеку

Как и в русском языке со словами, относящимися к ним, образуют причастный оборот:

*Bu, zavoda gc'dən adamlar, Bakıda yaşa'yan əcnəbilərdir.*

Люди, идущие на завод, иностранцы, проживающие в Баку

*Bağda işlə'yən kişi təənim atamdır.*

Мужчина, работающий в саду, мой отец

Причастие в Азербайджанском языке обозначает действие в настоящем времени и не зависит от времени основного действия в предложении. Последнее может обозначать действие до и после действия указанного причастием.

*Gə'lən qatar bu gün yola düşür. (sabah yola düşəcək) (gecikmişdi)*

Прибывающий поезд сегодня отправляется (завтра отправится)(опоздал)

Как и прилагательное может заменять предмет, который оно характеризует, и соответственно изменяться по падежам и числам

*Moskvaya gc'dənlər platformada qatar gözləyirdilər.*

Отъезжающие в Москву ожидали поезд на платформе.

Будучи образованым от глагола, его отрицательная форма образуется теми же суффиксами **-ma, mə-**. При этом ударение с суффиксов переходит на последнюю корневую гласную:

*Dərsə 'gəl-mə-(y)ən uşaqlar, yarışda iştirak cdirlər (cdəcəklər, cdirdilər)*

Дети, не пришедшие на урок, принимают участие в соревнованиях

(принимали, будут принимать участие)

### Упр.12. Чтение и понимание.

1. Həkim zədələnən əlimə baxdı - 1.Доктор осмотрел мою пораненную руку

Bizi qarşılayan adamin adı Anar idi. - Имя встречающего нас человека- Ана

Yola düşən qatar 2-ci platformada idi. - Отправляющийся поезд был у 2-ой платформы

2. Uşağını axtaran adam onu tapanla danışındı - 2.Человек, потерявший ребёнка беседовал с его нашедшим.

Otağa girənlər orada oturanlara salam verdilər. - Вшедшие в комнату поздоровались с сидящими там.

Qatar geləndə gözləyənlər platformaya - Когда прибыл поезд, ожидающие поспешили на платформу.

### Упр.13. Замените словосочетания, пользуясь причастием.

Пример: Oğlan gedir - gedən oğlan;

Qadın paltar alır – paltar alan qadın

1. Uşaqlar barışırlar, avtobus gəlir, ana sevinir, it qaçıır, oğlan zəng edir, kişi üzür, oğlanlar küsürlor, kurort işləyir, mosolo yaddan çıxıb,
2. Turist viza alır; müöllim dörs deyir; meyvə stolun üstündə qalıb; monim əlim zədələnib; bu adam çox yeyir; bu qadın iki it saxlayır; turistlər məzuniyyətlərini keçirirlər; hadiso yada düşür; ailə soyahətə çıxır, ana uşağına nağıl söyloyir.

Пример: qatarı gözləyirlər – qatarı gözləyənlər


3. pul doyişirlər, paltar alırlar, biri musiqiyə qulaq asır – o birisi məktub yazır – biri o birisini dedi, bizə şəhəri göstərir, işlə möşğul idilər, Universitetə hazırlaşırlar, mağazadan çörök alırlar, tezən oyanırlar, cimorlikdə cimirlər, teatra baxırlar, özlərini günə verirlər, müxtəlis şəylər işi korlayırlar, ağır halda olur, bahalı paltar geyirlər, ayrı adamların işinə girirlər, tez-tez zəng edirlər, vacib məsolələri fikirloşmirlər, adada yaşayırlar.

### Упр.14. Переведите.(Понимание).

1.Bakıda ayrı ölkələrdən gələnlər çoxdur. Biz onları, əsasən, ya «Hyatt Regency»də, ya da əcnəbilərin xoşlarına gələn restoranlarda görürük. Orada yerli xidmət edənlər ingilis dilini öyrədir. Verilən xörəklər, adəton, ayrı ölkələrin yeməkləridir. Bir-iki ay bu yerləri gözəndən sonra biz bir neçə adamlarla, əsasən Amerikadan gələnlərlə tanış olmuşuq. Onlarla bir yerdə boş vaxtimizi yaxşı keçirə bilirik. 2.Onlar stolları düzəldən adamı çağırırlar. 3.Orxan yaddan çıxan məsələni yadımıza saldı. 4.Vağzalda qarşılayan adamlar əcnəbiləri avtobusla məhmanxanaya apardılar. 5.Biz 8-zin yarısında gedən qatara mindik. 6.Idman zalında yarışlara hazırlaşan uşaqlar gimnastika ilə möşğul idilər. 7.Onların kifayət qədər vaxtları var idi. 8.Yaddaşı yaxşı olan adamlar xarici dili tez öyrənə bilirlər.

### Упр.15. Переведите. Перескажите, используя как можно больше причастий.

Mən dostumla aeroporta getdim. O, xaricə czamiyyotə gedirdi. O, yola düşəndən sonra mən vağzala getdim ki, mənim kurortdan qayıdan valideynlərimi qarşılayam. Mən vağzala goləndə gördüm ki, 6.30-da goləcək qatarı qarşılayanlar çox idi. Bir sincan şirə içindən sonra mən də platformaya qalxdım.



Tezliklə qatar gəldi və soyahət edənlər bir-bir qatardan çıxırdılar. Yeri golmışkon, baqajı aparmağa kömək edənlər bəlkə də qarşılayanlardan çox idi. Nəhayət, qatardan düşən valideynlərimi gördüm. Mən onlara yaxınlaşdım,

salamlaşdırıv vo onlarla olan iki çamadarı götürdüv. Vağzalın meydanında gözlöyən taksilər çox idi. Hər sürücü çalışırdı vağzaldan çıxan adamları öz maşınında aparsın. Biz taksilərin birində rahat oturandan sonra maşın bizi evo apardı.

#### Упр.16.Переведите.\*

1.Сидящий мужчина, смеющаяся девушка, мириющиеся дети, скрящиеся мальчики, планирующий офис, думающий человек, работающий завод, рассказывающий сказку человек, отправляющийся автобус, спящая собака, варящая (готовящая) женщина, помогающий доктор, торопящийся покупатель, занятой человек.

2.человек, закрывающий дверь; женщина, меняющая одежду; семья, планирующая путешествие; сотрудник, нетерпеливо ожидающий отпуск; продавец, продающий фрукты и овощи; мальчик, готовящийся идти в университет; мужчина, рассказывающий событие; человек, ищущий свою сумку; люди, путешествующие на далёкий остров; профессор, готовящийся к лекции; девушка, одевающая новое платье, женщина, готовящая мясной суп, рано встающий мужчина, человек; делающий стол; люди, стоящие на другой стороне улицы; девушки, плавающие в бассейне; шум, портящий представление; люди едущие на курорт.

3.продающий одежду, кушающему обед, держащего кошечку, от готовящего еду в ресторане, увидеть заказывающего билеты, говорить готовящемуся к путешествию, спрашивать отправляющегося в путешествие водящему машину, с встречающими поезд, наблюдающему церемонию.

**Упр.17. Придумайте предложения или ситуации с использованием словосочетаний Упр.16.**

Несложное грамматическое правило: слово **кими** в сочетании с **причастием** (раздельно) переводится: как только это действие закончено, независимо от времени, в каком стоит основное действие. Примеры:

*Bu mosələ yadıma düşən kimi təp müdirə zəng ctdim (cdirom, cdəcəm).*

Как только я вспомнил это дело, я позвонил директору (вспомнил – позвонил, вспоминаю – звоню).

*Mən səyahətə hazırlaşan kimi yola düşəcəyəm (düşdüm)*

Как только приготовлюсь к путешествию, я отправлюсь

Приготовился

отправился

#### Упр.18.Переведите.\*

1.Bizim idman komitəmiz yarışları planlaşdırıv kimi biz oyunlara başlayacaqıq.

2.Saat altının yarısı olan kimi fəhlələr evlərinə tələsirlər. 3.Məktubu yazan kimi o, onu göndərdi. 4. Dayan, dayan. Mən işimi qurtaran kimi bir yerdə gedərik.

5.Bələdçi əcnəbiləri qarşılayan kimi onları mehmanxanaya aparacaq. 6.Zaur işdən gələn kimi həmişə mətbəxə tələsir ki, görsün orada yeməyə nə var. 7.Biz

адая çatan kimi onun gözəl çimorliyinə gedirik. 8.O, mənim pasportumu tapan kimi mənə zəng etdi. 9.Onlar, adətən, barişan kimi restorana gedirlər. 10.Elə bilirson ki, mən ondan xahiş edən kimi o, mənə kömək edəcək?

### Упр.19.Переведите.\*

1.-Как только я отправлюсь (уеду), она меня забудет. – Не может быть. Она любит тебя и будет нетерпеливо ждать тебя. 2.Постой, я скажу тебе, как только он мне позвонит. 3.Он обычно бегает по пляжу к морю, как только разделенется. 4.Как только вы вернётесь с курорта, я расскажу вашей жене о вашем лечении здесь. – Вы думаете она поверит вам? – Посмотрите на себя! Конечно, поверит, как только увидит вас. 5.Как только я поранил ногу, я пошёл к доктору.

## ГРАММАТИКА II

Точно так же, как отглагольные прилагательные, относящие действия, производимые с характеризуемыми предметами в будущее **-acaq, əsək-, -** слова-действия прошедшего неопределенного с суффиксами **-miş<sup>4</sup>** - без указания на лицо и число могут выступать отглагольными прилагательными или **Причастиями II** (пошедшего времени) и характеризовать предмет, как испытавшее указанное действие в прошлом.

Например:

Tələbələr bu gün mühazirəyə qulaq astışlar. - Mühazirəyə qulaq astış tələbələr

Сегодня студенты слушали лекцию - Студенты, слушавшие лекцию

İstirahət etmiş adəm - отдохнувший человек, keçmiş tamaşa - прошедший концерт

В этой функции они так же, как прилагательные, могут заменять характеризуемый предмет и изменяться по лицам, числам и падежам (обычно в страдательном залоге)

Bir neçə tələbə mühazirədə yatmışdır. Zəngi cəidən kimi yatmışlar oyandı.

Несколько студентов спали на лекции. Как только услышали звонок, спавшие проснулись.

Некоторые из такого рода причастий вошли в язык как независимые слова: *onun keçmiş* его прошлое, *keçmiş*(как прилаг). *prezident* – прежний президент.

### Упр.20.Чтение и понимание.

Bu gün çoxlu sağalmış xəstələr evlərinə gətdilər.

Сегодня многие вылечившиеся больные ушли домой

Küsmüş uşaqlar banşmaq istəmirdilər.

Поскорившиеся дети не хотели мириться.

Çimərlikdə soyunmuş adamların çoxu suda oynayırdılar.

Большинство раздевшихся на пляже людей игрались в воде

Yola düşmüş maşınlar müxtəlif şəhərlərə - getdilər.

Отправившиеся машины ехали в различные города.

### Упр.21.Переведите.

1.Bu iş yadimdən çıxmışdı. - Yadimdən çıxmış işim indi məni narahat edirdi. 2.Ofisin işçiləri ezamiyətə hazırlaşmışdilar. Mən getməsəm, ezamiyətə hazırlaşmış işçiləri incidərəm. 3.Artyom adasında yaşayanlarla, orada illərlə

İslomis adamlarla çoxdan tanış olmuşam. 4. Bu orzağın vaxtı keçib. - Vaxtı kecmis orzağı satmaq olmaz. 5.. Xaricdən çox mühəndis golib. - Xaricdən gelmis mühəndisler Azərbaycanın müxtəlif yerlərində işləyirlər. 6.Uşaq oyanıb. - Ana oyanmış uşağın səsini cəidən kimi yanına qaçı. 7.Qrupun iki uşağı küsmüşdü. - Küsmüş uşaqlar indi dost olublar. 8.Uşaqlar bayrama hazırlaşmışlar. - Bayrama hazırlaşmış uşaqları müəllim donizkənarı parka şənliyə apardı. 9.Bakıya ayrı yerlərdən çoxlu ailə köcüb. - İndi də Bakıda ayrı yerlərdən köcmüş ailələr çoxdur.

### Упр.22.Переведите словосочетания.\*

1. Забытая книга.
2. одетый мужчина.
3. прошлая игра.
4. прежнее правительство.
5. вспомнившееся событие.
6. скучавшие дети.
7. отдохнувший человек.
8. поссорившиеся люди.

### Упр.23.Прочтите и переведите диалог.



#### BİZİM BAKI HƏYATIMIZ

Bu yaxında mən bir höftəlik mözuniyyət götürdüm ki, Peterburqa qohumlarına baş çökəməyo gedim. Mənim bəxtimdən bütün ailəmi görə bildim. Bizim ailəmiz böyükdür. Validəynlərim, bacı-qardaşlarım, hamı bu dəfə heç yana getməmişdilər, evdə idilər. Onlarla uzun səhbətlərim oldu. Xüsusən, mənim bacım Nelli üçün hər şey maraqlı idi.

N.: Yaxşı, bəs, siz heç yana getməyəndə boş vaxtinizi necə keçirirsiz?

X.: O baxır ki, boş vaxtimiz nə qədərdir. Elə olur ki, biz işimizdən 2-3 gün azadıq. Düzdür, belə vaxtları planlaşdırmaq olmur. Ancaq təsadüfən belə günlər düşəndə biz Azərbaycanın bir səyahət etməli güşesini seçirik. Sonra tez hazırlaşınq və sohər öz maşınımızda yola düşürük. Biz artıq "Uzun Meşə" istirahət güşəsində, "Göy-Gölün" kurortunda olmuşuq. Mən bacıma oraların gözəl monzərlərindən söylədim.

Bizim gün ərzində boş vaxtimız olanda isə onu clo-belə itirməmək üçün biz Bakıdakı əyləncə yerlərinə baş çokırıq. «Hayatt Regency» çox qəşəng bina olan istirahət kompleksidir. Orada əyləncə üçün hər şorait var. Biz oraya həftədə 1-2 dəfə gedirik. Əsasən, idmanla məşğul oluruq: hovuzda üzürük,



tenis oynayıraq. Mərkəzin böyük kitabxanası da var. İndi ki, mən ezamiyətə gedəndə uzun yolları gəzməli oluram, mən o qədər maraqlı kitab oxumuşam!

Adoton, mon Andreyin **yadına salıram** ki, biz oylonco Mørkozinə gedo bilərik. Öfsuslar olsun ki, biz teatrlara, konsertlərə baş çəkəndə, biz tamaşaları görürük, ancaq orada no danişirlər hələ yaxşı başa düşmürük.

Təbiidir ki, oraya gedən ocnəbi Azərbaycan dilini yaxşı bilməlidir.

N.: Bəs, son dedin ki, siz Azərbaycan dilini öyrənirsiz, onları başa düşməlisiz.

X.: Düzdür. Öyrənirik. Ancaq biz çox **sado** dili öyrənirik ki, şəhərdə, küçədə olan yerli adamlarla danişa bilək, onları başa düşək. **Elo bilirson**<sup>11</sup>, dili öyrənmək asandır? Şərq dilləri lap ayridir. Bizim dillərimiz kimi deyil. Yeri **gölmışkən**, mon tez-tez Azəri televizorda verilən programlara baxıram. Düzdür, bütün onlar danişan şəyləri başa düşmürüm. Ancaq hərdən bir sözləri, hətta cümlələri kifayət qədər başa düşmək olur.

Yaxşı. Sözüm indi onda deyil. Dayan, yadımdan çıxdı no deyirdim. Nəsə buraya gələndən sonra **yaddaşım** bir az xarab olub. Elo bil ki, heç yanda olmamışam. Hə, «Hyatt Recinsib»dən başqa biz stadionda gedirik. Andrey orada reqbi oynayır.

N.: Bakıda reqbi də oynayırlar? Ola **bilməz**!

X.: Bəli. Ancaq onlar bu yaxılarda reqbi ilə məşğul olmağa başlayıblar. Andrey isə yaxşı reqbi oyunçusudur. O, onları öyrədir. Stadionda gələn kimi idman paşlarını geyir və regbi meydanına çıxır. Mən isə otururam, onların oyunlarını müşahidə edirəm. Ya da qozetlərdə mənim üçün vacib olan materialları axtarıram. Bir vaxt keçən il Andrey əlini **zədələmişdi**. Oynayanda hiss etmodi.

Sonra evdə soyunanda birdən əli onu bərk incitdi. Bir ay oynaya bilmədi.

N.: Bəs, axşamlar, xüsusən, yayda evdə oturursunuz?

X.: O baxır ki, əlimizdə olan iş no qədər vacib, ya da çoxdur. Vaxtımız boş olanda biz şəhəri gozirik. Orada şəhərin mərkəzində bir balaca bağ var. Bağda bir hovuz və onun yanında restoran var. Buraya, əsasən, ocnəbilər gəlirlər. Açıq havada otururuq, bizimlə tanış olan ocnəbilərlə səhəbot edirik. Oradan dənizkənarı parka çox yaxındır. Biz oraya gedirik, sərin havadan həzz alınıq. Burada gözənlər, oynayan, qaçan uşaqlar lap çox olur.

#### Упр.24. Переведите предложения, а затем найдите их в тексте для сверки.

- Я смогла увидеть всю мою семью.
- Все было интересно, особенно, моей сестре Нелли.
- Смотря сколько у нас свободного времени.
- Затем мы быстро готовимся и утром отправляемся.
- Я рассказала сестре об их красивы пейзажах..
- Там есть всё для развлечений.
- Теперь, когда я должна путешествовать длинные расстояния, когда еду в командировку, я прочитала столько интересных книг!
- Естественно, что иностранцы, идущие туда, должны хорошо знать азербайджанский.
- Ты думаешь выучить язык легко?
- Но иногда можно понять слова, даже предложения.
- Как будто я нигде не



была. 12.Андрей – хороший игрок регби. 13.Как только он приходит на стадион, он одевает спортивную форму и выходит на поле. 14.Однажды в прошлом году он поранил руку. 15.В основном иностранцы приходят туда.

#### Упр.25. Ответьте на вопросы к тексту.

1.Vera nə üçün bir həftəlik məzuniyyət götürdü? 2.O, bütün ailəsini görə bildimi? 3.Onların nə vaxt 2-3 gün azad vaxtları olur? 4.Belə vaxt olanda onlar nə edirlər? 5.Onlar harada artıq olublar? 6.Onların günün ərzində boş vaxtları olanda haraya gedirlər? 7."Hyatt Recinsi" də şərait necədir? 8.Əsasən, onlar orada nə ilə məşğul olurlar? 9.Vera kitabları nə vaxt oxuyur? 10.Necə olur ki, onlar Oyləncə Mərkəzinə gedirlər? 11.Onlar teatrları, konsertləri başa düşürlərmi? 12.Onlar öyrənən dil növə imkan verir? 13.Dil öyrənmək asan, yoxsa çətindir? Nə üçün? 14.Onlar televizorda verilən proqramları necə başa düşürlər? 15.Peterburga göləndən sonra onun nöyi xoşuna gəlmir? 16.Bu Mərkəzənən başqa onlar haraya gedirlər? 17.Andrey necə reqbi oynaya bilir? 18.Azərbaycanda haçan reqbi oynamamağa başlayıblar? 19.Stadiona gölən kimi o nə edir? 20.Bəs, Vera stadionda nə edir? 21.Kəçən il Andrey nöyi zədələmişdi? 22.O nə qədər oynaya bilmədi? 23.Onlar axşam boş vaxtlarını necə keçirirlər? 24.Əcnəbilər, əsasən, haraya gəlirlər?

#### Упр.26.Исправьте ошибочные утверждения. Начинайте с: "Bağıslayıp məni, ancaq siz (bir qədər, heç) düz demirsiz (bu düz dəyil). Mənə..."

1.Vera bir aylıq məzuniyyət götürdü ki, Kanadada Andreyi görsün. 2.Vera Leninqrada göləndə evdə heç kimi tapmadı. 3.Vera və Andrey 2-3 gün boş vaxtları olanda Abşeron çimərliklərindən çıxmırlar. 4.Günün ərzində onların boş vaxtları olmur. 5.Əyləncə Mərkəzində istirahət etmək üçün heç bir şərait yoxdur. 6.Teatr və konsertlər onların əsas əyləncələridir. Hər axşam teatra gedirlər. 7.Andrey və Vera ingilis dilini öyrənirlər və televizorda ancaq ingilis proqramlarına baxırlar. 8.Andrey Bakıda reqbi oynaması böyür. 9.Andrey ayağını zədələyib və indi reqbi ilə məşğul olmur. 10.Onlar bir restoran tanışırlar və hər axşam vaxtlarını orada keçirirlər.

#### Упр.27.Прочтите отрывки соответствующие заголовкам, данным ниже, переведите и перескажите.

1.Onların Əyləncə Mərkəzində istirahəti. 2.Andreyin əli. 3.Vera Peterburga gəlir. 4.Asudə axşamlar. 5.Onların uzun soyahətləri. 6.Stadion.

#### Упр.28. Расскажите, как вы проводите свой досуг.

#### Ключи к упражнениям:

#### Упр.8.Найдите предложения, к которым подходят данные слова.

- A) 1-6. Dayan. 2-1.zədələmisiən. 3-8. Mosolədə. 4-2. barışaq. 5-11. Adada. 6-3. yadıma saldı. 7-10. girməyə. 8-9. İtirson. 9-5.haizırlaşasan. 10-7.qarşılayacaq. 11-4.səbirsizliklə.
- B) 1-7. Gey. 2-1. Axtarsam. 3-10. zəng etən. 4-2. Korlayırsan. 5-3. Soyun. 6-8. Yarışını. 7-4. Sadə. 8-11. yadımdan çıxdı. 9-5. Kifayətdir. 10-9. yola düşdülər. 11-6. Halından.

## **Упр.16.Переведите.**

- 1.Oturan adam, gülən qız, barişan uşaqlar, küsən oğlanlar, planlaşdırın ofis, fikirləşən adam, işləyon zavod, nağıl söyləyən adam, yola düşən avtobus, yatan it, bişirən qadın, kömök edən həkim, planlaşdırın mühəndis, məşğul olan adam.
- 2.Qapını bağlayan kişi, paltarını doyişən qadın, səyahətinə planlaşdırın ailə, bayramı(nı) səbirsizliklə gözləyən işçi, meyvə və torovəz satan satıcı, Universitetə girmək üçün hazırlaşan oğlan, çantasını axtaran adam, uzaq adaya səyahət edən adamlar, mühəzirəyə hazırlaşan professor, təzə paltar geyən qız, bozbaş bişirən qadın, tezdən duran adam, stol düzəldən adam, küçənin o biri tərəfində dayanan adamlar, hovuzda üzən qızlar, tamaşanı korlayan səs-küy, kurorta gedən adamlar.
- 3.Paltar satan, nahar yeyənlərə, pişikləri saxlayanın, restoranlarda yemək bişirənlərdən, biletlori sisəriş edənləri görmək, səyahətə hazırlaşanla danışmaq, səyahətə yola düşənlərdən soruşturmaq, maşın sürətə, qatarı qarşılayanlarla, mərasimi müşahidə edənə.

## **Упр.18.Переведите.**

- 1.Мы начнём игры, как только наш спортивный комитет запланирует соревнования. 2.Как только наступает половина шестого, рабочие спешат домой. 3.Как только написал письмо, он его отправил. 4.Постой. Мы пойдём вместе, как только я закончу работу. 5.Как только гид встретил иностранцев, он отвёл их в гостиницу. 6.Как только Заур приходит домой, он спешит на кухню увидеть, что там есть покушать. 7.Как только мы добрались до острова, мы пошли на его красивый пляж. 8.Как только он нашёл мой паспорт, позвонил мне. 9.Они, как только мирятся, идут в ресторан. 10.Ты думаешь, что, как только я попрошу, он мне поможет?

## **Упр.19. Переведите.**

- 1.Mən yola düşən kimi son məni yaddan çıxaracaqsan. - Ola bilməz! O, soni sevir və soni səbirsizliklə gözləyəcək. 2.Dayan, o, mənə zəng edən kimi sona deyəcəyəm. 3.Adətən, o, cimərlikdə soyunan kimi donizə qaçır. 4.Siz kurortdan qayıdan kimi mon ərvadınızı buradaki müalicəniz haqqında söyləyəcəyəm. - Elə bilirsiz ki, o, sizə inanacaq? - Siz öz halınıza baxın. Əlbəttə, siz görən kimi inanar. 5. Mən ayağımı zədələyən kimi həkimin yanına getdim.

## **Упр.22.Переведите слосочетания.**

- 1.Yaddan çıxmış kitabı. 2.geyinmiş adam. 3.keçmiş oyun. 4.keçmiş hökumət. 5.yada düşmüş hadisə. 6.darıxmış uşaqlar. 7.istirahət etmiş adam. 8.küsümüz adamlar.

**1. Причастие прошедшего времени (активное) (-dik<sup>4</sup>-)**  
**2. Степени сравнения.**

**Активный словарь**Лить  
tökəmək n.фотографировать  
şəkil çəkməkодеваться  
geyinmək n.войти/поступить  
daxil olmaqчадра  
çadraогурец  
xiyārпомидор  
pomidorнапиток  
içki c.n.

обещать-söz vermək n.

мусульманин -müsəlman c.n.

обращать внимание -fikir vermək

должность/обязанность -vezifə

раздавать - paylamaq n.

высшая школа - ali məktəb

просыпаться - oyanmaq n.

праздновать/отмечать - qeyd etmək

широкий - geniş

мацони - qatıq

экзамен - imtahan c.n.

уважение - hörmət

высокий- yüksək

сосед - qonşu c.n.

совет - məsləhət

причина - səbəb

слабый - zəif

природа - təbiət

успех - uğur

балл - xal

хозяин- sahib

запах - iy

**Выражения:**

eksər halda- в большинстве случаев      məsələ ondadır ki- дело в том, что  
 (bu,o) səbəbdən – из-за, по причине      həm ... həm də... - как то, так и ....  
 abidələrə çatanda - что касается памятников      məsələn -      например

**ПРИМЕЧАНИЕ:**

qonaq çağıtmaq – приглашать в гости

qonaq etmək- угощать

məsləhət vermək /göstərmək - советовать

qonaq getmək- идти в гости

geniş - широкий (просторный)

**Введение и закрепление новых слов****Упр.1. Прочтите слова и их эквиваленты.****Упр.2. Переведите.**

A)söz vermək, sahib, səbəb, daxil olmaq, xiyar, iy, müsəlman, qonaq getmək, qatıq, içki, fikir vermək, çadra, təbiət, şəkil çəkmək, məsləhət vermək, xal, yüksək, qeyd etmək , hörmət, imtahan, ali məktəb, qonşu, geniş, geyinmək, tökmək, zəif, paylamaq, pomidor, uğur, oyanmaq, məsləhət, vəzifə, qonaq

**Б)** мусульманин, мацони, напиток, байл, высокий, праздновать/регистрировать, одеваться, слабый, лить, просыпаться, совет, должность/обязанность, огурец, войти/поступить, запах, природа, фотографировать, высшая школа, широкий, сосед, раздавать, успех, обещать, хозяин, причина, обращать внимание, идти в гости, давать совет, дело в том, что, как...так и, угощать, например, раздавать

**А)** müsəlman, qatıq, içki, yüksək, qeyd etmək, hörmət, zəif, paylamaq, vozifə, pomidor, oyanmaq, məsləhət, daxıl olmaq, xiyar, iy, təbiət, şəkil çəkmək, geniş, xal, qonşu, geyinmək, tökmək, uğur, söz vermək, sahib, səbəb, fikir vermək, çadra, imtahan, ali məktəb, qonaq etmək, məsələn, həm...həm də, fikir vermək.

**Б)** хозяин, обещать, причина, войти/поступить, огурец, запах, одеваться, мусульманин, мацони, напитки, обращать внимание, чадра, природа, успех, слабый, фотографировать, балл, высокий, сосед, уважать, экзамен, слабый, праздновать/регистрировать, лить, высшая школа, просторный, раздавать, просыпаться, идти в гости, совет, должность/обязанность, например.

#### Упр.3. Найдите эквиваленты слов (туда и обратно).

высшая школа - söz vermək	широкий - imtahan	причина - uğur
обещать - müsəlman	мацони - geniş	слабый - təbiət
раздавать - oyamaq	экзамен - yüksək	природа - səbəb
мусульманин - paylamaq	уважение - qatıq	успех - xal
просыпаться - ali məktəb	высокий - hörmət	балл - zəif

обращать вним. - qeyd etmək	сосед - məsləhət	хозяин - içki
должность/обязан. - fikir vermək	совет - xiyar	запах - tökmək
празднов./отмечать - daxıl olmaq	огурец - qonşu	напиток - uğur
ходить/поступать - şəkil çəkmək	одеваться - hörmət	лить - iy
фотографировать - vəzifə	уважение - geyinmək	успех - sahib

#### Упр.4. Найдите недостающие значения.

обещать- müsəlman.	мацони -	слабый - təbiət
мусульманин -	уважение -	успех - xal
просыпаться -	высокий-	балл -
раздавать -	экзамен - yüksək	природа -
высшая школа - söz vermək	широкий - imtahan	причина -

должность/обязан. - fikir vermək	совет -	запах -
празднов./отмечать - daxıl olmaq	огурец - qonşu	напиток -
обращать вним. -	сосед -	хозяин - içki
фотографировать - vəzifə	уважение - geyinmək	успех -
ходить/поступать-	одеваться -	лить - iy

## Упр.5. Расположите слова согласно русскому алфавиту их значений.


oyanmaq	şəkil çəkmək	pomidor	vəzifə	imtahan	xal
paylamaq	qonaq çağırmaq	məsləhət	təkmək	təbiət	iy
söz vermək	fikir vermək	daxıl olmaq	zəif	çadra	uğur
müsəlman	qonaq gəlmək	qonaq etmək	hörmət	səhəb	geniş
qeyd etmək	geyimək	alı məktəb	yüksək	sahib	içki

## Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Şohər mən görək işçilərin pulunu paylayım (завтра, через два дня, после церемонии – он, обещавший директор, мы, они – зарегистрировать новые лекарства; купить мацони, сок и напитки; посоветовать студентам перед экзаменами). 2. Bu il o, imtahanlarda yüksək xal yığıb (в прошлом году, этим летом – мы, я, вы – поступил в университет, посетил свою тётю как гость). 3. Məsələ ondadır ki, ali məktəbə daxıl olmaq çətinidir/asandır (собрать много баллов, быть директором большой компании, сделать вкусное мацони, принести столько много сока и напитков /помидоров и огурцов/). 4. Son söz verdin ki, bizi qonaq çağıracaqsan (он, они – обманул – обратит внимание на эту задачу, будет широко говорить об этом на лекции, успешно сдаст (пройдёт) экзамены, поможет слабым студентам). 5. O, həm mənə, həm de sənə həmin məsləhəti verdi (вы, они – обещали, что угостите их (его) вкусным обедом; сказал, что мы успешно будем работать на этой должности; сказал; что мы почувствуем вкусный запах, но ничего не съедим; сказал, что его сосед скажет ему, где он находится). 6. Buna baxmayaraq, sən yüksək xal yığa bildin (он, мы, они – приготовили вкусную еду, сфотографировали интересные места, проснулся поздно, не надела чалру, не сказал причину, его ответ не был слабым, обещал, что он придёт /отпразднует день рождения, найдёт работу для него).

## Упр.7. Откройте скобки и переведите предложения.

  
O gün mən sohər mə'də'min ağrısından (проснулся). Adətən mən ağrınlara (не обращая внимание). Ancaq bu doşo mədəm bərk ağrıyırdı və mən özümü çox (слабым) hiss edirdim. Anam (совет) verdi ki, mən hökimə gedim. Hökim məni yoxladı. Qızdırımm bir qədər (высокий) idi. Dörməni yazmaqdən qabaq o, məndən no yediyimi soruşdu. "Sözün düzü,- mən dedim,- iki gün bundan qabaq (наш сосед) bizi (пригласил) onlarla bir yerdə milli bayramımızı(отмечать). Bu (причина) görə onlar 2-3 ayı ölkədən olan dostlarını da (пригласили). Qonaq golmiş əcnəbilər Viyetnamdandırlar. Siz bilirsiniz ki, onların, (природа), əcməkləri, necə (одеваются) ayıdır. Şənliyi onlar öz (просторный) qonaq otağında keçirildilər. Deyə bilərəm ki, onlar bayramı çox qəşəng (отпраздновали). Evin (хозяин) və onların böyük uşaqları arvada kömək



ctdilər. Kişi stolu düzəltdi, çöröyi, bişirdiyi toyuğu kəsdi, (напитки) qoydu. Böyük qızı (помидоры, огурцы), göyörti və ayri salatları hazırladı. O birisi qızı qab-qacağı stolun üstüne qoydu. Axşam qonaqlar evə (когда вошли) onları (с уважением) qarşılıdlar. (Несмотря на то,) ki, onların dini ayridir biz isə (мусульмане), bayramımızı çox (с успехом) (отпраздновали). (Мой сосед) boşqablara isti xörgəyi (налила), böyük qızı isə çörəyi (раздала). Biz maraqlı



söhbət etdik, güldük, onlar öz milli mahnılarını oxudular, çoxlu (фотографировались). Biz (пообещали) ki, şökilləri onlara da verəcəyik. Bişirdiyi xörəklər onların xoşuna gəldi, dedilər çox (вкусные), bu xörəklerin (запах) hiss edən kimi iştahan golur. Mən nəsə çox yedim. Bəlkə (по этой причине) mədəm bu gün ağrıdı." Həkim dedi ki, mən o qədər də xəstə dəyişilməm, (совет) gördü ki, bu dərmanları içim və iki-üç günə sağlamalı.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

A) 1.təbieti. 2.imtahanlarda. 3. iqli. 4.tök. 5.məsələ, geyinmək, 6. şəkilinizi çekim. 7.qadra. 8. paylamışan. 9. uğurla 10.şəkilimizi çekməyə. 11. sahibidir..

.... ondadır ki, paltar çıxdı, ancaq sən necə .... lazımdır, bilmirsən. 2.O, bu ... nə qədər xal yiğib? 3.Gəl əlimə su ..., yuyum. 4.Məndə f/apparat var. Gəlin, mən sizin .... . 5.Meyvələri uşaqlara sən ... ? Çox sağlam. 6.Elçin, hazırlan. İndi kinostudiyanın .... . 7.Qələbələr. 8.İndi şohordə .... geymiş qızları çox taparsan. 8.Azərbaycanın .... çox qoşəngdir: məşəli dağlar, çaylar, yaşıl vadilər. 9. Mənim dayım bu kompaniyanın .... . 10. Bizim həndbol komandamız bu yarışlarda...çıxış etdi. 11.Qonşumuz iştaha açan qəşəng....xörəklər bisirir.

B) 1. zeifdir. 2.vəzifelərinən. 3. xal. 4.səbəbi. 5.qonaq gedirik. 6.hörmətlə, məsləhətlərinə. 7.fikir verməsen. 8.ali məktəbə. 9.geniş. 10.daxil olanda.

1.O qədər içki almağın ... nədir? Bayramdır? 2.Mən böyük ... bizim məşhur yazıçılarımızın .... qulaq asdım. 3.Tez-tez yüksək vozifədə işləyən adamlar öz xeyirlərinə .... istifadə edirlər. 4.Onun mağazası çox ... və işiqlidir. 5.Kamal, geyin. Axşam biz .... . 6.Son yarışda 1-ci yeri tutmaq üçün necə ... yiğmali idin? 7.Pisi odur ki, onun yaddaşı.... O,sözləri yadında saxlaya bilmir. 8.Əgor sən dörsərinə ... .... , institutu qurtara bilməyəcəksən. 9.O, otağa .... . biz onu hörmətlə qarşılıdıq. 10.Görəsən, sənin .... . düşməməyinin səbəbi nədir?

#### Упр.9. Найдите эквиваленты предложений. Выучите.

Он обещал встретить их.

Mən onun şəklini çekdim.

Я сфотографировал его.

O, söz verdi ki, onları qarşılıyacaq.

Он поступил в высш. школу в этом году.

Tez geyindim və işə qəcdim.

Меня вызвал хозяин фирмы.

Dolmani qatıq ilə yemək dadlıdır.

Я быстро оделся и побежал на работу.

Firmanın sahibi məni çağırırdı.

Кушать долму с мацони вкусно.

O, ali məktəbə daxil oldu bu il.

Друг пригласил меня к себе домой.

Как ты принимаешь гостей?

Можешь ты устроить меня на работу?

Я уважаю девушек, носящих чадру.

Мать налила чай для детей

Я опоздал по этой причине.

Mən çadralı qızlara hörmət edirəm.

Bu sobəbdən mən gccikdim

Ana uşaqları üçün çay tökdü.

Sən qonaqları nəcə qəbul etmisən?

Sən moni işə düzəldə bilərsən?

Dostum məni evinə qonaq çağırırdı.

#### Упр.10. Переведите текст, пользуясь предложениими Упр.9.\*

Моя подруга пригласила меня в гости на празднование ее поступления в университет в этом году. Вчера хозяин фирмы вызвал меня и попросил меня встретить его родственников на вокзале. Я пообещал встретить их. Утром я быстро оделся и побежал на вокзал. По этой причине я пришёл немного поздно и увидел там много людей. Там были также 2-3 человека высоких должностей и девушка в чадре. Я уважаю девушек, носящих чадру. «Как ты

принимала гостей?» спросил я ее.

«Очень хорошо» - ответила она. В это время мать разливала чай для гостей перед едой. Это – наш национальный обычай. Я сел рядом с ней и спросил, сможет ли ее отец устроить на работу одного молодого человека. Она ответила, что сможет. В конце вечера ее

брать сфотографировал нас.

#### Упр.11. Придумайте ситуации , пользуясь данными группами слов.

- 1.Yoxlamaq, daxil olmaq, firma sahibi, mağaza, qeyd etmək, 1-10 kilo, pomidor, xişar, yox idi, çox təcavü.
- 2.Görləmək, sobəb, çox baha, dörmən, sağalmamaq, xəstəxana, baş çəkmək, ata, çotin, tapmaq, qatlıq, pendir, yağı, paylamaq, xəstələr.
- 3.Universitet, daxil olmaq, yüksək xal yığmaq, uğurla, imtahan, buna baxmayaraq, getmək, ali məktəb, ayri, qeyd etmək.
- 4.ad günü, söz vermək, vəzifəli adamlar, qonaq çağırmaq, şəkil çəkmək, geniş zal, qonşu, qeyd etmək, geyinmək, sobəb, iy, iştah, milli xörök, tökmək.
- 5.Məscid, bayram, dini, daxil olmaq, fikir vermək, müşahidə etmək, hörmət, qadınlar, çadra, müsəlman, keçirmək, səbəb.

### ГРАММАТИКА 1

Причастие настоящего времени (*gələn qatar-* прибывающий поезд, *gülən oğlan* – смеющийся мальчик) и Причастие прошедшего времени (пассивный) выражают действие предмета (лица), к которому они относятся. Тогда как Причастие прошедшего времени (активный) подразумевает действие определенного лица, а предмет, который он характеризует, является предметом этого самого действия. Поэтому это



причастие изменяется по лицам и числам для указания действующего лица. Оно образуется с помощью суффиксов -dıq(ğ), dik(y), duq(ğ), dük(y)- стоящих после корня глаголов. Оно обычно переводится определительным придаточным предложением (**который**). Время действия, выражаемого причастием предшествует основному действию предложения.

Al-dıg-im qənd	götür-düy-ün bilet	soruş-duğ-umuz adam
Сахар, который	билет, который я взял	человек, у которого мы
спросили		
nə alacaqsan (alarsan)?		
Sən dünən (mənim) ver-diy-im pula nə almışsan (alırsan)?		
nə aldın (mişdin)?		

Что ты купишь

Что ты покупаешь за деньги, **данные тебе (миюю)** вчера? (которые тебе дал)

Что ты купил

1. Эта форма причастия всегда согласуется с притяжательной формой личных местоимений, показываемых соответствующими суффиксами, и потому обычно опускаемых:

(Onun) göndərdiyi məktub itdi. -- Письмо, которое он послал прошло.

2. Характеризуемый предмет (в данном случае **–письмо–**) не согласуется с притяжательным местоимением, а управляет основным действием предложения (сказуемым).

adamdan məktubu aldılar (kimdən).

Onlar (mənim) göndərdiyim adamlı vəzələdə qarşılıdlar (kimi).

adamlı danışdlar (kimlə).

3. Употребляясь в роли характеризующего предмет слова (определения) эта форма причастия может также заменять предмет своей характеристики и изменяться по падежам и числам. Его отрицательная форма также образуется с помощью суффиксов **–ma, mə-**

O, qurtar-ma-dığı kitabı sənə qaytarmalı oldu.

Ему пришлось вернуть тебе книгу, которую он не закончил

## Упр.12. Чтение и понимание.

1. Sənə göstərdiyim bina qədimdən  
qalanlardan biridir.

Qabaq planlaşdırğıımız səyahəti  
biz yadımıza salmalıyuq

Sifariş etdiyimiz palta biz bu gün  
götürə bilərik

2. Mənim aldığım köynək balaca idi.  
Getdim, onu dəyişdim. İndi dəyişdiyimi  
gcyə bilərəm.

Mənim eşitdiyim xəbər yaxşı deyil.  
Sənin eşitdiyin nccədir?

Здание, которое я показал тебе,  
одно из оставшихся древних.

Мы должны вспомнить путешествие,  
которое мы запланировали раньше.

Сегодня мы можем взять одежду,  
которую мы заказывали.

Рубашка, которую я купил, была мала.  
Я пошёл и поменял ее. Ту, на которую

поменял, теперь могу одевать.  
Новость, которую я услышал, не хо-  
шая. А та, что ты услышал, какая?

Mən ona təzə paltar verdim. Ancaq verdiyim onun xoşuna gelmədi. O, aynısını aldı.

Я дал ему новую одежду. Но данная мною ему не понравилась.  
Он купил другую.

**Упр.13. Преобразуйте словосочетания, пользуясь причастиями прошедшего времени (активной формой).\***

**1.ПРИМЕР:** məktub gözləyirdim – gözlədiyim məktub

Biletləri sisariş etdik, əlini zədələdi, məsoloyo fikir verdim, soyahotı planlaşdırıldılar, işi dəyişdirdin, çadranı geydim, iyi hiss etdim, təzə vozifə alındı, ərzağı payladılar, xiyar-pomidor salatı yedim, təbiətin monzorolorını müşahidə etdim, qonşunu qonaq çağırdım, plan hazırladıq, bozbaş bişirdilər, şalvar aldım, ərzaqı yerböyer etdin, evi satdım, qadınla söhbət etdim.


**2.ПРИМЕР:** Mən armud aldım – ... iki min vermişəm

**Mən** aldığım armuda **iki min** vermişəm

1.O, şalvar aldı - ... rongi onun xoşuna golmir. 2. siz pul doyişmisiniz - .... no almaq istoyırsınız? 3.Sən bilet sisariş etmisən - ... ... hansı günədir? 4.Sən səyahət hazırlaşdırın - ... harayadır? 5.Biz təzə paltar geydik - ... necədir? 6.Siz homin adamları gördünüz - .... no dediniz? 7.O, çımorlıkda paltarını soyundu - .... maşına qoydu; 8.Dostum yaşamaq üçün yaxşı ev tapdı - ... həmişə isti su və qaz var. 9.Sahib qəzetləri işçilərə payladı -...müsəlman dini haqqında yazmışdı. 10.Murad təzə vozifəyə keçib - .... yaxşı pul alacaq. 11.Dünen mən ad günümü qeyd etdim - ....necə keçdi? 12. Eldar şokıl çəkib? - ... Zohmat olmasa, ... biz görə bilərik? 13.Atam mənə məsləhot verdi - ... xeyri nə oldu? 14.Biz dünən uğursuz oynadıq - Bir müxbir ... şöklini çəkdi və qəzəto verdi. 15. O, Universiteti qurtardı - ... haradadır?

**Упр.14. Переведите. (Понимание). Прочтите еще раз по частям и перескажите**

Bu hoşluğun axırında biz planlaşdırıldı ki, konsertə gedək. Burada yaşayan ocnəbi dostlarımız bizə demişdilər ki, xarici ölkələrdən müxtəlif rəqs, musiqi qrupları gəlməlidir, yerli möşhur müğənnilər də iştirak etməlidirlər. Burada olduğum vaxtda mən heç bir konsertə hələ gedə bilməmişəm. **Getdiyimiz** yerlər Əyləncə Mərkəzləri, ya da restoranlar idi. Bu dəfə Gənc Tamaşaçılar teatrına getdik. Bilet sisariş etdik. **Aldığımız** biletlər zəlin lap qabaq yerlərində idi. Konsert qabaq gördüyüümüz qəşəng binada idi. Biz oraya gələndə çoxlu yaxşı



geyinmiş tanış adamları gördük.

Tamaşaçıların arasında yüksək vozisəli adamlar da var idi. Onlarla apardığım işlər, etdiyim söhbətlər yadimdadır. Biz dostlarımızla bir yerdə geniş zala daxil olduq və yerlərimizə keçdik. Konsert çox uğurlu keçdi. Televizorda gördüğüm

müğənnilərə qulaq asdım. Onlar oxuyan mahnilardan çoxu mənim yadına düşdü. Amerikada **olduğum** vaxtda mən onları görmüşdüm. Çox istədiyim mahniları da oxudular. Mənim yaxın dostum indi kurortdadır. O, gələndə mən ona **gördüyüm** müğənnilər, **cəşidiyim** mahnilar və ümumiyyətlə, **həzz** alduğım konsert haqqında



söyləyəcəyəm. Konsertdən sonra biz yaxın dostlarımızla restorana getdik. Bu, bizim tez-tez axşamları keçirdiyimiz restoran idi. Artıq ona yaxınlaşanda xöröklorin iyindən iştahaya golırsən. Söhbət edəndə biz və dostlarımız **seyahət** etdiyimiz ölkələrdən, baxğıımız konsertlərdən, sevdiyimiz müsiqiçilər və müğənnilərdən, istirahət etdiyimiz kurortlardan, tanış olduğumuz millətlərdən danışırıq.

**Упр.15. Прочтите короткие диалоги в ролях, переведите и инсценируйте. Подойдите творчески и делайте изменения. Воспользуйтесь словосочетаниями Упражнения 13.**

1.-Son ali məktəbə daxil olduğu zaman neçə il oxumaq lazımdı?

-Beş il. O zaman diplom alırdıq.

-Universiteti qurtarmış tələbələri onlar bir yero işləməyə göndərirdilərmi?

-Əlbəttə. Universitet soni ya bizim, ya da başqa respublikalara işə göndərirdi.

2.-Ana, mən sohər dostumun evinə qonaq getmişəm. Onun anası da sən bişirdiyin şorbadan stolun üstünə qoymuşdu.

-Dadlı idi?

-Hə, yaxşı idi. Ancaq sən hazırladığın onunkindən dadlıdır.

3.-Son Azər-müəllimi tanıyırsan? O, mənim ən çox hörmət etdiyim adamdır.

-Yaxşı tanıyıram. O, doğrudan da hörmət etməli adamdır. O verdiyi məsləhətlərinə görə tələbələr yaxşı oxuyur.

**Упр.16.Переведите.\***

1.Человек, о котором я подумал; продукты, которые он купил; путешествие, которое они сделали; концерт, который они дали; обряд, который мы сфотографировали; запах блюда, которое я съел; билеты, которые вы раздали; день, в который вы проснулись рано; мясной суп, который вы приготовили; человек, на которого вы не обратили внимания; сумка, которую вы искали; путешествие, к которому вы приготовились; совет, который я дал; должность, на которой он работал;; день, в который вы отправились; пальто, которое вы заказали; отпуск, который вы провели; работа, которую вы успешно проделали.

2. 1.Здание, которое они построили, имело два этажа. 2.Деньги, которые она вытащила, были недостаточны. 3.Курорт, на котором они провели отпуск, был в горах. 4.Город, в который я выбрал поехать, находился на

Дальнем Востоке. 5.Совет, который вы дали, очень помог мне. 6.Рука, которую я поранил, все ещё болит. 7.Интересно, ответ, который я дал на экзамене, правильный? 8.Думаешь ли ты, что человек, которого ты так уважал, не сделал бы этого? 9.Дело в том, что женщина, которую ты сфотографировал, знаменитая певица. 10.Кстати, вещи, которые ты зарегистрировал в аэропорту, пошли в другой самолёт.

## ГРАММАТИКА II

### Степени сравнения

В этом УРОКЕ вы увидите, как выражаются сравнения в азербайджанском языке. Впрочем, прежде всего возьмём еще несколько прилагательных (слова, отвечающие на вопрос: какой), как предмет выражения сравнений в языке и обогащения вашего словаря.

грубый-kobud	узкий-dar	нежный-ince	худой-agiq
глубокий-dərin	мокрый-yaş	мелкий-dayaz	сухой-quru
толстый-qalın	широкий-cnli	тонкий-nazik	

**Упр.17. Составьте словосочетания и переводите каждый из них.**

A) 1.Nazik (qalın) - palto, üzük, kitab, lügət, jurnal, qolom, ağaç, çorab, qapı, sos, dəstə, paltar, köynək, pərdə, qol.

2.dar (cnli) - kükçə, dəhliz, xalça, şalvar, yer, çarpayı, rəf, divan, yol, həyət.

3.ince (kobud) - qadın, qız, adam, sos, ol, bədən, səhəbat, söz.

4.dərin (dayaz) - dəniz, göl, çay, qulu, yer, liman.

5.yaş (quru) - paltar, kükçə, yol, ot, allər, yer, köynək, döşəmə.

B) 1.узкий(широкий) – полка, улица, ковёр, брюки, место, кровать, диван, зал, дорога, коридор, комната, река, двор, дверь

2.глубокий(мелкий) – место, коробка, река, бухта, море

3.тонкий (толстый) – букет, кольцо, занавес, одежда, словарь, рука, книга, пальто, рубашка, журнал, дерево, носки, дверь

4.мокрый (сухой) – пол, рубашка, место, руки, трава, дорога, улица

5.нежный (худой,грубый) - тело, женщина, слово, девочка, голос, человек, мужчина, руки, ноги, занавес

B) широкий, dorin, мокрый, quru, грубый, nazik, тонкий, incə, сухой, dar, мелкий, quru, узкий, yaş, толстый, dayaz, нежный, qalın, глубокий, cnli, широкий, dərin, мокрый, quru, грубый, nazik, худой,, incə, сухой, dar, мелкий, quru, узкий, yaş, толстый, dayaz, нежный, qalın глубокий, cnli, сухой

**Степени сравнения обычно имеют три уровня.**

**1.”такой же высокий/длинный/быстрый, как...”**

Эта книга **такая же** толстая, **как** та книга -Bu kitabı (da) o kitabı kimi qalındır.

Он **такой же** грубый, **как** его отец. - O (da) atası kimi kobuddur.

Это место **не такое** глубокое, **как** то место -Bu yer o yer kimi dərin deyil.

Эта дочка **не такая** нежная, **как** та дочка. - Bu qızım o qızım kimi incə deyil.

Эта улица в три раза шире той улицы. - Bu küçə o küçədən 3 dəfə enlidir.

## 2. Это... шире чем/толще чем...

Эта улица шире чем та улица - Bu küçə o küçədən (daha) enlidir.

Это море глубже, чем то море - Bu dəniz o donizdən (daha) dörindir.

Твоя сорочка не больше, чем моя. - Sənin köynöyin mənimkindən (daha) təmiz deyil

Эта комната на 2 м. длиннее, чем та комната. - Bu otaq o otaqdan 2m. uzundur.

## 3. Превосходная степень ( самый глубокий, быстрейший)

Байкал – самое глубокое озеро. - Baykal ən dörin göldür.

Баку – самый большой город в Азербайджане. - Bakı Azərbaycanda ən böyük şəhərdir

**Чем раньше ты придёшь, тем лучше.** - Nə qədər tez golsən, o qədər yaxşıdır  
(условная форма глагола)

Для полного понимания приводим степени сравнения прилагательных:  
incə - daha incə - ən incə; nazik -daha nazik- ən nazik; enli-daha enli-ən enli  
нежный – нежнее – tonkii – тоньше широкий - шире  
нежнейший səməyl tonkii широчайший

## Упр.18. Переведите слова и дайте три формы степени сравнения.

Тонкий глубый, сухой, хороший, твёрдый, узкий, нежный, симпатичный , толстый, мелкий, широкий, глубокий, мокрый.

## Упр.19. Чтение и понимание.

A).1.Bu iy o kimi iştahalıdır. 2.Mənim qələrim səninkı kimi yaxşı yazır. 3.Bu qutu o qutu kimi ağırdır. 4.Bu gül o gül kimi qoşongdır. 5.Bizim divan sizinki kimi enli və yumşaqdır. 6.Mənə verdiyin məsələ ona verdiyin məsələ kimi çotin deyil. 7. Onların ayaqları bizim ayaqlarımız kimi yaş deyil. 8.Sizin bağıınız bizimkindən 50m. qisadır. 9.Onun maşını səninkindən \$2000 bahadır. 10.Mən sondən 2 saat tez oyanıram. 11.Mənim güllərim səninkindən 2 dəfə çoxdur.

B).1.Mənim vəzifəm səninkindən (daha) yüksəkdir. 2.Alğıım xiyar pomidordan çox deyil. 3.Onun qızı Ali məktəbə daxil olmaq üçün mənim oğlumdan (daha) çox xal yiğib. 4.Sən fizikanı məndən (daha) dörin bilirson. 5.Onun paltarı səninkindən nazik deyil. 6.Onun səsi səninkindən (daha) qalındır. 7.Onların vanna otağı bizimkindən (daha) dardır. 8.Bizim mənzilimiz sizinkindən (daha) işiqlidir.

C).1.Bizim küçəmiz Bakıda ən enli küçədir. 2.Anar məktəbdə ən hündür oğlandır. 3.Bizim ailədə Kamal ən kobud adamdır. 4.Leyla qrupda ən incə qızdır. 5.Kürçayı respublika(mız)da ən dərindir. 6.Azov dənizi ən dayaz dənizdir.

## Упр.20. Переведите.\*

A).Мой сосед такой же добрый, как мои родственники. 2.Эта задача такая же трудная, как та задача. 3.Мой сосед в два раза богаче, чем наша семья.

4.Одежда, которую я одеваю, в два раза дешевле, чем одежда нашего соседа.

5.Эта книга тоньше, чем та книга. 6. Эта книга на 10 страниц больше, чем та книга.. 7.Этот человек такой же старый, как я.

Б) 1.Моя одежда чище, чем твоя. 2.Твоя сумка тоньше, чем сумка моего отца. 3.Каспийское море мельче, чем Чёрное море. 4.Туфли ребёнка были более мокрые, чем его матери. 5.Новый учитель строже, чем прежний учитель. 6.Он купил дом на три года позже, чем его друг. 7.Его магазин в два раза большие, чем магазин его соседа. 8.Мой муж грубее, чем твой.

В) 1.Это – самый лучший фильм, который я видел. 2.Это – самый прекрасный пейзаж. 3.Я познакомился с самой симпатичной актрисой труппы. 4.Каков кратчайший путь до вокзала. 5.Я купил самые дешёвые брюки в магазине. 6.Мы путешествовали в самые дальние страны мира. 7.Кто здесь самый лучший пловец?


## Упр.21.Прочитайте и переведите текст.

### BİZİM BAKI HÖYATIMIZ

(Продолжение)

N.: Çox yaxşı. Son dünən sözünü qurtardıñ, söz verdin ki, bu gün Azərbaycan haqqında danışacaqsan. Son mənə heç Azərbaycanda olan adət-ənənələrdən danışmamışam.

X.: Hər şeydən ovvol, azərbaycanlılar müsəlmandırlar. Ona görə də onların adəti-ənənələri bizim dinimizdən fərqlənir. Mən bu məsələyə fikir vermişəm



vo bir qədər yaxından tanış olmuşam. Müsəlmanların çoxlu dini bayramları var. Onlardan bir neçəsinin mərasimlərini məscidlərdə Kristianla müşahidə etmişəm. Məsəlon Qurban bayramında (Мусульманский праздник жертвоприношений) əksər halda varlılar qoyun kəsirlər vo kasıblara paylayırlar. Başqa bayramlar da var. Ancaq müsəlmanların on sevimli Novruz bayramıdır.



Bu onların Təzə il bayramıdır vo onu Martin 20-21-də qarşılıyırlar. Son də bilişən ki, bu vaxt yaz başlanır, təbiət oyanır, ağaclar gül açır. Evlərdə səməni<sup>1</sup> saxlayırlar. Bu bayramı çox şən keçirirlər. Müxtəlis şirin şeylər undan bişirirlər. Axşam gozməyə çıxırlar. Uşaqlarod qalayıb üstündən tullanırlar<sup>1</sup>. Azərbaycanın məşhur yerlərinə, abidələrinə çatanda isə mən sona artıq danışmışam. Biz olduğumuz vo gördüğümüz yerlərin, adamların şəkillərini çəkmişik. Budur, şəkillərə bax, görorsən.

Gəncə.Butulkadan tikilmiş ev

Şəkillərsiz sizə onların

höyati haqqında geniş

danişmaq çötin olar. Onlar çox qonaqpərvər millətdir. Bizi tez-tez qonaq çağırırlar və yaxşı qarşılıyırlar.

N.:Onlar necə geyinirlər?

X.: Azərbaycanlılar, osasən, bizim kimidir. Ancaq onlarda indi də belə adət qalıb ki, bahalı paltar onların varlı olduğunu göstərir. Varlılar özlorino bahalı mağazalardan paltar alırlar. Kasıbları orada görməzson. Bizzət də belə şey var. Ancaq onlarda buna xüsusən fikir verirlər. Hərdənbir şəhərdə çadralı qadınları görmək olur. Bizim qonşu qız da çadra geyir. Lakin çadranı bəzi qızlar və qadınlar geyir, hamı yox. Onların xörəkləri də ayırdır, milli yeməklərdir. Bəzəi xörəkləri çox dadlıdır. Xörəklərin iyi adamın iştahasını açır. Bir gün müəlliminizin evinə qonaq getmişdik.



N.: Elə belə baş çökirdiniz, yoxsa bir səbəb var idı?

X.: Sözün düzü, hərdənbir biz səbəbsiz də onlara baş çökirdik, ancaq o dəfə səbəb var idi. Onun on böyük qızının 21 yaşı olurdu və o biri qızı Universitetə pulsuz oxumağa daxil olmuşdu.

B.:Orada Universitetə daxil olmaq çötindir?

C.:Necə sonə deyim. Həm çötin, həm də asandır. Məsəlo ondadır ki, ali məktəblərdə toləbələrin 20-30% pulsuz oxuyur, başqları isə pulla oxuyur. Ancaq test imtahanlarından yüksək xal yiğmiş gəncləri pulsuz oxumağa qəbul edirlər. Müəllimin qızı da uğurla yüksək xal yiğə bildi və Universitetə daxil oldu. Pulla oxuyanlar oksor halda varlı, vəzifəli adamların uşaqları olur. Onlar məktəbdə bir qədər zəif oxuyurlar və ali məktəb imtahanları bəzilər üçün uğursuz olur. Bir sözə, onlar bu xoş səbəbləri qeyd edirdilər və bizi qonaq çağırmışdılar. Orada institutlara təzə daxil olmuş qızın dostları da var idi. Ev sahibinin höyat yoldaşı bizi milli xörəklərə qonaq etdi, çox dadlı idi. Evin sahibi stolu düzəldti və çörəyi kəsdi. Onun dörd qızı var. Böyük qızları anaya kömək edirdilər. Onlar boşqab, qaşış, çəngəlləri qoydular, ana isə xörekləri gotirdi və bozbaşı boşqablara tökdü. Sonra o, iki böyük boşqab dolma<sup>1</sup> və qatığı stolun üstüne qoydu. Stolun üstündə pendir, gəyərti, toyuq, xiyar, pomidor və ayrı salatlar var idi. Stolda şirələr və spirtli içkilər də var idi. Biz milli xörəklərdən həzz ala bildik.



**Примечание:** səməni –густые ростки пшеницы в блюдечке

tullanırlar - прыгают

dolma - национальное блюдо (фаршированное мясо с рисом, завёрнутое в виноградные листья)

**Упр.22. Переведите предложения и найдите их в тексте для сверки.**

1.Ты ничего не сказала мне об обычаях и традициях, существующих в Азербайджане. 2.У мусульман много религиозных праздников. 3.Там есть и другие праздники. 4.Но что касается знаменитых мест в Азербайджане, я

уже вам рассказала. 5.Трудно широко рассказывать об их жизни без фотографий. 6.Они очень гостеприимная нация. 7.Как они одеваются? 8.Богатые покупают одежду для себя в дорогих магазинах. 9.У нас тоже есть такие вещи. 10.Наша соседская девушка тоже носит чадру.11.Запах блюд поднимает аппетит. 12.Там трудно поступить в университет? 13.Чтобы учиться бесплатно, тебе нужно набрать большое число баллов. 14.Во всяком случае, они отмечали эти события и нас пригласили в гости. 15.Хозяин приготовил стол и нарезал хлеб. 16.Затем она поставила на стол две большие тарелки с долмой и мацони (простоквашу).

### Упр.23.Ответьте на вопросы к тексту.

- 1.Azərbaycanlılar dirlərinə görə kimdirler? 2.Vera bu məsələ haqqında nə dedi?
- 3.Andrey və Vera dini bayramlar olanda nə etdilər? 4.Qurban bayramında varlıklar nə edirlər? 5.Müsəlmanların on sevimli bayramı hansıdır? 6.Bu bayram müsəlmanlar üçün növdür? 7.Martin 20-21-də nə olur? 8.Vera Azərbaycanın məşhur yerləri haqqında nə deyir? 9.Nə üçün Vera deyir ki, Azərbaycanlılar qonaqpərvər millətdir? 10.Azərbaycanlılar necədir və hansı adət hələ qalıb?
- 11.Hərdən bir onlar şəhərdə nöyi gördülər? 12.Çadra Azərbaycanda populyardır mı? 13.Vera Azərbaycan xörəkləri haqqında nə danışır? 14.Onları kim qonaq çağırmışdır? 15.Onlar müəllimin evinə tez-tez baş çökirdilər? 16.Müəllimin ailəsi hansı hadisələri qeyd edirdi? 17.Müəllimin qızı Universitetə necə daxil olmuşdu? 18. Universitetdə pulla oxuyanlar əksər halda kim olur? Niyo? 19.Sahibin həyat yoldaşı onları nəyə qonaq etdi? 20.Evin sahibi özü nə etdi? 21.Onların qızları valideynlərinə necə kömək edildilər? 22.Stolun üstündə nə var idi? 23.Qonaqlıq necə keçdi?

### Упр.24.Исправьте ошибочные утверждения. Начинайте с: "Bağışlayın məni, ancaq siz (bir qədər, heç) düz demirsiniz (bu düz deyil). Mən cə..."

- 1.Azərbaycanlılar rus adət-ənənələri ilə yaşayırlar, özlərinkilərini unudublar.
- 2.Andrey və Vera rus kilsələrinə gedirdilər. 3.Onlar Azərbaycanın dini bayramlarını heç bilmirlər. 4.Azərbaycanlıların on sevimli bayramı 8 Mart bayramıdır. 5.Andrey və Vera Azərbaycanın heç bir yerində olmayıblar və Vera bir dənə də şəkil bacısına göstərmədi. 6.Azərbaycanda varlıklar kasiblər üçün əldən gedirlər: onlar üçün qəşəng evlər tikir, kurortlara istirahət etməyə göndərirlər. 7.Qadınların hamısı çadra geyir. 8.Azərbaycanlıların xörokları dədsizdir. 9.Onların müəllimi onları qonaq çağırırdı, ancaq onlar getmədi. Müəllim incidi və ailə hadisələrini qeyd etmədi.

### Упр.25.Найдите отрывки, соответствующие пунктам плана, прочтите, перескажите их сначала на русском, а затем на азербайджанском.

- 1.Xoş hadisələr. 2.Abidələr haqqında. 3.Ali məktəblər. 4.Azərbaycanlıların bayramları. 5.Lilənin şənliyi. 3.Azərbaycanlıların geyimi və mətbəxi.

### Ключи к упражнениям:

#### Упр.8.Найдите предложения, к которым подходят данные слова.

- А) 1-8.təbiəti. 2-2.imtahanlarda. 3-11. iyili. 4-3. tək. 5-1.məsələ, geyiməmək, 6-4.

şöklınızı çökim. 7-7.çadra. 8-5. paylamışan. 9-10. uğurla 10-6.şöklimizi çekmeyo. 11-9. sahibidir.

B) 1-7. zöfdir. 2-3.vozisölərindən. 3-6. xal. 4-1.səbəbi. 5-5. qonaq gedirik. 6-2. hörmətlə, məsləhətlərinə. 7-8. fikir verməson. 8-10. ali məktəbə. 9-4. geniş. 10-9. daxil olanda.

### **Упр.10.Переведите текст, пользуясь предложениями Упр.9.**

Dostum bu il Universitetə daxil olmasını qeyd etmək üçün məni evinə qonaq çağırmışdı. Dünən sırmanın sahibi məni çağırıdı və xahiş etdi ki, onun qohumlarını vağzalda qarşılıyılın. Mən söz verdim ki, onları qarşılıyacağam. Səhər mən təz geyindim və vağzala qaçıdım. Bu sobəbdən mən bir az gec gəldim və orada çoxlu adam gördüm. Orada bir-iki yüksək vozifəli kişi və bir çadralı qız da var idi. Mən çadra geyən qızlara hörmət edirəm. "Sən qonaqları necə qəbul etmişən?" - Mən ondan soruşdum. - "Çox yaxşı," - o, cavab verdi. Bu vaxt onun anası hələ yeməkdən qabaq qonaqlar üçün çay tökürdü. Bu bizim milli adətimizdir. Mən onun yanında oturdum və soruşdum ki, o, bir cavan adam üçün iş düzəldə bilərmi? O, dedi ki, bilər. Şənliyin sonunda o bizim şöklimizi çokdi.

### **Упр.13.Преобразуйте словосочетания, пользуясь причастием прошедшего времени(активное).**

#### **1.Модель: məktub gözləyirdim – gözlədiyim məktub**

Sifariş etdiyimiz biletler, zədələdiyi əl, fikir verdiyim məsolə, planlaşdırıldıqları səyahət, doyişirdiyi iş, geydiyim çadra, hiss etdiyim iy, alığınız təzə vəzifə, payladıqları ərzaq, yediyim xiyar-pomidor salatı, müşahidə etdiyim təbiət mənzərələri, qonaq çağırduğum qonşu, hazırladığım plan, bişirdikləri bozbaş, aldığım şalvar, yerboyer etdiyin ərzaq, satdıığım ev, söhbət etdiyim qadın.

#### **2.Модель: Mən armud aldım – ... iki min vermişəm**

1.Onun, aldığı şalvarın rəngi onun xoşuna golmir. 2.Siz dəyişdiyiniz pula nə almaq isteyirsiniz? 3.Sifariş etdiyin bilet hansı günəndir? 4.Sənin hazırlaşdırığın səyahət harayadır? 5.Təzə geydiyim paltar necədir? 6. Siz gördüyüünüz həmin adamlara nə dediniz? 7.O, çımrilikdə soyunduğu paltarı maşına qoydu. 8.O, yaşamaq üçün tapdığı evdə isti su və qaz həmişə var. 9.Sahib işçilərə payladığı qəzetdə müsolman dini haqqında yazmışdı. 10. Murad keçdiyi təzə vozisədə yaxşı pul alacaq. 11.Dünən mənim qeyd etdiyim ad günü necə keçdi? 12.Zəhmət olmasa, Eldarın çəkdiyi şökilləri biz görə bilərik? 13.Atanın sənə verdiyi məsləhətin xeyri nə oldu? 14.Biz dünən uğursuz oynadıq. Bir müxbir bizim uğursuz oynadığımızın şöklini çəkdi və qəzetə verdi. 15.Onun qurtardığı Universitet haradadır?

### **Упр.16.Переведите.**

1.Fikirləşdiyim adam; aldığı ərzaq; getdikləri soyahət; verdikləri konsert, şəkil çəkdiyim mərasim; yediyim xöreyin iyı; payladığın biletlər; tezdən durduğun gün; bişirdiyin şorba; fikir vermodikləri adəti; axtardığımız çanta; hazırlaşdırığımız soyahət; verdiyim məsləhət; işlədiyi vəzifə; yola düşdüyünüz gün; sifariş etdiyimiz palto; keçirdiyimiz bayram; uğurla etdiyimiz iş.

2.1.Tikdikləri binanın iki mərtəbəsi var idi. 2.Onun çıxardığı pul kifayət deyildi.

3.Onların məzuniyyət keçirdikləri istirəhət evi dağlarda idi. 4.Mən getməyə seçdiyim şəhər Uzaq Şərqi id. 5.Sənin verdiyin məsləhət mənə çox kömək

etdi. 6.Zədələdiyim əl hələ ağriyır. 7.Görsən, imtahanda verdiyim cavab düz idimi? 8.Elö bilişən ki, belə çox hörmət etdiyin adam bunu etməzdi? 9.Məsələ ondadır ki, şəklini çəkdiyin qadın məşhur müğənnidir. 10.Yeri gəlmışkən, sənin aeroportda qeyd etdiyin şəylər başqa təyyarəyə getdi

#### **Üpr.20.İterevədite.**

**A)** 1.Mənim qonşum qohumlarım kimi xeyirxahdır. 2.Bu məsələ o məsələ kimi çotındır. 3.Mənim qonşum mənim ailəmdən iki dəfə varlıdır. 4.Mənim geydiyim paltar qonşularımkindən ucuzdur. 5.Bu kitab o kitabdan nazikdir. 6.Bu kitab o kitabdan 10 sohvə çoxdur. 7.Bu kişi mənim kimi qocadır.

**B)** 1.Mənim paltarım soninkindən təmizdir. 2.Onun çantası ataminkindən nazikdir. 3.Xəzər dənizi Qara dənizdən (daha) dayazdır. 4.Uşağın ayaqqabısı anasının ayaqqabısından (daha) yaşdır. 5.Təzə müəllim köhne müəllimdən tələbkardır. 6.O, dostundan 3 il gec ev almışdı. 7.Onun mağazası qonşusunun mağazasından iki dəfə böyükdür. 7.Mənim orim səninkindən kobuddur.

**B)** 1.Bu, mənim gördüğüm filmlərdən on yaxşısidır. 2.Bu, mənim müşahidə etdiyim mənzərələrdən on gözəlidir. 3.Mən aktyorlardan on qoşongi ilə tanış oldum. 4. Vağzala ən qısa yol hansıdır? 5.Mən mağazadan ən ucuz şalvari aldım. 6.Biz dünyanın ən uzaq ölkələrəinə səyahət etdik. 7.Burada ən yaxşı üzgүçü kimdir?

# УРОК 30

**1. Деепричастие ( -(у)ib<sup>4</sup>).**

**2. Понудительный залог (-dir<sup>4</sup>-)**

## Активный словарь



Лететь  
uçtaq

пастись  
otlamaq

курить

çəkmək n.



кувшин  
küpə

ворона  
qarğā c.n.

буйвол  
camış c.n.

птица  
quş c.n.

палец  
bar'maq c.n..



охотник  
ovçu

драться  
dalaşmaq

молоко  
süd c.n.

охотиться  
ovlamaq n.

наполнять - doldurmaq n.

немеллению - 'dörləhal

закон - qa'nun

жалеть - yazı'ğı gəlmək

Браво! - Afə'rın!

вне/снаружи - çöl

кричать - qışqıtməq

убивать - öldürmək n.

полный - do'lū

отпускать - bıraxmaq n.

личь/добыча - şı'kar

навоз - tə'zək

ронять/класть - salmaq n.

бедный (няга) - ya'ziq

охота - ov c.n.

подсчитывать - həsablamaq n.

чуть не - az qa'la

халва - hal'va

доказать - sü'but etmək n.

судья - ha'kim/qazi

### Примечание:

**1. Çəkmək** – основные значения: maşını(dışı) çəkmək - 1) тянуть машину/зуб Sığarcı çəkmək - 2) курить сигарету; ərzaq çəkmək-3. взвешивать продукты Sökil çəkmək -4) рисовать, фотографировать.

В сочетании с предметами это слово может иметь много значений:

Dərd çəkmək - горевать, su/qaz çəkmək - провести воду/газ

**2. Salmaq** - 1) kitabı, qələmi salmaq-ронять книгу, ручку; 2)pərdə salmaq - повесить занавес; 3)əli suya (cibə) salmaq - класть руку в воду (карман) çöl – mestnostğ vne doma(pomeheniə) – uliňa, dvor, pole, pustırğ

## Введение и закрепление новых слов

Упр.1. Прочтите слова и их эквиваленты.

Упр.2. Переведите.

a) Doldurmaq, dalaşmaq, şiqaret çəkmək, qarğı, yazığı gəlmək, uçmaq, barmaq, çökmək, süd, öldürmək, buraxmaq, otlamaq, salmaq, camış, ov, hesablamaq, quş, şikar, ovlamaq, ovçu, maşını(dışı) çəkmək qazi, asörin!, sübut etmək, dolu, yaziq, tozək, dərhal, şəkil çəkmək, küpə, çöl, qışkırtmaq, qanun, az qala,

б) наполнять, дратьсяся, ворона, жалеть, лететь, палец, тянуть/курить, молоко, убивать, отпускать, ронять/класть, буйвол, охота, браво, подсчитывать, птица, дичь, охотиться, закон, охотник, судья, повесить занавес, рисовать, доказывать, полный, навоз, горевать, немедленно, кувшин, вне/снаружи, кричать, чуть не, бедняга, взвешивать, фотографировать.

a) barmaq, çəkmək, süd, ov, dərd çəkmək, hesablamaq, quş, dərhal, küpə, ,çöl, qarğı, yazığı gəlmək, uçmaq, ərzaq çəkmək, otlamaq, salmaq, camış, sübut etmək, dolu, tozək, qışkırtmaq, qanun, az qala, doldurmaq, dalaşmaq, öldürmək, yaziq, buraxmaq, şikar, qazi, ovlamaq, ovçu, şəkil çəkmək, pərdə salmaq.

б) молоко, убивать, отпускать, дичь/добыча, охотиться, закон, вне/снаружи, кричать, чуть не, палец, тянуть/курить, охота, подсчитывать, птица, браво, навоз, немедленно, кувшин, ворона, провести воду/газ, жалеть, лететь, пасться, ронять/класть, буйвол, бедняга, судья, доказывать, полный, наполнять, дратьсяся, охотник, взвешивать, повесить занавес, горевать.

Упр.3. Найдите эквиваленты слов.

курить/тянуть - <i>şı'kar</i>	пасться - <i>bar'maq</i>	лететь - <i>süd</i>
дичь/добыча - <i>doldurmaq</i>	кувшин - <i>qa'nun</i>	ворона - <i>quş</i>
дратьсяся- <i>yazı'ğı gelmək</i>	охотник - <i>küpə</i>	молоко - <i>afə'tin!</i>
охотиться - <i>çəkmək</i>	палец - <i>çöl</i>	буйвол – <i>qarğı</i>
наполнять - <i>dalaşmaq</i>	закон - <i>otlamaq</i>	пица - <i>uçmaq</i>
жалеть - <i>ovlamaq</i>	вне/снаружи - <i>ovçu</i>	браво! - <i>camış</i>

горевать - <i>hesablamaq</i> .	убивать - <i>çəkmək.</i>	полный - <i>salmaq</i>
отпускать - <i>sü'but etmək</i>	кричать - <i>öldürmək</i>	ронять- <i>ha'kim/qazi</i>
бедный (няга) - <i>buraxmaq</i>	взвешивать – <i>dərhal</i>	навоз - <i>ov</i>
подсчитывать - <i>ya'ziq.</i>	чуть не - <i>qışkırtmaq</i>	судья – <i>do'lū</i>
доказать - <i>dərd çəkmək</i>	немедленно-- <i>az qa'lə</i>	охота - <i>tə'zək</i>

Упр.4. Найдите недостающие эквиваленты.

отпускать -	кричать - <i>öldürmək</i>	ронять- <i>ha'kim/qazi</i>
бедный (няга) - <i>buraxmaq</i>	взвешивать –	навоз -
доказать -	немедленно--	охота -
горевать - <i>hesablamaq.</i>	убивать - <i>çəkmək.</i>	полный -
подсчитывать -	чуть не - <i>qışkırtmaq</i>	судья – <i>do'lū</i>

дичь/добыча -  
драться-  
наполнять -  
жалеть - *ovlamaq*  
курить/тянуть - *şı'kar*  
охотиться - *çəkmək*

кувшин - *qa'nun*  
охотник - *küpə*  
закон - *otlamaq*  
вне/снаружи -  
пастье -  
палац -

ворона - *quş*  
молоко - *aʃə'tin!*  
пица -  
браво! -  
лететь -  
бульвол - *qarğɑ*

### Упр.5. Расположите слова, согласно русскому алфавиту их значений.

dalaşmaq	salmaq	yazıçı gəlmək	çöl	qarğɑ	dərhal
öldürmək	ovlamaq	hesablamaq	ov	uçmaq	şikar
buraxmaq	otlamaq	sübut etmək	quş	halva	küpə
qişırmaq	çəkmək	az qə'la	süd	camış	do'lù
doldurmaq	bar'maq	qa'nun	qazi	ovçu	yazıçı

### Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Ayda bir-iki dəfə biz ov quşunu ile ova çıxıqıç (раз или два в год, летом, зимой месяц – они, я, он – посыает буйволов пастье, приготовить халву, ходить к судье, наполнять кувшины молоком(маслом), звать охотников зарегистрироваться, приносить дичь, рисовать пейзажи). 2. Bu gün çölde çok istidir (сейчас, близко к вечеру – в городе – очень много, мало, в какой-то мере – там много птиц, летают вороньи, люди отпускают своих буйволов пастье, судья решает, тянут суда, наполняют кувшины молоком, считает деньги). 3. Afərin! Siz qarğanı tutu bildiniz (ты, они – убить быка, не пустил их убить орла, доказал, что дичь его; не уронил полный кувшин молока, принес с охоты много дичи, убить ворону/бульвола). 4. Arxayın ol, mən halvanı düzəldərəm (он, мы, они – поймаю их, он не рассердится, не будет драяться, наполнять кувшины свежим молоком, немедленно поможет бедному мальчику). 5. Sən piyə(nə üçün) bu maşına minmirsən (куришь здесь, кричал на бедного человека, сразу не повесил занавес, поссорился, рассердился, не кушаешь халву, убил буйволя, нас не сфотографировал, оставляешь машину на улице)? 6. Sən harada barmağını zədələmisen? (он, они – драли с охотником, уронил деньги, отпустил их, съел халву, убил буйволова)?

### Упр.7. Откройте скобки и переведите предложения.

-Araz, (с улицы) gəlirsən, hava nəccədir?

-Hava ə'lədir. (птицы летают), (на деревьях) oxuyur. Biri lap yaxın gəldi. Mon (чуть не) onu tutmuşdum ... (улетела). Sonra ona (пожалел), Yaxşı idi ki, (не поймал). Yadımdadır ki, hər dəfə quşu (когда ловлю) (сразу) (охота) mənim yadıma düşür. Ancaq şəhərdə onlara (жалею), (отпускаю).

-(Птицы) xoşuna gəlir?

-Lap çox.


-Onda niyə bir-iki dənə (птиц) almırsan?



- (Птицы) müxtəlif olur. Adamlar, adotən, evlərində oxuyan (птиц) saxlayırlar. (Охотники) iso (охотничьих)(птиц) saxlayırlar.

- (Охотничьих птиц)? Onlar nə edirlər?

- (Охотники) onlarla (на охоту) gedirlər. (Охотничьи птицы) müxtəlif (дичь) (ловят) və sahiblərinə gətirəndə də (эту дичь) heç vaxt itirmirlər. Yorulmaq da nədir, bilmirlər. (Охотники) (полные) çantaları ilə (с охоты) qayıdırlar. Hərdənbir (охотники) küsürələr (чуть не)(дерутся). Ona görə ki, onlar bilmirlər ki, kimin (птица) (дичь) (убила), kim (дичь) (сохотил). Küsmüş (охотники) (судья) yanına gedirlər. (Судья) hirsənmiş (охотникам) deyir:



- Birincisi, siz (не кричите) və hirsənməyin. (Будьте уверены) ki, mənimlə razı olacaqsınız. Beləliklə, (судья) (доказывает) (дичь) kimindir.

- (Буйволы) da (когда пасутся) otladıqları kimindir bilmirlər. Ancaq (бедняги) (не дерутся) və (немедленно) (судья) yanına bir-birini (не тянут).



- (Браво), Xuraman! Ancaq (буйволы) ot (едят), halvalamırlar. Halva üçün bəlko (буйволы) da (подерутся).

**Упр.8. Найдите предложения, к которым подходят данные слова.\***

**А)** 1.yazığım gəlir, ov quşunu. 2.barmaqını. 3.doldurmaliyam. 4. Buraxmışq, camışımızı. 5.ovçu. 6.halva. 7.sübut ctdi,ovlamışam. 8. quş, dərhal.

1..Mən neçə kuponı südlo .... ? 2. .... öldürdüyü şikarı bizə göstərdi. 3.Qazı... ... ki, o tutduğu quşu mən .... . 4. Ana, mən .... istəyirom. Alarsan, yoxsa özün düzəldərən? 5.Mənim bu ovçuya .... . Bu dəfə o,.ovda olanda, onun ... ... qartal öldürdü. 6.Mamed, camışları indi çölo .... . Get bizim otlamış ... evə gətir. 7.Ata bu gün bir ... ovlayıb. Onu ... bişirmək lazımdır. 8. Oğlum quşu tutanda, az qala ... zədələmişdi

**Б)** 1.otlayırdılar. 2.uçur. 3.çöldə. 4. küpəni. 5.öldürüb. 6. şikar. 7.dalaşırlar, südle dolu. 8.ova. 9. Hakim. 10. qanunlarını. 11.Aferin!

1.Uşaqlar haradadır? - .... oynayırlar. 2.Bu nödir? - Quşdur. - Onu kim .... ? - Uşaqlar. 3.Bu uşaqlar niyə .... ? - Biri o birindən ... ... kuponı alıb vermir. 4.Payızda quşlar isti ölkələrə ..... 5.Son ... gedəndə nə ovlayırsan? 6.Camışlar çöldə .... . 7. ... sənin düz olmayıni sübut edə bildimi? - 8. ... ! Son bu dəloni ovlaya bildin! 9.Anar, götür ... südə doldur.10.Sən ovçuluğun ..., onun vaxtını bilməlisən. 11.Sən bu yaziq toyuğu öldürüb bizə az qala ... kimi göstərəsən.

**Упр.9. Переведите. Перескажите анекдоты.**

A. Bu adam şohərin hakiminin heç xoşuna gəlmirdi. Bir gün həmin adam(gəlin, adını qoyaq Murtuz) bir məsəloyə görə hakimin/qazının/ yanına gəlməli oldu. Evinin qabağına çatanda pəncərədən qaçmış qazını gördü. Murtuz evin qapısına gəldi. Qazının adımı qapını açdı və dedi ki, qazı evdə yoxdur, bazara gedib və Murtuzu evə buraxmadı. Onda Murtuz dedi: "Əzizim (дорогой мой), sahibin evə qayıdında ona de ki, yenə bazara gedəndə qoy o, çıxarmış başını pəncərədə qoymasın. Yoxsa, onun yanına gəlmış adamlar cə bilərlər ki, o, evdədir.

B. -Bağışlayın, burada sıqaret çəkmək olmaz.

-Bəs, burada o qədər milçək (мухи) var. Rahat oturmaq olmur. Mən onları öldürürəm. Siz də çox səs salmayın, yoxsa sizin otağınıza uçarlar.

-Mənim otağım artıq milçəklə doludur. Buna baxmayaraq mən işləyirəm. Lakin onlar məni çox incidəndə, onları ovlayıb öldürürəm.

 -Hesablaşsaq, siz məndən çox vaxt itirirsınız. Mən siqaret çökəndə də işləyirəm. Siz isə onları ovlayanda işləmirsiniz. Bundan başqa, mən onları sizdən çox öldürürəm. Subut da edə bilərəm. Yerə baxın - dolu milcəkdir. Eto bil ki, yerə milçək xalcası salmışdır(sormisən).

-Aforin! Ancaq mən yarışa girmək istəmirəm.

#### Упр.10.Придумайте ситуации, пользуясь данными группами слов.

1.qarğı, öldürmək, ağac, çıxməq, uşaq, kişi, yazılı gəlmək, xahiş etmək, götürmək, uçmaq, tutmaq.

2.anə, halva, küpo, bişirmək, doldurmaq, aparmaq, oğul, maşın, yaddan çıxarmaq, sürücü, axtarmaq, tapmaq, sübut etmək

3.camış(lar), otlamaq, çöl, ovçu, bilməmək, öldürmək, sahib, öyrənmək, tapmaq, ovlamaq, dalaşmaq, başlamaq, qazi, başa salmaq, yorulmaq, nəhayət, razı olmaq, beləliklə.

4.quş, ağac, oturmaq, uşaq, çıxməq, tutmaq, istəmək, öldürmək, ata, bilmək, hirslənmək, yazılı gəlmək, söz vermək, almaq, halva, sevinmək.

#### Упр.11.Найдите эквивалентные предложения. Выучите.

Мне жаль тебя.

Arxayıñ ol, hər şeyi düzəldərəm.

Почему они дерутся (ссорятся)?

Sən nə itirmisən?

Отпусти меня.

Onlar niyə dalaşırlar?

Будь уверен. Я всё приготовлю.

Mən sabah Londona uçuram.

Что ты потерял?

Monim sənə yazılığım gelir.

Я завтра полечу в Лондон.

Burax məni.

Браво! Ты смог найти билет.

Mən dərhal taksi sıfariş edərəm.

Я немедленно закажу такси.

Aforin! Sən biletçi tapa bildin.

Я очень устаю на работе.

Sən ona hcç nə sübut edə bilməzsən.

Мы обычно летом ходим на охоту.

Mən işdə çox yoruluram.

Ты ничего не сможешь ему доказать.

Çamadani doldurma, ağır olar.

Не наполняй чемодан, тяжёлым будет.

Biz ova, adətən, yayda gedirik..

#### Упр.12.Переведите, пользуясь предложениями упр.11.\*

1.- Почему они ссорятся?

-Потому что Анар хочет пойти на охоту на этой неделе.

Но Сеймур завтра поедет в Лондон. Он просит Анара  
пустить его поехать; потому что сейчас ещё весна, а они  
обычно ходят на охоту летом. Через месяц он вернётся.

- Мне жаль Сеймура, потому что он никогда не с может  
доказать что-либо Анару.



## 2.- Что ты потерял, Сеймур?

- Мой билет в Лондон. Самолёт улетает через два часа.
- Вот твой билет. Ты уронил его в коридоре вчера. Я положил его в книгу, которую ты взял читать в самолёте.
- Браво! Ты смог найти билет. Я очень устал на работе вчера и совсем забыл место, куда я его положил.
- Не заполняй чемодан, Сеймур, он будет тяжёлым. Дай мне твои вещи. Будь уверен. Я приготовлю всё и немедленно закажу такси.



## ГРАММАТИКА I

1. В азербайджанском языке **Деепричастие** (*сказав, придя – сделал, делая*) образуется путём прибавления к основе глагола суффиксов -ib<sup>4</sup> после согласных и -yib<sup>4</sup> – после гласных и обозначает действие, предшествующее или одновременное с основным действием предложения.

### A) предшествует основному действию

Höküm onun əlini bağla-yıb getdi. - Врач, перевязав его руку, ушёл.

### B) одновременное с основным действием (обычно как образ действия)

Biz ağacın altında dayan-ıb danişirdıq - Мы беседовали, стоя под деревом

2. В этой же функции и значении употребляются суффиксы -araq, ərək-.

Различие заключается в том, что последние показывают это одновременное действие, выраженное деепричастием, в процессе:

О geyinib mənə dedi... - Одеvшиcь, он мне сказал...

О geyinorək mənə dedi.... - (как?) Одеvаясь, он мне сказал....

Biz tamaşadan həzz alıb evə gəldik. - Biz tamaşadan həzz alaraq, oturmuşduq.

Насладившись концертом, Мы сидели, наслаждаясь концертом мы пришли домой

В отличии от выражения в этой форме (mış<sup>4</sup> = yıb<sup>4</sup>) основного действия предложения, данная форма действия (как деепричастие) не имеет признаков лица и числа.

Tələbələr mühazirəyə qulaq asıb getdilər. - деепричастие

Студенты, прослушав лекцию, ушли.

Tələbələr mühazirəyə səhər qulaq asıblar. - основное действие

Студенты утром прослушали лекцию.

### Упр.13. Переведите.

Gəlib(ərək) dedi(baxırdı), golib ağacın altında oturdu, axtarıb(arag) tapdı, quşu buraxıb getdi, qapını açıb(araq) otağa daxil oldu, öldürüb qaçdı, restoranda oturub(araq) nahar cdirdi, çantanı açıb(araq) kitabı çıxardı, bir az gözləyib yeməyə başladı, küpəni götürüb yağıla doldurdu, məni görüb əlimdən tutdu, ovçu ov quşunu götürüb ova getdi, meyvə-tərəvəzi zənbildən çıxarıb(araq) stolun

üstüne qoysu, stokanı su ilə doldurub(araq) içdi, anasını görüb(ərək) sevindi, gəlib evi uğışdırıldı, oxuyub(araq) məni başa saldı.

#### Упр.14.Переведите.\*

Найдя меня, он сказал; взяв его корзину, она вышла; придя на базар, мы купили мясо и овощи, наполнив кувшин молоком, она дала его мне; сев, я начал писать письмо; рассердившись, он сказал; убив курицу, они почистили её и сварили; взбравшись на дерево, он поймал кошку; тихо подойдя к птице, он поймал ее; убив птицу, охотник послал собаку найти дичь, прилетев ворона села на дерево; читая новый закон, он объяснял мне его; придя к судье, я рассказал ему о событии, рассердившись, он закричал на детей.

#### Упр.15. Составьте свои предложения или словосочетания с деепричастием и основным действием, пользуясь данными парами действий.

Yorulmaq – oturmaq, gəlmək - demək, ovlamaq – götənmək, çəğıtmaq – sübut etmək, bazara getmək – pul itirmək, dayanmaq – gözləmək, əlləri yumtaq – nahar etmək, kürəni doldurmaq – stolun üstünə qoymaq, maşını görmək – minmək, görmək – soruşmaq.

### ГРАММАТИКА II

Вторым грамматическим правилом этого Урока является Понудительный залог слов-действий (глаголов). Образно говоря, это делать что-либо «чужими руками» по вашему желанию или чьему-либо требованию, т.е., действие совершается другим лицом. Это форма образуется прибавлением к основе глагола суффиксов **-dir<sup>4</sup>** - после согласных или – “T” - после гласных. Проанализируйте примеры:

- |   |  |
|---|--|
| 1. Tik-mək -tik-dir-mək<br>Et-mək - et-dir-mək            | строить – заставить к-либо строить<br>делать – заставить к-либо делать |
| 2. gözlə-mək – gözlə-t-mək<br>tomizlə-mək – tomizlə-t-mək | ждать – заставить к-либо ждать<br>чистить – заставить к-либо чистить   |

В данном случае это неопределенные формы обоих видов действий.

#### Чтение и понимание.

Обратите внимание на изменение действий по лицам.

Mən təzə paltar tikmi-şəm

Я спила новое платье

Mən bazardan meyvə almış-am

Я купила фрукты на базаре

O məni gözlə-(y)ib

Он меня ждал

Mən təzə paltar tik-dir-mişəm

Мне спили новое платье

Mən bazardan meyvə al-dir-mışam

Для меня купили фрукты на базаре

O məni gözlə-d-ib

Мне пришлоось (он заставил меня) ждать его.

Глагол ‘gözlə-mək’ (ждать) оканчивается на гласную и образует этот аспект действия с помощью ‘t’- gözlə-mək – gözlə-t-mək. Однако звук “t” чередуется с звуком “d” перед гласными суффиксом времени действия:

oxu-t-maq - oxu-d-ub, oxu-d-ur-du, oxu-d-aqaq.

## Al-maq – al-dir-maq

Покупать – заставить купить

Mən aldırmışam Biz aldırılmışq

Sən aldırılmışsan Siz aldırılmışsiz

(Sən aldırıbsan Siz aldırıbsız)

O aldırılmışdır Onlar aldırılmışdır(lar)

(O aldirib Onlar aldirib(lar))

## oxu-maq – oxu-t-maq

учиться - заставить учиться

Mən oxutmuşam Biz oxutmuşuq

Sən oxutmusan Siz oxutmusuz

(Sən oxudubsan Siz oxudubsuz)

O oxutmuşdur Onlar oxutmuş(lar)

(O oxudub Onlar oxudub(lar))

Этот суффикс «чужих рук» употребляется во всех временах действия:

### Настоящее простое

Mən aldırıram

Mən oxuduram

### Прошедшее простое

Mən aldırırdım

Mən oxudurdum

### Прошедшее категорическое

Mən aldırdım

Mən oxułdum

### Давнопрошедшее

Mən aldırılmışdım

Mən oxułmuşdım

### Будущее категорическое

Mən aldıracağam

Mən oxułacağam

### Будущее неопределённое

Mən aldıraram

Mən oxułaram

**Примечание:** Иногда употребляются оба суффикса вместе.

Bağlamaq - bağla-t-maq = bağla-t-dir-maq;

Oxumaq: oxu-t-maq = oxu-t-dur-maq

Çekmək: - çek-dir-mək - çek-dir-t-mək

Это означает заставить совершить это действие 3-им лицом через кого-то.

**Упр.16.Образуйте побудительную форму, пользуясь 'dir' или 't' и интерпретируйте их значения.**

Sevmək, sevinmək, düzəltmək, dalaşmaq,kəsmək, yoxlamaq, istəmək, bağlamaq, dayanımaq, qoymaq, buraxmaq, dolmaq, uçmaq, öldürmək, ovlamaq, saxlamaq, gülmək, uzanmaq, oynamaq, açmaq, qaçmaq, eşitmək, aparmaq, göndərmək, seçmək,darıxmaq,yumaq, hırslı nimək, hesablamaq, salmaq.

**Упр.17.Переведите.\***

- 1.Sən xəstolənmisin, İlqar. Mənə yaxınlaşma, yoxsa məni də xəstoləndirərsən.
- 2.Bax, avtobus gəlir. Gəl, onu dayandıraq. 3.Sən kimə bu məktubu yazdıracaqsan?. 4.Adamları güldürmə, bir az ciddi ol. 5.Mən onu uzandırdım və bir-iki dorman verdim 6.Onlar kimi burada işlədirlər? 6.Özü maşına mindi, məni iso eşşəyo mindirdi. 7.Uşaqları məndən uzaqlaşdırıcı və mənə eşitdirdi ki, məndən çox inciyib. 8.Bütün paltarı mənə yığıdırdı və çamadana qoydurdu. 9.Molla uşaqlara pul verib qarğınanı buraxdırdı. 10.Gəl, gedək bu ov quşlarının ovçularla bir yerde şökillərini çökdəri. 11.Mən hakimə sübut etdirdim ki, dalaşmış qonşuların öz günahları var idi. 12.Qoca kişi həmişə mənə aldrımış südü içirdi. Ona yazığım gəlirdi. 13.Bu adamın günahı yox idi. Mən onu buraxdım.

**Упр.18.Переведите.\***

- 1.Oн заставил меня написать письмо подруге. 2.Два раза в неделю она заставляла нас убирать ее комнаты, а затем она звала своих друзей на обед. 3.Полиция заставила нас остановить машину и сказала нам ехать медленно.

4.После того, как мы сфотографировались, мы поместили их в местную газету. 5.Когда я закончил университет, я заставлю отца купить мне машину. 6.Судья заставил их отдать мне мои деньги. 7.Он заставил меня бежать всю дорогу до офиса. 8.Лейла заставила меня ждать, когда мы выходили. 9.Тамара всегда заставляет меня посыпать деньги ей по почте. 10.Не зли (серди) меня. 11.Мои родители заставили меня учиться в военной (hərbi) школе. 12.Я заставил мать сварить личь, которую я принес с охоты. 13.Он сшил платье этой бедной девочки.

#### Упр.19.Прочтите и переведите рассказ.

### Mollanın ov quşu

Этот короткий, рассказ взят из сборника коротких юмористических рассказов азербайджанского фольклора, озаглавленного «Мола Насраддин Латифалари». Здесь он даётся в упрощённом виде, принимая во внимание объём усвоенных к этому моменту знаний.

\* \* \*

Bir gün axşama yaxın Molla çöldən qayıdırdı. Birdən görür ki, kuçodə iki uşaq dalaşır. Yaxınlaşaraq görür ki, uşaqların əlində bir qarğı var. O deyir mənimdir, bu deyir mənimdir. Quşu az qala öldürmüdürlər. Mollanın qarğıya yazıçı gəlir.

Soruşur:

- Nə olub? Niyə dalaşırsınız?

Uşaqlardan biri deyir:

-Mən gördüm ki, bu qarğı uçub ağacda oturdu. Ona dedim. Sonra ağacın altında yatdım. O, ağaca çıxdı və qarğanı tutdu. İndi deyir qarğı onundur. Qarğanı tutmuş uşaq deyir:

-Əlbütə mənimdir. Niyə özü çıxıb tutmadı?

Molla görür ki, uşaqlar qarğanı öldürögökklər. Onlara bir az pul verib qarğanı götürür və deyir:

-Verin qarğanı buraxım. Siz isə bu pulu götürün, gedin halva alın, yeyin.

Uşaqlar razi olaraq halva mağazasına qaçdırılar. Molla da qarğanı buraxır. Qarğı uçur və bir otlayan camışın belinə oturur. Molla baxıb deyir:

-Afərin qarğı! Lap ov quşusan ki.... . Belə böyük şikar tutubsan.Yavaş yaxınlaşaraq qarğanı tutur, camışı da evinə gotırır. Axşam camışın sahibi camışını axtaranda öyrənir ki, camışı Molla aparıb. Gəlib Mollaya deyir ki, camışını versin. Molla deyir:

-Niyə camış sənin oldu? Bu yerlərdə həmişə ovçular quş buraxıb şikar ovlayıblar. Bu da mənim şikarımdır, quşu büraxımışam, ovlayıb.

Camışın sahibi hirslenir və onlar qazının yanına getməli oldular. Qazi Mollanı çağırır, soruşur:

-Niyə kişinin camışını vermirsən?



-Qazı, yaxşı ki, indi burada heç kim yoxdur. Qulaq as, nə deyirəm. Bilirəm ki, bu camışın südündən ayda 10 kilo yağ düzəldə bilərəm. Qoy bu yağıñ hər ay beş kilosu sənən, beş kilosu da mənim olsun. Sən isə kitablarında mənim qarğamın ov quşu və camışın şikar olduğunu sübut edə bilərsən. Qazı deyir:

-Son get, yağı düzəlt!

Bələliklə, Molla bu məsoləni qaziya belə yazdıraraq gedir. Bir neçə gündən sonra Qazı Mollanı və camışın sahibini çağırır. Uzun söhbətdən sonra qazi sübut edir ki, camış Mollanındır.

Günlər keçir, ay golib qurtarır. Qazı Mollaya sıfariş göndərir ki, yağı gətirsin. Molla camışın təzoyindən bir küpə doldurur, üstə iki barmaq qalınlığında yağı qoyaraq qaziya götürir. Qazı deyir:

-Molla, o biri ayları da yadından çıxarma ha....

-Arxayın ol! Hər ay bir küpə belə yağıdan götirərom.

Molla çıxıb gedən kimi, Qazı barmağını o küpəyə salıb yağıdan yedi, xoşuna gəldi. Bir az da yeyəndə, görür ki, dadı ayrı cürdür. Baxıb görür ki, küpə camış təzoyi ilə doludur. Hirslənmiş qazi dərhal adam göndərir Mollanı gətirsin.

-Bu nödir, Molla?- Qazı qışkırdı.- Son mənə camış təzoyi yedirirsən?

Molla dedi:

-Birincisi, bunu mən yedirmirəm, qazi ağa, sən özün yeyirsən. İkincisi də, sən onu indi yemirsən. Sən onu o gün yemişdin ki, qanuna salaraq, qarğanı ov quşu, camışı isə şikar olmayışını camışın sahibinə sübut etmişdin.



## Упр.20. Переведите предложения, а затем найдите их в тексте для сверки.

1. Вдруг он видит, что двое детей дерутся. 2. Они вот-вот (чуть не) убьют птицу. 3. Я увидел, что эта ворона, полетев, села на дерево. 4. Он залез на дерево и поймал ворону. 5. Дав им немного денег, он берёт птицу и говорит. 6. Согласившись, дети побежали в магазин за халвой. 7. Тихо приблизившись, он ловит ворону и приводит буйвола домой. 8. В этих местах охотники, пустив своих охотничьих птиц, ловили дичь. 9. Почему ты не отдаёшь человеку его буйвола? 10. Пусть 5 кило масла будет твоим и 5 кило моим. 11. После нескольких дней судья зовёт муллу и владельца буйвола. 12. Судья посыпает мулле приказ принести масло. 13. Посмотрев, он видит, что кувшин полон навоза. 14. Ты ешь его не сейчас.

## Упр.21. Ответьте на вопросы к тексту.

1. Bir gün evə qayıdında Molla nə görür? 2. Molla dalaşan uşaqlara yaxınlaşıb nə soruşur? 3. Uşaqlardan biri nə deyir? 4. O biri uşaq nə deyir? 5. Molla nə qərara gəlir? 6. Qarğıa uçub harada oturur? 7. Molla qarğanı tutub nə edir? 8. Molla camışın sahibinə nə deyir? 9. Camışın sahibi hirslənib haraya gedir? 10. Qazı nə üçün razi oldu ki, camış Mollada qalsın? 11. Qazı camışın sahibinə nöyi sübut edə

bildi? 12.Bir aydan sonra Molla qaziya nə aparı? 13.Qazi hirsənib nə edir?  
14.Mollanın cavabı nə oldu?

**Упр.22.Прочтите отрывки текста, согласно плану. Поставьте к ним вопросы. Перескажите отрывки, пользуясь вопросами как планом.**

1.Dalaşan uşaqlar. 2.Qarğın camışın üstünə oturur. 3.Camışın sahibi Qazının yanına gedir. 4.Qazi sıfariş edir.

**Упр.23.Инсценируйте рассказ.**

**Ключи к упражнениям:**

**Упр.8.Найдите предложения, к которым подходят данные слова.**

A) 1-5.yazığım golir, ov quşunu. 2-8.barnığını. 3-1.doldurmalyam. 4-6. Buraxmışıq, camışımızı. 5-2.ovçu. 6-4.halva. 7-3.sübut etdi, ovlamışam. 8-7. quş, dərhal.

B) 1-6.otlayırdılar. 2-4.uçur. 3-1.çöldə. 4-9. küponi. 5-2.öldürüb. 6-11. şikar. 7-3. dalaşırlar, südlə dolu. 8-5.ova. 9-7. Hakim. 10-10. qanunlarını. 11-8.Afərin!

**Упр.12.Переведите.**

1.-Onlar niyə dalaşırlar?

-Ona görə ki, Anar istoyır ki, ova bu həftənin axırında getsin. Seymur isə sahab Londona gedəcək(gedir). O, Anardan xahiş edir ki, onu indi buraxsın, çünkü indi hələ yazdır və onlar, adətən, yayda ova gedirlər. Bir aydan sonra o, qayıdacaq.

-Mənim Scymura yazığım gəlir, ona görə ki, Anara heç vaxt bir şey sübut edə bilməzsən.

2.-Seymur, sən nə itirmison?

-Londona biletimi. Təyyarə iki saatdan sonra uçacaq.

-Budur sənin biletin. Sən dünən onu döhlizdə salmışın. Mən onu sən təyyarədə oxumaq üçün götürdüyüün kitabə qoydum.

-Afərin! Sən biletə tapa bildin. Dünən mən işdə lap çox yorulmuşdum və lap yadımdan çıxmışdım ki, mən onu haraya qoymuşdum.

-Çamadanı doldurma, Scymur, o, ağır olar. Ver mənə şeyləri. Arxayın ol!  
Mən hər şeyi hazırlayaram və dərhal taksi sıfariş edərəm.

**Упр.14.Переведите.**

Məni təpib dedi, o, çantasını götürüb çıxdı, bazara gedib biz ət və tərəvəz aldıq, küponi südlə doldurub mənə verdi, mən oturub məktub yazmağa başladım, hirsənib (o,) dedi, toyuğu öldürüb onları onu tomizlədilər və yedilər, ağaca çıxıb o, pişiyi tutdu, quşun yanına yavaş gəlib o, onu tutdu, quşu öldürüb ovçu iti göndərdi şikarı tapsın, uçub qarğın ağaca oturdu, təzə qanunu oxuyub o, onu mənə başa saldı, hakimin/qazinin/ yanına gəlib mən ona bu hadisə haqqında danışdım/dedim/, hirsənib o, uşaqların üstünə qışqırdı.

**Упр.17.Переведите на русский язык.**

1.Tы заболел, Ильгар. Не приближайся ко мне, или и меня сделаешь больным. 2.Смотри, автобус идёт. Давай остановим его (заставим

остановиться). 3.Кому ты скажешь написать это письмо? 4.Не смеши людей (не заставляй смеяться), будь немного серьёзным. 5.Я уложил (заставил лечь) его и дал 1-2 лекарства. 6.Сам сел в машину, а меня усадил (заставил сесть) на ишака. 7.Не отдаляй детей от меня и дал услышать мне, что очень обиделся на меня. 8.Заставил меня собрать всю одежду и положить в чемодан. 9.Мулла дал детям деньги и заставил отпустить ворону. 10.Давай, пойдем и (заставим сфотографировать) сфотографируем этих охотничих птиц вместе с охотниками. 11.Я заставил доказать судье, что поссорившиеся соседи сами были виноваты. 12.Старик всегда пил молоко, которое заставлял меня покупать. Мне было жаль его. 13.У этого человека не было вины (Этот человек был не виновен). Я заставил, чтобы его отпустили.

#### **Упр.18. Переведите.**

1.O, mənə onun(öz) dostuna məktub yazdırıdı. 2.Həftədə iki dəfə o, bizə onun otaqlarını təmizlədirdi və sonra öz dostlarını nahara qonaq çağırırdı. 3.Polis bizim maşınımızı dayandırdı vo dedi ki, yavaş sürok. 4.Mən onların şəkillərini çəkdirəndən sonra onları yerli qəzətə saldıracağam. 5.Mən Universiteti qurtaranda atama monim üçün maşın aldıracağam. 6.Hakim onlara mənim pulumu verdirəcək. 7.O, məni ofisə qədər bütün yolu qaçırdı. 8. Biz evdən çıxanda Leyla məni həmişə gözlədir. 9.Tamara həmişə mənə pulu poçt ilə göndərdirir. 10.Hirsləndirmə məni. 11.Valideynlərim məni hərbi məktəbdə oxudublar. 12.Mən anama ovdan götirdiyim şikarı bişirdirdim. 13.O, bu yazılı qızı paltar tikdirdi. 14.Axşam Mais az qala camışı itirsin, ona görə ki, onun yadından çıxmışdı ki, o, camış üçün otlamağa hansı yeri seçdimişdi.

# УРОК 31

**НУЖНО СДЕЛАТЬ (-ası<sup>2</sup>-). 2. İMİŞ –  
Повествовательный; MİŞ - Оказывается**

## Активный словарь



Лоб	волос	борода	брюх	губа	усы	рот	ресница
A'lin	saç	saq'qal	qaş	do'daq	bıg	a'ğız	kip'rık

обращаться - <i>müraci'öt etmek</i>	быть похожим - <i>oxşamaq</i>	статья - <i>məqə'lə</i>
каштановый цвет - <i>qum'ral</i>	оказывается - <i>sən 'demə</i>	стричь - <i>qırxmaq n</i>
порядок/правило - <i>qay'da</i>	похожий - <i>oxşar</i>	просто - <i>sadə'co</i>
извиняться - <i>üzr istəmək</i>	звучать - <i>səslənmək</i>	полёт - <i>u'çuş.c.n.</i>
описывать - <i>təsvir etmek</i>	пассажир - <i>sərnii'sin c.n.</i>	спутник - <i>peyk</i>
светло-голубой - <i>açıq-göy</i>	слушаться - <i>baş vermək</i>	спутать - <i>çaşmaq</i>
дружелюбный - <i>mehriban</i>	широкоплечий - <i>çiyinli</i>	передача - <i>veriliş</i>
отличать/отделять - <i>ayırtmaq n.</i>	внимание - <i>diqqət</i>	надежда - <i>ümid</i>
надеяться - <i>ümid'var olmaq</i>	разрешение - <i>ica'zə</i>	вид - <i>görü'nüş</i>

### Выражения:

Bu az idi, üstə'lilik... - Этого было мало, ещё и...

Pərt etmək (olmaq) - смущать (смутиться)

### Введение и закрепление новых слов

**Упр.1. Прочтите слова и их эквиваленты.**

**Упр.2. Переведите.**

а) açıq-göy, ayırtmaq, saqqal, qumral, məqalə, diqqət, görünüş, oxşar, bıg, üzr istəmək, səslənmək, uçuş, təsvir etmək, çəşmaq, peyk, baş vermək, sərnışın, saç, çiyinli, mehbəban, qaş, oxşamaq, qırxmaq, sadəco, ümidvar olmaq, veriliş, icazə, müraciət etmək, qayda, dodaq, alın, kiprik, ağız, ümid .

б) бледно-голубой, отличать/отделять, борода, каштановый цвет, статья, вид, внимание, похожий, усы, извиняться, звучать, полёт, описывать, спутать, спутник, слушаться, пассажир, волос, широкоплечий, дружелюбный, бровь, быть похожим, надежда, стричь, просто, надеяться, разрешение, правило/порядок, оказывается, передача, губа, обращаться, лоб, бровь, рот,

а) oxşar, bıg, üzr istəmək, peyk, baş vermək, sərnışın, qırxmaq, sadəco, ümidvar olmaq, məqalə, diqqət, görünüş, uçuş, ümid, təsvir etmək, çəşmaq, mehbəban, qaş, oxşamaq, müraciət etmək, alın, kiprik, ağız, qayda, açıq-göy, ayırtmaq, saqqal, qumral, saç, çiyinli, veriliş, icazə, sən demə, pərt etmək/olmaq

**б)** статья, внимание, вид, полёт, описывать, спутать, дружелюбный, бровь, широкоплечий, парада, разрешение, губа, обращаться, похожий, борода, отличать/отделять, каштановый цвет, усы, извиняться, лоб, ресница, звучать рот, слушаться, пассажир, волос, стричь, просто, надеяться, бледно-голубой, оказывается, надежда, спутник, смущать, быть похожим, порядок/правило.

#### Упр.3. Найдите эквиваленты слов (туда и обратно).

отличать – müraci'et etmək

слушаться - oxşamaq

быть похожим - qum'ral

обращаться - sən 'demə

каштановый цвет - ayımtaç

оказывается - baş vermək

извиняться - ümid'var olmaq

описывать - üzr istəmək

светло-голубой - çiyinli

дружелюбный - aç'iq-göy

широкоплечий – mchri'ban

надеяться - təs'vir etmək

борода - kip'tik

ресница - qırxmaq

правило - ox'sar

отделять - qay'da

стричь - saq'qal

похожий - ayımtaç

рот - biğ

усы - do'daq

волос - qaş

лоб - a'ğız

губа – saç

бровь – a'lin

#### Упр.4. Найдите недостающие значения.

обращаться - sən 'demə

каштановый цвет -

слушаться -

быть похожим - qum'ral

оказывается -

отличать – müraci'et etmək

описывать -

светло-голубой - çiyinli

надеяться -

извиняться - ümid'var olmaq

дружелюбный -

широкоплечий – mchri'ban

отделять -

стричь - saq'qal

ресница -

правило - ox'sar

похожий -

борода - kip'tik

лоб - a'ğız

губа – saç

усы -

волос -

бровь -

рот - biğ

#### Упр.5. Расположите слова, согласно русскому алфавиту их значений.

baş vermək

müraciət etmək

təsvir etmək

ümidvar olmaq

açıq-göy

görünüş

səslənmək

sornişin

saqqal

oxşamaq

çaşmaq

qırxmaq

qumral

dıqqət

çiyinli

sadəcə

məqələ

oxşar

peyk

dodaq

uçuş

biğ

saç

qaş

icazo

qayda

## Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Ümidvaram ki, siz qanunları bilirsiniz bu işi nəcə qaydaya salmaq lazımdır(он, они – понимаете, можете доказать, опишите – что случилось, почему соседи дрались, который пассажир видел это, кто написал статью, кто, спутав слова, испортил концерт, почему эта передача плохо звучала, почему девушка была смущена). 2. Biz müdiro müraciət etdik ki, Anarın keçmiş fəaliyyətinə diqqətinə artırsın (я, он, они – к officу, учителю, доктору – не кричать на нас, дать нам разрешение курить на работе, разделить наши рабочие места, выписать лекарство, объяснить некоторые правила, разрешить нам уйти, разрешить ему носить(сохранять) бороду). 3. Sən bu işə gərək diqqətlə baxasan (он, мы, они – правила, статья, спутниковую антенну). 4. Bu adamin görünüşü mənim xoşuma golıq (гор, пейзаж, девушка – его, наш, их – не любить, напоминать мне (ему, нам, им) мою деревню, вид который я видел с самолёта). 5. Bu qardaşlar bir-birinə cələ oxşayırlar ki, mən onları ayıra bilmirəm (сёстра, два мальчика, пассажиры, передачи – путаю с кем я разговариваю, не знаю, который из них обращался ко мне вчера, чья вина это была и кто должен извиняться ).

## Упр.7. Откройте скобки и переведите отрывок. Перескажите его.

-(Я надеюсь) ki, sən müdirdə artıq (обратился), Bilal.  
-Hələ yox. Bizi baş ofisindən təzə müdirdə göndəriblər.  
-Doğrudan? O, haçan gəlib, necə adamdır? (Описать) bilərsən?  
-Necə deyim. Bizim əvvəl işləmiş müdirdə heç (не похож): nə xarici (видом), nə də iş aparmağından. İşində çox tələbkardır.  
-Onun (вид), görəson, necədir? Adətən bələ adamlar arıq olurlar; dərin gözləri qalın qara (брови) altında itirlər. Danışanda da, cələ bil ki, onlar (ртов) açımlılar. (Рот и нос) balaca, (губы) görmək olmur. Bir az (волосы) olur, onu da qısa (подстрижены), ancaq (усы), hərdənbir nazik, bir az uzun (борода) da saxlayırlar. Belədir? Belə olmasa da, ona (похожий) ola.



-Xeyr, xeyr. Sən deyən adam bizim köhnə müdirimizə bir qədər oxşayır. İsa-müəllim isə hündür, (широкоплечий), ağır bir adamdır. Onun yaxşı xeyirxah üzü var. Onun 45 yaşı olar. Yaxşı ağı (волосы) var. Onun (брови и усы каштанового цвета), (борода) isə ağıdır. (Рот) nə böyük, nə də balacadır, normaldır, bir qədər enli (лоб) və çox qəşəng qohvoyı gözləri var.



-Görürəm ki, pis adama oxşamır. Yaxşı, bəs sən niyə bu vaxtacan ona (не обратился) ki, sənə (разрешение) versin televiziya (в передаче) iştirak edəsən? İndi ki o, dünya görmüş,(пружелюбный) adama (похож), niyə getmirsən?

-Bilişən, Vəli, bu yaxında işimizdə bir hadisə (случилось) və bu baş vermiş hadisə hələ də yaddan çıxmayıb. (Просто) o hadisənin günahı məndo də var. Qorxuram ki, o, onu yada salar, mən də (должен буду извиняться) olacağam,

lap (буду смущён). Hər şey (в порядке) düşəndə gedərom. Yaxşı, bəs son (статья) qurtarıb radioya vermisən?

-Çoxdan. Onu axşam (передача) saldılar. Bir həftə olar ki, onu veriblər.

-O necə (прозвучала)? Xoşuna göldimi? Niyə mənə demədin? Mən də qulaq asardım.

-Əla keedi. Onlar mənə təzəsini sıfariş ediblər, yazıram. Bağışla, sənə deyə bilmədim, çox möşgül idim.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

A. 1. məhrəban.. 2. çəşmasaydım. 3. müraciət edəsən, icazə. 4. oxşayıb, görünüşündən, qaydada. 5. ayıra. 6. açıq-göy. 7. qırıxacaq. 8. sərnişinlər.

1.Sən gorok həkimə ... ..., yoxsa sən bu oyunlarda iştirak etməyə ... ala bilməzsin. 2.Mən onun düz və yalan danışdığını ... bilmirdim. 3.Zakir Leyləni onun qoşong ..... gözlərinə görə sevmişdi. 4.Mən bu suala cavab verəndə ..., imtahani əla verərdim. 5.Məmməd söz vermişdi ki, o, bu il Universitetə daxil olmasa, biğ və saqqalını ... . 6. .... qatardan düşüb gözləmə zalına daxil oldular. 7.Elxanın çox ... adam olmağına görə qrupda həmi ona hörmət edirdi. 8."Bu uşaq kimə ... başa düşə bilmirəm. Xarici ... , mənçə, atasına oxşayır. Ancaq atası kimi hər şeyi ... saxlaya bilmir.

B. 1. təsvir etsin, baş vermişdi. 2. verilişinə, sadəcə. 3. pərt ctdi. 4.peyk antenaları. 5. ciyinli, oxşayırdı. 6. uçuşumu. 7. diqqətli. 8.üzr istəyib, qumral. 9. məqalə.

1.Sən niyə bu TV ... golmədin? - Mən ... bilmirdim o, nə vaxt olacaq. 2.İndiki zamanda şohərdə haraya baxsan, hər yerdə ... ... görmək olur. 3.Mən aeroportda ... gözlöyirdim. 4.Birdən bir nəşr məndən ... ... soruşdu, mən ... saçlı, saqqallı adamı burada görmüşəm. 5.Onun yersiz sözləri məni ... .... Bu az idi, üstəlik o, bir-iki adam da otrafıma yiğib mənimlə dalaşmaq istəyirdi. 6.Bu cavan kişi də mənim qardaşım kimi ... idi, idmançıya ... . 7.Qoy, o, sənə ... ... ki, bu hadisə necə ... .... 8.Ümidvaram ki, bu ... radioda yaxşı səslənər. 9.Testi yazanda ... ol!

#### Упр.9. Переведите и инсценируйте.\*

A.-Üzr istəyirəm, siz bu qəzətdə işləyirsiniz, elədirmi?

-Bəli. Nə olub ki?

-Mən bir məqalə yazmışam, bilmirəm kimə müraciət edəsiyəm(edəm).

-O baxır ki, siz nə haqda yazmışsınız.

-Bizim zavodumuzun işi çox pis haldadır. Mən məqaləmdə hər şeyi təsvir etmişəm və bu halın bəzi düzəltmə yollarına diqqət vermişəm. Ümidvaram ki, bu yolların köməyi böyük olar. Yoxsa, çox pis hadisələr baş vere bilər.

B.(Хлопнув сзади по плечу) – Злорово, мой пропавший друг Мансур! Где ты был?

....Прошу прощения, но моё имя не Мансур и я вас не знаю.

- Не может быть! Я не мог спутать! Разве ты не Мансур?

- Нет и никогда не был. Вы спутали.

Не может быть! Ты так похож на моего друга



Мансура, который должен вернуть мне мою тысячу долларов.

- Возможно, но я не Мансур. И советую вам в следующий раз быть более внимательным.

**Упр.10. Опишите этих людей. Воспользуйтесь словами, данными ниже.**  
Alın, saç, saqqal, göz, qulaq, ağız, dodaq, üz, büğ, burun, qaş, baş, boğaz, çenə



Böyük, balaca, rönglər, yumşaq, qalın, nazik, ince, kobud, enli, oval, dərin, nazik uzun, girdə(круглый), uzunsov(продолговатое лицо), palaz-qulaq(лопоухий), dolu(полный), domba(на выкате), düz, əygi(кривой), tüklü(волосатый), keçəl(лысый), seyrək(редкий/волос/).

**Упр.11. Найдите эквиваленты предложений (туда и обратно). Выучите.**

Можете вы описать мне его внешность. O, çox məhrəban adamdır.

Он совсем не похож на своих родителей. Cavabı vərəndə çəşməyasan.

Я надеюсь, ты можешь отличить белое . Mənə onun görünüşünü təsvir edə bilərsən?

Когда будешь отвечать, не спутай.

Onun qalın qumral saçı var.

Он очень дружелюбный человек..

O, valideynlərinə həc oxşamır.

Почему ты не бреешься?

Dayan, mən paltarımı qaydaya salım.

Ты можешь получить разрешение?

Sən niyo üzünü qıxmamışan?

Переходя улицу, будь осторожен.

Bu az idi, üstəlik bunu da ctməliyəm.

Постой, дай мне првести в порядок одежду.

Uşağı indi pərt cəmə, sonra

dcyərsən.

Мало было мне этого, еще это надо сделать. Sən icazə ala bildinmi?

Не смущай ребёнка, скажи это позже. Yolu keçəndə diqqətli ol!

**Упр.12. Переведите, пользуясь предложениями Упр.11.\***

- Послушай, Мурад, неделю назад я встретил в магазине студентаку, с которой вместе учился в институте. Ты знаешь, я – дружелюбный человек, и мы вскоре начали беседу.



- Ты можешь описать мне её?. Она симпатичная?

- Да. У неё густые каштановые волосы и светло-голубые глаза. Я видел её раньше. Она была со своими родителями. Я мог видеть, что они были ее родители. Но она не похожа ни на одного из них. Она



- совсем другая. Одним словом, я должен видеть её сегодня.
- Тогда, почему ты не бреешься?
- Я спешу. Интересно, смогу я получить разрешение у босса?
- Надеюсь, ты сможешь. Просто не смущайся, когда будешь отвечать на его вопросы. Будь осторожней, когда переходишь улицу, пацан. Эх, Тарлан, как будто мне мало было моей работы, теперь придется еще и твою работу делать.

## ГРАММАТИКА I

Сегодня мы узнаем, как выражается в азербайджанском языке выражается необходимость, эквивалентно русскому «**НУЖНО**». Такого рода необходимость передается, помимо слова-LAZIM-, еще и суффиксами-**ASI**, **ƏSİ** -, прибавляемых к корню глаголов\*\*. Таким образом: Mənə həkimi türaciöt etmək lazımdir = Mən həkimi türaciöt edəsiyim.

*Мне нужно обратиться к доктору.*

В этом случае время действия выражается так:

- olacaq (olar)** - в **БУДУЩЕМ** -- Ему нужно будет описать этот дом
- O, bu evi təsvir edəsi(dir) - в **НАСТОЯЩЕМ** - Ему нужно описать этот дом
- idi (oldu)** - в **ПРОШЛОМ** - Ему нужно было описать этот дом
- O, bu hadisəni təsvir edəsi olmayacaq (olmaz) - **Будущее ↗**
- O, bu hadisəni təsvir etməyəsədir (edəsi dəyil) - **Настоящее → ОТРИЦАНИЕ**
- O, bu hadisəni təsvir edəsi olmadı (dəyildi) - **Прошедшее ↗ ↗**

**OLAR** носит оттенок неопределенности необходимости в будущем, тогда как **OLACAQ** категорично. **Idi** – выражает неопределенность действия в его выполнении, тогда как **Oldu** – показывает, что действие имело место в прошлом

### Упр.13. Чтение и анализ для понимания.

Atam bu gün qoynları qırxasıdır	- Отцу нужно постричь овец сегодня.
Müəllim uşaqları muzeyə aparası idi. Muzey isə bağlı idi.	- Учителю нужно было отвести детей в музей. Но музей был закрыт.
Biz yayda onlarla futbol oynayası olacaqıq.	- Нам летом нужно будет сыграть в футбол с ними . . .
Siz xarici kitabları ayırası (ni)z və təflərə uygası (ni)z.	- Вам нужно отдельить иностранные книги и собрать их на полках

Как и производные с **-MALI**, **MƏLİ**- (долженствование), производные с **-ASI**, **ƏSİ**- также могут употребляться в роли определения (слова, актеризующие предметы – **КАКОЙ**):

**gedəsi yer** - место, в которое нужно пойти, (какое место)

**veriləsi pul** - деньги, которые нужно выдать,(какие деньги)

В этой функции обе эти словоформы всегда употребляются со словами, которые они характеризуют, т.е., они не могут заменять, подразумевая их, (как это могут делать прилагательные, причастия и др.)

**Примечание:** этот аспект действий - **-ası,əsi** – очень близок аспекту **долженствования**, выражаемого - **məli,məli** – как **нужно→должен, необходимо, следует**. Их различие вытекает из контекста их употребления. Поэтому эти две выше выделенные формы взаимозаменяемы в речевой практике. Предпочтение отдаётся - **məli,məli-** как в функции основного действия в предложении, так и в функции определения (какой). Целью введения - **-ası,əsi-** изучающим азерб. язык исходит из широкого употребления этой формы в разговорном языке и, в отличии от - **məli,məli-**, его отсутствие в словарях.

#### **Упр.14.Проспрягайте предложения в указанных временах.**

Mən dolma bişirəsi olacağam. Mən müraciət edəsiyəm. Mən mahni yazası idim.

#### **Упр.15.Чтение, анализ и понимание.\***

1.-Sən dünən başını qırxdırası(məli) idin, niyə borbərhanaya getməmisən? İndi sən ciməsisən. Sonra gedib başını qırxdıracasən?

-Bu gün qırxdıram. Hara toləsirik? Yoxsa saçım yerlə gedir?

-İki həstədir ki, cimmirsən. Sən çoxdan başını qırxdırası(məli) və özün ciməsi(məli) idin.

2.Mən ocnəbileri qarşılayanda çəşib ayrı sornışılörə yaxınlaşmışdım. Belə ki, bunlardan üzr istəyəsi oldum və sonra mən qarşılaysı ocnəbileri axtarmalı(ası) oldum. Bir sözlə mən platformaya gedəsi(məli) oldum. Yaxşı ki, mən buraya gəldim. Onları platformadan düşəcəkləri yerdə gördüm. Bir qrupa yığışmış ocnəbiler oraya-buraya baxaraq onları qarşılaysı adamları axtarırdılar. Yaxınlaşdım və onlardan üzr istədim. Onları bizi gözloyən avtobusa aparıb mindirdim.

#### **Упр.16.Перефразируйте предложения, согласно модели.**

**Модель:** *Ona tanış olduğu adamın görünüşünü təsvir etmək lazımdı.-O, tanış olduğu adamın görünüşünü təsvir etəsi idi.*

1.Mənə rəiso müraciət etmək lazımdır. 2.Sərnişinlərə öz uçuşlarını gözləmə zalında gözləmək lazımdı. 3.Sizə baş verən hadisəni təsvir etmək lazımlı olacaq. 4.Bu verilişi televiziyyada bir həstə bundan qabaq göstərmək lazımdı. 5.Xüsusən uşaqlara yol qaydalarını bilmək lazımdır. 6.Sənə bu məqaləni işdən sonra diqqətlə oxumaq lazımdır. 7.Sizin hamınıza saqqalları qırxmaq lazımdır. 8.Anə, sənə öz saçlarının rongini dəyişmək lazımdır. 9.Oqtay, sənə müəllimdən üzr istəmək lazımdır. 10.Bizə konfransa getmək üçün icazə almaq lazımdır.

#### **Упр.17.Переведите словоформы с -ası,əsi- в функции определения.\***

1.Bu sərgidə nəsə bir yaxşı baxası(məli) şey yoxdur. 2.Kamala yazdırası məqaləm üçün bir fakt tapa bilmirəm. 3.Bu peyk antenəsini düzəldəsi adam səhər goləcək. 4.Baş verəcək hadisəyə biz üç gün qabaq hazırlaşası olduq. 5.Anə, mənim axşam gedəsi yerim var. Faiq moni soruşsa, de ki, mən gec goləsi olacağam.

## **ГРАММАТИКА II**

Второй грамматической темой является глагол-связка - **İMİŞ** - - форма от слова -**İDİ** - (был). Она имеет два значения:

1.- чисто повествовательное значение при рассказе о КОМ-ТО ДРУГОМ (в третьем лице) в прошлом - «Случилось так, что....»

*O gün Kamal xəstəxanaya anasını görərəyə gedirmiş...*

Случилось так, что в тот день Камал шёл в больницу увидеть свою мать...

2.- во втором значении выступает эквивалентом «Оказывается...»

*(Sən demə), o hər şeyi bilimiş orada nə baş verib.*

Оказывается, он знал, что там случилось.

В этом значении İMİŞ может сочетаться с основным действием во всех грамматических временах, кроме Повелительной формы и простого (категорического) времени - di<sup>4</sup> -. Не следует путать İMİŞ с суффиксами прошедшего повествовательного времени "miş" , который ставится сразу после корня глагола:

*Sən demə, o, müdürü müraciət etmişmiş(edibmiş) və icazə almışmış(alıbmış).*

Оказывается, он обращался к начальнику и получил разрешение.

İMİŞ присоединяется к глаголу и ставится после временного или аспектного суффикса, при этом после согласных первое "i" выпадает.

После гласных İMİŞ пишется отдельно: edəsi imiş, edirmiş

### Упр.18. Чтение, анализ и понимание.

Mən bilmirdim ki, o, Londona getməyə istəyibmiş.

- Я не знал, что он, оказывается, хотел поехать в Лондон

Onlar dünən öz oyunlarını oynayıblarmış. İndi biz özümüzküňü oynayasıyuq .

- Они, оказывается, вчера сыграли свою игру. Теперь нам нужно сыграть свою.


Sən demə, o, vərilişdə təzə mahniları səsləndiribmiş. Görəsən, qulaq asanların xoşlarına gəlibmi?

- Оказывается, он в передаче озвучивал новые песни.

Интересно, понравились ли они слушателям?

### Упр.19.Перевод и осознание.\*

1.Mənim kənddə bir dostum varmış. O, işdən, adəton, gec gələrmiş. Onun arvad-uşaqları onu axşamadək gözləyərmiş ki, axşam xörəyini bir yerdə yesinlər. Bir gün o, vaxtından qabaq evə gəlir, ancaq evdə heç kəsi görmür. O, qonşunun evində getdi ki, onun sahibi ilə bir az söhbət etsin. O, oraya gələndə görür ki, arvadı qonşu arvadla söhbət edir, uşaqlar isə həyətdə ounayırılmış.... .




2.Zavodumuz məni Fransaya czamiyyətə göndərirdi. Getdim, dostuma bu məsələni danişdim. Sən demə, o da oraya getməli imiş. Mən çox sevindim ki, xaricdə bir yerdə olacaqıq.

3.Biri var imiş, biri yox imiş, bu kənddə bir bıgli, saqqallı qoca kişi yaşayırılmış...

4.Bir tanış adam məndən böyük pul götürüb söz vermişdi ki,





iki-üç günə qaytaracaq. Günlər keçir, aylar keçir nə onu görürəm, nə də pulu. Ondan-bundan soruşandan sonra öyrənmişəm ki, bu mərdimazar (негодяй) 5-6 nəfərdən belə pul götürüb xaricə qaçıbmış.

#### Упр.20. Прочтите и переведите рассказ.

### Peyk antenası

Bir neçə dəfədən sonra mən gördüm ki, cəfiro verdiyim məqalolor verilişlərdə pis, zoif söslənir. Peterburg gəzetiinin onlara qulaq asmış işçisi buna fikir verib mənə dedi ki, mən gorok peyk antenəsini qoydurum. Elə mən də Andreylə bunu fikirləşib qorara golmişdik ki, biz belə antenədan istifadə edəsəyik. Mən ofisimə xəbər verdim ki, Bakıya bir münhəndis göndərsinlər. O, mənim üçün peyk antenəsini düzəltsin. Onlar razı oldular və dedilər ki, onu aeropordta qarşılayım. Onun adı cənab Mişindir.

Onu tanımadığımı görə mən onu təsvir etdilər. O, bir az hündür, qara saçlı cavan adamdır. Onun oval üzü, qara qaşları, göy gözləri, nazik burnu, nazik dodaqları var və o, bişsizdir. İdmənçi olduğuna görə onun sağlam görünüşü var. Onlar dedilər ki, o, gözləmə zalında oturacaq. Onun əlində jurnal, yanında da balaca çamadan olacaq. Beləliklə, mən Andreylə onu qarşılamağa aeroporta gedəsi oldum.

Təsadüfən o gün həmin toyxarə ilə oradan çıxlu adam gəlməşdi. Bu az idi, üstölk sərnişinləri qarşılayan adamlar da çox idi. Hami da əllərində qəzet-jurnal və balaca çamadan gözləmə zalında oturdular, gozirdilər, kafə stollarının



**Cənab Mişin Cənab Vadim Garin sərnişin**  
yanında dayanıb yeyirdilər. Sərnişinləri qarşılıyanlardan ayırmayı  
olmurdı. Mən hamiya diqqətlə baxırdım, ancaq nəsə onu tapa bilmirdim. Mən  
bir ona oxşar adama yaxınlaşdım və soruşdum:

- Bağışlayın, siz cənab Mişinsiz?
- Xeyr. Mən cənab Vadim Garinəm. Məni Neft Şirkətin adamları  
qarşılmalıdırlar.
- Çox üzr istəyirəm. Mən çəşmişəm. Siz mən gözlədiyim adama oxşayırsınız.
- Eybi yoxdur. Ola bilər. O da bu toyxarə ilə gəlibə, taparsınız.

İkinci dəfə çəşanda mən pərt oldum. Getdik, çıxış yolun yanında durduq. Bir az vaxt keçdi, birdən hiss clədim ki, bir adam mənə diqqətlə baxır. Ancaq onun görünüşü mənə təsvir etdikləri adama heç oxşamırırdı. Bu iso hündür, ciyinli idmanla məşğul olmuş adama oxşar idi. Ancaq üzü o qədər oval deyildi və bir az yaşılı idi. Onun saçları, qalın qaşları qumral idi. Bunun da nə bigi nə də saqqalı var idi. Qumral qaşların altında boz gözlərin diqqətlə baxışı var idi. Mənim nəsə xoşuma gəlmədi. Bizim gözlərimiz rastlaşanda o, mənə yaxınlaşdı:


-Bağışlayın, sizin adınız Vera deyilmə? - yumşaq səslo o, məndən soruşdu.

-Bəli. Siz mühəndis Mişinsiz və sizi buraya Leningrad gəzeti göndərib, clədirmi? Ancaq siz mənə təsvir etdikləri adam deyilsiniz.

-Düzdür. Məni xəstələnmiş cənab Mişinin yerinə göndəriblər. Mənim adım Leonid Sanindir. Bu məsələ də təyyarənin uçuşundan iki saat qabaq baş verib. Məni təcili çağırıldılar və onun yerinə göndərdilər. Ona görə sizə mənim



Leonid Sanin



peyk antenası




Sanin və Vera

gəlməyim haqqında xəbər verə bilmədilər. Ancaq göndərəndo onlar mənə sizin görünüşünüzü təsvir etdilər. Mən sizi tanıdım.

-Mən də fikirləşirəm cənab Mişin haradadır! Mən artıq bir saatdır ki, buranı gozirom, sizi axtarıram, neçə adam çəşib narahat etmişəm.

-Daha bağışlayın. Olur. Nəhayət, biz bir-birimizi tapmışıq. İndi artıq saat səkkizdir. Siz məni haraya aparasız?

-"Azərbaycan" mehmanxanasına. Sizin üçün orada otaq artıq sıfariş etmişik. Səhər biz Ədliyyə Nazirliyinə\* müraciət etməliyik və peykin düzəltməsinə icazo almaliyiq. Mən sizi oraya aparasıyam. Bu məsələni də düzəldəndən sonra



mağazaya gedib bir peyk antenəsini seçib alasıyıq.

-Çox yaxşı. Mən buraya 3-günlük ezamiyyətə gəlmışəm. Ümidvaram ki, siz mənə bir-iki Bakının gözəmləi yerlərini göstororsınız. Bakı haqqında çox eşitmışəm, lakin bu birinci dəfədir ki, onu öz gözərimlə görcəyəm.

-Əlbəttə. Arxayı olun! Boş vaxtimız olan kimi biz sizə Bakını göstərməyə çalışarıq. Bu çox qodüm şəhərdir və onun baxımlı möşhur yerləri var.

Cənab Saninin belə xoşa gəlməyən görünüşüne baxımayaraq, o, çox mehriban adam imiş. Son demə, o, bizim ofisə təz-tez golormış. Sadəcə, mənim orada olmadığına görə mən onu görünəmişdim. Düz iki günə biz peyk antenəsini aldıq

və o, onu düzöldü. Qalan bir günü də biz ona Bakını göstərdik və axşam "Gülüstən" restoranında peyk antenasiñ düzəltməsini qeyd etdik.

### **Упр.21.Переведите предложения, а затем найдите их в тексте для сверки.**

...статьи в передачах звучали плохо. 2. Я дала знать офиcису, что им нужно послать инженера установить спутниковую антенну для меня. 3. Он – высокий, черноволосый мужчина. 4. Так как он был спортсмен, он был широкоплечий. 5. Случайно в тот день этим самым самолётом приехало много людей. 6. Невозможно было отличить пассажиров от тех, кто пришёл встречать их. 7. Извините, вы господин Мишин? 8. Если он прибыл этим самолётом, вы его найдёте. 9. Но он был высокий, широкоплечий и выглядел как спортсмен. 10. Мне он совсем не понравился. 11. Но вы не тот человек, которого мне описали. 12. Поэтому они не смогли дать вам знать о моём прибытии. 13. И куда вам нужно отвести меня? 14. Мне нужно отвести вас туда. 15. Я надеюсь, вы мне покажете пару мест в Баку. 16. Это очень древний город, и здесь есть знаменитые места посмотреть. 17. Он, оказывается, часто приходил в наш офис. 18. Ровно за два дня мы купили антенну, и он ее установил.

### **Упр.22.Ответьте на вопросы или найдите их в тексте.**

1. Mən nə etməli idim ki, məqalələrim verilişlərdə yaxşı səslənsin? 2. Bəs siz nə qərara gəlmışdiniz? 3. Son ofisindən nə xahiş etdin? 4. Ofisin razı olub nə etdi? 5. Göndərəcək adamı onlar necə təsvir etdilər? 6. O, necə və harada sizi gözləyəsi idi? 7. Tosadüfən nə baş vermişdi? 8. Gələnlər gözləmə zalında nə edirdilər? 9. Bu halda sən nə etdin? 10. Son müraciət etdiyin adam kim olubmuş? 11. İkinci dəfə çəşandan sonra siz nə etdiniz? 12. Bir az vaxt keçəndən sonra sən nə hiss etdin? 13. Bu adam ofisindən təsvir etdikləri adama oxşayırdımı? 14. Onun görünüşü necə idi? 15. O, haçan sizə yaxınlaşdı və yaxınlaşış nə soruşdu? 16. Siz hirsənib ona nə dediniz? 17. Onun golməyinin səbəbi nə oldu? 18. O, sizi necə tanıdı? 19. Siz onu haraya aparası oldunuz və ona nə dediniz? 20. O, neçə-günlük ezməsi yətə gəlib? 21. O, Bakı haqqında nə dedi və sizdən nə xahiş etdi? 22. Siz ona nə söz verdiniz? 23. Reallıqda Vadim Sanin necə adam olubmuş? 24. Son onu niyə tanıya bilməmisiñ? 25. Siz peyk antenəni neçə günə düzəltdiro bildiniz. 26. Qalan bir günü siz necə keçirdiniz?

### **Упр.23.Исправьте ошибочные утверждения.**

1. Verada peyk antenasi artıq var idi. O, ikincisini qoydurmaq istəyirdi, ancaq onun ofisi icazə vermədi. 2. Veraya dedilər ki, antenəni qoydurmaq üçün özü Bakıda adam tapsın. 3. Vera ofisindən göndərdikləri adamı yaxşı tanıydı və onu evdə gözləyirdi. 4. Gələn adam Veranı vəzənlədə axtarırdı. Bir neçə qadına yaxınlaşış çəşandan sonra Leningrada qayıtdı. 5. Vera Leonid Saninlə 5 gün mağazalarda antenəni axtarıb tapmayıblar və Sanin Leningrada qayıdası oldu.

### **Упр.24.Найдите отрывки, названные ниже, прочтите и перескажите их сначала на русском, затем на азербайджанском.**

1. Vera özünə peyk antenəsini düzəltmək istəyir. 2. Vera və Andrey cənab Mişini aeropordta axtarırlar. 3. Cənab Leonid Sanin. 4. Vera antenəni düzəltdirir.

**Упр.25.Расскажите о случае, когда спутали людей при деловых встречах, или о других случаях такого рода ошибок.**

**Ключи к упражнениям:**

**Упр.8.Найдите предложения, к которым подходят данные слова.**

A. 1-7. Mehriban.. 2-4. Çaşmasaydım. 3-1.müraciət edəsən, icazə. 4-8. Oxşayıb, qaydada, görünüşündən 5-2. Ayıra. 6-3. açıq-göy. 7-5. Qırxaçaq. 8-6. sərnişinlər.

B. 1-7. təsvir etsin, baş vermişdi. 2-1. verilişinə, sadəcə. 3-5. pərt etdi. 4-2.peyk antenaları. 5-6. Çiyinli, oxşayırdı. 6-3. Uçuşumu. 7-9. Diqqətli. 8-4.üzr istəyib, qumral. 9-8. Məqalə.

**Упр.9.Переведите. Инсценируйте.**

A.-Прошу прощения, вы работаете в этой газете, не так ли?

-Да. Что случилось?

-Я написал статью и не знаю, к кому мне нужно обратиться.

-Смотря (Это зависит от того), о чем вы пишете/

-Работа на нашем заводе находится в очень плохом состоянии. Я всё описал в моей статье и обратил внимание на некоторые пути исправления этого состояния. Надеюсь, что помощь от них будет большая. Или могут произойти плохие события

**B. (Bir adamı çıyınə vuraraq) -Salam, mənim itmiş dostum Mansur! hardasan?**

-...Üzr istəyirəm, ancaq mənim adım Mansur deyil və mən sizə tanımiram.

-Ola bilməz! Mən çəşa bilmərəm! Sən Mansur deyilsən?

-Xeyr, və heç vaxt olmamışam. Siz çəşmisiniz.

-Onda bağışlayın məni, ancaq siz elə çox mənim dostum Mansura oxşayırsınız!

-Ola bilər, ancaq mən Mansur deyləm. Və sizə məsləhət görürom ki, gələn dəfə bir az diqqətli olasınız.

**Упр.12. Переведите на азербайджанский язык.**

-Bura bax, Murad, bir həftə bundan qabaq mağazada mən tosadüfən institutda bir yerdə oxuduğum tələbə ilə rastlaşmışdım. Son bilirsin ki, mən mehriban adamam və biz tezliklə səhbətə başladıq.

-Sən onu mənə təsvir edə bilərsən? O, qəşəngdir?

-Hə. Onun qalın qumral saçı və açıq-göy gözləri var. Mən onu qabaq görmüşdüm. O, valideynləri ilə idi. Bunu görə bildim ki, onlar onun valideynləri idilər. Ancaq o, onlardan heç kimə oxşamır. O, ləp ayridir. Bir sözlə, mən onu bu gün görməliyəm.

-Onda üzünü niyə qırxmırsan?

-Mən toləsirəm. Görəsən, mən müdirən icazə ala bilərəm?

-Ümidvaram ki, bilərsən. Sadəcə, onun suallarına cavab verəndə, pərt olma. Aychən, küçələri keçəndə, diqqətli ol! Ax, Torlan, mənim işim az idi, üstəlik sənin işini də eləməli olacağam.

**Упр.15.Чтение, анализ и понимание.**

1. - Тебе нужно было постричься вчера, почему не пошёл в

парикмахерскую? Тебе сейчас нужно искупаться. Потом пойдёшь стричься?

- Сегодня не подстригся. Куда торопимся? Или волосы землю метут?

- Две недели не купаешься. Тебе самому давно уже нужно было постричься и искупаться.

2. Когда я встречала иностранцев, спутав, подошла к другим пассажирам. Так что пришлось у них попросить прощения, а затем пришлось искать иностранцев, которых нужно было

встречать. Одним словом, мне пришлось идти на платформу. Хорошо, что я сюда пришёл. Я их увидел на месте спуска с платформы. Собравшись в группу, иностранцы, смотря по сторонам (туда-сюда), искали людей, которым нужно было их встретить. Я подошла и попросила у них прощения. Посадила их на ожидающий нас автобус.

#### **Упр.17.Переведите словоформы с -asi,əsi- в функции определения.**

1. На этой выставке что-то нет хороших вещей, на которые нужно (следует, стоит) посмотреть. 2. Не могу найти фактов для статьи, которую я заставляю (неволю; хочу, чтобы) Камала написать. 3. Человек, которому нужно (должен) установить эту спутниковую антенну, придёт утром. 4. Нам пришлось за три дня вперед подготовиться к событию, которое состоится (будет иметь место). 5. Мама, у меня вечером есть место, куда мне нужно пойти. Если Файк спросит меня, скажи, что я приду (мне придётся прийти) поздно.

#### **Упр.19.Перевод и осознание.**

1. Случилось так, что у меня в деревне был друг. Он обычно с работы приходил поздно. Его жена и дети обычно ждали до вечера, чтобы кушать ужин вместе. Однажды он приходит домой раньше времени, но дома никого не видит (находит). Он пошёл в дом к соседу, чтобы немного поболтать с хозяином дома. Когда он туда пришёл, он видит, что его жена, оказывается, беседует с женой соседа, а дети играются во дворе....

2. Наш завод посыпал меня в командировку во Францию. Я пошёл и рассказал это дело другу. Оказывается, он тоже должен был поехать туда. Я очень обрадовался, что заграницей будем вместе.

3. Однажды в одной деревне жил-был усатый, бородатый старик...

4. Один знакомый взял у меня большую сумму денег и пообещал через пару дней вернуть. Дни проходят..., месяцы проходят ни его, ни денег не вижу. После того, как я поспрашивал у людей, узнал, что этот негодяй, оказывается, вот так же, взяв у 5-6 людей денег, сбежал заграницу.

## 1.Страдательная конструкция (Мне сказали)

## 2.Страдательный залог. 3.Послелоги.

## Активный словарь



ломать

удивляться

золото

суд

лопата

копать

падать

**Sındırmaq n təəccübənmək qızıl c.n. məhkəmə kürək qazmaq n. yıxılmaq**действительно *l-i - bə'yəm* umolətg̊ - *yalvarmaq a<sup>2</sup>*. son - *yu'xu s.p.*справедливость - *əda'lət c.n.* дорогой/родной - *ə'ziz* труд - *zəh'mət c.n.*наказывать - *cəzalandırmaq n.* прятать - *gizləmək n.* сумасшедший - *də'l-i*утверждать - *tə's'diq etmək n.* требовать - *tə'ləb etmək n.* взятка - *güş'vet*затронуть - *orta'ya salmaq* прощать - *bağışlamaq n.* жалоба - *şika'yət c.n.*подозревать - *şübhələnmək dan<sup>2</sup>* происшествие - *əhva'lat* умный - *ağıl'lı*сомневаться - *şübhələnmək dan<sup>2</sup>* неграмотный - *savad'sız* учёный - *a'llim c.n.*обращаться - *rəftar etmək* долг/обязанность - *borc* странный - *qəri'bə***Прим.: 1.zəhmət çəkmək**-трудиться,**2.borc götürmək/almaq**- одалживатьzəhmət olmasa....- если не трудно **borclu olmaq** - быть должнымzəhmət haqqı - оклад, заработка **borc vermək** - давать в долг**rəftar etmək** – обращаться с кем-то/чем-то**ortaya salmaq** затронуть, коснуться ч-либо

## Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.****Упр.2.Переведите.**

a)sındırmaq, yalvarmaq, qızıl, zəhmət çəkmək, ədalət, əziz, cəzalandırmaq, gizləmək, yuxu, kürək, təəccübənmək, ağılı, alim, dəli, təsdiq etmək, bəyəm, rüşvət, ortaya salmaq, rəftar etmək, əhvalat, şübhələnmək, tələb etmək, şikayət, borc, qəri'bə, savadsız, yıxılmaq, bağışlamaq, məhkəmə, qazmaq, borc vermək.

б) ломать, умолять, золото, трудиться, справедливость, дорогой/родной, наказывать, прятать, сумасшедший, утверждать, действительно л и, взятка, затронуть, обращаться, происшествие, сомневаться, сон, лопата, удивляться, умный, учёный, требовать, жалоба, долг, подозревать, странный, неграмотный, падать, обязанность, прощать, подсчитывать, копать.

а) ədalət, əziz, cəzalandırmaq, dəli, təsdiq etmək, bəyəm, şübhələnmək, tələb etmək, şikayət, bağışlamaq, məhkəmə, qazmaq, yalvarmaq, qızıl, zəhmət

çökmek, təəccüblənmək, ağıllı, alim, ortaya salmaq, rəstar etmək, ohvalat, qəribə, sindirmaq, gizləmək, yuxu, kürək, rüşvət, borc, savadsız, uyxılmaq

б) наказывать, прятать, сумасшедший, сомневаться, сон, лопата, долг, суд, странный, неграмотный, прощать, копать, трудиться, справедливость, подозревать, обязанность, родной, затронуть, обращаться, дорогой, падать, происшествие, учёный, требовать, жалоба, ломать, умолять, золото, утверждать, действительно ли, взятка, удивляться, умный, давать в долг.

#### Упр.3. Найдите эквиваленты слов.

заработка - təəccüblənmək-

быть должным - zəhmət haqqı

удивляться - şübhələnmək

действительно ли - əda'lət

справедливость - bə'yəm

сомневаться - borclu olmaq.

сумасшедший - ə'ziz

падать - yalvarmaq

ломать - uyxılmaq

умолять - gizləmək

дорогой/родной - də'lı

прятать - sindirmaq

суд - zəh'mət

лопата - uyu'xu

золото - kürək

сон - məhkəmə

труд - qazmaq .

копать - qızıl

утверждать - orta'ya salmaq

затронуть - cəzalandırmaq

подозревать - rəf'tar etmək

наказывать - şübhələnmək

обращаться - təs'diq etmək

требовать - bağışlamaq

прощать - tə'ləb etmək

происшествие - savad'sız

неграмотный - borc

долг/обязанность - əhva'lat

взятка - şika'yət

жалоба - a'lim

умный - qər'i'bə

учёный - rüs'vət .

странный - ağıllı

#### Упр.4. Найдите отсутствующие значения.

заработка - təəccüblənmək-

быть должным -

удивляться - şübhələnmək

действительно ли -

справедливость - bə'yəm

сомневаться -

сумасшедший -

падать - yalvarmaq

ломать - uyxılmaq

умолять -

дорогой/родной - də'lı

прятать -

суд - zəh'mət

лопата -

золото -

сон -

труд - qazmaq .

копать - qızıl

утверждать - orta'ya salmaq

затронуть -

подозревать - rəf'tar etmək

наказывать -- şübhələnmək

обращаться -

требовать - bağışlamaq

прощать - tə'ləb etmək

происшествие -

неграмотный -

долг/обязанность -

взятка -

жалоба -

умный - qər'i'bə

учёный - rüs'vət .

странный -

#### Упр.5. Расположите слова, согласно русскому алфавиту их значений.

təsdiq etmək rəftar etmək

ortaya salmaq gizləmək

təəccüblənmək tələb etmək

cəzalandırmaq bağışlamaq

şübhələnmək məhkəmə

yalvarmaq rüşvət

bə'yəm əhvalat

sindirmaq qazmaq

uyxılmaq şikayət

savadsız zohmət

odalət qızıl

əziz dəli

qazmaq yuxu borc

şikayət qəribə alim

zohmət kürək ağılli


#### Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Mən təəccüblənirəm ki,o, xəstədər (мы, они – не сомневаемся, утверждаем – умный, неграмотный, сумасшедший, учёный, дал взаймы(одолжил, должен)

много денег, дал взятку, наказал своего ребёнка, много трудился). 2. Mənə belə gəlir ki, məhkəmə ədaletli olacaq (он очень странный (умный, сумасшедший, неграмотный) человек, Эльчин упал и сломал себе руку, мы(оны, они) должны пожаловаться в суд, новый шеф приведёт работу в порядок). 3. Eve geləndə, o uyxıldı və başını zədələdi (когда шёл на работу, когда лез на гору, когда сходил с автобуса – я, Анар – сломал ногу/руку, нашёл золотые часы, случилось это происшествие). 4. Bu məsələni kim ortaya salıb (рассказал о происшествии, наказал человека, спрятал лопату, пожаловался менеджеру, обидел этого бедного неграмотного человека, видел хороший сон, дал взаймы денег)? 5. Mən atama yalvanardım ki, məni bağışlasın (он – друга-не затрагивать этот вопрос, своего соседа-хорошо обращаться с его родственниками, шефа-не наказывать рабочих, полицию-отпустить меня/его, суд-утвердить свое решение). 6. Bəyəm, mənim oğlum sizin pəncərənizi sindirib (я буду работать, а ты будешь кушать; ты подозреваешь меня, не простишь мне, я не могу вернуть тебе долг, он должен умолять тебя не наказывать мальчика, нам нужно жаловаться в суд из-за этого происшествия, я плохо обращаюсь с тобой)?

#### Упр.7. Откройте скобки и переведите рассказ. Перескажите.

Biz cətdik ki, bizim küçədə bir (происшествие) baş vermişdi. (сумасшедший)-yə oxşar bir adam qonşumuzun maşınının pəncərəsini (сломал), oradan bir balaca çanta götürüb qaçmışdı. O, çantani bağda ağacın altında (лопатой) (копал) (когда прятал) polis onu tutmuşdu. Maşının sahibi (потребовал) ki, bu



адамı (суд) (наказал). Son demə, bu adam (сумасшедшем) olmayıbmış. Sadəcə, maşının sahibi iki il bundan qabaq bu adamdan 5 min dollar pul (оказывается одолжил). Bu pula maşın alıb o rayondan köçübmüş. Burada təəccübənləməli şey o idi ki, bu adam maşın sahibinin yaxın qohumu imiş. O görəndə ki, pul qayıtmırıldı, çox (усомнился) və başqa qohumlara (умолять) ki, o qohumun qaçığı yeri desinlər. Ona görə ki, o, bu pulu yıgmaq üçün böyük (трудился). Axır-axırda onu şəhərdə tapmışdı və tələb etmişdi ki pulunu qaytarsın. O, (долг) qaytarmadı. Ona görə (долг) verən belə edib. O bilirdi ki,



çantada (золотые) saat, (золотые) üzükler və başqa bahalı şeylər olmalı idi.

Beləliklə o, (в суде) hər şeyi açdı. Qohumun hakimə, polisə payladıgı (взятки)də kömək etmədi. O, (жалобы) də sübut etdi. (Суд) (справедливос) qərarı (утвердил). (Суд) maşının sahibini (наказал) və pulun yerinə ondan maşını götürüb (долг) verən qohuma verdi.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

- A. 1.Yuxum. 2. Rəftar etmir. 3.Yalvarırırdı. 4. Rüşvət, şikəyətlərə. 5.Əziz. 6.Beyəm. 7.Alımə. 8.Cəzalandıranda. 9. Deli, borcu.10.Şübhələnirəm.

1."... anam, bu məktubu sənə yazıb bildirirəm ki, mən sağ-salamatam, narahat olma...". 2.... elə pis idi ki, mən birdən oyandım. 3.O, çox adama ... verib ki, məhkəmədə hakim ... fikir verməsin. 4.... sən məndən ağıllısan ki, sən Universitetə daxil ola bildin, mən yox? 5.Adəmi ..., son gərək ədaletli olasa. L6.Məktubu kimsə gizləyib. Mən qardaşından .... 7.Oqtay atasına ... ki, o, ona xarici maşın alınsın. 8.Kamal, səni ... oxşar bir adam soruşdur. 9.Mən savadsız olsam da, ... deyiləm ki, belə böyük ... ona bağışlayam.10.Müəllim monimlə yaxşı ... .... Hər dəfə dörsdə monim pis oxumağımı ortaya salır.

B. 1. tələb etdiyim. 2.təsdiq etmek. 3.əhvalat. 4. sindirırsan. 5. qazırsan.- kürək. 6.qəribo. 7. ağılli. 8. borcu. 9.yixılarsan. 10.zəhmət çək.

1.Bu ... mənim bütün həyatımı korladı. 2.Sən burada nə ... ? Qızıl axtarırsan? - Boli. Sən də bir ... gölür mənə kömək elə. 3. ... adam boş-boş danışmaz. 4.Yavaş düş, yoxsa .... 5.Hakim bu ədalətsiz qərarı .... istəmir. 6."Övvəlcə ... ... qapını bağla, sonra get otur",- müəllim tələbəyə dedi. 7.Atam xaricdən çox ... şçylər götürüb. 8.Siz yənə ... ... tapşırıqları etməmisiniz!- müəllim hirsəndi. 9.Həmişə, həmişə sən qabları yuyanda bir şey .... 10. ... verəndə - sən yaxşısan, onu soruştanda isə - pis olursan.

#### Упр.9. Найдите эквиваленты предложений.

Ты что, сумасшедший... ?!

O, çox ağılli və alim adamdır.

Он очень умный и учёный человек.

Qəribəsən / Qəribə adamsan

Не сомневайся. Отец простит тебя

Zəhmət çək, pəncərəni aç.

Потрудись закрыть окно.

Şübhələnme! Atan səni bağışlayar.

Не утруждай себя.

Kitabı harada gizləmisən?

Где ты спрятал книгу?

Dəlisən?!

Ты такой странный.

Zəhmət çəkəmə.

#### Упр.10. Прочтите диалог в ролях и переведите.\* Инспектируйте диалог.

Один человек приходит к Мулле и говорит:

- Я пришел, потому что я хочу, чтобы ты простил мне все мои грехи.

Я уже стар.

- Тогда скажи мне, что ты сделал в своей жизни.

Старик начал рассказывать ему подробно (bir-bir), что он делал в своей, длинной жизни. Мулла, устав от его разговора, сказал:

- Ты – странный человек. Почему ты мне рассказываешь о том, где жил работал, о твоих родственниках, знакомых? Ты мне расскажи о хороших и плохих вещах, которые ты сделал.

- Мулла, я – неграмотный человек. Как я могу сказать, которые – хорошие и которые – плохие? Дай мне рассказать тебе все, а ты выбирай и отделяй

хорошие.

Мулла видит, что если старик будет рассказывать всё, что с ним случилось в течение 70 лет, он не закончит свой рассказ и за месяц.

Поэтому он быстро сказал:

- Ничего. Тебе не нужно этого делать. Я вижу, что ты настоящий мусульманин. Будь уверен! Я прощаю тебе все твои грехи.

### Упр.11.Придумайте ситуации, пользуясь данными группами слов.

- 1.Dağ, çıxmaq, yuxılmaq, sindırmaq, ayaq, əl, aparamaq, zəif olmaq, alim həkim, şübhələnmək, kömək etmək, sən demo.
- 2.İtirmək, əl çantası, taksi, \$1000, narahat olmaq, xarici pasport, axtarmaq, tapmaq, təəccublənmək, sevinmək, qızıl saat, bağışlamaq.
- 3.Məhkəmə, tələb etmək, rüşvət, şikayət etmək, iş, əhvalat, söyləmək qız, hakim, savadsız, roftar etmək, polis, gizləmək.

## ГРАММАТИКА I

В этой части мы рассмотрим образование Страдательного залога в языке. Это, когда лицо или предмет не само действует а испытывает действие, оно направлено на него.

1. Такое состояние направленности действия, как один из способов, очень часто может выражаться, как и в русском языке, через неопределённое «они». Например:

Mənə dedilər ki, buraya gəlim.	Мне сказали прийти сюда.
Onlara təzə binada ev verirlər.	Им дают квартиру в новом здании.
Adəton, bu bağda istirahət edirlər.	В этом саду обычно отдыхают.
Bizi yayda düşərgəyə göndərirlər.	Летом нас посылают в лагерь.
Deyirlər, qış soyuq olacaq.	Говорят, зима будет холодной.

### Упр.12.Переведите.

- 1.Küçə ilə gedəndə, məni dayandırdılar və vaxtı soruştular. 2.Bizə təzə işçiləri göstərdilər, sonra onlara iş paltarı verib bizimlə birləşməyə göndərdilər. 3.Onun sözünü inanırlar. 4.Məni inandırdılar ki, soyuq olacaq, isti palta geyinim. 5.Vidadiyə 30 dedilər ki, onun şirkətinə iki təzə gəmi verəcəklər. 6.Mən dostum işləyən binaya gəldim, ancaq məni buraxmadılar. Dedi ki, orada böyük konfrans hazırlaşıllar. 7. Mənə bir adamın şəklini göstərdilər və məndən soruştular, mən bu adamı tanıramı, yoxsa yox. 8.Nəhayət, sisariş etdiyimiz paltarı gotirdilər. 9.Biz cimorliyə çatanda, bizdən soruştular: «Size deməyişlər ki, cimorlik bağlıdır?»

### Упр.13.Переведите на азербайджанский язык.\*

- 1.Ему сказали прийти в 10 утра. 2.Ей прислали письмо из Москвы.
- 3.Автобус послали, чтобы детей привезти в город. 4.У нас спросили несколько вопросов и сказали прийти через неделю. 5.Если меня спросят, где я был, я скажу им. 6.Тебя обманывают, а ты веришь. 7.Говорят, это –

древнее здание. 8.Каждый день в больницу привозят 10-12 больных. 9.В аэропорту проверили наши билеты, сумки и чемоданы. 10.Если бы я был болен, меня бы послали в больницу. 11.Мне сказали, что поезда, идущего в Москву, нет.

## ГРАММАТИКА II

Здесь мы рассмотрим другой тип Страдательного залога. В данном случае действующее лицо упоминается в предложении с действием, направленным на него. Во многих случаях **кто** или **что** воздействует на лицо неизвестно, либо не представляется необходимым или желательным для упоминания.

**Например:**

Mon dünən məktubu yazdım - Bu məktub dünən yaz-il-di  
Я вчера написал письмо. - Это письмо (было) написано вчера

Здесь предмет (письмо), на которое направлено действие, и выступает действующим предметом предложения (подлежащим). В русском языке его «страдательность» указывается вспомогательным глаголом (**было**). В азербайджанском же – суффиксом (yaz-il-di).

Таким образом, страдательный залог образуется с помощью суффиксов - (y)il<sup>4</sup>- , если корень слова оканчивается на согласную; - in<sup>4</sup>- если корень слова оканчивается на -l-; и - -n-, -il-, если корень слова оканчивается на гласную

**Примеры:**

yaz-maq - yaz-il-maq,	et-mək - et-il-mək,	gizlə-mək - gizlə-n-mək,
писать - быть написанным	делать - быть сделанным	прятать - спрятаться
çək-mək - çək-il-mək,	burax-maq - burax-il-maq,	sər-mək - sər-il-mək
рисовать - быть нарисованным	отпускать - быть отпущенными	стягивать - быть застянутым
sil-mək - sil-in-mək	korla-maq - korla-n-maq	bölmək - böл-ün-mək
стирать - быть стёртым	портить - испортиться	делить - разделиться

**Примечание:** 1.В зависимости от значения слова-действия (глагола) эти же суффиксы показывают действие, направленное на самого себя, и делают его **возвратным** (соответственно русской возвратной частице – **сь, ся**)

yu-maq - мыть, uyu-(y)in-maq - мыться, uyu-(y)ul-maq - быть искупанным  
2.Если за корневым -l- следует гласная, суффикс -n- делает глагол **возвратным**. При добавлении к нему -il- получается страдательное значение.

gizlə-mək - прятать, gizlə-n-mək - прятаться, gizlə-n+il-mək - быть спрятанным  
tulla-maq - бросать, tulla-n-maq - бросаться, tulla-n+il-maq - быть выброшенным

### Упр.14. Чтение, анализ и понимание.

İşçilərdən tələb edilmişdi ki, işə vaxtında gəlsinlər.	- С работников потребовали приходить на работу вовремя
Divarın altı küreklə qazılmışdı.	Низ стены был подкопан лопатой
Məhkəməyə qərar üçün kifayət qədər sübutlar göstirilmişdi	- В суд для решения было принесено достаточное <u>количество доказательств</u>

## **Упр.15.Образуйте страдательную форму данных глаголов.**

Hesablamaq, ovlamaq, tosvir etmək, ayırmaq, qırıxtmaq, vermək, kosmək, paylamaq, geymək, tökmək, çəğıtmaq, almaq, satmaq, qarşılıamaq, hazırlamaq.

## **Упр.16.Откройте скобки и переведите предложения.\***

1.Müəllim dedi ki, bu qayda gölən dörsdə (будет объяснено). 2.Neçə dəfədir ki, sizdən (спрашивается) ki, bu məsoləni ortaya salmayasınız. 3.Onun təzə (построенный) evi, görəsən, haradadır? 4.(Добытая) neft gəmilərlə, neft boruları ilə xaricə (посылается). 5. (The found) uşağı onun valideynləri polis ofisində gözləyirdilər. 6.Kafedən gölən kabab iyi (чувствовался). 7.Bu bayram şənlikləri əla (были проведены). 8.(Наблюдаемые) dini mərasimlər müxtəlif qəzətlərdə (были описаны). 9.Axşam olanda işiqlar (включаются), səhər açılanda isə işiqlar (выключаются). 10.Təmirdən sonra böyük stol qonaq otağın ortasına (был поставлен). 11.Səyahət üçün artıq hər şey (было приготовлено).

## **Упр.17.Перефразируйте предложения, используя страдательный залог.\***

**Пример:** Məhkəmədə hakim ədalətsiz qərar qəbul etmişdi.

Məhkəmədə ədalətsiz qərar qəbul edilmişdi.

1.Tamaşada müğənnilər müasir mahnıları oxuyurdular. 2.Atam bazardan meyvə-torəvəz alıb götürmişdi. 3.Bu mağazada satıcı paltar satır. 4.Uzaqdan xoş musiqi eşitmək olurdu. 5.Saat 7-də aktyorlar konsertə başladılar. 6.Fohlələr bu binanı bir ilin ərzində tikdilər. 7.Aeroportda işçilər mənim biletimi yoxladılar və çamadanlarını çəkdilər. 8.Ovdə Mamed 5-6 quş öldürdü. 9.Müzeydə bələdçi bizə maraqlı hadisələri dənişdi, məşhur şökilləri göstərdi. 10.Bacım çörəyi kəsdi və hor boşqabın yanına qoyma.

## **Упр.18.Переведите\***

1.Этот завод был построен 10 лет назад. 2.Этот сумасшедший был послан в больницу. 3.Этот молодой человек был наказан, потому что он всегда опаздывал. 4.Об этом произшествии много говорили. 5.Лопата была сломана. 6.Его внешность (вид) была правильно описана. 7.Волосы большого ребёнка были подстрижены. 8.Они лечились на курорте. 9.Деньги были подсчитаны и разданы рабочим. 10.Кувшин был наполнен навозом.

## **ГРАММАТИКА III (ПОСЛЕЛОГИ)**

В отличии от русских ПРЕДлогов (на, в, под, над), в азерб. языке употребляются ПОСЛЕлоги, т.е., после слов, к которым они относятся. Вы уже знаете некоторые из них (sonra, ilə, gaħag). Они делятся на три группы, в зависимости от падежа существительных, с которыми они сочетаются. Они сочетаются с различными словами в предметной роли (слов, отвечающих на вопросы *кто*, *что*) – прилагательных, глагольных словоформ и т.д.

1.Послелоги, сочетающиеся со словами в Родительном падеже (in<sup>4</sup>):

a)Qədər, kimi, tək – употребляются при сравнениях

Təyyarə quş kimi (tək) uçurdu. - Самолёт летел, как птица

Mən də bacım qədər işləmişəm. - Я работала столько же, сколько сестра

Kimi, tək - указывают больше на качество. Qədər - количество

### 6) Ы – обозначает с:

Оли илө, сонин илө (soninlo), dost ilө, çanta ilө, ana ilө.  
 С Али с тобой с другом с сумкой с матерью  
 с) Üçün - обозначает для кого (чего – причина).

Arzu üçün; sənин üçün но onlar üçün əkmək üçün  
 для Эльчина для тебя для них для посадки(растений)

**Примечание:** Слова, с которыми сочетаются данные послелоги находятся в неопределённом Родительном падеже, соответствующих суффиксов не принимают. Падеж определяется их возможной заменой на притяжательное местоимение: Arzu (onun) üçün, kimi, tək, ilə Поэтому с этими послелогами только местоимения принимают суффиксы родительного падежа, кроме 3-его лица множ. числа.

### Упр.19.Перевод, анализ и понимание.

1.Sən mənim qodər zəhmət çəkənən səninlə ayp cür rəştar edərlər. 2.Atan kimi savadlı adamlar adətən alim olurlar. 3.Bu əhvalat məhkəmədə ədalətlə baxılmalıdır. 4.Ağlılı olmaq üçün, zəhmət çəkib oxumaq lazımdır. 5. Məhkəmə qərarı təsdiq edənədək, hamı kimi biz də çox narahat idik. 6.Mən qardaşımla ağacların altını kürəklə qazıb saat 3-ədək qurtardıq. 7.Borc üçün mən qonşuma müraciət etdim, ancaq bir həftə gözlöyəsi oldum. Eyi yoxdur! İndi o, borcunu tələb edəndə, mən də onun kimi bir həftədən yox, üç ildən sonra qaytararam.

### Упр.20.Заполните пропуски подходящими послелогами.\*

1.O, səni bağışlayan ..., sən də onu bağışlaşan, ədalətli olar. 2.Mən, bəyəm, döliyəm, onun... qızılı axtarıñ? 3.Səndə şikayət ... bir səbəb varmı? 4.Gizlənmək... sən heç nə sübut edə bilmərsən. 5.Onu cozaçıdırmaq ... səndə ciddi səbəb olmalıdır. 6.Bu məsoləni ortaya salmaq... sən işləri lap xarab elədin. 7.O da sənin ... savadsızdır. 8.Mən futbolda yuxılan ... sən də yuxılsayıdın, sən çoxdan ölürdün. 9.Sən mənim ... oxusayıdın, indi alim olardin. 10.Tələb etmək ..., sən özün öz işini yaxşı bilməlisən.

### Упр.21.Переведите.\*

1.Судья ушёл в свою комнату для принятия решения. 2.Я такой же умный, как и ты. 3.Почему ты со мной разговариваешь, как судья? 4.Я копал в саду столько же, сколько и ты, , но не устал, как ты. 5.Я намного старше тебя, но ты не столько работал, сколько я. 6.Я копал руками, а ты лопатой. 7.У тебя есть деньги для взятки. 8.Ты нашел место, чтобы спрятаться? 9.Ты ничего не докажешь своим сном. 10.Никто, как ты, не сомневался.

### 2. Послелоги, сочетающиеся со словами в Дательном падеже.

#### Дательный падеж (a, ə)

- a)Qədər, kimi, dək, can(cən),- До (во времени и расстоянии). - Синонимы Bağ a qədər, bağadək, bəşəcən - До  
 b) Sarı, tərəf, doğru, qarşı, - употребляются для указания направления в движении. Sarı – употребляется только в расстояниях. Qarşı – в переносном смысле и означает - против

	başa tərəf(sarı), başa sañ (doğru), по направлению к саду	düşmənə qarşı против врага
c) dair – по отношению к, (о), aid - касательно, по отношению к, (о)	O sizə aid bir söz demədi - <i>Относительно вас он не сказал ни слова.</i>	
Bu sizin məktubunuza dairdir – <i>Это касается вашего письма</i>		
Заметьте: очень тонкое различие и очень часто взаимозаменяемы.		
d) görə, əsasən - согласно чему-то, на основании	Son xəbərlərə əsasən (görə) - <i>согласно (на основании) последним известиям</i>	
Ona görə - поэтому, по этой причине, из-за		

### Упр. 22. Перевод. анализ и понимание.

1. Mayın onunadək (can, kimi, qədər) Metro pulsuz işləyəcək. 2. Həkiim saat 12-yədək qəbul edir. Ona görə sən işdən icazə alıb klinikaya getmolisən. 3. Şikayətə əsasən Teymur ayın 15-inəcən borcu qaytarmalı idi. Ona görə hamı tələb edirdi ki möhkəmə oadalıtlı qərar təsdiq etsin. 4. Bu məsələ ona aid (dair) idi, ona görə onu möhkəməyə çağırıldılar. 5. Son metroya tərəf (sarı, doğru) get. Oradakı mağaza gecə saat 12-yədək işləyir. 6. Bu iş mənə aiddirsə, mən özüm bılərəm nə edim. Sizin mənə qarşı cıxmığınızın nə səbəbi, nə də xeyri yoxdur.

### Упр. 23. Заполните пропуски подходящими послелогами.\*

1. Bağışlayın, mən metroya... necc gedim? 2. Bu qərarın ədalətsiz olmağına ... məşhur alim adam həbsxanaya düşdü. 3. Mən onunla borcu qaytarılmamığına ... danşıram. 4. Eh, yeno mən ofisdə axşama ... oturmaliyam ki, bəlkə kimsə zəng edə bilər. 5. Yaziçı bizim keçmiş tariximizə ... bir kitab yazıb çapa verdi. 6. Bu gün möhkəmə rüşvətə ... bir işə baxacaq. 7. Bu qanuna ... rüşvətxorlar cəzalandırılmalıdır(lar). 8. Polis həmişə axşaina ... golir və mağazamı yoxlayır. 9. Mənə ... şikayət edən bu günədək olmayıb.

### Упр. 24. Переведите.\*

Он пошёл по направлению к Приморскому парку. 2.Что ты будешь делать до шести часов? 3.Книга о его путешествиях стала бестселлером. 4.Я работало до пяти часов. С пяти до пол-шестого я еду автобусом домой. К вечеру я встречаюсь с друзьями. Они говорят мне о вещах, касающихся их работы, потому что мы стараемся помочь друг другу. 5.Согласно этому закону взяточничество карается законом. 6.Стена упала, потому что они копали колодец под ним. 7.Он не простит тебя, пока ты не будешь умолять его. 8.Как он с тобой обращается, что ты выступаешь против него?

### 3.Послелоги, сочетающиеся со словами в Исходном падеже (dan, dən).

a) Əvvəl, sonra, qabaq, bəri имеют дело с временем (после, до, прежде, с какого-то времени)

Tamaşadan sonra, tamaşadan qabaq (əvvəl), sənə görəndən bəri  
после концерта перед (до) концерта с тех пор как увидел тебя  
б) Qeyri, başqa, savayı, ayp, əlavə – кроме, помимо, в дополнение  
Arzudan başqa (savayı, qeyri) hamı yatmışdı.

Все спали, кроме Арзу

Kitablardan əlavə bir neçə jurnal da var. (обычно с неодушевленными вещами )

Помимо книг есть еще несколько журналов

в) Ötrü – ради

Səndən ötrü,

харicə getməkdən ötrü

ради тебя

ради того, чтобы поехать заграницу

Многие из послелогов употребляются как независимые слова: qabaq, sonra, tərəf, doğru, əvvəl, başqa и другие.

### Упр.25.Переведите (понимание).

1.Zəhmət çökəndən sonra, pulu(nu) tələb edə bilərsən. 2.Qərar təsdiq ediləndən bori heç kim bu varlı adamı cəzalandırırmır. 3.Atan bu maşını sondən ötrü alıb. Onu səndən başqa heç kim sürməməlidir. 4.Bizim maşınlardan əlavə xarici maşınlar da satılırdı. 5.Son Moskvadan geləndən bəri sənin borcların artıb. 6.Qızıl saatdan ötrü dostları onu öldürdülər. 7.Bizdən savayı (başqa) mağazada 3-4 adam var idi. 8.Dələlər üçün başqa yerdə xəstəxana tikiblər. 9.Bu ohvalatdan sonra, heç kim məhkəməyə şikayətlər getmir. Ona görə ki, cox baha başa gəlir. Bili-bilə ki, sən düzsən, ədalətli qərar cdilməsinə görə, son böyük rüşvət verməli olursan.

### Упр.26.Заполните пропуски подходящими послелогами.\*

1.Bundan ..., təsdiq edilmiş qərara görə bütün borclar qaytarıldı. 2.Boyəm, onlar öz günahlarını gizləyib bu savadsız adamı cəzalandırmaqdan ... məhkəməyə şikayət ediblər? Mən təoccübənlənirəm ki, niyə onlar məhkəmədə bu yazıq adama ... danişmırlar! Ona dair mən heç bir pis söz deyə bilmərəm! Mən do məhkəməyə onlardan ... gedib ona tərəf danişacağam. 3.Sən məndən ... özünü öldürmə, onuzda sənə orə getməyəcəyəm. 4.Siz o bağə ... gedin, məhkəməyə aid məsələləri oradaki ofisdə həll edirlər. 5.Qərara əsasən, mən və məndən ... bir neçə adam cəzalandırılmışdır. Məhkəmədən ... bizi Qobustana tərəf apardılar. 6.Yuxuda görmüşəm ki, doxsanıncı illərdən ... alim kimi Akademiyada işləyirəm.

### Упр.27.Переведите.\*

1.Кроме того, что я для него сделал, я с друзьями сделали много хороших вещей. 2.Он повёл машину по направлению к Сумгаиту. 3.Я сделал это ради нес. 4.Прежде чем поехать в Москву, по (согласно) решению Комитета, я встретился с русским послом. 5.После инцидента шеф, наказав двух работников уменьшением (резать) их заработков, сказал, что в следующий раз он подаст (обратится) в суд. 6.Помимо утверждения справедливого решения, судья с уважением обращался с наказанными людьми. 7.Он рассказал мне несколько вещей, касающихся его семейных дел.

### Yuxuma inanıram.

Deyirlər ki, Molla Teymur Ləngin (Тимүп) yanında işlədiyi günlərin birində belə bir hadiso baş verir:

Varlı bir adamın qonşusunun bağı xoşuna gəlmiş. O çalışmış ki, bu bağı özüň götürsün. Ancaq qonşu da onu satmaq istəmirmiş:

-Qəribə adamsan, qonşu! Mən bağımı bu hala gotirmək üçün çox zəhmət çəkmişəm. Əlbəttə satmayacağam.

Qonşu görür ki, ondan bu bağı ala bilməyəcək. O pula ki, o, bağı almaq istoyirdi, aparıb övvəlcədən şəhər hakimino, sarayın baş vəzirinə\* rüşvət verir. Sonra belə bir mosələ ortaya salır:"Mən yuxuda görmüşəm ki, mənim qonşumun rəhmətlik\* atası mənim rəhmətlik atama 100 min manat borclu imiş.



İndi mən tələb edirəm ki, qonşum ya mənim borcumu versin, ya da onun bağı mənə verilsin". Kişini məhkəməyə çağrırlar. Yazıq nə qədər yalvarır ki, bu işə ədaletlə baxsınlar, heç bir şey sübut edə bilmir. Məhkəmə qərara gəlir ki, kişinin bağıını varlı qonşusuna verilsin. Kişi hor yerə gedir şikayət edir, ancaq şəhər hakimi də, Teymurun baş vəziri də məhkəmənin qərarını təsdiq edirlər.

Kişinin kasib qonşuları ona məsləhət görürler ki, gedib öz dördünü Molla Nəsroddinə danışsin. Ona görə ki, o varlı qonşu onun savadsız olmayıñından istifadə edir. Molla iso alım adamdır və varlılarla necə rəftar etmək lazımdır.

-Heç narahat olma. Şəhər lap tezden Teymurun sarayının yanına gelərsən. Bağı onlardan alıb sənə verərəm.

Sohor tezdən kişi golub görür ki, Molla, əlində kürək, sarayın divarının altını qazır. Kişi çox təəccübənlər:



-Ay Molla, son nə edirson?

-Götür küroyi mənə kömək elə. İndi sənin bağçan buradan çıxacaq.

Kişi heç nə başa düşməyib bir kürək götürüb Mollaya kömək etməyə başlayır. Son demə, bura Teymurun yataq otağının divarı imiş. Teymur onların səsinə oyanır. Görosən, bu kimdir onu səhər tezdən narahat edir? Belə şeyi bağışlamaq olmaz! O, saray adamları ilə çıxiş görür ki, Molla divarın altını o qədər qazıb ki, divar az qala yixılsın.

-A kişi, dəli olmamışan ki? Son nə edirson?

-Hökümdarım\*, yuxuda görmüşəm ki, mənim rəhmətlik babam burada bir sandıq\* qızıl gizləyib. Sən də götür bir kürək, gel qazaq. Yarısı sənin, yarısı



mənim.

-A kişi, dəli olma! Bu saray neçə yüz il bundan qabaq tikişib. O vaxt sənin nə baban, nə də őnun babası da olmamışdı.

-Bilirəm, hökümdarım sağ olsun! - Molla deyir.

-İndi ki bilirsən, bəs, niyə qazırsan?

-Ona görə qazıram ki, yuxuda görmüşəm.

-Ay axımaq,- Teymur deyir,- boyəm yuxuda görülən şeylərin hamısı düz olar?

-Şübhələnirsən, inanmırsan? Çox yaxşı. Lələ mən də istəyirdim ki, sən bunu deyəsən. Ağlılı adamsan, Hökümdar. İndi gol mənə qulaq as.

Molla olan əhvalatı Teymura danışır. Axırdı da soruşur:

-İndi de görüm, gərək varlıların yuxuları düz ola, kasıbinki isə yalan?

Teymur söz tapmir nə desin. Molla küroyini işo salıb deyir:

-Bələdi, əziz hökümdarım! Ya bu adamın bağıni əlindən alanları cəzalandırıb o bağı özüň qaytarırsan, ya da ki, mən qızılı tapana qodər qazacağam.

Bələliklə, varlı qonşu o bağı kasıb qonşuya qaytarası oldu.

**Примечание:** Hökümdar - Повелитель, vozir - визирь

rəhmətlik - покойный, sandıq - сундук

### Упр.29.Переведите предложения и найдите их в тексте для сверки.

- (Случилось так) одному богатому человеку понравился сад его соседа.
- Конечно, я не продам его.
- Затем он затронул это дело (проблему).
- Теперь я требую, чтобы мой сосед либо отдал мне долг, либо его сад отдали мне.
- Его бедные соседи посоветовали ему пойти к Мулле Насреддину и рассказать ему о своей беде.
- Я возьму у них сад и отдам тебе.
- О, Мулла, что ты делаешь?
- Случилось так, что это была стена спальни Тимура.
- Послушай, человек, ты что с ума сошёл?
- Этот дворец был построен много столетий назад.
- Я копаю, потому что я видел во сне.
- А это как раз то, что я хотел, чтобы ты сказал.
- Тимур не находит что сказать.

### Упр.30.Ответьте на вопросы к тексту.

- Molla Teymur Longin yanında işlədiyi zaman nə baş verir?
- Varlı adamın nə xoşuna gəlir?
- O nə etsin çalışmış?
- Qonşu niyə bağıni ona satmaq istəmir?
- Varlı qonşu' görəndə ki, bağı ala bilməyəcək, nə etdi?
- O hansı məsələni ortaya salır?
- O, nə toləb edir?
- Kasıb qonşu məhkəməyə düşüb nə edir?

9.Məhkəmə hansı qərara golir? 10.Kasib qonşu kimə şikayət edir? 11.Onun şikayətlərinin xeyri oldumu? 12.Kişiyo kasib yoldaşları nə məsləhət görürler? 13.Molla Nəsrəddin necə adamdır? 14.Molla kasib kişiyo nə deyir? 15.Səhər tezdən kişi golib nə görür? 16.Molla ona nə deyir? 17.Sən demə, bura hara imiş? 18.Teymur onların səsino oyanıb nə edir? 19.Teymur golib nə görür? 20.Teymur Mollaya nə deyir? 21.Molla Teymura nə danişir? 22.Teymur Mollaya bu saray haqqında nə deyir? 23.Molla danişib nə etməyo başlıdı? 24.Teymur yuxular haqqında Mollaya nə deyir? 25.Molla Teymurla razi olub ona nə deyir? 26.Teymur cavab verə bildimi?

**Упр.31. Исправьте ошибочные утверждения. Начинайте с: "Bağışlayın məni, ancaq siz (bir qədər, heç) düz demirsiz (bu düz deyil). Mən cə..."**

1.Bir varlı adam çox xeyirxah adam imiş. O, kasib qonşusuna böyük bağ bağışlamaq istədi. 2.Hamı kasib qonşuya rüşvət verirdi ki, o, heç kimə şikayət etməsin, bağını varlıya bağışlasın. 3.Məhkəmə təsdiq edir ki, varlinin bağlı yandırılsın. 4.Kasib qonşu Molla Nəsrəddinin yanına gedəndə görür ki, o, varlı qonşu ilə orada oturub yeyib içirlər. 5.Teymur Ləng toləb edir ki, bağ yandırılsın, nə varlıya, nə də kasiba çatsın və onun başını ağrıtmasınlar. 6.Molla divarın altını qazanda doğrudan da bir böyük küpə dolu qızıl tapır və qızılın yarısını kasiba, yarısına da özünə götürür. 7.Teymur hər şeyi öyrənəndən sonra bağlı özünə götürür və deyir ki, belə yuxu görüb.

**Упр.32. а) Пререскажите рассказ; б) Инсценируйте рассказ: четыре студента: автор, богач, бедняк, Тимур.**

### **Ключи к упражнениям:**

**Упр.8. Найдите предложения, к которым подходят данные слова.**

- A. 1-2.Yuxum. 2-10. rəfətar etmir. 3-7.Yalvarıldı. 4-3. Rüşvət, şikəyətlərə. 5-1.Oziz. 6-4.Bəyəm. 7-8.alimə.8-5.cəzalandıranda. 9-9. Doli, borcu. 10-6.şübhələnirəm.  
B. 1-8. tələb etdiyim. 2-5.təsdiq etmək. 3-1.əhvalat. 4-9. sindirırsan. 5-2. qazırsan,- kürək. 6-7.qəribə. 7-3. ağılli. 8-10. borcu. 9-4.yixıllarsan. 10-6.zəhmət çək.

**Упр.10. Прочтите диалог, переведите и инсценируйте его.**

Bir qoca adam Mollanın yanına golir və deyir:

- Mən golmişəm ki, sən mənim bütün günahlarımı bağışlayasan. Mən artıq qocayam.  
-Onda daniş mənə sən həyatında nə etmisən.  
Bu adam bütün onun uzun həyatında nə edib başladı bir-bir danişmağa. Molla onun danişmağından yorulub dedi:  
-Qoribə adamsan. Sən niyə mənə harada yaşadığın, işlədiyin,sənin qohumlarının, tanışların haqqında danişırsan? Sən mənə sənin pis və yaxşı etdiyin şəylərdən daniş.  
-Molla, mən savadsız adamam. Mən necə bilim hansı yaxşıdır, hansı pis? Gol, mən sənə hamisini danişım, sən iso yaxşılarnı seç, ayır.

Molla görür ki, bu kişi hər şeyi 70 ildə ona nə olub danişsa, o, söhbətini bir aya qurtarmaz. Və tez:

-Eybi yoxdur. Zəhmət çökmo. Mən görürəm ki, son doğru müsəlmansan. Arxayı ol! Mən bütün günahlarını bağışlayıram.

### Упр.13.Переведите.

- 1.Ona dedilər ki, o, səhər saat 10 golsin. 2.Ona Moskvadan məktub göndərdilər.
- 3.Uşaqları şəhərə götirmək üçün avtobus göndərdilər. 4.Bizdən bir neçə sual soruşdular və dedilər ki, bir həftədən sonra golək. 5.Məndən soruşsalar mən harada idim, mən onlara deyəcəyəm. 6.Sənə yalan danişırlar, sən isə inanırsan. 7.Deyirlər, bu qədim binadır. 8.Hər gün xəstəxanaya 10-12 xəstə adam gotirirlər. 9.Aeroportda bizim biletlərimizi, çantaşımızı və çamadanlarımızı yoxladılar. 10.Mən xəstə olsaydım, məni xəstəxanaya göndərirdilər. 11.Mənə dedilər ki, Moskvaya gedən qatar yox idi.

### Упр.16.Откройте скобки и переведите предложения.

- 1.başa salınmışdı. 2.xahiş olunur. 3.tikilmiş. 4.çıkarılan, göndorılır. 5.tapılmış.
- 6.hiss olunurdu. 7.keçirilmişdi. 8.müşahidə edilmiş, təsvir edilmişdi. 9.yandırılır, söndürülür. 10.qoyuldu (qoyulmuşdu). 11.hazırlanmışdı.

### Упр.17.Перефразируйте предложения, используя Страдательный залог.

- 1.Tamaşada müasir mahnilər oxunurdu. 2.Bazardan meyyə-tərovəz alınıb gotirilmişdi. 3.Bu mağazada paltar satılırdı. 4.Uzaqdən xoş musiqi eşidilirdi. 5.Saat 7-də konsert başlandı. 6.Bu bina bir ilin ərzində tikilib. 7.Aeroportda mənim biletim yoxlanıldı və çamadanlarım çökildi. 8.Ovda 5-6 quş öldürülmüşdə. 9.Muzeydə maraqlı hadisələr danişıldı, məşhur şəkillər göstərildi. 10.Çörək kəsildi və hər boşqabın yanına qoyuldu.

**Примечание:** Некоторые из этих предложений могут также перефразированы с помощью Конструкции подразумеваемого «Они»

- 1.Tamaşada müasir mahniləri oxuyurdular. 3.Bu mağazada paltar satırlar. 5.Saat 7-də konserti başladılar. 6.Bu binanı bir ilin ərzində tikiblər. 7.Aeroportda mənim biletimi yoxladılar və çamadanlarımı çökdilər. 10.Çörəyi kəsdilər və hər boşqabın yanına qoyular.

### Упр.18.Переведите.

- 1.Bu zavod 10 il bundan qabaq tikilmişdi. 2.Bu dəli adam xəstəxanaya göndərilməşdir. 3.Bu cavan kişi ona görə cozaçıdırılmışdı ki, o, işə həmişə gecikirdi. 4.Bu əhvalat haqqında çox danişilirdi (danişirdilər). 5.Kürək sindirilmişdir. 6.Onun görünüşü düz təsvir olunmuşdur. 7.Xəstə uşaqların saç qırılmışdı. 8.Onlar kurortda müalicə olunmuşlar. 9.Pul hesablanmışdır və fohlələrə verilmişdir. 10.Küpo tozok ilə doldurulmuşdur.

### Упр.20.Заполните пропуски подходящими послелогами.

- 1.kimi. 2.la (üçün). 3. Üçün. 4.lo. 5.üçün. 6.la. 7.kimi (qədər). 8.qədər (kimi). 9.qədər (kimi). 10.üçün.

### Упр.21.Переведите.

- 1.Hakim bir qorara golmok üçün öz otağına getdi. 2.Mən sonin kimi (tək) ağılliym. 3.Mən bağda sənin qədər qazmışam, ancaq sənin kimi yorulmamışam. 4.Son məndən çox qocasan, ancaq sən mənim qədər zəhmət çökməmisən. 5.Mən ollorimlə qazıram, sən isə kürəklə. 6.Rüşvət vermək üçün sənin pulun

olmalıdır. 7.Son gizlilik için yer taptısanı? 8.Son öz yuxunla heç nə sübut edə bilməzsin. 9.Heç kəs onun qədər şübhələnmədi.

### **Упр.23. Заполните пропуски подходящими послелогами.**

1.qədər (kimi, dək, can). 2.görə (əsasən). 3.göro. 4.qədər (kimi, dək, can). 5. aid (dair). 6.aid (dair). 7.osasən (görə). 8.torəf. 9.qarşı.

### **Упр.24. Переведите.**

1.O donizkənarı parka torəf (sarı, doğru) getdi. 2.Son saat altiyadək (qədər, kimi, can) nə edəcəksən? 3.Onun soyyahotino dair (aid) kitab bestseller oldu. 4.Mən saat beşə qədər (dək, con, kimi) işləyirəm. Beşdən altının yarışınan (qədər, kimi, dək) mən avtobusla evə gedirəm. Axşama torəf (doğru) mən yoldaşlarımla görüşürəm. Onlar mənə işlərinə aid (dair) şəyler danışırlar, çünki biz bir-birimizə kömək etməyə çalışırıq. 5.Bu qanuna əsasən (görə) rüşvətxorluq cəzalandırılır. 6. Divar yixildi, ona görə ki, onlar onun altında quyu qazırdılar. 7.Son ona yalvarana qədər, o səni bağışlamayacaq. 8. O, səninlə necə rəftər edir ki, sən ona qarşı çıxırsan?

### **Упр.26. Заполните пропуски, подходящими послелогами.**

1.Əlavə. 2. Ötrü. Tərəf. Qabaq. 3.Ötrü. 4.Sarı 5.Savayı (başqa).Sonra. 6.Bəri.

### **Упр.27. Переведите.**

1.Onun üçün etdiyimdən olavə (başqa, savayı) mən dostlarımıla coxlu xeyirxah iş etmişik. 2.O, maşını Sumqayıta tərəf (doğru, sarı) sürdü. 3.Mən bunu ondan ötrü etmişəm. 4.Moskvaya getməkdən (getməzdən) qabaq mən Komitonin qərarına əsasən Rus səfiri ilə görüşdüm. 5.Bu ohvalatdan sonra müdər iki işçini onların zohmot haqlarını kösməklə cəzalandırıb dedi ki, gölən dəfə o, möhkəməyə müraciət edəcək. 6.Ədalətli qorarı təsdiq etməkdən başqa (savayı, olavə) hakim cəzalandırılmış adamlarla hörmətlə rəftər edirdi. 7.O, mənə onun ailə işlərinə dair (aid) bir neçə şey söylədi.

# УРОК 33

1. Деепричастие (-a<sup>2</sup>- bax-a-bax-a). 2. Отрицательные суффиксы - madan<sup>2</sup>-(без, не сделав)

## Активный словарь



Otarma  
Глаза



əkimək n.  
сажать



heyvan c.n.  
животное



tograq c.n.  
смеля(почва)



Ayu c.n.  
Медведь



sümük  
кость



canavar c.n.  
волк



ağlantıq  
плакать



kemər/qayış  
ремень



tüfəng  
ружьё



atəş  
стрельба



donmaq  
леденеть/замерзать

предмет на память - yadi'gar

умирать - ölmək

вред - ziyan\*

успокаиваться - sakitləşmək n.

верность - səda'qət.

грусть - qəm

терпеть/выносить - döztək n.

сделать - qayıtməq\* n.

т.е.(то есть) - 'yəni

стрелять/бросать - atmaq\* n.

подарок - hədiy'ye

ошибка - səhv c.n.

закопать/хоронить - basdırmaq n.

полностью - ta'mam(ilə)\*

делить - bölmək

оставлять/покидать - tərk ctmək n.

возражать - ctı'raz ctmək a<sup>2</sup>

отправлять/проводить - yo'l'a salmaq n.

взяло

вред - ziyan\*

Выражения: gah... gah - то ... то ...

həm.... həm (də) - и это... и то, Dcyosən... - Кажется...

öl-ölə ctmək - делать ч-либо вяло, медленно

Прим.: Ziyən - вред; ~ vurmaq / ctmək / gətirmək - вредить, наносить вред

Səhv - ошибка; ~ olmaq - ошибаться, быть не правым

~ ctmək / buraxmaq - ошибиться/допустить ошибку

Tamam(ilə) - целый, полный(полностью, целиком)

saat 3 tamamda - ровно, точно в 3 часа

tamamilə razı olmaq - быть полностью согласным

Atmag - 1. бросать что-то/кого-то; 2. стрелять (dan<sup>2</sup>),(a<sup>2</sup>)

tüfəng-dən atmaq - стрелять из ружья; guş-a atmag - стрелять в птицу

Qayırməq - сделать, изготавливать, починять

# **Введение и закрепление новых слов и выражений**

**Упр.1.Прочтите слова, выражения и их эквиваленты.**

**Упр.2.Переведите.**

a) otarmaq, aran, sədaqət., sohv, heyvan, ayı, donmaq, yola salmaq ,tüfəng, atəş, tərk etmək, kəmər, qəm, tamam, dözmək, ağlamaq, basdırmaq, yadigar, torpaq, bölmək, yəni, sümük, hədiyyə, ziyan, əkmək, etiraz etmək, canavar, ölmək, sakitləşmək, qayırməq, səhv, atmag, dözmək, basdırmaq, deyəsən, tərk etmək

б) замерзать, провожать, ружьё, закопать, отправлять, сажать, памятный предмет, хоронить, земля, волк, умирать, ошибка, успокаиваться, изготовить, верность, животное, медведь, полный, терпеть/выносить, вред, плакать, полностью, возражать, пасти, стрельба, долина, оставлять/покидать ремень, грусть, то есть, кость, подарок, стрелять/бросать, делить, кажется.

a)yola salmaq ,tü'fəng, atəş, ağlamaq, basdırmaq, yadigar, əkmək, etiraz etmək, canavar, sakitləşmək, qayırməq, deyəsən, səhv, heyvan, ayı, donmaq, qəm, aran, tamam, dözmək, sümük, hədiyyə, ziyan, ölmək, otarmaq, sədaqət., tərk etmək, kəmər, torpaq, sohv, bölmək, yəni, atmag, həm....həm də..., ölə-ölə getmək.

б) пасти, долина, верность, животное, медведь, замерзать, провожать, ружьё стрелять/бросать, отправлять, покидать, ремень, грусть, оставлять, полностью, терпеть/выносить, плакать, закопать, сажать, памятный предмет, похоронить, земля, делить, то есть, кость, подарок, вред, кажется, возражать, волк, умирать, стрельба, успокаиваться, изготавливать, то...то..

**Упр.3.Найдите эквиваленты слов.**

предмет на память - atmaq	умирать - otarm	вред - torpaq
успокаиваться - yadi'gar	верность - canavar	грусть - ahan
замерзать - sakitləşmək	пасти - bölmək	земля - əkmək
стрел./бросать. – donmaq	подарок - səda'qot.	ошибка - qəm
закопать- tərk etmək	делить - hədiy'yə	сажать - səhv
покидать - basdırmaq	волк - ölmək	долина - ziyan

отправлять - basdırmaq	кажется – ağlamaq	стрельба – tüfəng
полностью - eti'raz etmək	терпеть – deyəsən	ружьё – qayış
хоронить – qayırməq	плакать -yəni	кость – atəş
возражать - yo'la salmaq	животное - dözmək	ремень - ayu
изготавливать – ta'mamilə	т.е.(то есть) - heyvan	медведь – sümük

**Упр.4.Найдите недостающие значения.**

хоронить –	плакать -yəni	кость – atəş
возражать - yo'la salmaq	животное -	ремень - ayu
изготавливать –	т.е.(то есть) -	медведь –
полностью - eti'raz etmək	терпеть –	ружьё –
отправлять –	кажется – ağlamaq	стрельба –

предмет на память -  
успокаиваться -  
замерзать - *sakitleşmək*  
стрелять/бросать. -  
закопать- *tərk etmək*  
покидать - *basdırmaq*

умирать – *otarmaq*  
верность - *canavar*  
пасти -  
подарок -  
делить -  
волк - *ölmək*

вред - *torqaq*  
грусть - *aran*  
земля – *əkmək*  
ошибка -  
сажать -  
долина –

#### Упр.5. Расположите слова, согласно русскому алфавиту их значений.

Otarmaq    sakitləşmək  
heyvan    etiraz etmək  
basdırmaq    yola salmaq  
qayıtmaq    tərk etmək  
dözmək    ağlamaq

bölmək    aran    sədaqət.  
yadigar    ayı    donmaq    sümük  
hədiyyə    yəni    tüsəng    əkmək  
canavar    qəm    kəmər    tamam  
sohv    atəş    ölmək    ziyan

#### Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.

1. Atam evi tərk edəndə dedi ki, mənə bir hədiyyə\* alacaq (брат – проводит своего друга, идёт на медвежью охоту, убьёт волков, которые бегают вокруг; почистит ружьё, справедливо разделит землю, не поссорится с соседом, будет до вечера сажать новые фруктовые деревья). 2. Səhv etmirəmsə, yaziq heyyani o, öldürmüştü(волки принесли много вреда нашим животным, много людей замерзли и умерли этой зимой, дети не вынесут такого холода, он был первым, кто выстрелил; отец сделал этот стол). 3. Atan sakitləşməyəsək, son ağlamasaq (если ты не принесёшь ружье назад, если ты не убьёшь медведя, если ты не пообещаешь купить твоей сестре подарок, если ты не покажешь ему убитого тобой медведя). 4. Mən etiraz etmirəm, yəni bu dəfə qoynuları otarmağa mən gcdərəm (ты полностью прав, я согласен переселиться в долину этой осенью, близкий друг должен быть верным своему другу, я не могу сделать (починить) часы, ты не можешь дарить другим людям вещи, данные тебе на память). 5. Ağlama, oğlum(дочь), itirdiyin tüsəng (ремень, животное) daha qayıtmayacaq (на следующий год ты постараешься поступить в университет, в следующий раз ты не сделаешь эту ошибку, мы закажем (сшьём) для тебя новое платье, твоя любимая собака умерла, , пойди и похорони ее во дворе).

#### Упр.7. Откройте скобки и переведите. Инсценируйте, внося изменения.



--Tələt? Salam. Eşitmışım sən keçən höstə ova getmişdin. Nəyi ovlayırdın?

-Salam; Rüstəm. Hə, quş ovuna getmişdim.

-Necə idi? Bir şikar gotirdin? Adətən, özün bilirsən, ovçular yalan danışan olurlar. Görüm, sən nə deyişsən.

- I (не возражаю), bu ovçuların adətidir. Ancaq mən olan şeyi deyirəm. Sohər saat 5 (ровно) olanda mən ov çantamı (к ремню) bağladım, (ружьё) və itlərimi götürüb qardaşımla evi (покинули). Böyük dağın meşosinə getdik.



- Tanıyırıam. Orada (волки, медведи) və aygı (животные) olur. Yoni oralar təhlükeli yerlərdir.

- Düzdür. Pisi də odur ki, (животные) çox olsa da, onları görmək asan iş deyil. Biz belə qərara gəldik ki, meşəni (разделили). (То есть) Tərlan (с долины) qalxın, mən iso yuxarı tərəfdən düşüm və dağın o boş (на земле) görüşək. Nəiso. Mən aşağıya düşəndə bir tozə yeyilmiş ceyran/оленя/ (кости) gördüm.



- Deməli, yaxınlıqda (волки) olmalıdır.

- Mən də belə fikirloşdım. O zaman cəttdim ki, Tərlan (выстрелил). O, öldürdüyü quşu da gördüm. Göndərdim mənim (верную) itimi, getsin şikarı tapsın. Sonra mən özüm də beş-altı dəfə atıb üç dənə quş öldürdüm. Bir-iki saatdan sonra mon Tərlanla dediyim yerdə görüşdük. Tərlan da bir (убитым) (волком) rast golmişdi. (Если я не



ошибаюсь), (волка) qoca olmasına görə o, öz qardaş-(волки) ilə öldürülüb yeyilmişdi. Elə orada biz ocaq (сделав) quşun birini qizardıb /жарить/ evdən götürdüyümüz çöröklo yedik. Beləliklə (и) mən, (и) də o, (подстрелив) beş-altı quş öldürüb evə gotirmişdik. Həç birimizə o heyvanlardan bir (вреда) olmadı.

- (Кажется) ovun yaxşı keçib. Aşorin! Tolot.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.

A. 1. Yadigar. 2.basdırılmışsan. 3. həm.... həm. 4.hədiyyə. 5. donmuşdu. 6.sakitleşdi. 7.əkməklə.8.döze. 9.yola saldıq. 10.qəmlisən. 11. ağladırdılar.

1.Bu gün biz bir qrup əcnəbini Qubaya ... . 2.Sən o qutunu hansı ağaçın altında ... ? 3.Bacımın ad gününə mən bir qoşəng ... almişam. 4.Uşaq anasını görəndə ... . 5.Göl kəndə gedək. Mən bu isti havaya ... bilmirəm. 6.Atamın ölməyinə baxmayaraq, anam onun hədiyyələrini ... saxlayır. 7.Su gölmirdi, çünki borularda su ... . 8.Yəno sən bu gün ... . Səni kim incidib? 9.Uşاقlar bu zoif oğlanı hər gün incidib ... . 10.Yazda və payızda adamlar adətən ağaç ... möşgül olurlar. 11. Bizim milli idman komandalarımızda ... oğlanlar, ... də qızlar xarici ölkələrdə yarışlarda iştirak edirlər.

B. 1.Tamamilo. 2.kəmərim. 3.bölmümr. 4.tərk etmisən. 5.deyəsən. 6.ayımı.

7.ziyani. 8.ctirazınız. 9.səhv. 10.ateşdən. 11.ağlısan. 12. ölo-ölə.

1.Siz bu qanunu qəbul etmirsiniz. Sizin ... nədir? 2.Sən belə fikirləşirson. O iso ... ayrı cür. 3.Doqquz ikiyə tamam ... . 4.Sən, ..., lap ayrı yolu seçmişən, cədirmi? 5.Qoy, o, bu dərmanı içsin. Onun ... yoxdur. 6.Sən qonaqları yola sal,

mon isə qab-qacağı yuyacağam. 6. Oğlum testlərdo çox ... edib və Universitetə daxil ola bilməyib. 7. Son nə qədər ... da, xeyiri yoxdur. Anan səni həyətə buraxmayacaq. 8. Son nə vaxt ofisi ... ... ? - Saat 6 tamamda, iş qurtaranda mon çıxıb evə getmişəm. 9. Ancaq üçüncü ... sonra mən canavarı öldürə bildim. 10. Mənim ... lap köhnədir, tozosi alınımlıdır. 11. ... görəndə mən tez gizləndim və gizləndiyim yerdən ona atış açdım. 12. Biz tələsirik. Sən isə ... ... gedirsən.

#### Упр.9. Переведите. Расскажите, что случилось с Мурадом.

-Sənə nə olub, Murad, belə qəmlisən? Haradan gəlirson?

-Meşədən. Mən Güllü kondindən evə qayıdırıdım. Meşədən keçəndə birdən gördüm ki, 3-4 canavar mənə tərəf qaçırlı.

-Doğrudan?

-Hə! Əvvəl mən qorxumdan yermədən donub qaldım. Lakin tez özümə gəldim və ağaca çıxdım. Yarı-yolda heyvanlar nə üçünsə bölgündülər: ikisi qaçıdı sol toroş,



2-3 isə sağ toroş. Yarım saat ağacda oturub gözlədim. Hər yer sakitləşəndə, mən ağacı tərk etdim. Elə torpağın üstünə ayağımı qoyanda, cəsildim ki, həmin ağacdan bir balaca ayı da düşür. Gördüm ki, ağacın altında axıracan yeyilməmiş bir sümük var. Elə o dəqiqə mən oradan yox oldum və nohayot gəlib kəndimizə sağ-salamat catdım.

-Allaha şükür ki, sona bir ziyan dəyməyiib. Get evə sakitləş, evdəkilorə bu təsadüfləri danışarsan.

#### Упр.10. Придумайте ситуации, пользуясь данными группами слов.

1. Xaricilər, qonaq gəlmək, istilər, dözmək, rayon, yola salmaq, dağlar, meşələr, ovlamaq, heyvan, tüsəng.

2. Uşaq, ağlamaq, dözmək, yemək, istəmək, gah...gah, gülmək, sakitləşdirmək, hədiyyə, səhv etmək, sümük, yorulmaq.

3. Torpaq, pis, yaxşı, ağac, okmək, ocaq qalamaq, canavar, qorxmaq, it, ziyan, ölmək, atış açmaq, öldürmək, uğurla, qurtarmaq.

4. dağlar, köçmək, yay, qoyunlar, otarmaq, birdən, 3-4 canavar, səs-küy salmaq, it, tüsəng, atış açmaq, öldürmək, sakitləşmək, ziyan.

#### Упр.11. Найдите эквиваленты предложений (туда и обратно). Выучите

Время сажать деревья

Ayi təhlükeli heyvandır

Я с вами совершенно не согласен.

Bu dərmanın ziyanı yoxdur.

Ничего нам не сказав, он удалился.

İndi ağacları əkmək vaxtıdır

Соседа любимая собака умерла.

Bize heç nə deməyib, tərk etdi.

Это лекарство не вредно.

Mən sizinlə tamamilə razi deyələm

Медведь – опасное животное.

Qoşumun sevimli iti ölüb.

Пусть этот подарок останется тебе на память. Apar sümükləri itə ver

Он не вытерпел, заплакал.

Sən səhv cdırsən.

Ты ошибаешься.

O, uşağı sakitləşdirə bildi.

Отнеси кости собаке.

O, dözmədi, ağladı.

Он смог успокоить ребёнка.

Qoy, bu hədiyyə sənə yidigar qalsın.

## ГРАММАТИКА I

Здесь мы хотим познакомить вас с тем, как повторением слова характеризуется (функция наречия) основное действие предложения.

1. Слова-действия (глаголы) с суффиксами -а, ə-, стоящими сразу после корня слов, повторяются, означая образ основного действия:

*qorxa-qorxa baxmaq      gülo-gülə damışmaq      ağlaya-ağlaya şikayot etmək*  
смотреть со страхом      смеясь разговаривать      плача жаловаться

2. Прилагательные (слова, характеризующие предметы – сильный, маленький и т.п.), повторяясь, придают значение:

а) усиления свойства, характеристики предмета;

*a). Balaca-balaca uşaqlar ol-olo tutub bağa gedirdilər.*

Совсем маленькие дети, держась за руки, шли в сад

б) характеризуют образ основного действия;

*Ovçu yavaş-yavaş quşa yaxınlaşdı və atəş açdı.*

Охотник очень тихо приблизился к птице и выстрелил.

### Упр.12. Чтение и понимание.

Sən hamiya kömək etməyə söz verə-vəcə - Ты ходишь, обещая всем помочь, но ничего не делаешь.

Mənimlə qışqırı-qışqırı danışma. Mən kar deyləm - Со мной, крича, не разговаривай Я – не глухой.


Sən mənə niyə şübhələnə-şübhələnə baxırsan? Mən nə etmişəm? - Почему ты подозрительно смотришь на меня? Что я сделал?

Nədir, niyə mənə belə yazılıq-yazıq baxırsan? - Что ты на меня так жалко смотришь? Я взял деньги у тебя и не возвращаю, что ли?

Mənimlə kobud-kobud rəftar etmə. - Не обращайся со мной так грубо.

### Упр.13. Переведите. Перескажите текст.

Mənim qəsəng bir bağım var. Onun bir tərəfində heyvanlar üçün yavaş-yavaş tikə-tikə bir qədər uzun yer düzəltmişəm. Onu bölmüşəm: bir hissəsini toyuqlar, o biri hissəsini isə qoyunlar və balaca bir yer camış üçün. Bağda yaxşı hündür ot var. Elə burada qoyunları otarıram. Onlardan qalan təzəyi ağacların altındaki torpağı qazıb oraya tökürom. Səhər-səhər uşaqlarım camışı, hərdən bir də :



qoyunları çöle otlamağa çıxarırlar. Axşam onlar səs verə-verə qayıdır. Bağda çoxlu meyvə ağacı və onun bir torosində torovozləri olmuşum. Bu yaz uzaqdan götürilmiş bir ağacı basdırılmışam. Görük böyüyə-böyüyə hansı meyvəni verir.

Ötrəfdəki məşədə canavarlar, ayılar və ayrı-ayrı heyvanlar var. Sözün düzü, mən hələ ayı görməmişəm. Atam cavan olanda birini öldürmüdü. Onun dörüsü (шкура) evdə ondan yadigar qalıb. Ancaq, xüsuson, həm canavarlar, həm də tülkülər (лисы) dağlardan arana düşürlər və tez-tez buralara qonaq golırlar. Mənim sədaqətli itim və tüsəngim var. Onları tez-tez işlətməli oluram. Nəçə-



dəfə onlara atış açmışam. Sohv etmirəməm, bir 5-6 baş öldürmişəm. Dorilərini şəhər qohumlarına hədiyyə vermİŞƏM. Axır vaxt az-az golirlər. Yoxsa qabaq şəhərlər tez-tez bir ev heyvanın sümüklərini görərdik. İndi onların ziyanı böyük deyil. Uşaqlar asudə vaxtlarında burada oynaya-oynaya, meyvələri yeyə-yeyə yiğirlər.

**Упр.14. Заполните пропуски подходящими парами слов, данных ниже.\***  
çəkə-çəkə, qaza-qaza, dalaşa-dalaşa, ağlaya-ağlaya, qəmli-qəmli, çəşa-çəşa, əkə-əko, gəzə-gəzə, cdə-cdə, sakit-sakit.

1.Uşaq ... oturub. Göroşən, o, nə istoyır? 2.Kişi ağacları ... höyətdə boş yer qoymamışdı. 3.O, bütün günü sıqaret ... işləyir. Axı bunun ziyanı böyükdür. 4.Bu uşaqlar həmişə ... oynayırlar. Onlara nə çatmir? 5.Qonşum ... mənə öz dərədlərini danişirdi. 6.Həyacanlı olaraq bu ohvalatı Elçin çox ... danişdi. Həc kim bir şey başa düşmədi. 7.Bütün həyatını son sohvlor ... yaşamışan. Ona görə belə kasib qalmışan. 8.Hirslənmə! Otur ... daniş nə baş verib. 9.Biz ... mağazalara, bazara baş çokdik, sonra evə qayıtdıq. 10.Son bu torpağı ... nə axtarırsan?

## ГРАММАТИКА II

Второе грамматическое правило – это суффиксы -madan, mədən-. Они употребляются для образования отрицательного значения глаголов. Обычно они переводятся на русский язык отрицательными деспричастиями\*\* или деепричастными оборотами – **не сделав**, или **не сделав что-либо**, либо же с помощью **без + существительное**, образованное от этих глаголов

Mən bu adəmi görmədən onu təsvir edə bilməgəm.

*Я этого человека, не увидев, описать не смогу.*

Bu məsələni ona danişmadan bildirdim.

*Я, не рассказав, дал ему знать об этом деле.*

**Упр.15. Чтение и понимание.**

Kamal imtahanda hazırlaşmadan suallara cavab verirdi.

Bu qanunu etiraz etməden qəbul

- Камал на экзамене, не готовясь, отвечал на вопросы.
- Этот закон приняли без возражений

**etdilər**

**Tələbə uzun həkayəni hissələrə -  
bölmədən danışdı.**

**(не возразив).**

**Студент рассказал длинную повесть,  
не разделив на части.**

### **Упр.16.Переведите эти словосочетания.\***


A.1.Ziyan etmədən tüsəngi işlətmək. 2.Səhv buraxımadan məktub yazmaq. 3.zəhmət çökəmədən pul almaq. 4.başa düşmədən danışmaq. 5.etiraz etmədən ayırməq. 6.qərarara gölmədən işə başlamaq. 7.cəzalandırımadan buraxmaq. 8.günah olmadan cəzalandırılmaq. 9.cağırlımadan qonaq getmək.

B. 1.Вынести решение, не доказав. 2.Участвовать в соревнованиях, не подготовившись к ним. 3.Рассказать о событии, не зная его. 4.Делать работу, не запланировав ее. 5.Разделить без возражений. 6.Сделать работу, не получив разрешения. 7.Его, не увидев описать. 8.Дать знать, не написав письма. 9.Найти, не разыскивая. 10.Посетить, не будучи приглашённым.

### **Упр.17.Переведите. Перескажите текст.**

Bir gün biz meşədə gəzə-gəzə kənddən çox uzaqlaşdıq. Orada bir köhnə balaca ovçular evini gördük və gecəni bu evdə qalmalı olduq. Hava çox isti idi və biz heyvanlar haqqında unudaraq qapını bağlamadan yatdıq. Hami şirin-şirin yatırdı. Birdən meşədən bir heyvan səsi goldı. Mən oyandım. "Bu ya ayıdır, ya da canavarlar"- mən fikrloşdım. Dərhal duraraq uşaqları oyatdım. Qapını yavaş-yavaş açdım və evin ətrafına baxdım. Qaladığımız ocaq çoxdan sönmüşdü, heç nə görmək olmurdu. Yenə səs goldı. "Deyəsən ayıdır". Səs gələn tərəfə baxdım, ağacın üstündə ayını gördüm. Balaca qardaşım künclə oturaraq ağlamağa başladı. O birilər qorxa-qorxa monə baxırdılar. Bir az vaxtdan sonra yenə bərk ayı səsi goldı. Mən də qorxdum, yerimdə donub qaldım. Bizim xoş boxtımızdan meşədən gölən səslər uzaqlaşmağa başladı. Mən uşaqları sakitləşdirdim. Sonra komorimlə qapını bərk-bərk bağladım və qardaşımın yanında uzanaraq yatdım.

Səhər tezdən biz evdən çıxdıq. Meşə sakit idi. Ancaq quşlar oxuya-oxuya ağacdan ağaca uçurdu. Od qalamadan evdən gətirdiyimizi meşə meyvələri ilə soyuq-soyuq yedik və evə yola düşdük.



### **Упр.18.Прочтите и переведите текст**

#### **MƏNİM SƏDAQƏTLİ DOSTUM**

Payız idi. Hami dağlardan arana köçmüdü. Biz dağlarda qalıb qoyunları otarırdıq. Bir gün yoldaşlarım qoyunları otarmağa aparmışdilar. Mən isə yemək bişirmək üçün qalmışdım.

Cöldən bir qəribə heyvan səsi eşitdim. Birdən böyük bir



**ayı** otağın içino girdi. Mən çox qorxdum, oturduğum yerdə **dənub** qaldım. Ayı künədə oturub **gah məno**, **gah** da çölə baxırdı. Onun tez-tez çölə baxmağı məni maraqlandırdı.

"İndi məni yeyocok"- mən öz-özümə\* dedim. **Deyəsən**, ayı bu fikirdə deyildi. Onun çölə tez-tez çıxması və qorxmuş hali məni hem sakitleşdirdi, hem də maraqlandırdı. Pəncərədən çölə baxıb gördüm ki, orada bir neçə **canavar** gəzir. Demoli, ayı onlardan qorxub golib otaqda gizlənibmiş. Dərhal divardan asılmış **tüfəngi** götürərək pəncərədən atış açdım. Canavarın biri yıldı, qalanı isə qaçıdı. Ayı məno qorxa-qorxa baxırdı.

Mən tüfəngi yerinə qoydum. Bir neçə armud və bir tiki ot götürüb qonağın qabağına qoydum. Sonra dostlarım üçün yemək bişirməyə başladım. Qonaq mənə baxa-baxa qoyduğum yeməyi yeyirdi. Biz dost olduq.

Axşam düşəndə\* çöldən golon dostlarının səsi ayını narahat etdi. O, qorxa-qorxa çölə baxdı. Oğlanlar içəri girdilər. Onlar ayını görəndə az qaldı ki, qaçışınlar. Mən güldüm: "Qorxmayıñ, dostumuzdur. Sizə bir ziyan etməz." Onlar **gah məno**, **gah** da ayıya baxıb bir az özlərinə goldilar\*, ancaq ayıdan bir az uzaq oturdular.


Mən bu ohvalatı onlara söylədim. Yatanda qapını bir az açıq qoydum ki, bolko ayı otağдан çıxıb getmək istədi. Ancaq o, hətta heç qapıya da baxmadı. Qapımı bağladıñ. Ocağın bir tərosində ayı, o biri tərosində isə biz yatdıq. Səhər qonaq çıxıb getdi, ancaq bizi unutmadı. Hər iki-üç gündən sonra golib geconi bizdə qonaq qalırdı. Biz bir **kəmər qayırib** ayının boynuna bağladıq ki, ov zamanı onu tanıyaq.

Qiş yaxınlaşındı. Biz arana qayıdırırdıq. Dağ evimizi **terk edəndə**, bizim dostumuz da bizimlə getdi. Ancaq arana yaxınlaşanda o, oturub nə qədər bizi görmək olurdu **qəmli-qəmli** baxırdı.

O gündən sonra çox vaxt keçdi. Bir yay günü yenə dağlara gedəndə yolumuz homin yerdən keçirdi. Bərk yağış yağırırdı. Yağış dayananadək mən həmin evə girdim. İçəridə sümüklər və homin kəmər var idi. Sümüklərin üstündə kəməri görəndə, mən hor şeyi başa düşdüm. Beləliklə mənim sodaqətlə dostum olmuşdum. Bunu görəkən mən **dözə** bilmədim, ağladım. Sonra çöldə bir yer qazib sümükləri basdırıldım. Kəməri isə yadiqar saxladım.

**Примечание:** öz-özümə dedim - сказал я сам себе;

Axşam düşəndə - когда наступил вечер;  
özlərinə goldilar - пришли в себя;



### **Упр.19.Переведите предложения и найдите их в тексте для сверки.**

1.Гость сл, глядя на меня. 2.Все спустились с гор в долину. 3.Шёл сильный дождь, 4.А я остался готовить еду. 5.Таким образом, мой верный друг умер. 6.Его частые взгляды на дверь заинтересовали меня. 7.Один из волков упал, остальные убежали. 8.Он смотрел за дверь со страхом. 9.Когда они увидели медведя, они чуть не убежали. 10.Он даже не смотрел на дверь. 11.Посмотрев за окно, я увидел, что несколько волков двигались вокруг. 12.Но ремень я оставил на память. 13.Зима приближалась. 14.Много времени прошло с того дня.15.Утром гость ушёл, но нас не забывал.

### **Упр.20.Ответьте на вопросы к тексту.**

1.Hamı haraya köçürdü? 2.Onlar niyə dağlarda qalmışdılar? 3.O, kimin üçün yemək bişirirdi? 4.O, nə eşitdi? 5.Otağa kim girdi? 6.Ayi otağa girib nə edirdi? 7.Onu həm sakitleşdirən, həm də maraqlandıran nə oldu? 8.Oğlan canavarları çöldə göründə nə etdi? 9.O tüsəngi asılı qonağın qabağına nə qoydu? 10.Qonaq necə yeyirdi? 11.Axşam düşəndə ayını nə narahat etdi? 12.Onlar ayını göründə az qaldı ki, nə etsinlər? 13.Evdə qalan oğlan dostlarına nə dedi? 14.Onlar necə oturdular? 15.Oğlan dostlarına nə söylədi? 16.Oğlan niyə qapını bağlamadı? 17.Onlar necə yatdılar? 18.Səhər qonaq nə etdi? 19.Ayi onlara nə vaxt baş çökirdi? 20.Oğlanlar niyə kəmər qayırdılar? 21.Onlar niyə arana qayırdılar? 22.Onlar evi tərk edəndə ayı nə etdi? 23.Onların yolu nə vaxt həmin yerdən kecirdi? 24.Hava necə idi? 25.Yağış dayananadək oğlan haraya gəldi? 26.O, evdə nə gördü? 27.Oğlan nəyi başa düşdü? 28.Sümük və kəməri görərək oğlan nə etdi?

### **Упр.21.Исправьте ошибочные утверждения. Начинайте с: “Bağışlayın məni, ancaq siz (bir qədər, heç) düz demirsiz (bu düz deyil). Məncə...”**

1.Payız idi. Hamı quşlar kimi isti ölkələrə köçürdü. Dağlarda heç kim qalmırı. 2.Birdən oğlan çöldən musiqi səsini eşitdi. Adamlar evo toy kecirməyo girdilər. 3.Ayi çöldəki canavarları evə çağırırdı. 4.Oğlan tüsəngi götürüb ayını öldürdü. 5.Oğlan ayı ilə dost olub onu toya apardı. 6.Axşam oğlanın dostları golib ayı ilə oynamağa başladılar. 7.Yatanda onlar ayını çölə çıxardılar. Canavarlar onu yedilər. 8.Ayi bir də göləndə oğlan onu evə buraxımadı. 9.Qış göləndə oğlan onu kondə aparırdı. Ancaq ayı qaçırdı. 10.Yenə dağlara gedəndə oğlan gördü ki, ayı bütün ailəsini oraya götürüb və orada yaşayırlar.

### **Упр.22.Найдите отрывки, указанные планом, прочтите их и перескажите сначала на русском, затем на азербайджанском.**

1.Evə qonaq gəldi. 2.Ayının qorxusu. 3.Oğlan ayı ilə dost olur. 4.Dostların gəlməsi. 5.Ayi onları unutmur. 6.Uşaqların köçməsi. 7.Yadigar.

### **Упр.23.Перескажите рассказ кратко и подробно.**

### **Упр.24.Расскажите о похожих событиях, которые вы видели или слышали.**

### **Ключи к упражнениям:**

### **Упр.8.Найдите предложения, к которым подходят, данные ниже.**

A. 1-6. Yadigar. 2-2.Basdırmışan. 3-11. Həm..... həm də 4-3.Hədiyyə.

5-7. Donmuşdu. 6-4.Sakitləşdi. 7-10.okməkə. 8-5.Dözə. 9-1.yola saldıq.  
10-8.Qəmlisən. 11-9. Ağladırdılar.  
B. 1-2.tamamilə. 2-10.kəmərim. 3-3.bölünmür. 4-8.tərk etmişən. 5-4.deyosən. 6-11.Aynı. 7-5.ziyani. 8-1.Etirazınız. 9-6.səhv. 10-9.atəşdən. 11-7.ağlasan. 12-12.ölə-ölə.

**Упр.14. Заполните пропуски подходящими словосочетаниями, данными ниже.**

3.çəkə-çəkə, 10.qaza-qaza, 4.dalaşa-dalaşa, 1.ağlaya-ağlaya, 5.qəmli-qəmli,  
6.çaşa-çaşa, 2.əkə-əkə, 9.gəzə-gozə, 7.cdə-cdə, 8.sakit-sakit.

**Упр. 16. Переведите данные словосочетания.**

A.1. Пользоваться оружием, не принося вреда. Написать письмо, не допустив ошибки. 3.Получать деньги, не заработав. 4.Не поняв, разговаривать. 5.Разделить без возражений. 6.Начать работать, не приняв решения. 7.Отпустить, не наказав. 8.Быть наказанным, не будучи виноватым. 9.Прийти в гости, не будучи приглашённым

B.1.Sübut etmədən qərara gəlmək. 2.Hazırlaşmadan yarışlarda iştirak etmək. 3.Bilmədən hadisə haqqında danışmaq. 4.İşi planlaşdırmadan etmək. 5.Başa salmadan soruşmaq. 6.İcazə almadan işi etmək. 7.Onu görmədən təsvir etmək. 8.Məktub yazmadan bildirmək. 9.Axtarmadan tapmaq. 10.Hesablamadan ərzəğı bölmək.

# УРОК 34

**Союзные (соединительные) суффиксы  
-(y)arkan<sup>2</sup>- -dıqda<sup>4</sup>- , -(y)inca<sup>4</sup>- , -dıqca<sup>4</sup>-.**

## Активный словарь



Спина  
kürək



верблюд  
dəvə c.n.



тень  
kölgə c.n.



погонщик верблюдов  
dovoçi



хвост  
quugıq c.n.



толкать  
itoləmək n.



поднимать  
qaldırmaq n.



пустыня  
səhra c.n.



сокол  
qırımtaç



осёл  
çşşök



колодец  
quyu c.n.



сила  
güc



выток  
yük



верёвка  
ip

(раз)решать- holl etmək n

между/среди- arasında

слово - söz c.n.

посвящать - hösr etmək n.

(вы)гнать - qovmaq n

цена- qiymət c.n.

опираться(ся) - söykə(n)mək n.

охладить - soyumaq

хитрый - bic

выполнять - yetirnə yetirmək n.

бить/ударить - vurmaq n.

греть - isitmək n

организовывать - təşkil etmək n . уменьшать - azalmaq n.

зарабатывать- qazanmaq n. . плевать - tüpürmək

Прим.: 1.Qiymət – цена, стоимость. 2.Söz – слово, информация, слух

~ vətmək - ценить, ~ olmaq(sözüm var) –Хочу что-то сказать  
оценчивать sözün nədir? - Что ты хочешь сказать?

**Выражения:** Can vətmək - умирать

Əldən düşmək – быть очень усталым

Axı - Видишь ли, ты знаешь, (здесь) в конце концов

## Введение и закрепление новых слов

**Упр.1.Прочтите слова и их эквиваленты.**

**Упр.2.Переведите.**

a)qazanmaq, kölgə, qurumaq, güc, səhra, isitmək, yük, itoləmək, qaldırmaq, qiymət, söykə(n)mək, dəvə, tüpürmək, quyu, yetirnə yetirmək, vurmaq, söz,

təşkil etmək, azaltmaq, əldən düşmək, quyruq, qovmaq, eşşək, ip, həsr etmək, soyumaq, sözün nədir?, dəvəçi, bic, kürək, həll etmək, arasında, can vermək.

б) зарабатывать, тень, сохнуть, сила, умирать, пустыня, греть, выюк, цена, толкать, поднимать, верблюд, опирать(ся), плевать, колодец, быть очень усталым, выполнять, бить/ударить, слово, уменьшать, организовывать, осёл, хвост, (вы)гнать, верёвка, охладеть, оценивать, хитрый, спина, (раз)решать, погонщик верблюдов, между/среди, посвящать, что ты хочешь сказать.

a)isitmək, yük, dəvəçi, türpütmək, quyu, үcrinə yetirmək, eşşək, ip, həsr etmək, kürək, həll etmək, arasında, qurumaq, güc, sohra, qaldırmaq, qıymət, söykmək, dəvə, azaltmaq, quyruq, qovmaq, soyumaq, bic, qazanmaq, kölgə, itələmək, vurmaq, söz, təşkil etmək, sözün nədir, qıymət vermək, can vermək, qaldırmaq.

б) пустыня, греть, колодец, выполнять, бить/ударить, осёл, верёвка, спина, (раз)решать, между/среди, посвящать, верблюд, тень, сохнуть, сила, цена, что ты хочешь сказать?, опирать(ся), плевать, уменьшать, хвост, (вы)гнать, хитрый, умирать, выюк, толкать, слово, погонщик верблюдов, поднимать, организовывать, зарабатывать, охладеть, быть очень усталым, сохнуть.

### Упр.3. Найдите эквиваленты слов.

зарабатывать - dəvəçi  
бить/ударить- qazanmaq  
погон. верблю. - azaltmaq  
(раз)решать- vurmaq  
уменьшать - həll etmək

толкать - qaldırməq  
поднимать- qırgımaq  
колодец - itələmək  
сохнуть - soyumaq  
охладить - quyu

тень - səhra  
пустыня - ip  
хвост - kölgə  
осёл - quyruq  
верёвка - eşşək

между/среди- söykə(n)mək  
посвящать - arasında  
опирать(ся) - təşkil etmək  
выполнять - həsr etmək  
организов. - үcrinə yetirmək

верблюд - qıymət  
цена- türpütmək  
плевать - isitmək  
(вы)гнать - dəvə  
греть - qovmaq

слово - bic  
сила – söz  
хитрый - yük  
спина - güc  
выюк - kürək

### Упр.4. Найдите недостающие значения.

уменьшать - həll etmək  
зарабатывать -  
бить/ударить- qazanmaq  
погон. верблю. -  
(раз)решать-  
посвящать -  
опирать(ся) -  
межлу/среди-  
организов. - үcrinə yetirmək  
выполнять - həsr etmək

охладить -  
толкать -  
поднимть-  
колодец - itələmək  
сохнуть - soyumaq

верёвка - eşşək  
тень -  
пустыня -  
хвост -  
осёл - quyruq

посвящать -  
опирать(ся) -  
межлу/среди-  
организов. - үcrinə yetirmək  
выполнять - həsr etmək

цена- türpütmək  
плевать - isitmək  
верблюд -  
греть -  
(вы)гнать -

сила – söz  
хитрый - yük  
слово  
выюк -  
спина - güc

## Упр.5. Расположите слова, согласно русскому алфавиту их значений.


qazanmaq	qırımaq	qovmaq	kölgo	yük	dəvə
həsr etmək	soyumaq	isitmək	dəvəçi	güt	bic
yerinə yecitmək	vurmaq	qaldırmaq	qiymət	səhra	söz
təşkil etmək	azaltmaq	həll etmək	arasında	quyruq	ip
söykənmək	tüpünmək	itələmək	cəşək	kürök	quyu

## Упр.6. Замените подчёркнутые слова словами, данными в скобках.


1. Mən orada çox(мало) pul qazana bileğəm (вы, он, они – в Баку, заграницей, во дворе, в деревне – организовать выставку, найти осла, выкопать новый колодец, продать ишака за высокую цену, уменьшить груз(выюк), выполнить свой долг). 2. Biz karvanı yola salandan sonra bazar tərk etdik (они, я, он – машину, гостей, пассажиров – до, как только – выполнил остальные дела, сел в тени отдохнуть, взял воду из колодца попить, подогрел свою еду и съел её, сел на осла и поехал домой, занес двери, вернулся домой). 3. Mən çəşəyi (баранов) cölə otarmağa qovdum (он, мы, они – взяли верёвку и привязали осла к дереву; положили слишком много груза(выюк) на осла, а потом нам пришлось уменьшить его; продали баранов за высокую цену; разделили груз между двумя ослами; сели на землю, опёршись о стену). 4. Dəvəçi çox bic adam idı (он, хозяин каравана, колодец, цена – добрый, строгий, тяжёлый, лёгкий, глубокий, мелкий, высокий). 5. Dəvəçi yükü qaldıraraq dəvənin üstünə qoydu (отец, рабочий – подогрели еду, толкнули стол к окну, замёрзли(охладели), посвятил свою жизнь путешествиями в пустынях, вытащил сухой хлеб и съел его, выкопал глубокий колодец, поднял ребёнка на верблюда).

## Упр.7. Откройте скобки и переведите текст. Поставьте вопросы и ответьте на них. Перескажите текст.

Məhəmmədin qoyunlar və camışdan başqa bir at, (верблюд) və (осёл) var olmuş.



Kənddə o, varlıkların (среди) уахşı pul (зарабатывающий) kişilərdən olmuş. Ancaq o, xüsusən (осёл) çox istifadə edirmiş. (Осёл) də ondan çox inciyirdi. Çünkü atı cıdır üçün saxlayırdı, ona yaxşı yem verirdi, yuyurdu, təmizləyirdi. (Верблюд) də yaxşı saxlayırdı. Ona görə ki, onu qonşuların (верблюды) ilə bir



karvan (организовав), müxtəlif satılmalı şeylərlə (пустыни) uzaq yer

göndərirdi. (Осла) catanda isə, onu hər gün səhərdən axşama kimi işlədirdi. Bunun ağır (вьюк) az idi, üstəlik ya özü, ya da oğullarından biri üstünə minirdi və bütün yolu (битъём) (гнал). Düzdür, (осёл) çox inciyirdi, ancaq hər şeyi (выполнял).

Lakin bu (осёл) də adı (ослом) deyilmiş, (хитрый) imiş. Bir gün axşam işdən sonra Məhəmməd onu (верёвкой) ilo (в тени) ağaca bağlayıb evə girir. Arvadı ona yaxınlaşıb deyir ki, yeməyə hər şey hazırlıdı, ancaq çörök qurtarıb, almaq lazımdır. O xörəyi isidənədək, qoy, Teymur-oğlun (на осла) minib getsin gətirsin. Axtı, çörökçi çox uzaqda yaşayırıdı. Həyotə çıxıb görürər ki, (осёл) dayanan yerdə uzanıb. Bolkə ölüb? Yox. Başını (подняв) onlara baxdı və yeno torpağa qoydu. Golib nə qədər (быют, толкают), çalışırlar ki, o, qalxın, durmur. Lap (очень устали). Eşək dözürdü fikirləşərək: "Yoldakından çox (не набывают) ki". (Из колодца) su çıxarıb üstüno tökdüler - durmur ki, durmur. Başını yaş gözləri ilə (подняв) yero qoyur, (его хвост) (подняв) "Yox" göstərir. Deyəsən, xəstolənib. Qorara gəldilər ki, (осла) mal həkiminə /ветеринар/ aparsınlar, axşam yeməyini də çörəksiz yedilər.

Səhər açılır. Görürər ki, (осла) bodəni bir qədər (охладело), ancaq ölməyib. İndi onu necə aparaq? Axtı, (верблюд) (в пустынях) soyahotdədir. Burada olsayıda (на осла) üstünə (плюнув) keçərdi. Qalır at. At (крепкий) heyvandır. Ancaq mən onu belində eşşoyi gozditmək üçün saxlamıram ki! Beləliklə Məhəmməd bütün günü (ослу) (посвящает). Bütün ailə kişilərin (силами) ilə onu (подняв) arabaya /телега/ qoyurlar və atla onu mal həkiminə aparırlar. O da bir uzaq kənddə yaşayırıdı. (Осёл) iso arabada uzanıb öz-özünə gülürdü. Belə ki, bü dəfə gülməkdən onun gözləri yaş idi.

#### Упр.8. Найдите предложения, к которым подходят данные слова.\*

- A. 1.qiymət vermir. 2.kolgəsində, söykəyib. 3. azaltsın. 4.qovdular. 5.itələyib. 6.söz. 7.teşkil edilmişdi. 8.qurusun. 9.həsr ctmışdı. 10.səhralarda. 11.quyuya.  
1.Ənam paltarı yuyub ipə asmışdı . . . . 2.Lap əldən düşmüşdüm. Ağacın ... kürəyimi ağaca ... oturdum. 3.Müdir qapını ... otağa daxil oldu. 4.Hər şeyi yaxşı yerinə yetirsem də, heç kim buna . . . . 5.Pis işləməyinə görə onu işdən . . . . 6.Səyahətə getmək üçün hər şey . . . . 7.Şair anasına bir neçə şer . . . . 8.Tüpürmə . . . , su lazım olar. 9.Adəton dəvələri . . . işlədirler. 10. Atasını belə pis halda görəndə Vaqif ağladı, bir . . . deyə bilmədi. 11. Kişi çox kök idi. Qorara gəldi ki, yeməyini bir az . . . və idmanla məşğul olsun.

B. 1.güçüm. 2.qurumayıb. 3.aramızda. 4.yükün, azaldın. 5.quyruğunu. 6.isidib. 7.bicom. 8.həll cdə. 9.qazandın. 10-6.soyuyar. 11-8.dəvəçi.

1.Sən bu kobud sozləri deməklə nə . . . ? 2.Kamil, girmə içəri: döşəmoni yumuşam, hölə . . . . 3.Eşək bu yükə 10 m. gedib yixılacaq və . . . altındaca



xa-xa

(прямо под ним) can verib ölocök. Onun yükünü ... . 4. Özümüzlo bışmiş xörök götürdüük ki, dağda ... yeyörik. 5. Ata, gol mənə kömək et. Mən bu məsoləni ... ... bilmirəm. 6. Həmid, gol xörəyini isti-isti yc, yoxsa ... . 7. Qoy bu məsolə bizim ... qalsın, heç kim bilməsin. 8. ... dəvələri kölgədə qoyub karvansaraya keçdi. 9. Daha mənim ... yoxdur. Lap əldən düşdüm. Gəl, qalanı sabah edək. 10. Həyətə çıxanda itim ... oynada-oynada mənim yanına qaçı. 11. Deyirsən o bıcdır? Qorxma! Mən ondan da ... .

#### Упр.9. Придумайте ситуации, пользуясь данными группами слов.

1. qoyunlar, çöl, qovmaq, ağaç, kölgə, oturmaq, xörök, isitmək, dəvə karvanı, keçmək, dəvəçi, yük, göstərmək, satmaq, qazanmaq.
2. dəvəçi, karvan, aparmaq, səhra, keçmək, ölkə, çatmaq, kənd, bazar, təşkil etmək, qazanmaq, az olmaq, tüpürmək, əldən düşmək, kölgə, istirahət etmək.
3. İsləmək, eşşək, ağır, vurmaq, itələmək, dözo bilməmək, tüpürmək, getmək, sahib, kobud-kobud, danışmaq, azaltmaq, iş, qovmaq.
4. Dəvə, yük, gətirmək, satmaq, ip, ağaç, kölgə, bağlamaq, gözləmək, qiymət, azaltmaq, qazanmaq, almaq, pul, gizləmək, qaçmaq, uyxılmaq, tutmaq.

#### Упр.10. Найдите эквиваленты предложений (туда и обратно). Выучите.

- |                                       |                                 |
|---------------------------------------|---------------------------------|
| Я сидел, опёршись о дерево.           | Onun işini azaltmaq lazımdır.   |
| Давай покушаем в тени дерева.         | Biz qazandığımız pulu böldük.   |
| Его работу надо уменьшить.            | Onu işdən qovdular.             |
| Его выгнали с работы.                 | Mən ağaca söykənib oturmuşdım.  |
| Это платье очень дорогое.             | O, bu məseləni qaldırmalı oldu. |
| Мы поделили заработанные деньги.      | Gəl ağaçın kölgəsində yeyək.    |
| Этот рассказ был повящён детям.       | Dəvəçi çox bic adamdır.         |
| Ему пришлось поднять этот вопрос.     | Bu sözü mən Elçindən eşitmışım. |
| Погонец. верблю. очень хитрый человек | Bu nağıl uşaqlara həsr edilib.  |
| Я слышал это сообщение от Эльчина.    | Bu paltar çox bahadır.          |

#### Упр.11. Переведите. Инсценируйте диалог.\*

1. - Мама, что есть покушать? Я такой голодный.  
- Да, есть. Но ты должен подогреть его. Я сварила утром суп, но он остыв.
- Я хочу увидеть своих друзей, но у меня спина болит. Что мне делать?
- Никуда не ходи.

#### 2. Хозяин каравана – ХК; погонщик верблюдов – П.

**ХК** – Я хочу организовать большой караван для

поездки на другую сторону пустыни. У меня  
много вещей для продажи. Верблюды уже  
достаточно отдохнули, и, я думаю, они готовы  
пойти в дальнюю дорогу. Груз тоже готов.

**П** - Ну, я тоже готов. Когда вы хотите, чтобы я  
отправился?

**ХК** – Возьми пару погонщиков с собой в помощь. Организуй  
разделение груза между верблюдами и отправляйся.

Продай вещи за цену, которую я тебе скажу

**П** - Что я должен купить на заработанные там деньги?



**ХК – Не возвращайся, не продав все. Если ты сделаешь все,**

**что я сказал, купи дорогую**

**одежду и чайные и обеденные**

**сервизы (dəstləri). Не гони**

**быстро верблюдов. Я знаю, ты**

**никогда не бываешь животных. По**

**дороге назад уменьши их груз.**

Пусть они хорошо отдохнут в тени около озёр или колодцев в пустыне. Посвяти все свои силы и время этой работе. Я оценю это.



## ГРАММАТИКА 1

Подобно временному союзному суффиксу -(y)anda<sup>2</sup>-(когда) имеются еще два суффикса этого значения для выражения образа самого действия. Это – суффиксы -(y)arkən<sup>2</sup>- и -dikdə<sup>4</sup>- . Например:

1.-(y)anda<sup>2</sup>;- Mən cəşoyı vuranda o qaçırdı.- **Когда я был осла, он бежал общее утверждение, факт**

2.-(y)arkən<sup>2</sup>;- Mən cəşoyı vurarkən o qaçırdı.-**По мере того как я был осла, он продолженное действие, в процессе** бежал.

-dikdə<sup>4</sup>;- Mən cəşoyı vurdıqda o baxdı, sonra iso qaçdı.-

**Когда я ударил осла, он посмотрел (на меня), потом побежал  
Как бы небольшой шаг назад от момента действия**

В большинстве случаев эти суффиксы взаимозаменяемы, завися от того, как говорящий хочет представить это действие.

Их грамматическое значение одно и то же -.-(y)anda<sup>2</sup>- когда

### Упр.12. Чтение и понимание.

Mən meşeyə gcdəndə ağacların arasında bir heyvan gördüm

Mən meşeyə gcdərkən dostuyla rast gəldim

Mən meşeyə gctdikdə istirahət üçün küreyimi ağaca söykəyib onun . kölgəsində oturdum

- Когда я пошёл в лес, я увидел среди деревьев какое-то животное

- Когда я шёл в лес, я встретил своего друга

- Когда я пошел в лес, я, чтобы отдохнуть, сел в тени, прислонившись спиной к дереву.

### Упр.13. Дайте этим глаголам три формы значения союза “когда”.

Греть, опираться, гнать, организовывать, посвящать, сохнуть, зарабатывать, поднимать, плевать, бить, уменьшать, решать, оценивать, толкать.

### Упр.14. Переведите.

1.Dəvəçi dəvənin yükünü azaldarkən (azaldanda) çay servizini yergə salıb sindirdi. 2. Uşaq kitabı aqdıqda şəkilləri görüb maraqla oxumağa başladı. 3.Yüki dəvonin üstünə qaldıranda (qaldırarkən) mon yixildim. 4.Bu məsoloni həll edərkən tələbo səhv edib. 5.Satıcılar qazandığı pulu aralarında bölündə dalaşdırılar. 6.Müdir sözünü dedikdə işçilərə baxıb sözünə davam etdi. 7.Leyla yaş paşları ipə asarkon mənimlə danışındı. 8.Xöröyim soyuduqda dadını itirmişdi.

9.Onun kürayı ağrıyanda o, bir qəribə dərmanla ağrısını kəsirdi. 10.Səhranı keçərkən karvan öz yolunda olan gölün yanında dayandı və su içib ağacların kölgəsində istirahət edirdi. 11.Əldən düşmüş dəvəçilər də oturmuş dəvələrə söykənərök söhbət edirdilər. 12.Sən Elşərəla dalaşarkən onu hərk itələdin. O da yuxılanda başını zədələyib.

### Упр.15.Переведите на азербайджанский язык.\*

Когда мы сдавали экзамены, Зейнаб села между мной и Октаем. Там была организована группа преподавателей, чтобы раздавать тесты и отвечать на вопросы. Когда Зейнаб не могла решить задачу, ее друзья очень тихо помогали ей. Когда учителя видели такое, они отбирали работы и выгнали несколько студентов. Когда Зейнаб решила большинство половины вопросов, оставалось задач, до конца экзамена оставалось мало времени . Она уже очень устала думать. Когда она посмотрела на своих друзей, она увидела, что они очень заняты своими работами. Зейнаб почувствовала себя плохо, когда подумала, что она не сможет пройти тест. Наконец, когда экзамен пришёл к концу, учителя собрали все работы. Когда учитель собирали работы, они желали студентам успехов.



### Упр.16.Ответьте на вопросы. Давайте полные ответы.

1.Yay (payız, yaz, qış) geləndə sən nə edəcəksən? - (я, он, мы, они – выйду в отпуск, буду ходить на пляжи, посвяшу свое время написанию романа, буду путешествовать на верблюдах в пустыне, выкопаю колодец во дворе, пасти овец на ишаке, кушать свою еду в тени, снижу цены на одежду в магазине, зарабатывать деньги в России, заниматься зимним спортом, организую своих друзей собирать фрукты, решать задачи, чтобы подготовиться к экзаменам).

2.Sən (o, sənin dostun) məktubu yazarkən nə yazacaqsan? - ( о моей жизни в Баку, о ценах на продукты здесь, о своем зимнем отпуске, о моих путешествиях по пустыням на верблюде, о том, как я зарабатываю деньги, как я организовал большой рынок, как я привязал хвост моего ишака к дереву, как я выполнял свои сыновние обязанности).

3.Sən işə gətdikdə nə fikirləşirsən? - (он – как оттуда убежать, что я скажу своему боссу, как выполнить это трудное задание, сколько я заработаю в этом месяце, какой подарок я куплю для моей жены(мужа) после работы, я опять очень устану в конце).

## ГРАММАТИКА II

Последним пунктом грамматики в нашей работе являются суффиксы - 1.(y)incə<sup>4</sup>, 2.diqçə<sup>4</sup>-, которые означают

**1.- а) завершение действия – к моменту законченности главного действия:**

Sən otaqları təmizləyincə (=təmizləyənədək) palтарlar quruyar.  
Пока ты уберёшь комнаты, одежда высохнет

Sən pulunu qaytarınca (= qaytaranadək) mən nə edim? -

Что мне делать, пока ты вернёшь деньги?

Действия в этой функции не изменяется по лицам, числам и падежам.

Основное действие предложения, вполне естественно, ассоциируется с будущим временем.

**б) скорее чем что-то делать/ вместо того, чтобы что-то делать**

Maşın alıncá, sən öz oğluna mənzil al-

Чем покупать машину, (лучше) купи своему сыну квартиру,

Bu pula ayaqqablarını təmir edince təzələrini almaq olar.

Чем ремонтировать эти туфли, на эти деньги можно купить новые.

Это значение в большинстве случаев выражается также неопределенной формой глагола в Исходном падеже (dan<sup>2</sup>) + sa<sup>2</sup>(чем)

Burada boş-boş danişmaq-dan-sa (danişinca) get dərslərini cle. (1)

Чем здесь попусту разговаривать, (лучше)\_иди и делай свои уроки,

Burada boş-boş danişmaq-dansa (danişinca) sən dörslərini cdə bilərsən (-ərdin).

Чем здесь попусту разговаривать, ты мог бы (с)делать свои уроки, (2)

После глаголов в этой функции могут употребляться (1) Повелительное наклонение, (2) Нереальное в настоящем и прошедшем Условное наклонение

**2.- dıqca<sup>4</sup>** - придаёт действиям значение - чем больше..., по мере того, как Pul qazandıqca mənim planlarım da böyüür(dü-ürdü-yüb-müşdü-yər-yəcək).

Чем больше я зарабатываю, тем больше растут мои планы.

Глаголы в этой функции не изменяются по лицам, числам, падежам и временам. В то же время основное действие может быть в любом грамматическом времени.

## Упр.17. Чтение и понимание.

1. а) Ağa, sən karvani göndər gelsin.

- Хозяин, ты пришли караван.

O, səhrəni keçinçə mən burada şçylərini

Пока он перейдёт пустыню, я здесь

satmaq üçün hər şeyi təşkil edərəm.

всё организую для продажи вещей

Müdir gedib vağzala xərciləri qarşılıyınca -Пока шеф пойдёт на вокзал и  
biz mehmanxanada onlar üçün qalmağa встретит иностранцев, мы в гостинице  
yer düzəldərik. для них оставаться места закажем.

Sən bu ağacları basdırınca mən su gətirib - Пока ты посадишь эти деревья,  
onları sulayaram. я принесу воды и полью их.

(Вместо того, чтобы здесь...)

б) Burada küləkdə oturub donunca (donmaq- Чем здесь сидеть и мёрзнуть на

dansa) get otaqda bir stekan çay iç ve pəncərədən bax. Mənəcə Sona bu gün gəlməyəcək.

Atana yalvarınca (yalvarmaqdansa) sən özün pul qazanıb maşın ala bilordin.

2. Ağladıqca mən başa düşürdüm ki, ağlamağın xeyti yoxdur.  
Həyvanları qovduqca mən evdən uzaqlaşırdım

ветру, иди в комнату, выпей стакан чая и смотри с окна. По-моему, Соня сегодня не придёт  
- Чем (вместо того, чтобы) умолять отца, ты мог бы сам, заработав деньги, купить себе машину.

- Чем больше я плакал, тем больше понимал, что плакать бесполезно.  
Чем больше я гнал скот, тем больше отдалялся от дома.

#### Упр.18. Переведите данные словосочетания.\* Дайте два варианта:

*Gəlinça - galənədək (cas)*

Пока ты организуешь путешествие; пока ты не придёшь; к тому времени, когда ты поднимешь груз на 4-й этаж; пока рабочие выкопают колодец; пока они не приведут верблюда; пока их одежда не высохнет; пока не падёт сюда тень; пока погода не похолодеет; пока ты решишь задачу; к тому времени, когда они организуют представление.

#### Упр.19. Перефразируйте предложения, употребляя – (y)inçə. Произнесите оба варианта.

Пример: Uşağı vurmaq yerinə ona şirin söz de.

Uşağı vurunca (vurmaqdansa) ona şirin söz de.

1.Sən seriala baxmaq yerinə həyətdəki ağaclarla su ver. 2.Siz aranızda dalaşmaq yerinə məhrəban söhbət etseydiz, yaxşı olardı. 3.Qoy o, pul qazanmaq yerinə hörmət qazansın. 4.Sən dəvənin üstünə ağır yük qoymaq yerinə yarısını eşşəyin üstünə qoy. 5.Sən biclik edib yalan danışmaq yerinə düz danışsaydın sənİN günahını bağışlayardılar. 6.Mən istərdim ki, küçələrdə adı ağacları əkmək yerinə meyvə ağaclarını öksinlər. 7.Sən şalvarını iplə bağlamaq yerinə özünə bir kəmər al. 8.Sən eşşəyi vurmaq yerinə ona su, yemək ver. 9.Stolu itələmək yerinə qardaşınla onu qaldırıb ortaya qoyn. 10.Dalaşılıq gücünü göstərmək yerinə sənə nə lazımdır.


#### Упр.20. Переведите.

1.Mağaza müdürü ərzagın qiymətlərini qaldırdıqca alicilar da azalırdı. 2.Yazıq eşşək ağır yükü apardıqca əldən düşürdü. 3.Quyunu qazdıqca su çoxalırdı. 4.Bu işi yerinə yetirdikcə işçilərin zəhmət haqqları da artırdı. 5.Idmanla məşğul olduqca oğlan yarışlarda böyük uğurlar qazanırdı. 6.Aılədə problemlər artıqca ailə həyatı soyuyur. 7.Kitab oxuduqca uşaqlar çox şey öyrənilərlər. 8.Müdir hörmət qazandıqca işçilərin məsələlərini hörmətlə həll edirdi. 9.Maşından istifadə etdikcə mən onu sürməyi yaxşı öyrəndim. 10.Çayda su azalıqca biz körpüdən istifadə etmədən onu asan keçə bilirdik.

#### Упр.21. Переведите на азербайджанский язык.\*

Когда я пришёл домой, я, не сняв рабочую одежду, пошёл на кухню посмотреть, что мать сварила. Мать в это время работала во дворе. Она

сказала, что, пока я разденусь, она придет и приготовит мне еду. Я пошел, разделся и к тому времени, как я умылся и вошел в комнату, мать уже была там, и моя еда была готова. Когда я садился на стул, запах мясного супа поднял мой аппетит. Кушая суп, я разговаривал с матерью. Я сказал, что на заводе организовали спортивный клуб, и меня приняли в волейбольную



команду. Теперь я должен часть своего свободного времени посвятить спорту.

Когда отец услышал это, он рассердился. “А кто мне будет помогать работать с деревьями и животными?” – “Не бойся! Я помогу тебе” – Я встал, не закончив еду, и пошел во двор заняться животными. Пока я выходил из комнаты, мать, посмотрев на отца, сказала: “С течением (ходом) времени ты становишься все грубее, Али. Его занятие спортом раз или два в неделю не принесет тебе вреда. Пока он будет приходить, я могу помочь тебе.”.

## Упр.22.Прочтите и переведите текст.

### DƏVƏÇİ

Dəvəçi can verirdi. Evdən uzaq, səhranın ortasında, quyu üstündəki ağacın kölgəsində. Düz üç gün idи ki, bədəni bərk qızdırıldı. Gah soyuyur, gah da istidən dili-dodağı quruyurdu. Yaziq dəvə lap oldən düşmüşdü. Dəvənin sahibinə yazılı golirdi. Ancaq ona gücü catırdı ki, tez-tez ağızını su ilə dolduraraq sahibin üzünə tökürdü. Axi neçə illər bir yerdə sohraları gəzərkən, ölkədən ölkəyə keçmişdilər. Hava pis olanda dəvə yero uzanırmış, sahibi isə onun yanında, onu ölüməndən qurtararmışdı....

Axşam yaxınlaşdıqda ağacın kölgəsi yerini döyişmişdi. Dəvəçinin üzünə gün düşürdü. Bunu hiss edən dəvə sahibinin üstünə uzandığı xalçadan tutaraq, aparıb



kölgə düşən yero getirdi. Sahibinə kömək etdi ki, o, küroyını ağaca söykəsin. Dəvəçi əli ilə dəvəni yaxına çağırıldı. Dəvə yaxınlaşaraq dəvəçinin yanında uzandı.

-Deyəsən, ölürməm, göl halallaşaq\*.

Dəvə başını qaldıraraq, sahibin üzünə baxdı. Dəvəçi gördü ki, heyvanın gözleri yaş olmuşdu, az qalır ki, adam kimi ağlasın.

-Soni çox incitmişəm. Elə vaxt olub ki, üstüne iki dəvonin yükünü qoymuşam, üstəlik özüm də belinə minmişəm. Gecələr də sənə rahatlıq verməmişəm. İncimə, ayrı cür edə bilmirdim. Ailəmi saxlamaq üçün çorok qazanmalı idim. Elə bilirsən mən özüm zəhmət çəkmirəm? Elə bilirsən evdə arvad-uşağıın yanında rahat oturmaq istəmirəm? Mən səndən çox razıyam. Sən olmasaydın, biz ac qalib olərdik. Hər şeyi yerinə yetirmisən. Bilirəm, sənə ağır söz deyərək, incitmişəm, hərdən bir də vurmuşəm. Bununla belə son heç nə etməmişən, hər şeyə dözmüşən. Ancaq bir dəfə sən doğrudan da hirsəldindin. Məni qabağına salıb qovdun, az qaldın ki, öldürəson. Ancaq qovduqca mənə yazığın gəlirdi. Dayandın, üzümə tüpürərək sakitləşdin. İndi deyəsən, axırım çatıb, gedirəm. Aramızda nə olubsa bağışla.

Kişi öldü. Dəvə başını aşağıya salaraq sahibin soyuq əllərini isitdi. Sonra birdən duraraq danışmağa başladı:

-Hər şeyi sənə bağışlayıram, bütün günahlarından kecirəm, ancaq bir şeyi sənə bağışlaya bilməyəcəyəm.



Kişi birdən oyandı. Dəvə sahibin təəccübə dolu gözlerinə baxdı:

-Yadindadırımı, bir dəfə lap əldən düşməsdüm. Üstümdəki yük çox ağır idi. Ayaqlarım güclə gedirdi. Neçə dəfə üzünə baxdım ki, ya yükü azaldasən, ya da ki, qoyasan bir az istirahət edim. Fikir vermədin. Mən həmişə karvanın qabağında getmişəm, başçısı olmuşəm. Sən buna da qiymət vermədin. Bir böyük cəşəyi gətirib mənim ipimi onun quyrığuna bağladın. Bax bunu sənə heç vaxt bağışlaya bilməyəcəyəm.

Dəvənin gözleri yaş idi. Dəvəçi isə kürəyini ağaca söykəyərək sakit qalmışdı.

**Примечание: Гёл halallaşaq – Давай простимся.**

### Упр.23.Переведите предложения и найдите их в тексте для сверки.

- 1.Ровно три дня его тело горело (температурило).
- 2.Бедный верблюд очень устал.
- 3.Ведь, сколько лет, идя вместе через пустыни, они переходили от страны к стране.
- 4.Когда приблизился вечер, тень дерева поменяла своё место.
- 5.Он помог хозяину упереть свою спину о дерево.
- 6.Подняв голову, верблюд посмотрел в лицо хозяину.
- 7.Я очень тебя обижал.
- 8.И по ночам я не давал тебе покоя.
- 9.Мне приходилось зарабатывать хлеб для моей семьи.
- 10.Я очень доволен тобою.
- 11.Если б не ты, мы бы умерли с голоду.
- 12.Несмотря на это, ты ничего не сделал, всё выносил.
- 13.Но чем больше ты

меня гнал, тем больше ты меня жалел. 14.Прости за всё, что случилось между нами. 15.Затем он начал говорить. 16.Вдруг человек проснулся. 17.Груз на мне был очень тяжёлый. 18.Ты не обратил внимания. 19.Именно за это я никогда не смогу тебя простить.

#### Упр.24.Ответьте на вопросы к тексту

- 1.Dəvəçiyo harada və nə olmuşdu? 2.Dəvə nə hiss edirdi? 3.Dəvə sahibi üçün nə edirdi? 4.Onlar necə soyahot edirdilər? 5.Axşam yaxınlaşanda dəvə nə etdi? 6.Dəvəçi nə üçün dəvəni çağırdı? 7.Dəvəçi dəvəyə baxıb nə gördü? 8.Dəvəçi dəvəni necə incidib? 9.Dəvəçi niyə dəvədən razıdır? 10.Dəvə bir dəfə hırslınorək nə etmişdi? 11.Kişi öldükdə birdən nə etdi? 12.Dəvə sahibino nə dedi? 13.Dəvə nəyi dəvəçinin yadına saldı? 14.Dəvəçi nəyə qiyət vermedi? 15.Dəvəçi onu necə bərk incitdi?

Упр.25.Исправьте ошибочные утверждения. Начинайте с: “*Bağışlayın moni, ancaq siz (bir qədər, həç) düz demirsiz (bu düz deyil). Mənco...*”

- 1.Dəvə can verirdi. Dəvəçi onun quyuğuna su tökürdü oyansın. 2.Dəvənin dəvəçiyo heç yazığı golmirdi, çünkü onu çox incitmişdi. 3.Dəvəçinin üzünə gün düşəndə dəvə onun üstünə öz kölgəsini saldı. 4.Dəvəçi dəvəni çağırıb onunla həmişə yaxşı rəstər etməyindən danışdı. Dəvə yalana qulaq asdırca hırslınardı və şad idi ki dəvəçi, nəhayət, öldü. 5.Dəvə ondan ona görə incimişdi ki, o, onu həmişəki kimi başçı qoymaqdansa karvanın başına bir eşşək qoydu.

Упр.26.Найдите отрывки, названные пунктами плана, прочтите их и перескажите сначала на русском, а затем на изучаемом языке.

- 1.Dəvə sahibinin üzünə tüpürür. 2.Dəvə can verən sahibino kömək edir.
- 3.Dəvənin sözü. 4.Dəvəçinin halallaşma sözü. 5.Dəvənin axşam yaxınlaşdıqda köməyi.

Упр.27.Расскажите о верности животных, о которых вы знаете или слышали.

#### Ключи к упражнениям:

Упр.8.Найдите предложения, к которым подходят данные слова.

- A. 1-4. qiyət vermir. 2-2.kölgəsində, söykəyib. 3-11. azaltsın. 4-5.qovdular. 5-3.itəloyib. 6-10.söz. 7-6.toşkil edilmişdi. 8-1.qurusun. 9-7.həsr etmişdi. 10-9.sohralarda. 11-8.quyuya.  
B. 1- 9.gücm. 2-2.qurumayıb. 3-7.aramızda. 4-3.yükün, azaldın. 5-10.quyuğunu. 6-4.isidib. 7-11.bicəm. 8-5.həll edə. 9-1.qazandın. 10-6.soyuyar. 11-8.dəvəçi.

Упр.11.Переведите на азерб. язык.

- Ana, yeməyə bir şey var? Elə acam.  
-Hə, var. Ancaq sən onu isitməlisən. Mən sohər şorba bişirmişəm, indi də o soyuyub.  
-Mən dostlarımı görməyə gedirəm, ancaq mənim küroyım ağriyir. Mən nə edim?  
-Heç yana getmə.

The owner of the caravan - OC; the camelcar - C;

OC-Mən səhranın o tərəfindən getmək üçün bir karvan təşkil etmək istəyirəm. Mənim satmaq üçün çox şeyim var. Dovoler artıq kifayət qədər istirahət ediblər və mənə cələ gəlir ki, uzun yol getməyə hazırlıdlar. Yük də hazırdır.

C- Yaxşı, mən də hazırlam. Siz mənim haçan getməyimi istəyirsiz?

OC-Bir-iki dəvəçi götür ki, sənə kömək etsinlər. Son dövələr arasında yükün bölməsini təşkil et və çıx. Şeyləri mən deyəcəyim qiymətə sat.

C-Mən qazanılacaq pula nö almaliyam?

OC-Hər şeyi satmadan qayıtma. Son dediyim hər şeyi yerinə yetirən, bahalı paltarlar, çay və nahar servizləri alarsan. Dövələri bərk qovma. Mən bilirom ki, sən heç vaxt heyvanları vurmursan. Qayıdanda onların yükünü azalt. Qoy onlar sohradakı göllərə və quyulara yaxın kölgəlikdə yaxşı istirahət etsinlər. Gücünü və vaxtını bu işə həst et. Mən buna qiymət verərəm.

#### **Упр.15.Переведите на азерб. язык.**

Zeynəb imtahan verəndə mənim və Oqtayın arasında oturmuşdu. Bir qrup müəllim təşkil edilmişdi ki, testləri paylaşınlar və tələbələrin suallarına cavab versinlər. Zeynəb mosoləni həll edə bilməyəndə dostları ona yavaş-yavaş kömək edirdilər. Müəllimlər belə şeyi gördükdə bir neçə tələbəni əllərindən testləri alaraq imtahandan qovmuşdular. Zeynəb sualların yarısından çoxunu həll edəndə imtahanın qurtarmağına az vaxt qalmışdı. O, fikirləşməkdən artıq yorulmuşdu. Dostlarına baxanda, gördü ki, onlar öz işləri ilə bərk məşğuldurlar. Zeynəb testdən keçə bilməyəcəyini fikirləşəndə xarab olurdu. Nəhayət, imtahan sona çatanda müəllimlər testləri yiğdılar. Testləri yiğarkən myəllimlər tələbələrə uğurlar arzuladılar.

### **Упр.18.Переведите данные словосочетания.**

Sən səyahəti təşkil edincə; sən gəlinçə; sən yükü 4-cü mərtəbəyə qaldırınca;  
fəhlələr quyu qazınca; sən dəvələri götürünce; sənin paltarın quruyunca; kölgə  
buraya düşüncə; hava soyuyunca; sən məsələni həll edincə; sən ona sözünü  
deyincə.

### **Упр.21.Переведите на азерб.язык.**

Axşam evə goldikdə iş paltarımı soyunmadan mətboxə keçdim, baxıım anam nə  
bişirib. Hələ həyətdə anam işləyərkən mənə demişdi ki, mən soyununca o gəlib  
yeməyimi hazırlayar. Evə gedib soyundum, ol-üzümü yuyub otağa gələndə  
gördüm ki, anam artıq oradadı və yeməyim də hazırdır. Stula oturarkən  
bozbaşın iyi burnuma vurdu, iştahım qalxdı. Şorbanı yeyərkən anamlı işim  
haqqında danışirdım. Dedim ki, zavodda idman klubunu toşkil ediblər və məni  
voleybol komandasına qəbul ediblər. İndi mən boş vaxtimın bir hissəsini idманa  
həsr etməliyim.

Atam bunu eşidərək hırslındı. "Bos, mənə bağda ağaclarla, heyvanlarla işləməyə kim kömək edəcək?" - "Qorxma! Kömək edərəm"- yeməymi qurtarmadan durdum ki, həyətə heyvanlarla məşğul olmağa gedim. Mən otaqdan çıxdıqda anam atama baxaraq dedi:"Getdikcə son çox kobud olursan, Məşədi. Həstədə bir-iki saat onun idmanla məşğul olmayı sənən heç bir ziyan vurmayaçaq. O, idmana gedib-golinçə mən sənə kömək edərəm".

## Другие словообразующие суффиксы и их значения

### 1. Суффиксы, образующие глаголы\*\*

#### **а) от существительных и прилагательных -la, lə -**

Təmiz - təmizləmək - чистый - чистить

bağ - bağlamaq - шнур – завязывать, закрывать

Göz - gözləmək - глаз - ожидать

yol - yollamaq - дорога – посыпать

#### **б) от различных частей речи - laş, ləş -**

От прилагательных\*\* и числительных\*\* суффиксы передают значение **растя, становиться** – от существительных – пользоваться чем-то, для чего-то в прямом и переносном смысле

salam - salamlaşmaq – здравствуй - здороваться

razi - razılaşmaq - согласный - соглашаться

baha - bahalaşmaq - дорогой - дорожать

ayaq - ayaqlaşmaq - нога – успевать идти наравне

yer - yerleşmək - место - находиться

əl - əlləşmək - рука – стараться, усердно работать

bir - birleşmək - один – объединяться

#### **в) от различных частей речи - lan, lən -**

Этот суффикс, присоединяясь к существительным, придает значение **наполняться этим состоянием**. Эти производные слова следует отличать от возвратных глаголов, образуемых суффиксами **-n-(-in<sup>4</sup>-)**, когда **-la<sup>2</sup>-** является частью корня слова: topl-a-n-maq – собираться (вместе), zəhərələ-n-mək – отравляться

ad - adlanmaq - имя - называться

hırs - hırlənmək - злоба, гнев – сердиться

ağıl - ağıllanmaq - ум , разум - умнеть

var - varlanmaq - имущество – богатеть

#### **г) в основном от прилагательных - al, əl-(l)-**

Этот суффикс придает значение **достижение данного качества**

sağ - sağalmaq - здоровый - выздоравливать

köhnə - köhnəlmək - старый - стареть

boş - boşalmaq - пустой - пустеть

dinc - dincəlmək - спокойный - успокаиваться

çox - çoxalmaq - много – увеличиваться, умножаться

kök-kökəlmək - толстый – толстеть

#### **д) от существительных и прилагательных - ař, əř -**

С прилагательными также придает значение **достижение этого качества**

Ağ - aňgamaq - белый - белеть

ot - otarmaq - трава - пасты

göy - göyeğmək - синий - синеть

boz - bozarmaq - серый – сереть

е) от глаголов - iş<sup>4</sup> -

Этот суффикс придает значение взаимо-направленного действия

yazmaq - yazışmaq - писать - переписываться

Vurmaq - vuruşmaq - бить – биться, драться

gülmək - gülüştəmək - смеяться - пересмеиваться

görmək - görüşmək - видеть – видеться, встречаться

atmaq - atışmaq - стрелять – перестреливаться

## 2. Суффиксы, образующие существительные

а) от существительных - ça, çə-, cıq, cık - уменьшительны

Kitab - kitabıç - книга – книжечка, книжонка

Dəftər dəftərcə - тетрадь - блокнот

Meydan - meydانça- площадь – площадка

Ev - evcik - дом - домик

Şəhər - şəhərcik - город - городок, городишко

б) от глаголов - iş<sup>4</sup> -

Эти суффиксы передают то же значение в форме существительного

Getmək - gediş -ходить - походка

Görmək - görüş - видеть - встреча

Göstərmək - göstəriş - показывать - инструктаж

Göndərmək - göndəriş - посылать – извещение, уведомление

Satmaq - satış - продавать - продажа

Gülmək - gülüş - смеяться – усмешка

в) от глаголов - ik-ıq-ük-ıq

Эти суффиксы показывают в основном результат этого действия

danişmaq - danışçıq - разговаривать - разговор

başışmaq - başısqıq - мириться – мир, примиренис

qapışmaq - qapısqıq - смешиваться – смесь, путаница, беспорядок

kəsmək - kəsik - резать – порез, отрезок

cıpmaq - sıpıq - рвать – шрам, рваница

qırmaq - qırıq - ломать, разбивать – обломок, кусочек

burmaq - bıruq – крутить – вышка, буровая скважина

г) от глаголов - - intı<sup>4</sup> - производное означает результат действия

tapmaq - tapıntı - находить - находка

sixmaq - sixıntı - жать – давка, теснота

yağmaq - yağıntı - идти (о снеге, дожде) - осадки

tikmək - tikinti - строить - здание

ycmek - yeyinti - кушать, есть – еда, продукты питания

sökmək - söküntü - распарывать – обломок, нечто полуразрушенное

### 3) Суффиксы, образующие наречия-прилагательные

а) наречий места и времени - **Ca<sup>2</sup>-**

Эти суффиксы придают значение там же тогда же. Часто добавляется усиливающее (h)elə.

Orada -(h)elə oradaca - там – там же, прямо там

Küçədə - (h)elə küçədəcə - на улице – прямо на улице

O yerdə - (h)elə o yerdəcə - в том месте – прямо в том же месте

İndi - (h)elə indice - сейчас – сейчас же, прямо сейчас

O ildə - (h)elə o ildəcə - в том году – в том же году

O vaxtda - (h)elə o vaxtdaca - в то время – в то же время, тогда же

### б) от существительных **-i<sup>4</sup>-**, **-vi-**

ailə - ailəvi - семья – всей семьёй

elm - elmi - наука - научный

kütlə - kütləvi - толпа, масса - массовый

din - dini - религия - религиозный

dairə - dəirəvi - круг – круглый, окружный

mərkəz - mərkəzi - центр – центральный

### в) наречия от прилагательных **-ca(sina-)<sup>2</sup>** – для усиления качества

sakit - sakitcə(sinə) - спокойный - преспокойненько

yüngül - yüngülcə - лёгкий - легонько

yavaş - yavaşça(sina) - медленно – замедленно (очень медленно)

kobud - kobudca - грубый – очень грубо

xain - xaincə(sinə) - предатель - предательски

dəli - dəlicə(sinə) - сумасшедший – как сумасшедший

### г) префикс **-bi-** перед существительными образует прилагательное с негативным значением, часто синонимичный суффиксу **-siz<sup>4</sup>-**:

mərifət - bimərifət - учтивость, вежливость - грубый

namus - binamus - честь - бесчестный

tərəf - bitərəf - сторона –нейтральный, воздержавшийся (при голосовании)

kef - bikef - настроение, гульба – мрачный

şərəf - bişərəf – слава - бесславный

ədəb - biədəb - приличный – неприличный

### д) префикс **-na-** перед прилагательными также придаёт негативное, противоположное значение

dinc - nadinc - спокойный - шаловливый

mərd - namərd - храбрый - трусливый

xoş - naxoş - приятный, хороший - больной

razi - narazi - довольный - недовольный

layiq - nalayiq - достойный - непристойный

təmiz - natəmiz - чистый - грязный

## МАТЕРИАЛЫ ДЛЯ ЧТЕНИЯ

Обучение разговорному азербайджанскому языку предопределил и отбор наиболее близкого к нему материала для чтения. Рассказы взяты из сборника анекдотов под названием "Molla Nəsrəddin Lotfələri". Кроме того даны несколько коротких очерков о культуре Азербайджана.

### CƏLİL MƏMMƏDQULUZADƏ

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatında məşhur yazıçılardan biridir. O, 1866-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu. İlk təhsilini Naxçıvanda rus-tatar məktəbində almış və 1883-cü ildə Qori şəhərindəki müəllimlər seminariyasına daxil olmuşdu. 1887-ci ildə oranı qurtarmışdı. C.Məmmədquluzadə ovvəl Naxçıvanın kəndlərində işləmişdi.

C. Məmmədquluzadə 1903-cü ildə Tiflisə köçmüş, orada Azərbaycan dilində çıxan "Şərqi-Rus" və rus qəzətlərində fəaliyyət göstərməyə başlamışdı. "Poçt qutusu" adlı həkayəsini bu zamanda yazmış və Azərbaycan ədəbiyyatına daxil olmuşdu.

C. Məmmədquluzadə 1905-ci inqilabından sonra "Molla Nəsrəddin" satirik jurnalını nəşr etməyə başlamış, 1906-ci ildən həyatının axırına kimi homin jurnalın redaktoru olmuşdu. Yazarının "Molla Nəsrəddin" adı da buradan gəlir.

C. Məmmədquluzadə realist və satirik yazıçıdır. O, çoxlu kiçik həkayə və pyeslər yazıb. Həm "Molla Nəsrəddin" jurnalında, həm də yazdığı həkayə və pyeslərdə o, həyatın müxtəlif tərəflərini satirik şökildə göstərmişdi.

Bu böyük yazarının əsərləri öz qiymətini tapmış müxtəlif xalqların dillərinə tərcümə edilmişdir. Məşhur yazıçı 1932-ci ildə vəfat etmişdi.

anadan olmaq - родиться

ilk təhsil - начальное образование

nəşr etmək - опубликовать

əsər - произведение

inqilab - революция

vəfat etmək - скончаться

pyes - пьеса

əsr - век

### MOLLA VƏ OĞRU

Gecələrin birində arvad Mollanı yavaşça oyadıb qulağına piçıldayıır ki:

- Kişi, evdə oğru var. Dur qoyma, var-yoxumuzu aparacaq.

Molla baxır ki , doğrudan da evdə oğru var, sandıq olan tərofdo axtarır. Yavaşça arvadının qulağına piçıldayıır:

- Sos salma, qaçar. Qoy yaxşı-yaxşı axtarsın. Heç bir şey tapa bilməyib, axırda geləcək paltarımızı oğurlamağa. Onda tutarıq.

var-yox - всё, что кто-либо имеет

piçıldamaq - шептать

oğru - вор

səs salmaq - шуметь

oğurlamaq - воровать

## MƏNİ KÜLƏK BURA ATIB



Molla bir bostana girib təz qarğızdan götürüb çuvala doldurur ki aparsın. Bostanın sahibi bostanda oğrunu görür və yavaş yaxınlaşır onu tutur ki:

- Kişi, burada nə edirsin?

Molla deyir:

- Ay, mənim əzizim, dünən gecə bərk külək məni damda yatdıığım yerdə götürüb atıb buraya.

Bostanın sahibi deyir:

- Kişi, yalan niyə deyirsən?

Molla deyir:

- Canın üçün yalan demirom. Niyə, burada nə var ki, mən yalan deyim?

Monim kimi kişiyo yalan danışmaq yaraşarmı?

Bostanın sahibi deyir:

- Yaxşı, səni buraya külək atıb. Bos, bu qarğızları kim dərib?

Molla deyir:

- Gördüm külək məni götürüb aparır, onlardan tutdum ki, bəlkə özümü saxlaya bildim. Öfsuslar olsun ki, hansına əlimi atdım, qırılıb əlimdə qaldı.

Bostanın sahibi deyir:

- Yaxşı, bəs, bunları bu çuvala kim doldurub?

Molla özünü itirməyib cavab verir:

- Sözün düzü, elə mən də onu fikirləşirdim ki, son gəldin.

çuval- большой мешок

canın üçün- клянусь твоей душой

dərmək- сорвать (фрукт)

yaraşmaq- подходить кому-то.

dam- крыша

qarğız- арбуз

qırılımaq - оторваться

bostan- огород

## BİR DƏ YEYİM, SONRA



Varlı adamlardan biri özünün varlı olmağını göstərmək məqsədi ilə Mollanı qonaq çağırır. Axşam stolun üstüne o qədər cürbəcür xörəklər golir ki, Mollanın gözü dörd olur. Molla çox yeyir. Ev sahibi soruşur:

- Hə, Molla, xörəklər necədir? Xoşuna gəlir?

Molla deyir:

- Vallah, mən bir dəfə ilə fikrimi deyə bilmərəm. Mən bir neçə dəfə gəlib yeməliyəm, sonra.

məqsəd- цель

## APARMAZ Kİ ....

Molla arvadı ilə gölö paltar yumağa gedir. Bunların başı qarışır, bir qarğı sabunu götürüb uçur. Arvad görüb qışqırır:

-A kişi, qoyma! Qarğı sabunu apardı.



Molla deyir:

-Görmürsən yazığın paltarı qap-qaradır. Niyo qoymuyum? Lazım olmasa aparınaz ki ...

başı qarışmaq быть поглощённым работой  
qap-qaradır – чёрная, как сажа

sabun мыло  
məqsəd- цель

## PIŞIK HANI

Molla bazardan üç kilo ot alıb evə göndörir ki, arvad bir-iki gün xörök bişirsin. Arvad qonşu arvadları çağırır, oti bişirib yeyirlər.

Molla axşam böyük bir iştahla evə qayıdır ki, indi ot yeyəcək. Evə çatan kimi arvadına deyir:

-Arvad, acam, xörəyi götür şam edək!

Arvad bir az çörək, bir-iki baş soğan götürüb Mollanın qabağına qoyur. Molla soruşur ki:

-Arvad, bəs, oti niyə bişirməmisən?

Arvad deyir:

-Başıma daş düşsün. Oti yuyub stolun üstünə qoydum ki, ocağı yandırıram. Başım qarışmışdı. Sonra getdim oti götürüm. Gördüm ki, pişik hamisini yeyib.

Molla heç nə deməyib durur. Pişiyi tutub qoyur torəziyə. Çəkib görür ki, düz üç kilodur. Arvada baxıb deyir.

-İndi mənə düz de: əgər bu pişikdirso, bəs ət hani! Əgər ətdirso, bəs pişik hani?

hani - где

ocaq - очаг

pencək - пиджак

Başıma daş düşsün! Да упали камень на мою голову!



## SƏN ÇALDIN

Bir gün Molla şəhərə getməyə hazırlaşır. Bunu cəidən kənd adamları Mollanın yanına golub cürbəcür şeylər xahiş edirlər. Molla baxır ki, xahiş edən çoxdur, ancaq almaq üçün pul verən yoxdur.

Onların ürəyini sindirməməq üçün Molla hamiya söz verir ki, alacaq. Bu vaxt adamların arasından bir uşaq çıxıb Möllanın yanına gəlir. O, pul verib deyir:

- Molla əmi, götür bu pulu, mənə də şəhərdən bir düdük al götür.

Molla bu pulu götürür və bərkədən uşağa deyir:

- Bala, sən çaldın.

əmi - дядя (обращение молодых к взрослым) düdük - дудка  
çalmaq - играть на муз.инструменте



## MOLLANIN XƏSTƏLİYİ

Molla bir vaxt özünü çox pis hiss edir. Ona elə golir ki, o, xəstədir. Həç bir həkim, heç bir dərman ona kömək edə bilmir. Həç kim də onun dərdini də tapa bilmir. O zaman şəhərdə çox ağılli, çox bilən həkim var imiş. Molla özü də onun bir alım həkim olduğuna inanırmış. Ancaq o, çox hörmətli həkim olduğuna görə Molla ona zəhimot vermək istəmirmiş. İndi ki, heç bir həkim Mollanın dördünü tapa bilmir, o, axırda ələcsiz qalıb həmin həkimin yanına gedir. Həkim Mollanı çox yaxşı qəbul edir, yoxlayır, sonra Molla ilə çox uzun söhbət edir:

-Özizim, səndə heç bir xəstəlik yoxdur. Son çox narahat adamsan. Narahat olmamaq üçün sən görək heç nəyə fikir verməyəsən. Mənim məsləhətim qulaq assan, yayda dağa gedərsən, hər şey yadından çıxar.

Molla görür ki, bu həkim də onun dərdini tapa bilmədi. Kor-peşiman evlərinə qayıdır. Arvadı soruşur:

-Nə oldu, ay kişi?! Bu həkim dərdini tapdimi?

-Yox, arvad bunun da ancaq adı varımış. Nə qədər baxdı-yoxladı heç nə tapa bilmədi.

-Ay kişi, bəlkə bu yazıq həkimlər düz deyirlər. Vallah elə, deyəsən, doğrudan da sondə heç bir xəstəlik yoxdur. Bu fikir sənin başına girib çıxmır.

-Elo hamı - Molla hirsənir - mənə bu sözü deyir. Elo bıl ki, hamı tüpürüb bir-birinin ağızına. Başına niyo girir? Başına girirən, qoy gözəmək girsin, yemək girsin, evlənmək girsin ki, sənin kimi kişisinə yazıq golməyən arvaddan canım qurtarsın. Niyə xəstəlik girir?

Sonra bir az fikirləşib deyir:

-Bu həkimlər ona görə belə deyirlər ki, hamısı elə sənin kimi savadsızdır. İndi ki, belədir, mən özüm öz dərdimi tapacağam.

-Necə?- arvad soruşur.

-Bir donə moşhur tibb kitabı var. Dünyada nə var, hər şey orada yazılıb. Bütün dördlərin əlamətləri və onların dərmanları da yazılıb. Mən sabah o kitabı taparam, özüm öz dərdimi bilərəm.

Molla həmin kitabı təbib götürür, başlayır oxumağa. Oxuyur, oxuyur və, nəhayət, tapır. Elo sevinir ki, axıra qədər oxumayıb arvadı çağırır:

-Gəl, arvad, gəl! Yazıq kişinin dərdini tapmışam.

-Nədir ay kişi, arvadı sevinib gəlir, oxu görək!

-Ürək bulanması...Zəiflik....Baş hərlənəməsi....Göz qaralması....Ağzın həmişə dədsiz olması. Görürsən, arvad! Bax, tamam mənim dərdimdər. Əlamətlərin hamısı məndə var.

-Ay kişi, oxu qurtar, görək o, nə xəstəlikdir. Mənə, deyəsən, mən bu xəstəliyi bilərəm, ancaq şübhələnirəm ki, sondə bu xəstəlik olsun.

-Niyə şübhələnirəm. Mən yaşda kişi yalan danışmayacağam ki? Deyirəm sənə ki, bütün bu əlamətlər məndə var.

Arvad gülüb deyir:

-Bu xəstəlikdən məndə çox olub. Sən oxu, qurtar. -Dördən budursa, çox qəribədir.

Molla oxuyur:

"Bələ əlamotlər olanda, xəstə istədiyini yeməlidir. Bu xəstilik ancaq hamilə arvadlarda olur".

Molla əvvəlcə töccübənir, sonra hirsənir ki:

-Qəribə niyə olur? Mən adam deyiləm? Kim bilir, bəlkə cə bir şey var....

ələcsiz qalmaq - быть в безнадежном положении

göz qaralması - потемнение в глазах

əlamət - признак

baş hərlənməsi-головокруженис

hamilə-бременныи

can qurtarmaq- отделаться от кого/чего-либо

ürək bulanması- тошнота

ağzın dadsız olması- не чувствовать вкуса

\* \* \* \* \*

### ÇAYDA


Bizim kəndimiz çaydan uzaq deyildi. Yayda uşaqlar yiğilib çaya çımmayo, balıq tutmağa gedirlər. Bir gün Mərdan kiçik qardaşı Səmədla balıq tutmağa getdi. Sakit və günəşli gün idi. Çayın suyu dumdurı görünürdü. Onlar çayın yavaş axan yerində dayandılar. Səməd qardaşından bir az yuxarıda çımirdi. Mərdan isə sahildə oturub, tilov çaya atmışdı. Arabir başını qaldırıb qardaşına tərəf qışqırıldı:

-Dərinə getmə, batarsan!

Axi Səməd yaxşı üzə bilmirdi. Mərdan nə qədər dedisə, Səməd onun sözünü qulaq asmayıb, sahildən çox uzaqlaşdı. Birdən ayaqları yerə çatmadı...

Mərdan sevinə-sevino tutduğu ilk balığı tilovdan çıxarırdı. Qulağına qəriba səs gəldi. Birdən qardaşının suda batmağını gördü.

- Qorxma, Səməd! - deyib, Mərdan suya atıldı. Sahildə oynayan Kərim və Nadir də çaya atıldılar. Mərdan bir əli ilə qardaşının qolundan tutub, sahilo tərəf üzürdü. Vaxtrndə köməyə çatan Nadir və Kərim Səmədin qollarına girib sudan çıxardılar. Onu yerə uzandırdılar və kömək etdilər ki, qarınna dolan su çıxınsın. Səməd yavaş-yavaş özünə gəldi, gözlərini açıb ora-buraya baxdı. Mərdanı görüb, sevindi. Onlar uzun müddət sakit qaldılar. Səməd hər şeyi yuxu kimi xatırlayıır, Mərdanın üzünə baxmağa xəcalət çəkirdi. Sözə baxmadığına görə Səməd qardaşına, yoldaşlarına və özünə nə qədər zəhmət vermişdi.



dumdurı - прозрачный

dolmaq - наполняться

özünə gəldi - пришёл в себя

xəcalət çəkirdi - стыдиться

tilov - удочка

batmaq - тонуть

günəşli- солнечный

kiçik - маленький

arabir = hərdən bir

atılmaq - прыгать

qarın - живот

## ALMA BAĞI

Alma çox xeyirli meyvədir. Alma, hətta, bəzi xəstiliklərin dörmənidir. Bunu nözəro alaraq gənc təbiətçilər məktəbin höyötində alma bağı saldılar. Qonşuluqda yaşayın qoca bağbanunu eşidib göldi. Bir qədər kənarda dayanıb tövəcüblə baxdı. Sonra ağacları göstərib dedi:

-Uşaqlar, sizin zəhmətiniz heç olar. Axi alma ağaclarını yaxın okmək olmaz.

Uşaqlardan biri dedi:

- Yox, babacan, hər şey qaydasındadır, biz adı ağaclar deyil, cırdan ağaclar okmişik.

- Mənco, adı alma ağacı cırdan ağacından yaxşıdır.

-Yox, baba! Bunlar hündür ağaclardan yaxşıdır, çünki bunlar hündür ağaclardan bir neçə il tez məhsul verir, meyvələri də iri, şirin və dadlı olur. Bu ağaclar calaqdır. Onları cırdan ağaclarla calaq etmişik. Ona görə də hündür olmur. Biz öz aramızda vəzifələri bölmüşük. Birimiz ağacları sulayır, birimiz peyin gətrir, o birimiz dörmənləri yığırıq. Balaca ağacların meyvəsini yığmaq asan olur.

Cırdan ağacları adı ağaclardan yaxın okırlar. Belə olanda höyətdə daha çox ağaç okmək və çox məhsul yığmaq olur.

Almani hamı sevir. O, vitaminlı meyvədir və müxtəlif xəstəliklərin dörmənidir.

cırdan ağac - карликовое дерево

iři - большой

peçin - навоз

calaq ctmək - прививать

məhsul - урожай

calaq - прививка

gənc təbiətçi - молодой натуралист

bağban - садовник

nəzərə almaq - принимать во внимание

## НЕСКОЛЬКО ОТРЫВКОВ ОБ АЗЕРБАЙДЖАНЕ

### Şəhidlər xiyabanı

Şəhidlər xiyabanı dağın üstündə, çox qəşəng parkdadır. Parkda minlərlə ağaclar var. Park çox yaşıldır, onun havası ləp təmizdir. Şəhidlər Xiyabanına bayramlarda çox adam baş çökir. Xarici qonaqlar da Bakıya göləndə oraya gəlib baxırlar. Dağın ləp yuxarısında balaca bir meydan var. Oradan bütün Bakını və Bakı limanını yaxşı görmək olur.

Dünon parkda olmuşdum. Bir qədər gözdim. Orada qırxa yaxın xarici qonaqları gördüm. Qonaqlar hündürdən şəhərə baxırlar və parkı gözdilər. Parkda beş-altı nəfər dostumu gördüm. Biz parkı gəzdik, 20 yanvar şəhidləri haqqında söhbət etdik. Parkın yaşıl mənzərosindən, sərin havasından böyük həzz alıb funikulyorla düşüb şəhərin mərkəzinə getdik.

Şəhidlər xiyabanı - Аллея Шехидов

şəhid - жертвы борьбы за независимость

## Azərbaycanın təbiəti



Azərbaycan yaxşı tobiəti, yumşaq iqlimi, zənqin sərvəti olan bir ölkədir. Respublikamız üç torəsdən Böyük Qafqaz, Kiçik Qafqaz və Talyş dağları ilə əhatə olunur. Böyük Qafqaz dağları bu yeri soyuq şimal küləklərindən qoruyur. Yüksək dağlıq yerlərdə iqlim soyuqdur.

Ən böyük çaylarımız Kür və Arazdır. Azərbaycanda 4100-dən çox müxtəlif bitki var. Heyvanlar da zənqin və müxtəlifdir. Azərbaycan

təbiəti yeraltı və yerüstü sərvətləri ilə də çox zənqindir. Onun keçmişdən nefti, pambığı, şərabı dünyada şöhrət qazanmışdır. Xalqımız təzə-təzə bağlar salır, dadlı meyvələr yiğir. Torpağımızın hor metri qızıldır.

**zenqin** - богатый      **sərvət** - залежи      **əhətə olunmaq** – быть окружённым  
**bitki** - растение      **qorumaq** - охранять      **pambıq** - хлопок  
**şərab** - вино      **şöhrət** - слава

## XƏZƏR DƏNİZİ

Qədim zamanlardan indiyə kimi Xəzər dənizinə 75-dən çox ad verilmişdir. İndi bu adlardan ancaq ikisi qalmışdır. Şərqi ölkələrində bu dənizə "Xəzər", qərbi ölkələrində isə "Kaspı" deyirlər.

Xəzərin uzunluğu 1200, eni isə 300 kilometrə yaxındır. Azərbaycanın paytaxtı Bakı şəhəri Abşeron yarımadasında yerləşir. Bakıda, Xəzərin sahilində gözəl bulvar salınmışdır. Bu bulvar Bakı əhəlininin ən sevimli və istirahət etməli yerlərdən biridir.

Xəzər dənizi Azərbaycanın xalq tosərrüfatına böyük xeyir verir. Xəzərin su yolu ilə başqa ölkələrə yük daşınır. Xəzər dənizin dibindən çoxlu neft və qaz çıxarılır. Xəzər dənizində və ona tökülen çaylarda zənqin balıq cəhiyatı var. Dünyanın nərə balıq cəhiyatının 78-80 faizi Xəzər dənizindədir. Dünyada nərə balıqlarından alınan kürünün böyük hissəsini Azərbaycan balıq müəssisələri verir.


Xəzər dənizi Azərbaycanın iqlimini xeyli yaxşılaşdırır. Orta Asiya sohralarından gələn isti və quru küləkləri yumuşaldır, havanı təmizləyir. Xəzərin sahilində məktəblilərin istirahəti üçün düşərgələr salınmış, sanatoriya və istirahət evləri tikilmişdir.

**yarımada** - полуостров      **en** - ширина      **cthiyat** - запасы  
**yerleşmək** - располагаться      **nərə** - осетрина      **əhali** - население  
**salınmaq** - быть построенным      **qərb** - запад      **kürü** - икра  
**müəssisə** - предприятие      **daşimaq** - везти      **dib** - дно  
**xalq təsərrüfatı** - народное хозяйство      **paytaxt** - столица

## NEFT DAŞLARI

Neft haqqında adamlar çoxdan bilir. Neft bəzən yerin üzünə yaxın, bəzən də bir neçə kilometr dərinlikdə olur. Adamlar nefti tapana, dərin quyular qazıb onu

çıxarana kimi, çox əsrlor kecmişdi. İlk quyu, toxminən, yüz neçə il bundan qazılmışdı.



gəmi ilə beş saatda, vertolyotla on beş iyirmi dəqiqəyə getmək olur. Birinci dəfə fohlolar buraya 1949-cu ildə gəlmışdilar. Tezliklə Neft daşlarında ilk platforma və ilk ev tikildi. Neft quyusu qazmaq üçün meydança hazırlanırdı. Həmin il noyabr ayının 7-də ilk fontan vurdu. Donizdə birinci quyu!

İndi orada artıq neft şəhəri tikilib. Platformaların uzunluğu 200 kilometrən çoxdur. Burada çoxlu ikinərtəboli evlərdən başqa qoşong klub, mağazalar, kinoteatr, poliklinika, hətta məktəb var. Şəhərin küçələrində müxtəlisf avtoməşinlər gedir-gəlir. İndi Azərbaycan neftinin xeyli hissəsini Neft daşlarında çıxarırlar. Buradan alınan neft sualtı borularla sahilə çatdırılır. Neft daşları dünyada dənizdə tikilmiş yeganə gözəl şəhərdir.

Bəzən - иногда

vertolyot - вертолёт


texminən - почти

fontan - фонтан

quruda - на суше

yeganə - единственный

## SUMQAYIT



Sumqayıt gözəl şəhərdir. Bu şəhər Bakıdan, toxminən, 25-30 km. uzaq, Xəzər dənizinin sahilində, qoşong bir yerdə yerləşir. Çox vaxt bu şəhəri Gənclik şəhəri adlandırırlar. Çünkü burada yaşıyanların çoxu gənclərdir.

Sumqayıtin eavian şəhər olmasına baxmayaraq, o, böyük şəhərdir. Burada körpicdən tikilmiş hündür evlər, geniş küçələr, yaşıl parklar və bağlar, kino-teatr, klub və kitabxanalar, institut və koleclər var. Sumqayıt həm də Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Sumqayıtda müxtəlisf məhsullar hazırlayan zavodlar işləyir. Belə zavodlardan birində neft qazından yüksək keyfiyyətli kauçuk hazırlanır. Bü süni kauçuk adlanır, çünkü təbii ağacdan axan şirodon alınır. Sümqayıtda hazırlanmış süni kauçuk Bakıda olan rezin zavoduna göndərilir və burada ondan müxtəlisf mallar hazırlanır. Sumqayıt Bakının kiçik qardaşıdır.

adlandırməq - быть названным

sənaye - промышленность

yerləşmək - размещаться

təbii - естественный

keyfiyyət - качество

məhsul - продукция

süni - синтетический

mal - товары

körpic - кирпич

rezin - резина

kauçuk - каучук

kiçik - младший

## MİRZƏ FƏTƏLİ AXUNDOV

Şərqdə və Avropada məşhur dramaturq və filosof kimi tanınmış Mirzə Fətəli Axundov 1812-ci ildə Şəki şəhərində anadan olmuşdu. Hələ kiçik yaşlarından anasının ömisi Axund Hacı Ələsgorin yanında yaşamış və onun tərbiyəsi ilə böyümüşdü. O istəyirdi ki, Mirzə Fətəli ruhani olsun. Buna görə də ona orob, fars dillərini öyrədirdi.

M.F.Axundov Şəkiyə qayıdından sonra rus dilini öyrənənək üçün orada təzə açılmış rus məktəbinə daxil olur.

Mirzə Fətəli Axundov 1834-cü ildə Tiflis şəhərinə gedir, orada tərcüməçi və Tiflis məktəblərindən birində müəllim işləyir. Burda şerlər, pyeslər və fəlsəfi osorlar yazır. Onun A.S.Puşkin haqqında poeması, ayrı hekayələri və komediyaları məşhurdur. Eyni zamanda Axundov ilk dəfə Azərbaycan dilinin əlifbasını yaratmış və onun yayılmasına çalışmışdır.

M.F.Axundov 1878-ci ildə Tiflis şəhərində vəfat etmişdir.

Bakıda, Tiflisdə, Şəkidə M.F.Axundovun heykəl və büstləri qoyulmuşdur. Müxtəlif şəhərlərdə meydانlar və küçələr onun adını daşıyır.

əmi - дядя (брат отца)	tanınmış - известный	kiçik - младший
ruhani - церковный служитель	tərbiyə - воспитание	böyütmək - вырасти
cyni zamanda - в то же время	əlifba - алфавит	yaratmaq - создавать
yayılməq - распространять	heykəl - монумент	daşımaq - носить

## HƏSƏN BƏY ZƏRDABI

Həsən boy Zərdabi 1837-ci ildə Zərdab kondindo anadan olmuşdu. Orta təhsil alandan sonra o, Moskva universitetinə daxil olmuş, oranı qurtarıb Azərbaycana qayıtmışdı.

Həsən boy öz votonindo elm və maarifi yaymağa, elmin və məktəbin xeyrini bilməyənlərə başa salmağa çalışır. O, xalqın uşaqlarını məktəbə çağırır və oxudur.

Həsən boy kasib və yetim uşaqları oxutmaq üçün varlılardan pul yığmaq fikrinə düşür. Ancaq onlar kömək etmədilər.

Bir dəfə Həsən boyın yanına lap kasib sudaşyan gəlir. O, onda olan pulu ona verərək deyir:

-Götürün, Həsən boy. Bu pulu eşşəklə sü daşıybı yığmışam. Bir oğlum var idi. Oxumağını görə bilmədim. Öldü. İndi heç kəsim yoxdur. Qoy bu pulu yetimlərimiz oxusunlar.

Həsən boy kondlini qucaqlayır. Ona ürəkdən təşəkkürünü bildirir. Həsən boy kasiblərin gözünü açmaq üçün Azərbaycanda birinci dəfə qəzet buraxmağa başlayır. Bu qəzeti adı "Ökinçi" idi. "Ökinçi"nin birinci qəzeti 1875-ci il iyulun 22-də çıxır.

Həsən boy Zərdabi 1907-ci ildə vəfat etmişdir. O gün gələnlərin içində ruslar, gürcülər və aynı millətlər var idi. Yüzlərə uşaqlar, fəhlə və kondlilər gəlmişdi.



qucaqlamaq - обнимать

sudaşıyan - водовоз

təşəkkür bildirmək - благодарить

voten - родина

yctim - сирота

maarif - просвещение

elm - наука

əkinçi - фермер

## ÜZEYİR HACİBƏYOV



Məşhur bəstəkar Üzeyir Əbdülhəsən oğlu Hacıbəyov 1885-ci sentyabrın 5-də Ağcabədiddə anadan olmuşdu. Lakin onun uşaqlıq və gənclik illəri Şuşa şəhərində keçmişdi.

Üzeyir Hacıbəyov ilk təhsilini Şuşada almışdı. Sonra o, Qori müəllimlər seminariyasında oxumuşdu. Seminariyada oxuyarkən musiqiyə böyük maraq göstərmişdi. Burada o, xorda oxumuş, müxtəlisf musiqi alətlərdə çalmışdı.

Üzeyir Hacıbəyov 1904-cü ildə seminariyani ola qurtarib müəllimliyə başlamışdı. O, 1905-ci ildə Bakıya köçmüş, həmin ildən öz həyatını xalqımızın mədəniyyətinin inkişafına həsr etmişdi. 1908-ci il yanvarın 12-də bəstəkarın ilk operası "Leyli və Məcnun" tamaşaşa qoyulmuşdu. Bu, ilk Azərbaycan operaşı idi. Bir az sonra o, "Əsl və Kərəm" operasını və "Arşın mal alan" musiqili komediyasını yazmışdı. "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyası dünyada şöhrət qazanmışdı. Səhənə əsərləri ilə birlikdə Üzeyir Hacıbəyov çoxlu mahnı yaratmışdı.

Biz hər gün səhər Ü.Hacıbəyovun yazdığı "Azərbaycan Dövlət Himni"nin şəhər melodiyası ilə oyanırıq.

Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də vəfat etmişdir.

bəstəkar - композитор

çalmaq - играть (музыку)

Azərbaycan Dövlət Himni - Государственный Гимн Азербайджана

xor - хор

inkişaf - развитие

səhnə - сцена

alət - instrument

# СПИСОК УСТОЯВШИХСЯ ВЫРАЖЕНИЙ

'Hər halda 19 -	Во всяком случае, впрочем
Mənə cəl gelir ki,...19 -	Мне кажется
Gö'resən 26-	Интересно,...
Həç 'olmasa 26-	По крайней мере, хотя бы
Sö'zün dü'zü 26-	По правде говоря,...
Nə/kim üçünse əldən getmək 27-	Кого-то/что-то очень желать
Hər şeydən qabaq/əvvəl 27-	Прежде всего
Tək-tekinə 27-	Будучи один, самому
Bu yaxında 27-	Недавно (в прошлом), скоро в будущем
Arxayın ol! 27-	Будь уверен, будь спокоен!
Elə bi'lirsən...? 28-	Ты думаешь....?
Ola bilməz! 28-	Не может быть!
Yeri gəl'mişkən 28-	Кстати, между прочим
Dayan 28 -	Постой
O baxır ki,...28-	Смотря, это зависит...
Mənim bəxtimdən .... 28 -	По моей судьбе, мне так выпало, что
Sö'züm on'da 'deyil -	Дело не в этом
Dəməli 28 -	Значит, следовательно, тогда
Əksər hallarda 29 -	В большинстве случаев, в основном
Abidələrə çatanda 29 -	Что касается памятников, а что до...
Məsələ ondadır ki 29-	Дело в том, что
Məsələn 29 -	Например,...
Misal üçün	Например,...
Bu az idi, üstəlik...31-	Мне это мало было, так ещё и...
Sən dəmə o,... 31-	Оказывается он....
Dcyəsən...33 -	Кажется...
Nəsə ölü-ölə etmək -	Делать что-то, как дохлый
Can vermək -	Умирать, испускать дух
Əldən düşmək -	Известись, очень устать
Axi -	Ведь...
Nə var, nə yox? 5-	Как дела
Ba'bat (Be'lə də) 5-	Так себе
Görü'sərik 5-	Увидимся
Əfsus'lar ol'sun 8-	К несчастью, к сожалению
Bir sözlə 23 -	Одним словом
əl çek mendən	Отстань, отвяжись
Başıma daş düşsün! -	Да падёт камень на мою голову!
Soruşmaq ayib olmasın...	Пусть не будет грехом спросить....
Ayib olsun sənə (sizə)	Постыдитесь, как не стыдно
Ayıbdır	Стыдно!
Allah köməyin olsun	Да поможет тебе бог, Бог в помощь

Allaha şükür	Слава богу!
Allah qoysa	Бог даст
Allah cleməsin	Не приведи господь, Не дай бог
Allah xatirinə	Ради бога
Allah evini tıksın (yıxsın)	Дай бог тебе разбогатеть;
Derd budur ki,...	Да разорится твой дом
Allah rəhmət cəsəsin	Беда в том, что
	Да упокой его душу! Да прими ты
	душу грешного!
(говорится при посещении поминок, при упоминании покойного)	
Allah qəbul cəsəsin	Бог милостив
Allah bərəkət vərsin	Да приумножь ты воздаяние (когда вас чем-то вознаграждают)
Əldən hər iş gəlmək	Быть мастером на все руки
Əcəb oldu!	Так вам (тебе) и надо!
Əcəb clemək	Как хочу, так и делаю
Deyək ki,...	Скажем,..., например,
Xeyir ola! (Bura(lar)da nə edirsən?)	Какими судьбами?! (ты в этих краях)
'Madam ki....	Теперь когда... И если уж...
'Maşallah!	Молодец! Да будет так (ещё лучше!)
Həqiqətən	Действительно (истинно) так

# РУС.-АЗЕРБ. СЛОВАРЬ

## **А**

актёр - akt'yor 15  
 Аллея Шехидов - Şəhidlər xiyabani  
 алфавит - əlfibə  
 анекдот - ləti'fə 27  
 аппетит - iştə'hə 15  
 аптека – aptek 24  
 арбуз - qarğız

## **Б**

бабушка - nə'nə 15  
 балл – xal 29  
 баранина - qo'yun əti 21  
 бедность - kasıbçı'lıq 26  
 бедный - ka'sıb 26  
 бедный (няга) - ya'zıq 30  
 бежать – qaçmaq 20  
 белка - də'lə 1  
 белый - ağ 9  
 берег – sahil 14  
 беременный - hamilə  
 беседа - sōhbət 23  
 беспокоиться- nara'hat olmaq 22  
 библиотека - kitabxə'na 12  
 билет - bi'lct 8  
 бить/ударить – vurmaq 34  
 благодарить - təşəkkür bildirmək  
 близко(кий) - ya'xın 11  
 блюдо(еда) - xörgək 21  
 богатый - zənqin  
 богатый - var'lı 26  
 болеть - ağımaq 20  
 боль - ağı 24  
 больница - xəstəxə'na 11  
 больной - xəstə 24  
 большой - iri  
 большой- bö'yük 9  
 большой мешок - çuval  
 борода - saq'qal 31  
 бояться - qorxmaq 22  
 Браво! - Afe'rın! 30  
 брат- qar'daş 6.  
 брат - götürmek 18.

# AZƏRİ-RUS LÜĞƏTİ

## **А**

a'bi'də - pamətnik - 25  
 ad - имя- 4  
 a'ta - отец- 6  
 a'san - лёгкий - 17  
 a'da - остров - 28  
 adətən - обычно - 14  
 az - мало -18  
 az qa'lə - чуть не - 30  
 a'zad - свободный- 27  
 azaltmaq - уменьшать -34  
 ai'lə - семья - 6  
 ay - луна - 17  
 ay - месяц - 17  
 ayaq - нога - 20.  
 ayaqqa'bı - туфли - 7  
 ay'pı - другой - 14  
 ayırməq - отделять -31  
 ayırməq - отличать  
 akt'yor -актёр - 15  
 ali məktəb - высшая школа - 29  
 a'llim - учёный - 32  
 al'maq - покупать/брать - 14  
 altın'da - под - 11  
 alət - инструмент -  
 anadan olmaq - родиться -  
 ancaq - но/только -8  
 aparmaq - уносить/уводить - 22  
 aptek - аптека - 24  
 ar'vad - жена (женщина) - 6.  
 aran - долина - 33  
 arasında - между/среди- 34  
 ar'mud - груша -2  
 artmaq - расти/увеличиваться -23.  
 artıq - уже -20  
 a'pıq - худой - 10  
 asmaq - вешать -23  
 asu'də - досуг - 27  
 atılmaq - прыгать, броситься  
 atəş - стрельба - 33  
 axmaq - дурак - 20  
 axmaq - течь - 24

бровь - qaq 31  
 бросать. – atmaq 33  
 брюки - şalvar 22  
 Будьте здоровы - Sala'mat 'qalın  
 буйвол - camış 30  
 бухта - liman 16  
 быстро - sürətlə 20  
 быть занятым - məş'ğul olmaq 27  
 быть знакомым с - tanı'maq 16  
 быть названным - adlandırməq  
 быть окружённым - əhatə olunmaq  
 быть- ol'maq 14  
 быть построенным - salınmaq  
 быть похожим - oxşamaq 31  
 быть правым - düz olmaq 18  
 быть сытым - tox olmaq 21

**В**

в какой-то мере -bir qədər 18  
 в общем - ümumiyyətlə 20  
 в общем,... - 'Nə isə... 26  
 в основном - ə'sasən 28  
 в теченис - ərzin'də 27  
 в то же время - cyni zamanda  
 в/внутри - içində 11  
 важный - va'cib 28  
 вдруг - bir'dən 28  
 взести - daşımaq  
 век - əsr  
 велосипед - vəlosi'ped 15.  
 венчаться - kə'bin kəsdirmək 25  
 верблюд - dəvə 34  
 верёвка - ip 34  
 верить – inanmaq 20  
 верность - səda'qət. 33  
 вертолёт - vertolyot  
 верх - yuxarı 16  
 весна - yaz 16  
 весь/целый – bütün 23  
 ветер - külək 25.  
 вечер(ом) - ax'şam 12  
 вечеринка - şənlik 12  
 вешать – asmaq 23  
 вещь - şey 17

axtarmaq - искать – 28  
 ax'şam - вечер(ом) - 12  
 Axşami'n(ız) xə'yır - Добрый вечер - 5  
 ax'ır/son - конец - - 26  
 ac - голодный – 16  
 aşa'ğı - низ - 16  
 açmaq - открывать – 18  
 açıq-göy - светло-голубой - 31  
 ağac - дерево - 10  
 ağlamaq - плакать - 33  
 ağrı - боль 24  
 ağrımaq - болеть - 20  
 ağız - рот - 31  
 ağılı - умный - 32  
 ağız - тяжёлый - 22  
 a'di - обычновенный 26  
 a'na - мать - 6  
 at - лошадь – 1  
 atmaq - бросать. – 33  
 atmaq - стрелять – 33  
 adlandırməq - назвать  
 ayı - медведь - 33  
 al'ma - яблоко – 2  
 a'lin - лоб - 31  
 arabir - иногда -  
 Aşərin! - Браво! - 30  
 ağ - белый - 9

**В**

ba'şa sal'maq - объяснять - 25.  
 ba'bə - девушка - 15  
 Ba'bat - Так себе - 5  
 bay'ram - праздник - 21.  
 bal a'yı - медовый месяц - 25  
 bala'ca - маленький - 9  
 baliq - рыба – 22  
 bar'maq - палец - 30  
 barışmaq - мириться - 28  
 basdırmaq - закопать – 33  
 basdırmaq - хоронить- 33.  
 baş - голова - 24  
 baş ağrısı - головная боль - 24  
 baş vətmək - слушаться - 31  
 baş çəkmək - посещать - 27

взвешивать – çökmek 21	başa düşmek - понимать - 18
взятка - rüf'vət 32	baş'qa - другой - 21
вид - gör'ňüş 31	başlamaq - начинать -19
видеть - gör'mek 15	ba'ha - дорогой (о цене)- 22
вилка - çən'gəl 7	bağ - дача, сад- 6
вина – günah 20	bağlamaq - закрывать - 18
вино - şərab	bağıslamaq - прощать - 32.
включать –yandırmaq 23	Bc'lə də - Так себе - 5
вкусный – dadlı 20	balta - топор - 1
вместе - 'bir yerdə 17	bel - спина
вместо - yer'i'nə 16	bel - талия- 24
вне/снаружи – çöl 30	bəli - Да -1
внимание - diq'qət 31	bu gün - сегодня - 12
вода – su 15	bir söz - одним словом -23
водитель такси- tak'si sürücü'sü 6	bo'ru - труба -1
водовоз - sudaşıyan	bu - это - 1
возбуждаться - heyacanlanmaq 20	bu'lud - облако -1
возвращать – qaytarmaq 19	bül-bül - соловей -
возвращаться - qayıt'maq 16	ba'ci - сестра - 6
воздух - ha'va 13	batmaq - тонуть -
воздух - ha'va 16	bax'maq -смотреть - 15
возможность - im'kan 26	bağban - садовник
возвращать - eti'raz etmək 33	bağış'layın - извините- 6
войти - daxil olmaq	bələliklə - таким образом - 20
вокзал – vazähl 14	'burada - здесь - 11
вокруг - ə'traf 27	bəzən - иногда -
волк - canavar 33	bəstəkar - композитор
волос - saç 31	bi'lct - билет - 8
вопрос – sual 18	bil'mək - знать - 15
вор - oğru	bi'nə - здание - 19
воровать - oğurlamaq	bir qədər - в какой-то мере - 18
ворона - qarğa 30	'bir yerdə - вместе - 17
воспитание - tərbiyə	bir'dən - вдруг - 28
восток - Şərq 28	bir-biri'miz - друг-друга- 25
врач/доктор- hə'kim 3	bitki - растение
вред – ziyan 33	bic - хитрый –34
время - vaxt 17	bışitmək - готовить/варить –22
время - zaman 26	boyun шея- 24
время года - fə'sil 16	borc - долг/обязанность - 32
все - hamı 19	bostan - огород -
всегда - həmişə	boş - пустой - 18
вскоре - tczliklə 19	bos'qab - тарелка - 7
вспоминать - yada düşmək 28	boğaz - горло - 24

вставать - dur'maq 15  
встретиться - rastlaş'maq (*ilə*) 16  
встречать - qarşılıqlamaq 28  
входитъ - girmək 28  
вчера - 'dünən 12  
вы- siz 3  
выбирать - seçmək 21  
(вы)гнать - qovmaq 34  
выздоравливать - sağalmaq 24  
выключать - söndürmək 23  
вынимать/добыывать - çıxarmaq 26.  
выполнять - üstənə üstütmək 34.  
вырасти - böyümək  
высокий - hün'dür 10  
высокий- yüksək 29  
высшая школа - ali məktəb 29  
выход - çıxış 20  
выходить - çıx'maq 16  
выюк - yük 34

### Г

газ.плита - qaz peçi 21  
газета - qə'zət 2  
газета - qə'zət 4  
где - 'harada 11  
где - hanı  
гид - bələd'çi 3  
глаз - göz 24  
глубокий-dərin 29  
говорить - danışmaq 15  
говядина - mal ə'ti 21  
голова - baş 24  
головная боль - baş ağrısı 24  
голодный – ac 16  
голос - səs 19  
голубой - ma've 9  
гора - dağ 15  
горе/забота - dərəd 26  
горло - boğaz 24  
город - şə'hər 12  
город - Şəhər 14  
гостеприимный - qonaqrəq'vər 26  
гостиная - qonaq otağı 23  
гостиница - məhmanxana 11

Bu 'kimdir? - Кто это? - 3  
buçup - пожалуйста - 18  
buraxmaq - отпускать -30.  
büçup - нос -24  
büütün - весь/целый -23  
bıl'bı - тётя (по отцу) - 10  
bıl'çaq - нож - 7  
biğ - усы -31  
bö'yük - большой- 9  
böyütmək - вырасти  
bölmək - делить - 33  
bədən - тело - 24  
bəzəi - некоторые - 22  
bə'yəm - действительно ли - 32  
bəlkə - может быть - 20  
bələd'çi - гид - 3  
bərk - крепкий - 22  
bərk - твёрдый  
bə'rə - паром- 13  
bəs - но(a) -2  
bəstə - хватит

### С

cavan - молодой - 10.  
calaq ctmək - прививать -  
cəlb ctmək - привлекать -20.  
co'rab - носки/чулки - 7  
cıldır - скачки - 20  
cırtdan ağaç - карликовое дерево -  
cavab - ответ - 18  
calaq - прививка -  
camış - буйвол - 30  
can - сердце/душа- 24  
canavar - волк - 33  
cümə - предложение - 18  
cəzalandırmaq - наказывать -32

### Ç

çay - река -15  
çay - чай -15  
çaynik - чайник - 7  
çalmaq - играть (музыку)  
çalışmaq - стараться -27  
çama'dan - чемодан - 8  
çanaq - мойка - 23

готовить/варить – *bışitmək* 22  
 готовиться – *hazırlaşmaq* 28  
 Гранат – *nar* 1.  
 греть - *qızdırmaq* 24  
 греть – *isitmək* 34  
 грех - *günah* 20  
 грубый-kobud 29  
 грусть – *qəm* 33  
 груша – *ar'mud* 2  
 грязный - *çirkli* 7  
 Губа - *do'daq* 31  
 гулять - *gəz'mək* 15  
 гусь – *qaz* 2

**Д**

Да – ‘*bəli* 1  
 давать - *vermək*. 18  
 дажс - '*hətta* 26  
 далёкий - *u'zag* 11  
 дача, сал- *bağ* 6  
 Дверь - *qapı*  
 двор - *hə'yət* 12  
 дворец - *saray* 17  
 ледушка - *ba'ba* 15  
 действительно- *doğru'dan* 27  
 действительно ли - *bə'yəm* 32  
 делать - *et'mək* 14  
 сделать – *düzeltmək* 28  
 делить - *bölmək* 33  
 день - *gün* 14  
 деньги - *pul* 8  
 деревня - *kənd* 13  
 дерево - *ağac* 10  
 дети -*uşaqlar* 6  
 лешёвый - *u'cuz* 22  
 деятельность - *feali'yyət* 26  
 директор - *mü'dir* 22  
 дичь - *şı'kar* 30  
 длинный - *uzun* 19  
 для(послелог) - *ü'çün* 17  
 днём - *gün'düz* 12  
 дно - *dib*  
 до - *dək(can)* 16  
 до/перед - *qa'baq* 14

çan'ta - сумка - 4  
 çarpa'yı - кровать - 8  
 çat'maq - достигать - 14  
 ças̄maq - спутать - 31  
 çäḡitmaq - звать –20  
 çiyinli - широкоплечий - 31  
 çim'mək - купаться 15  
 çimər'lik - pləj - 25  
 çirkli - грязный - 7  
 çox - много/очень - 12  
 çuval - большой мешок  
 çünki - потому что - 20  
 çıx̄atmaq - вынимать/добывать –26.  
 çıx̄'maq - выходить - 16  
 çıx̄'maq - лезть - 16  
 çıx̄ış - выход -20  
 çıx̄ış - исполнение- 20  
 çöl - вне/снаружи –30  
 çörək - хлеб - 21  
 çəkmək - взвешивать –21  
 çəkmək - курить - 30  
 çəkmək - тянуть –30  
 çən'gə - вилка - 17  
 çə'tin - трудный - 17

**Д**

da, də - также/тоже - 3  
 da'vam etmək - продолжать - 27  
 dayaz - мелкий- 29  
 dayan'maq - стоять - 14  
 dalaşmaq - драться - 30  
 dam - крыша  
 danışmaq - говорить - 15  
 dar - узкий- 29  
 daxil olmaq - войти  
 daxil olmaq - поступить - 29  
 daşımaq - везти  
 dadlı - вкусный –20  
 də'lə - белка - 1  
 datıxmaq - скучать –25  
 dağ - гора - 15  
 de'mək - сказать - 16.  
 dib - дно -  
 dumduru - прозрачный

Доброе утро - *Sabahı'n(ız) xc'yir* 5  
 добрый - *xcuıgxah* 10  
 Добрый вечер - *Axşami'n(ız) xc'yir* 5  
 Добрый день - *Günorta'n(ız) xc'yir* 5  
 дождь - *ya'ğış* 25  
 доказать - *sü'but etmək* 30  
 долг/обязанность - *borc* 32  
 долгожитель - *uzun ömürlü* 27  
 должность - *vəzifə* 29  
 долина - *aran* 33  
 долина - *vadi* 27  
 дом - *ev* 4.  
 дом - *ev* 6  
 домохозяйка- *ev'dar qa'dın* 6  
 дорога - *yol* 13  
 дорогой (о цене)- *ba'ha* 22  
 дорогой/родной - *e'ziz* 32  
 Досвидание. - *Sağ ol* 5  
 достаточно - *kifa'yət / bəstə* 28  
 достигать - *çat'maq* 14  
 досуг - *asu'də* 27  
 дочь, девушка, - *qız* 6.  
 драться - *dalaşmaq* 30  
 древний - *qə'dim.* 25  
 друг - *dost* 10  
 друг-друга- *bir-biri'miz* 25  
 другой - *ay'rı* 14  
 другой - *baş'qa* 21  
 другой - *o bıtı* 19  
 дружелюбный - *mehri'ban* 31  
 дудка - *düdük*  
 думать-*sıklırleşmək* 22.  
 дурак - *axmaq* 20  
 дядя (брать отца) - *əmi*  
**E**  
 еда - *ye'mək* 15  
 единственный - *ycganə*  
 естественный - *təbii*  
 есть – *ystək* 15  
 ешё, пока ещё - *'hələ* 14  
**Ж**  
 жалеть - *yazi'ğı gelmək* 30  
 жалоба - *şıka'yət* 32

dərs - урок -12  
 dəyil - не есть-2  
 Dcyəsən.... кажется - 33  
 divar - стена - 11  
 diq'qət - внимание - 31  
 dil - язык - 17  
 'd'i'ni - религиозный -27  
 diş - зуб - 24  
 diş ağacı - зубная боль - 24  
 do'daq - губа - 31  
 dolmaq - наполняться -  
 doldurmaq - наполнять -30  
 do'lı - полный - 30  
 donmaq - замерзать -33  
 donmaq - леденеть - 33  
 dost - друг - 10  
 doğru'dan - действительно- 27  
 dur'maq - вставать - 15  
 düdük - дудка  
 düz - прямо(й) -11  
 düz olmaq - быть правым - 18  
 düzəltmək - делать -28  
 dün'ya - мир- 26  
 dünen - вчера - 12  
 düş'mək - спускаться  
 düş'mək - сходить(с автобуса) - 13  
 dözmək - терпеть -33  
 dösəmə - пол -23.  
 dəvə - верблюд - 34  
 dəvəçi - погонщик верблюдов - 34  
 dəyiş'mək - менять - 16  
 dek(can) - до - 16  
 də'li - сумасшедший - 32  
 də'niz - море - 13  
 donizkənən park - прим парк - 20  
 dərd - горе/забота - 26  
 dərin - глубокий- 29  
 dərman - лекарство -24  
 dərmək - сорвать (фрукт) -  
 dər'nək - кружок- 17  
 dərhal - немедленно-30  
 dəstə - пучок, отряд - 22  
 dəf'tər - тетрадь - 7

жаркий - *is'ti* 15  
 Ждать - *gözləmək* 18  
 жёлтый - *sa'ri*  
 желудок - *mədə* 24  
 жена - *həyat yoldaşı* 20  
 Жена (женщина) - *ar'vad* 6.  
 жениться - *cvlənmək* 25  
 женщина - *qadın* 10  
 жертвы борьбы - *şəhid*  
 живот - *qarın*  
 жить - *yaşa'maq* 13  
 животное - *heyvan* 33  
 журнал - *jur'nal* 4  
 журналист - *müxbir* 6  
     3  
 забавный - *məzə'li* 26  
 заболеть - *xəstələnmək* 24  
 забывать - *yad'dan çıxmaq* 28  
 забывать - *unutmaq* 18  
 завтра - *'sabah* 14  
*zaqoratq* - *gū'nə vərmək* 25  
 задача/дело - *məsə'lə* 28  
 зажигать - *yandırmaq* 23  
 заказывать - *sifa'rış c'tmək* 16  
 заканчивать - *qurtarmaq* 19  
 закон - *qa'nun* 30  
 закопать - *basdırmaq* 33  
 закрывать - *bağlamaq* 18  
 залежи - *sərvət*  
 замерзать - *donmaq* 33  
 занавес - *pərdə* 23  
 запал - *qərb*  
 запасы - *chtiyat*  
 запах - *iy* 29  
 зарабатывать - *qazanmaq* 34  
 затронуть - *orta'ya salmaq* 32  
 звать - *çağırməq* 20  
 звонить - *zəng ctmək* 28  
 звучать - *səslənmək* 31  
 Здание - *bi'na* 19  
 здесь - *'burada* 11  
 Здравствуй(те). Привет - *Salam* 5  
 Здравствуйте - *Sa'lam* 3

dəhliz - коридор - 23.  
     E  
 ev'dar qa'dın - домохозяйка - 6  
 eks'kursiya - экскурсия - 17  
 et'mək - делать - 14  
 ev - дом - 4.  
 cvlənmək - жениться - 25  
 'czami'yyət - командировка - 13  
 cyni zamanda - в то же время -  
 clm - наука -  
 cnli - широкий - 29  
 cti'raz ctmək - возражать - 33  
 cşitmək - слышать - 19  
 cşşək - осёл - 34  
 chtiyat - запасы -  
     Ə  
 ə'la - отлично - 5  
 ə'sasən - в основном - 28  
 əv''velcə - сперва - 13  
 əda'lət - справедливость - 32  
 ədəbiyyat - литература - 19  
 ə'ziz - дорогой/родной - 32  
 əylən'cə - развлечение - 26  
 əkinçi - фермер  
 əkmək - сажать - 33  
 əl'bəttə - конечно - 8  
 əlamət - симптом -  
 əlisba - алфавит  
 əlüzyuyan - умывальник - 23  
 əmə - дядя (брать отца)  
 ər - муж - 6  
 ərzaq - продукты - 21  
 ərzin'də - в течение - 27  
 əst - век -  
 əsər - произведение -  
 ət - мясо - 21  
 ə'traf - вокруг - 27  
 əfsus'lar ol'sun - к несчастью - 8  
 əcnəbi - иностранец - 26  
 əhalı - население -  
 əhatə olunmaq - быть окружённым -  
 əhva'lat - происшествие - 32  
 əl - рука(кисть) - 1

зеленый - ya'sıl 9  
 зелень - göyər'ti 21  
 земля(почва) - torpaq 33  
 зеркало - güzgü 23  
 зима - qış 16  
 Змея - i'lan 1  
 знаменитый - məş'hur 25  
 знать - bil'mək 15  
 золото - qızıl 32  
 зуб - diş 24  
 зубная боль - diş ağrısı 24

**И**

и - və 6  
 игра - oyun 19  
 Играть – oynamaq 19  
 играть (музыку) - çalmaq  
 идти - get'mək 13  
 идти (о дож.снеге-yağmaq) 25  
 известный - tanınmış  
 извините-bağış'layın 6  
 извиняться -üzr istəmək 31  
 икра - kükü  
 или - ya/yoxsa 10  
 иметь температуру -qızdırmaq 24  
 имя- ad 4  
 инженер- mühən'dis 3  
 иногда - arabır  
 иногда - bəzən  
 иногда - hərdən 'bir 16  
 иностранец- əcnəbi 26  
 иностранный(нец)- xarî'ci 14  
 инструмент - alət  
 интересный - təraaq'lı 9  
 искаать – axtarmaq 28  
 искусственный - sünü  
 исполнение- çıxış 20  
 использовать-istifadə etmək 23  
 история - ta'rix 17

**K**

к несчастью - əfsus'lar ol'sun 8  
 каждый - hər 17  
 кажется - Deyəsən...33  
 Как дела? - Nə var, nə yox? 5

ən - самый, наи...- 20  
**F**  
 fikir vermək - обращать внимание - 29  
 fikirleşmək - думать- 22.  
 fin'can - чашка - 7  
 fotoapparat - ф/аппарат- 4  
 fəaliyyət - деятельность - 26  
 fərqlənmək - отличаться -26  
 fə'sil - время года - 16  
 fəvvərə - фонтан -

**G**

geniş - широкий, просторный -29  
 göy - синий - 9  
 geyinmək - одеваться - 29  
 geymək - олевать - 28  
 get'mək - илти - 13  
 gcc - поздний- 18  
 gccikmək - опаздывать - 18  
 gc'sə - ночь(ю)- 12  
 gizləmək - прятать - 32.  
 girmək - входить -28  
 göl - озеро -8  
 gu'sə - уголок- 25  
 gü'ne vermek - zaqoratğ - 25  
 güzgü - зеркало -23  
 gül - цветок -7  
 gülümək - смеяться - 27  
 gün - день - 14  
 günah - вина -20  
 günah - грех - 20  
 gün'düz - днём - 12  
 Günorta'n(ız) xə'yir - Добрый день - 5  
 günəşli - солнечный -  
 güc - сила - 34  
 göz - глаз - 24  
 gözləmek - ждать -18  
 görər'ti - зелень - 21  
 göl -озero -15  
 göndərmək - посыпать -22  
 gör'mək - видеть - 15  
 görü'nüş - вид - 31  
 Görü'şərik - Увидимся - 5

Как дела? - İş'lər nə'cədir 5  
 Как поживасте? - Nə'cəsən? 5  
 Как поживаете? Nə təhərsən? 5  
 как(союз) - kimi 19  
 как/какой- nə'cə 9  
 какого рода - nə cür 9  
 какой/который- han'sı 9  
 капуста - kələm 22  
 карандаш - karan'daş 7  
 карликовое дерево - cırtdan ağaç  
 карта - xəg'i'tə 8  
 картина - şə'kil 16  
 картофель - kartof 21  
 касса- kas'sa 16  
 каучук - kauçuk  
 качество - ķcyfiyyət  
 каштановый цвет - qum'rəl 31  
 квартира- mənzil 23  
 кирпич - kətpic  
 класть - qoy'maq 17  
 климат - iq'lim 25.  
 Книга - ki'tab 2  
 книга - ki'tab 4.  
 ковёр - xal'ça  
 когда - 'nə vaxt \ 'haçan 12  
 колодец - quyu 34  
 Кольцо - ü'zük 2  
 команда - ko'manda 27  
 командировка-'czami'yyət 13  
 комната - otaq 11  
 композитор - bəstəkar  
 конец - ax'ır/son- 26  
 конечно - ol'bəttə 8  
 копать - qazmaq 32  
 корабль - gəmi 11  
 корзина - zən'bıl 22  
 коридор - dəhliz 23.  
 коричневый - qəhvə'yı 9  
 коробка - qu'tu  
 короткий - qısa 19.  
 кость - sümük 33  
 Кошка - pişik 11  
 красивый - qırmızı 9

göstərmək - показывать -22  
 götürmək - брать - 18.  
 gəz'mək - гулять - 15  
 gəl"mək - приходить - 13  
 gə'lən - натунающий - 21  
 gəmi - корабль - 11  
 gənc - молодой - 10  
 gətirmək - приносить - 22  
**H**  
 ha'va - воздух - 13  
 ha'va - воздух - 16  
 ha'va - воздух - 16  
 ha'va - погода - 13  
 haqqında - о (послелог) - 18  
 hadi'sə - событие - 26  
 hazırlamaq - (при)готовить - 19  
 hazırlanmaq - готовиться - 28  
 hal'va - халва - 30  
 hamile - беременный  
 hamı - все -19  
 hanı - где  
 ha'kim - судья - 30  
 hal - случай  
 hal - состоянис - 28  
 han'sı - какой/который- 9  
 harada - где - 11  
 hełə - сцё, пока сцё - 14  
 heçvən - жтвотное - 33  
 heçkəl - статуя  
 həkayə - рассказ - 19  
 hesablamaq - подсчитывать -30  
 heç - совсем (отриц.)- 18  
 'heç vaxt - никогда - 17  
 'heç nə - ничего - 17  
 hirsənmək - сердиться -20  
 hiss ctmək - чувствовать- 25.  
 hissə - часть - 18  
 hün'dür - высокий - 10  
 hökü'mət - правительство - 26  
 hörmət - уважение - 29  
 hödiy'ye - подарок - 33  
 həzz almaq - наслаждаться- 25  
 həyat yoldaşı - жена -20

кричать - qışqırmak 30  
 кровать - çarpa'yı 8  
 кровь - qan 24  
 кружок - dər'nək\_ 17  
 крыша - dam  
 кто - kim 3  
 Кто это? - Bu 'kimdir? 3  
 кувшин - küpə 30  
 культура - mədəniyyət 25.  
 купаться - çım'mək 15  
 курить - çəkmək 30  
 курица - to'yuq 2  
 кусок - ti'kə 21  
 кухня - mətbəx 23  
 кушать - yemək 15  
**Л**  
 лёгкий - a'san 17  
 лёгкий-yün'gül 22  
 леденеть - donmaq 33  
 Лежать - uzanmaq 19  
 лезть - çıx'maq 16  
 лекарство - dərman 24  
 Лекция - mühaziro 12  
 лес - meşə 16  
 лет - yaş 8  
 лететь - uçmaq 30  
 лето - yay 16  
 лечение - müalicə 24  
 литература - ədəbiyyat 19  
 лить - tökmək 29  
 лицо - üz 24  
 личный - şəx'si 14  
 лоб - a'lin 31  
 ложка - qa'sıq 7  
 ломать-sindirmaq 32  
 лопата - kürök 32  
 лошадь - at 1  
 лук - soğan 22  
 луна - ay 17  
 любимый- sevim'li 9  
 любить - sevmək  
**М**  
 магазин - mağ'a'za 13

həyacanlanmaq ~ возбуждаться - 20  
 hə'yət - двор - 12  
 hə'kim - врач/доктор - 3  
 həll ctmək - (раз)решать- 34  
 Hələ'lik - Iloka - 5  
 həmin - тот же- 23  
 hemişə - всегда  
 həmçinin - также - 23  
 hər - каждый - 17  
 hərdən 'bir - иногда - 16  
 həsr ctmək - посвящать - 34  
 'hotta - даже - 26  
**X**  
 xa'hiş ctmək - просить - 25  
 xal - балл -29  
 xa'la - тётя (по матери)  
 xalq - народ -26  
 xalq təsərrüfatı - народное хозяйство  
 xal'ça - ковёр -  
 xa'tab - плохой - 27  
 xari'ci - иностранный(неч)- 14  
 xcyir - польза  
 xid'mət - услуга- 26  
 xiyar - огурец - 29  
 xor - хор  
 xoşa gelmək - нравиться - 18  
 xü'susən - особенно - 27  
 xörgək - блюдо(сда) - 21  
 xə'bər - новость - 25  
 xərclemək - тратить -22.  
 xəstə - больной -24  
 xəstələnmək - заболеть - 24  
 xəstəxa'na - больница - 11  
 xəcalət çəkmək - стыдиться  
 xatırlamaq - помнить -23  
 xeyirxah - добрый - 10  
 xcyr! Нет -2  
 xəri'tə - карта - 8  
**i**  
 idman - спорт -19  
 iy - запах - 29  
 im'kan - возможность - 26  
 imtahan - экзамен -29

магнитофон - maqnitofon 10  
 мак - la'lə 1  
 маленький - kiçik  
 маленький - bala'ca 9  
 мало - az 18  
 мальчик - oğlan 10  
 мать - a'na 6  
 мацони - qatıq 29  
 машина - ma'shin 4  
 медведь - ayı 33  
 медленный - yavaş 20  
 медовый месяц - bal a'yı 25  
 между/среди - arasında 34  
 мелкий - dayaz 29  
 менять - dəyişmək 16  
 местный - yerli 26  
 место - yer 12  
 месяц - ay 17  
 meçet - məscid 25  
 мир - dün'ya 26  
 мириться - barışmaq 28  
 младший - kiçik  
 мне бы хотелось - mən istərdim ki.. 22  
 много/очень - çox 12  
 может быть - bəlkə 20  
 мойка - çanaq 23  
 мокрый - yaş 29  
 молодой - cavən 10.  
 молодой - gənc 10  
 молоко - süd 30  
 монумент - heykəl  
 море - də'niz 13  
 морковь - kök 22  
 масло - yağ 21  
 муж - ər 6  
 мужчина - kişi 10  
 мука - un 21.  
 мусульманин - müsəlman 29  
 мыло - sabun  
 мыть/стирать - yımaq 23  
 мягкий - yum'şaq 22  
 мясо - et 21

## H

i'lan - змея - 1  
 it - собака - 1  
 iq'lim - климат - 25.  
 iri - большой -  
 içində - в/внутри - 11  
 inanmaq - верить - 20  
 inqilab - революция  
 in'di ki - теперь когда - 25  
 indi - сейчас - 12  
 indi'ki - настоящий - 26  
 inkişaf - развитие  
 incitmək - обижать/ранить - 21  
 incə - нежный - 29  
 ip - верёвка - 34  
 isitmək - греть - 34  
 is'ti - жаркий - 15  
 istirahət etmək - отдохнуть - 15  
 istifadə etmək - использовать - 23  
 istə'mek - хотеть - 16  
 i'sə - Ho(a)- 4  
 itirmək - терять - 28  
 itələmək - толкать - 34  
 ica'zə - разрешение - 31  
 iş - работа - 12  
 işlə'mək - работать - 13  
 İş'lər nə'cədir - Как дела? - 5  
 iştə'ha - аппетит - 15  
 iştirak etmək - участвовать - 20  
 işıq - свет - 23.  
 içki - напиток - 29  
 içmək - пить - 15

## J

jur'nal - журнал - 4

## K

kas'sa - касса - 16  
 ka'sib - бедный - 26  
 kasibçi'lıq - бедность - 26  
 kauçuk - каучук -  
 kəyfiyyət - качество -  
 keçirəmək - проводить - 25  
 keçmək - про(пере)ходить - 14  
 keçən - прошлый - 21  
 ki - что(союз) - 16

на - üstün'də 11  
 на суше - quruda-  
 наблюдать - müşahi'də etmək 26.  
 навоз - pcyin  
 навоз - tə'zək 30  
 надежда - ümid 31  
 надеяться - ümid'var olmaq 31  
 наказывать - cəzalandırmaq 32  
 наконец - nəhayət 18  
 налево - so'la 11  
 напиток - içki 29  
 наполнять - doldurmaq 30  
 наполняться - dolmaq  
 напоминать - ya'da salmaq 28  
 направо - sa'ğa 11  
 народ - xalq 26  
 народное хозяйство - xalq təsərrüfatı  
 население - əhalı  
 наслаждаться - həzz almaq 25  
 настоящий - indi'ki 26  
 натупающий - gə'lən 21  
 натуралист - təbiətçi  
 наука - clm  
 находить - tap'maq 25  
 нация - mil'lət 26  
 начинать - başlamaq 19  
 не есть - dcyil 2  
 небо - sə'ma 25  
 неграмотный - savad'sız 32  
 нежный - incə 29  
 некоторые - 'bəzi 22  
 немедленно - dərhal 30  
 необходимый - lazim 18  
 Нет - xeyr 2  
 нет - uox 8  
 нетерпеливо - səbirsiz'liklə 28  
 низ - aşağı 16  
 никогда - 'hcə vaxt 17  
 ничего - 'hcə nə 17  
 но(а) - bəs 2  
 Но(а)- i'sə 4  
 но/только - 'ancaq 8  
 новость - xə'bər 25

kilsə - церковь - 27  
 kim - кто - 3  
 kimi - как(союз) - 19  
 ki'min - чай - 4  
 kip'rik - ресница - 31  
 kitabxa'na - библиотека - 12  
 kifa'yət - достаточно - 28  
 kişi - мужчина - 10  
 kiçik - младший  
 küsmək - скряться - 28  
 karan'daş - карандаш - 7  
 kartof - картофель - 21  
 ki'tab - книга - 2  
 kiçik - маленький -  
 küpə - кувшин - 30  
 keləm - капуста - 22  
 kobud - грубый - 29  
 ko'manda - команда - 27  
 korlamaq - портить - 28  
 kü'lək - ветер - 25.  
 küç - угол - 23  
 kürü - икра  
 kürək - лопата - 32  
 kürək - спина - 34  
 küçə - улица - 12  
 köyək - рубашка - 22  
 kök - морковь - 22  
 kök - толстый (о человеке) - 10  
 kölgə - тень - 34  
 kömək etmək - помогать - 23  
 köh'nə - старый - 9  
 köçmək - переселяться - 23  
 ke'bin kəsditmək - венчаться - 25  
 kəmər - ремень - 33  
 kənd - деревня - 13  
 kərgic - кирпич -  
 kəsmək - резать - 21  
 Q  
 qa'baq - до/перед - 14  
 qa'ra - чёрный - 9  
 qab-qasaq - посуда - 8  
 qadin - женщина - 10  
 qaz - гусь - 2

новый - te'zə 9  
 нога - ayaq 20.  
 нога - ayaq 24  
 нож - bi'çaq 7  
 нос - burun 24  
 носки/чулки - co'tab 7  
 ночь(ю)- ge'se 12  
 нравиться - xoşa gəlmək 18  
**O**  
 о (послелог) - haqqında 18  
 обседать-na'har ctmək 15  
 обеспечивать - tə'min ctmək 26.  
 обещать-söz vermek 29.  
 обижать/ранить - incitmək 21  
 облако - bu'lud 1  
 обманывать - yalan danışmaq 20  
 обнимать - qucaqlamaq  
 обращать внимание -fikir vermek 29  
 обращаться - rəftar ctmək 32  
 обращаться - müraciət ctmək 31  
 обследовать - yoxlamaq 24  
 обучать - öyğət'mək 17.  
 объяснять - ba'sa sal'maq 25.  
 обыкновенный - 'a'di 26  
 обычно - 'adəton 14  
 обязанность vəzifə 29  
 овощи - tərəvəz 21  
 огород - bostan  
 огурец - xiyar 29  
 одевать - geyimək 28  
 одеваться - geyinmək 29  
 одежда - paltar 22  
 один/одинокий - tək 25  
 однако - lakin 19  
 одним словом bir sözlə 23  
 озеро - göl 15  
 озеро - göl 8  
 оказывается - sən 'dəmə 31  
 Окно - pəncərə 18  
 он,она,оно- О 3  
 опаздывать - gecikmək 18  
 опасность - təhlükə 26  
 опираться(ся) - söyke(n)mək 34

qazanmaq - зарабатывать- 34 .  
 qazmaq - копать - 32  
 qazi - судья -30  
 qay'da - порядок  
 qay'da - правило - 31  
 qaytarmaq - возвращать -19  
 qayıtmaq - сделать -33.  
 qayıt'maq - возвращаться - 16  
 qayış - ремень - 33  
 qaldırməq - поднимать - 34  
 qa'lib gelmək - побеждать - 27  
 qal'maq - оставаться - 13  
 qalın - толстый (о предметах)- 29  
 qa'nun - закон - 30  
 qap-qara - оченьчёрный -  
 qapı - дверь -  
 qarpız - арбуз  
 qar'tal - опёл -2  
 qarşılıqlamaq - встречать - 28  
 qarğı - ворона - 30  
 qa'tar - поезд - 13  
 qatıq - мацони - 29  
 qaş - бровь - 31  
 qaçmaq - бежать -20  
 qan - кровь - 24  
 qalxmaq - подниматься - 27  
 qaz peçi - газ.плита - 21  
 qar'daş - брат- 6.  
 qapı - живот  
 qa'sıq - ложка - 7  
 qonaq otağı - гостиная - 23  
 qorumaq - охранять -  
 qu'laq as'maq - слушать - 15  
 quiş - птица - 30  
 qız - дочь,девушка, - 6.  
 qəbul ctmək принимать - 24.  
 qə'zət - газета - 2  
 qərb - запад -  
 qcycl ctmək - отмечать - 29  
 qcycl ctmək - праздновать - 29  
 qiyat - цена- 34.  
 qovmaq - (вы)гнать -34  
 qoy'maq - класть - 17

описывать - *təs'vir etmek* 31  
опубликовать - *nəşr etmek*  
опять - *'yenə* 22  
организовывать - *təşkil etmek* 34  
орёл - *qar'tal* 2  
осёл - *cəşək* 34  
осень - *ra'yız* 16  
осетрина - *nərə*  
особенно - *xü'susən* 27  
оставаться - *qal'maq* 13  
оставлять - *tərk etmek* 33  
остров - *a'da* 28  
ответ - *cavab* 18  
отдыхать - *istirahət etmek* 15  
отец - *a'ta* 6  
открывать - *açmaq* 18  
отличать/отделять - *ayırməq* 31  
отличаться - *fərqlənmək* 26  
Отлично - *Ə'la 5*  
отмечать - *qcyd etmek* 29  
оторваться - *qırılmaq*  
отправлять - *yo'l'a salmaq* 33  
отправляться - *yo'l'a duşmek* 28  
отпуск - *məzuni'yut* 25  
отпускать - *bıraxmaq* 30.  
охладеть - *soyumaq* 34  
охота ov 30.  
охотиться - *ovlamaq* 30  
охотник - *ovçu* 30  
охранять - *dögümtəq*  
очаг - *osaq*  
оченьчёрный - *qap-qara*  
очередь - *növ'bə* 16  
ошибка - *səhv* 33

## П

падать - *yixılmaq* 32  
палец - *bar'maq* 30  
пальто - *pal'to* 2  
пальто - *pal'to* 4  
*paramənik* - *a'bi'də* 25  
память - *yad'daş* 28  
паром - *bə'rə* 13  
пассажир - *sərn'i'sin* 31

*qo'yun eti* - бааранина - 21  
*qol* - рука- 24  
*qonaqpərəv'vəg* - гостеприимный - 26  
*qonşu* - сосед - 29.  
*qorxmaq* - бояться - 22  
*qosa* - старик - 10  
*qo'hum* - родственник- 25.  
*quuguq* - хвост - 34  
*quuu* - колодец - 34  
*qum'tal* - каштановый цвет - 31  
*qurtarmaq* - заканчивать - 19  
*quru* - сухой- 29  
*quruda* - на суше  
*qurumaq* - сохнуть - 34  
*qu'tu* - коробка -  
*qucaqlamaq* - обнимать  
*qızdırmaq* - греть - 24  
*qızdırmaq* - иметь температуру - 24  
*qızıl* - золото - 32  
*qırmı'zi* - красный - 9  
*qırxmaq* - стричь - 31  
*qıplımaq* - оторваться -  
*qısa* - короткий - 19.  
*qış* - зима - 16  
*qışqırmaq* - кричать - 30  
*qə'dim* - древний - 25  
*qə'ləm* - ручка- 4  
*qəm* - грусть - 33  
*qənd* - сахар - 21.  
*qərə'ta gəlmək* - решать - 27  
*qəri'bə* - странный - 32  
*qəsə'bə* - пригород - 27  
*qəşəng* - симпатичный - 10  
*qəhvə'yı* - коричневый - 9

## L

*la'lə* - мак - 1  
*lazım* - необходимый - 18  
*lakin* - однако - 19  
*liman* - бухта - 16  
*lü'ğət* - словарь - 4  
*ləti'fə* - анекдот - 27

## M

*ma'vi* - голубой - 9

пасти - otarmaq 33  
 пастись - otlamaq 30  
 певец(ица) - müğən'i 3  
 пейзаж - mənzərə 15  
 переводчик - Tərcüməçi 5  
 передача - vergilis 31  
 переселяться - köçmək 23  
 период - müd'dət 25  
 песня - mahni 19  
 петь - oxumaq 15  
 пешком - piya'da 14  
 пиджак - pencək  
 писать - yaz'maq 15  
 письмо - mək'tub 2  
 пить - içmək 15  
 плав. бассейн - üz'mə hovu'zu 26  
 плавание - üzgüçü'lük 27  
 плавать - üzmək 27  
 плакать - ağlamaq 33  
 плевать - tüpürmək 34  
 плохой - pis 9.  
 плохой - xa'rab 27  
 площадь - meydan 17  
 pləj - çimər'lik 25  
 побеждать - udmaq 20.  
 побеждать - qa'lib gəlmək 27  
 погода - ha'va 13  
 погода - ha'va 16  
 погонщик верблюдов - dəvəçi 34  
 под - altın'da 11  
 подарок - hədiy'ye 33  
 поднимать - qaldırməq 34  
 подниматься - qalxmaq 27  
 подозревать - şübələnmək 32  
 подсчитывать - hesablamaq 30  
 подходить(личить) - yaraşmaq  
 .  
 поезд - qa'tar 13  
 пожалуйста - buyurun 18  
 поздний-gec 18  
 познакомьтесь - tanış ol 8  
 Познакомьтесь - Ta'nış ol(un) 5

maarif - просвещение -  
 maqnitofon - магнитофон - 10  
 mal - товары -  
 mal ə'ti - говядина - 21  
 ma'sin - машина- 4  
 mahni - песня - 19  
 mağa'za - магазин - 13  
 maraq'lı - интересный - 9  
 müalicə - лечение -24  
 mühən'dis - инженер- 3  
 məzuni'yyət - отпуск - 25  
 mcuvə - фрукты -21  
 meydan - площадь -17  
 mcşə - лес -16  
 məhmanxana - гостиница - 11  
 məhri'ban - дружелюбный - 31  
 mil'lət - нация - 26  
 min'mək - садиться(в автобус) - 13  
 müa'sir - современный - 27  
 müd'dət - период - 25  
 mü'dir - директор - 22  
 müraci'ət etmək - обращаться - 31  
 müsəlman - мусульманин -29  
 müxbir - журналист -6  
 müxtəlif - различный - 19  
 müşahi'də etmək - наблюдать - 26.  
 mühazirə - лекция - 12  
 müğən'i - певец(ица) - 3  
 müəl'lim - учитель- 6  
 müəssisə - предприятие -  
 məqa'lə - статья - 31  
 məqsəd - цель  
 mədə - желудок - 24  
 mədəni'yyət - культура - 25.  
 məzə'li - забавный - 26  
 mək'tub - письмо -2  
 məktəb - школа - 12  
 məmnuniyətlə - с удовольствие -18  
 mən - я - 3  
 mən istərdim ki - мне бы хотел. -.22  
 mən'də var - У меня есть - 8  
 mənzil - квартира- 23  
 mənzərə - пейзаж - 15

поймать - tutmaq 20	mərə'sim - церемония/обряд - 27
Пока - Hələ'lik 5	mərkəz - центр - 17
показывать - göstərmək 22	mərtə'bə - этаж - 17
похищать - tərk etmək 33.	məscid - мечеть - 25
покупать/брать - al'maq 14	məsləhət - совет - 29
пол - döşəmə 23.	məsə'lə - задача/дело - 28
полёт - u'çuş 31	mətbəx - кухня -23
поликлиника - poliklinika 24	məş'hur - знаменитый - 25
полка - rəf 8	məş'gül olmaq - быть занятым - 27
полностью - ta'mam(ilə) 33	məhkəmə - суд - 32
полный - do'lü 30	məhsul - продукция -
половина - yarı(lar) 28	məhsul - урожай
положить по местам - yerbə'ysər	N
ctmək 21	nazik - тонкий- 29
полуостров - yarımada	nara'hat olmaq - беспокоиться- 22
польза - xeyir c.n.	na'har ctmək - обедать- 15
помнить - xatırlamaq 23	nağıl - сказка - 19
помнить-yad'da saxlamaq 28	Nc'cəsən? - Как поживаете? - 5
помогать - kömək ctmək 23	ncəçə - сколько - 8
понимать - başa düşmək 18	ncəçə'yədir - почём - 21
поранить - zədələmək 28	nar - гранат -1 .
портить-korlamaq 28	nə - что -1
поручение - tapşı'lıq 26-	nc'sə - как/какой- 9
порядок/правило - qay'da 31	növ'bə - очередь - 16
посвящать - həsr ctmək 34	Nə var, nə yox? - Как дела? - 5
посещать - baş çəkmək 27	'nə vaxt \ 'haçan - когда - 12
после - 'sonra 11	nə cür - какого рода - 9
поступить - daxil olmaq 29	'Nə isə... - в общем,... - 26
посуда - qab-qacaq 8	Nə təhərsən? - Как поживаете? 5
посылать - göndərmək 22	nəzərə almaq - принимать во
потолок - tavan 23	внимание
потому что - ona görə 'ki 17	nə'nə - бабушка - 15
потому что - çünkü 20	nərə - осетрина
похожий - ox'şar 31	nəşr ctmək - опубликовать -
почём - ncəçə'yədir 21	nəhayət - наконец - 18
почти - təxminən	O
поэтому - ona görə 17	o biri - другой - 19
правительство - hökü'met 26	O nə'cidir? - чем занимается?- 3
праздник - bay'ram 21.	o'ğul - сын- 6
праздновать - qeyd ctmək 29	ovlamaq - охотиться - 30
предложение - cümlə 18	ovçu - охотник - 30
предмет на память - yadi'gar 33	od qalamaq - разводить костёр - 22
предпочитать - iş'tiñ tutmaq 27	oyanmaq - просыпаться -29.

предприятие - müəssisə  
 представление - tamaşa 12  
 приближаться - yaxınlaşmaq 21  
 прививать - calaq ctmək  
 прививка - calaq  
 привлекать - cəlb ctmək 20.  
 пригород - qəsəbə 27  
 (при)готовить - hazırlamaq 19  
 приморский парк-dənizkənarı park 20  
 принимать - qəbul ctmək 24.  
 принимать во внимание - nəzəro  
    almaq  
 приносить - gətirmək 22  
 природа - təbiət 29  
 приходитъ - gəl'mək 13  
 причина - səbəb 29  
 пришёл в себя - özünə geldi  
 про(пере)ходитъ - keç'mək 14  
 проводить - kəcəitmək 25  
 провожать - yo'la salmaq 33.  
 продавать - satmaq 22.  
 продавец - satıcı 21  
 продолжать - da'vam ctmək 27  
 продукты - ərzaq 21  
 продукция - məhsul  
 прозрачный - dumduru  
 проиграть - uduzmaq 27.  
 произведение - əsər  
 происшествие - əhva'lat 32  
 промышленность - sənayə  
 просвещение - maarif  
 просить - xa'hiş etmək 25  
 просто - sadə'cə 31  
 простой - sa'də 28  
 просыпаться - oyanmaq 29.  
 профессия - pe'sə 26  
 прошлый - keçən 21  
 прощать - bağışlamaq 32.  
 прыгать - atılmaq  
 прямо(й) - düz 11  
 прятать - gizləmək 32.  
 птица - quş 30  
 пустой - boş 18

oynaməq - и грать -19  
 oyun - игра - 19  
 ol'maq - быть- 14  
 ona görə - поэтому - 17  
 ona görə 'ki - потому что - 17  
 orta - середина -23  
 orta'ya salmaq - затронуть - 32  
 ot - трава -22  
 otlamaq - пастьись -30  
 otaq - комната - 11  
 o'xu za'lı - читальныи зал - 19  
 ox'u'su - читатель - 4  
 oxşamaq - быть похожим - 31  
 ox'sar - похожий - 31  
 ocaq - очаг -  
 oğlan - мальчик - 10  
 oğlu - вор  
 oğurlamaq - воровать  
 otarmaq - пасти - 33  
 ov - охота -30.  
 orada - там 11  
 oturmaq - сидеть - 19  
 oxumaq - петь - 15  
 oxumaq - читать -15

## Ö

özünə gelmək - приходить в себя  
 öyənp'mek -узнавая - 17  
 öyən'mek -учиться  
 öyət'mək - обучать - 17.  
 öldürmək - убивать -30  
 ö'l'kə - страна - 8  
 ölmək - умирать - 33  
 özü - он,(она,оно) сам

## P

paylamaq - раздавать - 29  
 paytaxt - столица  
 pa'yız - осень - 16  
 paltar - одежда -22  
 pal'to - пальто -2  
 peciin - навоз  
 pendir - сыр - 21  
 pencək - пиджак  
 pe'sə - профессия - 26

пустыня - **səhra** 34  
 путешествие – **səyahət** 14  
 путешествовать - **səya'hət et'mək** 14  
 пучок - **dəstə** 22  
 пьеса - **pıcs**  
**P**  
 работа – **iş** 12  
 работать - **işlə'mək** 13  
 радоваться - **sevinmək** 19  
 развитие - **inkışaf**  
 развлечение - **əylən'cə** 26  
 разводить костёр - **od qalamaq** 22  
 раздавать - **paylamaq** 29  
 раздеваться – **soyunmaq** 28  
 различный - **müxtəlif** 19  
 размещаться - **yerləşmək**  
 (раз)решать- **hell ctmək** 34  
 разрешение - **ica'zə** 31  
 рана – **yara** 24  
 рано утром - **səhər təzdən** 16  
 распространяться - **yayılmaq**  
 рассказ - **həkayə** 19  
 рассказывать – **söyləmək** 28.  
 растение - **bitki**  
 революция - **inqilab**  
 резать - **kəsmək** 21  
 резина - **rczin**  
 река – **çay** 15  
 религиозный - 'di'ni 27  
 ремень - **kəmər** 33  
 ремень - **qayış** 33  
 ремонтировать - **təmir ctmək** 23  
 респница - **kip'tik** 31  
 республика - **res'publika** 17.  
 решать - **qəra'ta gəlmək** 27  
 родина - **vətən**  
 родители - **valideyn'lər** 6  
 родиться - **anadan olmaq**  
 родственник-**qo'hum** 25.  
 роман -**roman** 19  
 роняты/класть – **salmaq** 30.  
 рот - **a'ğız** 31  
 рубашка - **köynək** 22

piya'da - пешком - 14  
 pis - плохой –9.  
 pıcs - пьеса -  
 poliklinika - поликлиника - 24  
 pambıq - хлопок -  
 pecyk - спутник –31  
 pul - деньги - 8  
 piçıldamaq - шептать -  
 pəncərə - окно –18  
 pərdə - занавес - 23  
 pişik - кошка - 11  
**R**  
 razı olmaq - соглашаться - 18  
 rastlaş'maq (*ila*) - встретиться - 16  
 ra'hat - удобный - 16  
 rczin - резина  
 res'publika - республика - 17.  
 rəggas - танцов -6  
 ruhani - церковный служитель -  
 rəng - цвет - 9  
 roman - роман - 19  
 rus - русский - 17  
 rüs'vət - взятка - 32  
 rəqqa'sə - танцовщица - 6  
 rəqs - танец - 17  
 rəqs ctmək - танцевать - 17  
 rəf - полка - 8  
 rəftar ctmək - обращаться - 32  
**S**  
 sa'at - часы - 7  
 sa'pı - жёлтый  
 sa'ğa - направо - 11  
 Sabahi'n(ız) xə'yır - Доброе утро - 5  
 sabun - мыло  
 saq'qal - борода - 31  
 sa'də - простой - 28  
 sakitləşmək - успокаиваться - 33  
 Sala'mat 'qalın - Будьте здоровы  
 salınmaq - быть построенным -  
 saray - дворец - 17  
 satmaq - продавать –22.  
 satıcı - продавец - 21  
 saxlamaq - хранить –19

ружьё - *tüfəng* 33

рука- *qol* 24

рука - *əl* 1

русский - *rus* 17

ручка- *qə'ləm* 4

рыба - *balıq* 22

## C

с удовольствием - *məmnuniyyətlə* 18

садиться(в автобус) - *min'mek* 13

садовник - *bağban*

сажать - *əkmək* 33

самолет - *təyya'rə* 13

самый, наи... - *Ən* 20

сахар - *qənd* 21.

свадьба - *toy* 25.

свет - *işiq* 23.

светло-голубой - *açıq-göy* 31

свободный- *a'zad* 27

свой/сам - *öz* 22

сделать - *qayıtməq* 33.

сегодня - *'bu gün* 12

сейчас - *indi* 12

семья -*ai'lə* 6

сердиться - *hırsınlənmək* 20

сердце - *ürək* 24

сердце/душа- *can* 24

середина - *orta* 23

сестра - *ba'cı* 6

сидеть - *Oturmaq* 19

сила - *güç* 34

симпатичный - *qəşəng* 10

симптом - *əlamət*

синий - *göy* 9

сирота - *yctim*

сказать - *de'mək* 16.

сказка - *nağılı* 19

скакки - *cıdır* 20

сколько - *neçə* 8

скончаться - *vəfat etmək*

скорая помощь - *təcili yardım* 24

скучать - *danıxtmaq* 25

слабый - *zəif* 29

слава - *şöhrət*

*sahib* - хозяин- 29

*sahil* - берег -14

*'sabah* - завтра - 14

*Salam* -Здравствуй(те). Привет - 5

*salmaq* - ронять/класть -30.

*səbəb* - причина -29

*sonra* - после 11

*soyunmaq* - раздеваться -28

*sual* - вопрос -18

*savad'sız* - неграмотный - 32

*sadə'cə* - просто - 31.

*sağ ol* - спасибо -5

*sağalmaq* - выздоравливать - 24

*sevim'li* - любимый- 9

*sifa'riş ct'mək* - заказывать - 16

*stul* - стул -2

*sindirmaq* - ломать- 32

*sən 'dcmə* - оказывается - 31

*saç* - волос - 31

*Sağ o* - Досвидание. -15

*sevinmək* - радоваться - 19

*scvmək* - любить -

*scçmək* - выбирать -21

*siz* - вы- 3

*so'la* - налево - 11

*soyumaq* - охладеть - 34

*so'yıq* - холод.- 25

*soyuducu* - холодильник - 21

*soruşmaq* - спрашивать - 18

*soğan* - лук - 22

*stansiya* - станция - 14

*stol* - стол -2

*su* - вода -15

*sudaşıyan* - водовоз -

*sü'but ctmək* - доказать - 30

*süd* - молоко - 30

*sümük* - кость - 33

*süni* - искусственный

*sürətlə* - быстро - 20

*söz* - слово -34

*söz vərmək* - обещать- 29.

*söykə(n)mək* - опирать(ся) - 34

*söyləmək* - рассказывать -28.

сладкий - *şı'rin* 15  
 словарь - *lü'ğət* 4  
 слово - *söz* 34  
 случай/состояние - *hal* 28  
 случайно - *tə'sadüfən* 27  
 случаться - *baş vermek* 31  
 слушать - *qu'laq as'maq* 15  
 слышать - *cşitmək* 19  
 смеяться - *gülmək* 27  
 смотреть - *bax'maq* 15  
 снова - *'ycnə* 22  
 Собака - *it* 1  
 собирать - *yığ'maq* 16  
 событие - *hadi'se* 26  
 совет - *məsləhət* 29  
 современный - *mü'a'sir* 27  
 совсем (отриц.) - *heç* 18  
 соглашаться - *razi olmaq* 18  
 создавать - *yaratmaq*  
 сок - *şı'tə* 15  
 солнечный - *günəşli*  
 соловей - *bül-bül* 1  
 сомневаться - *şübhələnmək* 32  
 сон - *yu'xı* 32  
 сорвать (фрукт) - *dərtmək*  
 соревнование - *uagış* 20  
 сосед - *qonşu* 29.  
 сохнуть - *qırımaq* 34  
 спальня - *yataq otağı* 23  
 Спасибо - *Sağ ol* 5  
 Спать - *Yatmaq* 18  
 сперва - *əv'velcə* 13  
 спешишь - *tələs'mək* 16  
 спина - *kürək* 34  
 спина/талия- *bel* 24  
 спорт - *idman* 19  
 справедливость - *əda'lət* 32  
 спрашивать - *soruşmaq* 18  
 спускаться- *düş'mək*  
 спутать - *çاشmaq* 31  
 спутник - *peyk* 31  
 скориться - *küsmək* 28  
 станция - *stansiya* 14

söndürmək - выключать - 23  
 səhbət - беседа- 23  
 sə'ma - небо - 25  
 səbirsiz'likə - нетерпеливо - 28  
 səda'qət - верность -. 33  
 səyahət - путешествие -14  
 səyə'hət cə'mək - путешествовать - 14  
 sən - ты - 3  
 sənayc - промышленность -  
 sərvət - залежи (богатства)  
 sərni'sin - пассажир - 31  
 səs - голос -19  
 səs - шум - 19  
 səs salmaq - шуметь  
 səs-küylü - шумный - 23  
 səslenmək - звучать - 31  
 səhv - ошибка 33  
 səhnə - сцена  
 səhra - пустыня - 34  
 sə'hər - утро(м) - 12  
 səhər təzdən - рано утром - 16  
 §  
 şalvar - брюки - 22  
 şam - ужин- 15  
 şey - вещь - 17  
 şer - стих - 19  
 şika'yət - жалоба - 32  
 şı'kar - дичь - 30  
 şir'kət - компания- 26  
 şir'kət - фирма  
 şı'rin - сладкий - 15  
 ширина - *en*  
 şı'tə - сок - 15  
 şkaf - шкаф - 8  
 şübhələnmək - подозревать -32  
 şübhələnmək - сомневаться -32  
 şöhrət - слава -  
 şə'kil - картина - 16  
 şəkil çəkmək - фотографир. - 29  
 şənlik - вечеринка - 12  
 şərab - вино  
 şərait - условия - 23  
 Şərq - восток - 28

стараться - *çalışmaq* 27

старик - *qoca* 10

старый - *köh'nə* 9

статья - *məqa'lə* 31

стена - *divar* 11

стих - *şer* 19

стол - *stol* 2

столица - *paytaxt*

сторона - *tə'rəf* 27

стоять - *dayan'maq* 14

страна - *öl'kə* 8

странный - *qəri'bə* 32

стрельба - *atəş* 33

стрелять - *atmaq* 33

стричъ - *qırıxtaq* 31

строгий - *tələbkər* 10

строить/шить - *tikmək* 26.

студент - *tələ'bə* 3

Стул - *stul* 2

стыдиться - *xəcalət çekirdi*

суд - *məhkəmə* 32

судья - *ha'kim* 30

судья - *qazi* 30

сумасшедший - *də'lı* 32

сумка - *çan'ta* 4

сухой-quru 29

сходить - *düş'mək*

сходить(с автобуса) - *düş'mək* 13

сцена - *səhnə*

сын- o'ğul 6

сыр - *pendir* 21

## T

т.е.(то есть) - *'yəni* 33

Так себе - *Ba'bat* 5

Так себе - *Bə'lə də* 5

также - *həmçinin* 23

Также/тоже - *da, də* 3

таким образом - *bələliklə* 20

там - *'orada* 11

танец - *Rəqs* 17

танцевать - *rəqs ctmək* 17

танцовщица - *rəqqə'sə* 6

танцов - *rəggas* 6

şəx'si - личный - 14

şəhid - жертвы борьбы -

Şəhidlər xiyabarı - Аллея Шехидов

şə'hər - город - 12

## T

ta'mam(ilə) - полностью - 33

tamaşa - представление -12

tanınmış - известный -

tanış ol - познакомьтесь - 8

tavan - потолок - 23

tak'si sürücü'sü - водитель такси- 6

tani'maq - быть знакомым с - 16

tikmok - строить

tikmək - шить -26.

tilov - удочка -

tələbkər - строгий - 10

tələs'mək - спешить - 16

tərcümə'çi - переводчик - 5

tərəvəz - овощи - 21

tap'maq - находить - 25

tapşı'tıq - поручение - 26-

ta'rix - история - 17

tezliklə - вскоре - 19

'tcz-tcz - часто - 16

ti'kə - кусок - 21

toy - свадьба - 25.

to'yıq - курица -2

torpaq - земля(почва) -33

tox olmaq - быть сытым - 21

tro'lleybus - троллейбус - 13

tütmaq - поймать -20

tüpütmək - плевать - 34

tüfəng - ружьё -33

tökmək - лить -29

tə'zə - новый - 9

tə'min ctmək - обеспечивать - 26.

təbii - естественный

təbiət - природа - 29

təbiətçi - натуралист -

tə'zək - навоз - 30

təyya'rə - самолет - 13

tek - один/одинокий - 25

te'ləb ctmək - требовать - 32

тарелка - *bos'qab* 7  
твёрдый/крепкий - *bərk* 22  
тело - *bədən* 24  
тень - *kölgə* 34  
теперь когда-*in'di ki* 25  
терпеть - *dözmək* 33  
терять - *itirmək* 28  
тетрадь - *dəfətər* 7  
тётя - *xa'la / bı'bı* 10  
течь - *axmaq* 24  
товарищ - *yol'daş* 7  
товары - *mal*  
толкать - *itələmək* 34  
толстый - *kök'* 10  
толстый-*qalın* 29  
тонкий-*nazik* 29  
тонуть - *batmaq*  
топор - *balta* 1  
тот же-*həmin* 23  
тошнота - *ürek bulanması*  
трава - *ot* 22  
тратить - *xərclemək* 22.  
требовать - *tə'leb ctmək* 32  
троллейбус - *tro'llcybus* 13  
труба - *bo'ru* 1  
труд - *zəh'mət* 32  
трудный - *çə'tin* 17  
туфли - *ayaqqabı* 7  
ты - *sən* 3  
тяжёлый - *a'ğır* 22  
тянуть - *çəkmək* 30

## Y

У меня есть - *mən'də var* 8  
*y/около* - *yanın'da* 11  
убивать - *öldürmək* 30  
уважение - *həmtət* 29  
увеличиваться - *artmaq* 23.  
Увидимся - *Görü'sərik* 5  
угол - *künc* 23  
уголок - *gu'sə* 25  
удаляться - *uzaqlaşmaq* 26

*təle'bə* - студент - 3  
*tə'miz* - чистый - 7  
*təmizləmək* - чистить - 21  
*təmir ctmək* - ремонтировать - 23  
*tə'rəpə* - холм - 15  
*tərbiyə* - воспитание  
*tərk ctmək* - оставлять - 33  
*tərk ctmək* - покидать - 33.  
*tə'rəf* - сторона - 27  
*tə'sadüfən* - случайно - 27  
*tes'vir ctmək* - описывать - 31  
*təs'diq ctmək* - утверждать - 32  
*təxminən* - почти, приблизительно  
*təcili yardım* - скорая помощь - 24  
*təşkil ctmək* - организовывать - 34  
*təşəkkür bildirmək* - благодарить  
*təhli'kə* - опасность - 26  
*təccübəlnəmək* - удивляться - 32

## U

*uduzmaq* - проиграть -27.  
*uzaqlaşmaq* - удаляться - 26  
*uzanmaq* - лежать - 19  
*uzun* - длинный - 19  
*uzun ömürlü* - долгожитель -27  
*un* - мука -21.  
*unutmaq* - забывать - . 18  
*u'cuz* - дешёвый - 22  
*uşaq'lar* - дети - 6  
*uçmaq* - лететь - 30  
*u'çuş* - полёт - 31  
*uğur* - успех - 29  
*udmaq* - побеждать -20.  
*u'zag* - далёкий - 11

## Ü

*üz* - лицо - 24  
*üz'mə hovu'zu* - плав. бассейн - 26  
*üzmək* - плавать - 27  
*üzr istəmək* - извиняться - 31  
*ü'zük* - кольцо -2  
*üzgүçү'lük* - плавание - 27  
*ümid* - надежда - 31  
*ümid'var olmaq* - надеяться - 31  
*ümumiyyətlə* в общем - 20

удивляться – təəccübənmək 32  
удобный - ra'hat 16  
удочка - tilov  
уже – artıq 20  
ужин- şam 15  
узкий-dar 29  
улица - küçə 12  
уменышать – azaltmaq 34

умирать - ölmək 33  
умный - ağıllı 32  
умолять – yalvarmaq 32  
умывальник - əlüzyuyan 23  
уносить/уводить - aparmaq 22  
урожай - məhsul

урок - dərs 12  
условия - şərait 23  
услуга-xid'mət 26  
успех - uğur 29  
 успокаиваться - sakitleşmək 33  
уставать - yorulmaq 21  
усы - bığ 31  
утверждать - təs'diq etmək 32  
утро(m) - sə'hər 12  
утюг – ü'tü 1  
ухо - qulaq 24  
участвовать - iştirak etmək 20  
учёный - a'lım 32  
учитель- müəl'lim 6  
учить/узнавать - юйрян'мяк 17

#### Ф

ф/аппарат- foto\appa\ra'tat 4  
фермер - əkinçi  
фирма/компания- şir'kət 26  
фонтан - fəvvara  
фотографир. - şəkil çəkmək 29  
фрукты – meyvə 21

#### Х

халва - hal'va 30  
хвост - quyuq 34  
хитрый – bic 34  
хлеб - çörək 21  
хлопок - pambıq  
хозяин- sahib 29

ürək - сердце - 24  
ürək bulanması - тошнота  
üs'tün tutmaq - предпочитать - 27  
üstün'də - на - 11  
ü'çün - для(последог) - 17  
ü'tü - утюг -1

#### V

vadi - долина - 27  
var'lı - богатый - 26  
vaxt - время - 17  
va'cib - важный - 28  
vağzal - вокзал -14  
vcə'lış - передача - 31  
vcəmək - давать - 18  
vcərtolyot - вертолёт  
vurmaq - бить-34  
vurmaq - ударить -34  
ve - и -6  
vezifə - должность - 29  
vəzifə - обязанность -29  
vəfat ctmək - скончаться  
valideyn'lər - родители - 6  
vclosi'pcd - велосипед - 15.  
vətən - родина -

#### Y

ya/yoxsa - или -10  
ya'sıl - зеленый - 9  
ya'ğış - дождь - 25  
yavaş - мелленный -20  
yad'dan çıxmaq - забывать - 28  
yad'daş - память - 28  
yada düşmek - вспоминать - 28  
yadi'gar - предмет на память - 33  
yaz'maq - писать - 15  
yazi'ğı gəlmək - жалеть - 30  
yay - лето - 16  
yayılmaq - распространяться -  
yalan danışmaq - обманывать - 20  
yalvarmaq - умолять -32  
yandırmaq - включать -23  
yandırmaq - зажигать -23  
yanın'da - у/около - 11  
yara - рана - 24

холм - төрө 15  
холод. - со'yuq 25  
холод-ник - soyuducu 21  
хор - xor  
хоронить- basdırmaq 33.  
хороший - yax'sı 9  
Хорошо – Yaxşı 5  
хотеть - istə'mək 16  
хранить – saxlamaq 19  
худой - a'tıq 10  
худой-apıq 29

## Ц

цвет - təng 9  
цветок – gül 7  
цель - məqsə  
цена- qiyat 34.  
центр - mərkəz 17  
церемония/обряд - məra'sim 27  
церковный служитель - tuhanı  
церковь - kilsə 27

## Ч

чай – çay 15  
чайник - çaynik 7  
часто - 'tez-tez 16  
часть - hissə 18  
часы - sa'at 7  
чашка - fin'can 7  
чай - ki'min 4  
чем занимается?- О ne'cidir? 3  
чемодан - çama'dan 8  
чёрный - qa'ra 9  
чистить - temizləmək 21  
чистый - tə'miz 7  
читальный зал - o'xu za'lı 19  
читатель - oxi'cu 4  
читать – oxumaq 15  
Что – nə 1  
что(союз) - ki 16  
чувствовать-hiss ctmək 25.  
чуть не - az qa'la 30

## III

шептать - piçıldamaq  
шея- boyun 24

yaratmaq - создавать  
yaraşmaq - подходить(личить) - .  
yarımada - полуостров -  
yanış - соревнование - 20  
yataq otağı - спальня - 23  
yax'sı - хороший - 9  
yaxınlaşmaq - приближаться - 21  
yaş - лет - 8  
yaş - мокрый- 29  
yaşa'maq - жить - 13  
yağ - масло -21  
yağmaq - идти (о дож.снеге) -25  
ycətək - еда - 15  
'ycnə - опять -22  
'ycnə - снова - 22  
yer'li - местный - 26  
ycrbə'yır ctmək - положить по  
местам - 21  
üstə'nə - вместо - 16  
ycrinə ustıtmək - выполнять - 34.  
yerləşmək - размещаться -  
yatım - сирота  
yeganə - единственный  
yarı(lar) - половина - 28  
yer - место -12  
ya'da salmaq - напоминать - 28  
yad'da saxlamaq – помнить – 28  
yaz - весна - 16  
ya'ziq - бедный (няга) - 30  
yatmaq - спать -18  
ya'xin - близко(кий) - 11  
yemək - есть -15  
yemək - кушать -15  
yol'daş - товарищ - 7  
yo'la duşmək - отправляться - 28  
yol - дорога - 13  
yo'la salmaq - отправлять - 33  
yo'la salmaq - провожать - 33.  
yorulmaq - уставать - 21  
yoх - нет -8  
yoxlamaq - обследовать - 24  
yumaq - мыть/стирать -23  
yum'şaq - мягкий - 22

ширина - *en*  
широкий - *geniş* 29  
широкий-*cnli* 29  
широкоплечий - *çiyinli* 31  
шкаф - *şkaf* 8  
школа - *məktəb* 12  
шум - *səs* 19  
шуметь - *səs* *salmaq*  
шумный - *sıç-**kçilç* 23

### Э

экзамен - *imtahan* 29  
экскурсия - *eks'kursiya* 17

этаж - *mərtə'bə* 17  
Это - *bu* -1

### Я

я - *mən* 3  
яблоко - *al'ma* 2  
язык - *dil* 17

у́ха'гы - верх - 16  
у́чы - сон - 32  
үүк - выюк - 34  
үүкшөк - высокий- 29  
үүн'гүл - лёгкий- 22  
үүхілмақ - падать -32  
үүг'мақ - собирать - 16  
'үөні - т.е.(то есть) - 33

**Z**

zaman - время - 26  
ziyan - вред -33  
zəif - слабый - 29  
zən'bıl - корзина - 22  
zəng ctmək - звонить - 28  
zəh'met - труд - 32  
zədələmək - поранить, ушибить -28  
zəngin - богатый